

Q.KAZIMOV

S E Ç İ L M İ Ş Ə S È R L È R İ

Q.Ş.KAZIMOV

SEÇİLMİŞ ƏSƏRLƏRİ

10 CİLDƏ

Q.Ş.KAZIMOV

SEÇİLMİŞ ƏSƏRLƏRİ

III CİLD

Q.Ş.KAZIMOV. Seçilmiş əsərləri. 3-cü cild.

Kitaba Qurbaninin prof. Q.Kazimov tərəfindən toplanıb nəşr edilmiş əsərləri və müəllifin «Qurbani və poetikası» monoqrafiyası daxildir.

I HİSSƏ

QURBANI

ƏSƏRLƏRİ

*Toplayıb tərtib edəni, ön sözün və qeydlərin
müəllifi:*

*filologiya elmləri doktoru, professor
Qəzənfər Kazimov*

*Rəyçi: filologiya elmləri doktoru, professor
Qara Namazov*

Qurbani. Əsərləri. 512 səh.

Qurbani ırsini nisbətən geniş təqdim edən bu kitaba görkəmli el sənətkarının əvvəllər çap olunmuş əsərləri ilə yanaşı, müxtəlif mənbələrdən – dastan variantlarından, cünglərdən, ayrı-ayrı aşıqlardan toplanmış yeni qoşmaları, gərayılıları, təcnisləri, deyişmələri, qıfılbəndləri daxil edilmişdir. Kitabda Qurbaninin həyat və yaradıcılığından bəhs edən əhatəli ön söz, qeyd və şərhlər də verilmişdir.

ULU ZİRVƏ: HAQQ AŞIQI, EL ŞAI'Rİ DIRİLİ QURBAN – QURBANI

Çox-çox qədimlərdən gələn, insanla yaşıd olan, onun ilk şüurlu əmək zərbələri ilə doğulan el ədəbiyyatı daim öz yolu ilə irəliləyib, böyük əksəriyyətin, çoxluğun mənəvi qida mənbəyinə çevrilib, rəsmi nəzərdən kənar olsa da, hakim təbəqə tərəfindən kifayət qədər qiymətləndirilməsə də, qədim dövrlərdə daha çox məddahlıq nümunələri kimi yaradılan yazılı ədəbiyyata da təsir göstərib, ümumxalq mədəniyyətinin təşəkkülündə, xalqın mənəvi inkişaf və tərbiyəsində böyük rol oynayıb.

Gümüş piyalə üzərində Babil paltarı geymiş Manna musiqisinin təsviri göstərir ki, ozan sənəti çox qədimdir. El ədəbiyyatının tarixi bu ədəbiyyatın yaradıcıları tərəfindən çox qədimlərlə, əfsanəvi dini inanc mənbəyi olan Adəm peygəmbərlə əlaqələndirilmiş, aşıqlar özlərini Adəm atanın nəvələri saymışlar.

Məlumdur ki, aşığı ozan hazırlamış, aşıqlar qədim ozan sənəti içərisində yetişmişlər. Ozan və aşiq mərhələləri bir sənət növünün ciddi keyfiyyət fərqlərinə malik olan müxtəlif mərhələləridir. Aşiq ədəbiyyatı özü də öz başlanğıcını uzaq keçmişdən götürür. Lakin aşiq sənətinin böyük vüsətlə meydana çıxdığı dövr XVI yüzillik hesab olunur.

XVI yüzillik bədii ədəbiyyatın, rəssamlıq və nəqqəşliyin, elmin və mədəniyyətin, sosial-ictimai münasibətlərin sürətlə inkişaf etdiyi, el sənətinin, sənətkarlığın yüksəldiyi, «Kitabi-Dədə Qorqud» kimi əzəmətli abidələrin yenidən yazıya alındığı, hər sahədə milli özünüdərkin, oyanışın gücləndiyi bir dövrdür. Bu dövr biri digərindən fərqlənən, müxtəlif sənət zirvələrini fəth edən Füzuli, Xətai, Qurbani kimi böyük söz ustaları yetirmişdir.

Füzuli klassik şeirin bayrağını uca göylərə qaldırdı. Xətai böyük əqidə yolunda qılınc ilə sözü məharətlə birləşdirdi. Qurbani el sənətini xalqa daha yaxın yeni və böyük bir axara yönəltdi...

Qurbani Dədə Qorqud zərrəsidir...

«Dədə Qorqud» xalq müdrikiyinin məhsuludur, Qurbani poeziyası bir adamın – Dirili Qurbanın!

Dədə Qorqud Qurbanının başı üzərindən işiq salıb keçir, Qurbani bu işığı gücləndirir, ona yeni rəng verir!

Dədə Qorqud bir çox cəhətdən Homerin yaşıdır, Qurbani – bizim Füzuli və Xətainin!

Dədə Qorqud öz nitqi ilə hərbi demokratiya dövrünün nitq xüsusiyətlərini mühafizə edir, Qurbani – feodalizmin kapitalizmə birləşməyə, qovuşmağa doğru yönəldiyi dövrün!

Tufarqanlı Abbas, Xəstə Qasım, Valeh, Alı, Ələsgər də Dədə Qorqud zərrələridir, müxtəlif əsrlərə səpələnib, hər biri bir əsr-dən güc və işiq alıb, toplana-toplana «aşiq poeziyası» və ya «el sənəti» adlanan böyük bir sənət yaradıb. Ağ yolun – bayatıların, məsəllərin, tapmacaların, qoşma və gərayılıların, nağılların, dastanların üzərində yerləşən, böyük bir xəzinəyə söykənən bu sənətin kamil başlanğıcı Qurbanının adı ilə şöhrət qazanıb...

Qurbaninin şeirləri dillər əzbəridir. Yüzilliklər ötsə də, hafiz zələrdə məhəbbətlə mühafizə olunub. İnsanın qəlb arzularını, məhəbbət və kədərini, nifrət və qəzəbini ifadə edən bu şeirlər uca və əzəmətli qayalardan süzülən sular kimi duru və şəffafdır. Feodal qaranlığında yaranmış Qurbani ziyasi faciələrlə dolu keçmişimizin faciələri üzərinə işiq salır. Hüzn, kədər, zəmanə dəhşətlərindən şikayət dolu bu şeirlərdə böyük bəlalar qarşısında əzmlə dayanan, dəhşət və faciələrə sinə gərən insanın titrəyən və qəhərli səsi eşidilir. Bu böyük insanın qəlbində bəşəri məhəbbət də güclüdür, gələcəyə inam da. Onun poeziyasına lirik, həzin, nikbin bir intonasiya hakimdir. Qurbani el sənətkarıdır, xalq ruhunu təmsil və tərənnüm edən bir şairdir.

Qurbani ozan-qopuz sənətinin aşiq-saz sənəti ilə əvəzləndiyi dövrün böyük nəgməkarıdır. Yüksək poetik dili, sənətkarlığı şairin zəngin və uzun keçmişisi olan bir ədəbiyyat zəminində yetişdiyini göstərir. Hələ tam şəkildə əldə edilməmiş və əslində, çox az toplanmış yaradıcılıq nümunələri göstərir ki, böyük və qüdrətli el sənətkarı misilsiz təb və

istedad sahibi olmuşdur. Poeziyasının geniş vüsət qazanmasında Şah İslmayıl hərəkatının, Şah İslmayılın fəaliyyəti ilə ölkədə yaranmış dirçəliş və canlanmanın böyük təsiri olmuşdur. Qurbani bu hərəkata laqeyd qalmamış, Şah İslmayılın yaxını, dostu kimi, öz sazı, sözü ilə ictimai oyanışa kömək etmişdir.

Təəssüf ki, sənətkarla bağlı bir çox məsələlər hələ aydınlaşdırılmayıb. Qurbani harada doğulmuşdur? Harada yaşamış və nə qədər yaşamışdır? Şairin acı şikayətləri, qarğışları nə ilə bağlıdır? Bu və buna bənzər suallar təkcə oxucular üçün deyil, tədqiqatçılar üçün də qaranlıqdır. Bunun bir mühüm səbəbi aşiq sənətinin yazıya alınmaması, hafızələrdə qorunmaq ənənəsidir. Hafızələr isə hər şeyi dəqiq qoruya bilmir, zaman özü bir çox hadisələri «redaktə» edir. İnsanın savad dərəcəsi, arzu və istəkləri, həyəcan və nifrəti, gündəlik qayğıları hafızələrin bir-birinə ötürüdüklərini dəyişir, bir çox hallarda ilkin formaları tam qoruya bilmir. Qurbani kimi bir sənətkar haqqında tarihin, abidələrin və insan hafızasının saxladığıları hələ də diqqətlə saf-çürük edilməyib.

El sənətinin sistemli şəkildə toplanması, tədqiqi və öyrənilməsi XX əsrin nailiyyətidir. Elmin, texnikanın, xüsusən radio və televiziyanın inkişafı bir tərəfdən qədim xalq sənətinin toplanmasına, əbədiləşdirilməsinə səbəb olursa, digər tərəfdən, onun tənəzzülünü şərtləndirir. Səbəbsiz deyildir ki, son dövrlərdə Tufarqanlı Abbas, Xəstə Qasım, Valeh, Ali, Ələsgər kimi haqq aşığıları yetişmir. Qədim aşiq sənətinin biliciləri olan yaşılı nəсли təmsil edən sənətkarlar tədricən ömrünü başa çatdırmaqdadır. Bu hal hələ qələmə alınmamış neçə dastanın, nağılıın, bayatiñın, zərb-məsəlin izsiz yox olmasına, unudulmasına səbəb olur. Bu cəhət bəzən ustad aşığıların özünün mühafizəkarlığından irəli gəlirsə, əsrin 20-30-cu illərinə nisbətən çox-çox geriləmiş olan toplama işinin son vaxtlar daha da zəifləməsi ilə bağlıdır. Ciddi rəsmi folklor ekspedisiyaları yoxdur, toplama işi ayrı-ayrı adamların fərdi şəxsi marağının ilə məhdudlaşmışdır.

Anadan olmasının 500 illiyi günlərində Qurbani daha çox yada düşür, poeziyasındaki təmizlik, saflıq, gözəllik oxucunu

daha çox çəkir. S.Mümtaz, Ə.Axundov, H.Arası, M.İbrahimov, M.H. Təhmasib, P.Əfəndiyev, M.Həkimov, V.Vəliyev, A.Nəbiyev. S.Paşayev, A.Dadaşzadə, Q.Namazov və başqa görkəmli alımlarımız şairin həyat və yaradıcılığının araşdırılması sahəsində xeyli iş görmüşlər. Həyati, doğulduğu Diri kəndi, Şah İsmayıł Xətai ilə əlaqə və münasibətləri barədə xeyli araşdır-malar aparılmış, ictimai-siyasi, lirik, dini və fəlsəfi poeziyasının öyrənilməsinə, sənətkarlıq xüsusiyyətlərinin tədqiqinə daha artıq diqqət yetirilmiş, son vaxtlar şair haqqında monoqrafiya və dissertasiyalar yazılmışdır. Respublika Mədəniyyət Nazirliyi və Aşıqlar Birliyi sənətkarın təbliği ilə bağlı bir sıra tədbirlər həyata keçirmişdir. Doğulduğu Diri kəndinin yaxınlığındakı Soltanlı kənd orta məktəbinə, Cəbrayılın küçələrindən birinə Qurbanının adı verilmiş, Qurbani saz bayramları keçirilmişdir. Sənətkarın anadan olmasının 500 illiyini təntənəli qeyd etmək, qəbri üzərində abidə ucaltmaq nəzərdə tutulurdu. Nankor və yaramaz qonşularımızın torpaq iddiaları, ölkəmizin böyük bir ərazisinin müvəqqəti işgali hələlik bu tədbirləri dayandırmışdır.

Bir sıra klassik sənətkarlarımız kimi, Qurbanının də həyatı haqqında məlumatı onun öz şeirlərindən alırıq. Şeirlərindən aydın olur ki, Qurbani Şah İsmayıldan bir qədər əvvəl doğulmuş və ondan çox yaşamışdır. Lakin İsmayılin qısa həyatı ilə bağlı bir sıra izlər olmasa idi, Qurbanının ömrünün səhifələri tam qaralıq qalardı.

«Azərbaycan ədəbiyyatı tarixi»nin ilk nəşrinə (1943) Qurbani haqqında məlumatı H.Arası daxil etmişdir. O, Qurbaninin:

Mürşidi-kamilim, şeyx oğlu şahim,
Bir ərzim var qullığuna, şah, mənim.
Əziz basın üçün oxu yazğumu,
Agah ol halımdan gahbagah mənim –

sözlərinə əsaslanaraq göstərir ki, «bu qoşmada Qurbanı öz şikayətlərini səmimi olaraq Şah İsmayıla söyləyir»¹. Bu qeydlərdə Qurbaninin Şah İsmayılin müasiri olması barədə fikir ümumi şəkildə söylənmişdir. Lakin sonralar H.Arası Qurbanının yeni tapılmış:

Mən haqq aşiqiyəm, haq yola mail,
Kitabım Qurandır, olmuşam qail,
Ey mənim sultanım, Şah İsmayıll,
Dərdimin əlindən fəryadə gəldim –

bəndini misal gətirərək fikrini konkretləşdirməyə çalışmış və bu sahədə tapıntıının özünə məxsus olduğunu göstərmışdır.²

Görkəmli folklorşunas M.H.Təhmasib də ədəbiyyat tarixinin ilk nəşrindəki qeydə əsaslanaraq, Qurbanı ilə Şah İsmayılin eyni dövrün şəxsiyyətləri olduğu barədə fikri H.Arasıya isnad etmişdir.¹

Şəxsiyyətə pərəstiş dövrü qurbanlarının yaradıcılığı nəzərdən keçirildikcə aydın olur ki, bir çox sahələrdə ilkin araşdırmaların əsl ünvanı vaxtilə unudulmuşdur. Qurbanı haqqında ilk dürüst və ağlabatan məlumatı, onun Şah İsmayılin müasiri olması barədə fikri ilk «Azərbaycan ədəbiyyatı tarixi»ndən 20 il əvvəl Salman Mümtaz söyləmişdir. S.Mümtaz Qurbanını hazırda Diri dairəsində müşahidə edildiyi kimi, «Qurban» adı ilə tədqiq etmiş, həm də düzgün olaraq, el şairi kimi səciyyələndirmişdir: «Bu qədər ki, Qurbanın da bir şeiri olmasa idi, onun da haqqında bir söz deyə bilməyəcəkdik. Amma bu şeir bizə köməklik edir. Ümid edirik ki, biz yanılmayıraq, yazımız da doğrudur. ...Bildiyimiz bir şey varsa, o da budur ki, Qurban Şah İsmayıll Səfəvi Qafqazı aldığı zamanda yaşayıb, şahın vəzirlərindən birinə xoş gəlmədiyindən Qurbanı qolubağlı Qarabağ tərəfindən Xudafərin körpüsündən ke-

¹ Azərbaycan ədəbiyyatı tarixi, I c., Bakı, 1943, səh.164

² H. A r a s l i. Aşıq yaradıcılığı. B., 1960, səh.34

¹ M.H.Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər), Bakı, 1972, səh.346.

cirdərək İrana sürgün etmişdir. Qurban da bu əhvalatı şeirlə yazış Şah İsmayıla yolladığından, şah onu bağışlayıb azad etmişdir».²

Qurbaninin Şah İsmayıl hakimiyyəti illərində (1501-1524) yaşadığı inkaredilməz olsa da, bu onun ömrünün yalnız həmin illərlə məhdudlaşması demək deyil. Şeirlərindən aydın olur ki, onun qolubağlı şah divanına aparılması Şah İsmayıl hakimiyyətinin ilk illərinə aiddir. Əgər o, Şah İsmayıl hakimiyyətinin ilk illərində şah divanına gətirilmişsə, deməli, bu dövrdə bir şair kimi, bir şəxsiyyət kimi nəzəri cəlb edəcək yaşda olmuşdur. Bu məntiqlə onun təvəllüd tarixi ən azı XV əsrin son rübünə aid olmalıdır. Bu onun İsmayıldan yaşca bir qədər böyük olduğunu göstərir. Digər tərəfdən, o, İsmayılin vəfatına şeirlər həsr etmişdir. Əgər İsmayılin vəfatını şeirlə qeyd etmiş və onun dəfnində iştirak etmişsə – bu, inkaredilməzdır – deməli, İsmayıldan sonra da yaşamışdır. Qurbaninin bir sıra şeirləri bu mülahizələrin hər ikisinin doğruluğunu təsdiq edir.

Qurbaninin «Mürşidi-kamilim, şeyx oğlu şahim» misrası ilə başlayan şeiri, demək olar ki, «Qurbani» dastanının bütün variantlarına daxil edilmişdir və hamısının da əsas məzmunu bundan ibarətdir ki, Gəncədə Qara vəzirlə bacara bilməyəcəklərini görən Qurbani ilə Pəri molla çağırıb şeyx oğlu şaha bir məktub yazdırırlar. Qurbani məktubu özü aparır və şaha verdikdən sonra həmin şeiri söyləyir. Şübhəsiz, bütün bunlar şeirin dastanlaşdırılması üçündür. Qurbani özü savadlı olduğu, elə həmin şeirdə «oxuyub elmimə çatdığım yerdə» dediyi halda, məktubu mollaya yazdırırlar və hətta molla əvvəlcə Pərinin dediklərini əksinə yazar, lakin bu guya Qurbaniya əyan olur, ona görə də məktubu yenidən yazdırır və s. Şeir aydın göstərir ki, Qurbani şeyx oğlu şahın – Şah İsmayılin qəbulunda olmuş və şikayətlərini ona çatdırılmışdır. Qurbani «oğlu ölmüş Qara vəzir»in zülmlərindən, «seyrağının sırrindən baş açmamasından», Xudafərindən «qolubağlı» keçirilməsindən şikayətlənir, şahı əsl mətləbdən «agah

² «Qızıl Şərq» jurnalı, № 2-3, səh.108.

etməyə» çalışır. Bunun ardınca söylədiyi daha kəskin şikayət şeirində öz evində farağat oturduğu yerdə onu vətəndən didərgin saldıqlarını bildirir:

Bülbül idim, ayrı düşdüm gülümdən
Fələk vurdub, cüda saldı elimdən.
Qurbaniyəm, Qara vəzir əlindən
Şeyx oğluna şikayətə gəlmışəm.

Beləliklə, guman etmək olur ki, Qurbanı Şah İsmayııl hakimiyyətinin ilk illərində şah divanına gətirilmiş və Şah İsmayııl tərəfindən dindirilmişdir. Şairi niyə incitmişlər, nəyi bəhanə etmişlər - məlum deyil. Dastanda bunlar məhəbbətlə əlaqələndirilir. Lakin, şübhəsiz, bunlar dastana uyğunlaşdırılmalarla bağlıdır. Bu məsələyə müxtəlif vaxtlarda M.İbrahimov, M.H.Təhmasib və başqa alimlərimiz münasibət bildirmişlər. M.İbrahimov Qurbanının bu vəziyyətini Şah İsmayııl hakimiyyətinin ilk illərində şairin «siyasi fırıldaqların girdabına düşməsi» ilə əlaqələndirirək yazır: «O dövrə zəmanə o qədər bulanıq, həyat o qədər qeyri-sabit və etibarsız imiş ki, aşığın özü də gözlənilmədən siyasi fırıldaqların girdabına düşmüş, min bəlaya düçar olmuşdur. Şah İsmayııl ölkədəki xırda feodal hakimlərin əl-ayağını bir yerə yiğmaq, mərkəzləşmiş dövlət yaratmaq və Osmanlı sultanlığına qarşı təsirli mübarizə aparmaq üçün şəliyi yalnız dini deyil, eyni zamanda siyasi və fəlsəfi bir bayraqa çevirdiyi zaman şəliyə zidd olan (və ya belə hesab edilən) görüşlər şiddətli təqib olunur, bu görüşləri yaymaqda ittiham edilənlər isə ağır cəzalanırdılar... Yəqin ki, Qurbanının də belə düşmənləri olmuşdur. Onlar böyük sənətkarın mütərəqqi görüşlərindən, ilahiyyatla və xüssusən şəliyin dar, dözülməz sektant tələbləri ilə duz gəlməyən sənətin-dən, həyat eşqi və humanizm ifadə edən poeziyasından onun əleyhinə istifadə etmiş, onu şəliyə düşmən bir adam kimi qələmə vermiş, həbs olunmasına, qolubağlı halda Arazın üstündəki

Xudafərin körpüsündən keçirdib şah divanına aparılmasına nail olmuşlar.¹

M.H.Təhmasib də həmin hadisə ilə əlaqədar təqribən eyni fikir söyləmişdir: «Xətai böyük planlarına mane ola biləcək xarici «düşmən»lərə qarşı vuruşduğu kimi, daxildə də qorxu yaradacaq qüvvələri məhv edir, öz hakimiyyətini möhkəmləndirirdi. *İlk illərdə* (kursiv bizimdir. – Q.K.) Şah İsmayıł ölkə daxilində olan başqa təriqətlərə qarşı da çox mahir siyaset aparmış, bu təriqətlərin bəzisi ilə yaxınlaşmış, bəzisi ilə üstüörtülü, bəzisi ilə isə açıqdan-açıqə vuruşaraq sıradan çıxarmışdı. Bu gərgin mübarizə illərində, şübhəsiz ki, bəzi nüfuzlu mürsidişlərin, hörmətli müridlərin, eləcə də ayrı-ayrı təriqətlərə mənsub olan şairlərin təhlükəli görünənləri məhv edilmiş, zindanlara atılmış, təqib edilmişdi. Bizcə, belə təqib olunmuş, hətta həbsə alınıb Xudafərin körpüsündən qolubağlı dustaq keçirilmiş şəxsiyyətlərdən biri də Qurbanı olmuşdur».²

Mahiyyət etibarilə çox yaxın olan bu qeydlərin hər ikisində bir daha təsdiq edilir ki, Şah İsmayıł hakimiyyətinin ilk illərində Qurbanı onunla «şah divanı»nda görüşmüştür. Bu, şübhəsizdir, lakin, fikrimizcə, bu onların ilk görüşü deyildir.

Məlumdur ki, Şah İsmayıł özünü yeniyetməliyindən güclü şəxsiyyət kimi göstərmiş, eyni zamanda sənəti, sənətkarı, xüsusən saz sənətini sevmiş, yüksək qiymətləndirmişdir. Ordusunu, tarixçilərin məlumatına görə, daim döyüşqabağı ozan-aşıqlar sazla, sözlə cuşa gətirmişlər. İsmayıł özü də qoşmalar yazmışdır. Əgər Qurbanı böyük sənətkar olmuşsa, Xətai onu qiymətləndirməli idi və əslində, belə də olmuşdur: Şah Qurbanini cəzalandırmamış, əksinə, rəvayətə görə, rəğbətlə qarşılımışdır. Bizcə, Qurbanı ilə Şah İsmayıł arasında təriqət ixtilafi olmamışdır. Təriqət ixtilafi olsa idi, Qurbanı Şah İsmayılla müraciətlə «mürşidi-kamilim», «pirim» söyləməzdi. Şah İsmayıł ətrafına qüvvə toplamalı olduğu ilk illərdə onu

¹ M İ b r a h i m o v.Aşıq poeziyasında realizm. B., 1966, səh. 31-32.

² M.H Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər). B., 1972, səh. 356

mürşid qəbul edən bir sənətkarı nə üçün incitməli idi? «Sərim təvəlladır, üzüm payəndaz; Yoxdur bundan qeyri bir mətah mənim» – deyən, bütün varlığını gənc şaha qurban verməyə hazır olan sənətkar nə üçün cəzalandırılmalı idi?

Şeirdəki bir neçə işarədən aydın olur ki, Qurbani ilə İsmayıł hələ bu hadisədən xeyli əvvəl tanış imişlər. Qurbanının «əeziz başın üçün» sözləri tarixi izləri mühafizə edirsə, yəni Qurbanının öz dilindən çıxan ifadə kimi mühafizə olunmuşsa, burada şaha yaxınlıq, səmimi münasibət, bir qədər ərkyanalıq duyulmaqdadır. Yalnız çox yaxın olmaqla İsmayıł kimi bir şaha bu cür müraciət etmək olardı. Bu yaxınlığı şeirin başqa misrasına əsasən S.Mümtaz da duymuş və qeyd etmişdir: «Qurbanın Şah İsmayıla yazdığı şeirlərdən bunu başa düşürük ki, Şeyx oğlu Şah İsmayıł Qurbanın mürşidi-kamilii və piri imiş. Habelə də başa düşmək olar ki, Şah İsmayıł Qurbanı tanırmiş. Çünkü «Agah ol halımdan gahbagah mənim» deyə yazması ilə Qurbanın Şah İsmayıla bir növ yaxın olması görünür. Kim bilir, bəlkə bu dostluq Şah İsmayılin şair olmasına görə imiş». Bu mülahizələri doğru hesab etsək də, biz Qurbanının şahla yaxınlığının köklərini başqa məsələdə görürük. Məlumdur ki, İsmayılin təriqəti barədə söz-söhbət hələ onun kiçik yaşlarından el-obaya yayılmış, hər tərəfdə müridlərin meydana çıxmاسına səbəb olmuşdu. Qurbani bunları eşitməyə və müəyyən mövqedə dayanmaya bilməzdi. Onun dini məzmunlu şeirlərində (hətta bir çox dünyəvi qoşma və gəraylılarında da) hürufiliyin və qızılbaş-şıə təriqətinin ideyaları özünü qabarıl göstərir. Qurbani qızılbaş hərəkatı ilə bağlı şəxsiyyət olduğundan, 14 yaşlı İsmayıł Şirvana ilk yürüş zamanı Diri kəndinin qarşısındaki Xudafərin körpüsündən keçərkən onunla görüşməyə bilməzdi. Onların ilk tanışlığı bu qədim körpünün tağları üzərində olmalı idi və heç şübhəsiz, belə də olmuşdur (mərhum yazıçı F.Kərimzadə «Xudafərin körpüsü» romanında bu cəhətin unudulması ilə bağlı qeydlərimizi nəzərə alaraq «Çaldıran döyüşü» əsərində maraqlı epizodlarla ilk dəfə Qurbanının bədii obrazını yaratmışdır). Qurbanının əsərlərindən hiss olunur və buna əfsanələrdə, rəvayətlərdə də işarələr var

ki, o, xeyli müddət şah sarayında yaşamış, Şah İsmayılin müxtəlif döyüşlərində sazının, sözünün gücü ilə iştirak etmişdir.

H.Arası Sayat Novanın divani yaradıcılığından danişarkən yazır: «Məncə, şairin «divani» adlandırdığı heca vəznində qəzəlləri bir növ ustadnamədir. Aşıq öz ustadının əsərini oxumazdan əvvəl ustada həsr olunmuş divani ilə məclisə üz tutur. Bu divani bir qayda olaraq, Şah Xətaiyə xitabən başlayır. Bu, təkcə Azərbaycan dilində yazılın divanılarda deyil, erməni, gürcü dilində yazılın divanılarda də belədir».¹ Şübhəsiz, Qurbaninin də belə divaniləri olmuşdur. Lakin onlar hələlik əldə edilməmişdir. Məlum olan iki divanisi isə Şah İsmayıllı adı ilə başlamaq üçün deyil, bilavasitə Şah İsmayılin özünə – vəfatına həsr olunmuşdur. Bu divanilər bir-birinə yaxın vaxtlarda yazılmışdır – biri Şah İsmayılin vəfati günlərində, o biri bir neçə il sonra. Divaniləri ətraflı araşdırmaqla Qurbanının həyatı haqqında məlumat almaq, təvəllüd tarixini öyrənmək mümkündür.

Şah İsmayılin qəfil ölümünə həsr etdiyi birinci mərsiyə-divanidə «Getmiş idim mürşidimə dərdimə dəva qila» - misrası ilə başlayan beyti aydın şəkildə göstərir ki, 1524-cü ilin yaz çağında Şah İsmayıllı Şəki xanı Həsən bəylə Gürcüstan tərəflərdə ov edib Ərdəbilə qayıdarkən, Qurbani onunla təzəcə görüşüb-ayrılmış, Diriyə qayıtmış, hansı bir səbəbdənse yenidən şahı görmək üçün Təbrizə gəlməli olmuş və dəfn mərasimi ilə rastlaşaraq şahın qəfil ölümündən sarsılmışdır:

Fələk, sənlə vuruşmağa bir qabil meydan ola,
Tut əlimi, fürsət sənin, kaş belə ehsan ola.
Getmiş idim mürşidimə dərdimə dəva qila,
Mən nə bilim mən gəlincə xak ilə yeksan ola.

O şahın kəlmeyi-kəlamın zikr etmək gərək,

¹ S a y a t N o v a . B . , Azərnəşr, 1963, səh.10-11.

Tabutu sərv ağacından, kəfəni yapraq gərək.
Tez yuyun, tez götürün ki, mənzilə çatmaq gərək,
Bar-ilahim, necə qiydın, bir belə cavan olə.

Ey könlüm, geygilən qarayı, xəndan eyləmə!
Bar-ilahi, böyük xanədanı viran eyləmə!
Haqq-taaladan səda gəldi: «Qurbanı, çox qəm
yemə,
Heç ola bilməz xanədani-Şəfi viran ola!»

Divaninin Şah İsmayılin vəfatına həsr olunduğu barədə tədqiqatçılar arasında fikir ayrılığı yoxdur. Çox pozulmuş olmasına baxmayaraq, M.H.Təhmasib onun həqiqi məzmununa əsasən belə bir nəticəyə gəlmışdır ki, şeir dastan variantında göstəril-diyyindən fərqli olaraq, bir gözələ deyil, «Şah İsmayıll Xətai ölümünə yazılmış mərsiyədir» və «son misradakı «xanədani-Şəfi» də «xanədani-Şeyx Səfi» olmuşdur»¹.

M.H.Təhmasib Şah İsmayılin vəfatını Qurbanının maddeyi-tarixlə qeyd etdiyini də göstərir. Qurbanının:

Əzabdan yüz üç keçəndə
Əcəl camın içdi şahim,
Bu dünyadan köcdü şahım –

misralarındaki «əzabdan» sözü əbcəd hesabı ilə 827 edir (Nəsiminin vəfat ili) və üzərinə 103 gəldikdə Xətainin ölüm tarixi (hicri 930, miladi 1524) alınır.

«Qurbanı» dastanının Gəncə versiyasında birinci divanidən dərhal sonra Becanın bir şey anlamadığını görən Qurbanı üç kəlmə söz üçün izn istəyib ikinci divanını söyləyir. Əvvəlki divani kimi, bu divanının də dastan variantına nisbətən, dastana qeydlərdə verilmiş variantı əslinə daha yaxın qorunub saxlanmışdır:

¹ M.H Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər). B., 1972..

Kufə əhlibihəyalar şərmi, həyanı atdılardı,
Adəm olan yoldan çıxıb, bir-birin aldatdılar.
Qazılara rüşvət verib, şəri batıl etdi
Bu divan ki, divan deyil, ədalət divan gərək.

Axşam olcağın məşriqdə batdı şəms, doğdu qəmər,
Yer üzünə qülqülə düşdü ki, ta oldu sahər.
Ağlım itirdim, əlim titrər, göz ağları, sər əsər,
Pirim girib ol niqabə, getməyəydi cavan gərək.

Gərək, biçarə Qurbani, sən bu cəbrə dözsən,
Əl uzadıb o yasəmən bağdan bir gül üzəsən.
Yaşın yetirdin əlliyyə, indi üz tut yüzə sən,
Əslimiz türabdəndir, məskənimiz kan gərək.¹

Pozulmuş, variantlaşmış bu divanidən şairin təvəllüd tarixi
barədə dəqiq məlumat almaq olur.

Divanının dastan variantında misra, fikir fərqi ilə yanaşı, rədif fərqi də var: dastanda rədif kimi «gərək» deyil, «gözəl» sözü işlənmişdir. *Gərək* və *gözəl* sözlərinin ərəb əlifbası ilə yazılışı çox yaxındır, xüsusən əl yazısında kaf ilə lamın yaxın qrafikasını nəzərə alsaq, bu sözlərin bir nöqtə fərqi var. Bu şeirdən və bir çox başqa şeirlərdən hiss olunur ki, Qurbani əsərlərinin əlyazma nüsxəsi olmuş, yaxud aşıqlar öz cib dəftərlərinə şeirləri qeyd etmiş, tələsik oxu və ya üzünü köçürmə prosesində bir çox söz və ifadələri yanlış oxumuş, o cümlədən bu divanidəki «gərək» sözünü «gözəl» ilə əvəz etmişlər.

Divanının nə məqsədlə yazıldığını M.H.Təhmasib belə izah edir: «...məna, məzmun, yəni kimlərin isə «Kufə əhli»nə, «Zina əhli»nə bənzədilmələrini, «qazılara rüşvət verib şəriəti batıl etdiklərini», «o gündən dünyaya qülqülə düşdürüünü» acı-acı

¹ Azərbaycan dastanları, c. 1, 1965, səh. 307

təsvir edən şeir şairin çox geniş bir şəkildə səslənmiş, dünyaya «qülqülə salmış» bir hadisəyə qarşı narahızlığını göstərir. Qazılara rüşvət vermək yolu ilə əldə edilmiş bu hökm, bu divan şairin üsyانına səbəb olmuş, onu: «Bu divan ki, divan deyil, ədalət divan gərək» deməyə məcbur etmişdir». M.H.Təhmasib fikrini dəqiqləşdirərək yazır: «Bizcə, bu, Çaldıran müharibəsində Xətainin əsir düşmüş hərəminin güclə ərə verilməsi hadisəsi ilə əlaqədar etiraz şeiriidir»¹.

Lakin şeirin məzmunu aydın göstərir ki, aləmə «qülqülə salan» bu hadisə Şah İsmayılin istəkli hərəmi Taclı bəyimin Sultan Səlim Yavuz tərəfindən zorla ərə verilməsi ilə bağlı deyil. Kəbinli bir qadını başqasına ərə vermək üçün (hələ bu fikrin özü də şübhəlidir) qazılara rüşvət vermək burada əsas dəlil kimi nəzərdə tutulub. Bu, ağlabatan deyil. Sultan Səlim niyə qazılara rüşvət verməli idi? Lazım gəlsə, onun bir işarəsi kifayət etməzdimi? Digər tərəfdən, misranın: «Qazilar rüşvət alıb şəriəti satdılar» variantı da var. «Pirim girib ol niqaba getməyəydi cavan gərək» misrası nə deməkdir? Bəlkə Taclının rübəndə-niqaba bürünüb ərə getməsinə işarə edilir? Bəs onda «cavan» sözü nədir? Qocalıb getməliydim? Bu hadisədən (Taclı bəyimin «zorla» ərə verilməsinrdən) Qurbani niyə bu dərəcədə əsəbiləşməli, həyəcanlanmalı idi: «Ağlım itirdim, əlim titrər, göz ağlar, sər əsər». Bizcə, bu şeir də Xətainin ölümü ilə bağlıdır, lakin əvvəlki divanidən bir qədər sonra yazılmışdır.

Divanının birinci bəndi şeirin yazılışı dövrün bədii təsvirini verir, ikinci bənd Xətainin ölümündən sonra ölkə daxilində əmələ gələn özbaşınalıqları göstərir, üçüncü bənd isə nəticədir, fəlsəfi yekundur.

Birinci bəndin məzmunu nədən ibarətdir? Kufə əhli səviyyəsinə enmiş bihəyaların həyanı atması, adəm olanın yoldan çıxması, bir-birini aldatması, qazıların rüşvətxorluğu, şəriəti pula satmaları... tənqid edilir və müəllif Xətai hakimiyyəti illərində görmədiyi qaydasızlıqdan, özbaşınalıqdan

¹ Azərbaycan dastanları, c. 1, 1965, səh. 376.

şikayətlənərək: «Bu divan ki, divan deyil, ədalət divan gərək» nəticəsinə gəlir.

Şah İsmayııl Xətainin qəfil ölümü onun yaratdığı dövlətə böyük zərbə vurdu. Qızılbaş əmirləri arasında divan işləri uğrunda qanlı döyüşlər başladı. 1524-1525-ci illərdə əmirül-üməra Div sultan Rumlu öz rəqiblərinə qalib gələrək, 10-11 yaşlı şahın müstəqil vəkili olur. Çox keçmədən Cuhə sultanın təhribi ilə I Təhmasib Div sultani öldürtdürür və Cuhə sultan vəkil olur. Əmir Hüseyn xan Şamlı ilə müharibədə Cuhə sultan da öldürülür. Cuhə sultanın mənsub olduğu təkəli tayfası dərhal onun oğlu Şahqubadı vəkil edirlər. Lakin ustacılı, rumlu, zülqədər və əfsər tayfa əmirləri buna razı olmayıb, təkəli əmirləri ilə döyüşə başlayırlar. Vəziyyəti belə görən I Şah Təhmasib təkəli tayfasının tamam qətlə yetirilməsini əmr edir və nəticədə böyük qırğıın baş verir. Tayfa mübarizəsi 1534-1535-ci illərə qədər davam edir.¹

Şah İsmayııl dövründə möhkəm nəzarət altında olan əmirlər, qazilar, şəriət sahibləri indi əl-qol ağır, fürsətdən istifadə edirlər.

Qurbani ilə bir dövrdə yaşamış Mövlana Heyrəti qazı və müftilərin rüşvətxorluğundan bəhs edən qəsidəsində deyirdi:

Bəlkə də divan malından pul yeyirlər hər biri,
Sərbəsər bol-bol soyurqal sahibi, pul sahibi.

Divan işləri uğrunda tökülən qanlar, əmirlərin həyasızlığı, hakimiyyət uğrunda mübarizədə bir-birinə kələk gəlib aldatma, əyanların yoldan çıxması, qaziların rüşvətxorluğu, şəriəti pula satmaları, vəqf malının mənimsənilməsi halları Təhmasib hakimiyyətinin ilk illəri üçün daha xarakterik olmuşdur. Lakin gənc şah yaşa dolduqca ölkəni nizama salmağa başlamışdı. Ona görə də ikinci divanının birincidən çox gec yazılıdığını güman etmək olmaz. Şeirdə iki cəhət aydın duyulur. Birisi budur ki,

¹ О. Э ф е н д и е в. Azerbaydjanskoe государство Сефевидов. Б., «Элм», 1981, səh..69.

Şah İsmayılin vəfatından son dərəcə mütəəsir olan Qurbanı bu kədəri hələ unuda bilməmişdir. Hiss olunur ki, qəfil ölümün vurduğu yara hələ qaysaq bağlamayıb. Digər cəhət isə budur ki, özbaşınalıqlar, rüşvətxorluq, vəkalət uğrunda qantökmə özünü şahın ölümündən müəyyən vaxt keçdikdən sonra göstərə bilərdi.

Şah İsmayııl hakimiyyətinin ilk illərində Div Sultan Rumlu onun xidmətində olmuş və şaha axıradək ləyaqətlə xidmət etmişdi. Gürcüstan səfəri zamanı (1516-1521-ci illər) Qurbanının şahla birlikdə olduğunu, Div Sultanın ordusunu bir sıra səfərlərdə müşayiət etdiyini güman etmək mümkündür və Qurbanının seirlərindəki bəzi işarələr də belə düşünməyə imkan verir. Şah İsmayııl vəfat edərkən gənc şahın da vəkili Div Sultan olur. Vəkalət və əmir-üməra mənsəbi uğrunda mübarizə, tayfalar arasında güclü çəkişmələr vaxtı gənc şahı aldadırlar ki, tayfalararası münaqışlərin səbəbi Div sultandır. 1527-ci ilin iyulunda sarayda ilk faciəli hadisə baş verir. Div sultan divana daxil olarkən şah ona atəş ağır, ətrafdakılar isə onu qətlə yetirirlər.

Bizə belə gəlir ki, şeir məhz bu hadisə ilə əlaqədar qələmə alınmışdır. Çünkü Div Sultanın öldürülməsi ilə Şah İsmayıldan sonrakı dəhşətli vəziyyət də qabarıl şəkildə aşkar olur: bu üç ildə həm qaziların sıfəti, həm də əmirlərin hakimiyyət uğrunda qanlı döyüşləri qabarıl şəkildə üzə çıxır.

Deməli, ikinci divanının birincidən bir neçə il sonra – 1527-ci ildə yazıldığını güman etmək mümkündür.

«Axşam olcağın məşriqdə batdı şəms, doğdu qəmər», - bu «şəmsin batması», «qəmərin doğması» Şah İsmayılin vəfatına, çox gənc Təhmasibin hakimiyyətə gelişinə işarə deyilmiş? Şair «ağlım itirdim», «əlim titrər», «göz ağlar», «sər əsər» deyərkən böyük şahın ölümündən doğan kədəri ilə yanaşı, ölkədəki dəhşətli vəziyyətə də işarə etmirmi? İkinci bəndin son misrası bu fikri tamamilə aşkar şəkildə yekunlaşdırırmı: «Pirim girib ol niqabə getməyəydi cavan gərək». Qurbanı kimə «pirim» deyir? Taclı bəyim Qurbanı üçün nə səbəbə pir ola bilərdi? Burada «niqab» gəlinlik niqabı olmayıb, aşkar şəkildə

ölüm niqabı deyilmi? «Getməyəydi cavan gərək» İap aydın şəkildə «gərək cavan ölməyəydi» demək deyilmi?

Bütün ağır kədəri ilə yanaşı, şeirin sonunda Qurbanı özünə təskinlik verir, fələyin cəbrinə dözməyi məsləhət bilir. «Əl uza-dıb o yasəmən bağdan bir gül üzəsən» dedikdə, İsmayılin çiçəkli həyatı nəzərdə tutulur, bu çiçəkli həyatın, bu «yasəmən bağın» bir gülü qədər iş görüb cəmiyyətə xidmət etmək arzu olunur.

Şeirin ən qiymətli cəhətlərindən biri son bəndin üçüncü misrasında söylənilən fikirdir: **«Yaşın yetirdin əlliya, indi üz tut yüzə sən»**. Şair bu sözlərlə dostu İsmayılin faciəsindən az sonra öz ömrünün də müəyyən mərhələyə – yarı yola çatdığını, qocalığın başlandığını söyləyir. İkinci bənddəki «sər əsər» sözləri də müəyyən mənada bunu təsdiq edir.

Deməli, bu şeir yazılkən Qurbanının 50 yaşı tamam imiş.

Dediymiz kimi, M.H.Təhmasib şeiri Çaldırın müharibəsi ilə əlaqələndirir. Bu hesabla Qurbanının təvəllüd tarixi 1464-cü ilə aid olardı. Lakin bir çox faktlar göstərir ki, onun təvəllüd tarixini 1464-cü ilə aid etmək olmaz. Əgər belə olsa idi, Şah İsmayıll hakimiyyətinin ilk illərində onun aži 40 yaşı olmalı idi ki, bu da faktlara ziddir.

Yenə xatırladırıq ki, Qurbanının «mürşidi-kamil»ə müraciəti Şah İsmayıll hakimiyyətinin ilk illərində olmuşdur. Dastan xalq yaradıcılığı məhsulu olsa da, tarixi izləri mütləq qoruyur. Qurbanı 40 yaşlarında Şah İsmayıla Gəncə xanının qızını almaqda çətinlik çəkdiyini, vəzirin ona mane olduğunu söyləməzdi. Deməli, Qurbanının təvəllüd tarixi 1464-cü il ola bilməz. İkinci divanının Şah İsmayılin vəfatından bir qədər sonra yazıldığı və bu zaman Qurbanının 50 yaşında olduğunu nəzərə alaraq, şairin təvəllüd tarixini 1477-ci ilə aid etmək olar. Bu tarix dastanda təsvir edilən və Qurbanının şeirləri ilə üzə çıxan bütün məsələlərlə uyğun gəlir.

Şeirlərindən aydın olur ki, Qurbanı bir neçə dəfə ictimai haqsızlıqla üzləşməli olmuşdur. «Eylədim» rədifli şeir göstərir ki, şair hələ çox gənc yaşlarında bir bəy oğlu ilə dostluq etmiş, onun yolunda «yaxa yırtmış», «dadü bidad eyləmiş», lakin elə onun yolunda da bilmədən «özü öz evini yıxmış», düşmənlərini, paxıllarını sevindirmişdir. Bəy oğlu isə kömək əvəzinə, şairin paxılları, düşmənləri ilə namərdcəsinə kefdə olmuşdur:

Dost yolunda yaxa yırtdım, baş açdım,
Gecə-gündüz dadü bidad eylədim.
Öz əlimlə yıxdım özüm evimi,
Müddəilər evin abad eylədim.

Şahin-şonqar bəy oğlunun qolunda,
Seyrağıblar həm sağında, solunda,
Qurbanı der: Bir namərdin yolunda,
Heyif, cavan ömrüm bərbad eylədim!

Bu, Qurbaninin, görünür, hələ o qədər də məşhur olmadığı, çox gənc yaşlarında üzləşdiyi məhrumiyətdir.

Qurbanı «cavan ömrüm bərbad eylədim» desə də, bu hadisənin sonrakı nəticələri barədə əlavə qeydlərə təsadüf etmirik. Görünür, gənc, qızgın və qaynar şair qəlbini bəy oğlunun etibarsızlığını bir qədər şisiertmişdir.

Təqribən elə bu illərdə atasının da öldüyünü, «əli əllərdə», «ağzı duada» yetim qaldığını söyləyir:

Humay kimi dövr eylərəm havada,
Babam öldü, yetim qaldım yuvada.
Bir əli əllərdə, ağızı duada,
Bir əl idə ayağında saqının.

Başqa müühüm bir hadisə də Qara vəzirin fitvası ilə bağlı olub, Qurbaninin Xudafərindən qolubağlı keçirilməsi və şah divanına gətirilməsidir. Lakin bu hadisə yaxşı qurtarmış, şair

cəzalandırılmamış, əksinə, rəğbətlə qarşılanmış, «mürşidi-kamil» tərəfindən köhnə dost kimi qəbul edilmişdir.

Aydın duyulur ki, şairin həyatı ilə bağlı başqa bir hadisə son dərəcə faciəli və ağırlı olmuşdur. Hiss olunur ki, şair qurbanı qurbətdədir, qayğılar içərisindədir. «Hicran gecələri» şairin əlif qəddini əymışdır. Şair narazı və narahatdır. Hansı bir «bədəsil» insə qurbanı olmuş, onun fikrini, təklifini, daha doğrusu, hakim göstərişini bilən kimi «ömrünün zay olduğunu» başa düşmüştür. Həm də hiss olunur ki, elə bir dövrdür ki, insanlar arasında zərrəcə hörmət qalmayıb, qardaş qardaşına xəyanət edir, naməndlər özlərinə qələbə arzulayır. Ölkədə özbaşınalıqdır, dəryaların bulanan, suların daşan vaxtıdır. Lap elə bizim günlərimizdə olduğu kimi. Bütün bu hadisələri əks etdirən «Dönübü» rədifi şeirdən aydın olur ki, Şah İsmayıllı kimi qüdrətli şəxsiyyətin yeri boşdur. Hakimiyyət çox zəifdir. Lakin Qurbanını narahat edən təkcə bunlar deyil, «bədəsilin» göstərişidir. Bu göstərişin mahiyyəti ondan ibarətdir ki, həmin bədəsil – yerli hakim xəyanət edərək, gənc Təhmasibin türklərlə müharibəsi günlərində türklər tərəfə keçərkən Qurbanını də özü ilə aparacağını bildirmiş və belə də etmişdir. Beləliklə, Qurbanı zorla Türkiyəyə aparılmışdır. Vətən həsrəti də, qurban ağları da, hicran gecələri də bununla bağlıdır:

Hicran gecələri qayğı çəkməkdən
Əlif qəddim əyri yayə dönübü.
Bədəsilin eşidən tək sözlərin
Yəqin etdim, ömrüm zayə dönübü.

Dünyada qalmayıb zərrəcə hörmət,
Qardaş qardaşına eylər xəyanət,
Gədalar bəy olur, bəylər rəiyyət,
Ağ pullar yönüb ribayə dönübü.

Uçuşur durnalar, səkir teyhullar,
Namərd adam qalibliyin arzular.
Bulandı dəryalar, həm daşdı sular,
Qaynaqsız bulaqlar çayə dönübü.

Qurbaninin zorla Türkiyəyə aparıldığını tədqiqatçılar da təsdiq edirlər. Folklorşunas S.Paşayev yuxarıdakı şeirin son bəndinə əsaslanaraq yazar: «Bu sətirlər Qurbaninin «Qolubağlı Xudafərindən» keçirilib Türkiyəyə, Qarsa sürgün aparıldığını demirmi?.. Xətai 1524-cü ildə vəfat etmişdir. Deməli, bu hesabla Qurbani 1514-1524-cü illər arasında, yəni Çaldırın mühəribəsindən keçən on il arasında Türkiyədə qalmış, sonra vətənə qayıtmış, Xətainin görüşünə getmiş, lakin onu görə bilməmişdir. Çünkü o gəlincə «mürşüdü» «xak ilə yeksan» olmuşdur».¹

Qurbaninin zorla Türkiyəyə aparılması barədə fikir doğrudur və biz də bu qənaətdəyik. Lakin bunun Çaldırın mühəribəsindən sonraya aid edilməsi ilə razılaşmaq mümkün deyil və bir çox məsələlər bu fikri təkzib edir.

Dediymiz kimi, dastan bir müəllif tərəfindən yaradılıb xalq yaradıcılığına çevrilsə də, o, əksərən əsl tarixi izləri qoruyub saxlayır. «Qolubağlı keçdim Xudafərindən» misrasının işləndiyi «mürşidi-kamilə» müraciətlə deyilən həmin şeir Qurbaninin gənclik illərinin məhsuludur. Qara vəzirdən şikayəti də onun Pəriyə qovuşmaq ümidinin mane olduğu üçündür. Bütün tədqiqatçılar – S.Mümtaz, H.Arası, M.İbrahimov, M.H.Təhmasib bu şeirin Şah İsmayıł hakimiyətinin ilk illərində yazdığını qeyd edirlər. Əgər Qurbani 1524-cü ilədək əsirlikdə olsa idi, «qolubağlı» sürgün edildiyini elə 1524-cü ildə, şah vəfat etməmiş, üzrxahlıq məqsədilə ona göndərməli və ya şəxsən söyləməli idi. S.Paşayev elə belə də düşünür: «Mürşidi-kamilim, şeyx oğlu şahim» kimi misraların, müraciətlərin özü də göstərir ki, bunlar heç də əvvəldən tanış olmayan bir adamin, yaxud həyata hələ təzə qədəm qoymuş bir gəncin şaha müraciəti deyildir, əksinə, bəlkə də çoxdan tanış və yaxın olan, dünyagörüşü ilə seçilən sadıq bir müridin öz «mürşidi-kamil»inə yaxından, öz yurdundan yox, çox-çox uzaqlardan, yad bir ölkədən şeir-məktubudur, hal-əhval bildirməsidir».

¹ «Azərbaycan müəllimi», 6 iyul 1984, № 54.

Buradakı fikirlə heç razılaşmaq olmaz. O nə sadıq müriddir ki, istəkli şaha xəyanət edib, həm də belə bir məqamda «hal-əhval» tutmaq istəyir!

Qurbani heç yerdə on il «zimistan qəhri» çəkdiyini qeyd etməmişdir. «On bir il çəkmişəm zimistan qəhrin» deyir. Lakin aydın olur ki, hələ bu «zimistan qəhri» başa çatmayıb, davam etməkdədir, şair onun bir vaxt sona yetəcəyini nikbinliklə güman etsə də, uzana bilər. Yuxarıda isə həmin əsirlik həyatı on il müddətinə düşünülür.

Şah İsmayıllı Çaldıranda məğlub olsa da, ölkənin parçalanmasına imkan vermədi. Sultan Səlimin məqsədi İsmayılli bir qüvvə, güclü bir rəqib kimi sıradan çıxarmaq idi və buna nail olduqdan sonra çəkilib getdi. İsmayıllı ölkə daxilində öz güclü hakimiyyətini, nüfuzunu saxladı. İsmayıllıın dövründə, İap Çaldırandan sonra da hansı yerli hakim, ölkə daxilində hansı feodal artıq hərəkət edə bilərdi? Qurbani ölkədəki özbaşınalıqlıdan, qaydasızlıqlıdan nə cür şikayətlənə bilərdi? Şeirlərindən aydın olur ki, Qurbani Şah İsmayılla son dərəcə sadıq olub, onu fanatikcəsinə sevib və heç vaxt ona xəyanət etməyib. «Dərdinə dəva qılmaq» üçün sonuncu dəfə onun yanına gedərkən yazdığı və onun qəfil ölümünün, dəfninin şahidi olduğunu əks etdirən şeirdən görünür ki, o, Xətaidən İap təzəcə ayrılmış imiş. Özü də onun müəyyən təmənna ilə getdiyi bu görüşdə heç bir qorxu-hürkü yoxdur, dostluq və qardaşlıq münasibəti var:

Getmiş idim mürşidimə dərdimə dəva qıla,
Mən nə bilim, mən gəlincə xak ilə yeksan ola.

Halbuki o, əsirlikdən gəlsə də, bu təmkin, bu yaxınlıq şeirdə öz ifadəsini tapa bilməzdi.

Şah İsmayıllıın qəfil ölümü ilə əlaqədar 10 yaşında hakimiyətə keçən oğlu Təhmasib, dediyimiz kimi, ilk illərdə feodalların, qızılbaş əmirlərinin əlində oyuncağa çevrilmişdi. İlk on il hədsiz hərc-mərclik və qızılbaş tayfa başçıları arasında kəskin qanlı döyüslər dövrü idi. Bu qanlı çekişmələrlə yanaşı,

bir tərəfdən də Osmanlı türkləri tez-tez Azərbaycana hücum edirdi. 20 yaşlarında Təhmasib dövlət idarəciliyini möhkəmlətmək, ölkəni nizama salmaq istərkən daxildə və xaricdə böyük çətinliklərlə üzləşir. Əmirül-üməra Hüseyn xan Şamlı ən yaxşı torpaqları öz tayfasının əlində toplamağa çalışmaqla yanaşı, vaxtilə lələsi olduğu Sam mirzəni (Şah İsmayıllı digər oğlu) hakimiyyətə keçirmək üçün Şah Təhmasibi zəhərləmək istəyir. Şah bunu eşidib Hüseyn xanı tikə-tikə doğratdırır. Elə bu zamanlar Sam mirzə qardaşına xəyanət edərək, türk sultanı Sultan Süleymanın vassallığını qəbul edir. 1534-cü ildə Sultan Süleyman qızılbaş ordusunun Xorasan ətrafında özbəklərlə vuruşduğunu nəzərə alaraq böyük ordu ilə Azərbaycana hücum edir. Bu zaman bir çox qızılbaş əmirləri – Azərbaycanın cənub hissəsinin əmirül-ümərası Musa Soltan Mosullu, əyanlardan Məhəmməd xan Zülqədər oğlu, Hüseyn xan Təkəli, Qazi xan Təkəli və b. sultanın tərəfinə keçirlər. Şah Təhmasib öz ordusu ilə Van və Ərciş torpaqlarına çəkilir, ordu yorğun və türklərlə müqayisədə az olduğu üçün ciddi döyüşə girmir. Sultan öz ordusu ilə qışı Bağdadda keçirir və yenidən Təbrizə gəlir.

1534-1536-ci illərdə baş verən bu hərəkat dövründə vəziyyət elə idi ki, şah orduları cənubda – Van ətrafında qalmışdı. Təbriz – Mərənd – Xoy – Bidlis – Amid istiqamətində bütün sahələrdə və hətta Arazdan şimalda yerləşən feodallar, qızılbaş əmirləri osmanlıların tərəfinə keçirdilər. Üstəlik belə bir dövrdə şaha qəsd, onu zəhərləmək meyli, şahın öz qardaşının xəyanəti və s. Şübhəsiz, Qurbanini təlatümə gətirən də bu hadisələr olmuş və aydındır ki, yerli hakim xəyanətlə osmanlı türkləri tərəfə keçərkən Qurbanı kimi məşhur sənətkarı da zorla özü ilə aparmışdır. Beləliklə, Qurbanı xəyanətkar əmirin qurbanı olmuş, onun «Qarslı Osmanın qonağı olmaq» təklifini eşidərkən dili-dodağı əsmiş, «ömrünün zay olduğunu» başa düşmüştür. Qurbanının «Qardaş qardaşına eylər xəyanət», «Namərd adam qalibliyin arzular» kimi misraları dövrün hadisələri ilə möhkəm səsləşir. Ölkədəki qarışılıqlıdan istifadə edən «qaynaqsız bulaqlar»ın «çaya döndüyü»nü kinaya ilə

qeyd edən şair qoşmanın son bəndində tarixi hadisəni, kimin «qonağı» olduğunu və hara aparıldığını aydın göstərmişdir:

Biz də qonaq olduq Qarslı Osmana,
Yunis tək lap daldıq qəri-ümmana,
Qurbanı der: Dönsün belə zamana,
Göydəki ulduzlar Ayə dönübdü.

Bu son bəndin ilk misrası ilə birinci bəndin ilk misrasını əla-qələndirdikdə məlum olur ki, Qurbanının qarsda – Osmanın dərgahında «qonaq»lığı uzun çəkib, «hicran gecələri» şairin əlif qəddini «əyri yayə» döndərib. Şair düşmüş olduğu girdabin son dərəcə dərin, vəziyyətin son dərəcə mürəkkəb olduğunu bildirir; özünü dəryanın dərin yerinə, nəhəng balığın qarnına düşən Yunis peyğəmbərlə müqayisə edir. Son misra şairin vətənpərvərliyini daha qabarılq ifadə edir – «Göydəki ulduzlar Ayə dönübdü» sözlərində Qurbanının Səfəvi xanədanına və bilavasitə Şah Təhmasib hakimiyyətinə rəğbəti ifadə olunmuş, ordu üstünlüyü ilə hücum edən Osmanlı türklərinin tərəfinə keçən əyanların, əmirlərin Şah İsmayıл və Təhmasib bərabəri olmadıqlarına işarə edilmişdir (Bu son misranı ölkənin böyük ərazisində dalgalanan ay-ulduz nişanlı türk bayraqlarına işaret kimi anlamaq mümkündür).

1536-ci ildə Sultan İstambula qayıdarkən, Qurbanini də Türkiyəyə aparmışlarsa və o, 11 il əsirlilik həyatı keçirmişsə, 1547-1548-ci illərə qədər Türkiyədə Qarslı Osmanın «qonağı» olmuşdur.

Mühüm bir tarixi hadisə bu deyilənləri təsdiq edir.

1548-ci ilin yazında Sultan Süleyman üçüncü dəfə Azərbaycana hücum edir. 2 iyun 1548-ci ildə böyük itki ilə Təbrizi tərk edib, Türkiyəyə qayıdır. Bundan az sonra I Şah Təhmasib eşidir ki, Qars qalasını bərpa etmək üçün (Sultan geri çəkilərkən qızılbaşlar qalanı dağıtmışdılar) sultan dörd minlik ordu ilə Osman Çələbini Qarsa göndərib. Şah böyük oğlu İsmayıл mirzənin başçılığı ilə Qarsa qoşun göndərir. İsmayıл mirzə qəfil hücumla Osman Çələbini məglub edir. Osman

Çələbi ağ bayraq qaldıraraq 600 nəfərlə şahzadənin qərargahına yaxınlaşır, lakin təslim olmaq əvəzinə, İsmayılin çox gənc olduğunu görərək (İsmayıllı bu zaman 15 yaşında idi), qəflətən adamları ilə hückuma keçir, İsmayıllı mirzə, çox gənc olmasına baxmayaraq, tarixçilərin dediyi kimi, özünü itirmir və qılınca əl atır, Osman Çələbi öldürülür.

Heç şübhəsiz, bu Qars – Qurbaninin aparıldığı şəhər, Osman Çələbi isə onun «qonağı» olduğu şəxsdir. Beləliklə, 11 illik əsirlik həyatı keçirən Qurbanı 1548-ci ildə azad olmuş və vətənə qayıtmışdır.

Qurbaniyə şah cəza da verə bilərdi. Lakin heç şübhəsiz, ağırılı-acılı, üsyankar, vətən həsrətli qürbət şeirləri onu xilas etmişdir. Digər tərəfdən, bu döyüşlərdə Qurbaninin gənclik illərindən tanış olduğu (bəlkə də, həqiqətən, bacısı ilə evləndiyi) gəncəli Şahverdi Soltan Ziyadoğlu, eyni zamanda məşhur Qaradağ sufilərindən (Qurbaninin həmyerlisi) Fərruxzad bəy iştirak edirdilər (Fərruxzad bəyin şah sarayında böyük nüfuzu var idi və o, sonralar - 50-ci illərdə Türkiyəyə səfir göndərilmişdi). Onlar Qurbanı ilə bağlı zoraklılığı şaha çatdırıb, onun günahkar olmadığını üzə çıxara bilərdilər.

Elə bu illərdə Qurbanının 70 yaşı tamam olurdu. Hiss olunur ki, şair 70 illiyini öz vətənində, qədim Diri də, əmin-amanlıq şəraitində, şaha minnətdarlıq hissi ilə keçirmiş, «gözəl şah» deyə xatırladığı əziz dostunun – Şah İsmayılin xatırəsini daim öz qəlbində qoruyub saxlamış, İsmayıllı yadigarı Təhmasibə və Təhmasib sarayına daim ehtiramla yanaşmışdır:

Qurbanı qurbanı şahın dərinə,
Dərviş bilər xırqə nədi, dəri nə.
Ağam qiya baxdı, atdı dərinə,
70 il bənd etdi Cəbrayıł, Pərim!

* * *

Qurbanı Diri kəndində doğulub böyümüş və bu kənddən olduğunu şeirlərində dəfələrlə xatırlatmışdır: *İsmim Qurbanidi*,

kəndim Diridi və ya: *Dirili Qurbanın ərzi-halını Yalvara-yalvara yara deyərsən*. Qoşmalarında, «Qurbanı» dastanının müxtəlif versiya və variantlarında dəfələrlə rast gəldiyimiz qeyd və işarələr Qurbaninin yurdunu, doğulduğu, yaşadığı kəndi dəqiqləşdirməyə imkan verir. Dastanın Gəncə versiyasının əvvəllində deyilir: «Ustadlar belə nəql edirlər ki, qədimlərdən baş Xudafərin körpüsü ilə Araz – Kür qovşağı arasında Araz boyu yeddi yüz yetmiş iki kənd yaşayırırdı. Bunların hamısı dirili Hüseynlə xana baxırdı». Dastanda təsvir edilən Hüseynlə xan Qurbanının əmisidir, atası Mirzalı xanın qardaşıdır. Qurbanı bu kənddə boy-a-başa çatmış, burada təhsil və buta almışdır. Diqqət edilsə, dastanda çox aydın deyilir: *Arazla Kür qovşağı arasında*, *baş Xudafərin körpüsü* yaxınlığında. Qurbanının yurdunu nişan verən bu cür əlamətlər indi də qalmaqdadır: dastan versiyalarında dağ – Diri dağı, kənd – Diri kəndi, buta verilən yer – Mazannənə piri, yaxınlıqdakı çay – Araz çayı, körpü – Xudafərin, yaxın kəndlər – Soltanlı, Daşkəsən, dağın ətəyində qəbirlər – Qurbanı ilə Pərinin qəbri, bulaq yerləri, dağda zəhərli ilanların çoxluğu (bir versiyaya görə Qurbanini ilan çalıb öldürmüş və Diri camaati əhaliyə, mal-qaraya ziyan verən ilanların çoxluğundan bu yurdu tərk etməli, Cənuba köçməli olmuşdur) və sair Qurbanı yurdunu nişan verən faktlardır. Bura Cəbrayıł rayonu əraziləridir.

Qurbanı öz qoşmalarında həm də Qaradağ mahalından olduğunu qeyd edir. Bu cəhət dastan variantlarında da öz ifadəsini tapmışdır. Məsələn, Nizaminin məqbərəsi yanında Mahmud bəyin sualına: «Qaradağlıyam, ay bəy, adım da Qurbanıdır», - deyə cavab verir. Yaxud bir aşığıн sualına eyni şəkildə cavab verir:

İsmim Qurbanidi, kəndim Diridi,
Qaradağdan Qarabağa gedirəm.

Qurbanının yaşadığı dövrdə – Şah ismayıl Xətai vaxtında ölkə bəylərbəyiliklərə bölünmüdü. Bəylərbəyiliklər isə mahallara ayrıılırdı. «Kür və Araz çayları arasındaki ərazi Qarabağ bəylər-

bəyiliyinə daxil idi»¹. Lakin Arazın sol sahillərindəki bəzi kəndlər Təbriz bəylərbəyiliyinin Qaradağ mahalı ilə bağlı idi və saysız mühəribələrə, ərazi bölgülərinə baxmayaraq, bu kəndlər Sovet hakimiyyəti illərinə qədər Qaradağ ilə əlaqəni kəsməmişlər. Hasanlı, Xudayarlı və indi xarabalıqları qalmış Diri kəndi bu qəbildən idi. Həm də bu kəndlərdə yaşayanların bir qismi Qaradağ mahalından köcüb gələnlər idi. Qurbanının də tayfası vaxtilə o yerlərdən gəlmışdır. Bunu şair özü də bir misrada qeyd edir: «Qurbani der: «Əslim qaradağlı». Bu səbəblərdən Qurbanı özünü qaradağlı hesab etməkdə haqlı idi, lakin bu onun doğulub böyüdüyü və dəfn olunduğu yerin Arazın şimal sahilində – indiki Cəbrayıl ərazisində olduğunu inkar etmir. Qəbri də buradadır.

* * *

Qorqud atadan bu yana Azərbaycan ədəbiyyatında yüzlərlə el şairi və aşiq yetişmişdir. «Aşiq» sözü XII yüzillikdən işlənməyə başlasa da, tədqiqatçıların fikrincə, XVI əsrдə Azərbaycan ədəbiyyatında tam hökmranlıq qazanmış və Qurbanı yaradıcılığı ilə aşiq sənəti ozan sənətini üstələmişdir.

İndi biz Qurbanini də «aşiq» adlandırırıq, ənənəvi olaraq aşıqlar cərgəsində qeyd edirik, aşiq sənətinin yaradıcısı, babası kimi qiymətləndiririk. Lakin Qurbanı bir çox cəhətdən məşhur aşıqlarımızdan fərqlənir. Şübhəsiz, el şairləri və aşıqlar bir xətt üzrə birləşir və bu xətt böyük xətdir. Bu xətt Dədə Qorquddan gəlir. Qurbanı, Abbas, Qasım, Valeh, Ələsgər zirvələrini yaradır, XVIII yüzillikdə M.P.Vaqifi yetirir. Vaqif bu xəttin, bu qolun yazılı ədəbiyyata bağlılığı nümayəndəsidir.

Bu xətt ədəbiyyatımızda aşıqları və el şairlərini özündə bir-ləşdirərək, onları tam eyniləşdirmək mümkün deyildir. Aşiq hər şeydən əvvəl, məclis adamıdır, əvvəl özü görünür, sonra sözü; el şairləri isə daha çox sözləri ilə görünür, çox vaxt aşıqları da sözlə təmin edirlər. Yaradıcılığının ümumi ruhu

¹ Azərbaycan tarixi. Azərb. SSR EA nəşriyyatı. B., 1 c., 1958, səh 269

göstərir ki, Qurbani el şairləri cərgəsində olmuşdur. El şairləri yazılı ədəbiyyatın nümayəndələri ilə deyil, ruhən bilavasitə ozan-aşiq sənəti ilə bağlıdır və yüksək cəmiyyət, «xass» hesab olunanlar üçün yaradılan ədəbiyyatın deyil, el üçün yaranan ədəbiyyatın nümayəndələridir. Bir cəhət də onun el şairi olduğunu əsaslandırır ki, heç bir şeirində adının önündə «aşiq» sözünü rast gəlmirik. Şübhəsiz, Qurbani yaxşı saz çalıb-oxumağı da bacarmış, bir sıra saz havaları da yaratmışdır. Dediymiz kimi, Şah İsmayılin müridlərini döyüşqabağı cuşa gətirmək üçün saz çalıb-oxuduğu barədə rəvayətlər də mövcuddur. Lakin onun şeirlərinin ahəng və əzəməti, ciddi sosial-fəlsəfi məzmunu şairin «toy aşığı» kimi təsəvvür edilməsinə imkan vermir. Ərəb əlifbasından istifadə ustalığı, bu əlifbadakı hərflər əsasında yaratdığı qıfılbəndlər, dərin elmi-fəlsəfi və dini məzmunlu cahannaməsi, cinas qafiyələri, dini və tarixi hadisələrə bələd olma dərəcəsi, fars dilində şeirlər yazması və s. göstərir ki, Qurbani savadlı bir şəxs olmuş, ərəb, fars dillərini bilmış, mükəmməl təhsil almışdır.

Bu da maraqlıdır ki, yüzlərlə el şairi və aşiq adları arasında öz strukturu baxımından «Qurbanı»yə bənzər ikinci bir ada rast gəlmirik. Həm də göründüyü üzrə, «Qurbanı» ad deyil, təxəllüsdür və *-i* şəkilçili bu cür təxəllüsler klassik Azərbaycan və ümumən Şərqi poeziyası nümayəndələrinə məxsusdur: Firdovsi, Rudəki, Nizami, Xaqani, Nəsimi, Füzuli, Kişvəri və b. kimi. «Qurbanı» istisnasını necə izah etmək olar? Necə olmuşdur ki, Qurbani el şairi ola-ola, bu cür təxəllüs götürmüştür? Təxəllüs necə yaranmış, şairin əsl adı nə olmuşdur?

Bu sualların cavabını Qurbanının mühiti ilə - klassik şeiri-mizin o dövrkü görkəmli nümayəndələri tərəfindən onun həqiqi bir şair kimi qəbul edilməsi, onlarla yaxınlığı, əlaqə və münasibəti, Şah İsmayıllı ilə şəxsi tanışlığı, Həbibî şeir məclislərində iştirakı ilə izah etmək mümkündür. Bir sıra izlər və işarələrdən aydın olur ki, şairin əsl adı Qurban olmuşdur. «Qurbanı» təxəllüsü isə XVI yüzilliğin ilk günlərində Şah İsmayıllı ilə, onun ətrafindəki böyük sənət adamları – şairlər, alımlar, rəssamlar, nəqqaşlarla yaxınlıq nəticəsində yaranmışdır. Yüksək şeir

istedadına görə sarayda ona «Qurban» yox, şair və təxəllüs ənənələrinə görə «Qurbani» deyə müraciət etmişlər, o da bununla razılaşmışdır.

Şairin adının «Qurban» olması barədə əsası onun öz şeirlərindən alırıq. Bir sıra şeirlərinin möhür bəndində «Qurbani» yox, «Qurban» sözü mühafizə olunmuşdur. Həm də aydın hiss olunur ki, bunlar onun yaradıcılığının əvvəllərinə aiddir:

Qurban olmuş ismim mənim,
İlan yurdudu məskənim...

Y a x u d:

Dirili Qurbanı sən də sal yada,
Əməyini vermə, amandır, bada!...

Bunlardan əlavə, yaşadığı və dəfn olunduğu Diri dairəsində, Xudafərin ətrafi kəndlərində şair həm «Qurbani», həm də «Qurban», «Dirili Qurban» adları ilə yad edilməkdədir. Görünür, elə bu cəhəti nəzərə alaraq, Salman Mümtaz 1923-cü ildə «Qızıl Şərq» jurnalında dərc etdiyi məqaləsini «El şairi Qurban» adlandırmışdır (məqalənin adı Qurbanının el şairi olması və əsl adı barədə fikirlərimizi təsdiq etməklə yanaşı, Salman Mümtazın necə həssas bir tədqiqatçı olduğunu da göstərir).

Bələliklə, şairin əsl adı Qurban olmuş, Xətai sarayı ilə tanışlığı qədər «Dirili Qurban» imzası ilə yazmış və buradakı «Dirili» sözü şairin doğulduğu ərazinin adını mühafizə etməklə, el şairləri və aşıqlara məxsus təxəllüs ənənələrini saxlamışdır: sonralar Tufarqanlı Abbas, Məlikballı Qurban və başqalarında olduğu kimi (Qurbanının adının Qurban olması onu Məlikballı Qurban, Ağdabanlı Qurban və b. ilə qarışdırmağa əsas vermir. Əvvələn, Qurbanının şeiri öz ruhu ilə seçilir, digər tərəfdən, onlar «Məlikballı», «Ağdabanlı», bu isə «Dirili»dir və şeirlər bu cəhəti, bu cəhət isə möhür bəndi ilə şeirlərin müəllifini mühafizə edib saxlamışdır).

Saray mühitinə düşərkən «Dirili Qurban» imzası əyalətçilik, mədəni gerilik əlamətlərinə malik olduğu, saray şeir məclisi

İştirakçılarının ənənə və zövqünə uyğun gəlmədiyi üçün şair, dediyimiz kimi, «Qurbanı» təxəllüsünü qəbul etməli olmuşdur. Burada bir mühüm təsir mənbəyi də «mürşidi-kamil» hesab etdiyi və özünə mürşid seçdiyi Şah İsmayılin yaradıcılığı və «Xətai» təxəllüsü olmalıdır, çünkü qoşma və bayati janrlarına, ustādnamələrə böyük marağı olan Şah İsmayııl özü də klassk şairlər kimi təxəllüs seçmişdi.

Bu mülahizələrimizi bir sıra başqa faktlar da təsdiq edir. Qurbanının əldə olan şeirlərində «Qurbanı der» ifadəsi möhür bəndində böyük üstünlük təşkil edir. «Der» sözünü Nəsimi də, Füzuli də, başqaları da işlətmışlər. Lakin bu sözü təkrar-təkrar işlətmə baxımından Qurbanı xeyli fərqlənir. «Abbas və Gülgəz», «Valeh və Zərnigar», «Məhəmməd və Güləndam» dastanlarının hər birində bu söz cəmi bir dəfə işlənmiş, «Tahir və Zöhrə»də, «Şah İsmayııl»da isə heç işlənməmişdir. Şah İsmayııl Xətainin «Sazım» kitabındaki 60 qoşmada 9 dəfə təsadüf etdiyimiz bu sözə Qurbanının 61 qoşma və gəraylılığında («Azərbaycan aşığıları və el şairləri», c. I, 1983) 21 dəfə rast gəlirik. Bu hal Xətai – Qurbanı yaxınlığını öyrənmək baxımından maraqlıdır, lakin Qurbanidə söz aşkar şəkildə çox işlənmişdir. Canlı xalq dilinə böyük üstünlük verən, «Göz dəyər sana», «Bənövşəni» tipli şeirlərin müəllifi canlı danışq dilində geniş səciyyə qazanmamış belə bir sözə bu qədər aludə ola bilməzdi.

Məsələ burasındadır ki, möhür bəndlərinin hamisində «Qurbanı der» ifadəsini «Qurban deyər» şəklinə salmaq olur və şeirdə heç bir naqışlık yaranmır («Qurbanı» sözündəki ağırlıq, sanbal istisna olmaqla): ***Qurbanı der: Heç kim yarın öyməsin. – Qurban deyər: Heç kim yarın öyməsin;*** ***Qurbanı der: Əslim qaradağlıdı. – Qurban deyər: Əslim qaradağlıdı*** və s. Bu hal əsas verir deyək ki, «der» sözü Qurbanı şeirlərində «Qurban deyər»in «Qurbanı der» şəklinə salınması ilə çoxaldılmış və heç şübhəsiz, bu proses şairin öz sağlığında – «Qurbanı» təxəllüsünün el arasında yayıldığı günlərdə başlamış, sonralar da davam etmişdir. Lakin Qurbanının «Dirili Qurban» imzası ilə yazdığı elə şeirləri də var

ki, «Qurban» sözünü «Qurbani» şəklinə salmaq mümkün olmamış və şeir ilkin variantını qoruyub saxlamışdır: **Pəri sənə qurban, Dirili Qurban!**

Bəzi şeirlərində «Qurban» sözünü «Qurbani» şəklinə salmaq üçün misrada dəyişiklik aparıldığı aşkar görünməkdədir. Məsələn, şairin:

Dirili Qurbanın ərzi-halını
Yalvara-yalvara yara deyərsən –

misralarında «Qurban»ı «Qurbani» etmək üçün «Dirili» sözündən ikinci «-ı»-ni atmışlar: **Dirili Qurbanının ərzi-halını...**

Yaxud:

Gül dibini xara qoydun,
Bülbülü ah-zara qoydun,
Qurbanı biçara qoydun,
Gedirsən get, gəlirəm mən –

bəndində üçüncü misranı «Qurbani biçara qoydun» şəklində təhrif etmişlər.

Görkəmli el sənətkarının elə şeirləri də var ki, əksinə, «Qurbani» sözünü «Qurban» şəklinə salmaq olmur. Məşhur «Cəbinin təcəlla, cəmalın günəş» misrası ilə başlayan fəlsəfi qoşmasında şair mələklərdən danışır (onların peyğəmbərin üzünün nurundan heyrətləndiklərini göstərir), lakin axırda özünün bəşər olduğunu, hələ mələklər səviyyəsinə yüksəlmədiyini, buna görə də nahaq mələklərin «üzünə durduğunu» etiraf edərək özünü danlayır:

Qurbani, bəşərsən, həddini tanı,
Məlaik üzünə durmaq ayıbdır.

Bu misralar lap qədim variantlarda da belədir, əksərən bu cür qalmışdır və görünür, bu cür şeirləri şair «Qurbani»

təxəllüsünü qəbul etdikdən sonra yazmışdır, ona görə də belə şeirlərdə «Qurbani»ni «Qurban» şəklində dəyişmək üçün misranı tam dağıtmaq və yenidən qurmaq lazımdır.

Nəhayət, Qurbaninin bir şeiri qeyd etdiklərimizi daha əyani təsdiq edir. Nuru bəy adlı yaxın bir dostuna zarafat şəklində yazdığı bu şeirdə Qurbani həm adını, həm də təxəllüsünü qeyd etmişdir. Məlum olur ki, at həvəskarı olan Qurbaniyə dostu Nuru bəy bir at bağışlamış, lakin tezliklə at ölmüş, Qurbani yenə də piyada qalmışdır. Şeirin son beytində deyilir:

Qurbani, sevdiyin atdırsa əgər,
Söylə at yerişli ***Qurbandır*** imdi.

* * *

Qurbaninin göz açdığı Diri kəndi bağlı-bağatlı, tər bənövşəli, laləli-nərgizli, ətirli çiçəklərlə dolu olan Diri dağının qoynunda olub, qalın meşəsi, uca cınarları, nar kolları, üzüm və əncir bağları, şirin bulaqları, hər cür ov heyvanları, gözəl zəmi və tarlaları, Xan Arazın gur suları ilə dünyanın ən zəngin və gözəl guşələrindən idi.

Bu yerlər öz füsunkar təbiətini yenə də qoruyub saxlamışdır. Diri dağının zirvəsinə doğru uzanan dərələrdə əncir, üzüm və nar bağları insanı xəyalən 500 il əvvələ aparır. Qurbani bulağı uca cınarlara dirilik verir. Kəkliklərin qaqqıltısı yolunu yoldan eləyir.

Qədim Mazannənə pirinə axışib gələnlər buranı Azərbaycanın uzaq elatları ilə bağlayırmış. Ulu Xudafərin uzaq-uzaq ellərlə bu yerlər arasında bir körpü imiş. Qurbani göz açıb bunları görmüş, təbiəti və insanları burada sevmışdır. Elə buna görə də şairi ən çox insan və təbiət, insan məhəbbəti, təbiət gözəllikləri əfsunlamışdır. O öz ilhamını ana vətəndən, onun uca dağlarından, keçilməz meşələrindən, gur çaylarından almışdır.

Qurbani insanı, insanların daxili, ruhi aləmini, təbiətin gözəlliklərini dərindən duymuş, yüksək şair istedadının gücünü ilə onları ustalıqla mənalandırıa bilmışdır. Təbiətin gözəl guşəsində

doğulan Qurbaninin təsvir etdiyi sevgili obrazı pəri də təbiətin özü qədər saf, gözəl, təravətli, zərif və sevimlidir. Qurbani pərisi bahar nəsimi kimi xoş, dağ çiçəkləri kimi ətirlidir. Onun qəlbində kədər də var, dodaqlarında təbəssüm də. Küsməyi də var, barışmağı da. Vətənin özü qədər sevimlidir. Bir qönçə kimi xarı da var, bir laçın kimi sarı da. Bəzən bu gözəlin öz əli ilə yandırıldığı çırayı yaxmağı da var, oğrun-oğrun baxmağı, öz baxışları ilə aşiqi yandırmağı da... Bunlar real insanın dəruni duyğularının ifadəsidir.

Qurbaninin şeirlərində sevgili öz gözəlliyi ilə təbiəti gözələşdirir, təbiətin gözəllikləri isə sevgilini səhər şəfəqi ilə nura boyayır, onun saçlarına min bir ətir çıləyir. Təbiətin və gözəlin həməhəng, əlaqəli, müqayisəli təsviri Qurbani şeirinin mayasını, mənbəyini təşkil edir. Bu müqayisədə təbiət əfsunlu bir aləmə çevrilir:

Tanrı səni xoş camala yetirmiş,
Səni görən aşiq ağlın itirmiş.
Mələklərmi dərmış, göydən gətirmiş,
Heyif ki, dəriblər az bənövşəni.

Qurbani der: Könlüm bundan sayrıdı,
Nə etmişəm, yarım məndən ayrıdı?
Ayrılıqmı çəkib boynu əyridi?!
Heç yerdə görmədim düz bənövşəni.

Şairin zövqü, istək və arzuları sevgiliyə münasibətində, gözəl pərinin zahiri və mənəvi aləminin təsvirində özünü daha qabarıq göstərir. Şair daneyi-xalı evlər yışan, şirin dilli, camalı aya, günə bənzər, ari bənizli, məhəbbəti aşiqə tərəf olan bir gözəl təsvir edir. Onun təsvir etdiyi gözəl xoş rəftarlıdır, sıfətdə Yusifin yarı Züleyxa kimidir, xubların xubudur. Boyu uzundur, buxağında gözəl xallar asılıb. Mirvari qolbağlı, bəyaz biləklidir. Bu gözəlin tel kənarında şanası, belində halqa-halqa, qıvrımlı-qıvrımlı, çinbəçin on dörd hörük var. Süzgün gözləri ilə qıra baxmaqla ortalığa qan salır, aşiqin ağı ürəyinə qara nöqtə

qoyur. Gümüş piyaləli, altın ayaqlı, sürəhi gerdənli, qaymaq dodaqlı, ceyran yerisi, ayna qabaqlıdır. Günəş nişanlı, qəmər misallıdır. Qoynunun içi cənnətülməvadır. Əbrişim telləri, mürəssə saç, kaman qaşları var... Qurbani pərisinin təsviri çox zəngindir. Buradakı müqayisələr klassik poeziyadan da qaynaq almışdır, el ifadə tərzindən də.

Bütün bu əlamətlər, müqayisə və bənzətmələr əksəriyyət etibarilə real insan cizgilərinin təsvirindən ibarətdir. Bununla belə, Qurbani pərisinə o qədər də sadə nəzərlə baxmaq olmaz. Onun təsvir etdiyi sevgili obrazı həmişə eyni mahiyətdə olmayıb, eyni real zəminlə bağlı deyil. Qurbani pərisi bir çox hallarda rəmzi pəridir, «qaşı Kəbə küncü» olan, «nurdan badə işib eşqə dalan» yardım və şairin nəzərində belə bir sevgiliyə qovuşmaq haqqə vasil olmaq deməkdir. M.H.Təhmasib bu cəhəti təhlil edərək yazdı: «O da (Qurbani - Q.K.) öz məşuqəsinə hüsn-mütləq kimi yanaşmış, ona olan məhəbbətinə rəmzi məna vermiş, «əhli-həqq»ın öz «nigar»ına olan məhəbbətini izhara çalışmış şairlərdəndir¹. Qurbanının məhəbbət lirikasına diqqətlə nəzər saldıqda bu fikrin doğruluğuna şübhə qalmır. Onun bir çox şeirlərində aşiqin böyük əzablara dözərək, şəriət, təriqət və həqiqət kimi sufi mərhələlərini başa vurmaqla «ədəb almaq», «ərkana yetişmək», allaha qovuşmaq yolunda göstərdiyi fədakarlıq ön plandadır.

Qeyd etməliyik ki, XV-XVI əsrlərdə yaşayıb-yaradan şair-lərimizin – Hamidi, Xəlili, Kişvəri, Süruri, Şahi və b.-nın əsərlərində də təriqət meyilləri, əhli-həqqin öz məbuduna məhəbbətinin təsviri müşahidə edilir. Lakin onlar bir küll halında təriqətçi şairlər hesab olunmurlar. Bu dövr, M.H.Təhmasibin qeyd etdiyi kimi, müxtəlif təriqətlərin şəliklə birləşdiyi, qovuşduğu dövrdür. Ona görə də ədəbiyyatımızda istər-istəməz o dövrün təriqətçilik meyilləri müəyyən yer tutmuşdur. Lakin xalqa yaxın olan görkəmli sənətkarlar orta əsr feodal zülmünü, ictimai

¹ M.H. Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər). B., 1972, səh. 365.

əsarət və ədalətsizlikləri dərk edərək dünyəvi məhəbbətin, real eşqin, insan azadlığının təsvirinə öz əsərlərində daha geniş yer verirdilər. Xalqa yaxın olan belə qüdrətli sənətkarlardan biri də Qurbani olduğundan onun yaradıcılığında dini-mistik fikirlərə nisbətən, dünyəvi məhəbbət, mənəvi azadlıq ideyaları daha üstündür. Ümumən Qurbani sənətində dünyəvilik, dünyəvi eşq, real həyatın və real gözəlin təsviri elə güclü, elə zəngin və qüdrətlidir ki, bunların arasında rümuzaatla bağlı misralar itibatır, nəzəri cəlb etmir və xüsusən müasir oxucu üçün bir əhəmiyyət kəsb etmir. Onun özündən sonraki poeziya ustalarına bu istiqamətdə böyük təsiri olmuşdur. Şairin «Gülə-gülə», «Tez-tez», «Allatdi məni», «Gəldim», «Qadasın alındığım», «Gəlirəm mən», «Dilbər» və s. gərayılıları, «Kənarında», «Göz deyər sana», «Eylədi», «Bənövşəni», «Bəhanədi bu» kimi qoşmaları real və zərif insan hissərinin, insanın ürək çırıntılarının, həqiqi məhəbbətin, təbii duyğuların poetik ifadəsindən ibarət olan gözəl şeirlərdir.

Şairin gərayılıları real el gözəlinin naz-qəmzəsini, aşiqin məhəbbət və qayğılarını, əzabkeşliyini, zərif, dəruni hissələrini incə və həzin lirizmlə, qüvvətli müqayisələrlə, humor və təbəssüm doğuran obrazlı ifadələrlə əks etdirir. Vaxtilə bulaq üstdə tez-tez görüşən sevgililər indi, nədənsə, az-az görüşürlər. Bu soyuqluğun, dönüklüyün səbəbini aşiq dərinlərdə axtarır, sevgilinin ürəyindən keçənləri məhəbbətin gözü ilə dərk edir:

Heç gəlmirsən bulaq üstə,
Gündə üç yol gəlirəm mən.
Üzümə soyuq baxırsan,
Ürəyini bilirəm mən.

Bulaq başında barmaqları üşüyə-üşüyə su dolduran el qızlarının real, təbii obrazı qədim Dirini, onun buz bulaqlarını, nəsil-nəsil ötüb keçən insanların həzin bir intonasiya ilə göz öündə canlandırır:

Axşamdan yağan qar çıxıbdı dizə,
Kəsilib bulaqdan yolu qızların.

Sənəyin doldurub qoyanda düzə
Üşüdü barmağı, əli qızların
«Dilbər» şeiri, dərin qatda yerləşən bəzi işarələrə diqqət et-
məsək, dini-mistik fikirlərdən uzaq, canlı, real, təbii hadisələrin
ifadəsidir:

El köcüb, otaq xəlvətdi,
Gəlsən, alam busən, dilbər!
Günüz səbrü qərarımı,
Gecə yuxum kəsən dilbər!..

Şairin poetik təsvirində sevgili öz yerişi, duruşu, geyimi, hə-
rəkətləri, boyu-buxunu, ədaları ilə canlı və təbii insandır, həqiqi
el gözəlidir. Lirik qəhrəman öz sevgilisinin yolunda bütün cəfa-
lara dözməyə hazırlıdır, onu hər şeydən, nəzərlərdən, yolların
qübarından belə qorumağa can atır:

Al-yaşıl geyinib durma qarşıda,
Yayın bədnəzərdən, göz dəyər sana.

Dəstələ zülfərin, yerə dəyməsin,
Yollar qübarlanar, toz dəyər sana.

Hələ M.P.Vaqifdən iki əsr əvvəl Qurbaninin cəfakesh qəhrə-
manı fanatizmin çox güclü olduğu bir aləmdə sevgilisini yaş-
maqsız görmək istəyir, onu yuxuda görməyi ilə təsəlli tapır və
ona da belə yuxular arzulayır:

Ay üzünü görmək dilər, sevdiyim,
Söylə görüm bəs bu yaşmaq nədəndi?..

Hər gecə vayğamda görürəm səni,
Sən allah, sən tanrı, sən də gör məni...

Ulu babalarımızın 500 il əvvəlki istək və arzuları, məhəbbət və kədəri insan qəlbini riqqətə gətirən Qurbani poeziyasında əbədi yadigara çevrilmişdir.

* * *

Qurbaninin şeirlərinin ictimai-estetik dəyəri böyükdür. Şair hakimlərin vəfasızlığını, namərdiliyini acı-acı pisləmişdir. İctimai zülmə, özbaşınalıqlara, haqsızlıq və ədalətsizliyə, rüşvətxorluq və tüfeyliliyə qarşı narazılıq, etiraz ifadə edən qəzəbli və qəhərli şeirlər onun yaradıcılığının mühüm qolunu təşkil edir. Zəmanə insanlarının namərdiliyi, vəfasızlığı, düşmənin, paxılın tənəli sözləri, çərxi-fələyin sitəmləri, başdan-başa ədalətsizliklərlə dolu olan dünya – «boş ələk», yediyi duzçörəyi itirənlər, amansız fələyin cəfasi, namusu satanlar, nəhan dərdlər, naşı ovçular, naşı təbiblər, hicran gecələri, bulud havalar, sizildaşan yaralar, rüzgarın darlığı, zimistan qəhri, çuğul, kəzzab sözləri, şah qəzəbi, qürbət el, qürbət məkan, ağa-nökər əksliyi («Kimi ağa, kimi nökər, Nökər olan cəfa çəkər») – Qurbani rəmzlərinin natamam siyahısıdır. «Şəş atdım, cahar oynadım, Axır fələk uddu məni» deyən şair zəmanəsində hər adama dərd ağmağın da mümkün olmadığını qeyd edir:

Dərdin söylə bilənlərə,
Dərd başına gələnlərə.
Hər üzünə gülənlərə,
Etibar eyləmək olmaz.

Qurbaninin yaşadığı dövrdə, Şah İsmayıл və onun oğlu şah Təhmasibin zamanında vəzirlər ölkə daxilində böyük ixtiyar sahibləri idilər. Baş vəzir ali divana rəhbərlik edirdi, onu «sahibdivan» adlandırırlılar. Bir çox ədalətsizliklərin mənbəyi bu vəzirin ədalətsiz hökməri ilə bağlı idi. Baş vəzirdən əlavə, ayrı-ayrı vilayətlərdə hakim və şahzadələrin də vəzirləri var idi. Qurbani bir əyalət vəzirinin timsalında vəzirlərə nifrətini çox qabarlıq ifadə etmişdir. Hiss olunur ki, o özü də hansı vəzirinsə

ədalətsiz hökmü ilə böyük əzablara düçar olmuşdur: «Oğlu ölmüş vəzir qəza eylədi»; «Vəzir də mənim tək kamın almasın»; «Zülm eləyən vəzir namərd oğludu»... Şairin «Başım üstə qanım içən cəlladıım» adlandırdığı vəzirdən şaha şikayət etdiyi də («Qurbaniyəm, Qara vəzir əlindən Şeyx oğluna şikayətə gəlmışəm»), bir klassik gəraylısında onu min cür lənətlədiyi də məlumdur:

Vəzir, sana qarşıyıram,
Haq diləyin yetirməsin!
Göydən min bir bəla ensə,
Birin səndən ötürməsin!

Bu gəraylıdakı kəskin qarşıış və söyüslər səbəbsiz olmamışdır. Şairi vəzirin fitvası ilə Xudafərindən qolubağlı halda Cənuba keçirmiş, yurdundan didərgin salmağa çalışmışlar:

Şair olan dərsi alar pirindən,
Baş açmadım seyrağıbin sərrindən,
Qolubağlı keçdim Xudafirindən,
Üzüm gülməz, heç açılmaz, ah, mənim!

Qurbaninin şeirlərində qurbətin, hicran gecələrin təsviri çox təsirlidir. Şair vətəndən uzaqlarda üzünün bir an gülmədiyini dəfələrlə qeyd etmişdir:

Xəstə düşüb qurbət eldə yatıram,
Bir kimsənəm yoxdu oyada məni...

Bağrım dəlik-dəlik, sinəm peykəndi,
Mənim üzüm gülməz vətəndən ayrı.

Belə hallarda şair vətən həsrəti, vətənə qovuşmaq arzusu ilə çırpinmışdır:

Nə ola, bir şadlıq xəbəri gələ,
Yüklənə barxanam ellərə doğru!

Şəxsi həyatında baş vermiş kədərli hadisələr, müşahidə etdiyi, şahidi olduğu faciələr onun şeirlərinin ictimai-siyasi kəsərinə güclü təsir etmişdir.

Qurbaninin şeirlərinin bir qismi dini məzmuna malik olub, sufilik və hürufiliyin, qızılbaş-şıə təriqətinin ictimai-fəlsəfi ideyalarına əsaslanır. Yer, göy, təbiət, kainat haqqında fikirləri, dörd ünsür – ab, atəş, xak, bad barədə mülahizələri onun dövrün təriqətçilik ideyaları ilə bağlı olduğunu göstərir. Bu chəti qoşma və gəraylılarında da müşahidə etmək mümkündür. Lakin bu vaxta qədər dastanlarda ixtisar edilmiş bir çox deyişmələri başdan-başa dini etiqad və inamlarla, islamın meydana çıxdığı dövrlərdən və daha qədimlərdən mövcud olan dini əfsanələrlə bağlıdır. Xüsusən Dədə Yediyarla deyişmələrdə daha çox nəzərə çarpan bu cəhət, heç şübhəsiz, dövrün ümumi təbii-tarixi ənənələrindən irəli gəlirdi. Bu şeirlərdə haqqqa ermək, haqqqa qovuşmaq ideyaları zəmanəmizə qədər qorunub saxlanmışdır. Dini şəxsiyyət və hadisələrə işarələr bir küll halında onun şeirlərində müəyyən yer tutur. Xüsusən Əli mədhinə həsr olunmuş şeirləri nəzəri daha çox cəlb edir. Onu da qeyd etməliyik ki, bu cür şeirlərdə də Qurbanının sənətkarlıq qüdrəti aydın görünməkdədir:

Damanda qalmışam, yetiş dadıma,
Özünü Xeybərə yetirən Əli!
O dəm zülfüqarı çəkən zəbanə,
Dinsizləri dinə gətirən Əli!

Mənim pirim kövsər üstə saqdı,
Möminlərin yeri cənnət bağdı.
Qurbanının bu gün müşkül çağdı,
Cəmi müşkülləri bitirən Əli!

Bütün bunlarla yanaşı, aydın duyulan budur ki, real təbiət hadisələri, təbiət və insan gözəllikləri, zamanın təbii qayğıları, insanın istək və arzuları Qurbanını özünə daha çox çekmişdir,

buna görə də onun poeziyasında həqiqət aləminin, real duyuşu və düşüncələrin təsviri aparıcıdır.

* * *

Qurbanı xalq şeirinin, yeni realist şeirin ilk böyük yaradıcısı, aşiq-saz sənətinin babası sayıldılarından xalq şeiri zəminində yazış-yaradan bütün sonrakı sənətkarların yaradıcılığına güclü təsir etmiş, onların ilkin öyrənmə, nümunə məktəbi olmuşdur. Şair XV əsrin sonlarında, XVI əsrin əvvəllərində ümumxalq dilinə məxsus adı, sadə, lakin zəruri məfhumların ifadəçilərini elə böyük cəsarət və ustalıqla poeziya dilinə daxil etmişdir ki, sonrakı dövrlərdə bu yolda tərəddüd etməyə bəhanə qalmadı. Qurbanı şeirinin poetik qəlibindəki *qadasın aldığım, qurban olduğum, durum dolanım başına* kimi ifadələr, müraciətlər, *şahlar şahı, gözəllər gözəli, xublar xubu* kimi milli səmimi poetik birləşmələr, *pəri, xuda, şahi-mərdan, sər, payəndaz, axırzaman* kimi səciyyəvi rəmzi leksika sonralar Abbas Tufarqanlı, Xəstə Qasim, Aşiq Valeh, Aşiq Ələsgər kimi ustad aşıqların, Vaqif və Zakir kimi şairlərin poeziya dilində bol bol işlənməyə başlamış, özünə daha geniş yol açmışdır. Bu cür söz və ifadələrə Qurbanidən xeyli əvvəllər da poeziya dilində rast gəlmək mümkün idi, lakin el şairləri və ustad aşıqlar üçün onların ilkin yatağı əksərən Qurbanının nüfuzedici poeziyası olmuşdur. Bunu həmin şairlərin Qurbanı ifadə tərzinə, Qurbanının obrazlarına, mövzularına, qafiyə və rədiflərinə, cinaslarına, qarşıış və humoruna təkrar-təkrar müraciət və dö-nümləri aşkar göstərir. Qurbanının obrazları ondan sonra gə-lənlər tərəfindən sevilə-sevilə tərənnüm edilmiş, onun nifrət bəslədiyi, lənətlədiyi obrazlar, xarakterlər nifrətlə lənətlənmiş, həcv və satira obyektiinə çevrilmişdir. Qurbanı «Bənövşə»sindən sonra saysız «Bənövşə»lər yaranmışdır. «Bənövşə»lər çox, hər birində şair duygusu ilə dolu bir aləm... Lakin dədə Şəmsir demişkən:

Aşiq Qurbanidən qalib nişana,

Torpaqdı bizə də, ona da ana.
Boynunu pərişan əyməsin yana,
Salmasın qəlbimi dərdə bənövşə.

Qurbaninin şeirlərinin zəngin poetik imkanları göstərir ki, böyük el şairi ulu babaların yaratıqlarını, insanın min illərlə qazandığı bilikləri zəhmətlə, məhəbbətlə mənimsəmiş, onların içərisindən büllur kimi parlaq fikirlər, obrazlar, ifadələr seçib götürmüştür.

Qurbanidən əvvəlki el şeirlərinin az-az gəlib çatmış misra, bənd və bütöv şeirləri bir daha təsdiq edir ki, ümumxalq Azərbaycan dili elə o dövrlərdə də xalq sənəti üçün tükənməz imkanlara malik olmuşdur. Bu dildən Qurbani də, Füzuli də, Şah İsmayıł Xətai də istifadə etmişdir. Lakin eyni mənbədən – ümumxalq Azərbaycan dilindən qidalanmış bu üç sənətkarın hər biri dilə başqa-başqa yönlərdən yanaşmış, hərə onu başqa bir baxımdan cılalamışdır.

Qurbani daim xalq içərisində olmuş, öz şeirlərini çox vaxt sazin müşayiəti ilə ifa etmiş, onun kütləyə, zəhmət adamlarına təsirini bilavasitə müşahidə etmiş, diş altında «xırçıldayan» kəlmə və ifadələrə qarşı baxışlardakı suali anlamış, şeir dilini onların zövqünə, ruhuna uyğun kökləmişdir. Şair insan və təbiətdə elə cizgilər seçə bilmüşdir ki, onlar bu gün də, gələcəkdə də əhəmiyyətini itirməyəcəkdir.

Qurbanının fikirləri də gözəldir, ifadə tərzi də, M.H.Təhmasibin söylədiyi kimi, «Bu mahir sənətkarın qələmindən hər nə çıxmışsa, gözəl çıxmışdır». Ona görə də şeirləri beş yüz il hafizlərdə dolaşa-dolaşa nəsillərdən nəsillərə keçmiş, yüzilliklər arxasından özünə yol açmışdır.

Şübhəsiz, bütün başqa sənətkarların əsərlərində olduğu kimi, Qurbanının poeziyasında da fonetik, leksik, qrammatik-üslubi vasitələr və fikrin digər ifadəlilik əlamətləri kompleks halda şairin bədii dilinin tərkib elementlərini təşkil edir. Sözlərin çoxmənalılığı, antonim qarşılışdılmalar, fikrin sinonim cərgələrlə ifadəsi, omonimlər və ustalıqla yaradılmış cinas qafiyələr, frazeoloji vahidlər, atalar sözləri və məsəllər, yeri

gəldikcə fikrin dialoq şəklində ifadəsi Qurbani poeziyasının bədiilik keyfiyyətlərini şərtləndirən amillərdir. Qurbaninin şeirləri tər bənövşələr kimidir, səhərin iliq nəfəsi qədər mülayim və ətirlidir, insanda xoş duyğular yaradır, onu ülviyətə, həyatın gözəlliklərinə səsləyir, ona ruh və qanad verir:

Səhərin dan yeli kimi,
Əsmə, qadasın aldığım!
Mənim səbrü qərarımı
Kəsmə, qadasın aldığım!

Y a x u d :

Durum dolanım başına,
Aşıqindən küsən dilbər!
Gözlərini dik gözümə,
Nə mən dinim, nə sən, dilbər!

Bunlar aşiqin dilindən qopan sözlər, cümlələr yox, ürəyindən qopan piçitlərdir; bunları qulaqla yox, ürəklə, qəlbə qəbul etmək, duymaq, bu xəfif və həzin piçitləri duyğuların dili ilə mənimsəmək mümkündür. Aşıqin *qadasın aldığım, səbrini kəsmək, başına dolanmaq, gözünü gözüne dikmək* kimi ifadələri üzərində qurulmuş həyəcanları təbii və güclüdür.

Şairin böyük məharətlə yaratdığı cinaslar təbii, aydın və ahəngdar olması, fikir dərinliyi ilə diqqəti cəlb edir, cinas qafiyələrin Qurbani sənəti ilə yüksək səviyyəyə qaldırıldığını sübut edir. Şair cinas yaratma texnikasına dərindən bələd olmuş, omonimlərin, omofonların, omoqrafların köməyi ilə səlis və yadda qalan mənalı cinaslar yaratmışdır. «Bir dala», «Bircə üz indi», «Yara yüz», «Bir də yüz», «Nə sinə bağlar» kimi ahəngdar və gözəl təcnisləri bunu aydın göstərir.

Qurbaninin seçib işlətdiyi *tərlən duruş, qıya baxış, sərxoş yeriş, şirin sözlü məhbub, qıvrım tellər, bəyaz bilək, seydə bülbül* kimi bədii təyin və epitetlər, zərif müqayisələr sevgilini ucaltmaq, yüksəltmək, aşiqin əzabkeşliyini, səbr və dəyanətini

göstərmək üçün yüksək səviyyəli, uğurla seçilmiş dil vəstələridir. Şair öz sevgilisini Leyli, Əslı, Şirin ilə, özünü cəfakes Məcnunla, Yequbla, Yusiflə müqayisə edir.

Şeirlərinin bədiilik və xəlqilik keyfiyyətləri bir də onun ümumxalq frazeologiyasından istifadə ustalığı ilə bağlıdır. Bədii dilində işlənmiş məsəllər şairin müdrikliyinə müvafiqdir:

Məsəldi deyərlər: «Qurd qocalanda
Tülkü meydan açıb, dovşan gülərmiş».

Şeirlərində bəzən bütöv bir bənddəki fikir ümumiləşmiş, aforistik məna ilə dolğunlaşdırılmışdır.

Qurbaninin ən kədərli şeirlərində belə nikbinlik, humor, is-tehza və kinaya müşahidə olunur. Xəlqi poeziyada bu hal, dövrü nəzərə alıqda, nikbinlikdən, təzadlı halların ustalıqla əlaqələndirilməsindən doğur:

Bir busə istədim ağ üzdə xaldan,
Açıqlandı dedi: Al, sənə qurban!

«İmdi» rədifli qoşması göstərir ki, şairin kəskin satirik şeirləri də olmuşdur.

Qurbani Azərbaycan dilinin estetik keyfiyyət və imkanlarını dərindən duymuş, nəyi necə işlətmək prinsiplərini praktik şəkil-də gözəl bilmışdır. O, dilin inkişaf meyillərini şair duyğusu ilə düzgün dərk edərək, Azərbaycan nitq mədəniyyətinin yüksəlişi, saflaşması, dilin yad və arxaik ünsürlərdən təmizlənməsi baxımdan əməli əhəmiyyətə malik olan gözəl poeziya yaratmışdır. Azərbaycan ədəbi-bədii dilinin cilalanıb hazırlı səviyyəyə yüksəlməsində onun şeirlərinin xüsusi təsiri olmuşdur.

* * *

Qurbaninin əsərlərinin toplanması, nəşri və tədqiqi sovet dövrünə aiddir. 1927-ci ildə S.Mümtazın tərtib etdiyi «El

şairləri» kitabından başlayaraq, Qurbani mətbuat üzü görür, «Mənim», «Tellənir», «Olma» kimi Qurbani inciləri çap olunaraq oxuculara çatdırılır. 30-cu illərdə S.Rüstəm, M.Rahim və başqaları bu işi davam etdirmiş, daha sonralar folklorşunas Ə.Axundov min misraya qədər Qurbani şeirini əhatə edən «Qurbani» dastanını çap etdirməklə daha faydalı iş görmüşdür. A.Dadaşzadə 1972-ci ildə şairin 55 şeirini çap etdirmiş (Qurbani. «55 şeir»), «Azərbaycan aşıqları və el şairləri» kitabında (1983) şairin 74 şeiri verilmişdir. Şübhəsiz, bütün çaplar aşıqların, el sənətkarlarının hafızəsinə əsaslanır. Təzkirələr klassik şeirə üstünlük vermiş, el şairlərinin sənətinə əksərən laqeyd qalmışdır. Ona görə də Qurbaninin zəngin irsindən hələlik az şey əldə edilmişdir.

Qurbanini qoruyub saxlayan, əsrdən-əsrə ötürən onun sənətinin böyüklüyü, xalqın qəlbinə və ruhuna yaxınlığı olmuşdur. Buna baxmayaraq, keçən yüzilliklər ərzində hafızələr onun şeirini tam olduğu kimi qoruya bilməmiş, şairin bir sıra şeirləri təhrif edilmiş, bir-biri ilə, yaxud başqalarının əsərləri ilə qarışdırılmış, pozulmuş, bir çox hallarda müasirləşdirilərək leksik və frazeoloji tərkibi dəyişikliklərə uğramışdır. Lakin bütün bu prosesdə şairin tutarlı beyt və misralarını, başqa cür deyilməsi mümkün olmayan bəndlərini dəyişə bilməmişlər; özünəməxsus tutarlı qafiyə və rədifləri əsrlərin sınağından daha yaxşı çıxmışdır, Mövcud təhriflərin dəqiqləşdirilməsi və islahi üçün qədim əlyazma nüsxələrinə böyük ehtiyac vardır. Axtarışlar göstərir ki, katiblər şairin sənətinə göz yuma bilməmiş, onun bir sıra şeirlərini hələ bir neçə əsr əvvəl yazıya almışlar. XVIII və xüsusən XIX əsrin cünglərində şairin 10-a qədər şeirinə rast gəlmək olur. Doğrudur, bu şeirlər də vaxtilə hafızələrdən toplanmışdır, lakin yazıya alınma tarixi nisbətən əvvəllərə aid olduğundan müqayisələr aparmağa və bəzi qüsurları aradan qaldırmağa imkan vermə baxımından daha faydalıdır.

Hələlik Qurbaninin şeirlərindən qeydə alınmış ən qədim əlyazma 1775-ci ilə aid cüngdəki:

Cəbinin təcəlla, cəmalın günəş,
Küll şeyün halik – allah deyibidr.
İki qabe-qövsün, qürrətüleynin
Bilməzəm qanıma nə susayıbdır! -

bəndi ilə başlayan qoşmadır (RƏİ, B-2692/3645). Beş bəndlilik bu şeirə iki başqa cüngdə də rast gəlmək olur. Bunlardan biri XIX əsrə (RƏİ, B-1327/3900), digəri XX əsrin əvvəlinə aiddir - 1917-ci ildə yazıya alınmışdır (MDƏİA, F.Nº 533, say I, sax. vah. 63). Lakin hərəsi bir əsrə aid olan bu əlyazmalar da bir-birindən fərqlənir. Qoşmanın əvvəli və sonu daha sabit qalmış, ara bəndlərdə dəyişiklik olmuşdur. XVIII əsrə aid əlyazması daha məntiqidir. Müxtəlif nüsxələrdə müşahidə olunan təzə misralardan hiss olunur ki, şeir daha çox bənddən ibarət imiş.

XIX əsrə aid cüngdə Qurbaninin başqa iki şeiri – «Namidarıdı» rədifli qoşması və «Dilbər» gəraylısı da var. Qoşma sonralar yazıya alınmış variantlardan xeyli fərqlidir. Təkcə son bəndlər diqqət yetirmək kifayətdir.

Əlyazmada:

Qurbani der: İki zülfün həyyadır,
Quranda müənbər «qülhüvəyyadır».
Desələr, sərində bu nə sevdadır,
Deyin, bir pərinin yadigarıdır.

«Azərbaycan aşıqları və el şairləri» kitabında:

Mənim dərsim əlifdəndi, beydəndi,
Bir gözəl sevmışəm, cana faydadı.
Desələr, Qurbani, bu nə sevdadı,
De ki, bir pərinin yadigarıdı.

Göründüyü kimi, çap nüsxəsində qoşma xeyli lorulaşdırılmış, ilk misraları mənasız şəklə salınmışdır.

Mir Mehdi Xəzanının Azərbaycan Dövlət Arxivində saxlanılan XIX əsrə aid «Cüngi-bəyaz»ında təsadüf edilən «Mahtab ol-

maz» rədifli qoşmadan aydın olur ki, şairin «Olma» və «Dar olma» rədifli qoşmalarının bəndləri qarışdırılmış və iki qoşmadan birinin son bəndi unudulduğu üçün möhür bəndlər eyniləşdirilmişdir.

XVIII əsrin sonu, XIX əsrin əvvəllərinə aid olan bir cüngdə (RƏİ, B-1964/13672) Qurbanının fars dilində bir şeiri qeydə alınıb. Bu, hələlik, şairin fars dilində təsadüf edilən yeganə şeiridir. Qitə şəklində olan bu şeirin üzərində onun Qurbaniyə aid olduğu xüsusi qeyd edilmişdir.

* * *

«Bənövşə» müəllifi bu gün də maraqla oxunur, gələcəkdə də insanları düşündürəcək. Yalnız lirik şeirləri deyil, dini, ictimai-siyasi, fəlsəfi şeirləri də oxucuya zövq verir. Buna görə də bu kitabda folklorşünaslarımızın əldə etmiş olduqları bütün tapıntılarə əsaslandıq, cüngləri araşdırıldıq, qocaları və müxtəlif el sənətkarlarını diniñəməklə əldə etdiklərimizi bir yerə topladıq, oxucuları şairin ədəbi ırsinin nisbətən geniş toplusu ilə tanış etməyə çalışdıq.

Şübhəsiz, ağıllı və xeyirxah insanlar gələcəkdə onu daha da zənginləşdirəcək, ilkin yanlışlıqları aradan qaldıracağıqlar.

QƏZƏNFƏR KAZIMOV
filologiya elmləri doktoru,
professor

GƏRAYLILAR

DOLANA-DOLANA

Alçaq yerdən duman qalxar,
Dağı dolana-dolana.
Göy üzünü alar bulud,
Mahı dolana-dolana.

Kimi ağa, kimi nökər,
Nökər olan cəfa çəkər,
Bülbül aqlar, qan-yaş tökər,
Bağı dolana-dolana.

Qurbani murada yetdi,
Canan gəldi burdan ötdü.
Nobat¹ gəldi mana yetdi
Saqi dolana-dolana.

¹ Növbə

OLMAZ

Fənd eləmə, felli dərvış,
Belə kar eyləmək olmaz!
Yıxıbsan könlüm evini,
Mürgü zar eyləmək olmaz!

Söylə dərdin bilənlərə,
Dərd başına gələnlərə.
Hər üzünə gülənlərə,
Etibar eyləmək olmaz!

Qurbaniyə gətir məzə,
Dərd üstündə dərdim təzə.
Dərdbiləni dərdbilməzə
Giriftar eyləmək olmaz!

ALLATDI MƏNİ

Ay ağalar, ay qazılar,
Yar yaman allatdı məni.
Əl atdım yarın dəstinə,
Yar kənara atdı məni.

Tor qurdum çeşmim gölünə,
İlişdi sonam telinə.
Düşdüm dilbilməz əlinə,
Aldı, ucuz satdı məni.

Qurbanidi mənim adım,
Adəm atadı bünyadım.
Şeş atdım, çahar oynadım,
Axır fələk uddu məni.

GƏLDİM

Yar, səni ədalət bildim,
Mən qapına dada gəldim.
Çox cəfa çəkdim yolunda,
Ömrü verdim bada gəldim!

Ləbin içib çeşmim qanı,
Olmuşam cəllad qurbanı,
Qoynundu əttar dükanı,
Nə əcəb bu dada gəldim!

Qurbanidi mənim adım,
Mövlamdan aldım muradım,
Sinəndi çarşım, bazarım,
Şəkərə, nabata gəldim!

GƏLİRƏM MƏN

Heç gəlmirsən bulaq üstə,
Gündə üç yol gəlirəm mən.
Üzümə soyuq baxırsan,
Ürəyini bilişəm mən.

Kaş ki, gözəl olmuyaydın,
Saralıban solmuyaydın,
Mənnən aşna olmuyaydın,
Ayrılında ölüşəm mən.

Gül dibini xara qoydun,
Bülbülü ah-zara qoydun,
Qurbanı biçara qoydun*,
Gedirsən get, gəlirəm mən.

* Qurbanını biçarə qoydun («*» işaretisi sözün və ya misranın variantları
əsasında dəqiqləşdirildiyini göstərir – *tərtibçi*..

PƏRİM GƏLSİN

Nə əcəb sevdaya düşdüm,
Deyin bundan Pərim gəlsin!
Əcəl şərbətini içdim,
Deyin bundan Pərim gəlsin!

Dağların başı dumandı,
Didəmin yaşı ümmandı,
Bu gələn Şahi-xubandi,
Deyin bundan Pərim gəlsin!

Yolunda qoymuşam canı,
Kiprikləri tökər qanı,
Bu gələndi Şəhrəbani,
Deyin bundan Pərim gəlsin!

Əyninə geyib qırmızı,
Yalav¹ kimi yanır üzü,
Bu gələn vəzirin qızı,
Deyin bundan Pərim gəlsin!

Mən ağlaram zarı-zarı,
Bu zülmü götürməz tarı.
Bu gələn Qurbani yarı,*^{*}
Əcəb gəlsin, Pərim gəlsin!

¹ Alov

* Gələn Qurbaninin yarı

DİLBER

Durum dolanım başına,
Aşıqindən küsən dilbər!
Gözlərini dik gözümə,
Nə mən dinim, nə sən, dilbər!

Mina qəddin zəbərcəddi,
Nə desən cana minnətdi,
El köcüb, otaq xəlvətdi,
Gəlsən, alam busən, dilbər!

İtirmişəm maralımı,
Bir sinəsi yaralımı,
Günüz səbrü qəralımı,
Gecə yuxum kəsən, dilbər!

Qurbani əzəldən bəydi*,
Yar həsrəti qəddim əydi,
Nə dedim xətrinə dəydi,
Bu mən, dilbər, bu sən, dilbər!

* Qurbani özünə bəydi.

GÜLƏ-GÜLƏ

Girdim yarın bağçasına,
Dedim dərdim gülə, gülə.
Mən ona elə müştəqam,
Necə bülbül gülə, gülə.

Naşı bağban, satma gülü,
Haramdı axçası, pulu,
Küsdürdün şeyda bülbülü,
Daha gəlməz gülə, gülə.

Qurbanıyəm, erməmişəm,
Yar qəsrinə girməmişəm,
Belə callad görməmişəm,
Aldı canım gülə-gülə.

TEZ-TEZ

Canım təbib, gözüm loğman,
Mənim dərdim ara tez-tez.
Bu dərd məni çox incidir,
Sizildayır yara tez-tez.

Sevdim gözəllər muyunu,
Heç kəsə verməz oyunu,
Tülək-tərlanın oyunu¹
Qismət etmə sara tez-tez!

Qurban ağlar eldən ötrü,*
Bülbül ağlar güldən ötrü,
Bircə nazik beldən ötrü
Günüm keçdi qara tez-tez.

¹ Ovunu

* Qurbani ağlar eldən ötrü.

QADASIN ALDIĞIM

Səhərin dan yeli kimi,
Əsmə, qadasın aldığım.
Mənim səbrü qərarımı
Kəsmə, qadasın aldığım!

Bizim bağda gül dərginən,
Six könlünə, tel hörgünən,
Ağ üzdən busə verginən,
Əsmə¹, qadasın aldığım!

Qurbani aşiq üzünə,
Qurbanı ala gözünə,
Baxma yadların sözünə,
Küsmə, qadasın aldığım!

¹ Əsirgəmə; əsmə, titrəmə.

YETİRMƏSİN

Vəzir, sana qarğayıram,
Haq diləyin yetirməsin!
Göydən min bir bəla ensə,
Birin səndən ötürməsin!

Evində düşəsən naçaq,
Sağ gözünə batsın bıçaq,
Oğul-uşaq düşsün qaçaq,
İstədiyin gətirməsin!

Oturubsan ağ otaqda,
Qan qusasan laxta-laxta,
Səni görüm ölən vaxtda
Dilin kəlmə gətirməsin!

Qurbani, qaldın burada,¹
Çağır, xudan yetsin dada!..
Meyitin qalsın arada,
El yiğilib götürməsin!

¹ Qurbani, qaldı burada

ŞAD ELƏRLƏR

Sizin yerdə adət bu imiş,
Qəmgin könlü şad elərlər.
Yeyərlər nanü nəməgi,
Bir gündə bərbad elərlər.

.....
.....
.....
.....

Bir gör fələyin dövrünü,
Mən çəkmişəm çox kövlünü,
Yazlıq Qurbanın könlünü.¹
Gah qəmgin, gah şad elərlər.

¹ Yazlıq Qurbani könlünü.

VAR

Demirəm qarı kasıbdı,
Bir inək, bir danası var.
Qabaqda qarpız gizlənər,
Dalında topxanası var.

Axşam olar, düşər soyuq,
Damlara yiğilar toyuq,
Yumurtası yüzə yovuq,
Xeyli dadlı şorbası var.

Qurbani yayınmaz sözdən,
Geyinib ağ çitdən, bezdən,
Çox qorxuram Əsmər qızdan,
Əlində bir payası var.

GEDIṂ

Canım ana, gözüm ana,
Bir dua qıl, mən də gedim.
Sənə qurban özüm, ana,
Bir dua qıl, mən də gedim.

Südün mənə halal elə!
Bir xudadan sən də dilə!
Mən də gəlim gülə-gülə,
Haq deyənə əməl edim.

Qurbaniyəm, vara-vara,
Qurban olum nazlı yara.
Gecə-gündüz yolum ora,
Sir sözümü sənə dedim.

ŞAH XƏTAYİ

Gözəl şahim şeyx oğludu,
Şah Xətayi, Şah Xətayi!
Şahi-mərdana bağlıdı,
Şah Xətayi, Şah Xətayi!

Bu dünyada bir haq divan,
O dünyada cənnətməkan,
Qoy var olsun türki zəban,
Şah Xətayi, Şah Xətayi!

Qurbani tək qul pənahı,
Qibleyi-aləmin mahı,
Ol cahanın qibləgahı,
Şah Xətayi, Şah Xətayi!

KEÇDİ

Dağ döşündə maral gəzər,
Tellərini darar gəzər,
Yarım məndən kənar gəzər,
Qoymun, xanlar, yarım keçdi,
Könlü ahü zarım keçdi!

Bu dağların başı bütün,
Ürəyimin yaşı tüttün,

.....
Qoymum, xanlar, yarım keçdi,
Gözü intizarım keçdi!

Ərisin dağların qarı,
Tökülsün çaylara sarı,
Bu keçən Qurbanın yarı.
Qoymun, xanlar, yarım keçdi,
Üzü gülüzərim keçdi!

AĞACDANDIR

Sazım, gəl mənimlə danış,
Sənin əslin ağacdandır.
Ağac dedim, bikef oldun,
Xurmadakı ağacdandır.

Çağırın gəlsin aşiqı,
Aləmə salsın işığı,
Həsən-Hüseynin beşiyi -
O da ki var, ağacdandır.

Ey Qurbani, batma yasa,
Uzun sözün eylə qısa,
Musanın əlində əsa, -
O da ki var, ağacdandır.

BƏNÖVŞƏNİ

Başına döndüyüm ay qəşəng pəri,
Adətdi, dərəllər yaz bənövşəni.
Ağ nazik əlinlə dər, dəstə bağla,
Tər buxaq altında düz bənövşəni.

Tanrı səni xoş camala yetirmiş,
Səni görən aşiq ağlın itirmiş,
Mələklərmi dərmış, göydən gətirmiş?
Heyif ki, dəriblər az bənövşəni.

Başına döndüyüm, bağa gəl, bağa,
O gözəl hüsnündən başa nur yağı.
Dəstə-dəstə dərib taxar buxağa,
Bənövşə qız iyələr, qız bənövşəni.

Səhər olcaq şeyda bülbül oxuşdu,
Hökəm olundu, süleymanlar yermişdi,
Sərt qış gəldi, gülün vaxtı sovuşdu,
Daha iyəmirik biz bənövşəni.

Qurbani der: Könlüm bundan sayrıdı,
Nə etmişəm yarım məndən ayrıdı?!
Ayrılıqmı çəkib boynu əyridi?!
Heç yerdə görmədim düz bənövşəni.

SEVİNSİN

Ay ariflər, bu dünyanın üzündə
Təzəcə açılan güllər sevinsin!
Bir əyri çalmalı, xumar gözlünün
Zülfünü dağdan yellər sevinsin!

Gəlsin bahar fəqli, açılsın yazlar,
Çöllərə tökülsün ağ quba qazlar.
Bəyzadə oğlanlar, xanzadə qızlar,
Yar ilə danışan dillər sevinsin!

Qurbaniyəm, mən sevərəm Narıncı,
Yar-yar deyib oldum axır zarıncı,
Almanı, heyvanı, narı, turuncu,
Bu dördünü dərən əllər sevinsin!

NAMİDARIDIR

Bir gözəl sevmişəm güneylərindən,
Hüsnü şol əqlimin namidarıdır.
Aydır məşşatəsi, gündür məşəli,
Cahan xublarının cilvədarıdır.

Bilsə canan gəldiyimi "can" eylər,
Canı ələ alıb ərməğan eylər,
Nəsihət qəmzənə ver ki, qan eylər,
Gözəllər şuxinin sitəmkarıdır.

Qurbani der: İki zülfün həyyadır,
Quranda müənbər gülhüvəyyadır.
Desələr, sərində bu nə sövdadır,
Deyin bir pərinin yadigarıdır.

OLMAZ

Ey şəmi-pərvanə, Salatın pəri,
Sənin hüsnün kimi mahtab olmaz.
Didarına sənin müştəq olanın
Bidar olur, gözlərində xab olmaz.

Misir şəhri derlər, ona gəlmışəm,
Yusif Kənan sevdasına girmişəm.
Mən fələk ayını göydə görmüşəm,
Yerdə sənin kimi mahtab olmaz.

Ey qaşları kaman, kiprikləri ox,
Gözləri hərami, qəmzələri şüx,
Gözəl adam, səni sevdim dəxi çox,
Könül versə hamı, kimsə bab olmaz.

Qurbani der: Səndə çoxdur nəzərim,
Burqədə yazıla sən mənim yarım,
Ta sən sağ ol, tuti dilli nigarım,
Mən ölsəm, bu aləm heç xarab olmaz.*

* Mənsə ölüm, bu aləm heç xarab olmaz.

DƏYƏR SANA

Sallana-sallana gedən Salatın,*
Gəl belə sallanma, göz dəyər sana.
Al-yaşıl geyinib qarşıda durma,
Saqın¹ seyrağıbdan, söz dəyər sana. **

Getmə, getmə görüm kimin yarisan,
Hansı bəxtəvərin vəfadarisan?!
Kölgədə dayanmış quzey qarisan, ***
Səhərin yelləri tez dəyər sana.

Qurbani der: Heç kəs yarın öyməsin,
Düymələ yaxanın çarpaz düyməsin,
Dəstələ zülfərin, yerə dəyməsin,
Yollar qüberlanar, toz dəyər sana.

* Sallana-sallana gələn Salatın.

¹ Qorx, çəkin, ehtiyat et.

** Yayıñ bəd nəzərdən, söz dəyər sənə

*** Kölgədə bəslənmiş quzey qarisan

QIZLARIN

Axşamdan yağan qar çıxıbdı dizə,
Kəsilib bulaqdan yolu qızların.
Sənəyin doldurub qoyanda düzə,
Üşüdü barmağı, əli qızların.

Gözəllər yiğilib hamısı kəndə,
Sənəyin doldurub burdan ötəndə,
Şamaxı şəddəli gərdənbənd təndə,
Əyrimcədən keçər beli qızların.

Qurbani der: Bu dəndləri biləsiz,
Qohum-qardaş yiğilıban gələsiz,
Adna axşamında bəlgə qoyasız,
Kəsilə qovğası, qali qızların.

İSTƏRƏM

Çoxdur cahan içrə nazənin dilbər,
Özümə münasib yarı istərəm.
Ola tərlan gözlü, həm yaşda uşaq,
Mana ola etibarı istərəm.

Gözəllərin gərkək incə belləri,
Şəkərdən, nabatdan şirin dilləri,
Qoynumda isinə nazik əlləri.
Məhəbbətin mana sarı istərəm.

Evlər yışan ola daneyi-xalı,
Bir dəm kəm olmaya məndən xəyalı.
Aya, günə bənzər ola camalı,
Həm də ola nəngi arı istərəm.

Ey sevdiyim, gəl kəs bu qalmağalı,
Zail oldu aşiqinin kamalı,
Var-gəl ilə düzəltgilən sən həli,
Qurbani der: Şux nigarı istərəm!

KƏNARINDA

Bu gün bir gözəlin seyrinə vardım,
Əlində şanası tel kənarında.
Halqa-halqa, qıvrım-qıvrım, çinbəçin,
On dörd hörük gördüm bel kənarında.

Qapına gəlmışəm, sayılam, sayılı,
Haq verən paylara olmuşam qayıł,
Pərimin boynunda heykəl, həmayıl,
Ləl-bazubənd düzüb qol kənarında.

Qurbani der: Mənim sözüm düzgündü,
Yar əlindən yazıq canım üzgündü,
Baxdım, yarın gözü mənə süzgündü,
Bir cüt öpüş aldım yol kənarında.

YERİDİ

Ey ariflər, eynim yaş ilə doldu,
Sel-sel oldu, üzüm üstə yeridi.
Aləmi-röyada gördüm camalın,
Elə bildim, mələklərin biridi.

Qızılgülü dəstə-dəstə dərəm mən,
Dərib-dərib pünhan yerə sərəm mən,
Əhdim budu, bir də yarı görəm mən,
Gözüm gözlərinin intzarıdı.

Əzəl başdan belə yazılıdı yazı,
Şirindi söhbəti, şirindi sazi,
Gəncə şəhərində Ziyad xan qızı,
Qurbanini oda salan Pəridi.

GÖRMÜŞƏM

Ay ata, can gedib, qalıbdı nəfəs,
Bu nişanda belə yarı görüşəm.
Bunca ki gözəli tapmadı könül,
Ah çəkibən intizarı görüşəm.

Gözəllikdə kimsə yoxdu təhrində,
Onunçun çəkərəm yarın qəhrin də,
Nə İran, nə Turan, Gəncə şəhrində
Canlar alan o nigarı görüşəm.

Ay ata, sən məni etmə günahkar,
Bəsdi, bunca nə elərsən ahü zar?!
Qurbani der: Əldən gedib ixtiyar,
Xublar şahı o sərdarı görüşəm.

VERMƏRƏM SƏNİ

Başına döndüyüm ay pərizada,
Can içində cana vermərəm səni.
Neynərəm bostanı, neynərəm bağı,
Yüz bağı bostana vermərəm səni.

Dağlarda maralsan, çöllərdə ceyran,
Ordubad, Naxçıvan boyuna heyran.
Tamaşaşa gələr cümlə Gülüstan,
Külli Dağıstana vermərəm səni.*

Qurbani der: Can içində can gələ,
Yaş yerinə gözlərimdən qan gələ,
Camalın görməyə Süleyman gələ,

* Güllü Dağıstana vermərəm səni.

Təxti-Süleymana vermərəm səni.

LƏBLƏRİN

Ey gözəl, ləblərin yıxdı evimi,
Bürünmüsdür al duvağa ləblərin.
Rahat qoymur bir dəm xumar gözlərin,
Salmış məni daşa, dağa ləblərin.

Serü qəzəl mən söylərəm şanına,
Olsun varım qurban sənin canına,
Mən yetiməm, bir al məni yanına,
Gəlsin onda kef-damağa ləblərin.

Şipşirindir dilin, məmən yeməli,
Sana Leyli, Əsli, Şirin deməli,
Ağ bədənsən, incə bel, gül məməli,
İşiq salır al yanağa ləblərin.

Tər qönçəsən, əgər xarın olmasa,
Bir laçınsan sarı, sarın olmasa.
Mənim kimi kannisarın olmasa,
Düşər ol dəm çox sorağa ləblərin.

Olsun fəda mülkü malim zülfünə,
Çekər məni dərd, xəyalım zülfünə,
Heyran oldum mən, a zalım, zülfünə,
Qoymurancaq danışmağa ləblərin.

Qurbani der: Bəsdir məni puç etdi,
Aldı ağlım əldən, dəli, gic etdi,
Zəhmətimi, həm səyimi heç etdi,
Axır saldı Qaradağa ləblərin.

GEDİRƏM

Nə müddətdi cəlay-vətən olmuşam,
Baş götürüb Gəncə deyib gedirəm.
Qəvvəş kimi dəryalara dalmışam,
Eşqə düşüb onca deyib gedirəm.

Sevgili sevgini könülnən tuta,
Sidqini bağlaya eynəl-yaquta,
Şahlar şahı özü veribdi buta,
Baş götürüb öncə deyib gedirəm.

Qurbani tab etsin bu dərdə necə?
Qərarım kəsilib gündüz, həm gecə,
Bir gözəl sevmişəm hamidan incə,

Baş götürüb İncə deyib gedirəm.*

PƏRİ ÜÇÜN GƏLMİŞƏM

Başına döndüyüm Gəncənin xanı,
Mətləbimdi, Pəri üçün gəlmışəm!
Buyur cəlladılara töksün qanımı,
Mətləbimdi, Pəri üçün gəlmışəm!

Böyüklərdən əta, kiçikdən xəta,
Mərd iyid odu ki, dediyin tuta,
Şahlar şahı mənə veribdi buta,
Mətləbimdi, Pəri üçün gəlmışəm!

Heç çıxmadım nazlı yarın köşkünə,
Bulanmadım ənbərinə, müşkünə,

* Baş götürüb incə deyib gedirəm

Tərəhhüm eylə mən qərib miskinə,
Mətləbimdi, Pəri üçün gəlmışəm!

Qurbani der: Diriliyəm mən, Diri,
Yolunda qoymuşam can ilə səri,
Axtardığım yardımçı, şikarım Pəri,
Mətləbimdi, Pəri üçün gəlmışəm!

HEYRAN EYLƏDİ

Bir Pəri sevmişəm sizin ellərdə,
Məni camalına heyran eylədi.
Bunca bir gözəli bulmadı könül,
Gəzdi bu cahani, seyran eylədi.

Əsli şahzadədi, ismidi Pəri,
Yolunda qoymuşam can ilə səri.
Bir təklif eylədi, getdim içəri,
Dindirdikcə könlüm xəndan eylədi.

Gümüş piyaləlim, altun ayaqlıım,

Sürahi gerdənlim, qaymaq dodaqlım,
O ceyran yerişlim, ayna qabaqlım,
Qurbani der: Məni candan eylədi.

ALMAĞA GƏLMİŞƏM

Ellər köçdü, yaylasına dayandı,
Sizin dağdan qar almağa gəlmışəm!
Könül quşu dövr eləyir bu bağda,
Zənbur mənəm, bar almağa gəlmışəm!

Sevgilimin qaşı Kəbə küncüdü,
Mən öləndə kimlər ona yöncüdü?
Ağız süd, dişi dürr, dəhan incidi,
Sərraf mənəm, nar almağa gəlmışəm!

Başına döndüyüm şahların şahı,
Səni gördü gözüm, çəkmərəm ahi,*
Qurbani der: Budu sözün kütahı,
Müxtəsəri, yar almağa gəlmışəm!

ONDAN ÖLDÜR

Başına döndüyüm ay xanlar xanı,
Könlümün mətləbin bil, ondan öldür!
Sən ol tanrı, mənə qəzəbnak olma,
Lütf eylə, üzümə gül, ondan öldür!

Qəm əhliyəm, dindirməsən dinmərəm,
Eşq oduna alışmışam, sönmərəm,
Ta ölüncə dediyimdən dönərəm,
Apar yar qoynuna sal, ondan öldür!

* Səni görən gözüm heç çəkməz acı

Qurbaniyəm, eşq əlindən büryanam,
Ta ölüncə mən o qızı qurbanam,
Qulluğunda gözü bağlı tərlanam,
Çalış, Nigar vədin al, ondan öldür!

DEYƏRSƏN

Qasid, gedər olsan yarın yanına,
Mənim ərzi-halim yara deyərsən.
Əgər xəbər alsa yar əhvəlimi,
Könlüm şikəst, günüm qara deyərsən.

Getsən, ölkəsində bir zaman yuban,
Görsə, xəbər alar o şirinzəban,
Sən olasan səni şahi-Xorasan,

Mən qalmışam nə avara, deyərsən.

Gedərsən Pərinin xaki-rahına,
Könül səcdə qılır həq dərgahına,
Qəsrindən çıxanda seyrəngahına
Yar yanınınna vara-vara deyərsən.

Aralıqdan haq götürsün xayıni,¹
Xain olan haqdan almaz payını,
Tifil Qurbaninin ərzi-halını
Yalvara-yalvara yara deyərsən.

ÜZÜLDÜ

Gecə-gündüz intizarın çəkməkdən,
Yolun gözləməkdən canım üzüldü!
Müşkü ənbər qoxur siyah telindən,
Niyə gəlməz o karvanım, üzüldü?

Dolanırsan çərxə, bəri baxmazsan,
Bülbülüsən, bu gülşənə çıxmazsan,

¹ Xain

Dindiribən məni yada salmazsan,
Bu gərdişdən ol dövranım üzüldü.

Qurbani der: Sözüm qaldı dəxi nə,
Könül köçbənd olur zənəxdanına,
Bunca dad eylədim şahlar şahına,
Gül ki, qəmgin bir zəbanım üzüldü.

BİLMƏDİNİMİ SƏN

Şəb-nişan eyləyib yola düşmüşəm,
Yar, mənim gəldiyim bilmədinmi sən?
Dərdini çəkməkdən dəli olmuşam,
Yar, mənim gəldiyim bilmədinmi sən?

Mən qurbanam sənin kimi canana,

Olmuşam dərdindən dəli-divana,
Dağılsın otağım – ev ilə xana,
Yar, mənim gəldiyim bilmədinmi sən?

Qurbani deyər ki, sonasan, sona,*
Bir zaman görməsəm, yanaram, yana,
Qarabaş göndərdim əhdü peymana,
Yar, mənim gəldiyim bilmədinmi sən?

YAR

.....
.....
.....
.....

* Qurbani deyər ki, xanımsan xana

Bayram olur, xına yaxır dəstinə,
Gül göndərir həmdəminə, dostuna...
Naşı təbib, gəlmə yaram üstünə,
Özü gəlsin – məni dərdə salan yar.

Yüz il keçsə, öz yarımdan dönəmərəm,
İlqar verdim, ilqarımı danmaram.
Ləblərindən əmməyincə qanmaram,
Eşq əlindən saralıban solan yar!

Gəl sana söyləyim pünhan dərdimi...
Bağında gülləri saran xardımı?
Biz deyən yox, əgyar deyən oldumu,
Nurdan badə içib eşqə dalan yar!..

BU QIZIN

Ləblər mirvaridi, incidi dəndan,
Al yanağı əlvən lala bu qızın.
Gözüm düşcək könlüm pərvaz eyləyər,
Zənəxdanda qoşa xala bu qızın.

Əlinə götürüb bir dolu badə,
Nola məni yetirəydi muradə,
Yolunda qoymuşam bədəndən cadə,
Gəlmir payəndəzi yola bu qızın.

Mənim sevdiyimin bir ismi Nigar,
Canım fərağında, gözüm intizar.
Dirili Qurbani aləm-aşikar
İstəyir kuyində qala bu qızın.

GƏTİRİ

Başına döndüyüm vəfali dilbər,
Irəngin dağlardan lala gətiri.
Qaşların ləl olsa, yoxdu qiyməti,
Gözlərin başıma bəla gətiri.

Məclisində şirin-şirin danışı,
O tərlan duruşu, qiya baxışı,
O sərxoş yerişi, o sallanışı,
Kafir olsa, yenə yola gətiri.

Mən qurbanam ala gözün məstinə,
Nə qiyıbsan şirin canın qəsdinə?!
Sallana-sallana gəlsən üstünə,
Yazlıq Qurbanini hala gətiri.

SƏNƏ QURBAN

Dindirirəm, niyə dinmirsən, ay qız?
Bir zaman lal olu dil, sənə qurban!
Gülüb neştər ilə tökdün qanımı,

Nazik əllərinlə sil, sənə qurban!

Maral gedər otlar dağın içində,
Piltə şölə verər yağın içində,
Bağbanı dindirdim bağın içində,
Açılan lalələr, gül sənə qurban!

Yazıq Qurbaniyəm, ay güli-xəndan,
Bir cüt ay baş verib çıxıb yaxandan,
Bir busə istədim ağ üzdə xaldan,
Açıqlandı, dedi: Al, sənə qurban!

AÇILMIŞ

Pərimin bağında seyran eylədim,
Sanasan bağçada güllər açılmış.
Çıvardım könüldən dərdi, qübarı,

Xoş göftarlı şirin dillər açılmış.

Sifətdə Züleyxa – yarı Yusifin,
Xubların xubusan, eylərəm vəsfin,
Boyu uzun, beli incə məhbubun
Buxağında gözəl xallar açılmış.

Hasil oldu Qurbaninin diləyi,
Tənimaram nə sultani, nə bəyi,
Mirvari qolbağı, bəyaz biləyi,
Dal gərdəndə siyah tellər açılmış.

RAS GƏLDİM

Pərinin bağında seyran eylədim,
Almalı, alçalı yaza ras gəldim.
Almasın, heyvasın dərdim, döşürdüm,

Könül istədiyi naza ras gəldim.

Gözəllər gözəli, gözəllər xası,
Silindi, qalmadı könlümün pası,
Sinəni bənzətdim şonqar yuvası,
Oğlan paltarında qızı ras gəldim.

Qurbaniyəm, görçək nəzər eylədim,
Gözəlləri gördüm, həzər eylədim,
Yeddisiyələ bağda bazar eylədim,
Hesabım yanıldım, yüzə ras gəldim.

GƏZƏ-GƏZƏ MƏN

Altı yol gəlmışdım, bununla yeddi,
Öldüm bu bağçanı gəzə-gəzə mən.

Dedim, yar sevmışdim, unutdu, getdi,
Öldüm bu bağçanı gəzə-gəzə mən.

Könül doymaz sənin kimi canandan,
Cananın itirən tez olar candan,
İnanmırsan soruş Şahi-xubandan,
Öldüm bu bağçanı gəzə-gəzə mən.

Pəri sənə qurban, Dirili Qurban!
Yolunda fədadı bu baş ilə can,
Bir əlimdə fanus, yanında Xuban^{*}
Öldüm bu bağçanı gəzə-gəzə mən.

XOŞ GƏLDİN

Bu gün nə xoş gündü, nə xoş saatdı,

* Bir əlimdə fanus, yanınca Xuban

Qədəm basdın, Pəri xanım, xoş gəldin.
Ləblərin aşiqə abi-həyatdı,^{*}
Təzələdin ruh-rəvanım, xoş gəldin!

Gözlərin nərgizdi, hüsnün mahtaban,
Açılıb gül, süsən, sünbül, ərgəvan,
Zənbağü yasəmən, bərgi-ireyhan,
Fəsli-bahar gülüstənim, xoş gəldin!

Şad eylədin Qurbaninin didarın,
Həsrətin çekirdim sən kimi yarın,
Saldın güllü bağa cəmi dostların,
Gözəllər şahvari canım, xoş gəldin!

DEYİLƏM

İxtiyar sənindi, vəfali dilbər,

* Mətləbim almışam abi-həyatdan.

Mən sənin xətrinə dəyən deyiləm.
Səbəb nədi məndən kənar gəzirsən?
Sir sözün yadlara deyən deyiləm.

Hər gecə vayğamda görürəm səni,
Sən allah, sən tanı, sən də gör məni.
Çıxsın ilqarından dönənin canı,
Mən ki ilqarımdan dönən deyiləm.

Qurbani der: Gülü tutasan dəstə,
Dəribən verəsən vəfali dosta.
Üzümü qoysam da üzünün üstə,
Öpübən dişlərəm, yeyən deyiləm.

Görüm ömrü uzun olsun Pərimin,
Heç dəymədi könlümüzün pərinə.
Gözəllikdə bərabəri tapılmaz,
Mahruyluqda huri nədi, pəri nə!

Əvvəlcədən oxuduğum yazardım,
Gəzməmişdən qədəmimi azardım,
Bir dəryanın kənarında gəzərdim,
Yarın şövqü məni atdı dərinə.

Gözəllərdə nazü qəmzə şüx olu,
Seyrağıblar bu aradan yox olu,
Qurbani der: Gözəl deyən çox olu,
Mahın yerdə yetmək olmaz sırrinə.

ÜRƏYİMƏ

Bimürvətin, biinsafın balası,
Mən səni sevmişəm sağ ürəyimdə.
Qıya baxdın, ortalığa qan tökdün,
Qara nöqtə qoydun ağ ürəyimdə.

Məhəbbət bir dərya, keçə bilmərəm,
Ayrılıq şərbətin içə bilmərəm,
Sir sözüm yadlara aça bilmərəm,
Gedər qiyamətə dağ ürəyimdə.

Qurbani çıxmayıb qəm libasından,
Göz doymaz gözlərin təmənnasından,
Cəhənnəm xofundan, eşq havasından
Əridi, qalmadı yağ ürəyimdə.

PƏRİ

Eşitdim sədanı, gəldim buraya,
Dedilər dərs alır Qurana Pəri.
Sövdagərlər məta açıb bazarda,
Alicilar gəlir meydana, Pəri.

Danış, danış, yar, eşidim dillərin,
Görsə fəjan eylər o bülbüllərin,
Urumda,¹ Qeysərdə yoxdu xalların,
Kafər görsə gələr imana, Pəri.

Bilmirəm mələksən, mələkzadəsən,
Yoxsa ki bəşərsən, bəşərzadəsən,
Ver içəyim, yar, əlindən badə sən,
Ərəstun içirdi loğmana, Pəri.

Qurbaniyəm, yaxşı tanıyanan bizi,
Sədan alıb Mərənd ilə Təbrizi,
Səndən əlavə də sevdim bir qızı,
Eşqindən olmuşam divana, Pəri.

¹ Rum.

PƏRİ

Bir almaz göndərdim yara yadigar,
Almadı almazı bağırı daş Pəri.
Könül tələb edər məndən nəyim var,
Od tutub cismimi əlataş, Pəri!

Bülbül ayrılığı sitəmdi gülə,
Gülabatın naxış süsən-sünbü'lə,
Badılə mintənə, üstdən silsilə,
Sərəndazdan töküb başabaş Pəri.

Bir gözəlin ələyindən ələndim,
Bəli dedim, bəlasına bələndim,
Yan çevirdim, hər bir yana diləndim,
Qurbanıynən görüş, halallaş, Pəri!

NƏDƏNDİ

Ey nazənin, bu gen, geniş dünyada
Namusu əgyara satmaq nədəndi?
Gər adına deyilmişsə şahibaz,
Söylə görüm onu atmaq nədəndi?

Eylərəm hər yerdə sənin sorağın,
Gündən-günə artar bil iştıyağım,
Öz əlinlə yandırıldığın çırağın
Şöleyi-fəraqla yaxmaq nədəndi?

Hifz eyləsin tanrı səni bələdan,
Tapsın canın səhhət, ey gül, şəfadan,
Hər ikimiz vəslə yetək duadan,
Hicranın oduna yanmaq nədəndi?

Nə gözəldi sənin şirin sözlərin!
Zail etdi məni ala gözlərin,
Ey sevdiyim, qaydasıdı qızların,
Gahi-gahi bu söz atmaq nədəndi?

Sana əyandır, ey dilbər, sevdiyim,
Qurbanidir, bir şey dilər, sevdiyim,
Ay üzünü görmək dilər, sevdiyim,
Söylə görüm bu yaşınmaq nədəndi?

SAYALANIBDIR

Nəzakət vaxtında, xublar çağında,
Gördüm yar yanağı sayalanıbdır.
O qara saçların atıb gerdənə,
Əbrişim telləri halqalanıbdır.

Tərlan gərək ciğaları əsdirə,
Ahu kimi dağı-daşı səsliyə,
Altdan ağ geyinib, üstdən silsilə,
Çarğatının ucu sırgalanıbdır.

Qurbaniyəm, dərdim etdim hekayət,
Dərd əlindən edim kimə şikayət?
Bir də etsəm o pərini ziyarət,
Bu can yar yolunda cəfalanıbdır.

YETİNCƏ

İstəyirsən gəlib mana yetəsən,
Ayaq götür ta ki yara yetincə.
Ömrüm bağçasının gülün dərərlər,
Dost bağından az kənara yetincə.

Hər kəs nə iş tutsa, gələr başına,
Əl aparmaq olmaz haqqın işinə,
Suyu gəlib çatıb novun başına,
Həsrət çəkir ta ki pərə yetincə.

Qurbani, sözlərin yar asta söylə,¹
Sızıldışır yaram, yar, asta söylə,
Bir ac qarın doydur, yar, az tas eylə,²
Nagah-nagah könüllərə yetincə.

¹ Yara asta söylə.

² Az götür-qoy elə.

GÜL ÜZƏ

Məni görcək ürbənd çəkdi gül üzə,
Dara zülfün, qoy tökülsün gül üzə.
Qorxum budu xoryat bağdan gül üzə,
Kəsilə güllüyün mədəri, xanım!

Çox işlərə o eyləyər iradə,
Fələk qoymaz mən yetişəm muradə,
Seyrağıbı gün görməsin dünyadə,*
Heç nəcat tapmasın əgyarı, xanım!

Maral xanım naqis işlər eyləyər,
Xəncər alıb ciyərimi teyləyər,
Qurbani bu yarsız bağı neyləyər,
Pozular ömrünün pərgarı, xanım!

* Seyroqib görməsin heç gün dünyada

GƏLİN

Yolunu salıbsan çeşmə başından,
Qorxuram gələsən nəzərə, gəlin!
Əgər qəbul etsən bu şirin canı,
Verrəm qurban sən tək gözələ, gəlin!

Qızılıgülü dəstə tutub dərgilən,
Dəribəni pünhan yerdə sərgilən,
Ağ üzündən bir cüt busə vergilən,
Qəribəm, könlümü təzələ, gəlin!

Yazlıq Qurbanini dərdli yazgilən,
Hər cür cəfasına, cəbrə dözgilən,
Öz əlinlə məzarını qazgilən,
Qoy məzara, özün dəfn elə, gəlin!

NƏ SINƏ BAĞLAR

Peykər xanım xəlvət etdi otağı,
Nə üzün daldalar, nə sinə bağlar*
Əmim o dilləri, qaymaq dodağı,
Nə üzün daldalar, nə sinə bağlar.

Zər nimtənə geyib – qolları nazik,
Ağ qola yaraşır burma bilərzik.
Aldılar yarımi, mən oldum yazıq,
Nə üzün daldalar, nə sinə bağlar.

Doymaq olmur Qurbaninin sözündən,
Əcəb işvəsindən, əcəb nazından,
Bir gözəl törəyib ərəb qızından,
Nə üzün daldalar, nə sinə bağlar.

* Nə özün daldalar, nə sinə bağlar

GÜRCÜNÜN

Sallana-sallana üstümə vardi,
Sataşdı gözümə xalı gürcünün.
Apardı halımı, çəkdi huşumu,
Sataşdı gözümə xalı gürcünün.

Örtüb al yanağa qırmızı lala,
Boy sünbülbə bənzər, qaməti dala¹.
Bu biçarə aşiq qurbanız ola,
Üzükdən keçərdi beli gürcünün.

Qurbani der sizə: Ay gürcü qızlar,
Yerdəki çiçəklər, göydə ulduzlar!
Yaralıyam, yaram hey yanar, sizlər,
Var olsun dünyada eli gürcünün!

¹ Ərəb əlifbasının "dal" hərfinə

OLAR İNQİLAB

Başına döndüyüm alagöz Pəri,
Bundan belə aləm olar inqilab!
Bir mərhəmət qılıb, bir ehsan eylə,
Sevgilim, üzündən at indi niqab.

Bağçamızda bitən narıncı gül bu,
Axbər gözlərimdən qətrə-qətrə su,
Canı yanmış bağban, layiqdimi bu,
Necə fərəhlənir gül üstə qürab?!

Gözəllər içində sən ki əlasan,
Aynalar düzdürdün xəttü xala sən,
İstəsən ki, canı məndən alasan,
Qurbani də çəkər daim əl-əzab.

ÜZMƏ SƏN BARI

Başına döndüyüm alagöz Pəri!
Əlim ətəyindən üzmə sən bari!
Görüm ki, olasan imama zəvvar,
Əlim ətəyindən üzmə sən bari!

.....
.....
.....
.....

Dirili Qurbanı sən də sal yada,*
Əməyini vermə, amandır, bada!
Hər ikimiz gəl şərt qoyaq arada,
Əlim ətəyindən üzmə sən bari!

* Dirili Qurbani sən də sal yada

GÖRÜNDÜ

Xublar küçəsinə güzar eylədim,
Muraz¹ bağçasının barı göründü.
Əl uzatdım yarın yaxasın açam,
Gözümə Gürcüstan narı göründü.

Camalın oxşatdım ayinən günə,
Gözlərin kafəri gətirər dinə,
Sinən bəyaz, dilbər, o yaylaq sinə –
Gözümə Savalan qarı göründü.

Qaşların qaradı, kipriyin oxdu,
Gözlərin taladı, İranı yıldırı,
Ay kimi parladi, gün kimi çıxdı,
Tifil Qurbaninin yarı göründü.

¹ Murad, arzu, istək

O ZALIMDADI

Hicran sənətkarı, qəm tüccariyam,
Dərdimin dərmanı o zalimdadi.
Tərifin eylərəm dəhan içində,
Xalların dürrəsi¹ camalındadı.

Ab-rizvan kimi yanına axarsan,
Keçən aşıqları oda yaxarsan,
Silkinibən ucalardan baxarsan,
Kəklik gülüşlərin xəyalimdadi.

Aşıq də məşuqun yandırar yanı?
Münəvvər zülfərin boynum urğanı,
Qurbani der: Can cananın qurbanı,
Canan, ixtiyarım öz əlindədi.

¹ Dürr, inci

QİYAMƏDƏNDİR

Gah gedirəm, gah gəlirəm bu dama,
Yar, mənim gəldiyim qiyamədəndir.
Yolunu gözlərəm sübhədən şama,
Yar, mənim gəldiyim qiyamədəndir.

Hatəm bağçasında dumandı yolum,
Həsrətin çəkməkdən nazildi belim,
Bir sərv ağacına söykədim belim,
Yar, mənim gəldiyim qiyamədəndir.

Qurbani der: Yarım xasə, dil xasə,
Səni gördüm, mən də gəldim həvəsə,
Üzünü görməsəm, bataram yasə,
Yar, mənim gəldiyim qiyamədəndir.

SELLƏNİR

Gecə-gündüz, vaxt-bivaxt ağlaram,
Çəşmim yaşı Ceyhun olur, sellənir.
Yaz mövsümi bülbül dil-dil ötəndə,
Bağ-bağçalar nərgizlənir, güllənir.

Qayıtməq istəməz gözüm gözəldən,
Qayğıımı artırır dərdim təzəldən.*
Ellərdə qaydadır, ruzi-əzəldən
Gözəllərin şamaması əllənir.

Mərd odur ki, işin tuta mərd ilən,
Ər istəsən, keç namərddən, ər dilən.
Rəmz anlayan, söz düşünən, dərd bilən
Aləmlərdə şöhrətlənir, bəllənir.

Könlüm tələb edib axtarır yarın,
Xalq içrə zay eylər namusun, arın,**

* Qayğıımı artırın dərdim təzəldən.

** Xalq içrə eylər namusun, arın.

Yar yarına gündə olsa müqarın,
Könülü şən olur, ruhu tellənir.

Qurbaniyəm, dərd çəkmişəm nəhanlar,
Xəyalım sevməkdir sən tək cananlar,
Yanaşsa üzünə müştaq dəhanlar,
Nəfəs dəyər, ciğaları yellənir.

BAĞLASIN

Yaralandım ürəyimin başından,
Yara deyin, yaralarım bağlasın!
Oxlanmışam kipriyindən, qasından,
Mən ölürem, onu Allah saxlasın!

Naşı təbib dərdə dərman etmədi,
Canan gəlib gözönümdən ötmədi,
Həsrət öldüm, əlim yara yetmədi,
Vəzir də mənim tək kamın almasın!

Qurbaninin dərdi həddən ziyadə,
Çağırsam ağamı, yetişər dadə,
Desələr necədir o binəva, de:
Mən al geydim, o, qaralar bağlasın!

GÖNDƏR

Namə yazdım, yar yanına yolladım,
Darçından, mixəkdən, hil mana göndər.
Bahar olsa bağçanızda o güllər,
Dərginən bir dəstə gül mana göndər.

Yolların rəvандı, azan olmasa,
Seyrağib dağını qazan olmasa,
Qələm tutub kağız yazar olmasa,
Birləşib şəkərlə dil mana göndər.

Qurbani də əsiliyin itirməz,
Aqlamaqnan haq diləyin bitirməz,
Dərdim çıxdu, nər-mayələr götürməz,
Kərgədan olmasa, fil mana göndər.

SAQİNİN

Varmı mənim kimi bir qanı dolmuş,^{*}
Eyşin qurmuş otağında saqinin?!^{**}
Çahar zülfü bir-birinə vurulu,
Qanlar oynar buxağında saqinin.

Ay ilə gün bir-birinə çatılı,
Sevdicəyim yağnan bala qatılı,
Doğram-doğram olub közə tutulu,
Qara bağrim bıçağında saqinin.

Humay kimi dövr eylərəm havada,
Babam öldü, yetim qaldım yuvada,

* Başına döndüyüm alagöz Pəri.

** İşin qurmuş otağında saqinin.

Bir əli əllərdə, ağızı duada,
Bir əli də ayağında saqının.

Qurbani der: Bu dərd məndə qalınca,
Canım çıxıb yar xətrini alınca.
Payız gecələri sabah olunca,
Çeşmim yağı çırağında saqının.

QAL OLU

Dedim, könül, sevmə xublar xubunu,
Onun hər tuyində yüz min qal olu.
Nagah səni dərdə giriftar eylər,
Qaşı fitnə, qəmzəsində al olu.

Ulu divanlarda çəkilir adım,
Ərşə bülənd oldu dadü fəryadım,
Başım üstə qanım içən cəlladım,
Sağ əlində üryan qılınc dal olu*.

Camalı Yusifin – ibn-Yəqubun,
Aləmə şəms olan hüsnü həbibin,
Ala gözlü, şirin sözlü məhbubun

* Sağ əlində əlif qəddim dal olu.

Zənəxdanı dürr şöləli xal olu.

Qəmər nə yandırıb, günəş nə yaxar,
Qətrələr titrəşib ümmana axar,
Qurbani der: Hər kim şaha kəc baxar,
Onun kamalına tez zaval olu.

BİDAD EYLƏDİM

Dost yolunda yaxa yırtdım, baş açdım,
Gecə-gündüz dadü bidad eylədim.
Öz əlimlə yıldım özüm evimi,
Müddəilər evin abad eylədim.*

Dost yolunda üz qoyban baş kəsdim,
Ağlamaqdan bu didəmdən yaş kəsdim.
Şirin üçün Bisütundan daş kəsdim,
Münasib adımı Fərhad eylədim.

Şahin-şonqar bəy oğlunun qolunda,
Seyrağıblar hamı sağü solunda,

* Müddəalar evin abad eylədim.

Qurbani der: Bir namərdin yolunda,
Cavan ömrüm, heyif, bərbad eylədim!

MƏNDƏN

Dağlar, sənin ilə həmdəm olmada,*
Əsirgərsən indi qarı da məndən.
Seyrağıbin o tənəli sözləri,
Axır ayrı salar yarı da məndən.

Bu ilməyin, bu köynəyin, bu ağıın,
Əzəl başdan bağbanıydım bu bağın.
Sinəm üstə çarpaz düyüն bu dağıın,
Bağban əsirgəyər narı da məndən.

* Dağlar, sənin ilə həmdəm olmaram.

Bu dünya dediyin bir boş ələkdi,
Haqqın min bir adı onda gərəkdi,
Qurbani der: Bu nə çərxi-fələkdi,
Zülmə ayrırlar yarı da məndən.

QAL İNDİ

Ayri düşdüm vətənimdən, elimdən,
Başı çənli, qarlı dağlar, qal indi!
İçən ölməz dərdə dərman suyundan,
Axar sular, tər bulaqlar, qal indi!

Bivəfasan, mən görmədim vəfəni,
Çox çəkmişəm sənin kövrü cəfəni,
Məndən sonra rəqib sürər səfəni,
Fərş döşəli ağ otaqlar, qal indi!.*

* Fərş döşəkli ağ otaqlar, qal indii.

İlqarsızsan, vəfan yoxdu dünyada,
Dostunun sırını verirsən yada,
Şamamanı dərdirirsən xoryada,
Səbzə bostan, sarı tağlar, qal indi!

Qurbaniyəm, yəqin oldu sözlərim,
Eşq əlindən kabab istər gözlərim,
Qan tökərsən qurbanət eldə, gözlərim,
Canan deyib ağla, ağlar qal indi!

QALDI

Sitəmlə ayrıldım ana vətəndən,
Yarımın bağınsız bağları qaldı.
Alagöz çiçəkli, tər şəmaməli
Bostan sinəsinin tağları qaldı.

Köç-köç oldu, karvan yola düzüldü,
Yarın gözlərindən qan-yaş süzüldü,
Aman, dostlar, əlim yordan üzüldü,
Düşmənin sinəmdə dağları qaldı.

Artıb Qurbanının dərdi, qübarı,

Başının sevdası, dil ahü zarı.
Baxmaqdan gözləri vətənə sarı
Əridi qarası, ağları qaldı.

MƏNİM

Mürşidi-kamilim, şeyx oğlu şahim,
Bir ərzim var qulluğuna, şah, mənim!
Əziz başın üçün, oxu yazğumu,^{*}
Agah ol halımdan, qibləgah^{**}, mənim!

Dərin-dərin dəryaları boyladı,
Xəncər alıb qara bağrim peylədi,

* Ərzəmi

** Gahbagah

Oğlu ölmüş vəzir qəza eylədi,
Getməz dimağımızdan dudi-ah mənim.

Şair olan dərsi alır pirindən,
Baş açmadım seyrağıbin sırrindən,
Qolubağlı keçdim Xudafirindən,
Üzüm gülməz, heç açılmaz, ah, mənim!

Qurbanı der: Bahar olur, gəlir yaz,
Göllərdə üzüsür ördək ilə qaz,
Sərim təvəlladır, üzüm payəndaz,
Yoxdur bundan qeyri bir mətəh mənim!

GƏLMİŞƏM

Diri dağlarından, uzaq yollardan*
Əlbəttə ki, bir murada gəlmışəm.
Eşqin sitəmindən, çərxin əlindən
Bir şahım var, ona dada gəlmışəm.

Fəraigət evimdə otduğum yerdə,
Oxuyub elmimə çatdığını yerdə,

* Gəncə dağlarından, uzaq yollardan...

Bir şirin yuxuda yatdığını yerdə
İçiriblər mana bada, gəlmışəm.

Bülbül idim, ayrı düşdüm gülümdən,
Fələk vurdu, cüda saldı elimdən.
Qurbaniyəm, Qara vəzir əlindən
Şeyx oğluna şikayətə gəlmışəm.**

DÖNÜBDÜ

Nicran gecələri qayğı çəkməkdən,
Əlif qəddim əyri yayə dönübdü.
Bədəsilin eşidən tək sözlərin,
Yəqin etdim, ömrüm zayə dönübdü.

Dünyada qalmayıb zərrəcə hörmət,
Qardaş qardaşına eylər xəyanət,

** Şah oğluna şikayətə gəlmışəm.

Gədalar bəy olub, bəylər rəiyyət,
Ağ pullar çönüb ribayə dönübdü.

Uçuşur durnalar, səkir teyhular,
Namərd adam qalibliyin arzular,
Bulandı dəryalar, həm daşdı sular,
Qaynaqsız bulaqlar çayə dönübdü.

Biz də qonaq olduq qarslı Osmana,
Yunis tək lap daldıq qəri-ümmana.
Qurbani der: Dönsün belə zamana,
Göydəki ilduzlar Ayə dönübdü.

AYRI

Səhər bülbülləri nə fəşan eylər,
Düşərsə güzəri çəməndən ayrı!
Səhər-səhər qönçəsindən ayrılan
Şəqayıqlər gülməz səməndən ayrı!

Yanında dayanan yoldaşların var,

Sirrini saxlayan sırdaşların var.
Sənin elin, günün, qardaşların var,
Mənim kimsənəm yox, yar, səndən ayrı.

Dedim, Pəri, nə elərsən, məhpəra?
Mənim həsrət gözüm heç uymaz xara.
Bir qətrə yaş tökdün, bir də dübara,
Əqiqdən, yaqtadan, yəməndən ayrı!

Qurbani der: Məgər axırzamandı?!
Sevgi sevgisindən ayrı yamandı.
Bağrım dəlik-dəlik, sinəm peykandı,
Mənim üzüm gülmez vətəndən ayrı!

ELLƏRƏ DOĞRU

Nə ola, bir şadlıq xəbəri gələ,
Yüklənə barxanam ellərə doğru!
Naşı ovçu bərə bəklər, əylənər,
Marallar sayrışar yollara doğru.

Səhərdən yüklənə nazlimin köçü,
Cənnətülməvadır qoynunun içi,
Əbrişim telləri, mürəssə saçı,
Hərdəm şitab eylər bellərə doğru.*

Sevdiyimin gürcü imiş atası,
Əskik olmaz qoç ığidin xatası,
Qaşı kaman, sinəm onun butası,
Qatı yay çəkilər qollara doğru.

Tağçalarda qurudular barama,
Naşı təbib məlhəm eylər yarama,
Dedim, pərim, zülfərini darama,
Könül gəştə çıxar tellərə doğru.

Qurbanı der: Naləm yandırar daşı,
Üstümə gəlməsin təbibi-naşı,
Ümmanna dönəndə gözümüzün yaşı,
Axanda tökülər sellərə doğru.

OYADA MƏNİ

Xəstə düşüb qürbət eldə yatıram,
Bir kimsənəm yoxdu oyada məni.
O siyah tellərin, şirin dillərin
Salıbdı sönməyən, oy, oda məni.*

* Hərdəm səda qılır ellərə doğru.

Evinin dalında çeşmədə su var,
Gözüm gördü, könlüm eylədi qübar,
Məndən qeyri bəlkə bir sevgisi var,^{**}
Ol səbəbdən salmır o, yada məni?![!]

Sənsən Qurbaninin gülüzlü yarı,
Qalsa qürbət eldə, artar azarı,
Hərdən oğrun baxır o mənə sarı,
Yandırır atəşə, oy, o da məni^{***}

DAR OLMAZ

Qəm yemə, qəm yemə, divanə könlüm,
Həmişə ruzigar belə dar olmaz!
On bir il çəkmişəm zimistan qəhrin,

* Salıbdı sönməyən, ol oda məni.

** Məndən qeyri bəlkə sevgilisi var.

*** Yandırır atəşə o, oda məni.

O nə güldü dövrəsində xar olmaz?!^{*}

Siyah zülfü daraq ilə dara gör
Öz könlünü öz dərdinə dara gör!
Gözəllərin neçəsinə dərə gör,^{**}
Özgə bağda belə heyva, nar olmaz.

Əgər şahdan bizə qəzəb olmasa,
Qəzəb atəşindən əzab olmasa,
Ortalıqda çuğul, kəzzab olmasa,
Dünya bahar olar, boran-qar olmaz!

Hər bir adam öz yerində oturmaz,
Əqlin zayə verməz, fəhmin itirməz,
İgidlər könlünə şikvə gətirməz,
Necə dağdı quzeyində qar olmaz!

Sənsən Qurbaninin gülüzlü yarı,
Qalsa qürbət eldə, artar azarı,
Sağ olsun dünyada vəfali yarı,
Bir mən ölməgilən dünya tar olmaz!

TAPILMAZ

Deyim bir-bir dərdim sənə, yaz, qələm,
Bilinməz hesabı, sanı tapılmaz.

* Əsl gülün dövrəsində xar olmaz.

** Gözəllərin bir neçəsinə dara gör.

Bağla dəftər, çox eyləmə naz, qələm,
Ələ düşməz bu dastanı, tapılmaz.

Şərik ol dərdimə, sən də bu ara,
Yüz min olub bu sinəmdə bu yara,
Yolçusuyam, yalvarıram bu yara,
Şirin dildə bir nöqsanı tapılmaz.

Arif özü bilər, mətləbin qanan,
Yoxdu mənim kimi eşqində yanan,
Könlüm istəklisi sən kimi canan,
Yüz il gəzsəm bu dünyani, tapılmaz.

Qurbanı olduğum, gəl bir insafa,
Nə bilər qədrini çəkməyən cəfa,
Seçər dürr versən xoca sərrafa,
Belə əhmər gövhərkanı tapılmaz.

Kəsmə nəzərini bu xətti çaldan,
Xəstəyəm, ölürməm, düşmüşəm haldan,
Baş alıb gedirəm sizin mahaldan,
Axtarsan da bu Qurbani, tapılmaz.

CANIM HEY

Köç-köç oldu, köcdü ellər, obalar,

Bayqudan viranda qalan canım hey!
Çaylar coşdu, yollar işləməz oldu,
Gəmisi girdabda qalan canım hey!

Əzəl başdan göz ustadı gələndə,
Qaşı cəllad, gözü yağı gələndə,
Hərdən gözəlimin adı gələndə,^{*}
Saralıb gül kimi solan canım hey!

Qurbaniyəm, fikrim gəzir asmando,
Canan harda olsa, can alar anda,^{**}
Yəqub kimi qan ağlaram Kənanda,
Yusif tək zindanda qalan canım hey!

ALMA

* Hərdən gözəl Pəri adı gələndə.

** Canan harda olsa, can olar onda.

Üç ay yay dolanıb payız olanda,
Məst olub sığışmır budağa alma.
Lalədən, qönçədən artıq deyilsən,
Versənə nəfsinə qadağa, alma!

Səni yaradıbdı Cəlilü Cabbar,
Hüsünүn kitabının adı kirdigar,^{*}
Özü xırdacana, dənəsi gülnar,
Narnan düzüləydin otağa, alma!

Sən ha Qurbaninin canın üzərsən,
Qaş oynadıb, gözlərini süzərsən,
Adətindi, əldən-ələ gəzərsən,^{**}
Yoxdu sana qoruq-qadağa, alma!

GÖRMƏSİN

* Hüsnün kitabıñ adı kərdigar.

** Xasiyyətdi, əldən-ələ gəzərsən.

Xandı gələn, vəzirlər də yanınca,
Çək pərdəni, naməhrəmlər görməsin!
Ölüm yeydi bu günlərə qalınca,*
Çək pərdəni, naməhrəmlər görməsin!

Səs yayılar, sırrımızı bildirər,**
Dost-düşməni axır bizə güldürər,
Müxənnətin sözü adam öldürər,
Çək pərdəni, naməhrəmlər görməsin!

Qurbani, başına yağar yağış, qar,
Ah, necə vətəndən oldun dərbədər!
Bu sevdaya düşən çəkər ahü zar,
Çək pərdəni, naməhrəmlər görməsin!

* Ölüm ey idi bu günlərə qalınca.

** Səs yiğilar sırrımızı bildirər.

GÜLƏRMİŞ

Baxgilən fələyin ruzigarına,
Əyyam xoş keçəndə dövran gülərmiş.
Bəhrəli çağlarda, məhsul ayında
Bağı bar verəndə bağban gülərmiş.

Bir baxtın yatıban, bir ucalanda,
Tülək tərlan olub, sar ov çalanda,
Məsəldi deyərlər: "Qurd qocalanda
Tülkü meydan açıb, dovşan gülərmiş".

Qurbani, qəmlənmə, kərəm-kanı var,
Ədalət hakimin haq divanı var,
Bu çərxi-fələyin nərdivanı var,
Enən ağlayarmış, qalxan gülərmiş.

DOLANIM

Qarı nənə, sən bir arıx dəvəsən,
Qanqal gərək, xırda-xırda gəvə sən.
Qız deyilsən cahıl oğlan sevəsən,
Qarı nənə, imanuva dolanım!

Pambıqdan da ağdı sənin ağ başın,
Altmışdan artıqdır, bilginən yaşın,
Qalmayıb dəhanda tək bircə dişin,
Qarı nənə, dəhanuva dolanım!

Qurbani der: Bu sözlərim yazılar,
Tezlik ilə sənə qəbir qazilar;
Mənim könlüm bir Pərini arzular,
Qarı nənə, kamaluva dolanım!

GƏRƏK

Mənlə bəhs eləyib, gözələm deyən,*
Ağ üzündə tək bir, tək bir xal gərək.
O qaymaq dodağın sədəf içində,
Əmmək üçün ləblərində bal gərək.

Sağrı başmaq geyib, nalçası gümüş,
Zər tanalı köynək, həşyəsində quş,
Mirvari topuqlu, tutayı naxış,
Qırx işkə qız sənə xidmətkar gərək.

Naxışkar eyvandır - tamam zərnışan,
Ağ üzündə qoşa xallar bir nişan,
Ala yazma döşək, xalı Xorasan,
Qurban, bu dövlətə bir iqbəl gərək.

* Məndən bəhs eləyib, keçələm deyən...

İMDİ

Sən tərif etdiyin ol səmənd atın,
Kəlləmanqo tutub, yamandır imdi.
Nalı, mixi düşüb, çox pis gündədir,
Ay Nuru bəy, ölü sıçandır imdi.

Arıx çıxıb, qışdan ayrılması yox,
Noxtalanıb yerə çəkilməsi yox,
Çoxdankı ölüdür, dirilməsi yox,*
Bir dəri, bir sümük, palandır imdi.

Qarğa, quzğun edib cəmdəyin para,
Üç mildən qalıbdır dişlər ağara,
Umsux etdin məni, qoydun avara,
Dedim, yəqin, bir şir, aslandır imdi.

Yaş gönün duzlayıb satmışam pula,
Əvvəlki qaydada düşmüşəm yola.
Dedim ki, dostluqda bircə nə ola,
Qoymusan könlümü virandır imdi.

Nə bilim, belə də nəhs olur məgər,
Düş yola, gəzgilən hər şamü səhər!
Qurbani, sevdiyin atdırsa əgər.
Söylə, at yerişli Qurbanırdır imdi. **

* Çoxdanın ölüsdür, dirilməsi yox.

** Söylə, at yerişli qurbanırdır indii.

BƏNAHƏDİR BU

Dedim: Dilbər, getmə, bir dəm danışaq,
Dedi: Sözün yoxdur, bəhanədir bu!

Dedim: Bir nəzər qıl aşiq halına,
Dedi: Əcəb dəli, divanədir bu!

Dedim: Ey vay, halım yaman olubdur,
Dedi: Qəmdən belim kaman olubdur.
Dedim: Vallah, sinən meydan olubdur,
Dedi: Mən bilmənəm, xəzanədir bu!

Dedim: Qoy gözümə qıvrım tellərin,
Dedi: Lazım deyil vəhşi güllərin.
Dedim: Sən bizimsən, biz də ellərin,
Dedi: Çəkin burdan, biganədir bu!

Dedim: Sana aşiq olan can budur,
Dedi: Sənin eşqin axar bir sudur.
Dedim: Cavan ömrüm çürüyüb gedir,
Dedi: Əbəs sözdür, əfsanədir bu!

Dedim: Mən Qurbanam yarın adına,
Dedi: Elə sənsən düşən yadına.
Dedim: Mən ha yandım eşqin oduna,
Dedi: Eşqə yanın pərvanədir bu!

DEYİBDİR

Cəbinin təcəlla, cəmalın günəş,
Küll şeyün halik¹ – Allah deyibdir.
İki qabe-qövsin, qürrətüleynin
Bilməzəm qanıma nə susayıbdır!

Cəbrayıl ki gəldi ərşi-əladan,
Gəldi xəbər gətdi lövhi-ülyadan.
Cəmalın şövqinə ta sürəyyadan
Ay şəbxun eyləyib, gün ilgayıbdır.

Sana dostum dedi rəbbülaləmin,
Onun hökmündədir ərş ilən zəmin,
Cəbrayıl, Mikayıl, İsrafil, Əmin,
Fırıştələr qulluğunda nayibdir.

Cəmalın şövqindən nəzl oldu ayə,
Heç aşiq düşməsin bu təmənnayə,
Mələklər çıxanda ol tamaşayə,
Dedilər, bu nə nur, nə əcayıbdır!

Vilayət yiyesi, ey kərəm kanı,
Dünyavü axirət darüləmanı,
Qurbani, bəşərsən, həddini tanı,
Məlaik üzünə durmaq ayıbdır!

¹ Hər şey məhv olacaqdır (Qurandan).

HANDADI

İbtida eyləyib girdim meydana,
Şagirdlər ustadı görün handadı*
Pünhani dərdlərim çoxdu canımda **
Dürrü gövhərlərim hələ kandadı.

Nazlı yar əlindən mən sinədağam,
Sürəyya tək yatmamışam, oyağam,
Şahindən ayığam, qazdan sayıgam,
Gözlərim gözləyir, sübhü dandadı.

Sana qurban olum, ya həzrət Əli,
O nə ki buyurub, demişəm «bəli!» ***
Yetim Qurbaninin fikri, xəyalı,
Axır ki, mətləbi Pəri xandadı.****

* Şagirdlər ustası görün handadı.

** Pünhani dərdlərin çoxdu canında

*** Sailə bəxş etdin qatarla malı.

**** Hələ deyə bilməz pərim handadı.

ŞAH

Yer, göy yox ikən bir nəzər qıldın,
Əritdin gövhəri, dürr eylədin, şah!
Yox yerdən aləmi bərqərar etdin,*
Cəmalın qəndildən nur eylədin, şah!

Gətirdin kəlamı cümlə cahanə,
Qırxları göstərdin əhli-ürfanə,**
Peyğəmbər xitabın gətdin dəhanə,
Həbibin söhbətin şur eylədin, şah!***

Dirili Qurbanı götürdün indii,****
Boynundadır məhəbbətin kəməndi,
Dərya üzündə oynadır səməndi,
Özün Cəbrailə pər eylədin, şah!

* Yox yerdən aləmi müxtəsər etdin

** Qırxların gördüyü əhvali-ürfanə

*** Həbibin söhbətin şir eylədin, şah

**** Dirili Qurbaniyə gətirdin indii.

ZÜLFÜN

Gündüzün mehridi, gecənin mahı,
Qüdrət üçün sırrı-ilahi zülfün.
Ucun tutan gedər həşri-behiştə,
Möminlərin püştü, pənahı zülfün.

Şəmsi mat eylədi cəmalın şövqi,
Səni görçək artdı qəmərin zövqi*
Göydə mələklərin səndən yox fərqi,**
Nurdan sənə çəkmış külahi zülfün.

Qurbani der: Gözüm, yuxudan oyan,
O min bir adı gəl etgilən bəyan,
Sərasər yazılıb ayeyi-Quran,
Katiblər şərh edir, ənəahi-zülfün.

* Dəridə qalmadı qəmərin zövqü.

** Katibin ərşisi ki, cənnətin fővqi.

PƏRİM

Özün şah, aşikar adın həqaiq,
Önüncə cilovdar Mikail, Pərim!
Dua əfsunudu fırıştə zülfün,
Cəmi bəlalardan təfail, Pərim!

Özün naseh, kəlamındı imamət,
Səcdə elər ona gündə təmamət,
Əcəb növrəstədi, xub qəddü qamət,
Əcəb şəhla, əcəb şəmail, Pərim!

O məhrəm sirrinə əyyarlığım yox,
İqrarına, bil ki, inkarlığım yox,
Mənim səndən qeyri, heç bir yarı� yox,
Canü baş yoluna ha qail, Pərim!

Qurbani qurbanı şahin dərinə,
Dərviş bilər xırqə nədi, dəri nə.
Ağam qıya baxdı, atdı dərinə,
Yetmiş il bənd etdi Cəbrail, Pərim!

YETİŞDİM

Laməkan şəhrindən gəldim cana mən,
Canlar əqli bir canana yetişdim.
Əldən ələ, qabdan qaba süzüldüm,
Qətrə idim, bir ümmanna yetişdim.

Bir gözəlin ələyindən ələndim,
Bəli dedim, bəlasına bələndim,*
Yeri, göyü yaradandan diləndim,
Gövhəri axtardım, kana yetişdim.

Qurbani der: Göz gözlədim, göz aldım,
Səmax oldum, ağılməndən söz aldım,
Düz tərpəndim, mərufumu tez aldım,
Ədəb götdüm, yol-ərkana yetişdim.

* Bəli dedim balasına bələndim

HARALAR MƏNİM

Aləmi-röyada yarımi gördüm,
Göründü gözümə haralar mənim!*
Qara bağrim şan-şan oldu, dəlindi,
Baş verdi sinəmdə yaralar mənim!

Şeyda olub gülşənimdə ötmədi,
Canan gəlib göz önündən getmədi.
Ha aradım, əlim yara yetmədi,
Günbəgün irəngin saralar mənim!

Əvvəl başdan belə yazılıb yazı,
Kimlər gedər, dünya, səndən irazi!..
Şahım şəfaətçi, haqq özü qazi,
Qurbaniyəm, işim aralar mənim.

* Göründü gözümə oralar mənim.

O BURCA

Haqqım əmr eylədi, gəldim dünyaya,
Gözüm açdım, mail oldum o burca.
Arif oldum, haq kəlamin oxudum,
Əlif qəddim dal yazıldı o burca.

İşmin xəbər aldım, dedi Vəlidi,
Göydə gəzən Cəbraildi, pəridi,
Qapıcısı Şahi-Mərdan Əlididir,
Məhəmməd meraca gedər o burca.

Qurbani der: Arayıban tapmışam,
Qırxlar məclisindən bir pay qapmışam,
Kəbədisə, mən də birin yapmışam,
Min könüldən bir yol gedər o burca.

DEDİLƏR

Yatmışdım, üstümə gəldi ərənlər,
Səfil, nə yatmışan, oyan, dedilər.
Oyandım, qəflətdən açdım gözümü,
Al, abi-kövsərdən iç, qan, dedilər.

Oyandım qəflətdən, açdım gözümü,
Ərənlər payınə sürtdüm üzümü,
Dindirdilər, "haq" söylədim sözümü,
Doxsan min kəlməmə bəyan dedilər.

Qurbani, batıbsan qəm dəryasına,
Ovçu olan gedər dağ səhrasına*.
Bir seyqəl versənə könül pasına,
Aşıqi məşuqə qurban dedilər.

* Ovçunun məskəni dağ arasına.

BU İŞƏ

Qadir Allah, səndən budar diləyim:
Aman Allah, imdad eylə bu işə!
Səndən başqa yoxdur mənim köməyim,
Aman Allah, imdad eylə bu işə!

Bismillah eylədim, girdim meydana,
Ümidim bağladım Şahi-Mərdana,
Məcnun kimi məni qoyma divana,
Aman Allah, imdad eylə bu işə!

Qurbani der: Əslim qaradağlıdı,
Yar üzündən ürək düyüñ-dağlıdı,
Zülm eləyən vəzir namərd oğludu,
Aman Allah, imdad eylə bu işə!

YA MİNƏL-ƏTA


Bir kimsənə gəldi mənim üstümə,
Yazılı şəninə: ya minəl-əta!¹
İmam ola, damad Əhmədi-Mürsəl,
Doldurub camini eylədi əta.

Tərəhhüm eylədi abi-kövsərdən,
Onunçın keçmişəm can ilə sərdən,
İstədim mətləbim payı-Qənbərdən,
Kəramət eylədi mənə bir buta.

Eşq əlindən namus, arım qalmadı,
Nə bir səbrim, nə qərarım qalmadı,
Qurbaniyəm, ixtiyarım qalmadı,
Dönmüşəm kamana, qəddimdi düta.

¹ Ey bəxşiş sahibi olan.

MÖMİNLERƏ GƏRƏKLİ



Bir şəhərə vardım, başı mərəkli,
Məhşər günü möminlərə gərəkli.
Altı guşəlidи, bircə dirəkli,
Hayana baxıram, qibləgahı var.

Bir şəhərə vardım, uğradım şaha,
Ərənlər sərdarı o qibləgaha.
Qurbani der: Çünkü batdın günaha,
Qəzası mümkündü, sərdə gahı var.

ƏLİ

Damanda qalmışam, yetiş dadıma,
Özünü Xeybərə yetirən Əli!
O dəm zülfüqarı çəkən zəbanə,
Dinsizləri dinə gətirən Əli!

Neçə il zülfüqar nə yerdə qaldı!
Neçə min ənbiya səndən dərs aldı!..
Üzündə niqabı bir ərəb gəldi,
Özü öz tabutun götürən Əli!

Şiə tək eyləmə Əli, Vəliyə, (?)
Şahi-vilayətə, nuri-Cəlilə,
İşarət eylədi göydəki günə,
Günü günortadan qaytaran Əli!

Mənim pirim kövsər üstə saqıldı,
Möminlərin yeri cənnət bağıdı.

Qurbaninin bu gün müşkül çağdı,
Cəmi müşkülləri bitirən Əli!

YA MURTUZA ƏLİ

Bu gün bir nurani kimsənə gördüm,
Görcəyin çağırdım: "Ya Murtuza Əli!"
Sidqnən çağırsan, tez yetər dada,
Dillərdə söylənir: "Ya Murtuza Əli!"

On bir oğlu var idi, bir anası,
Nur ilə doluydu onun əzası.
Məğribdən Məşriqə gəzir sədasi,
Dillərdə söylənir: "Ya Murtuza Əli!"

Nurani dediyim – nuri mərfətdi,
Mədinə dediyim – bizim tərəfdi.
Qurbani der: Ağam əslİ ərəbdi,
Ağalar ağası, ya Murtuza Əli!

YARATDI

Haq-taala könlündə fikir eylədi,
Əzəl başdan bu dünyani yaratdı.
Öz adı bir ikən həzar eylədi,
Çekdi sudan öz eyvanın yaratdı.

Haq-taala qoyub ədalət divan,
Yoluyla getməyən olar bədgüman,
Aləmə çirovqan,¹ ulduza düşman
Ayi, günü, şiraslanı yaratdı.

Qurbani qurbanı haqqın özünə,
Gecə-gündüz yuxu getməz gözünə.
Pərdəsi çəkililib ərşin üzünə,

¹ Çıraqban, işıqlı

Göylər bulud, ol dumanı yaratdı.

DEDİM "BƏLİ"Dİ

Oturmuşdum Təktüklünün¹ başında,
Ocaq qırığında, pirin tuşunda,
Mana badə verdilər səfər ayının beşində,
Aldım nuş eylədim, dedim "bəli"di.

Şair idim, şairliyimi bilmirdim,
Ağlayırdım, göz yaşımı silmirdim,

¹ Diri dağının zirvəsində bitmiş tək ağacın yerləşdiyi yer.

İndiyədək ustadımı bilmirdim,
İndi bildim Şahi-Mərdan Əlidid.

.....
.....
.....
.....

ÇEKİBDİ

Xorasanda qızıl günbəz ağası!
Gözüm sənin intizarın çəkibdi.
Haq buyurdu, həbib getdi meraca,
Ona peşkəş ol Quranı çəkibdi.

Haq buyurdu Şiri-əzəm Heydərə,
Şəhadət barmağın saldı Xeybərə,
Şəmameynən getdi ol Şəhrizərə,
Ağam orda boran, qarı çəkibdi.

Xoş o kimsəyə ki, yata yuxuda
Cəbrail üstünə gətirə nida.
Ağam Şahi-Mərdan özü davada

Kafər üstə zülfüqarı çəkibdi.

Yoxdu bu dünyada belə namidar,
Qurbaninin canı yolunda nisar,
Ağam Şahi-Mərdan Düldülə süvar,
Səməndinə qəm cidarı çəkibdi.

AY OĞLAN

Şirin yuxusuna qurban olduğum,
Gözlərin aç, mehribanım, ay oğlan!
Bu həsrət gözlərim baxsın gözünə,
Təzələnsin din-imanım, ay oğlan!

Kənardan baxmaqla doya bilmirəm,
Üzüm üzün üstə qoya bilmirəm,
Xuban yanımızdındı, deyə bilmirəm,
Aç gözünü, çıxdı canım, ay oğlan!

Artırma könlümün dərdü-sərini,
Yaxşı var, yaman var, bunda görünü.

Başına dolandır məzлum Pərini,
Aç gözünü, yox tavanım, ay oğlan!

MƏMƏLƏRİN

Xəbər getsin, şah qoruğun talansın,
Xəstə cismim yar başına dolansın.
Düymələ köksünü, qoy daldalansın,
Qəzəbnakdı, edər qan məmələrin.

Məmən qiyənlidi, bazara getməz,

Özünə qərradı, şaha baş əyməz.
Arası meydandı, baş-başa dəyməz,
Baxır bir-birinə yan məmələrin.

Söylə görüm nə bağçanın barışan,
Almasısan, heyvasısan, narısan.
Tifil Qurbanının nazlı yarışan,
Qəndinən yoğrulub bal məmələrin.

CANDAN EYLƏDİ

Pəncərədən hayıl-mayıł baxan yar,
Baxan dilbər məni candan eylədi.
Xun ciyərim eşq oduna yaxan yar,
Yaxan dilbər məni candan eylədi.

Neynirəm şəkəri, yemirəm qəndi,
Ləblərin ver əmim, ürəyim yandı.
Yel atdı rübəndi, sinən* göründü,

* Məmən

Sinən, dilbər, məni candan eylədi.

Qorxum yoxdu sultanından, xanından,
At oxların peykan olsun canandan.
Tifil Qurbaninin axan qanından, –
Axan qanlar məni candan eylədi.

TƏCNİSLƏR

YAR ALA MƏNİ

Dedim, Pərim, yandım eşqin oduna,
Demədim, atəşdən yar ala məni.
Dedim, şəfa üçün loğmana gəldim,
Demədim, oخلayıb yarala məni.

Dedim, niyə tərsə döndü baxdı¹ yar?

1 Tərs baxdı

2 Diyara, çöllərə bax

Demədim, çölləri gəzə, bax diyar.²
Dedim, aşiqinə ola baxdiyar,
Demədim ha sata yar ala³ məni.

Dedim, Qurbaniyəm, bir gül⁴ istədim,
Demədim, buluddan bir gül⁵ istədim.
Dedim, əllərindən bir gül istədim,
Demədim, çatdırısin yar ala⁶ məni.

YARA YÜZ

Gözəl adam, gəl Allahı sevərsən,
Daldalanma, bir də görkəz yara yüz.¹
Yastana gör yarın astanasında,
Qulluq eylə, xidmət eylə yara yüz!²

Sağdan vurdu, soldan çıxdı sağ əlim,

3 Hiyləyə

4 Gülüş

5 Od, atəş, ildirim

6 Alaq, ot-əncər

¹ Üzünü göster yara

² Cox

Sağ qosundu, sol ləşkərdi, sağ elim,
Nagümanam mən bu dərddən sağalım,
Təbib birdi, dərd min birdi, yara yüz.

Qurbani der: Munda gəldim yar üçün,
Kəs, kəs, kabab doğra bağrim, yar için,
Yar odur kim, yordan sonra yar üçün
Zülf dağında, yaxa yırtı, yara yüz.³

BİR DƏ YAZ

Gecə-gündüz bulud keçir havalar,
Belə getməz, əlbət, gəli bir də yaz.
Oxuyar bülbüllər muğam, havalar,
Sizildaşır yaram, aman, bir də yaz.¹

Bulud olan qalxar havada gəzər,

³ Üzünü cıra, yırtı

¹ Kəs

Aşıq olan yarın bağırını əzər,
Qəvvəs olan girər dərində üzər,
Bir dərin var, bir dərgə var, bir dayaz.

Qurbani gül dəstə bağlar oxuna,
Sinəm buta yarın müjgan oxuna,^{*}
Bir namə yaz, hər divanda oxuna,
Görən desin, var əllərin, bir də yaz!

BİR DALA

Əlif qəddin, bey qamətin, sey saçın,
Necə bənzər hərf içində bir dala!¹
Hər muyuva min gövhərdi tay saçın,
Qəvvəs olan yek dəryada bir dala!²

* Sinəm buta bari - müjgan oxuna.

¹ Ərəb əlifbasında "dal" hərfinə.

² Dəryaya cuma, suya baş vura.

Qəvvas olan dəryalara dalıbdı,
Sərraf ləli qiyətində alıbdı.*
Çün bülbülü ara yerdə görübdü,
Zağı görüb, dolanıbdı bir dala!**³

Süsənmisən, sünbülmüşən, yara, sən!⁴
Tİgi alıb bağrim başın yarasan.***
Qurbani der: Canı verdin yara sən,
Haçaq olur, biz də verək bir dala!?⁵

AY ƏSƏR İNDİ

Səhər-səhər bir gözələ uğradım,
Ondan dəydi mənə ay əsər indi.
Ağlım zail oldu, halım digərgün,
Nə ki var əndamım ay əsər indi.

* Sərraf ləli qiyətində bilibdi.

** Zağı gör-gör dolanıbdı bu dağa.

³ Geriye qayıdib, budağa dolanıb.

⁴ Ey yar, sən

*** Tacı alıb bağının başı yararsan.

⁵ Daldaya, xəlvətə çəkilek.

Bahar olcaq dağlar ay lalələndi!
Bulud zülf üzünə ayələləndi,¹
Bıznən mey içənlər ayələləndi,²
Tökülüb sədrüvə ayə, sərindi.

Örtübdü başına şal qəza işin,
Qoymuyun danniya el qəza işin.
Qurbani der: Get-gör ol qəza işin,
Tərlan avın almış, ayə, sarındı?

İNDİ

"Ayn" "lam" içində, "sin" arasında,¹
Yar mənə göndərdi bir cəviz indi.
Aylar, illər həsrətini çəkdiyim,
Lütf eylə ləbimə bircə üz indi.²

¹ Quran ayələri kimi yayıldı.

² Daha dərinliklərə vardılar.

Gözəllər yiğilib qıya baxanda,³
Zülfü dal gərdəndə qıya baxanda,⁴
Nigar pəncərədən qıya baxanda,⁵
Ömrümün rişəsin bircə üz indi.⁶

Gözəllər oturmuş göz bulağında,⁷
Sürmə tək qovruldum göz bulağında,
Hicran dəryasında, göz bulağında,⁸
Qurbani, çalxanıb bircə üz indi.

-
1. Misranın mənası "əsəl" – "bal" deməkdir.
 2. Dodağıma üz toxundur.
 3. Çəpəki, gözlərini süzərək baxanda.
 4. Dal gərdəndə qıvrım zülfə işarədir.
 5. Gözlərini qayıb baxanda.
 6. Üz mək – qoparmaq mənasında.
 7. Göz qarşısında.
 8. Quyu, su quyusu, dərinlik mənasında.

XAL-XALA

Yazıcılar yazıları yazanda,

Bizim də yazını yazdı xal-xala.¹
Cəfa çəkdim, can çürütdüm, yar sevdim,
İnsafdırımı, mən almayam, xalx ala?²

Göydə bir ulduz var, adı Talibdi,
Sən gözəlin dərdi məni aliabdı.
Əlimi sinəndə şahmar çalıbdi,
Dərman dedim, buyurdular xalxala.³

Qurbaniyəm, mən də bir tağ yetirdim,
Onun suyun dağdan, daşdan gətirdim.
Zəhmət çəkdim, tər şəmamə yetirdim,
İnsafdırımı, şəmaməni xal xala?⁴

PƏRİM

¹ Hərf-hərf, nöqtəbənöqtə

² Xalq ala, başqası ala

³ Bitki adı

⁴ Xallamaq, xal salmaq mənasında

Bu gün bir gözəlin seyrinə vardım,
Tutubdu dəstində ağa lamə, Pərim!
Bu gözəllik sana kimdən verildi?
Ver əlinlə bir dəm ağa lamə, Pərim!

Doldurgınən nargiləni, təzələ,
Gül irəngim solub döndü xəzələ,
Ağ nazik əlinlə qoysan məzarə,
Onda da üstümdə ağlamə, Pərim!

Qurbani yar deyər oda, atəşə,
Oxu vacibəti oda, atəşə,
Cəbrail qərq oldu oda, atəşə,
Dərs alıb olardan, ağlamə, Pərim!

QIFILBƏNDLƏR

KAFÜ LAMÜ KAF

Dost bizi buyurdu xidmət-şərifə,
Dedik ki, baş üstə, kafü lamü kaf.¹
Fitnə qasılı, cadu gözlu sevdiyim
Çoxların eyləyib heyü lamü kaf.²

Sidqi dürüst olan yetişər haca,
Kimsə də kimsəyə etməz iltica.
Məhəmməd ki qədəm basdırı məracı,
Pişvazınə gəldi mimü lamü kaf.³

Mehdi görər qosununun sanını,
İnsan üçün qurar haq mizanını.
Bir gün alar Qurbaninin canını
Bir gözləri cəllad kafü lamü kaf.^{4*}

¹ Gələk

² Həlak

³ Mələk

⁴ Kələk

* Bir gözləri cəllad beyü lamü kaf.

DÖRDÜ NƏ?

On altı gözəlin seyrinə vardım,
Gözüm düşdü gözəllərin dördünə.
Altısı bədxasyət, dindirmək olmaz,
İkisi mehriban, de, bəs dördü nə?

Ay ağalar, dərdim yaman artıbdi,
Çərxi-fələk eldən daşım atıbdi,
Səkkiz şeydi, bu dünyani tutubdu,
Abü atəş, xakü baddı, dördü nə?

Qurbani sözlərin eylədi tamam,
Gözünün evini alıbdi duman,
Səkkiz şey gəlibdi insana ənam,
Ağıl, mərfət, həvəs, kamal, dördü nə?

NEÇƏDİ

O kimdi ki, dünyaya gəlməmişdən,
Onların şəkili vardı behiştə?
Adəm də eylədi onlara səcdə,
Onların hesabın bilsən neçədi?

Aduvu qoymusan sən də ustakar,
Nə üstündə aləm olub bərqərar?
İblis niyə oldu bəlaya düçar,
Onun səbəbini bilsən neçədi?

O nədi ki, ildirimdən yeyindi?
Sənin danışdığını bütün oyundu.
Bu meydanda indi sənin toyundu,
Abdulla xan göydəni sürüsə necədi?

DEYİŞMƏLƏR

MİRZALI XAN İLƏ DEYİŞMƏ

Q u r b a n i

Könül qalxdı Bərdə sarı yeridi,*
Orda bir ölkə var, adı Gəncə hey!..
Gözəlləri, məhbubları, xubları,
Xub batıblar mala, mülkə, gəncə hey!.. **

M i r z a l i x a n

Başına döndüyüm gülüzlü oğul,
Dərd çəkməyə heç kim olmaz məncə hey!
Gözəl sevib, abdal olub çəşibsan,
Tayın yoxdu soltanca hey, xanca hey!

Q u r b a n i

Qarıncalar yuvasını qayırdı,
Gözəl kəklik balaların doyurdu,
Fələk vurdı gözü yaşılı ayırdı,
Aram düşüb nazlı yardan gencə¹ hey!

M i r z a l i x a n

Yatmaq üçün gözlərinin xabı var,
Dərd çəkməyə mən yazığın tabı var,
Hər adamın tayı-tuşu, babı var,

* Könül qalxdı, mərdə sarı yeridi.

** Xub batıblar mala, mülkə, Gəncə hey.

¹ Gen düşmək

Tutmaq olmaz hər yetənlə pəncə hey!

Q u r b a n i

Qurbani der: Vüsalına ermədim,
Əl uzadıb qönçə gülün dərmədim,
İran gəzdim, Turan gəzdim, görmədim,
Gözəllikdə, məhbubluqda onca hey!

M i r z a l i x a n

Mirzaliyam, əldən getdi varımız,
Kimlər çəkər namus ilə arımız?
Çünki olduq xeyrə, şərə yarı biz,
Gəlsən bölgə borcu sənnən təncə hey!

MUSTAFA İLƏ DEYİŞMƏ

M u s t a f a

Cavan oğlan, nə məkandan gəlirsən,
Səbəb nədi, de, düşmüsən çölə sən?
Gözəl sevib, abdal olub çəşibsan,
Mən baxıram, nabələdsən yola sən.

Q u r b a n i

Başına döndüyüm ay pirü qoca!
Bir pəri salıbdı çöllərə məni.
Nə günüm günündü, nə gecəm gecə,
Bir pəri salıbdı çöllərə məni.

M u s t a f a

Mal istəsən, dövlətim var, varım var,
Namusum var, qeyrətim var, arım var.
Oğul olsan, gözüm üstə yerin var,
Bir qızım var, ona həmdəm olasan.

Q u r b a n i

Xəbər alsan, budu sözümün düzü,
Sızıldayıր yaram, səpmə gəl duzu.
Cavad xan bacısı, Ziyad xan qızı,
O pəri salıbdı çöllərə məni.

M u s t a f a

Mustafa, bil, ilqarında bütündü,
Yeri, oğul, mənzilinə yet indi.
Axtarış Pərini tapmaq çətindi,
Duam budu: sevdiciyini alasan.

Q u r b a n i

Qurbaninin dərdi olub ziyada,

Allahı çağırram, yetişər dada.
Bir gözəl sevmışəm fani dünyada,
O pəri salıbdı çöllərə məni.

PƏRİ İLƏ DEYİŞMƏ

Pəri

Dərdin alım, əsmər oğlan,
Dur gəl qoynuma, qoynuma!
Yazlıq canım sana qurban,
Dur gəl qoynuma, qoynuma!

Qurbani

Ala gözlü nazlı Pəri!
Yox, Pərim, gələ bilmərəm.
Sənə qurban canü sərim,
Yox, Pərim, gələ bilmərəm!

Pəri

Otağına qədəm basdıq,
Qəsdim budu qatam dosduq.
Salım döşək, qoyum yasdıq,
Dur gəl qoynuma, qoynuma!

Qurbani

Nigar pəncərədən baxar,
Üzüyün barmağa taxar,
Məkr eylər, evimiz yıxar,
Yox, Pərim, gələ bilmərəm!

Pəri

Mən Pəriyəm, boyum bəstə,
Zülfüm dal gərdəndə dəstə.
Yerin sallam sinəm üstə,
Dur gəl qoynuma, qoynuma!

Q u r b a n i

Özüm gördüm ərənləri,
Mənə badə verənləri.
Qurbaninin nadan yarı,
Yox, Pərim, gələ bilmərəm!

DƏDƏ YEDİYARLA DEYİŞMƏLƏR

I deyişmə

Dədə Yediyar

Məndən salam olsun cavan aşağı,
Əzəl-əzəl hansı şəhər salındı?
De kimə can gəldi, qələm çalındı,
Neçə min il dünya ləmyesir qaldı?

Qurbani

Al cavabın verim, Dədə Yediyar!
Əzəl-əzəl Kufə şəhəri salındı.
Adəmə can gəldi, qələm çalındı,
Yetmiş min il dünya ləmyesir qaldı.

Dədə Yediyar

Nədən hasil olub Düldülün səngi?
Nəyə bənzər idi onun irəngi?
Cənabi əmirin əzəlki cəngi,
Əzəl zülfüqarın o kimə çaldı?

Qurbani

Daşdan hasil olub Düldülün səngi,
Göy mahuda bənzər onun irəngi.
Cənabi əmirin əzəlki cəngi –
Əzəl zülfüqarın Əntərə çaldı.

Dədə Yediyar

Nədən hasil oldu İsrafil suru?
Kim camal göstərdi, yandırdı Turu?
Hansı peyğəmbərdi alnında nuru,
Onu kim görçəyin müsəlman oldu?

Qurbani

Nurdan hasil oldu İsrafil suru,
Haq camal göstərdi, yandırdı Turu.
Məhəmməd peyğəmbər – alnında nuru,
Xədicə görçəyin müsəlman oldu.

Dədə Yediyar

O kim idi, durdu kimin qəsdində?
O kim idi, badə tutdu dəstində?
O kim idi, bir kəlmənin üstündə
Kimin bişlarını harada yoldu?

Qurbani

Əzrayıldı, şirin canın qəsdində,
Mələklərdi, badə tutdu dəstində.
Cənab əmir bir kəlmənin üstündə
Müaviyənin bişin Diməşqdə yoldu.

II deyişmə

Dədə Yediyar

Səndən xəbər alım, Aşıq Qurbani,
O nədir ki, göydən haça gəlibdi?
Neçə min peyğəmbər gəlib dünyaya?

Əfzəli, mürsəli necə gəlibdi?

Q u r b a n i

Al cavabın deyim, Dədə Yediyar!
O – qələmdir, göydən haça gəlibdir.
Yüz iyirmi dörd min peyğəmbər gəldi,
On iki imamdır, vecə gəlibdi.*

D e d e Y e d i y a r

O kim idi, onu vursun yol bürkü?
Kim idi, qəhrindən atdırdı lökü?
Behiştəki tubb ağacının kökü,
Neçə min, neçə min haça gəlibdi?**

Q u r b a n i

Yoldan çıxanları vursun yol bürkü,
Peyğəmbər qəhrindən atdırdı lokü.***
Behiştəki tubb ağacının kökü,
Səksən min, səksən min haça gəlibdi.****

D e d e Y e d i y a r

O nədir ki, olmaz onun çarasi?*****

O nədir ki, heç tutulmaz yarası?

İsmayıla gələn qoçun anası *****

Hansı ayda, gündə qoça gəlibdi?

* On iki imam həmi əfzəl, həmi mürsəl vecə gəlibdi.

** Neçə min yarpaq, neçə min budaq, neçə min, neçə min haça gəlibdi?

*** İbrahimxəlil peyğəmber sailin qəhrindən atdırdı lökü.

**** Səksən min yarpaq, səksən min budaq, səksən min haca gəlibdi.

***** Dədə deyər: o nədir ki, olmaz onun çarasi?

***** İsmayıla gələn qoç quzunun anası

Q u r b a n i

O – ölümdü, olmaz onun çarası,
O – pis sözdü, heç tutulmaz yarası.
İsmayıla gələn qoşun anası*
Çərşənbə gündündə qoşa gəlibdi.**

III deyişmə

Dədə Yediyar

Məndən salam olsun cavan aşağı!
Alnímizda yazı nə irəng idi?
Yazdırın kim idi, yazan kim idi,
Əlində qələmi nə irəng idi?

Q u r b a n i

Al cavabın verim, Dədə Yediyar!
Alnímizda yazı al irəng idi.
Yazdırın Allahdı, yazan ol əmir,
Əlində qələmi al irəng idi.

Dədə Yediyar

Nə günü yapıldı Kəbənin daşı?
Neçə min il yoldu dünyanın başı?
Yer altdakı göy mahinin göz yaşı,
Sərində tükləri nə irəng idi?

* İsmayıla gələn qoç quzunun anası.

** Çərşənbə gündündə, şəban ayında qoşa gəlibdir.

Q u r b a n i

Çərşənbə günü yapıldı Kəbənin daşı,
Yetmiş min il yoldu dünyanın başı.
Yer altdakı göy mahinin göz yaşı,
Sərində tükləri ağ irəng idi.

D ə d ə Y e d i y a r

Ustaddan dərs alan heç olmaz naşı,
Əzəlcə meydana kim gəldi qarşı?
Ərşdəki xoruzun neçədir yaşı,
Sərində cıqqası nə irəng idi?

Q u r b a n i

Qurbani meydanda heç olmaz naşı,
Əmir Əntər gəldi meydana qarşı.
Səksən min il idi xoruzun yaşı,
Başında cıqqası al irəng idi.

IV deyişmə

D ə d ə Y e d i y a r

Rəf-rəf ilə yeddi bürcdən keçərəm,
O necə dəryadı – abi-zəmhəri?
Xitab olub ərşİ, kürşü yerişə,
Neçə şeydi bu dünyanın gövhəri?

Q u r b a n i

Rəf-rəf ilə yeddi bürcdən keçərəm,
O, elm dəryasıdı – abi-zəmhəri.
Xitab olub ərşİ, kürşü yerişə,
Dörd kitabdı bu dünyanın gövhəri.

Dədə Yediyar

O nədir ki, heç bulunmaz çarası?
O nədir ki, heç sağalmaz yarası?
O kim idi, uzaq düşdü arası,
Torpağa qarışdı müşkü ənbəri?

Qurbanı

O – ölümdür, heç bulunmaz çarası,
O – pis dildir, heç sağalmaz yarası,
Şəddad idi, uzaq düşdü arası,
Torpağa qarışdı müşkü ənbəri.

Dədə Yediyar

O kim idi, oxur dürrü kəlamı,
O kim idi, kimdən gətdi salamı?
O kim idi, əvvəl çaldı qələmi?
O kim idi, bu dünyanın ləngəri?

Qurbanı

Cənab əmir oxur dürrü kəlamı,
Cəbrayıldı, haqdan gətdi salamı,
Vəssəlamin əvvəl çaldı qələmi,
Məhəmməddi bu dünyanın ləngəri.

ŞİRVANLI DOSTU İLƏ DEYİŞMƏLƏR

I deyişmə

Ş i r v a n l i D o s t u

Səndən xəbər alım, Aşıq Qurbani,
O necə dəryadı – abi-zəmhəri?
Xitab oldu, ərşdən, kürşdən yerişdi,
O nədir ki, bu dünyanın gövhəri?

Q u r b a n i

Al cavabın deyim, məndə qalmasın,
Elm dəryasıdı – abi-zəmhəri.
Xitab oldu, ərşdən, kürşdən yerişdi,
Dörd kitabdı bu dünyanın gövhəri.

Ş i r v a n l i D o s t u

O nədir ki, olmaz onun çarası,
O nədir ki, heç tutulmaz yarası?
O kim idi, uzaq düşdü arası,
Torpağına qatdilar müşk-ənbəri?

Q u r b a n i

O – ölümdü, olmaz onun çarası,
O – pis sözdü, heç tutulmaz yarası.
Şəddad idi, uzaq düşdü arası,

Qatdilar torpağına müşk-ənbəri.

II deyişmə

Şirvanlı Dostu

O nədir ki, alçaqlardan axayır?
O nədir ki, yerdən göyə baxayır?
O nədir ki, nərdivana qalxayır?
O nədir ki, nərdivandan enər, hey!..

Qurbani

O – sudur ki, alçaqlardan axayır,
O – insandır, yerdən göyə baxayır.
Cavanlıqdır, nərdivana qalxayır,
Qocalıqdır, nərdivandan enər, hey!..

Şirvanlı Dostu

O nədir ki, gecə, gecə çox olur?
O nədir ki, gün dəyməmiş yox olur?
O nədir ki, əl dəyəndə ox olur?
O nədir ki, əl dəyməmiş dolar, hey!..

Qurbani

O – uruhdu, gecə, gecə çox olur,
O – ulduzdu, gün dəyməmiş yox olur,
O – kiprikdir, əl dəyəndə ox olur,
O – gözdür ki, əl dəyməmiş dolar, hey!..

Şirvanlı Dostu

Dostu deyər: Kimdir dəstində badə?
O kimdir ki, boyun əyməz Quranə?
O kim idi, ömrünü verdi badə?
O kim idi, harda töylə bular, hey?..

Qurbanı

Qurbani der: Əli dəstində badə,
O – şeytəndi, boyun əyməz Quranə,
O – insandır, ömrünü verdi badə,
Əzrayıldı, ərşdə töylə bular, hey!..

"QURBANI" DASTANINDAN QARI İLƏ QIZIN DEYİŞMƏSİ

Qari

Başına döndüyüm gülüzlü cavan,
Gəl alma qızımı – sarıdır, sarı!
Səndən ötrü bəsləmişəm bu canı,
Gəl alma qızımı – sarıdır, sarı!

Qız

Meymun nəfəsinə bənzər nəfəsi,
Tökülübdü əti, qalib qəfəsi.
Xəstəyə dərmandı qızın məməsi,
Gəl alma anamı – qarıdır, qarı!

Qari

İşvə məndə, qəmzə məndə, naz məndə,

Aşıq öldürməyə şirin söz məndə.
Öpmək üçün buxaq məndə, üz məndə,
Gəl alma qızımı – sarıdır, sarı!

Q ı z

Qarılarda işvə, qəmzə, naz olmaz,
Bir gülünən bahar olmaz, yaz olmaz.
Günü keçmiş qarı gəlib qız olmaz,
Gəl alma anamı – qarıdır, qarı!

Q a r i

Məhbaniyam, çox ixtilat qataram,
Gecə-gündüz işvə, qəmzə sataram.
Yar deyib qoynuma alıb yataram,
Gəl alma qızımı – sarıdır, sarı!

Q ı z

Əsmərəm, özümü sana bildirrəm,
Ağladıban göz yaşını sildirrəm.
Küsülü olsan da, səni dindirrəm,
Gəl alma anamı – qarıdır, qarı!

OLA

Fələk, sənlə vuruşmağa bir qabil meydan ola,
Tut əlimi, fürsət sənin, kaş belə ehsan ola.
Getmiş idim mürşidimə dərdimə dəva qıla,
Mən nə bilim, mən gəlincə xak ilə yeksan ola.

O şahın kəlmeyi-kəlamin zikr etmək gərək,
Tabutu sərv ağacından, kəfəni yapraq gərək.
Tez yuyun, tez götürün ki, mənzilə çatmaq gərək,
Bar-ilahim, necə qıydın, bir belə cavan ölü.

Ey könlüm, geygilən qarayı, xəndan eyləmə!
Bar-ilahi, böyük xanədani viran eyləmə!
Haqq-taaladan səda gəldi: "Qurbanı, çox qəm yemə!
Heç ola bilməz xanədani-Şəfi viran ola!"

GƏRƏK

Kufə əhlibihəyalar şərmi, həyanı atdılardı,
Adəm olan yoldan çıxıb, bir-birin aldatdılar.
Qazılara rüşvət verib, şəri batıl etdilər,
Bu divan ki, divan deyil, ədalət divan gərək.

Axşam olcağın məşriqdə batdı şəms, doğdu qəmər,
Yer üzünə qülqülə düşdü ki, ta oldu səhər.
Ağlım itirdim, əlim titrər, göz ağclar, sər əsər,
Pirim girib ol niqabə, getməyəydi cavan gərək.

Gərək biçarə Qurbani, sən bu cəbrə dözəsən,
Əl uzadıb o yasəmən bağdan bir gül üzəsən.
Yaşın yetirdin əlliyə, indi üz tut yüzə sən,
Əslimiz türabdəndir, məskənimiz kan gərək.

QİTƏLƏR

AİNƏ MAST¹

Cəng ba xud, sülh ba düşmən təriqe dine mast,
Kafərү mömin həme yekrəng dər aine mast.

Əz dəme sərde səbük məğzan zica key mirəvim,
Tudeye əbra əyubare daməni təmkine mast.

¹ Sətri tərcüməsi:

Öyü ilə (öz nöqsanları ilə) mübarizə, düşmənlə sülh bizim əsas yoluñuzdur,

Kafər ilə mömin – hamısı bizim nəzərimizdə eynidir.

Yelbeyinlərin (yüngüldüşüncəlilərin) soyuq nəfəsi ilə yerindən olmariq.

Hadisələr qubarı (tozu, torpağı) bizim təmkin ətəyimizi ağırlaşdırılmışdır.

Eşq aləmində yetmiş iki millətin sözü haqdır.

Hər kəs ki bunu anladı, bizim haqqı görən gözümüzün nurudur.

Bəhse həftadü do millət həq bovəd dər kişə eşq,
Hər ke in fəhmid nure dideye həq bine mast.

Əzabdan yüz üç keçəndə
Əcəl camın içdi şahım,
Bu dünyadan köcdü şahım.

BAYATILAR

Əzizinəm bu dağdan,
Quşlar uçar budaqdan.
Qurbanı köç edibdir,
Bu arandan, bu dağdan.

* * *

Həsrətində yanaram,
Axtararam – araram.
Pərini tapmasam mən,
Diridə soraqlaram.

* * *

Pərim bağda gül avlar,
Sərim bağda gül avlar,
Qurbanı vurub təlxələr,
Canın alıb zərdablar.

* * *

Bu yerlerin aranı,
Tutubdu dağ aranı.
Pəri üçün Qurbani
Gəzər eli-obanı.

* * *

Əzizim, Diriyə mən,
Qurbanam Diriyə mən.
Tarmar olsun bu yer,
Dönərəm Diriyə mən.

* * *

Əzizim Diri dağı,
Silinsin sinə dağı.
Ov üçün yararlıdır
Bizim bu Diri dağı.

* * *

Əzizim Diri dağı,
Duman, gəl bürü dağı,
Xudam bir körpü salıb,
Arxası Diri dağı.

* * *

Qurbani, çaldı məni,
Oda yar saldı məni.
Qoymadı murad alam,
Təlx ilan çaldı məni.

* * *

Bağrım başı əgyara,
Tən əkübən əgyara.
Məhsəridir Qurbanın,
Yar qalanda əgyara.

* * *

Vurubdu təlxə məni,
Şəms etmə xalxa məni,
Aləm gəlsə, əlac yox,
Sal südə çalxa məni.

CAHANNAMƏ

BƏYAN EYLƏDİ

Şükür dərgahına qadir Allahın,
Məhəmməd dinini bəyan eylədi.
Sidqnən çağırısan, saqiyi-kövsər
Hamı dərdlilərə dərman eylədi.

Fatimeyi-Zəhra – xatuni-məhşər,
Şəfaqət babamız Zübeyni-Zəbər,
Abidin, Baqırın, ol imam Cəfər
Hər kim inam etdi, səbəb eylədi.¹

¹ Bu və sonrakı üç bənddə 12 imamın: İmam Həzrət Əli Əleyhis-səlam, İmam Həsən Əleyhis-səlam, İmam Hüseyn Əleyhis-səlam, İmam Zeynal-Abidin Əleyhis-səlam, İmam Mühəmməd-Baqır Əleyhis-səlam, İmam Cəfər-Sadiq Əleyhis-səlam, İmam Museyi-Kazım Əleyhis-səlam, İmam Əliyyün-Rza Əleyhis-səlam, imam Mühəmməd Təqi Əleyhis-səlam, İmam Əliyyən-Nəqi Əleyhis-səlam, İmam Həsən-Əsgəri Əleyhis-səlam və İmam həzrət Mehdi Sahib-əz-zəman Əleyhis-səlamın adı çəkilir və onlara işarə edilir.

Museyi-Kazıma olmuşam mail,
Onun hörmətinə şad oldu sail.
Qərib ağam verdiyinə mən qail,
Eylə ki, ahunu azad eylədi.

Yaz ayında lalə bürüyər dağı,
Həmişə səbz olsun möminlər bağı.
Doqquzuncu imam Məhəmməd Tağı,
On iki imam (ağayan [?]) eylədi.
Gəl sənə ərz edim yoldan, ərkandan,
Qiymətli gövhərlər bilinir kandan.
Həsən Əşğəridən, Sahibzamandan
Elmi-imaməti təmam eylədi.

Söylə, ver cəvabı, sən olma dilgir,
Üsuliddin beşdi¹, deyim birbəbir.
Əvvəli tövhiddi, Allahı bil bir,
İkinci bir adil divan eylədi.

Bivəfa dünyada ömr gedir bada,
Üçüncü nübüvvət düşübdür yada.
Yüz iyirmi dörd min peyğəmbərzada
Məhəmməd xətmini zəman eylədi.

Dərd əlindən saralıban solmuşam,
Ah çəkibən dəryalara dalmışam.
Dördüncü imamdır, yəqin bilmişəm,
On iki imamı ağayan eylədi.

Dünyaya gələndə könlüm oldu şad,
Hər qonan, hər keçən qurur bir bünyad.
Axır aşkar oldu üçüncü miad,

¹ Tohid, ədl, nübüvvət, miad, imamət nəzərdə tutulur.

Ruzü həştü həftü bəyan eylədi.

Ölümü sal yada, qılma imdadı,
Firuiddin ondu,² yoxdu xilafi.
Oruc tut, namaz qıl, ver xüms-zəkatı,
Həcci-cəhan, nəfsi-iman eylədi.

Xuda bilir ömrümün nə bağıdı,
Əmr be məruf, nəhy-əz-münkir çağdı.
Təvəlla, təbərra ruh yiğnağıdı,
Altmış üç məsail sual eylədi.

Müqəddimat yeddidi¹, yoxdu xilafi,
Əvvəli töhrətdi, abü müzafi.
Füzüm, yəyüm, qüsul - eyni kafı,
İzhamı pak, sidqi pünhan eylədi.

Havada gəst eylər Süleyman taxtı,
Yeddiyi, iras bil, qıvlının vaxtı.
Məhəmmədə gəldi Quranın xətmi,
Tövratı Musaya əyan eylədi.

Müqarimat səkkizdi,² namazdı ehram,
Əvvəli qiyamət, qiraət tamam.
O ruku, təşəhhüb, súcudü səlam,

² Namaz, oruc, həcc, cihad, xüms, zəkat, əmr be məruf, nəhy-əz-münkir (pis işlərdən çəkindirmək), təvəlla (Allah dostlarını dəst tutmaq), təbərra (Allah düşmənlərini düşmən hesab etmək) nəzərdə tutulur.

¹ Vacibi qüsllər nəzərdə tutulur: cənabət qüslü, heyz qüslü, nifas qüslü, istehazə qüslü, meyitə toxunma qüslü, meyitə verilən qüsl, nəzir verməklə bağlı qüsl.

² Yəqin ki müsəlmanlıqda murdar hesab edilən səkkiz şeyin: sidik, nəcisin, cəmdək, qan, it, donuz, şərab və pivə nəzərdə tutulur.

İsmayıł vacibi qurban eylədi.

Sən görgünən bu dünyanın işini,
Sevgi irab edir könül quşunu.
Vacib bildim şəkkiyyatın beşini,³
Beş səfi kəlamı bəyan eylədi.

Nə mürəkkəb, nə cismi, nə canı var,
Heç kimsənə bilmir, nə məkanı var.
Nə vəziri, şəriki, həmşəni var,
Beyqafil nurundan bünyad eylədi.
O səkkiz cənnətin biri bağıdı,
Altmış üç məsəlin biri bağıdı,
Mərifətullahdı, biri saqidi,
Altıncı qüsl¹ bizi asan eylədi.

Qüsli-meyyit, məsti-meyyit, cənabət,
Heyzü nifas, istehazə təmamət,
İstehazə, bilin, olub üç babət –
Üçdəki vacibi-zənan eylədi.

Mütəfəsirə, kəsirə, qəlil,
Xudaya, sən bizi eyləmə zəlil!
Kəbəni tikdirdi İbrahimxəlil,
Qibləni də islam inam eylədi.

Qurbani, abidal söyləməz yalan,
Həsənə, Hüseynə canımız qurban.
Yusifin nəsibi yeddi il zindan,
Misirdə bir ali sultan eylədi.

³ Namazın rüknleri: niyyət, təkbiratül-ehram, qiyam, rüku, səcdə nəzərdə tutulur.

¹ Meyitə verilən qüsl.

MÜXTƏLİF ŞEİRLƏRDƏN NATAMAM PARÇALAR

Bu dünyaya gəldi neçə alışan,
Gəl sənə söyləyim nişanbanişan.
Tur dağında min bir kəlmə danışan
Musanı da Allah özü öldürdü.

Bu dünyaya gəldi neçə min canlar...

* * *

Mən haq aşiqiyəm, haq yola mail,
Kitabım Qurandır, olmuşam qail.
Ey mənim sultanım, Şah İsmayıł,
Dərdimin əlindən fəryadə gəldim.

* * *

Bir ah çekdim, ahım getsin havaya,

Manşiq¹ olsun həm ulduza, həm Aya,
Bir od düşsün yar əyləşən saraya,
O da yansın, mənlə bərabər olsun.

* * *

Bostan əkdirim, tər şamama yetirdim,
Onun suyun dağdan, daşdan gətirdim.
Gözəlimi bu dünyada itirdim,
Onu tapan heç rastkar olmasın.

* * *

Urmunun yolları düzüm-düzümdü,
Urmu karvanının yükü üzümdü.
Gülsənəmim mənim iki gözümdü,
Xəbər verin hardadı yarım gələ.

QEYDLƏR VƏ İZAHALAR

Qurbaninin şeirləri 20-ci illərin sonlarından başlayaraq, ardıcıl şəkildə aşiq şeiri toplularına daxil edilsə də, şairin əsərlərinin ayrıca kitab halında nəşrinə çox az diqqət yetirilmişdir.¹ İlkin toplamalar S.Mümtaz ("El şairləri", 1927, 1928) və H.Əlizadənin ("Azərbaycan aşıqları", 1929) adları ilə bağlıdır. Daha geniş materialı Ə.Axundovun Gəncə şəhərində Aşıq Qara Mövlayevdən yazıya aldığı "Qurbani" dastanı verir. Ə.Axundov bu dastandakı şeirlər əsasında "Azərbaycan aşıqları və el şairləri" (I c., 1983) kitabına ilk dəfə şairin 74 şeirini daxil etmişdir. Bu, Qurbaninin əsərlərinin o vaxtadək ən böyük toplusudur.

Biz toplama, tədqiq və araşdırımlar prosesində Qurbaninin şeirlərinin daxil edildiyi topluları, "Qurbani" dastanının mövcud versiya və variantlarını və cüngləri nəzərdən keçirmişik. Bunlar-

¹ Nişanə

¹ Biri Azərbaycan, digəri rus dilində cəmi 2 kitab çap olunmuşdur. Qurbani. 55 şeir. B., 1972 (tərtib edəni A.Dadaşzadə), Bizim tərtib etdiyimiz: Qurbani. B., Yaziçi, 1984 (rus dilində).

dan əlavə, dastanın Aşıq İsfəndiyar Rüstəmovdan (Gədəbəy rayonu), Aşıq Məsim Səfərovdan (Şəmkir rayonu), Aşıq Müseyib Nəsibovdan (Göycə mahalı) və Aşıq Əhməd Sadaxlıdan (Qazax rayonu)² aldığımız variantlarını da əsas götürmüşük. Bütün bu məcmuə və dastan variantlarında xeyli yeni şeir müəyyən edilmişdir. Qurbanının doğma yurdu Diri dairəsində Misir kişidən (Cəbrayıl rayonu, Göyərçin Veysəlli kəndi) əldə etdiyimiz şeirləri də topluya daxil etmişik.

Qeydlərdə aşağıdakı şərti ixtisarlardan istifadə edilmişdir:

SM-27 – Azərbaycan ədəbiyyatı. El şairləri (toplayanı S.Mümtaz). B., Azərnəşr, 1927.

SM-28 – Azərbaycan ədəbiyyatı. El şairləri (toplayanı S.Mümtaz). B., Azərnəşr, 1928.

HƏ-29 – Azərbaycan aşıqları, I c., (toplayanı H.Əlizadə). B., 1929.

SM-35 – El şairləri (toplayanı S.Mümtaz). B., Azərnəşr, 1935.

A-57 – Aşıqlar. B., 1957 (tərtib edəni S.Axundov).

QM-61 – Xalq dastanları, I c., B., 1961 ("Qurbani" dastanının Gəncə şəhərində Aşıq Qara Mövlayevdən yazıya alınmış variantı).

QM-65 – Azərbaycan dastanları, I c., B., 1965 ("Qurbani" dastanının Aşıq Qara Mövlayevdən yazıya alınmış variantı. Bu variant əvvəlkindən bir qədər fərqlənir).

AH-65 – Azərbaycan dastanları, I.c., B., 1965 ("Qurbani" dastanının Cəbrayıl rayonunda Aşıq Humaydan yazıya alınmış Diri versiyası).

AD-72 – Qurbani. 55 şeir (tərtib edəni A.Dadaşzadə). B., 1972.

ƏA-83 – Azərbaycan aşıqları və el şairləri. I c., B., "Elm", 1983 (tərtib edəni Ə.Axundov).

² Aşıq Əhməd Sadaxlıının söylədiyi variantı bizə prof. M.Həkimov, Müseyib Nəsibovun söylədiyi variantı filologiya elmləri namizədi Elxan Məmmədov vermişdir. Hər iki folklorşunas alımə təşəkkürümüzü bildiririk.

İR – Dastanın Aşıq İsfəndiyar Rüstəmovdan (Gədəbəy) alınmış variantı.

MS – Dastanın Aşıq Məsim Səfərovdan (Şəmkir, Keçili kəndi) alınmış variantı.

MN – Dastanın Aşıq Müseyib Nəsibovdan (Göyçə mahalı, Cil kəndi) alınmış variantı.

ƏS – Dastanın Aşıq Əhməd Sadaxlıdan (Qazax rayonu) alınmış variantı.

MK – Misir kişinin – 96 yaşlı Alməmmədov Misir Behbud oğlunun (Cəbrayıl rayonu, Goyərçin Veysəlli kəndi) söylədikləri.

GƏRAYLILAR

1. Dolana-dolana

ƏA - 83; səh.20.

QM - **61**-də I bəndin 2-ci misrası: *Sağı dolana-dolana.* (səh. 163)

İR-də I bəndin 3-cü misrası: *Göydə bulud gərdiş eylər.* II bəndin 1-ci misrası: *Biri ağa, biri nökər.* II bəndin 4-cü misrası: *Gülü dolana-dolana.*

Son bənddən əvvəl əlavə iki bənd də var:

Bazarda satılar güllər,
Aralıqdan getsin pislər.
Bostançı şamama bəslər,
Tağı dolana-dolana.

Biri molla, biri qazı,
Haqq olar sizdən irəzi.
Qılallar peşvah namazı,
Təsbeh dolana-dolana.

Son bəndin 3-cü misrası: *Növbə gəldi bizə yetdi.*

2. Olmaz

ƏA-83; səh.21.

QM-61-də dörd bəndlidir. III bənd belədir:

Yola get dərvişlər ilə,
Haqqa layiq işlər ilə,
Xoş avaz gülüşlər ilə
Beh-bazar eyləmək olmaz!

QM-65-də I bəndin 3-cü misrası: *Yixiban könül evini*
(səh.21)

Burada şeirin Qazax və Şəmkirdən toplanmış variantı:

Nazlı dərviş, naz eyləmə,
Belə naz eyləmək olmaz.
Pünhan sözüm vardı sana,
El içində demək olmaz.

Dərdim söylə bilənlərə,
Dərd başına gələnlərə;
Hər üzünə gülənlərə
Etibar eyləmək olmaz.

Dərviş ol dərvişlər ilə,
Haqqa layiq işlər ilə;
Heç sınanmamışlar ilə
Düz rəftar eyləmək olmaz.

Qurbani der: gətir məzə,
Köhnə dərdim oldu təzə;
Dərd biləni dərd bilməzə
Giriftar eyləmək olmaz.

(səh.295)

Yenə orada şeirin Cənubi Azərbaycandan toplanmış variantı:

Ala gözlü nazlı dərviş
Belə naz eyləmək olmaz.
Budu, gəldi bahar fəsli,
Mürkü zar eyləmək olmaz.

Yoldaş ol dərvişlərinən,
Haqqın bir düz işlərinən.
Hər sınanmışlarından
Beh-bazar eyləmək olmaz.

Dərdini de bilənlərə,
Dərd başına gələnlərə.
Hər üzünə gülənlərə
Açıb sərr demək olmaz...

(səh.296)

AD-72-də Qazax və Şəmkirdən toplanmış variant verilmişdir.

İR-də ilk misralar:

Naz eyləmə nazlı dərviş,
Belə naz eyləmək olmaz.

II bənd:

İşin nədir işlərinən?
Yola var dərvişlərinən.
Hər sınanmamışlarından
Beh-bazar eyləmək olmaz!

MN-də I, II bəndlər:

Doğru danış, doğru söylə,
Belə kar eyləmək olmaz.
Yixıbsan köylüm evini,

Mürkü zar eyləmək olmaz.

Yola var yoldaşlarından,
Haqqa siğar işlərinən.
Heç sinanmamışlarından
Beh-bazar eyləmək olmaz.

IV bəndin ilk misrası: *Qurbaniyə doldur məzə*.

3. Allatdı məni

ƏA-83; səh.21-22.

QM-61-də beş bəndlidir. II və III bəndlər:

Göydə bulud yana durdu,
Mələklər də sana durdu.
Üzrü camaat buyurdu,
Qəm çulğadı, tutdu məni!

Mən cənnətin narı idim,
Alagöz xumarı idim,
Yüz ilin bimarı idim,
Yar gəldi sağaltdı məni!

HƏ-29-da da beş bəndlidir.

QM-65-də üç bəndlidir. II bəndin 2-ci misrası: *Qurbanam sonam telinə* (səh.51).

4. Gəldim

ƏA-83; səh.22.

QM-61-də ilk misra: *Yar, səni hökmdar bildim.*

II bəndin ilk misraları:

Xallarındı şəmşək xanı,
Mənəm gözlərin qurbanı.

Son bəndin sonu:

Sinəmdi çarşı bazarım,
Şəkərnən nobada gəldim.

IR-də variantı:

Ala gözlü nazlı pərim,
Mən bir umudvara gəldim.
Eşitdim bağman olubsan,
Alma, heyva, nara gəldim.

Xalların həvəsim xaldı (?),
Ləblərin gövhər mədəni.
Sinəndi əttar dükəni,
Nə əcəb bazara gəldim!

Qurbanın düşdü güzarı,
Artıb canım ahızarı.
Sinəndi çarşı bazarı,
Buz tapmadım, qara gəldim.

ES-də son bənd:

Düşüb Qurbanın güzarı,
Artıbdı dərdi, azarı,
Qoynunu çarşı bazarı,
Uca dağdan qara gəldim.

5. Gəlirəm mən

ƏA-83; səh.23.

QM-61-də II bəndin 3-cü misrası: *Qürbət elə salmayaydın.*
III bəndin 3-cü misrası: *Qurbanini zara qoydun.*

QM-65 və **AD-72**-də son bəndin 3-cü misrası: *Qurbani
biçara qoydun.*

6. Pərim gəlsin

ƏA-83; səh.23-24.

QM-61-də son bəndin 3-cü misrası: *Gələn Qurbanının yarı.*

QM-65-də IV bəndin 2-ci misrası: *Yalav-yalav yanır üzü.*

AH-65-də üçbəndlilik variantı:

Əyninə geyib qırmızı,
O gündən yandırır bizi.
Bu gələn vəzirin qızı,
Bundan sonra Pərim gəlsin!

Dağlar başı oldu duman,
Münkürdən heç getməz güman,
Bu gələn axsaq Şah-Xuban,
Qoyun gəlsin, Pərim gəlsin!

Bir quş gəlir zarı-zarı,
Çıixin yollarından barı;
Bu gələn Qurbanının yarı,
Qoyun gəlsin, Pərim gəlsin!

Misir Alməmmədovun söylədiyi variant:

Əyninə geyibdi ağı
Sinəmə çəkibdi dağı,
Bu gələn Misrin axsağı,
Yeri, sən deyilsən babım, haray!..

Əyninə geyib qırmızı,
Gün kimi yandırır bizi,
Bu gələn Qarabəyli Əhməd vəzirin qızı,
Yeri, sən deyilsən babım, haray!.

Bir quş gəlir zarı-zarı,
Duraq çıxaq yola sarı,
Bu gələn Qurbanın yarı,

Sənsən mənim babım, haray!..

MS-in söylədiyi variant:

Yenə bədbəxt olan mənəm,
Pərim gəlsin burdan keçsin.
Bu gələn şahzadə Sənəm,
Pərim gəlsin burdan keçsin.

Əslinin yarı Kərəmdi,
Ürəyim dərdli, vərəmdi.
İndi gələn baş hərəmdi,
Pərim gəlsin burdan keçsin.

Dağların başı dumandı,
Dindirmə, halım yamandı.
Bu gələn çolaq Xonamdı,
Pərim gəlsin burdan keçsin.

Bu işi qayran fələkdi,
Əlindəki boş ələkdi,
Bu gələn keçəl Mələkdi,
Pərim gəlsin burdan keçsin.

Tura yollanan Musadı,
Dəstində tutub hasadı.
Bu gözəl telli Nisadı,
Pərim gəlsin burdan keçsin.

Qurbani olub sərsəri,
Eşqindən olmuşam dəli,
Bu gələn alagöz Pəri,
Pərim gəlsin burdan keçsin.

7. Dilbər

ƏA-83; səh.24-25.

QM-61-də I bəndin 3-cü misrası: *Ləblərini ver ağızıma.* II bəndin son misrası: *Bu mən, dilbər, bu sən dilbər.* IV bəndin son misrası: *Aşığından küsən dilbər!*

AH-65-də üçbəndlilik variant:

Durum dolanım başına,
Aşığından küsən dilbər!
Ləblərini sal ağızıma,
Qoy bir alım busən, dilbər!

İtirmişəm maralımı,
Dərd çəkməyən saralımı?
Gündüz kəsən qərarımı,
Gecə yuxum kəsən dilbər!

Qurbani özü də bəydi,
Naz-qəmzən canıma dəydi,
Nə dedim xətrinə dəydi,
Bu mən, dilbər, o sən, dilbər!

QM-65-də Qazaxdan toplanmış variant:

Durum dolanım başına,
Aşığından küsən dilbər!
Üzüm qoyum üzün üstə,
Nə mən dinim, nə sən, dilbər!

İtirmişəm maralımı,
Bir sinəsi yaralımı,
Gündüz səbrü qəralımı,
Gecə yuxum kəsən dilbər!

Eşq atəşi yanır canda,

Mən yanıram, sən də yan da!
Bu zülm olmaz müsəlmandı,
Kafərmisən, nəsən, dilbər!

Qurbani özünə bəydi,
Nazü qəmzən qəddim əydi,
Nə söz dedim sənə dəydi,
Bu mən, dilbər, o sən, dilbər!

(səh.301)

Respublika Əlyazmaları İnstytutunda mühafizə olunan bir cüngdə (cüng 103, B-1327/3900) şeir üç bəndlidir. İlk bəndin 3-cü misrası: *Ləblərinə ver ağzıma*. II bəndin 2-ci misrası: *Ağ sinəsi yaralımı*. Son bəndin ilk misraları:

Qurbani əzəldən bəydi,
Bəni qəmzələrin əgdi.

8. Gülə-gülə

ƏA-83; səh.20.

QM-61-də I bəndin 2-ci misrası: *Dedim dərdim gülə-gülə*.
3-cü bəndin ilk misrası: *Qurbaniyəm, hörməmişəm*.

9. Tez-tez

ƏA-83; səh.21.

QM-61-də I bəndin son iki misrası:

Budu, məni çox incidir,
Sızıldışır yara tez-tez.

10. Qadasın alındığım

ƏA-83; səh.22-23.

QM-61-də II bəndin son misrası: *Məsmə, qadasın allığım.*

11. Yetirməsin

ƏA-83; səh.24.

SM-28-də "Adsız və təxəlliüssüz şeirlər" içərisində getmiş variantı:

Yeri, vəzir, qarğamışam,
Haq işini bitirməsin.
Göydən min bir bəla ensə,
Birin səndən ötürməsin!

Birdən olasan sən naçaq,
Gözlərinə batsın bıçaq,
Aylən olsun səndən qaçaq,
Əkdigin bar gətirməsin!

Bərk nüzlə ensin başına,
Sonra tökülsün dişinə,
Gələn tüpürsün nəşinə,
Molla görsə götürməsin,
Məhlənizdə it hürməsin.

(səh. 185-186)

Bu variant **SM-35**-də təkrar edilmişdir.

QM-61-də ikinci bənd:

Evindən düşəsən qaçaq,
Sağ gözünə batsın bıçaq.
Oğul-uşaq olsun naçaq,
İstədiyin gətirməsin!

Son bəndin ilk misraları:

Qurbani qaldı burada,
Böyük Allah yetsin dada.

AH-65-də üçbəndli variant:

Səni görüm, Qara vəzir,
Haq işini bitirməsin.
Göydən min bir bəla gəlsə,
Birin səndən ötürməsin.

Beş barmağın bıçaq olsun!
Gözlərinə sancaq olsun!
Balaların qaçaq olsun!
Qapında itin hürməsin!

Qurbani də çıxdı taxta,
Qan qusasan laxta-laxta!
Əzrayılın gələn vaxtda
Üstündə Quran olmasın!

(səh.93)

MS-də:

Vəzir, sana duam budur,
Haq diləyin bitirməsin.
Göydən min bir bəla gəlsə,
Birin səndən ötürməsin.

Əyləşibsən ağ otaqda,
Qan qusasan laxta-laxta.
Səni görüm ölən vaxtda
Dilin kəlmə gətirməsin.

Qaranlıq olsun eşiyin,
Odunan dolsun beşiyin,
Dağılsın evin-eşiyin,

İşin iras gətirməsin.

Dərdin olsun sənin naçaq,
Gözlərinə batsın bıçaq.
Qohumların olsun qaçaq,
El cinazan götürməsin.

Sən mana olubsan xayın,
Dəstində tutubsan yayın,
Qurbaninin haqq-sayıñ
Bar-ilahim itiməsin.

12. Şad elərlər

QM-61; səh. 176.

SM-27-də:

Sizin yerdə adət bu imiş,
Qəmgın könlü şad eylərlər.
Yeyərlər nan ilə nəmək,
Bir gündə bərbad eylərlər.

Yeri gör sən bu fələgin devrini,
Mən çəkmışəm cəfa ilən cevrini.
Yaziq Qurbaninin sıniq könlünü
Gahi qəmgın, gahi də şad eylərlər.

(səh.137)

13. Var

QM-61; səh.176.

14. Gedim

15. Şah Xətayı

Şeiri ilk dəfə prof. V.Vəliyev çap etdirmişdir (b a x : "Qaynar söz çeşməsi", 1981, səh.91). V.Vəliyev kimi, biz də bu şeiri Aşıq Mikayıl Azaflıdan yazıya almışıq. Şeirdə Qurbani üslubu, demək olar ki, hiss olunmur.

16. Keçdi

Şeir Cəbrayıl rayonunun Göyərçin Veysəlli kənd sakini 96 yaşlı Misir kişidən yazıya alınmışdır. M.H.Təhmasibin "Azərbaycan xalq dastanları" kitabında yaxın variant verilmişdir:

Ərisin dağların qarı,
Tökülsün çaylara sarı.
Buradan keçər Qurbani yarı,
Qoymun, xanlar, yarım keçdi,
Üzü gülzərim keçdi!

Bu dağların başı bütün,
Ürəyimin başı tüttün,
.....

Qoymun, xanlar, yarım keçdi,
Gözü intizarım keçdi!

Dağ başında maral gəzər,
Tellərini darar gəzər,
Yarım məndən kənar gəzər,
Qoymun, xanlar, yarım keçdi,
Xurma gözlü yarım keçdi.

(səh. 373-374)

17. Ağacdandır

S.Paşayevin "Azərbaycan folkloru və aşiq yaradıcılığı" kitabından (1989) götürülmüşdür.

18. Qaldı

Şeir Misir kişidən yazıya alınmışdır. İlk bəndlərini bərpa etmək mümkün olmadı (səh.299-a bax).

QOŞMALAR

1. Bənövşəni

ƏA-83; səh.31-32.

SM-27-də şeir üç bənddən ibarətdir - III və IV bəndlər yoxdur. I bəndin 3-cü misrası: *Ağ nazik əlinlə bir dəstə bağla.*

QM-65-də də üçbəndlidir. II və III bəndlər başqa bəndlərlə qarışıldır:

Başına döndüyüm, bağa gəl, başa,
Üzün hörmətindən başa nur yağa.
Dəstə-dəstə dərib taxar buxaşa,
Bənəfşə qız iylər, qız bənəfşəni.

Səhər olcaq nə bülbüllər oxuşdu,
Hökəm olundu, süleymanlar yerişdi.
Qurbani der: Gülün vaxtı sovuşdu,
Daha iyləmərik biz bənəfşəni.

I bəndin son misrası: *Tər sinəm üstünə düz bənəfşəni.*

QM-65-də "Aşıqlar" kitabından götürülmüş variantı:

Əlləri kəsilmiş bədəsil xoryat,
Sənə kimlər dedi üz bənəfşəni?

İndi ki dərirsən, dər dəstə bağla,
Tər buxaq altında düz bənəfşəni.

Tanrı səni xoş camala yetirmiş,
Səni görən aşiq ağlın itirmiş.
Mələklərmi dərmış, göydən gətirmiş,
Heyf ki, dəriblər az bənəfşəni.

Qurbani der: Könlüm bundan sayrıdı,
Nə etmişəm, yarım məndən ayrıdı?
Ayrılıqmı çəkib, boynu əyridi,
Heç yerdə görmədim düz bənəfşəni.

2. Sevinsin

ƏA-83; səh.45.

QM-61-də II bəndin 3 və 4-cü misraları:

Bəynişan oğlanlar, şahzadə qızlar,
Onlarla danışan dillər sevinsin.

Son bənd də fərqlidir:

Qurbani der: Mən geymənəm narıncı,
Yar da yara necə baxar zarıncı?
Almanı, heyvanı, narı, turuncu,
Onları bəsləyən əllər sevinsin.

QM-65-də I bəndin son beyti:

Başı ağı lələkli, gülgəz yanaqlı,
Telləri dağıdan yellər sevinsin.

II bənd **QM-61**-də olduğu kimidir. III bənd yenə fərqlənir:

Qurbani der: Mən yemərəm narıncı,

Yar yara baxarmı belə zarıncı?
Almanı, heyvani, narı, turuncu,
Onları oynadan əllər sevinsin!

3. Namidarıdır

RƏİ-61, cüng 103, B-1327/3900, səh.22a. Əlyazma XX
əsrin əvvəlinə aiddir.

QM-61-də variantları:

I variant:

Bir pərizad gördüm sizin ellərdə,
Bil ki, cismü cani namidarı.
Günəş nişanəli, qəmər misallı,
O, cahan xubinin cülvədarı...

Dost bilsə yarının gəldiyin neylər?
Yar yolunda qara bağrını teylər!
Min naz ilə yarın pişivaz eylər,
Gözəllər şuxinin sitəmkarıcı!

II variant:

Usta, bir qız sevdim sizin diyarda,
Cəmi gözəlliyyin o, meyyarıdı.
Maşallah, aydı, həm gündü şöləsi,
Mömin kimsələrin qibləgahıdı.

Canan bilsə gəldicəyim, can eylər,
Canın dost yolunda ərməğan eylər.
Qaşı cəllad, qəmzələri qan eylər,
Mələklər şahının sitəmkarıcı.

Mənim dərsim əlifdədi, beydədi,
Bir gözəl sevmişəm, cana faydadı.

Desələr, Qurbani, bu nə sevdadı,
Söylə, bir Pərinin yadigarıdı.

QM-65-də də həmin variantlar vardır. I variantda II bəndin 3-cü misrası: *Nəsihət qəmzənə ver ki, qan eylər.* II variantda I bəndin 2 və 4-cü misraları: *Cəmi gözəllərin o sərdarıdı; Mömin kimsələrin səbəbkarıdı.*

AH-65-də variansi:

Usta, sizin yerdən gözəl qız sevdim,
Cəm gözəllər onun səbəbkarıdı.
Alma yanaqlıdı, laçın caynaqlı,
Şirin can şikarı, şirin sözlüdü.

Canan bilsə gəldiyimi can eylər,
Canımı canına ərməğan eylər.
Qəzəbkardı, qəmzələri qan eylər,
Mələklər şahidi, sitəmkarıdı.

Ala gözlü Pərim zülfü şeydadır,
Quranda oxunan əlif, beydadır.
Desələr, Qurbani, bu nə sevdadır?
Alagöz Pərimin yadigarıdı.

QM-65-də üç variansi verilmişdir.

Qazaxdan toplanmış variansi:

Usta, bir qız sevdim sizin ellərdə,
Cəm gözəllər onun səbəbkarıdı;
Alma yanaqlıdı, qəmər üzlüdü,
Laçın qaynaqlının can şikarıdı.

Usta, sənə zərər etməz bu sözlər,
Bağında açılar gülü nərgizlər;
Canan intizardı, yolumu gözlər,
Gözü yollarımın intzarıdı.

Canan gəlməyimi bilsə can eylər,
Canını canana ərməğan eylər.
Qəzəbnakdı, qəmzələri qan eylər,
Mələklər şahının sitəmkarıdı.

Ala gözlü Pərimin zülfü şeydadi,
Quranda yazılın əlif-beydədi.
Qurbani, sərində bu nə sevdədi?
Alagöz Pərimin yadigarıdı.

L a c i n v a r i a n t i :

Bir pəri sevmişəm, sizin ellidi,
Gözəlliyi hamiya nümunvarıdı;
Şux göz, mina gərdən, incə bellidi,
Gecə-gündüz işi ahü zarıdı.

Əcayib gözəldi, nə xoş dilbərdi,
Camalına cümlə aləm əfsərdi,
Ağzında dişləri ləlü gövhərdi,
Sinəsi dağların təzə qarındı.

Qurbani der: Zülfün ucu xəyətdi,
Qurandakı qülhüvallah əhətdi.
Desələr: "Sərində bu nə halətdi?"
De ki, bir Pərinin yadigarıdı.

Cənubi Azərbaycan variantı.

Bir gözəl sevmişəm Döv ellərində,
Hurinin, pərinin xoş göftarıdı.
Aydı məşşatəsi, gündü məşəli,
Xublar sərdarının cümlə varıdı.

Varmı mənim kimi cana qəsd edən?

Öz-özünnən seyrağıbı dost edən?
Əmibəni ləblərindən məst edən,
Əmməyə ləbləri həməvarındı.

İki qasıń arası dü heyyadı,
Quranda oxunan qülhüvəllədi,
Desələr: "Qurbani, sərində nə sevdadı?"
Deyərəm: "O da Pərimin bir yadigarıdı".

ƏA-83-də:

Bir pərzad görmüşəm sizin ellərdə,
Çün cismü canımın namidarındı.
Günəş nişanəli, qəmər misallı,
O, cahan xubinin cilvədarındı.

Dost bilsə yarının gəldiyin, neylər?
Yar yolunda qara bağrını teylər.
Nəsihət qəmzənə ver ki, qan eylər,
Gözəllər şuxinin sitəmkarındı.

Mənim dərsim əlifdədi, beydədi,
Bir gözəl sevmişəm, cana faydadı.
Desələr: "Qurbani, bu nə sevdadı?"
De ki, bir pərinin yadigarıdı.

MN-də:

Usta, bir qız sevdim sizin diyardan,
Cəmi gözəllərin o da yarıdı.
Aydı maşallası, gündü şöləsi,
Mələklər şahının sitəmkarındı.

Mən gəldiyim bilsə, can qurban eylər,
Canını yolumda ərməğan eylər.
Qəmzəsi cəlladdı, nahaq qan eylər,
Tərlan qaynaqlıdı, can şikarıdı.

Mənim dərsim əlifdədi, beydədi,
Gözəli sevmək də cana feydədi,
Desələr: "Qurbani, bu nə sevdadı?",
Söylə: "Bir pərinin yadigarı".

İR-də:

Usta, bir yar sevdim sizin diyarda,
Cəmi gözəllərin səbəbkərədi.
Aydı məşəlləsi, gündü şöləsi,
Mələklər şahının qibləgahı.

Bilsə mən gəldiyim, canan can eylər,
Canın dost yolunda ərməğan eylər.
Qaşları həramı, qəmzələri qan eylər,
Tərlan qaynaqlının can şikarıdır.

Mənim dərsim əlifdədi, beydədi,
Bir gözəl sevmışəm, qaşı meydədi.
Desələr: "Qurbani, bu nə sevdadı?",
Söylərəm: "Pərimin yadigarı".

Aşiq Məsim Səfərovdan alınmış variant da əsasən İR-dəki
kimidir. Yalnız I bənd bir qədər fərqlidir:

Usta, bir qız sevdim sizin diyarda,
Küll aləmlərin barabarı.
Aydı maşallası, gündü şöyləsi,
Mənim tək qəribin vəfadarıdır.

4. Olmaz

Azərb.Resp. MDƏİL, fond 228, siyahı 2, inv. vah. 31,
daxili sıra 1, səh. 20. Əlyazma XIX əsrin sonu, XX əsrin
əvvəllərinə aiddir.

QM-61-də:

Ey Salatın, aşıqların sərində,
Sənin zülfün kimi biştəb olmaz!
Camalına, Pəri, müştaq olalı,
Bidar olub, gözlərində xab olmaz!

Misir şəhri derlər, ona gəlmışəm,
Yusif Kənan sevdasına girmişəm,
Mən fələk ayını göydə görmüşəm,
Yerdə sənin kimi mahitab olmaz!

Qurbani der: Budu səndə nəzərim,
Mən səni sevmışəm, gülüzlü yarımd.
Ta sən sağ ol, şirin dilli nigarım,
Mən ölsəm, bu aləm heç xarab olmaz!

QM-65-də QM-61-də olduğu kimidir. I bəndin son misrası: *Bidar olan gözlərimdə xab olmaz.* II bəndin 1-ci misrası: *Misir şəhri derlər, ona varmışam.*

AD-72 və ƏA-83-də QM-65-dəki variantdır.

MS-də:

Başına döndüyüm ay qəşəng Pəri,
Sənin hüsnün kimi mahitab olmaz!
Bir aşiq əzəldən sevsə camalın
Necə yatar, didəsində xab olmaz!

Daim şərabında əzab olmasa,
Haq-taaladan bizə qəzəb olmasa,
Şeytan aralıqda, kəzzab olmasa,
Dünyada axradək inqilab olmaz.

Qurbaniyəm, səndə çoxdu nəzərim,
Zahirdə, batındə sən mənim yarımd.
Ta sən ölmə, şirin dilli nigarım,

Mən ölməknən dünya heç xarab olmaz.

Verdiyimiz əsas variantdakı ikinci bəndin bu şeirə və ya "Dar olmaz" şeirinə aid olduğu dəqiqləşdirilməlidir.

5. Dəyər sana

ƏA-83; səh. 28. Başqa variantlar əsasında bəzi dəyişikliklər edilmişdir.

QM-61-də I bəndin son misrası: ***Bil ki, seyrağıbdan söz dəyər sana.*** II bənd:

Gəl görüm, gəl görüm kimin yarisan?
Hansı bir iyidin vəfadarisan?
Bəlkə də dayanmış dağlar qarisan,
Səhərin günüşi tez dəyər sana.

Son bəndin 2-ci misrası: ***Əl uzadıb ağım yaxan düyməsin.***

QM-65-də **QM-61**-dəki variantdır. Əlavə olaraq aşağıdakı variant da verilmişdir:

Sallana-sallana çıxdı hamamdan,
Asta yeri, gözəl, sənə göz dəyər.
Seyrağıblar tənə-tənə sözləri,
Yayın bədnəzərdən, sənə göz dəyər.

Yavaş get, yavaş get, kimin yarisan?
Hansı bəxtəvərin xirdarisan?
Kölgədə bəslənmiş quzey qarisan,
Sabahın yelləri tez dəyər sənə.

Qurbani der: Heç kəs yarın öyməsin,
Açılmاسın çarın-çarpaz düyməsin.
Dəstələ telini, yerə dəyməsin,

Yer elə tozlanar, toz dəyər sənə.
(səh.87-88)

QM-65-də Laçın, Kəlbəcər və Qazaxdan toplanmış variantı:

Sallanıban çıxdı gülşən bağından,
Asta yeri, gözəl, göz dəyər sana.
Seyrağının tənə-tənə sözləri,
Yayın bəd nəzərdən, tez dəyər sana.
Yavaş get, yavaş get, kimin yarışan?
Hansı bəxtəvərin vəfadarısan?
Kölgədə bəslənmiş quzey qarışan,
Sabahın yelləri tez dəyər sana.

Qurbani der: Heç kəs yarın öyməsin,
Açsın yaxasının bəyaz düyməsin,
Dəstələ zülfünү, yerə dəyməsin,
Yollar qubarlanar, toz dəyər sana.

AD-72-də I bənd:

Sallana-sallana gedən Salatın,
Gəl belə sallanma, söz dəyər sana.
Al-yaşıl geyinib durma qarşısında,
Yayın bədnəzərdən, tez dəyər sana.

6. Qızların

ƏA-83; səh.44-45.

QM-61-də I bəndin 3-cü misrası: *Şəmaxı şəddəli gərdən tutanda.*

QM-65-də II bəndin 2-ci misrası: *Sənəyin doldurub burdan ötəndə.* Həmin misra **AD-72-də** də eyni şəkildədir.

7. İstərəm

SM-28; səh.130.

SM-35-də II bəndin 3-cü misrası: *Qoynunda isinə nazik əlləri*. Son bəndin 2-ci misrası: *Zail oldu aşığıının kamalı*.

QM-61-də I bəndin son misrası: *Mənə ola etibarı istərəm*. II bəndin 2-ci misrası: *Şəkərdən, nabatdan şirin dilləri*. II bəndin 3-cü misrası: *Qoynunda isinə nazik əlləri*. III bəndin son misrası: *Həm də ola bənzi ari istərəm*. Son bənddə: *Zail oldu aşığıının kamalı*. **AD-72** və **ƏA-83**-də də eyni fərqlər vardır.

8. Kənarında

ƏA-83; səh.26.

Azərb.SSR MDƏİL, fond 533, siyahı I, saxlama vahidi №63, səh.16-da (Əfəndiyev Ziyəddin Yusif oğlunun fondu, "Cüngi-bəyaz", 1917-ci il) şerin variantı:

Bu gün bir pərinin seyrinə vardım,
Əlində şanasi tel kənarında.
Siyah zülfələr həlqə-həlqə, çinbəçin,
Pərçüm edib, ...bel kənarında.

Qapına gəlmışəm, sailəm, sail,
Haq verən paya qailəm, qail.
Pərimin yüzində bir cüt şəmail,
Gümüş bazməndləri qol kənarında.

Qapına gəlmışəm, mən də hazırlam,
Haq verən dərdə dərman yazıram.
Bir tərlən itirmişəm, gəzirəm,
Ovlaram, gəzərəm yol kənarında.

Qurbani deyər: Mətləbinə varmadım,
Əl uzadıb qönçə gülün dərmədim,
İranı, Turanı gəzdim, görmədim,

Pərim kimi gözəl el kənarında.

QM-61-də:

Bu gün bir gözəlin seyrinə vardım,
Alnında şanası tel kənarında.
Qıvrım-qırvım, həlqə-həlqə, çinbəçin,
On dörd zülfün gördüm bel kənarında.

Gəlmışəm qapına sailəm, sail,
Hər nə versən ona olaram qail,
Pərimin boynunda heykəl-həmayıl,
Lülə bəzməndi var qol kənarında.
Başına örtübdü şalü tirməçə,
Telinin üstündən vurubdu ərcə.
Qorxuram yarımin karvanı keçə,
Mən baxım yollara yol kənarında.

Qurbani der: Vüsaliña varmadım,
Əl uzadıb qonça gülün dərmədim,
İran gəzdim, Turan gəzdim, görmədim,
Pərimtək bir gözəl el kənarında.

MS-də:

Bir bölüm pərilər seyrə varanda,
Əlində şanəsi tel kənarında.
Dəstə-dəstə, halqa-halqa, çinbəçin,
Qurşayıb tirməsin bel kənarında.

Başına örtübdü şalü tirməçə,
Qoynunda görmüşəm qızıl ənbərçə,
Qorxuram gözəlin karvanı keçə,
Ol səbəbdən durdum yol kənarında.

Bir busə almadım yarın dilindən,
Baş tapmadım yarın fitnə-felindən,
Qurbaniyəm, bivəfanın əlindən

Bayqu kimi qaldım çöl kənarında.

9. Yeridi

ƏA-83; səh.34.

Dastan variantlarında rast gəlmədik. «Namidarlığı» tipli şeirlərə çox yaxındır.

10. Görmüşəm

ƏA-83; səh.35-36.

QM-61. QM-65 və **AD-72-də** eyni variantdır, cüzi fərqlər var.

11. Vermərəm səni

ƏA-83; səh.32.

QM-61-də I bəndin 3-cü misrası: *Neylərəm bostanı...*
II bəndin 3-cü misrası: *Tamaşaya gələr cəmi Gürcüstan.*

AH-65-də:

Başına döndüyüm ey Pərizadə!
Can içində cana vermərəm səni.
Neynirəm bostanı, neynirəm bağı,
Yüz bağa, bostana vermərəm səni.

Dağlarda maralsan, düzlərdə ceyran,
Ala gözlərinə mən özüm heyran.
Ordubad, Naxçıvan, Şamaxı, Şirvan,
Güllü Gürcüstana vermərəm səni.

Qurbani der: Can içində can gəlir,
Gözlərimdən yaş yerinə qan gəlir,
Üzünü görməyə Süleyman gəlir,
Külli Süleymana vermərəm səni.

12. Ləblərin

SM-28; səh.131-132.

QM-61 və **ƏA-83-də** II bəndin 1-ci misrası: *Şeri-gözəl mən söylərəm şanına.* IV bəndin 3-cü misrası: *Ağ bədəndə incə bel, gül məməli.* III bəndin ilk misrası: *Tər qonçasan axır xarın olmasa.*

AD-72-də SM-dəki variantdır.

13. Gedirəm

QM-61; səh.133.

AH-65-də şeir bir aşıqla deyişmə şəklindədir. Aşıq dalbadal Qurbaniyə aşağıdakı iki bəndlə müraciət edir:

Xab içində yatan ey cavan oğlan,
Söylə görüm nə məkandan gəlirsən?
Ya hürüsən, ya pərisən, ya qılman,
Ya İslasan, həft asmandan gəlirsən?

Nə olubdu eşq başından aşıbdi?
Nə sevdadı eşq oduna düşübən?
Yoxsa sən də Qasım kimi yanıbsan,
İndi keçib başı candan gəlirsən?

Qurbaninin cavabı:

Aşıq, sorma mənim eşqi-halımı,
Baş götürüb Gəncə deyin gedirəm.
Zülmü qurtarmasıñ görüm zalimin,
Baş götürüb onça deyin gedirəm.

Ülkərdən də göydə Mərrix qəlbidi,
İki dünya padşahı bir Əlidi,
İsmim Qurbanidi, kəndim Diridi,
Qaradağdan Qarabağa gedirəm.

AH-65 variantına görə Qurbani Qasıma cavabında belə bir qoşma da deyir:

Bir müddətdi cəlay-vətən olmuşam,
Eşqə düşüb, Gəncə deyib gedirəm.
Qəvvaş kimi dəryalara dalmışam,
Eşqə düşüb, onca deyib gedirəm.

Yuxumda içmişəm onun badasın,
Eşitmişəm mən də onun sadasın,
Mən alıram nazlı yarın qadasın,
Baş götürüb, onca deyib gedirəm.

Qurbani der: Budu sözün əzəli,
Yarı görcək cavan ömrüm təzəli,
Gəncədə sevmişəm belə gözəli,
Mətləbimdi, məncə deyib gedirəm.


(səh.308-309)

Misir kişidən aldığımız varianta əsasən Qurbani anası ilə deyişir. Təəssüf ki, Qurbaninin sözləri natamam olduğu kimi, anasının sözləri də natamamdır:

Q u r b a n i

Ana, halal eylə, südün əmmişəm,
Yad eləyib bir diyarə gedirəm.
Kəsilibdi tamam səbrü qərarım,
Həkim deyib o loğmana gedirəm.

A n a s i



Q u r b a n i

Bir oynağan qaşlı, bir ay qabaqlı,
Bir püstə dəhanlı, nəsrin buxaqlı,
Bir şahi sonalı, bir şahibazlı,
Şəhrin bilib, o Gəncəyə gedirəm.

A n a s i

Mollan Məhəmməddi, gəlib səfərdən,
Başına alıbdı əmmamə zərdən,
Haq saxlaşın səni xöfvü xətərdən,
Qəsd eləyib şirin cana gedirsən.

14. Pəri üçün gəlmışəm

QM-61; səh.157-158.

SM-28-də:

Başına döndüyüm, qurban olduğum,
Vallah, billah, Pəri üçün gəlmışəm.
Yanıb eşq oduna büryan olduğum,
Vallah, billah, Pəri üçün gəlmışəm.

Heç çıxmadım nazlı yarın köşkünə,
Bulanmadım ənbərinə, müşkünə,
Şahi-mərdən həzrət Əli eşqinə

Vallah, billah, Pəri üçün gəlmışəm.

Qızılgülü dəstə-dəstə dərən var,
Dəribəni tirmə üstə sərən var,
Qurbani der: Onu mana verən var,
Vallah, billah, Pəri üçün gəlmışəm.

SM-35-də bu variant verilmişdir. Son bəndin 2-ci misrası:
Dəribəni tirməm üstə sərən var.

QM-65-də I bəndin ilk misrası: *Başına döndüyüm*
Gəncənin bəyi. II bəndin ilk misrası: *Kiçiklərdən xəta,*
böyükdən əta.

QM-65-də şeirin Qazaxdan və Şamxordan toplanmış bir
variantı verilmişdir. Bu variant **SM-28**-ə uyğundur. Cüzi
fərqləri var.

II bəndin 3-cü misrası: *Məhəmməd peyğəmbər, Əli eşqinə.*

III bənd:

Qızılgülü dəstə-dəstə dərən var,
Dəribən də məhrəbaya sərən var.
Qurbani der: Onu mənə verən var,
Vallah, billah, bacın üçün gəlmışəm.

(səh.298-299)

AH-65-də:

Başına döndüyüm ey Abdulla xan!
Mətləb budu: Pərim üçün gəlmışəm.
Namiyəm, nadanam, həm də cavanam,
Mətləb budu: Pərim üçün gəlmışəm.

Əyninə geyibdi pust ilə dəri,
Qurbani yolunda qoyub can, səri,
Gizlini Nigardı, aşkarı Pəri,
Mətləb budu: Pərim üçün gəlmışəm.

(səh.91-92)

AD-72-də SM-35-dəki, ƏA-83-də QM-61-dəki variant verilmiştir.

15. Heyran eylədi

QM-65; səh.42.

QM-61-dəki bundan az fərqlənir. I bəndin 3-cü misrası: *Bunca ki gözəli bulmadı könül.* II bəndin 3-cü misrası: *Bir təklif eylədi, getdi içəri.*

QM-65-də Qazax, Şəmkir və Laçından toplanmış variant:

Bu gün bir Pərinin seyrinə vardım,
Məni camalına heyran eylədi.
O nazik əlilə tutdu əlimdən,
Gəzdirib bağında seyran eylədi.

Sənəm bağçasında oynar gülünən,
Qalaydım yanında aynan, ilinən,
Yar bizi saxladı min bir dilinən,
Əylədib üç gecə mehman eylədi.

Ağır mərəkəlim, ağır qonaqlım,
Zivər küləcəlim, Gəncə papaqlım,
Bir naqafıl baxdı aslan qabaqlım,
Canı zəbanımı candan eylədi.

Keçmək olmaz bu dünyanın malından,
Doymaq olmaz yarın xəttü xalından,
Ay doğdu Pərimin gül camalından,
Görcək tamam ellər baryam eylədi.

Əsli xanzadadı, ismidi Pəri,
Qurbanı yolunda qoyubdu səri.
Özü təklif etdi, girdik içəri,

Üzdən bir cüfi busə ənam eylədi.

MS-də:

Hatəm bağçasında bir gözəl gördüm,
Məni camalına heyran eylədi.
Təklif buyurdu ki, dur gəl otağa,
Danışiban mənnən söhbət eylədi.

Yar, əməydim ləblərinin balından,
Göz götürməm yarın xəttü xalından,
Bir ay doğub yarın məh camalından,
Bizim ellər görcək bayram eylədi.

Hatəm bağçasında oynar gülünən,
Əyləşəydim yar yanında ilinən.
Qurbanini yüz min şirin dilinən
Bir gözəl apardı, mehman eylədi.

İR-də:

Hətəm bağçasında bir gözəl gördüm,
Məni camalına heyran eylədi.
Əyləndim ki, mən də qalam yanında,
Gəzdirdi bağlıları seyran eylədi.

Yar geyinib yaşılinnan, alınnan,
Öpən olmaz onun xəttü xalından,
Bir ay doğub onun məh camalından,
Bizim ellər gördü, bayram eylədi.

Kəcabəsin gördüm altı dayaqlı,
Əcəb qanacaqlı, qərib qonaqlı.
Mən gələndə baxırdı ay qabaqlı,
Dindirdikcə məni candan eylədi.

Hətəm bağçasında oynar gülünən,

Gəldim qapısında qalam ilinən.
Tifil Qurbanini şirin dilinən
Əyləyib bir gecə mehman eylədi.

16. Almağa gəlmışəm

QM-61; səh. 159-160.

QM-65-də II bəndin 2-ci misrası: *Mən ölündə kimlər onu yönküdü?*

QM-65-də Qazax və Tovuzdan toplanmış variant:

Səfil-səfil gəzdim dağ ətəyində,
Bu yaylaqdan qar almağa gəlmışəm.
Ari kimi bal üstündə sizlaram,
Zənbur mənəm, bar almağa gəlmışəm.

Bu görükən Savalanın dağlığı,
Seyraqıqlar tamam mənlə yağıdı.
O Pərinin qoynu cənnət bağıdı,
Müştəriyəm, nar almağa gəlmışəm.

Ağalar ağası, şahların şahı,
Odu mərd iyidlər püştü, pənahı,
Qurbaniyəm, budu sözün kütahı,
Müxtəsəri, yar almağa gəlmışəm.

(səh.299-300)

İR-də:

Səfil-səfil düşdüm dağ kənarına,
Sizin dağdan qar almağa gəlmışəm.
Ari kimi bal üstündə sizlaram,
Zənbur kimi şan almağa gəlmışəm.

Pərimin zülfələri Kəbənin küncü,
Hər haramnan dəysə, yaram çox inci,
Ağız püstə, göz piyalə, diş inci,
Sizin dağdan qar almağa gəlmışəm.

Dərin-dərin dəryalara dalmışam,
Şirin canım eşq oduna salmışam.
Desələr, Qurbani, nəyə gəlmışəm,
Müxtəsəri, yar almağa gəlmışəm.

MN-də:

Bahar fəsli, yaz ayları gələndə,
Yaylaqlardan qar almağa gəlmışəm.
Könlüm quşu dövr eləyir bağları,
Zənbur mənəm, şan almağa gəlmışəm.

Yarımın qaşları Kəbə küçündü,
Mən gələndə ala gözlər yoncudu.
Ağız sədəf, dür-dəhanı incidi,
Sərraf mənəm, dürr almağa gəlmışəm.

Gecə-gündüz mən ha çəkirəm ahi,
Yetiş sən dadıma, ey qibləgahı.
Qurbaniyəm, budur sözün kütahı,
Müxtəsəri, yar almağa gəlmışəm.

17. Ondan öldür

QM-65; səh.39.

QM-61-də verilən variant bununla eynidir. Cüzi fərqlər var.

I bəndin 3-cü misrası: *Sən ol tanrı, mənə səbəbnak olma.* II bəndin ilk misrası: *Qəm evliyəm, dindirməsən dinmərəm.* II bəndin son misrası: *Apar qız qoynuna sal, ondan öldür.* Son bəndin 2-ci misrası: *Ta ölüncə o qızə mən qurbanam.*

18. Deyərsən

Aşıq Məsim Səfərovdan yazıya alınmışdır.

QM-61, QM-65, AD-72 və ƏA-83-də üçbəndlidir və eyni variantdır.

QM-61-də:

Şahi-xuban, mənim ərzi-halımı,
Əlbət-əlbət, nazlı yara deyərsən!
Xəstə düşdüm, qaldım onun kuyində,
Üzü dönmüş sitəmkara deyərsən!

Səni o görcəyin, əlbət, dindiri,
Aşıq məşuqunu oda yandırı,
Dərdim anbar-anbar, dərman qurtarı,
Mən qalmışam nə avara, deyərsən!

Qazanmadıq bu dünyanın malını,
Geyinmədik yaşılinı, alını,
Dərdli Qurbanının ərzi-halını
Yalvara-yalvara yara deyərsən!

(səh. 149-150)

QM-65-də II bəndin 3-cü misrası: *Dərdim anbar-anbar, dərmanım biri.*

AD-72-də ikinci bənd:

Səni o görcəyin əlbət dindirdi,
Aşıq məşuqunu oda yandırı,
Dərdim anbar-anbar, dərmanım birdi,
Mən qalmışam nə avara, deyərsən!

ƏA-83-də II bəndin 2-ci, 3-cü misraları: *Aşıq məşuqunu oda yandırı; Dərdim anbar-anbar, dərmanım Pəri.*

QM-61, QM-65 və AD-72-də son bəndin 3-cü misrası:
Dirli Qurbanının ərzi-halını...

QM-65-də Qazaxdan toplanmış variant:

Sizə qurban olum, xan cəlladları,
Mənim bu dərdimi yara deyərsiz!
Canan xəbər alsa ərzi-halımı,
Könlü qəmgin, günü qara deyərsiz!

Yetsəniz Pərimin xaki-rahına,
Könül səcdə qılar haq dərgahına,
Otağından çıxar seyrəngahına,
Yanıncaq tez vara-vara deyərsiz.

De ayrılıq Qurbanini öldürər,
Saralıban gül rəngini soldurar,
Pəri xanım sizi nə növ dindirər,
Pərvanə dərdini nara deyərsiz!

(səh. 298)

AH-65-də ikibəndlə variant:

Ay Şah-Xuban, mənim ərzi-halımı,
Gedər olsan, nazlı yara deyərsən.
Xəstə qaldım, yandım onun küçündə,
Üzü dönmüş beiqrarə deyərsən.

Axıb-axıb dəryalara dolmuşam,
Saralıban gül rəngi tək solmuşam,
Qurbaniyəm, indi dustaq olmuşam,
Üzü dönmüş xoş Nigara deyərsən.

(səh.92)

19. Üzüldü

QM-61; səh. 148-149. Başqa mənbələrdə rast gəlmədik.

20. Bilmədinmi sən

QM-61; səh.153.

QM-65 və **AD-72-də** təkrarlanan misra: *Yar, mənim gəldiyimi bilmədinmi sən?*

21. Yar

QM-61; səh. 150. Başqa mənbələrdə rast gəlmədik. Hiss olunur ki, şeir yarımcıqdır: ilk və son bəndləri yoxdur.

22. Bu qızın

Aşiq Məsim Səfərovdan yazıya alınıb.

23. Gətiri

ƏA-83; səh. 33.

QM-61-də rədif «gətirir» şəklindədir: *Irəngin dağlardan lala gətirir.*

24. Sənə qurban

QM-61; səh. 194.

«Azərbaycan aşıqları və el şairləri» (I c., 1983) kitabında Qoşma müəyyən fərqlərlə Aşiq Abbas Tufarqanının şeirləri içərisində verilmişdir (səh.82). Maraqlıdır ki, burada möhür bəndində aşığın adı yoxdur:

Qadasın aldığım, nədən məlulsan?
Əgər lal isənsə, dil sənə qurban!
Gümüş neştər ilə tökdün qanımı,
Nazik əllərinlə sil, sənə qurban!

Mal gedər otlayar dağın içində,
Piltə şölə verər yağıن içində,
Bağbanı dindirdim bağın içində,
Dedi: Süsən, sünbül, gül sənə qurban!

Başına döndüyüm, gözləri xəndan,
Turunclar baş verib çıxıb yaxandan.
Dedim: Gözəl, bir busə ver o xaldan,
Açıqlandı, dedi: Al sənə qurban!

25. Açılmış

QM-61; səh.151.

SM-28-də variantı:

Xam hərəm bağını seyran eylədim,
Sanasan bağçada güllər açılmış.
Ürəyimdən götürüldü dərd ilən qubar,
Xoş göftar və şirin dillər açılmış.

Hasil oldu Qurbanının diləyi,
Tanımaram soltanı, bilməzəm bəyi.
Mirvari qolbağı, şümşad biləyi,
Dal gərdəndə siyah tellər açılmış.

26. Ras gəldim

QM-65; səh. 65.

QM-61-də I bəndin son misraları: *Almasın, heyvasın dərdim, düşürdüm; Könül istədiyi nara ras gəldim.* II bəndin 3-cü misrası: *Sinəni bənzətdi şonqar yuvası.* III bəndin 3-cü misrası: *Yeddisinə bağda güzar eylədim.*

27. Gəzə-gəzə mən

QM-61; səh. 153.

QM-65, AD-72 və **ƏA-83**-də eyni variantdır. **ƏA-83**-də III bəndin 3-cü misrası: *Bir əlində fanus, yanında xuban.*

SM-28-də:

Altı yol gəlmışdım, bununla yeddi,
Öldüm bu bağçanı gəzə-gəzə mən.
Dedim (bir) yar sevdim, unudub getdi,
Öldüm bu bağçanı gəzə-gəzə mən.

Pəri sana qurbanı, Dirili Qurban!
Yolunda qoyubdu o baş ilə can.
Bir əlimdə fanus, yanında Xuban,
Öldüm bu bağçanı gəzə-gəzə mən.

(səh. 136)

28. Xoş gəldi

QM-61; səh. 152.

QM-65-də son bəndin 3-cü misrası: *Saldın bağa külli cəmi dostların.* **ƏA-83**-də eyni variantdır.

29. Deyiləm

QM-61; səh. 190-191.

Əvvəlki iki bəndi **QM-65**-də də verilmişdir (səh.306)

30. Pərinə

ƏA-83; səh. 27-28.

QM-61-də II bəndin ilk misraları:

Əvvəlcə oxuduğumu yazardım,
Gəzməmişdim, qədəmini azardım.

31. Ürəyimdə

QM-61; səh. 180.

ƏA-83-də II bənd:

Məhəbbət bir dərya, keçə bilmirəm,
Ayrılıq şərbətin içə bilmirəm.
Sırr sözüm yadlara aça bilmirəm,
Gedər qiyamətə dağ ürəyimdə.

(səh. 27)

HƏ-29-da:

Bimürvətin, biinsafın balası,
Mən səni söymüşəm sağ ürəyimdə.
Həsrət çəkdim ortalıqda gül əkdirim,
Qara nöqtə qoydun ağ ürəyimdə.

Mərifətsizin şərbətin içə bilmərəm,
Şəriət bir dəryadır, keçə bilmərəm,
Sir sözüm yadlara aça bilmərəm,
Gedər qiyamətə dağ ürəyimdə.

Qurbani qurtarmaz qəm bəlasından,
Göz doymaz gözlərin təmənnasından.
Qiyamət odunnan, eşq havasından
Əridi, qalmadı yağ ürəyimdə.

32. Pəri

Aşiq Məsim Səfərovdan yazıya alınmışdır.

İR-də variantı:

Sədanı eşitdim gəldim buraya,
Deyirlər dərs alır Qurana Pərim.
Bəzirganlar mətah töküb bazara,
Sövdagərlər gəlir meydana, Pərim.

Danış, danış, mən eşidim dillərin,
Görsə bülbül fəğan eylər güllərin.
Rumü Qeysəridə yoxdu xalların,
Kafər görsə gələr imana, Pərim.

Qurbaniyəm, ay qız, yandırma bizi,
Sədan alıb Mərənd ilən Təbrizi,
Sevməm səndən qeyri bir özgə qızı,
Eşqindən olmuşam divana, Pərim.

33. Pəri

QM-65; səh. 62.

QM-61-də:

Bir alma göndərdim, üstü mixəkli,
Almadı almanın bağırı daş Pəri.
Eşq oduna yandım-yandım, kül oldum,
Od tutub alışdım əl-ataş, Pəri!

Bülbül ayrılığı sitəmdi gülə,
Gülabatın düzüb süsən sünbülə.
Altından nimtənə, üstdən silsilə,
Düzübsən gərdənə daşa-qavaş, Pəri

Qurbani dami-bəlayə qalandı,
Yar yolunda şirin canı talandı.

Göz öündə əcəl quşu dolandı,
Can gedir, cəsədlə halallaş, Pəri!

(səh. 181)

MS-də qoşma **QM-65**-ə uyğundur. I bənddə *almaz* deyil, *alma* işlənmişdir. II bəndin son misrası: *Sərəndazın atıb başabaş Pəri*. Son bəndin son beysi:

Yeri, göyü yaradandan diləndim,
Qurbani gedərkən halallaş, Pərim!

Həm də burada rədif «Pəri» deyil, «Pərim»dir.

34. Nədəndi

SM-28; səh. 132-133.

SM-35-də təkrar edilmişdir (səh. 222)

QM-61-də I bəndin ilk misrası: *Ey nazənin sənəm, bu gen dünyada*. 3-cü misra: *Gər sənin adına deyilib şahbaz*. II bəndin son misrası: *Sölsinə kinli baxmaq nədəndi?*

ƏA-83-də son bəndin 2-ci və 4-cü misraları: *Qurbanidi, bir şey istər, sevdiyim. Söylə görüm bəs bu yaşmaq nədəndi?*

AD-72-də II bəndin 3-cü misrası: *Öz əlinlə yandırıldıñın çıraqı*.

35. Sayalanıbdır

HƏ-29; səh. 3.

QM-65-də:

Nəzakət vaxtında, xublar çağında,
Baxdım yar yanağı sayalanıbdı.

O alma yanağı, büllur buxağı,
O zəhri zülfələri halqalanıbdi.

O zəhri zülfələri, köksündə çəprəs,
Zər zərdab üstündən, ətləsi çərkəs,
Yaxası mürəssə, çatqısı gülgəz,
Çarqatının ucu sürmələnibdi.

Qurbaniyəm, dərdim etdim hekayət,
Kimlərdən eyləyim kimə şikayət?
Pərim bir görünə, edəm ziyarət,
Canım yar yolunda cəfalanıbdi.

Bu varianta aid qeydlərdə deyilir: «Bu da çox pozulmuş Qoşmalardandır. Birinci bəndin birinci misrası, eləcə də ikinci bənd, görünür, çox pozulmuşdur» (səh. 301).

Pozulmuş olsa da, **QM-61**-ə nisbətən bu variant bir qədər səlisdir. Məsələn, **QM-61**-in 2 və 3-cü bəndlərinə diqqət yetirmək kifayətdir:

O zəhri-zülfərin, kokəs kəmər kəs,
Zər zərdab geyibdi, atlas-çərkəs,
Yaşılı müyəssər, çitqası gülgəz,
Çarqatının üzü sürmələnibdi.

Qurbaniyəm, dərdim edim hekayət,
Kimlərin əlindən edim şikayət?
Pərimi görəndə edim ziyarət,
Canım yar yolunda cəfalanıbdi.

36. Yetincə

QM-61; səh. 174.

QM-65-də son bəndin 1-ci misrası: *Qurbanı, sözlərin yara asta söylə*. 3-cü misrası: *Bir ac qarın doydur, yar az tasa eylə*. Bu hal **AD-72**-də də belədir.

ƏA-83-də birinci misra: *İstəyirsən gəlib mənə yetəsən.*
Son bəndin 1-ci misrası: *Qurbani, sözlərin yarasta söylə.*

MS-də:

İstəyirsən gəlib mana yetəsən,
Ayaq götür ta ki mana yetincə.
Ömür bağçasının gülün dərdilər,
Dost bağınon kənarına yetincə.

Hər kəs nə iş tutsa gələr başına,
Əl aparmaq olmaz haqqın işinə,
Suyu gələr çatar novun başına,
Həsrət çəkər ta ki pərə yetincə.

Qurbani, sözlərin bir asta söylə,
Sizildəşir yaram, yar, asta söylə.
Bir ac qarın doydur, bir ehsan eylə,
Nagah-nagah könüllərə yetincə.

Aşıq Əhməd Sadaxlıda qoşmanın rədifi «*dəyincə*» sözüdür:

Budur, şah, qapına dada gəlmışəm,
Yüz min yolun kənarına dəyincə.
Könlüm evin qonça gülün dərdilər,
Dost bağınon kənarına dəyincə.

Qurbani, sözünü rastına söylə,
Sizildar yaralar, yara asta söylə.
Bir ac qarın doydur, bir ehsan eylə,
Nagah-nagah könüllərə dəyincə.

37. Gül üzə

ƏA-83; səh. 41.

İlk dəfə **QM-61**-də çap olunmuş (səh. 194) və azacıq tək-milləşdirilməklə **ƏA-83**-də verilmişdir; abcb şəklində I bənd

yoxdur. Bundan əlavə, hazırkı ilk bəndi cinas əsasında qurulduğu halda, digər bəndlərində cinasdan istifadə edilməmişdir.

QM-61-də I bəndin 2-ci misrası: *Qara zülfün qoy tökülsün tel üzə.*

38. Gəlin

QM-61; səh. 135.

ƏA-83-də eyni variantdır (səh.46).

39. Nə sinə bağlar

QM-61; səh. 190.

Eyni şəkildə **QM-65**-də də verilmişdir (səh. 306).

40. Gürcünün

AH-65; səh. 85, 309.

İlk bəndi dastanın Humay variantında, bir bəndi isə həmin varianta aid qeydlərdə verilmişdir. Sonraki bəndlərdən görünür ki, I bəndin 2 və 4-cü misraları fərqli imiş.

41. Olar inqilab

QM-61; səh. 194.

42. Üzmə sən barı

AH-65; səh. 94.

43. Göründü

Aşiq Museyib Nəsibovdan yazıya alınmışdır.

MS-də variantı:

Xublar küçəsində bazar eylədim,
Muraz bağçasının barı göründü.
Əl uzatdım yarın baxcasın açam,
Səyyad, Savalanın qarı göründü.

Qaşları qəhr eylər ayılən günə,
Gözlərin kafəri gətirər dinə,
Məmələrin şahrat, o yaylaq sinə,
Gözümə Gürcüstan narı göründü.

Qaşların qaradı, kipriyin oxdu,
Gözlərin taladı, İrani yıldırı,
Ay tək bədirlənib, gün kimi çıxdı,
Tifil Qurbanının yarı göründü.

44. O zalımdadı

Aşıq Məsim Səfərovdan yazıya alınmışdır.

45. Qiyamədəndir

Aşıq Məsim Səfərovdan yazıya alınmışdır.

46. Sellənir

SM-27; səh. 229.

Cüzi fərqlərlə **QM-61, QM-65, AD-72** və **ƏA-83**-də də verilmişdir.

QM-61-də III bəndin 2-ci misrası: *Ər isən kəs namərddən əl, dilən.* IV bəndin 2-ci misrası: *Xalq iğrə hifz edər namusun, arın.*

QM-65-də II bəndin 2-ci misrası: *Qayıtsa artırar dərdim təzə əldən.*

ƏA-83-də rədif: *selləni, gülləni, bəlləni...*

47. Bağlaşın

QM-61; səh. 177.

QM-65-də II bəndin 2-ci misrası: *Canan gəlib göz evimdən ötmədi.*

AD-72-də son bəndin 3-cü misrası: *Desələr, necə oldu o binəva, de.* **ƏA-83**-də III bəndin 3-cü misrası: *Desələr necoldu o beynava da.*

QM-65, AD-72 və **ƏA-83**-də 2-ci misra: *Yara deynən yaralarım bağlaşın.*

48. Göndər

Aşiq Museyib Nəsibovdan yazıya alınmışdır.

49. Saqinin

QM-61; səh. 164.

İlk dəfə Salman Mümtaz tərəfindən çap olunmuşdur. **SM-28**-də üçbəndlidir:

Varmı mənim kimi bir qanı dolmuş,
İçki qurmuş otağında saqinin!
Cümləsini bir-birinə çalıcı,
Qanlar oynar ayağında saqinin!

Humay kimi dövr edirəm havada,
Babam öldü, yetim qaldım yuvada.
Bir əli əllərdə, ağızı duada,

Bir əli də ayağında saqinin.

Qurbani der: Gözüm yaşı töküldü,
Həzrət Əli o əmrədə vəkildi,
Rizə-rizə oldu, qılıma çəkildi,
Qara bağrim biçağında saqinin.

(səh. 137)

QM-65 və **AD-72**-də ilk misra: *Başına döndüyüm alagöz Pəri!*

İR variantı:

Başına döndüyüm alagöz Pəri,
İşin qurmuş otağında saqinin.
Çahar iqlim bir-birinə vurulu,
Qanlar oynar buxağında saqinin.

Ayılən gün bir-birinə çatılı,
Sevdiciyim yağa, bala qatılı.
Doğram-doğram olub məzə tutulu,
Qara bağrim biçağında saqinin.

Qurban deyər: Bu dərd məndə qalınca,
Canım çıxdı yar xətrim alınca,
Payız gecələri səhər olunca,
Çeşmim yağı çıraqında saqinin.

50. Qal olu

ƏA-83; səh. 48.

QM-61-də ilk bəndin 3-cü misrası: *Səni bir bəlayə giriftar
eylər.* II bəndin ilk misrası: *Qırıqlar məclisində söylənir adım.* 3
və 4-cü misralar: *Su yerinə qan içici cəlladım, Bilmək olmaz,
üryan qılınc dal olu.* III bənd:

Camalda Yusifsən ibni Yəqubun,
Aləmə şəms olub hüsnü həbibin.
Ala gözlü, şirin sözlü məhbubun
Zənəxdanı dörd şöləli xal olu.

Son bənd:

Günəş nə yandırıb, qəmər nə yaxar,
Qətrələr oynayıb ümməna axar,
Qurbani der: Kim şahına kəc baxar,
Onun kamalına tez zaval olu.

(səh. 160-161)

QM-65-də ilk bəndin son misraları:

Səni min bəlaya giriftar elər,
Bilmək olmaz, qəbzəsində əl olu.

QM-65-də qosmanın Qazax və Tovuzdan toplanmış bir variantı da verilmişdir. Üçbəndlə bu variant **ƏA-83**-ə çox uyğundur. I bəndin son misrası: *Bilmək olmaz, qəmzəsində əl olu.*

Qoşma ilk dəfə **SM-28**-də verilmişdir. **ƏA-83** bu variantla eynidir. Bir neçə söz dəyişdirilmiş, III bənd əlavə edilmişdir.

Bu variant **SM-35**-də də təkrar edilmişdir. Yalnız II bəndin son misrası dəyişdirilmişdir: *Sağ əlində əlif qəddim dal olu.* Həm də rədif «olu» şəklinə salınmışdır:

Bu variant olduğu kimi **AD-72**-yə daxil edilmişdir (səh.26).

İP-də variantı:

Dedim, könül, sevmə xublar xubunu,
Onun hər tuyində min-min qan olu.
Demək olmaz, səni salar bəlayə,
Demək olmaz, qəmzəsində əl olu.

Hüsnü Yusifdi, camalı Züleyxa,
Cahanda günəşdi o məh camalın.
Bir uzun boylu, bir sona məhbubun

Zənəxdanı dörd şöləli xal olu.

Səlmi rəvan tək hər yana axar,
Keçən aşiqləri zindana tökər,
Qurbani der: Hər kim şaha kəc baxar,
Onun kəm ağlına tez zaval olu.

Göründüyü kimi, variant çox qüsurludur.

51. Bidad eylədim

SM-28; səh. 133-134.

Bu variant **SM-35** və **AD-72**-də də olduğu kimi verilmişdir.
AD-72-də son bəndin 2-ci misrası: *Seyrağıblar həm sağında, solunda.*

QM-61-də:

Qəm əlindən sinə yırtdım, baş açdım,
Hicr əlindən dadü bidad eylədim.
Özüm öz əlimlə yıldım evimi,
Müddəilər evin abad eylədim.

Tökmi-həsrət sinəm üstə əkdirdim,
Gözümün yaşıyla bəhrə yetirdim.
Cəfa çekdim, dərd xırmanı götürdüm,
Onun adın töhmətabad eylədim.

Gözlərimdən zərrə-zərrə yaş kəsdim,
Yar yolunda üz döşədim, baş kəsdim.
Şirin sevdim, Fərhad kimi daş kəsdim,
Onu Bisütunda abad eylədim.

Gözəllər yiğilmiş sağü solunda,
Fələk məni qoymuş min dərd əlində,
Qurbani der: Bivəfalar yolunda
Heyf, cavan ömrüm bərbəd eylədim.

(səh. 151)

QM-65-də son bəndin ilk misrası: *Mələklər yığılmış sağü solunda*. 3-cü misra: *Qurbani der: Bivəfa yar yolunda...*

ƏA-83-də **SM-28**-dəki variantdır, müəllif **QM-61**-dəki II bəndi də əlavə etmişdir.

MS-də:

Ayaq alar bicadınan, dadınan,
Yar, qapında dadü bidad eylədim.
Özüm öz əlimlə yıldım evimi,
Müddəilər könlünü şad eylədim.

Gözlərimdən qətrə-qətrə yaş kəsdim,
Üz döşədim, yar yolunda baş kəsdim.
Şirin sevdim, Bisütunda daş kəsdim,
Şahzadə adımı Fərhad eylədim.

Şahzadələr şahın dutub qolunda,
Şairlər oxuyar sağü solunda.
Qurbaniyəm, bivəfa yar yolunda,
Heyf, cavan ömürm bərbəd eylədim.

52. Məndən

SM-28; səh. 134.

Eyni şəkildə **SM-35**-də də çap edilmişdir.

QM-61-də variansi:

Duran dağlar, sənlə həmdərd olmaram,
Dağlar, əsirgədin qarı da məndən!
Seyraigibin tənə-tənə sözləri
Vurdu cüda saldı yarı da məndən!

Bu köynəyin, bu yaxası, bu bağlı,
Bu sinəmin bu düyüünü, bu dağı.
Bağban idim, mən becərdim bu bağlı.

Bağban əsirgədi narı da məndən!

Bu dünya dediyin bir boş ələkdi,
Haqqın min bir adı dildə gərəkdi.
Qurbanı der: Çərxi dönəmiş fələkdi,
Cəbr ilə ayırdı yarı da məndən.

(səh.185)

QM-65-də son misra: *Cəbr ilə ayrıldı Pəri də məndən.*

Aşiq Hüseyin Şəmkirlinin qoşmaları içərisində də eyni rədifli qoşma vardır. Həmin qoşmanın I, II bəndləri Qurbanının qoşmasının **QM-65** variantı ilə çox uyğundur (b a x: «Azərbaycan aşıqları və el şairləri», I c., 1983, səh.305-306). Görünür, Şəmkirlinin də belə bir qoşması olmuş (son bənd bunu təsdiq edir) və aşıqlar həmin qoşmaların bəndlərini qarışdırmışlar.

53. Qal indi

QM-61; səh. 136.

ƏA-83-də eyni variantdır. Son misra: *Ağla, canan deyib ağla, qal indi!*

«Azərbaycan aşıqları və el şairləri» (I c., səh. 107-108) kitabında Xəstə Qasımın qoşmaları içərisində verilmiş «Qal indi» qoşması Qurbanının bu şeirinin bir variantı kimidir:

Obalarımız səf-səf olub yüklenir,
Başı ala qarlı dağlar, qal indi!
Biz içmədik abi-kövsər suyundan,
Soyuq sular, tər bulaqlar, qal indi!

Bivəfasan, heç görmədin vəfan, yar!
Tifil ikən çox çəkmişəm cəfan, yar!
Mən ölündə kimlər sürər səfan, yar!?
Fərş döşənmiş ağ otaqlar, qal indi!

Bivəfasan, vəfan yoxdu dünyada,
Aşnanın srrini verərsən yada,
Şamamanı dərdirirsən xoryada,
Səbzə-bostan, sarı tağlar, qal indi!

Xəstə Qasım, tamam oldu sözlərim,
Eşq ucundan kabab oldu gözlərim,
Qərib yerdə, yad ölkədə gözlərim,
Vətən deyib aqla, aqlar qal indi!

Qurbaninin şeirində dağlara ardıcıl müraciət var, dağların vəfəsizliğinden söhbət gedir, bu variantda isə birdən-birə obyekt dəyişir və aşiq sevgilisinin vəfəsizliğinden gileyənir. Qurbanı özünün vətəndən, dağlardan ayrı düşdüyüünü qeyd edir, burada isə obaların «səf-səf olub» köcməsindən danışılır. Görünür, Xəstə Qasımin da eyni rədifli şeiri olmuş, lakin aşıqlar onu olduğu kimi mühafizə edə bilməmiş və Qurbanının şeiri ilə qarışdırılmışlar.

54. Qaldı

Aşiq Məsim Səfərovdan yazıya alınmışdır.

55. Mənim

SM-27; səh. 230.

QM-61-də:

Mürşidi-kamilim, şah oğlu şahim,
Bir ərzim var qullığıuna, şah, mənim.
Əziz başın üçün oxu naməmi,
Agah ol halımdan gahbagah mənim.

Yığılıban bir araya gəldilər,
Şirin canım eşq oduna saldılar,

Döydülər, söydülər, yarı aldılar,
Axitdılər göz yaşım billah mənim.

Dərin-dərin dəryalara boyladı,
Xəncər alıb qara bağın teylədi.
Oğlu ölmüş vəzir qəza eylədi,
Getməz damağımdan dudi-ah mənim.
Talib olan dərsin alar pirindən,
Qəvvəs olan dürr götürər dərindən.
Gözü yaşlı keçdim Xudafərindən,
Yüküm oldu qəmü hicran, ah mənim.

Oxuyur bülbüllər, budu gəldi yaz,
Qurbaninin canı yolunda niyaz.
Sərim sədağadı, üzüm payəndaz,
Candan qeyri yoxdu bir mətah mənim.

(səh. 187)

QM-65-də I bənd:

Mürşüdü-kamilim, Şix oğlu Şahım,
Bir ərzim var qulluğuna, şah, mənim.
On bir aydı sər tövləndə bəklədim,
Olsana dərdimə bir agah mənim.

(səh. 69-70)

AH-65-də:

Mürşidi-kamilim, Şix oğlu Şahım,
Bir ərzim var qulluğuna, şah, mənim!
Oxu ərizəmi, bil sən dərdimi,
Dərdimdən olginan bir agah mənim.

Bir ah çəkdim, gəldi ahım dərindən,
Ağlim, huşum oynar, keçər sərimdən,

Körpü düşdü, keçdim Xudafirindən,
Mürşüdüməsən, yetir dərməna məni.

Yay olanda gün əritməz qarımı,
Mən sənə bağlıdım ümidvarımı,
Əlimdən aldılar Pəri yarımı,
Mürşüdüməsən, yetir yarıma məni!

AH-65-də bu variantın 3-cü bəndindən əvvəl bir bəndlilik
başqa bir qoşma verilmişdir:

Qış gedibən, yaz ayları gələndə,
Dağlar damanından qar istər könül.
Huri, pəri, mələkləri görəndə,
Xəstəyəm, onlardan nar istər könül.

(səh. 96)

Ümumən, bu bəndlər çox pozuqdur.

QM-65-də Qazax və Tovuzdan toplanmış variant:

Ay mürşidim, kamim, dinim, imanım,
Bir ərzim var qulluğuna, şah, mənim.
Səndən qeyri kimə gəlir gümanım?
Olmursan dərdimdən bir agah mənim.

Aşıq odu məşuqunu istəyə,
Təbib gərək dərman etsin xəstəyə;
On bir aydı sər toylanda xəstəyəm,
Yetmirsən dərdimə gahbagah mənim.

Bir ah çəkdir, ahım gəldi dərindən,
Ağlım, huşum oynar, gedər sərimdən.
Körpü düşdü, keçdim Xudafərindən,
Bundan qeyr-əz yoxdu bir mətah mənim.

İxlas kəmərini qurşadılar belimə,

Həqiqətdən su bağlandı gölümə,
Mərifətdən bir yol düşdü əlimə,
Düşübü əlimə doğru rah mənim.

Əli dedim, əleyindən ələndim,
Bəli dedim, bələyinə bələndim.
Yeri, göyü yaradandan diləndim,
Düşübü əlimə bir mətah mənim.

Qurbaniyəm, dedim deyib ağlıyam,
Fələyin əlindən sinədağlıyam,
Qaradağlı Mirzalı xan oğluyam,
Yetiş köməyimə, gözəl şah, mənim!

(səh. 304)

XIX əsrin sonlarına aid bir cüngdə (hicri 1313, miladi 1894)
– RƏİ, cüng 113, A-221/539 – şeirin iki bəndi qeydə alınmışdır:

Şair olan dərsin alır pirindən,
Baş açmadım seyrağının sırrindən,
Qolubağlı keçdim Xudafirindən,
Üzüm gülməz, heç açılmaz, ah, mənim.

Qurbani der: Bahar olur, gəlir yaz,
Göllərdə üzüsür ördək ilə qaz.
Sərim təvəlladır, yüzüm payəndaz,
Yoxdur bundan qeyr-əz bir mətah mənim.

(səh.85b)

ƏS-də:

Mürşüdüm, kamilim, dinim, imanım,
Bir ərzim var qulluğuna, şah, mənim.
On bir aydı sər tövlənə bəklərəm,
Agah ol dərdimə, qibləgah, mənim.

Heç bilmirəm, nə xəyala daldılar,
Könlüm evin zülmətlərə saldılar,
Döydülər, söydülər, yarımla aldılar,
Keçmədi əlimə doğru, şah, mənim.

Abdal olan dərsin oxur dərindən,
Qəvvas olan ləli seçər düründən,
Gözü yaşlı keçdim Xudafərindən,
İşim oldu qəmü hicran, ah mənim.

Ötüşür bülbüllər, budu, gəldi yaz,
Qurbaninin canı yolunda niyaz.
Sərim sadaqadır, üzüm payəndaz,
Yoxdur bundan qeyri bir mətah mənim.

56. Gəlmişəm

QM-61; səh. 188.

Aşıq Məsim Səfərovdan aldığımız variant:

Məşəqqət dağlardan, uzaq yollardan,
Əlbəttə ki, bir murada gəlmişəm.
Eşqin sitəmindən, çərxin əlindən,
Bir şahım var, ona dada gəlmişəm.

Fərağət otaqda otduğum yerdə,
Oxuyub mətləbə yetdiyim yerdə,
Bir şirin yuxuda yatdığını yerdə,
İçiriblər mana bada, gəlmişəm.

Tərk olmuşam vətənimdən, elimdən,
Bülbül idim, ayrı düşdüm gülümdən,
Qurbaniyəm, Qara vəzir əlindən,
Şah oğluna şikayətə gəlmişəm.

ƏS-də:

Məşəqqət dağlardan, uzaq yollardan,
Aşıb-aşıb bir murada gedirəm.
Pərvanə tək dolanıram şamlara,
Səməndər tək yana-yana gedirəm.

Beləmi olur qəriblərin güzarı,
Günü-gündən artır dərdi, azarı,
Aldılar əlimdən gülüzlü yarı,
Bir şahım var, ona dada gedirəm.

Şeyda bülbüł əl götürməz gülündən,
Sonalar xəcildir siyah telindən.
Qurbaniyəm, Qara vəzir əlindən,
Şah oğluna şikayətə gedirəm.

Göründüyü kimi, bu variantda rədif də fərqlidir.
Aşiq Əhməd Sadaxlıdan aldığımız başqa bir variantda
qoşma dastana daha çox uyğunlaşdırılmış və deyişmə şəklinə
salınmışdır:

Q u r b a n i

Məşəqqət dağlardan, ayaz gecədən,
Mən aşiqəm, bir murada gedirəm.
Eşqin sitəmindən, dövran əlindən,
Halim olubdur ziyada, gedirəm.

A n a s i

Məşəqqət dağlardan, uzaq yollardan,
Aşıbgınan bir murada gedirsən.
Dolanırsan pərvanə tək şamları,
Səməndər tək yana-yana gedirsən.

Q u r b a n i

Fərağət-fərağət otduğum yerdə,
Oxuyub elmimə çatdığını yerdə,
Aləmi-röyada yatdığını yerdə,
İçiriblər mana badə, gedirəm.

A n a s i

Sidqnən çağrarsan: ya Şahi-Heydər!
Düldülün sahibi Ağeyi-Qənbər!
Üstündə yar olsun saqiyi-kövsər,
Sana içiribdi badə, gedirsən.

Q u r b a n i

Qurbaninin budu sənə düz sözü,
Yerin çiçəyidi, göyün ulduzu,
Gəncə şəhərində Ziyad xan qızı,
Pəri kimi növcavana gedirəm.

A n a s i

Dağların başından əksik olmaz qar,
Sən gəlinçə mən çekərəm intizar.
Sana dua etsin anan Növbahar,
Eləsin yolunu cada, gedirsən.

57. Dönübü

SM-28; səh. 136.

QM-61-də eyni variantdır. Yalnız son bəndin ilk misraları:

Biz də qonaq olduq varlı Osmana,

Yunis tək lap daldıq qərqı-ümmana.

(səh.185-186)

ƏA-83-də II bənd düşüb. Son bəndin 2-ci misrası: *Yunis tək mat qaldıq bəhri-ümmana.*

58. Ayrı

QM-61; səh. 154-155.

HƏ-29-da:

Qərib bülbül fəğan eylər, dad eylər,
Bir gülrüxsar yasəməndən ayrı.
Ağılim başından oldu tağayı,
Şəhlayı ayrılmaz çəməndən ayrı.
Sənin dost yolunda verməyə başın var,
Bir sözün deməyə sirdaşın var,
Sənin elin, günün, qardaşın var,
Mənim bir kəsim yox, yar, səndən ayrı.

Aşıq Qurbanam, bil, axır zamandır,
Yardan ayrılan halim yamandır,
Sənin sinən mənə dindir, imandır,
Sənsiz ölüm necə vətəndən ayrı?

Aşıq Məsim Səfərovdan aldığımız variant da bu variant kimi
çox pozuqdur:

Səbahı bülbüllər eyləyər fəğan,
O sarı güllərin səməndən ayrı.
Nicat verməz qoncasını görməyə,
Tab etməz şəqaiq çəməndən ayrı.

Sənin boy içində boydaşların var,
Sir sözün deməyə sirdaşların var,
Elin var, günün var, qardaşların var,
Yox mənim kimsənəm, yar, səndən ayrı.

Bu vaxtında ixtilata dəm olmaz,
Müsaib ölməsə, ömür kəm olmaz.
Ağıl başdan getdi, daha cəm olmaz,
Üzündə telləri əsəndən ayrı.

Qurbani der: Dünya aman-amandı,
Ayrılıram yardan, cana sitamdı,
Bu gün ayrılıqdı, axır zamandı,
Qorxuram ki, düşəm, yar, səndən ayrı.

59. Ellərə doğru

ƏA-83; sah. 40.

QM-61-də:

Uçdu, köç eylədi könül karvanı,
Mayalar düzülüb yollara doğru.
Naşı ovçu kəsib ov bərəsini,
Marallar sayışır çöllərə doğru.

Alçalsın dağların, görülsün köçü,
Cənnəti-məvadı qoynunun içi,
Müəttər zülfələri, müsəlsəl saçı,
Hərdəm şitab eylər bellərə doğru.

Sevdiyimin iyid imiş atası,
Əskik olmaz qoç iyidin xatası,
Qaşı kaman, sinə onun butası,
Qatı yay çəkilir qollara doğru.

Bağçalarda qurudulur barama,
Naşı təbib mərhəm eylər yarama,
Dedim, Pərim, zülfərini darama,
Könül gəştə çıxar xallara doğru.

Qurbaniyəm, naləm yandırır daşı,
Üstümə gəlməsin təbibi-naşı,
Ümmanna dönübdü gözümüzün yaşı,
Qalxıban axışır sellərə doğru.

(səh.182-183)

QM-65-də II bəndin son misrası: *Marallar ürküşüb göllərə doğru.* III bəndin 2-ci misrası: *Əskik olmaz heç iyidin xatası.* (səh. 64)

AD-72-də eyni variantdır. II bəndin I-ci misrası: *Səhərdən yüklenir nazlımin köçü.* (səh. 27)

Hə-29-da:

Bu gün könül karvanı köç eyləmiş,
Qəflələr yetişir yollara doğru.
Naşı avğı kəsmiş av bərəsini,
Marallar səkişir çallara doğru.
Hayif, yoxdur söyüdüğümün atası,
Əysik olmaz qoç iyidin xatası,
Qaşı yaydı, sənəm onun butası,
Qatı yay gürz istər qollara doğru.

Alçaq olsun dağın, görünsün köcün,
Cənnətülməvadır, yar, qoynun içi,
Əbrişim tellərin, müsəlsəl saçın,
Hərdəm səcdə qılır bellərə doğru.

Qurbani yandırar dağınan daşı,
Üstümə gəlməsin təbibi-naşı.
Abi-neysan olsa çeşmimin yaşı,
Qarışar dəryaya sellərə doğru.

(səh. 4)

İsmayıllı Hikmətin «Azərbaycan ədəbiyyatı tarixi» (c. I, Bakı, Azərnəşr, 1928) kitabında əsas varianta çox yaxın bir variant çap olunmuşdur (səh. 39-40). II bəndin son misrası: *Hərdəm*

şeyda qılır bellərə doğru. III bəndin 3-cü misrası: Qaşın kaman, sənəm onun təbəsi.

ƏS-də:

Könül qalxdı, köç eylədi karvanım,
Yüklənib barxanam yollara doğru.
Naşı ovçu kəsib ov bərəsini,
Sayışır marallar çöllərə doğru.

Əyilsin dağları, görünsün köçü,
Cənnətülməvadır, yar, qoynun içi.
Əbrişim telləri, sürmeyi saçı,
Hərdən şeyda qılır bellərə doğru.

Qurbaniyəm, ahım yandırır daşı,
Üstümə gəlməsin təbibi-naşı,
Ümmanna qarışsın gözümün yaşı,
Axıban qarışsın sellərə doğru.

60. Oyada məni

QM-61; səh. 175.

QM-65, AD-72 və ƏA-82-də eyni variantdır.

QM-65-də son misra: *Baxışı yandırar ay oda məni.* **ƏA-83-də** son misra: *Baxışı yandırar ay o da məni.*

61. Dar olmaz

QM-61; səh. 166-167.

SM-27-də:

Qəm çəkmə bu qədər, divanə könül,
Həmişə ruzigar böylə dar olmaz.
On bir ay çəkəsən zimistan qəhrin,
Necə güldür çevrəsində xar olmaz.

Hər adam öz yerində durub-oturmaz,

Ağlin zaye verməz, fəhmin itirməz.
İgidlər könlünə şikvə gətirməz,
Necə dağdır quzeyində qar olmaz!

Siyah zülfü darağ ilə dara gör!
Öz könlünü öz dərdinə dara gör!
Qurbani der: Bir neçəsin dara gör!
Özgə bağda belə heyva, nar olmaz!

(səh. 230-231)

Aşıq İsfəndiyar Rüstəmovdan aldığımız variant:

Ağlama, ağlama, qəm yemə, könlüm,
Həmişə ruzigar böylə dar olmaz.
Doqquz ayda çəkdim zimistan qəhrin,
Əsil gülün meynəsində xar omlaz!

Gözəl şahdan bizə qəzəb olmasa,
Damın ataşından əzab olmasa,
Ortalıqda çuğul-kəzzab olmasa,
Dünya bərhəm yeyüb, inqilab olmaz.

Sənsən Qurbaninin gülüzlü yarı,
Qürbət eldə qalsa, artar əzabı,
Sağ olsun dünyada telli Nigarı,
Bir mən ölməyinən el xarab olmaz!

ƏS-də:

Qəm çəkmə, qəm çəkmə, divanə könül,
Həmişə ruzigar beylə dar olmaz.
Doqquz ay çəkmişəm zimistan dağın,
Əsil gülün çövrəsində xar olmaz.

Gözəl şahdan mana qəzəb olmasa,
Dami-atəşindən əzab olmasa,
Ortalıqda çuğul gəzməsə, olmasa,

Dünya rəhbər olar, inqilab olmaz.

Sənsən Qurbaninin vəfali yarı,
Səndən qeyri yoxdu bir umudvari,
Sağ olsun dünyada Telli Niyarı,
Bir mən ölməginən el xarab olmaz.

62. Tapılmaz

ƏA-83; səh. 52-53.

63. Canım hey

QM-61; səh. 149.

Aşiq Məsim Səfərovdan aldığımız variant:

Ellər getdi yaylasına yayladı,
Bayqu tək viranda qalan mən oldum.
Çaylar coşqun oldu, yollar işləməz,
Qəvvas tək dəryaya dalan mən oldum.
Dedim, könül, gəl en eşqin atından,
Heç xəbərin yoxdu intizarından,
On altı dilbərin ol həsrətindən,
Məh kimi saralıb solan mən oldum.

Qurbani, əngəbut tək canın asmando,
Canan hayandadı, can da o yanda,
Yəqub kimi çox ağladım Kənanda,
Yusif tək zindanda qalan mən oldum.

64. Alma

QM-61; səh. 171.

QM-65-də qoşmanın Tovuz variantı:

Üç ay yaydan gedib, payız gələndə
Məst olub sığışmaz budağa alma.
Lalə, bənəfşədən artıq deyilsən,
Versin ay hüsнünə qadağa, alma!

Çiçəklərin açar yazlar, baharlar,
Gözəllik nişanı tamam səndə var.
Danəsi xirdaca, özü güllü nar,
Düzəyim birbəbir otağa alma!

Biçara Qurbani bağrin əzərsən,
Mən dözən sitəmə sən də dözərsən,
Adətindi, əldən-ələ gəzərsən,
Yoxdu sana qoruq, qadağa, alma!

Aşiq İsfəndiyar Rüstəmovdan aldığıımız variant:

Üç ay yayı keçib, payız olanda
Məst olub sığınmaz bu tağa alma.
Lalədən, qönçədən artıq deyilsən,
Versənə nöhsünə qadağa, alma!

Səni yaradıbdı Cəlilü Cabbar,
Hüsнün kitabında olsan kirdigar,
Özü xirdacadır, dənəsi gülnar,
Narınan düzdürüm otağa alma.

Sən ki Qurbanının canın üzərsən,
Qaşların oynadıb, gözün süzərsən,
Adətindir, əldən-ələ gəzərsən,
Yoxdu sana qoruq-qadağa, alma!

65. Görməsin

QM-61; səh. 162.

ƏA-83-də I bəndin 3-cü misrası: *Kaş öləydim bu günlərə qalınca.* Son bəndin 2-ci misrası: *Ah, necə vətəndən oldum dərbədər!*

66. Gülərmış

ƏA-83; səh. 50.

67. Dolanım

AH-65; səh. 309.

68. Gərək

HƏ-29; səh. 3.

69. İmdi

SM-35; səh. 219.

SM-28-də:

Tərif etdiyin ol səmənd atın
Kəlləmənqo tutub, yamandır imdi.
Nalı, mixi tökülüb, çox pis gündədir,
Ay Nuru bəy, bir ölü siçandır imdi.

Ariq çıxıb qışdan, irilməsi yoxdur,
Noxtalanıb bir yerə çəkilməsi yoxdur.
Çoxdanın ölüsdür, dirilməsi yoxdur,
Bir dəri, bir sümük, palandır imdi.

Qarğıa-quzğun edib cəmdəyin yara,
Üç mildən qalıbdır dişlər ağara,
Umsuğ etdin məni, qoydun avara,

Dedim, yəqin, bir şir, aslandır imdi.

Yaş gönün duzlayıb satmışam pula,
Əvvəlki qaydada düşmüşəm yola.
Dedim dostluqda bircə nə ola,
Qoymuyasan, könlüm virandır imdi.

Nə bilim, belə də nəhs olur məgər!
Düş yola gəzgilən hər şamü səhər,
Qurbani, sevdiyin atdırsa əgər,
Söylə ki, at yerişli Qurbanıdır imdi.

QM-61-də ilk bəndin 2-ci misrası: *Kəlləmənqo tutub yaş-mändi indi*. I bəndin 4-cü misrası: *Ayğırın bir ölü siçandrı indi*. II bəndin ilk misraları:

Arix çıxıb qışdan, ayrılması yox,
Noxtalanıb yerə çəkilməsi yox.

IV bəndin son misrası: *Qoymusan könlümü bicandır indi*.

AD-72-də II bəndin ilk misrası: *Arix çıxıb qışdan, ayrılması yox*.

ƏA-83-də I bəndin son misrası: *Ayğırın bir ölü siçandi indi*.
Son bəndin ilk misrası: *Nə bilim, belə də nəfs olur məgər?*

QM-61, AD-72 və **ƏA-83**-də son misra: *Söylə, at yerişli qurbanı indi*.

70. Bəhanədir bu

SM-28; səh. 132.

QM-61-də I bəndin 3-cü misrası: *Dedim: Bir nəzər sal aşiq halına*.

Burada qafiyələr *budu, sudu, ged* şəklindədir.

ƏA-83-də ilk misra: *Dedim: Dilbər, getmə bir də danışaq*.
IV bəndin 3-cü misrası: *Dedim: Cavan ömrüm çürüyüb budu*.
Son bəndin ilk misrası: *Dedim: Qurbanıyəm yarın adına*.

71. Deyibdir

RƏİ, 1775-ci ilə aid cüng 75, B-2692/3646, səh. 11a.
Başqa bir cüngdə:

Cəbinin təcəlla, cəmalın məzhər,
Küll-şeyün halik – Allah deyibdir,
İki qabe-qövsün, qürrətüleynin
Bilmənəm qanıma nə susayıbdır!

Sənin üçün gəldi ərşि-əladan,
Getdi xəbər gətdi qülhüvəyyadan,
Camalın təfsirin ta sürəyyadan
Ay şuxun eyləyib, gün ilğayıbdır.

Ey vilayət tacı, kərəmin kanı,
Sənsən bu dünyanın darül-əmanı,
Qurbani, bəşərsən, həddini tanı,
Məlayik yüzünə durmaq ayıbdır.

(RƏİ, cüng 103, B-1327/3900)

Azərb. SSR MDƏİL, fond №533, siyahı 1, saxlama vahidi
63, səh. 203-də şeirin variantı:

Cəbinin təcəllası, camalında sər,
Aləm küll-şeyün – Allah deyibdir.
İki qabe-qövsi qürrətüleyn,
Bilməzəm qanıma nə susayıbdır.

Getdi vəhy gətirdi rəbbülaləmdən,
Tahir peyğəmbərdən, dürri-kəlamdan,
Xəttat xətt çəkəndə dammış qələmdən,
Görən deyər: xaldır, nə əcayıbdır!

Cəmalın göründü qəsri-həyadan,
Ərşdən nida gəldi, qülhüvəyyadan,
Mən səni sevmışəm heyyü həyadan,
Ay şövqün eyliüb, gün ilgayıbdır.

Səndə vardır bu aləmin hikməti,
Onunçun eylərlər sana hörməti.
Dürrü zəbərcətdən abi-rehləti...
Sədəfli... nə qucayıbdır!

Başına döndüyüm, yaradan qəni,
Axırat mülkünə darüləməni,
Qurbani, bəşərsən, həddini tanı,
Mələklər yüzünə durmaq ayıbdır.

QM-61-də.

I v a r i a n t:

Cəbinin təcəlla, camalın günəş,
Külliş şeyin halillah deyibdi.
İki qabi-qovsun qürrətəl-eyni,
Bilmirəm qanıma nə susayıbdı?

Təbəssüm eyləyir hərdən nazənin,
Mərifət anladıb mənasın bilin.
Ya müşk-ənbərdi siyah kakılın,
Ya şəbi-yeldadı, ya rəqaibdi.

Elmin mədənisən, kərəmin kanı,
Sənsən bu dünyanın dari-imanı,
Qurbani, bəsdi gəl, həddini tanı,
Məlaik üzünə durma, ayıbdı!

(səh. 143)

II v a r i a n t:

Ruyin təcəlladır, camalın günəş,
Külli malə, külli şalə deyibdir.
İki qaşı, gözü, qurrətil-eynin,
Görəsən qanıma nə susayıbdır?!

O kim idi, gəldi ərşि qələmdən,
Mana bir xəbər ver dürrü kəlamdan.
Xətt-xətt çəkəndə damdı qələmdən,
Sinəndəki xaldı, nə əcaibdi!

(səh. 189)

QM-65-də **QM-61**-dəki birinci variant saxlanmışdır. II bəndin 2-ci misrası: *Mərifət anlayıb, mənasın bilin*. Son bəndin 3-cü misrası: *Qurbanı, bəsdi, sən həddini tanı* (səh. 26).

72. Handadı

SM-28; səh. 134-135.

SM-35-də eyni variantdır (səh. 227)

QM-61-də:

İbtida eyləyib girdim meydana,
Aşıqlar ustadı görün handadı?
Pünhani dərdlərim çoxdu canımda,
Dürrü gövhərlərim hansı kandadı?
Nazlı yar əlindən sinəsi dağam,
Sürrəya tək yatmamışam, oyağam,
Şahindən aylığam, qazdan sayıgam,
Bu çeşmim gözləyir sübhi-dandadı.

Mana badə verib içmişəm vəli,
O nə ki buyurub, demişəm bəli.
Qurbaninin fikri-zikri, xəyalı
Axır ki, mətləbi Pəri xandadı.

(səh. 137)

QM-65-də **QM-61**-dəki variantdır. II bəndin son misrası: *Dü çeşmim gözləyir, şübhü dandadı.* Son bəndin ilk misrası da fərqlidir.

AH-65-də:

İbtidada qədəm basdı məclisə,
Ustadlar ustadı görüm handadı.
O qızın dərd-səri çoxdu canımda,
Göhrəli sözlərim hələ kandadı.

Həzrət Əli verdi mənə badəni,
Canıma saldılar qovğanı, qanı,
Qurbaninin fikri, zikri, xəyalı,
Deyə bilməm yenə Pəri xandadı.

(səh. 91)

QM-65-də Gəncədən toplanmış variant:

İbtida qədəmi basdım məclisə,
Aşıqlar ustadı görüm handadı?
Onun dərdi, qəmi çoxdu canımda,
Gövhərli sözlərim hələ xandadı.

Şahin-şonqar bir tərlana səyyadam,
Dövrəsində dolanıram dəmadəm.
Gəncə şəhərində mənim iradəm,
Bilmirəm ki, qismət nə məkandadı.
Mana badə verib həzrəti Əli,
Nə buyurubsa da, demişəm, – bəli.
Qurbaninin fikri, zikri, xəyalı,
Axırı mətləbim Pəri xandadı.

(səh. 295)

«Qoşmalar» (1928) kitabındaki variant **SM-28**-ə uyğundur.
İkinci bəndi:

Nazlı yar əlindən nə sinədağam,
Bərk yuxuya dalmamışam, oyağam.
Yar nə qədər yaşayır, mən də sağam,
Dü çəşmim gözləyir sübhü dandadı.

Son bəndin 2-ci misrası: *Sailə bağışla dövləti, malı.* Son misra: *Gecə-gündüz butam Pəri xandadı.*

73. **Şah**

SM-35; səh. 217.

QM-65-də:

Yerlə göy yoxkən bir nəzər qıldı,
Əritdi gövhəri, dürr eylədi şah...
Yox yerdən aləmi bərqərar etdi,
Cismini qəndildə nur eylədi şah.

Gətirdi kəlamı cümlə cahana,
Qırxları göstərdi əhli-ürfana,
Peyğəmbər xitabın gətdi dəhana,
Həbibin söhbətin şur eylədi şah.

Dirili Qurbani, götür, din indi!
Boynundadır məhəbbətin kəməndi,
Dərya üstə oynadırdı səməndi,
Özün Cəbrayıla pər eylədi şah!

(səh. 22-
23)

«Şah» rədifli bu qoşma RƏİ-də mühafizə olunan bir cüngdə (cüng 108, B-1335/10541, səh. 3b) qeydə alınmışdır. Təqribən XIX əsrə aid olan bu cüngdəki variant S.Mümtazın yazıya aldığı ilə tam uyğundur. Əslində, həmin variant ilkin mənbə hesab oluna bilər.

74. Zülfün

QM-65; səh. 35-36.

QM-61-də:

Bu gündüzün mehri, gecə vəkili,
Qüdrət üçün sirri-ilahi zülfün!
Uca tutan gedər həşri-behiştə,
Möminlərin püştü-pənahı zülfün!

Şəmsi mat elədi camalın şövqi,
Səni görçək artdı qəmərin zövqi,
Göydə mələklərin səndən yox fərqi,
Nurdan sana çəkmiş kəlahi zülfün!

Qurbani deyər ki, yuxudan oyan,
Mənə bir adını etginən bəyan.
Sərasər yazılıb ayeyi-Quran,
Katiblər şərhidi, ənəhəri zülfün.

(səh. 153)

MN-də:

Gənc üzün mehrabı, sinən məkanı,
Tökülüb çarsıdan küləhi zülfün.
Üzün görən yəqin gedər behiştə,
Azad eylər yüz min günahı zülfün.

Qaşların qaradı, gözlərin qəmbər,
Zülfün buyi qoxur müşk ilə ənbər.
Xalların türəssi məscidü mənbər,
Nurdan sərrafidi küləhi zülfün.

Qurbani, yatıbsan qəflətdən oyan,
Yarın gizli sirrin eylədin bəyan.
Surədə yasındı, ayədə Quran,
Möminlərin püştü, pənahı zülfün.

75. Pərim

QM-61; səh. 183, 193.

QM-61-də iki müxtəlif şeir kimi yazıya alınmışdır. Eyni şeirlər olduğu üçün birincinin son bəndi ilə ikincinin əvvəlki üç bəndini birləşdirib bir şeir kimi verdik. Birinci şeirdən ixtisar olunan bəndlər:

Özü xoş sıfətdi, adı xoş nişan,
Yeriyir qabaqca Mikayıl, Pərim!
Fəriştə zülfərin tarımar olmuş,
Açılıb gərdəndən həmayıl, Pərim!

Qapına gəlmışəm, sayılan, sayılı,
Haq verən paylara mən oldum qayıł,
Qızıl qıtmığından tökdür həmayıl,
Dünya olsun sana naqail, Pərim!

İkinci şeirdən ixtisar olunmuş son bənd:

Qurbani girişmiş, meydanın dərin,
Oxuyanlar bilir dəryanın dürün,
Bir qıya baxanda yandırıdı pərin,
Yetmiş min il qaldı Cəbrayıl, Pəri.

Bu şeirlər müəyyən dəyişikliklə **QM-65**-də də verilmişdir (səh. 65, 74).

Birinci şeirdə dəyişiklik. I bəndin son misrası: *Asılıb gərdəndən həmayıl, Pərim!* Son bəndin 2-ci misrası: *Dərviş bilər xırqə nədi, dəri nə.*

İkinci şeirdə rədif dəyişmiş və düzgün olaraq «Pərim» şəklinə salınmışdır. İlk misrada «atın» sözü «adın» şəklində düzəldilmişdir. II bəndin ilk misrası: *Özün naseh, kələməndi imamət.* III bəndin ilk misrası: *Mənim səndən qeyri heç bir yarım yox.*

4-cü misra: *Canü baş yoluna ha qail, Pərim!* Son bəndin ilk misrası: *Qurbani, girişmişən, meydanın dərin.* 3-cü misra: *Bir qıya baxanda yandırı pərin.*

AD-72 və **ƏA-83**-də üçbəndləşmiş şeir verilmişdir.

76. Yetişdim

QM-61; səh. 177.

II bəndin ilk iki misrası «Pəri» şerinin III bəndində təkrar olunur, lakin mətnlə o qədər də uyuşmur. Bizcə, burada yerindədir.

QM-65-də Qazaxdan toplanmış variant:

Bir mələyin ələyindən ələndim,
Bəli dedi, bələyində bələndim.
Ərşı, kürşü yaradanda diləndim,
Yüz dərd çəkdim, bir dərməna yetişdim.

Qurbani der: budu söz müxtəsəri,
Şah əlindən içdim abi-kövsəri.
Övliyalar, ənbiyalar sərvəri,
Pirim olan Şah-Mərdana yetişdim.

(səh. 302)

ƏS-də:

Laməkan şəhrindən gəldim məkana,
Canlar əqli bir canana yetişdim.
Haqqın min bir adın eylədim zikr,
Qətrə idim, bir ümmana yetişdim.

İxlas kəmərini çaldım belimə,
Həqiqətdən su bağlandı gölümə.
Mərifətdən bir yol düşdü əlimə,
Yolu tutub yol-ərkana yetişdim.

Qurbani deyər keçdi söz müxtəsəri,

Ağamın əlindən içdim ab-kövsəri,
Ənbiyalar, övliyalar mürsəli
Şah deyib, Şah-Mərdana yetişdim.

77. Haralar mənim

QM-61; səh. 131.

QM-65-dəki variant xeyli pozulmuş və qoşmaya dini don geydirilmişdir:

Əzəl başdan yerim biməkan oldu,
Görünür gözümə haralar mənim!
Əyyub kimi sinəm şanbaşan oldu,
Göründü gözümə yaralar mənim.

İslam olan məzhəbimiz şərifdi,
Dərdli olan bu odları görübdü,
Ala gözlü bir dilbərim gedibdi,
Şahi-Mərdan gəlsə çaralar mənim.

Əvvəl başdan qara gəlibdi yazı,
Kimdi olsun bu dünyadan irazi?!
Məhəmməddən bizə qalıbdı yazı,
Qurbaniyəm, işim aralar mənim.

(səh. 15)

İR-də:

Başına döndüyüm ay duran ellər,
Gözümə göründü haralar mənim!
Əyyub kimi sinəm başı dəlikdi,
Cismimə düzüldü yaralar mənim.

İslam olan islamına şərifdi,
Bu dərdləri görən gözlər görübdü,
Ay ağalar, bir tərlanım gedibdi,
Qədri-sübhan olsa çaralar mənim.

Ay bu nə qurğudu, ay bu nə yazı,
Verərəm yolunda canım niyazı,
Məhəmməd şəfqətçi, haqq özü qazi,
Qurbaniyəm, dərdim aralar mənim.

78. O burca

QM-65; səh. 12.

İR-də:

Tifil ikən qulluq etdim ustada,
Gözüm açdım, meyl eylədim o burca.
Arif oldum, oxudum haq kəlamin,
Əlif qəddim dal eylədim o burca.

İsmən xəbər aldım, dedi: Əlidi,
Göydə gəzən Cəbrayıldı, pəridi.
O yer ki var, Şahi-Mərdan yeridi,
Peyğəmbər meraca gedər o burca.

Qurbaniyəm, arayıban tapmışam,
Qırxlar məclisindən bir pay qapmışam.
O yer ki Kəbədir, mən də görmüşəm,
Hər könüldən min yol gedər o burca.

79. Dedilər

QM-61; səh. 128.

QM-65-də qoşmanın başqa bir variantı da verilmişdir. II və III bəndləri **QM-61**-dəki kimidir. Yalnız ilk bəndi fərqlidir:
Yatmışdım, üstümə gəldi ərənlər,
Qafıl, nə yatmışan, oyan – dedilər.
Düldülün sahibi, Qənbər ağası,
Bu dövrana şahi-mərdan dedilər.

(səh. 292)

QM-65-də Qazaxdan toplanmış variant:

Yatmışdım, üstümə gəldi ərənlər,
Qafıl, nə yatıbsan, oyan, dedilər.
Aləmi-vayğada açdım gözümü,
Görünənə Şahi-Mərdan dedilər.

Qafıl, nə yatıbsan, qəflətdən oyan!
Oxu sözlərini, sən eylə bəyan!
Qəlbində nə varsa, eyləmə pünhan!
Doxsan min kəlməyə inan – dedilər!

Qurbani, giribsən qəm dəryasına,
Ahular çəkilib dağ səhrasına,
Bir siyəl çəkdilər könül pasına,
Məğribdən məşriqə ürşan dedilər.

(səh. 292-293)

AH-65-də variantı:

Yatmiş idim xabi-qəflət içində,
Onda gördüm: oyan, oyan – dedilər.
Oyandım qəflətdən, açdım gözümü,
Min bir kəlmə mənə bəyan dedilər.

Qəflətdən ayıldım, açdım gözümü,
Xaki-övlüyayə sürtdüm üzümü,
Dindirdilər, haq söylədim sözümü,
Al, abi-kövsərdən iç, qan dedilər.

Qurbani der: çıxdım dağ səhrasına,
Könlüm qalxdı, düşdü eşq sevdasına,
Bir sıqal verdim könül pasına,
Məğribdən məşriqə bəyan dedilər.

(səh.81)

İR-də:

Yatmiş idim baçı qəflət içində,
Tifil, nə yatıbsan, oyan, – dedilər.

Düldülün sahibi, Qənbər ağası,
O dövrana Şahi-Mərdan dedilər.

Yatmışdım qəflətdə, açdım gözümü,
Dindirdilər, haq söylədim sözümü,
Ərənlər payınə sürtdüm üzümü,
Doxsan min kəlməyə bəyan dedilər.

Qurbaniyəm, düşdüm qəm dəryasına,
Ovçu olan gedər dağ binasına,
Bir sığal çəkdilər könül pasına,
Al, abi-kövsərdən iç, qan – dedilər.

80. Bu işə

AH-65; səh. 95.

81. Ya minəl-əta

QM-65; səh. 11.

82. Möminlərə gərəkli

Aşiq İsfəndiyar Rüstəmovdan yazıya alınmışdır.

83. Əli

Aşiq Məsim Səfərovdan yazıya alınmışdır.

84. Ya Murtuza Əli

85. Yaratdı

Aşiq Məsim Səfərovdan yazıya alınmışdır.

İR-də:

Haqq-təala könlündə fikir eylədi,
Əzəl sərdən bu dünyani yaratdı.
Irənginə baxdı, hayif eylədi,
Sudan çəkdi öz eyvanın yaratdı.

Eyvanında nə çadır var, nə dirək,
Hər nə dilək tutsan, olar mübarək.
İyidin həmdəmi xidmətkar gərək,
Doqquz dəstə məleykəni yaratdı.

Qurbani qurbanı haqqın özünə,
Gecə-gündüz yuxu gəlməz gözünə.
Pərdəsini çəkdi ərşin üzünə,
Yollar bulud, ol dumani yaratdı.

86. Dedim «bəli»di

Misir kişidən yazıya alınmışdır. İlk bəndini bərpa etmək mümkün olmadı.

87. Çekibdi

Aşiq İsfəndiyar Rüstəmovdan yazıya alınmışdır.

89. Ay oğlan

QM-61; səh. 152.

Qoşma şairin sevgilisi Pərinin dilindəndir.

88. Məmələrin

Aşıq İsfəndiyar Rüstəmovdan yazıya alınmışdır.

Varxiyanlı Aşıq Məhəmmədə aid edilən «Başına dolandı» şeiri («Azərbaycan aşıqları və el şairləri». c. I, 1983, səh.157) Qurbanının bu qoşması ilə müqayisədə variant təsiri bağışlayır. Lakin son bənddən görünür ki, Aşıq Məhəmmədin də belə bir qoşması olmuş, aşıqlar bu iki şeiri bir-biri ilə qarışdırılmışlar.

90. Candan eylədi

Aşıq İsfəndiyar Rüstəmovdan yazıya alınmışdır.

ƏS-də:

Hayıl-mayıł pəncərədən baxan yar,
Baxan dilbər məni candan eylədi.
Ay qabaq üstündən qəmzə taxan yar,
Taxan dilbər məni candan eylədi.

Qurban olum sənin kimi həmdəmə,
Arif olub bir qulaq as bu dəmə.
Açılıb çarpaçı, görünür sinə,
Sinən, dilbər, məni candan eylədi.

Bakım yoxdu sultanından, xanından,
Öldürsələr, qorxum yoxdu canımdan.
Ağ əlinlə Qurbanının qanından, –
Axan qanlar məni candan eylədi.

Abbas Tufarqanının da buna bənzər, lakin tamamilə fərqli qoşması vardır (b a x: **QM-61**; səh. 212)

TƏCNIŞLƏR

1. Yar ala məni

Aşiq Mikayıl Azaflıdan yazıya alınmışdır.

2. Yara yüz

SM-28; səh. 135

QM-61-də:

Gözel Pərim, gəl Allahı sevərsən,
Daldalanma, bir də görkəz yara yüz!
Astaca gir yarın astanasından,
Qulluq eylə, xidmət eylə yara, yüz!

Sağdan vurdu, soldan çıxdı, sağ ələm,
Sağ qoşundu, sol ləşkərdi, sağ ələm.
Bedahətdi mən bu dərddən saqlam,
Təbib birdi, dərman min bir, yara yüz!

Qurbani der: Bura gəldim yar üçün,
Kəs ciyərim, doğra bağrim yar üçün,
Yar odu ki, yordan sonra yar üçün
Yaxa yırtı, zülf dağıda, yara üz!

(səh. 179)

QM-65-də birinci bənd:

Gözel Pərim, gəl allahı sevərsən,
Daldalanma, bir də görkəz yara üz!
Astana gör, yarın astanasında,
Qulluq eylə, xidmət eylə yara yüz!

III bənddə cinas qafiyələr hər üç misrada «yar için» şəklinə salınmışdır.

AD-72-də:

Gözəl adam, gəl allahı sevərsən,
Daldalanma, bir də görkəz yara üz!
Astana gör, yarın astanasında,
Qulluq eylə, xidmət eylə, yara üz!

Sağdan vurdu, soldan çıxdı sağ əlim,
Sağ qoşundu, sol ləşgərdi, sağ ələm,
Nagümanam mən bu dərddən sağılam,
Təbib birdi, dərd minbirdi, yara yüz!

Qurbani der: bura gəldim yar üçün,
Kəs ciyərim, doğra bağrim yar üçün,
Yar odur ki, yerdən sonra yar üçün
Zülf dağında, yaxa yırtta, yara üz!

(səh. 8)

3. Bir də yaz

QM-61; səh. 180.

QM-65-də II bəndin 3-cü misrası: *Qəvvəs olan girər dərində gəzər.*

4. Bir dala

QM-61; səh. 155-156.

ƏA-83-də son bəndin 1-ci misrası: *Süsənmisən, sünbülmüsən yara sən?* 3-cü misra: *Qurbani der: Canı verdim yara san.*

5. Ay əsər indi

QM-61; səh. 144.

ƏA-83-də II bənd:

Bahar olcaq dağlar ay lalalandı,
Bulud zülf üzünə aq lalalandı.
Biznən mey içənlər ay lal alındı,
Tökülüüb sərinə ay əsər indi!

6. Üz indi

QM-61; səh. 163

Aşiq İsfəndiyar Rüstəmovdan aldığımiz variant:

Ayın lam içində, sin arasında,
Yar bizə göndərdi bir cöyüz indi.
Aylar, illər həsrətini çəkdiyim,
Lütf eylə, ləbindən bircə üz indi.

Gözəllər yiğilib qiya baxanda,
Ziya zülfün daldan qiya baxanda,
Nigar pəncərədən qiya baxanda,
Ömrümün işgəsin bircə üz indi.

Gözəllər oynayır göz bulağında,
Sürmə tək qoyruldum göz bulağında,
Qüdrət çeşməsində, göz bulağında
Qurbani çalxanar bircə üz indi.

ƏS-də:

Ayın lam içində, sin arasında,
Yar bizə göndərib bir cəviz indi.
Aylar, illər həsrətini çəkdiyim,
Lütf eylə ləbindən bircə üz indi.

Durub pəncərədən qiya baxanda,
Apardı ağlımı qiya baxanda.

Pəri xanım gəlib qiya baxanda
Ömrümün işgəsin bircə üz indi.

Gözəllər yiğilib göz bulağında,
Sürmə tək qovruldum göz bulağında,
Qüdrət çeşməsində, göz bulağında,
Qurbanı, çalxanıb bircə üz indi.

7. Xal-xala

QM-61; səh. 175.

8. Pərim

Aşiq Məsim Səfərovdan yazıya alınmışdır. Çox pozulmuş ol-
duğundan cinas qafiyələrin bir qisminin mənasını aydınlaş-
dırmaq çətindir.

QIFILBƏNDLƏR

1. Kafü lamü kaf

QM-61; səh. 137.

QM-65-də II bəndin 3-cü misrası: *Peyğəmbər ki, qədəm
basdı meraca...*

2. Dördünə

QM-61; səh. 147-148.

MN-də:

On iki gözəlin seyrinə vardım,
Nəzər etdim gözəllərin dördünə.
Altısı bədxuydu, dindirmək olmaz,

İkisi mehriban, bunun dördü nə?

Ay ağalar, bu qəm məni tutubdu,
Çərxi-fələk daşım əldən atıbdi,
Səkkiz şeydi, bu dünyani tutubdu,
Abü atəş, xakü baddı, dördü nə?
Qurbanının dərsin yeritməz qələm,
Neçə uruf oldu o məclisdə cəm?
Səkkiz şey insana enibdi ənam,
Ağıl, mərfət, huş, kamaldı, dördü nə?

İR-də:

Bu gün bir məqamə səfər eylədim,
Gözüm düşdü gözəllərin dördünə,
Altısı bədxuydu, dindirmək olmaz,
İkisi mehriban, onun dördü nə?

On iki gözəl bir səhrada yatıbdi,
Məzə işib, qəm öyünə batıbdi,
Səkkiz şeydi, bu dünyani tutubdu,
Abü atəş, xakü baddı, dördü nə?

Qurbani sözünü eylədi tamam,
Sizə də xoş gəlsin bu gözəl kəlam.
Səkkiz şey insana yetişdi ənam,
Ağıl, mərfət, huş, kamaldı, dördü nə?

ƏS-də:

On altı gözəlin seyrinə vardım,
Gözüm düşdü gözəllərin dördünə,
Altısı bədxəsyətdi, dindirmək olmaz,
Altısı mehribandı, bəs dördü nə?

Ay ağalar, dərdim yaman artıbdi,
Fələk eldən-elə daşım atıbdi.

Səkkiz şeydi bu dünyani tutubdu,
Abü atəş, xakü baddı, dördü nə?

Qurbani sözlərin eylədi tamam,
Gözümün evini alıbdı duman,
Səkkış şey gəlibdi insana ənam,
Ağıl, kamal, mərifət, eşq, dördü nə?

3. Neçədi

Qıfılbənd Aşıq Məsim Səfərovdan yazıya alınmışdır. Abdulla xanın dilindən söylənmiş, yəni dastana uyğunlaşdırılmışdır.

DEYİŞMƏLƏR

1. Mirzalı xan ilə deyişmə

QM-61; səh. 129-130.

Aşıq İsfəndiyar Rüstəmovdan aldığımız variantı:

Q u r b a n i

Başına döndüyüm gülüzlü ata,
Orda bir şəhər var, adı Gəncə hey!
Gözəlləri, məhbubları, xubları,
Xub batıbdı mala-pula, gəncə hey!

İ m i r z a l i x a n

Başına döndüyüm gülüzlü oğul,
İndi mənim dərdim olub gencə, hey!
Fələk vurub məni səndən ayırdı,
Oldu onda, oğul, dərdim dağca, hey!

Q u r b a n i

Gözəl kəklik balaların ayırdı,
Ayırıban çolpoyların doyurdu,
Fələk vurdı səni məndən ayırdı,
Aram düşdü nazlı yerdən gencə hey!

İmirzalı xan

Yatmaq üçün gözlərinin xabı var,
Əmmək üçün ləblərinin bali var,
Hər kimsənin tayı-tuşu, babı var,
Tutmaq olmaz özgəsinnən pəncə hey!

Qurbani

Qurbaniyəm, yar zülfünü hörmədim,
Əl uzadıb qönçə gülün dərmədim,
İran gəzdim, Turan gəzdim, görmədim,
Görməmişəm gözəllikdə onca hey!

İmirzalı xan

İmirzalı xanam, getdi varımız,
Namusumuz, qeyrətimiz, arımız,
Çünki olduq xeyrə-şərə yarı biz,
Ortalıqdan bölək, oğul, təncə hey!

«Qurbani» dastanının Diri versiyasında Qurbaninin cavabı ayrıca qoşma şəklindədir. Atasının da adı Fərəməz bəydir. Qurbani Fərəməz bəyin: «*Bala, sənə kimi buta veriblər?*» sualına aşağıdakı qoşma ilə cavab verir:

Könlüm qalxdı Bərdə sarı yeridi,
Orda bir şəhər var, adı Gəncə hey!..

Gözəlləri, məhbubları, xubları
Xub batıbdı mala, mülkə, gəncə hey!..

Tülək tərlan balaların ayırdı,
Ayırıban həm çöllərdə doyurdu.
Fələk vurdı bizi eldən ayırdı,
Biz də düşdük bir diyarə, künçə hey!..

Qurbani der: Vüsəlinə varmadım,
Əl uzadıb qönçə gülün dərmədim.
İran gəzdim, Turan gəzdim, görmədim,
Gözəllikdə Pərim təki qönçə hey!..

(AH-65, səh. 82-83)

SM-28-də:

Könül qalxıb dərdə sarı yeridi,
Onda bir ölkə var, adı Gəncə hey!
Gözəlləri, məhbubları, xubları
Onlar batıb malü mülkə, gəncə hey!

Geymək üçün yaşılı var, alı var,
Əmmək üçün ləblərinin balı var.
Xublarının bir özgə cür halı var,
Hər yetənlə vurmaq olmaz pəncə, hey!

Qurbani der: Vüsəlinə ermədim,
Qul oluban qullığunda durmadım,
Gəzdim İran, Turanı mən, görmədim,
Gözəllikdə, məhbubluqda səncə, hey!..

(səh.133)

2. Mustafa ilə deyişmə

QM-65; səh. 16-17.

QM-61-də I bəndin 2-ci misrası: *Səbəb nədi, düşmüsən bu çölə sən?* 3-cü misra Mirzalı xan ilə deyişmədə də var. II bəndin 3-cü misrası: *Gər qalarsan, gözüm üstə yerin var.* V bəndin ilk misrası: *Mustafa bəy ilqarında bütündü.* Son bəndin 3-cü misrası: *Bir gözəl seçmişəm işiq dünyada.*

IR-də Qurbaninin sözləri ayrıca qoşma şəklindədir:

Başına döndüyüm bəzirgan qoca,
Bir pəri salıbdı çöllərə məni.
Nə günüm günündü, nə gecəm gecə,
Bir pəri salıbdı çöllərə məni.
Xəbər alsan, budu sözümüzün düzü,
Sizildar yaralar, səpməynən duzu.
Məmməd xan bacısı, Ziyad xan qızı,
Bir pəri salıbdı çöllərə məni.

Qurbaninin dərdi oldu ziyadə,
Çağırsam allahı, yetişər dadə,
Ağamın əlindən almışam badə,
Bir pəri salıbdı çöllərə məni.

Aşiq Məsim Səfərovda Xoca Saleh adlı sövdagər ilə deyişmə şəklindədir:

S ö v d a g ə r

Başına döndüyüm gülüzlü oğul,
Nə üçün düşübsən çöldən-çölə sən?
Ya yar sevib, ya da eşqə düşübsən,
Nə üçün düşübsən çöldən-çölə sən?

Q u r b a n i

Başına döndüyüm gülüzlü Xoca,
Bir sona salıbdı çöllərə məni.
Nə günüm gün keçir, nə gecəm gecə,

Bir sona salıbdı göllərə məni.

S ö v d a g ə r

Var istəsən, dövlətim var, varım var,
Namusum var, qeyrətim var, arım var,
Oğul olsan, gözüm üstə yerin var,
Bir qızım var, ona həmdəm olasan.

Q u r b a n i

Xəbər alsan, budur sözümüzün düzü,
Açıb yaraları səpməynən duzu.
Cavad xan bacısı, Ziyad xan qızı,
Bir sona salıbdı göllərə məni.

S ö v d a g ə r

Xoca Saleh sözlərinə bütündü,
Var get, oğlan, mətləbinə çat indi.
Arayiban yar gətirmək çətindi,
Əhdim budu, mətləbinə çatasan.

Q u r b a n i

Qurbaniyəm, dərdim həddən ziyada,
Ağamın əlindən içmişəm bada.
Ziyad xanın qızı o pərizada –
Bir sona salıbdı göllərə məni.

3. Pəri ilə deyişmə

QM-65; səh. 52-53.

QM-61-də III bəndin 3-cü misrası: *Sinəm döşək, məməm yastıq* (səh. 169).

AD-72-də Qurbaninin cavabı ayrıca gəraylı kimi verilmişdir (səh. 57).

Aşağı İsfəndiyar Rüstəmovdan aldığımız variant:

Pəri

Dərdin alım, əsmər oğlan,
Gəl gir qoynuma, qoynuma.
Hər nə gəlsə xan babamdan,
Mənim boynuma, boynuma.

Qurbanı

Ala gözlü nazlı Pəri,
Yox, Pərim, gələ bilmərəm.
Sənə qurban başü sərim,
Yat, Pərim, gələ bilmərəm.

Pəri

Otağıma qədəm basdıq,
Qəsdim budur, qatam dosduq,
Sinəm döşək, məməm yasdıq,
Gəl gir qoynuma, qoynuma.

Qurbanı

Nigar pəncərədən baxar,
Üzüyümü barmağına taxar,
Məkr eylər, evimi yixar,
Yat, Pərim, gələ bilmərəm.

Pəri

Mən Pəriyəm, boyum bəstə,
Siyah zülfüm dəstə-dəstə,
Yerin saldım sinəm üstə,
Gəl gir qoynuma, qoynuma.

Q u r b a n i

Özüm gördüm ərənləri,
Mənə badə verənləri,
Qurbaninin nadan yarı,
Yat, Pərim, gələ bilmərəm.

4. Dədə Yediyarla deyişmələr

M.H.Təhmasib «Qurbani» dastanına aid qeydlərdə yazır: «Dədə Yediyarla Qurbanının deyişməsi təqdim etdiyimiz dastanda getməmişdir. Bu deyişmə altı qatar qiflbənddən ibarətdir. Mövzusu əsasən dinidir. Qazaxdan və Şəmkirdən toplanmış variantlara görə Qurbani Dədə Yediyarla yox, Aşıq Heydərlə deyişir» (**QM-65**; səh. 297-298)

Aşıq Müseyib Nəsibov, Aşıq İsfəndiyar Rüstəmov və Aşıq Əhməd Sadaxlıdan aldığımız variantlarda bu qiflbənd-deyişmələrin bir qismini əldə edə bildik. Həqiqətən də əksərən dini xarakterdədir. Lakin bunlar ümumən dövrün dünyagörüşünü, mənəvi-ideoloji aləmin müəyyən keyfiyyətlərini əks etdiyindən topluya daxil etməyi lazımlı bildik. Biz düzəlişlər aparmağa çalışmadıq. Yalnız bu və ya digər variantda özünü göstərən daha səhih cəhəti əsas götürməklə bəzi dəqiqləşmələr etməli olduq ki, belələri də çox azdır. Anlaşılmaz, əslinin bərpası mümkün olmayan cəhətlər də çoxdur.

Dədə Yediyarla birinci deyişmə Aşıq İsfəndiyar Rüstəmovdan alınmış variantdır.

Bu deyişmənin Aşıq Müseyib Nəsibovdan alınmış variantı daha pozuqdur:

I deyişmə

Dədə Yediyar

Səndən xəbər alım, Aşıq Qurbani,
Əvvəl-əvvəl hansı şəhər salındı?
Kim idi əmr edən, nə gəldi canə?
Neçə min il dünya ləmyesir qaldı?

Qurbanı

Al cavabın deyim, Dədə Yediyar!
Əvvəl-əvvəl Kəbə şəhri salındı.
Haqq idı əmr edən, insan yarandı,
Yetmiş min il dünya ləmyesir qaldı.

Dədə Yediyar

Nədən hasil oldu Düldülün səngi?
Nəyə bənzər idi onun irəngi?
Cənabi əmirin əzəlki cəngi –
Əzəl Zülfüqarın o kimə çaldı?

Qurbanı

Nurdan hasil oldu Düldülün səngi,
Göy mafiyə bənzər idi irəngi.
Cənabi əmirin əzəlki cəngi –
Əzəl Zülfüqarın Əntərə çaldı.

Dədə Yediyar

O nədir ki, qədəh tutub dəstində,
O nədir ki, bəni-adəm qəsdində?
O kim idi, bir növbənin üstündə

Kimin bığlarını harada yoldu?

Q u r b a n i

Qurbani der: Əzrayıldı, qədəh tutub dəstində,
O torpaqdır, bəni-adəm qəsdində,
Cənab əmir bir növbənin üstündə
Diməşqdə Müaviyənin bığını yoldu.

Aşıq Əhməd Sadaxlıdan aldığıımız variant:

D e d e Y e d i y a r

Məndən salam olsun arif olana,
Əvvəl-əvvəl hansı şəhər salındı?
Kimdən əmr olundu, Adəm yarandı,
Neçə min il dünya ləmyesir qaldı?

Q u r b a n i

Al cavabın deyim, Dədə Yediyar,
Əvvəl-əvvəl Kufə şəhri salındı.
Haqdan əmr olundu, Adəm yarandı,
Yetmiş min il dünya ləmyesir qaldı.

D e d e Y e d i y a r

De kim qiya baxdı, yandırdı Turu?
Nədən başa gəldi İsrafil suru?
O kim idi gəldi alnında nuru,
Kim onu görçəyin müsəlman oldu?

Q u r b a n i

Haqqım qiya baxdı, yandırdı Turu,
Nurdan başa gəldi İsrafil suru

Məhəmməd peyğəmbər – alnında nuru,
Xədicə görçəyin müsəlman oldu.

Dədə Yediyar

Yediyar deyər: O kim idi tutub badə dəstində?
O kim idi, durub nəyin qəsdində?
O kim idi, durub nəyin üstündə?
Kimin bığlarını harada yoldu?

Qurbanı

Qurbani deyər: Əzrayıldı tutub badə dəstində,
O – torpaqdı, durub diri qəsdində,
Cənab Əmir bir nöqtənin üstündə
Diməşqdə Müaviyənin bığların yoldu.

II deyişmə

Aşıq Müseyib Nəsibovdan yazıya alınmış variantdır.
İsfəndiyar Rüstəmovdan yazıya aldığımız variant:

Dədə Yediyar

Məndən salam olsun, ay cavan aşiq!
O nədir ki, göydən haça gəlibdir?
Peyğəmbər dünyaya neçə gəlibdir,
Neçəsi əfzəldi, neçəsi mürsəl?

Qurbanı

Al cavabın deyim, Dədə Yediyar!
O – qələmdi, göydən haça gəlibdir.
İyirmisi əfzəl, yeddisi mürsəl,

Bax gör bu dünyaya neçə gəlibdir?

Dədə Yediyar

O nəydi ki, yoxdu onun binası?
O kim idi, harda qaldı əsası?
Peyğəmbərə gələn qoç quzunun anası,
Hansi ayda, gündə qoça gəlibdir?

Qurbanı

O – yeldir ki, yoxdu onun binası,
Musa idi, Turda qaldı əsası.
Peyğəmbərə gələn qoç quzunun anası
Şəvvəl ayı, şənbəh günü qoça gəlibdir.

Dədə Yediyar

Yediyar deyər: O kim idi, vursun onu yol bürkü?
Kim kimin qəhrindən götürdü lökü?
Behiştəki tobb ağacının kökü
Neçə yarpaq, neçə budaq, neçə haça gəlibdir?

Qurbanı

Qurbani deyər: Yoldan çıxanları vursun yol bürkü,
Xəlil peyğəmbər Səmmil qəhrindən götürdü lökü.
Behiştəki Tobb ağacının kökü
366 yarpaq, 366 budaq, 366 haça gəlibdir.

Dastanın Diri versiyasına görə bu deyişmə Dədə Yediyarla deyil, Aşıq Heydərlə aparılır:

Aşıq Heydar

Səndən xəbər alım, ay bala aşiq,
O nədi ki, göydən haça gəlibdi?
Yüz iyirmi dörd min peyğəmbər haqqı,
Əfzəli içində neçə gəlibdi?

Q u r b a n i

Al cavabın deyim, ey böyük aşiq,
O – qələmdi, göydən haça gəlibdi.
124 min peyğəmbər haqqı,
Əfzəli yeddidi, neçə gəlibdi.

A ş i q H e y d ə r

O kim idi, ərşdə qızdırıcı taşı?
O kim idi, Turda qaldı əsası?
İsmayıla gələn qoçun anası
Hansı ayda, gündə qoça gəlibdi?

Q u r b a n i

Həzrət Əli ərşdə qızdırıcı taşı,
Musa idi, Turda qaldı əsası,
İsmayıla gələn qoçun anası
Çərşənbə gündə qoça gəlibdi.

(AH-65; səh. 89-90)

Aşıq Müseyib Nəsibovdan Dədə Yediyarla Qurbanının çox pozulmuş belə bir deyişməsini də yazıya almışıq:

D ə d ə Y e d i y a r

Səndən xəbər alım, Aşıq Qurbani,

Adəmi-səfidən neçə min ildi?
Bu yerdən dumana, dumannan günə,
Günnən asimana neçə mənzildi?

Q u r b a n i

Al cavabın deyim, Dədə Yediyar,
Adəmi-səfidən yetmiş min ildi.
Bu yerdən dumana, dumannan günə,
Günnən asimana 90994 mənzildi.

D ə d ə Y e d i y a r

O kimdi, dünyada hər nə var bildi?
O kimdi, səhrada gəzdiyin buldu?
O hansı şəxs idi, hamı tanıdı,
Kim onu görcəyin müsəlman oldu?

Q u r b a n i

Vəsəndi, dünyada hər nə var bildi,
Talibdi, səhrada gəzdiyin buldu.
Məhəmmədül Mustafaydı, hamı tanıdı,
Xədicə görcəyin müsəlman oldu.

D ə d ə Y e d i y a r

Dədə Yediyar yaranıbdı, adamdı,
Anmiyana dür mübarək qədəmdi (?).
Ayağı aldı, başı ədəmdi,
Quyruğu belində o necə fildi?

Q u r b a n i

Qurbani der: İşim düşdü bəhrayə,
Mərd iyidnən varım gedim səhrayə,

Hind çəzirəsində bənzər bəhr ayə,
Quyruğu belində ha elə fildi.

Deyişmənin Aşiq Məsim Səfərovdan aldığımız variantı da
çox pozulmuşdur:

D e d e Y e d i y a r

Səndən xəbər alım, ay cavan aşiq,
Adəmi-səfidən neçə min ildi?
Torpaqdan dumana, dumannan günə,
Günnən asimana neçə mənzildi?

Q u r b a n i

Al cavabın deyim, Dədə Yediyar!
Adəmi-səfidən 90 min ildi.
Torpaqdan dumana, dumannan günə,
Günnən asimana 90 min mənzildi.

D e d e Y e d i y a r

O kim idi, zina etdi anasın,
Neçə aydan sonra gəldi balası?
Neçə min, neçə yüz idi ayəsi?
O hansı şəhərdi, sən mana bildir.

Q u r b a n i

Qaraçıydı, zina etdi anasın,
Doqquz aydan sonra gəldi balası.
Altı min altı yüz altmış altı ayəsi –
Qadir sübhan üstümüzdə adildir.

D e d e Y e d i y a r

Yediyar deyər: Yaranıbdı adəmdi,

Nurdu, ibadətdi, həm xoş qədəmdi.
Ayaqları xizri, başı ədəmdi,
O necə heyvandı, sən mana bildir.

Q u r b a n i

Qurbani der: Genə düşdüm qəhrayə,
Mərd igidəm, varım gedim səhrayə.
Nil dəryasında bənzədirəm bəhr ayə,
İrtməyi belində bir belə fildir.

Aşıq Əhməd Sadaxlıdan aldığımız variant:

D e d ə Y e d i y a r

Məndən salam olsun arif olana,
O nə idi, göydən haça gəlibdi?
124 min nəbi bərhəqdi,
Əfzəli, mürsəli neçə gəlibdi?

Q u r b a n i

Al cavabın deyim, Dədə Yediyar!
O – qələmdi, göydən haça gəlibdi,
124 min nəbi bərhəqdi,
313-ü mürsəl, 7-si əfzəl, qalanını say
gör neçə gəlibdi.

D e d ə Y e d i y a r

O kim idi, onu vurdı yol bürkü?
Kim kimin qəhrindən götürdü lökü?
Haradaydı Tubb ağacının kökü,
Neçə yarpaq, neçə budaq, neçə haça gəlibdi?

Q u r b a n i

O – şeytandı, onu vurdu yol bürkü,
Musa haq qəhrindən götürdü lökü,
Behıştəydi Tubb ağacının kökü,
Kökü, budağı, yarpağı 70 min haça gəlibdi.

Dədə Yediyar

Yediyar deyər: O nədir ki, yoxdur onun bənəsi,
O kim idi, harda qaldı əsası?
İsmayıla gələn qoç quzunun anası
Nə gündündə, hansı ayda qoça gəlibdi?
Qurbanı

Qurbani deyər: O yeldir ki, yoxdur onun bənəsi,
O – Musaydı, Turda qaldı əsası,
İsmayıla gələn qoç quzunun anası
Şənbə gündündə səvvəl ayında qoça gəlibdi.

III deyişmə

Aşıq İsfəndiyar Rüstəmovdan yazıya alınmışdır.

IV deyişmə

Aşıq Əhməd Sadaxlıdan yazıya alınmışdır.

5. Şirvanlı Dostu ilə deyişmələr

I deyişmə

Aşiq Müseyib Nəsibovdan yazıya alınmış varianta əsasən Qurbanı Dədə Yediyardan sonra Şirvanlı Dostu ilə deyişir. Bu variantda Şirvanlı Dostu ilə iki deyişmə vardır. I deyişmə natamamdır. Həm də II və IV bəndlərindən görünür ki, Qurbanının başqa deyişmələri ilə qarışdırılmışdır. Biz deyişməni olduğu kimi saxladıq.

II deyişmə

Bu deyişmə nisbətən yaxşı qalmışdır. Həm də o biri deyişmələrə nisbətən, burada dünyəvi motivlər çoxdur.

6. "Qurbanı" dastanında qarı ilə qızın deyişməsi

QM-61; səh. 134-135.

AH-65-də dörd bənddən ibarətdir:

Q a r ı

Başına döndüyüm ay cavan oğlan,
Gəl alma qızımı, sarıdır sarı.
Səndən ötrü bəsləmişəm şirin can,
Gəl alma qızımı, sarıdır, sarı.

Q i z

Başına döndüyüm gülüzlü oğlan,
Gəl alma anamı, qarıdır, qarı.
Səndən ötrü bəsləmişəm şirin can,
Gəl alma anamı, qarıdır, qarı.

Q a r ı

İşvə məndə, qəmzə məndə, naz məndə,
Aşıq öldürməyə gözəl söz məndə.
Öpmək məndə, qucmaq məndə, üz məndə,
Gəl alma qızımı, sarıdır, sarı.

Qız

Matəm yerdə söhbət olmaz, saz olmaz,
Bir gülünən bahar olmaz, yaz olmaz,
Günü keçmiş qarı gəlib qız olmaz,
Gəl alma anamı, qarıdır, qarı.

DİVANİLƏR

1. Ola

QM-65; səh. 306-307.

QM-65-də dastan variantı daha çox pozulmuş və hadisələrə uyğunlaşdırılmışdır:

Fələk, sənlə əlləşməyə bir belə meydan ola,
Tut əlimi, fürsət sənin, lütf ilə ehsan ola.
Getmiş idim mürşüdümə dərdimə dərman qıla,
Mən nə bilim, mən gəlincə xak ilə yeksan ola.

Kölgəsində zülfərinin bir zaman yatmaq gərək,
Tabutu sərv ağacından, kəfəni yapraq gərək.
Tez yuyun, tez götürün ki, mənzilə çatmaq gərək,
Bari-ilahim, necə qiydın bir belə canan ölə.

Bir gülü ki dərəmmirsən, dərib xəndan eyləmə!
Bir könlü ki hörəmmirsən, yixib viran eyləmə!
Haq-taaladan səda gəldi: Qurbani, çox qəm yemə,

Qorxum budu, bu gün burda çoxları peşman ola.

(səh. 72)

2. Gərək

QM-65; səh. 307.

Dastan variantı:

Zina əhlibihəyalar şərm-həyanı atdilar,
Adəm oğlu yoldan çıxıb, bir-birin aldatdilar.
Qazılar rüşvət alıb şəriəti satdilar,
Bu divan ki divan deyil, ədalət divan gözəl.

Axşam olcağın məşriqdə batdı şəms, doğdu qəmər,
Yer üzünə qülqülə düşdü ki, oldu ta səhər,
Bir hüsnü camal gördüm mən, ağılm itdi sərasər,
Pərim girib ol niqabə, yanında canan gözəl.

Gəl biçarə Qurbani, gərək bu cəbrə dözsən,
Əl uzadıb o yasəmən bağdan bir gül üzəsən,
Yaşın yetirdin əlliye, altmışa sən, yüzə sən,
Əslimiz turabdandır, məskənimiz kan gözəl.

(səh. 73)

QM-61-də "Gözəl" rədifli variant daha pozuqdur:

Zina əhlibihəyalar şərmi həya etdilər,
Adam oğlu yoldan çıxıb, bir-birin aldatdilar.
Qazılar rüşvət alıb, şəriəti batıl etdilər,
Bu divan ki divan deyil, ədalətli divan gözəl.
Səhər açılanda Maşriqdan doğdu şəmsnən qəmər,
Yer üzünə qülqülə düşdü o gördüyüm səhər.
Bir hüsnü camal gördüm mən, ağılm oldu sərasər,
Pərim girib o niqabə, yanında canan gözəl.

Gəl biçarə Qurbani, gərək bu cəbrə dözəsən,
Əl uzadıb o yasəmən bağından bir gül üzəsən.
Yaşın yetirəsən əlliyə, altmışa, ta yüzə sən,
Əslimiz Turabdandır, məskənimiz kan gözəl.

(səh. 192)

QİTƏLƏR

1. Aine mast

1.

RƏİ, cüng 140, B-1964/13672; səh. 25b
Əlyazması XIX əsrə aid hesab olunur.

2. Şahım

Üç misralıq bu qitə M.H.Təhmasibin "Azərbaycan xalq das-tanları (orta əsrlər)" kitabından götürülmüşdür (səh.376). M.H. Təhmasib bu şeiri tarixçi Ənvər Şükürzadədən aldığı qeyd etmişdir. Burada Şah İsmayıllı Xətainin vəfati tarixi maddeyi-tarixlə öz ifadəsini tapmışdır.

BAYATILAR

Diri ətrafindakı Xələfli, Soltanlı, Göyərçin Veysəlli, Qumrax kəndlərinin qocalarından toplanmışdır. Bəzilərini folklorşunas S.Paşayev (b a x: "Azərbaycan müəllimi", 1 fevral 1984) və filologiya elmləri namizədi İsmayıllı Kazımov ("Kolxozçu" qəzeti, 22 fevral 1986) mətbuatda çap etmişlər.

Qurbanının hesab edilən, lakin bir çoxu onun sevgilisinin dilindən söylənmiş bayatılar da vardır:

Mən aşiq, Gəncəm haray,
Tİflisdən gəncəm, haray!..
Qurbani öldürdü getdi,
Mənə bir əncam, haray!..

Mana gəncəli deyərlər,
Gülü qönçəli deyərlər,
Aşıqindən ayrı düşmüş,
Ölməz incəli deyərlər.

Əzizim Diri dağı,
Duman, gəl bürü dağı,
Burda bir qərib ölüb,
Yamandı diri dağı

Mən aşiqəm, ay divar,
Hörülmüsən lay, divar.
Yarım məndən eylədin,
Dağılasan, ay divar.

Dağlara duman gələr,
Yağış gələr, çən gələr.
Müdam sazi çalanda
Yadıma Pərim gələr.

CAHANNAMƏ

Cahannamə dediyimiz bu şeir dini xarakterdədir və çox pozulmuşdur. Bir çox misraların mənasını müəyyənləşdirmək çətindir. Aşıq Məsim Səfərovdan yazıya almışıq.

Müxtəlif şeirlərdən natamam parçalar

1. Öldürdü

Diri dağı ətəyindəki Xələfli kənd sakini, özünü Qurbaninin nəslindən hesab edən Bilal Yusif oğlu Rzayevdən yazıya alınmışdır. Qoşmanı tam bərpa etmək mümkün olmadı.

2. Fəryadə gəldim

H.Araslıının «Aşıq yaradıcılığı» (1960, səh.34) kitabından götürülmüşdür. Bəlkə də «Gəlmışəm» qoşmasının bir bəndi imiş.

3. Olsun

M.H.Təhmasibin «Azərbaycan xalq dastanları (orta əsrlər)» əsərindən (səh. 373) götürülmüşdür. Natamamdır.

4. Olmasın

M.H.Təhmasibin yuxarıda qeyd etdiyimiz əsərindən (səh. 373) götürülmüşdür. Natamamdır.

5. Yarım gələ

Bu natamam şeir də M.H.Təhmasibin qeyd etdiyimiz əsərindən (səh. 374) götürülmüşdür.

6.Harda qaldı

Misir kişidən yazıya alınmışdır.

Qurban olmuş ismim mənim,
İlan yurdudu məskənim,
Belə imiş son qismətim,
Axır Pərim harda qaldı?

7.Yubatdı

M.H.Təhmasibin qeyd etdiyimiz əsərindən götürülmüşdür.

Pərim məni görcək niqabın atdı,
Camalın göstərdi, günü yubatdı.

II HİSSƏ

QURBANI VƏ POETİKASI

E l m i r e d a k t o r u :

M Ü R S E L H E K İ M O V

filologiya elmləri doktoru, professor

R e y ç i:

MƏHƏRRƏM QASIMLI

filologiya elmləri namizədi

Kazımov Q.Ş. Qurbanı və poetikası. Kitabda XVI yüzilli-yin görkəmli el sənətkarı, yeni realist şeir məktəbinin banisi Qurbanının həyatı və yaradıcılıq yolu, əsərlərinin ideya-estetik keyfiyyətləri, poetik xüsusiyyətləri, Qurbanı və Şah İsmayııl əlaqələri ilk dəfə ətraflı tədqiq edilmiş, dilimizin milliləşməsi sahəsində xidmətləri, Qurbanı sələfləri, Qurbanı ənənələri barədə geniş məlumat verilmişdir.

Kitab geniş oxucu kütləsi və tədqiqatçılar üçün nəzərdə tutulur.

ÖN SÖZ ƏVƏZİ

Bu toxum 1983-cü ildə könlümə düşdü. Qəflətən düşdü və illərlə gündüz düşüncələrimi qarışdırıcı, gecələr yuxumu.

Kəndə, anamı görməyə getmişdim. Havaların yaxşı vaxtı idi. Xudafərin körpülərinə tamaşa etdik, Mazannənə pirini, Qurbanının qəbrini, Axərəm kəhrizi tərəfdə böyük və köhnə qəbiristanlığı ziyarət etdik, Hacı Qaraman pirində olduq və bir sıra tarixi yerləri gəzdik. Məni qəribə hissələr bürüyürdü: balaca

bir rayon ərazisində nə qədər tarixi yerlər, abidələr var! Yaşadığımız kəndin – Soltanının başı üzərindəki böyük Topçaq düzü, deyirlər, şəhər yeridir. Qala qapılarının yeri bir jüt şış təpə şəklində indi də durur, – adına Farmaş təpə deyirlər. Buralarda nə qədər bünövrə söküb, yer altından daş çıxarıblar! Bir çox evlər bu daşlarla tikilib. İri saxsı küplər kəndin üst tərəfində neçə illər uşaq oyuncaqlarına çevrilmişdi, aparani yox idi.

Şəhərin iki darvazası var imiş: biri "Farmaş təpə" deyilən yerdə, biri də lap yuxarıda – Veysəlli kəndinin alt tərəfində "Ceyran təpə"də. Ceyran təpədən maşın-maşın daş çıxarıb aparıblar və nəhayət, təpəni hamarlayıb yerlə bərabərləşdiriblər.

Kəndin altında "Qanırma arxi" deyilən arx var idi. Bu arxla Arazdan su götürürdülər. Arxa "Bəydili arxi" da deyirdilər. "Qanırma" ona görə deyilirdi ki, axıb gəlib kəndin altından qanrilırdı aşağılara – gündoğan tərəfə. Arxin qanrilıldığı yerdə böyük bir əkin sahəsi "Bəydili yeri" adlanır. Bu arx da, bu yer də Bəydili tayfasının yadigarıdır.

Bəydili arxinin altında – kəndin cənub tərəfində bir az çökək bir sahə var. Bir vaxtlar Qacar öz ordusu ilə Xudafərindən keçib burada düşərgə saldığı, tonqallar qalatdığı üçün bu yerlərə "Qəjər ojağı" ("Qacar ocağı") deyirlər.

Hacı Qaraman pirinə eldə böyük ehtiram var. Görünür, mərhum Qaraman ağsaqqallarından, Qaraman tayfasının məşhur seyidlərindən olub.

Bəs Xudafərin? Bəs Mazannənə piri? Bəs Qurbaninin qəbri?

Bu toxum burada könlümə düşdü. Qurbaniyə niyə fikir vermirlər? Qəbri niyə bu gündədir? Niyə bu gözəllikdə şairi itiriblər, amma axtaran yoxdur?

Əvvəlcə bütün bu abidələrin hamısı barədə kiçik bir oğerk yazmaq fikrinə düşdüm. Düşünürdüm ki, Qurbani barədə yazmış olarlar. Lakin yazıları vərəqlədikdə məni təəccüb və heyrət bürüdü.

Qəbir burada, Qurbani ilə bağlı bütün tarixi izlər burada, amma folklorşunaslarımız yazırlar ki, Qurbani Cənubi Azərbaycanın Dirili kəndindəndir. Şairi başqa yerdə axtarırlar.

Qurbani məni çəkdi. Çəkdikcə çəkdi və bir də baxdım ki, onlarca məqalə yazmışam, lakin hələ deyiləsi söz çoxdur.

Niyə Qurbani 83-cü ildə könlümə düşdü? Mən onun təvəllüd tarixini 1477-ci il müəyyənləşdirirəm. Amma bir qədər şübhəliyəm. Təvəllüdü 1483 də ola bilər. Və o cəhət həqiqətə bəlkə daha yaxındır. Güman edirəm ki, Qurbaninin ruhu 500 il uzaq səyahətə çıxıb, əcdadları ilə görüşüb, yalnız 500 ilin tamamında bu torpaqlara qayıdır, qəlbimizə girib, bizi oyadıb...

XVI yüzillik bədii ədəbiyyatın, rəssamlıq və nəqqaslılığın, elmin və mədəniyyətin, sosial münasibətlərin sürətlə inkişaf etdiyi, el sənətinin, sənətkarlığın yüksəldiyi, "Kitabi-Dədə Qorqud" kimi əzəmətli abidələrin yenidən yazıya alındığı, hər sahədə milli özünüdərkin, milli oyanışın gücləndiyi bir dövrdür. Bu dövr biri digərindən fərqlənən, müxtəlif sənət zirvələrini fəth edən Füzuli, Xətai, Qurbani kimi böyük söz ustaları yetirib.

Füzuli klassik şeirin bayrağını uca göylərə qaldırdı. Xətai böyük əqidə yolunda qılınc ilə sözü məharətlə birləşdirdi. Qurbani el sənətini xalqa daha yaxın yeni və böyük bir axara yönəltdi.

Qurbani Dədə Qorqud zərrəsidir...

«Dədə Qorqud» xalq müdrikiyinin məhsuludur. Qurbani poeziyası bir adamın – Dirili Qurbanının!

Dədə Qorqud Qurbanının başı üzərindən işıq salıb keçir, Qurbani bu işığı gücləndirir, ona yeni rəng verir!

Dədə Qorqud bir çox cəhətdən Homerin yaşıdır, Qurbani – bizim Füzuli və Xətainin!

Dədə Qorqudun nitqi hərbi demokratiya dövrünün nitq xüsusiyyətlərinə meyllidir, Qurbani – feodalizmin kapitalizmlə birləşməyə, qovuşmağa doğru yönəldiyi dövrün!

Tufarqanlı Abbas, Xəstə Qasım, Valeh, Ələsgər və başqları da Dədə Qorqud zərrələridir ki, müxtəlif əsrlərə səpələnib, hər biri bir əsrdən güc və işıq alıb, toplanıb, "aşiq poeziyası" və ya "el sənəti" adlanan böyük bir sənət yaradıb. Ağ yolu – bayatıların, məsəllərin, tapmacaların, qoşma və gərayılıların,

nağılların, dastanların üzərində yerləşən, böyük bir xəzinəyə söykənən bu sənətin kamil başlanğıcı Qurbaninin adı ilə şöhrətlənib.

XVI yüzilliyin görkəmli şairi Qurbaninin şeirləri dillər əzbəridir. Neçə-neçə yüzillikləri ötüb, hafizələrdə qorunub bizə çatıb. İnsanın qəlb arzularını, məhəbbət və kədərini, nifrat və qəzəbini ifadə edən bu şeirlər uca və əzəmətli qayalardan sözünlən bulaq suyu kimi duru və şəffafdır. Feodal qaranlığında yaranmış Qurbani ziyası faciələrlə dolu keçmişin faciələri üzərinə işiq salır. Hüzn, kədər, zəmanə dəhşətlərindən şikayət dolu bu şeirlərdə böyük bəlalar qarşısında əzmlə dayanan, dəhşət və faciələrə sinə gərən insanın titrəyən və qəhərli səsi eşidilir. Bu böyük insanın qəlbində bəşəri məhəbbət də güclüdür, gələcəyə inam da. Onun poeziyasına lirik, həzin, nikbin bir intonasiya hakimdir. Qurbani el şairidir, misilsiz dərəcədə xalq ruhuna yaxındır.

Qurbani ozan-qopuz sənətinin aşiq-saz sənəti ilə əvəzləndiyi dövrün böyük nəğməkarıdır. Yüksək poetik dili, sənətkarlığı şairin zəngin və uzun keçmiş olan bir ədəbiyyat zəminində yetişdiyini göstərir. Hələ tam şəkildə əldə edilməmiş və əslində, çox az toplanmış yaradıcılıq nümunələri göstərir ki, böyük və qüdrətli el sənətkarı misilsiz təb və istedad sahibi olmuşdur. Poeziyasının geniş vüsət qazanmasında Şah İsmayıllı hərəkatının, Şah İsmayıllı fəaliyyəti ilə ölkədə yaranmış dirçəlis və canlanmasıın təsiri böyükdür. Qurbani bu hərəkata laqeyd qalmamış, Şah İsmayıllı yaxını, dostu kimi, öz sazi, sözü ilə ictimai oyanışa kömək etmişdir.

Təəssüf ki, sənətkarla bağlı bir çox məsələlər hələ aydınlaşdırılmayıb. Qurbani harada doğulmuşdur? Harada yaşamış və nə qədər yaşamışdır? Şairin acı şikayətləri, qarşıqları nə ilə bağlıdır? Bu və buna bənzər suallar təkcə oxucular üçün deyil, tədqiqatçılar üçün də qaranlıqdır. Bunun bir mühüm səbəbi aşiq sənətinin yazıya alınmaması, hafizələrdə qorunmaq ənənəsidir. Hafizələr isə hər şeyi dəqiq qoruya bilmir, zaman özü bir çox şeyləri "redaktə" edir; insanların savad dərəcəsi, arzu və istəkləri, həyəcan və nifratı, gündəlik qayıqları hafizələrin

bir-birinə ötürdüyüünü dəyişir, bir çox hallarda ilkin formanı tam qoruya bilmir. Qurbani kimi bir sənətkar hələ də monoqrafik tədqiqat obyekti olmamış, onun haqqında tarixin, abidələrin və insan hafizəsinin saxladıqları saf-çürük edilməmişdir.

El sənətinin toplanması, tədqiqi və öyrənilməsi bizim dövrün nailiyətidir. Elmin, texnikanın, xüsusən radio və televiziyanın inkişafı, bir tərəfdən, qədim xalq sənətinin toplanmasına, əbədiləşdirilməsinə səbəb olursa, digər tərəfdən, onun tənəzzülünü şərtləndirir. Təbiidir ki, son dövrlərdə Tufarqanlı Abbas, Xəstə Qasım, Valeh, Alı, Ələsgər kimi haqq aşığıları yetişmir. Qədim aşiq sənətinin biliciləri olan yaşlı nəslə təmsil edən bir sıra sənətkarlar tədricən aradan çıxmaqdadır. Bu hal hələ qələmə alınmamış neçə dastanın, nağılin, bayatının, zərb-məsəlin izsiz yox olmasına, unudulmasına səbəb olur. Bu cəhət bəzən ustad aşığın özünün mühafizəkarlığından irəli gəlirsə, əksərən 20–30-cu illərə nisbətən çox-çox geriləmiş olan toplama işinin son vaxtlar da-ha da zəifləməsi ilə bağlıdır. Ciddi rəsmi folklor ekspedisiyaları yoxdur, toplama işi ayrı-ayrı adamların fərdi-şəxsi marağı ilə məhdudlaşmışdır.

Anadan olmasının 500 illiyi günlərində Qurbani daha çox yada düşür, poeziyasındaki təmizlik, saflıq, müqəddəslik oxucunu daha çox çəkir. S.Mümtaz, Ə.Axundov, H.Arası, M.İbrahimov, M.H.Təhmasib, P.Əfəndiyev, M.Həkimov, V.Vəliyev, S.Paşaev, A.Dadaşzadə, Q.Namazov və başqaları şairin həyat və yaradıcılığına məxsus bir sıra cəhətlərin araşdırılması sahəsində xeyli iş görmüşlər. Son vaxtlar şairin həyatı, doğulduğu Diri kəndi, Şah İsmayııl Xətai ilə əlaqə və münasibətləri barədə xeyli araşdırmalar aparılmış, ictimai-siyasi, lirik, dini və fəlsəfi şeirlərinin, Qurbani sənətkarlığının, Qurbani ənənələrinin tədqiqinə bir sıra məqalələr həsr edilmiş, əsərləri toplanmış və çap olunmuşdur. Respublika Mədəniyyət Nazirliyi və Aşıqlar birliliyi sənətkarın təbliği ilə bağlı xeyli tədbirlər həyata keçirmişdir; doğulduğu Diri kəndinin yaxınlığındakı Soltanlı kənd orta məktəbinə, Cəbrayııl şəhərinin küçələrindən birinə Qurbaninin adı verilmiş, Cəbrayııl rayonunda Qurbani saz bayramları keçiril-

mişdir. Sənətkarın anadan olmasının 500 illiyini təntənəli qeyd etmək, haqqında monoqrafiya hazırlayıb çap etdirmək, qəbri üzərində abidə qoymaq nəzərdə tutulurdu.

Nankor və yaramaz qonşularımızın torpaq iddiaları, ölkəmizin böyük bir ərazisinin müvəqqəti işgali hələlik bu tədbirləri dayandırmışdır. Lakin biz on ildən artıq bir müddətdə apardığımız araşdırımaların nəticəsi kimi, bu yazını çap etdirməyi lazımlı bildik.

Qüsurları üçün əvvəlcədən üzr istəyirik...

Müəllif

GİRİŞ

SƏLƏFLƏR, QAYNAQLAR

Cox-çox qədimlərdən gələn, insanla yaşıd olan, onun ilk şüurlu əmək zərbələri ilə doğulan el ədəbiyyatı daim öz yolu ilə irəliləyib, böyük əksəriyyətin, çoxluğun mənəvi qida mənbəyinə çevrilib, rəsmi nəzərdən kənar olsa da, hakim təbəqə tərəfindən kifayət qədər qiymətləndirilməsə də, qədim dövrlərdə daha çox məddahlıq nümunələri kimi yaradılan yazılı ədəbiyyata da təsir göstərməklə, ümumxalq mədəniyyətinin təşəkkülündə, xalqın mənəvi inkişaf və tərbiyəsində böyük rol oynamışdır.

Sonralar yazılı ədəbiyyat özü də el ədəbiyyatı üçün zəngin həyat materialı, kamil üslub və forma nümunələri təqdim edir. Lakin el ədəbiyyatı əsasən öz kökləri üzərində inkişaf edib zənginləşmişdir. Bu cəhətdən Dədə Qorqud Qurbanının babasıdır. Amma ulu, çox ulu babası olduğundan əlaqələri yalnız xəttin ümumi sistemindədir, konkret əlaqələri zəifdir. "Dədə Qorqud" çox qədimdir. Hələ şeirin və nəsrin tam ayrılmadığı, nəsrin də alliterasiya və ritmlə qurulduğu dövrün – hərbi demokratiya dövrünün məhsuludur. Qurbanının doğma babaları Molla Qasım, Yunus Əmrə kimilər ola bilər. Bunlar da yenə kök etibarilə Qorquddandır. Qorqud ata və bizə gəlib çatmayan neçə-neçə qorqud atalar ilk düzüb-qoşma nümunələri yaradıblar, bu düzəmə, qoşma bütün sonrakı ozanlarda, aşıqlarda bir prinsip kimi davam edib. Nəticədə şeir şeir kimi, nəsr nəsr kimi səlisləşib. Qurbani bu səlisləşmə və yüksək inkişaf dövrü sənətkarlarının ən görkəmli nümayəndələrindəndir.

Gümüş piyalə üzərində Babil paltarı geymiş Manna musiqiçisinin təsviri göstərir ki, ozan sənəti çox qədimdir.¹ El ədəbiy-

¹ Bax: Azərbaycan tarixi. Bakı, EA nəşri, 1958, səh.49.

yatının tarixi bu ədəbiyyatın yaradıcıları tərəfindən çox qədimlərə aparılır, Adəm peyğəmbərlə əlaqələndirilir. Əfsanəvi Aşiq Qərib özünü Adəm ata ilə bağlayır. Molla Cümə özünü Adəm atanın nəvəsi sayır:

Aşıqlıq Adəmdən icad olubdur,
Ol Adəm atanın nəvəsiyəm mən.

"Adəm atadır bünyadım" deyən Qurbani də özünü bu çox ulu köklə bağlayaraq aşiq sənətinin insanla yaşıd olduğunu işarə edir.

Məlumdur ki, aşığı ozan hazırlamışdır. Ozan və aşiq mərhələləri bir sənət növünün ciddi keyfiyyət fərqiñə malik olan müxtəlif mərhələləridir. Aşiq öz geyimi, hərəkətləri, sazi, sözü ilə ozandan fərqlənir. Hərbi demokratiya dövrünün sənət xüsusiyyətləri səviyyəsində ozan şeiri sənətkarlıq – bənd, qafiyə, ahəngdarlıq, quruluş cəhətdən ibtidai təsir bağışlaşada, fikir ifadəsinin yığcamlığı və sərrastlığı ilə diqqəti cəlb edir, əksər misraları atalar sözü, aforizm səciyyəlidir. Minilliklər ərzində tədricən son çıçəklənmə dövrünə qədəm qoyana, öz yerini aşiq sənətinə verənə qədər ozan söyləmələrinin, ozan musiqisinin böyük təkamül yolu keçdiyini inkar etmək olmaz.

Aşiq sənətinin bir sıra səciyyəvi əlamətləri, şərtləri mövcudur: "Söz qoşmaq və ona musiqi bəstələmək, dastan yaratmaq, bunları sazin müşayiəti ilə ifa etmək, şirin-şirin xallar vurub oxumaq, çalınan havanın ahənginə münasib hərəkət etmək – oynamamaq, özündən əvvəlki sərvəti yaddasına həkk edib saxlamaq və beləcə bir ənənə olaraq bildiklərini şəyirdinə öyrətmək və s. aşiq sənətinin başlıca şərtidir".¹ Bu şərtlərin, demək olar ki, hamısı ozan sənətindən gəlir. Lakin nə şeir o şeirdir, nə musiqi, nə musiqi aləti, nə də hərəkət. Sinkretik sənətin hər bir komponenti dəyişikliyə uğramış, keyfiyyətcə

¹ Q a r a N a m a z o v. Azərbaycan aşiq sənəti. Bakı, Yaziçı, 1984, səh.4.

yeniləşmişdir. Saz öz simləri, avazlanma keyfiyyəti ilə, şeir öz musiqililiyi, ahəngdarlığı, qafiyəliliyi, ritmikliyi ilə, musiqi öz yetmiş çaları ilə, hərəkət öz چevikliyi, dinamikliyi ilə əvvəlkindən fərqlənib. Aşığın yerişini, hərəkətini ozan yeriməyib, aşığın ifa etdiyi saysız havaları ozan ifa etməyib, aşığın yaratdığı müasir əlvan poeziyanı ozan yarada bilməyib. Ozan öz fəaliyyəti, təkamülü ilə bütün bunlar üçün əsaslı zəmin yaradıb. Qurbanı birdən-birə meydana çıxmayıb, uzun tarixi olan, əmici telləri Nuh dövrünə çatan nəhəng bir kök üzərində boy atıb, zəngin qaynaqlardan qidalanıb.

Şübhəsiz, köklər, qaynaqlar folklorşunasları düşündürməmiş deyil. Lakin ozan-aşiq keçidi dövrünə və onlardan əvvəlki çox qədim dövrlərə məxsus sənət ustalarının daşıdığı ad-titullar bəzən çox xirdalanır: "...bu gün başa düşdürüyümüz el nəğməkarı – aşığın inkişaf tarixini cəmiyyətin ibtidai dövrlərində saya – sayaqlarda, sonralar isə şamanlar, uğur dədələr, uğur ustadlar, varsəqlər, ozanlar və ən nəhayət, aşıqlar xəttində izləməliyik".¹ Bizcə, terminoloji inkişaf xətti kimi verilən bu xətt bir çox cəhətdən düz deyil. "Saya", "sayaçı" bu xəttin başlanğıcını təşkil edə bilməz. Sayalar, sayaçı sözləri "ozan"a, "aşığ"a bərabər söz olmayıb, el ədəbiyyatının maldarlıq, qoyunçuluqla bağlı bir qolunu təşkil edən əmək nəğmələridir. "Uğur dədələr", "uğur ustadlar" bizə yaxın zamanlarda işlədilən, ehtiram və hörmət ifadə edən ifadələrdir. Bu qrupdan dastanlarda rast gəldiyimiz Ağsaqqal, Lələ, Ata, Pir ustad, Pir baba, Nur baba, Ustad, İşiq sözləri də kiçik hərflərlə yazılımlı olan sözlər, ifadələrdir. Bunların heç birini QAM//ŞAMAN - VARSAQ//OZAN - AŞIQ sözləri ilə eyni hüquqlu sənət termini hesab etmək olmaz. Varsaqlar və ozanlar daha ümmünləşmiş, hər biri bir tayfadan gələn adlardır – saqlar və oğuzlarla bağlıdır. Azərbaycan ərazisində tarixən oğuzlar üs-

¹ M. Həkimov. Azərbaycan aşığı ədəbiyyatı. Bakı, Yəziçi, 1983, səh..7.

tünlük təşkil etdiyindən "varsaq" da "ozan" qədər geniş yayıla bilməmişdir.

Şamanlar, qamlar bu sənətin daha qədim yaradıcılarıdır. Nəzərə almaq lazımdır ki, *şaman*, *qam//kam*, altaylarda *koman* bir kökdən olan sözlərdir. *Şaman*, *qam*, *kam*, *koman* və ərəbləşmiş tələffüz forması olan *kahin* *s/q/k* keçidi ilə eyni köklü sözlərdir. Heç şübhəsiz, tarixi inkişaf prosesində səs fərqləşməsi yarandığı kimi, qədim tayfaların özünəməxsus cəhətləri şamanların, qamların, kahinlərin də tədricən səciyyəvi fərqli keyfiyyətlər qazanmasına səbəb olmuşdur. Bizcə, Azərbaycan ərazisində qədim dövrlərdə daha çox qamlar fəaliyyət göstərmiş, şamançılıq daha çox Sibir xalqları arasında yayılmışdır. E.ə. 522-ci ildə fars istibdadına qarşılıq xalq üsyانının başında duran kahin Qaumatın – qam atanın – tarixdə möhkəm iz qoymuş böyük şəxsiyyətin adı da bunu sübut edir. Kahinin, qamın xalq üsyانına başçılığı onun həm də xalqa çox yaxın olduğunu göstərir. Yeddi aylıq hakimiyyətinə, böyük əzabla öldürülməsinə baxmayaraq, onun Bisütun qayalarına həkk olunmuş şəkli də göstərir ki, Qaumat madalıların sevimlişi olmuşdur.

Görünür, oğuzlar "ozan"ı yayana qədər Azərbaycan ərazisində sənət biliciləri qamlar olub. Şamanlarla qamların sənət ustalığında yaxın cəhətlər çox olmuşdur. Buna görə də Azərbaycanda şamançılıqdan danışanlar eyni keyfiyyətlərə əsaslanmışlar.

Ozanların da, aşıqların da ümumi məclis davranışsı məlumdur: söz qoşublar, dastan yaradıblar, bəstəkarlıq ediblər, çalışıb, oxuyub, oynayıblar. Bütün bu keyfiyyətlər təkmilləşə-təkmilləşə nəsildən-nəslə ötürülüb. Çox qədimlərdən – qamlardan, şamanlardan gələn bir sıra keyfiyyətlər ya unudulub, yaxud da ideoloji təsir altında dəyişilib. Qamlarda, şamanlarda ekstaz həli, qeybdən xəbər vermə güclü olub. Bu xüsusiyyətlər ozanlara da keçib. Dədə Qorqudun qarğışı ilə Dəli Qarcarın qolu quruyur. Dastanda bu, haqq-taalanın buyruğu ilədir: "Zira Dədə Qorqud vilayət issi idi. Diləyi hasil oldu". Təsəvvür edək ki, dastanın islamiyyətdən əvvəlki variantını

oxuyuruq. O zaman biz bu cümləni və bu cümlədəki *zira*, *vilayət*, *hasıl* sözlərini də atmaliyiq. Onda Dədə Qorqudun bu qüdrəti cadu və qam əməli, qam ekstazları ilə bağlı olmalı idi. Haqqın köməyi ilə çətin vəziyyətdən xilas olma imkanları haqq aşıqları üçün də xarakterikdir. Lakin qam sehrbazlığı artıq islamiyyətin qanunları əsasında başqa keyfiyyət qazanır, çətin vəziyyətdə göy qurşaqlı, göy əmmaməli, göy atlı Şahi-mərdən dada yetir.

Bələliklə, **qam – ozan – aşıq** sənətini minilliliklər yola salmış böyük el sənətinin əsas mərhələləri hesab etmək mümkündür. Buna görə də Qurbaninin yaxın sələfləri ozanlardır. Qurbani ozan sənətinin aşiq sənəti ilə əvəzləndiyi dövrün ən görkəmli nümayəndəsidir. Ona görə də Qurbani "aşıq" yox, daha çox "aşıq"dir. "Aşıq" – "aşıq" ayrılmasının isə müvazi işlənmə dövrü min ilə qədərdir.

Qamlar eradan əvvəlki minilliliklərdə fəaliyyət göstərmışlər. Ozan sənətinin tarixi də qədimdir. Mahmud Kaşgarının lügətində qeydə alınmış bir sıra mahnilər, XI əsrə yazıya alınsa da, müəllifin fikrincə, 4–5 əsr əvvələ – islamiyyətdən əvvəlki dövrlərə aiddirsə, bu mahnilər içərisində:

Qoçikar, təkə seçildi,
Sağlıq, sürük qoşuldu,
Sütlər qamuğ yumuldu,
Oğlaq, quzi yamraşur –

kimi bugünkü şeirə çox yaxın, lügət materialında arxaizmlər olan bu cür şeirlər varsa, bunlar "Dədə Qorqud" şeirindən çox fərqlənirsə, deməli, "Dədə Qorqud"un kökləri, ozan sənətinin tarixi daha qədim dövrlərlə bağlıdır. Buna görə də "Dədə Qorqud"u islamiyyət dövründə edilmiş əlavələrdən təmizləyib tədqiqata cəlb etmək daha maraqlı nəticələrə gəlməyə imkan verərdi. "Dədə Qorqud"da ağır bir ozan, qopuz ahəngi var. «Dədə Qorqud» yüngül əhvalatçılıqla yükənməmişdir. Boyların əsasında ciddi milli ictimai problemlər durur. Məhəbbət çox zaman ikinci plandadır.

"Ümumiyyətlə, bəzi tarixi mənbələrə istinad edərək, qədim türk qəbilələrindən bəhs edən tədqiqatçılar göstərirlər ki, ozan adı ilə məşhur olan sənətkarlar hələ Attila dövründən başlayaraq (V əsr), səlcuqlar da daxil olmaqla, XV yüzilliyə qədər saraylarda, xalq şənliklərində, hərbi yürüşlərdə qopuz çalmış, qəhrəmanları vəsf etmişlər".¹ Attila dövründən XV əsrə qədər min illik bir dövrdür. Lakin şübhəsiz, ozan sənətinin tarixi bundan qədim, yaşı bundan da çoxdur.

"Aşıq" ad-titulu isə Şərqdə ümumən indiki minilliyyin əvvəllərindən məlum hesab olunur. Əmin Abidin Vaxtilə Əhməd Yəsəvi (1105-1166) yaradıcılığının bir nümunəsi kimi dərc etdiirdiyi:

On səkkiz min aləmdə
Heyran bolqan aşıqlar.
Tapmaq məşuq surağın
Sərsan bolqan aşıqlar –

bəndi ilə başlayan gəraylini xatırladaraq, Q.Namazov yazır: "Aşıq" sözü bir titul kimi, XI–XII yüzilliklərdən bəllidir. Şəkil baxımından gəraylinin bitkin nümunəsi olan bu şeir məzmun və bədii mündəriyəsi etibarilə də aşiq şeirinin yetkinliyini göstərir. Deməli, hələ XII əsrda aşiq tərzli şeirin bitkin nümunələri yanmışdır. XIII əsrə Aşıq Paşa (1272–1333) "aşıq" sözünü titul kimi daşıyırıldı. XV–XVI əsrlərdə Aşıq Çələbi, Aşıq Əhməd, Aşıq İbrahim və b. da bu titulu gəzdirmişlər".¹

Mahmud Kaşgarinin özündən 5–6 əsr əvvələ aid verdiyi şeir də aşiq şeiri nümunəsidir. Bu cür faktlar göstərir ki, aşiq ədəbiyyatı bizim minillikdən deyil, əvvəlki minillikdən fəaliyyətə başlayıb və bizim minillikdə daha qüdrətli inkişaf yolu keçib. Azərbaycan el sənətinin XIII–XVI əsrlərdə erməni ədəbiyyatına

¹ V a q i f V ə l i y e v. Azərbaycan folkloru. Bakı, Maarif, 1985, səh.150.

¹ Q a r a N a m a z o v. Azərbaycan aşiq sənəti, səh.34.

təsiri,² "Əsli-Kərəm", "Novruz-Qəndab", "Tahir-Zöhrə", "Aşıq Qərib" dastanlarının XIII–XIV əsrlərlə səsləşməsi göstərir ki, aşiq ədəbiyyatı Qurbaniyə qədər böyük yol keçib.

Hər biri yeni bir keyfiyyət kimi təzahür tapmış ozan və aşiq min ilə yaxın müvazi inkişaf yolu keçmişdir (Bu nisbətlə ozanın qamla kəsişmə, ayrılma müddəti daha uzun olmuşdur). Bir halda ki, ermənilərin "qusan"ı, gürcülərin "mqosan"ı türklərin "usan", "uzan", "ozan"ı ilə bir kökdəndir,³ ozan sənətinin tarixi qədim olduğu üçün ozan – qam kəsişməsi eradan əvvəlki I minilliyyin ortalarına aid ola bilər. Bu həm də ozan sənətinin çox qədim dövrlərdə Qafqaz türklərindən ətraf ölkələrə yayıldığı güman etməyə əsas verir: etimoloji kök türk tayfa adındandır.

Folklor tədqiqatçılarının fikrincə, Qafqazda və Orta Asiyada islam dininin geniş yayılması ozan sənətinin meydanını daraldır. VIII–IX əsrlərdən müxtəlif təriqətlərin meydana çıxması, xüsusən sufilik ideyaları ozan sənətinin yeni keyfiyyətdə inkişafına, yeni keyfiyyətlər qazanmasına səbəb olur: "Müxtəlif vaxtlarda sufilik təriqətlərinin Əhməd Yəsəvi, Qəzali, Həllac Mənsur, Bəstami, Hacı Bəktəş, Nəimi, Cəlaləddin Rumi və başqa bu kimi onlarla qüdrətli ideoloqu ortaya çıxmış, yeritdikləri təriqət dünyagörüşünü öz mülahizə və konsepsiyaları ilə nəzəri cəhətdən zənginləşdirmişlər". "Geniş xalq kütlələri içərisində təsəvvüf ideyaları yayan, sufilərin tapındığı "vəhdəti-vücud" fəlsəfəsini təbliğ edən və özü də ilahi eşq uğrunda fədaiyə çevrilən ozan, əvvəllər yerinə yetirdiyi vəzifələrin bir çoxundan uzaqlaşmalı olur. Düşdürü mühitdəki fəlsəfi-ürfani axınların təsiri nəticəsində də o, güclü şəkildə təriqət yolu tutaraq, ilahi eşqin aşiqi, "haqq aşiqi" – "haqq aşığı" kimi çıxış edir və bu vaxtdan etibarən də "aşıq" – "aşıq" ad-titulu altında gəzib dolanır".¹ Bu fikir ozandan aşağı aparan

² M. S e y i d o v. Azərbaycan – erməni ədəbi əlaqələri. Bakı, 1976, səh.101.

³ M. H ə k i m o v. Azərbaycan aşiq sənəti, səh.65.

¹ M ə h ə r r ə m Q a s ı m o v. Ozan – aşiq keçidi. "Qobustan", 1990, №3, səh.36–37.

əsl təkanverici qüvvəni düzgün nəzərə alır. Müsəlman təriqətlərindən sufiliyin nəhəng nümayəndələrinin dövr üçün böyük humanist və inqilabi ideyaları sənət adamlarını özünə cəlb etməyə bilməzdi. İlahi eşqin tərənnümü təkcə ozan sənətinə deyil, yazılı ədəbiyyatın çox görkəmli nümayəndələrinə də qol-qanad verir. Eşq öz sənət aşıqlarını yaradır. Bu "aşıq" "aşıq" a çevrilənə qədər uzun yol keçib. Tədqiqatçılarımız "aşıq" sözünün türk kökünü müxtəlif yozumlarla izah etmişlər. Bu cür etimoloji axtarışlara etiraz etmədiyimiz kimi, "aşıq" in türk (Azerbaycan) xalq tələffüzündə ahəng qanununun təsiri ilə "aşıqa" çevrilmə prosesinin sürətləndiyinə də şübhə etmirik. Sufilik və onun bir qolu olan hürufilik ozanı "haqq aşiqinə" – "haqq aşığına" çevirməkdə inqilabi iş görmüşdür. "Ozan birbaşa deyil, ancaq və ancaq sufi-aşıq kimi dərk olunduqdan sonra aşığa çevrildi".¹

* * *

Qeyd edildiyi kimi, el ədəbiyyatı Qurbaniyə qədər böyük yol keçib. Qurbanının ilhamı keçmişin böyük ustadlarından güc alıb. Bunların içərisində **Yunus Əmrə** odunun şərarələri aydın seçilməkdədir.

Yunus Əmrə elə kamil sənətkardır ki, bir neçə yüzillik inkişaf yolunun zirvələrindən sayıla bilər. Yəni Qurbani kimi, Yunus Əmrə də birinci deyil. Əmrənin gündoğanda – Azərbaycanda olan zirvə-sələfləri ərəb istilasının qatı çağlarında yaşayıb, ağlayıb, bozlayıb, şən və ya kədərli mahnilər oxuyub yox olublar. IX əsrə Xilafətin sarsılmağa, laxlamağa başlaması el sənətinin az-çox mühafizəsinə imkan yaradıb. Güclü el ədəbiyyatı Bürhanəddin qələmini özünə çəkib, Nəsimi sənətinə güclü xallar vurub.

Yunus Əmrənin XIII yüzilliyin II yarısında, XIV yüzilliyin əvvəllərində (1240–1320) yaşamış olduğu qəbul edilməkdədir.

¹ N. Cəfərov. Yatmışdım, üstümə gəldi ərənlər. "Ədəbiyyat və incəsənət" qəz., 3 noyabr 1989.

Sevgi və Ayvaz Gögdəmirlərin fikrincə, "Yunus Emre büyük bir mütesevvüf halk şairidir. Fakat o, tarzi, bilgisi, kültürü, dilinin inceliyi ile bariz şekilde "ozan", "saz şairi", "aşık" denilen ve şiirlerini saz refakatında söyleyen diger halk şairlerindən ayrıılır. O, halkın içinden yetişmiş, fakat halkdan kopmamış bir aydır".²

Yunus Əmrədə "aşık" sözü çox işlənmişdir: "Aşıklar bilir neligin". "Yunus eydür: aşık oldum, Maşuka derdinden oldum". "Hər kim izzetden keçmedi, Aşıklıq bühtandır ona". Yaxud:

Aşık Yunus bu sözü
Muhal deyü söylemez.
Mana yüzün gösterir
Ol şairler kocası.

Bütün bu misra və beytlərdəki "aşık" sözündə "a" saiti az-çox uzun tələffüz edilir. Bunlar göstərir ki, həmin söz "aşiq" sözüdür; son misalda "aşiq" kimi də dərk oluna bilər, lakin yenə "aşiq"dəndir. Bunlardan aydın olur ki, bizim minilliyin əvvəllərindən ayaq tutmağa başlayan "aşiq" sözü kök etibarılə hansı sözdən törəməsindən asılı olmayıaraq, "aşiq" sözünün qalın saitlər ahənginə uyğunlaşmış forması ilə İsləkliyini gücləndirmiş, lakin bu forma "aşiq" sözünün ifadə etdiyi mənəni da uzun müddət mühafizə etmişdir. Buna görə də Yunus Əmrə, hər şeydən əvvəl, aşiqdir.

Yunus Əmrə aşiqdir, lakin bu hal onun qopuz-saz sənətindən uzaq və bu sənətə biganə olduğunu sübut etmir. Yunus bu sənətin aparıcı bir qolu olan el şairləri cərgəsindəndir və bu mənada kökləri Dədə Qorquda bağlıdırsa, budaqları Qurbanıyə, Qaracaoğlana tərəf uzanır.

Gögdəmirlər Yunus Əmrənin dilini bütün islam türklerinin ortaç dili hesab edirlər: "...Yunus Emre türkcesi, bazilarının yanlış söyledikleri kibi, bir "öztürkce" deyildir. Bu dil, ortak

² Y u n u s E m r e. Güldəste. Hazırlayanlar: Sevgi Göğdemir, Ayvaz Göğdemir, Ankara, 1990, səh.4.

islam medeniyyeti içinde öteden beri gelişmeye başlamış ve bu ortak medeniyet dillerinden türkçeşтирilmiş zengin bir islami türk dilidir".¹

Gögdəmirlərin dediyi "bazilerinin" fikirlərinin tam yanlış olduğunu söyləmək də düz deyil. Ərəb əlifbası Yunus Əmrəni bütün islam türkləri üçün "Türkçələşdirse" də, Yunusun dili "ortak" mədəniyyət dilinin bir çox elementlərini özündə cəmləşdirse də, türk və Azərbaycan dillərinin hər birinin müstəqil inkişaf yolunda olduğunu aydın şəkildə əks etdirəcək dərəcədə türk milli dilidir. Gögdəmirlərin düşündüyü kimi düşünənlər coxdur: "Bildiyimiz kimi, Azərbaycan və İranın digər yerlərində, hətta Anadoluda daha çox Oğuz türkləri yerləşdikləri üçün buralarda Oğuz türkcəsi yayılmış və 13-cü miladi əsrindən sonra azəri və Anadolu ləhcələri və ya türkcələri zühur etmişdir. Bu iki türk ləhcələri əslində bir dildən nəşət etdikləri halda, sonralar iki müstəqil dilə çevrilib, iki müstəqil ədəbiyyata sahib olmuşlar".¹

Bu cür fikirlər tam yanlışdır və tarixi bilməməkdən irəli gəlir. Burada söylənilən fikir Anadolu türkləri üçün məqbul ola bilər. Cənubi və Şimali Azərbaycan ərazilərində Azərbaycan dilinin formallaşma və inkişafını bu yerlərə XI əsrəndən oğuzların gəlişi ilə bağlamaq olmaz. Azərbaycan ərazisində türk tayfaları çox qədimdən mövcud olmuş, türk mənşəli ümmümxalq Azərbaycan dili hələ oğuzlardan çox-çox əvvəl formalşmışdır. Oğuzların bizim minilliyyin əvvəllərindəki güclü axını isə yerli türk mədəniyyətinin inkişafına elə bir ciddi təsir göstərməmişdir.

Sənət, mədəniyyət, poeziya sərhədlərinin olmaması, bütün islam dünyasına eyni dərəcədə xidmət edən ərəb əlifbası Anadolu ilə Azərbaycanın əlaqələrini genişləndirmiş, təbii olaraq, Yunus Əmrəni Qurbanının sələfləri sırasına daxil etmişdir.

Haqqə qovuşmaq, allaha vasil olmaq Qurbanidə də var, lakin Yunusda olduğu qədər deyil. Hətta bu ideya, təbii olaraq,

¹ Yunus Emre. Güldəste, səh.5.

¹ Cavad Heyət. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1990, səh.16.

Xətaidə də Qurbanidən güclüdür. Yunus Əmrənin şeirlərində sufi mərhələləri – şəriət, təriqət, mərifət və həqiqət² xüsusi təbliğ olunur. "Hecası" şeirinin əvvəlki bəndlərində: "Evvel qapı şariat", "İkincisi tarikat", "Üçüncüsü marifat", "Dördüncüsü həqiqat" deyə sufi mərhələlərinin hər birini bir bənddə izah edən şair son bənddə sufinin keçdiyi yolun mərhələ-mərhələ çətinliklərini göstərir:

Bu şariat güc olur,
Tarikat yokuş olur,
Marifat sarplıkdurur,
Hakikattır yucusı.

Qurbanının "Yetişdim" qoşmasının Aşıq Əhməd Sadaxlıdan aldığıımız variantının ikinci bəndində deyilir:

İxlas kəmərini çaldım belimə,
Həqiqətdən su bağlandı gölümə,
Mərifətdən bir yol düşdü əlimə,
Yolu tutub yol-ərkana yetişdim.¹

"İxlas kəmərini belinə çalmaq" – şəriəti qəbul etmək, təriqətlə irəliləmək mənalarını ifadə edir. Mərifət və həqiqəti – haqqı isə şair daha aydın qeyd etmişdir.

Yunus Əmrə üçün birinci şəxs Məhəmməddir:

Mühəmməd haqqı buldu,
Hakkı kəndidə gördü.

Və ya:

Allah ona dostum dedi,
Adın Mühəmməd eylədi.

² Bəzi əsərlərdə sufi mərhələlərinin yeddi olduğu göstərilir.

¹ Q u r b a n i. Bakı Universiteti Nəşriyyatı, 1990, səh.251.

Yunusun şeirlərində çox az hallarda Məhəmməd adına rast gəlməmək olar. Şiələrdə isə "allahın dostu" Əli sayılır. Qızılbaş-şıə təriqəti həzrət Əlini daha çox müqəddəsləşdirmişdir. Ona görə də Qurbaninin Əli mədhinə söylənmiş güclü şeirləri vardır: "Ya minəl-əta", "Əli", "Ya Murtuza Əli" və s.:

Damanda qalmışam, yetiş dadıma,
Özünü Xeybərə yetirən Əli!
O dəm zülfüqarı çəkən zəbanə,
Dinsizləri dinə gətirən Əli!

Neçə il zülfüqar nə yerdə qaldı!
Neçə min ənbiya səndən dərs aldı!
Üzündə niqabı bir ərəb gəldi,
Özü öz tabutun götürən Əli!

Mənim pirim kövsər üstə saqdı,
Möminlərin yeri cənnət bağıdı.
Qurbaninin bu gün müşkül çağdı,
Cəmi müşkülləri bitirən Əli!

Yunusun dediyi aşağıdakı sözlər Qurbani ilə yanaşı, yüzlərlə sənət ustasının, o cümlədən böyük Füzulinin də poeziyasının mayasını təşkil edir:

Düşmüş idik, hak qaldırıcı,
Birligin bizə bildirdi.
İçimizə aşk doldurdu,
Dürüst oldu imanımız.

"Çün hakdan gəlir heyrü şər" deyən Yunus kimi, Qurbani də xeyrin, şerin haqdan gəldiyini düşünmüştür:

Haqq-taala qoyub ədalət divan,
Yoluyla getməyən olar bədgüman.

Yunus Əmrə həqiqi sözü, söz sənətini, gözəl şeiri haqdan gələn ilahi bir qüvvə sayır:

Söz karadan, akdan degil,
Yazup-okumakdan degil.
Bu yürüyen halkdan degil,
Halik avazından gelir.

Qurbani şeirləri də ilahi duyguların təzahürüdür.

Aralarındakı zaman məsafəsinə baxmayaraq, Yunusun:

Anmazmisan şol günü sən,
Gözün nəsnə görməz ola.
Düše suretin toprağa,
Dilin haber vermez ola. –

gəraylışını oxuduqda, Qurbaninin:

Vəzir, sana qarğayıram,
Haq diləyin yetirməsin!
Göydən min bir bəla ensə,
Birin səndən ötürməsin! –

gəraylısı yada düşür.

Qurbaninin bənövşəyə həsr etdiyi şeir klassik bir qoşmadır və bu şeirin təsiri ilə yüzlərcə şairin "Bənövşə"si yaranmışdır. Lakin bunların heç biri Qurbani "Bənövşə"si səviyyəsində deyildir. Xüsusən şeirin son beytindəki zəriflik, müşahidə, rəmzi məna heç bir şeirdə müşahidə olunmur:

Ayrılıqmı çəkib, boynu əyridi,
Heç yerdə görmədim düz bənövşəni.

İki yüz il əvvəl zərif insani keyfiyyətin çiçəkdə təzahürünü Yunus da müşahidə etmişdir:

Yene sordum çiçege,

Boynın neden egridir?
Çiçek eydir, ey derviş,
Kalbim hakka doğrudur.

Şeirlərdə ruhi yaxınlıq güclüdür. Lakin fərq də göz önündədir. Yunusda ümumən çicəkdən söhbət gedir, Qurbanidə obyektlə daha realdır – bütün çicəklərin deyil, bənövşənin boynu əyridir. Bir sevgili, bir dilbər, bir aşiq timsalı olan bənövşə də, çiçək də dərdlidir, eşqdən boyunları əyilmişdir. Yunusda bu, ilahi eşqlə bağlıdır – qəlbi haqqə doğru olan çiçəyin başı haqq səcdəsindədir. Qurbanidə isə real eşqin zərif təsviri əsasdır: sevgilisindən ayrı düşdüyü üçün Bənövşənin boynu əyilmişdir. Qurbani poetik fikri ustalıqla zənginləşdirmiştir.

Hansı cəhətə diqqət yetirsək, Yunus Əmrə – Qurbani əlaqələrini müşahidə etmək mümkündür. Bu cəhət ilahi və real eşqin tərənnümündə, sufi mərhələlərinə münasibətdə, hər iki şairin poetik ifadə tərzində, məzmun və ideya yaxınlığında, poetik tapıntı və məcazlar sistemində, şeir formalarında özünü göstərməkdədir.

Fərqlər isə hər biri öz zəmanəsinin oğlu olan orijinal istedadın dünyagörüşü və poetik duyğularının məhsuludur. Yunus Əmrədə sünniliyin sufi mərhələlərinin tərənnümü, Qurbanidə şıəliyin, Həzrət Əlinin mədhi üstündür. Yunus Əmrə üçün "Quran", "Məhəmməd" adları sonsuz müqəddəsliyə malikdir; Qurbanidə bunlar da var, lakin Qurbani üçün dini və dünyəvi eşqin yaradıcısı, hamisi həzrət Əlidir. Yunusda eşq daha çox haqqə varmaq səciyyəsi daşıyır, Qurbanidə real eşqin, el gözəllərinin təsviri, həqiqi məhəbbətin tərənnümü daha geniş yer tutur. Yunusda ortaq elementlər olsa da, türk dilinin başlangıcı mühafizə olunmuşdur. Qurbani poeziyasının dili xalis Azərbaycan dili nümunəsidir və milli dili aparan yolun başında durur. Bütün bu birbaşa və əks əlaqələr hər iki şairin yaşadığı dövrlə, zamanla bağlı olub, daxili əlaqəni, rabitəni möhkəm bir rişə kimi saxlayır. Bu mənada Qurbani Yunus Əmrə ilə bağlıdır. Yunus Qurbaninin sələfidir. Yunus Əmrə özü də kamil sənət nümunəsi yaradıb. Deməli, bu qol, bu sənət Yunusla da

başlamır. Yunusdan çox-çox əvvəllər Anadoludan şərqdə – Azərbaycan ərazisində cılalana-cılalana gəlib. Qurbaniyə qədər bu sənət daha çox cıalanıb, kamil qoşma, gəraylı, təcnis, qıfılbənd, deyişmə, divani, cahannamə nümunələri yaranıb. Biz bunların ilk gözəl nümunələrini Qurbanidə görsək də, ilk yaradıcısı Qurbani deyildir. 500 illik yoluñ aşınmalarına baxmayaraq, Qurbani sənəti qüsursuzdur, ona görə də birdən-birə yarana bilməzdi.

Qurbaniyə zərif bir şüa Yunus Əmrədən sözüdür. Lakin dediyimiz kimi, Yunus da başlanğıc deyildir. Odur ki tarixi-ədəbi tədqiqat həm Yunusun, həm də Qurbaninin sələflərini ətraflı öyrənməyə borcludur.

* * *

Salman Mümtaz 1929-cu ildə "Molla Qasım və Yunus Əmrə" məqaləsində yeni bir iz açaraq, el şairi **Şirvanlı Molla Qasım** haqqında məlumat vermişdir:

"...Sultan Vələd, Yunus Əmrə və Həsənoğlu ilə müasir bir də bir Molla Qasım var imiş ki, Yunus Əmrə kimi böyük bir türk sufisinə pişvalıq və ustalıq etmişdir".¹ S.Mümtaz Şirvanlı Molla Qasımın iki təcnisini və bir başqa şeirini çap etdirmişdir. Qara Namazovun məlumatına əsasən Molla Qasımın dörd şeiri – iki təcnisi ("Ya sənəm, sənəm", "Haray"), bir gəraylısı ("Gördüm") və bir müəmması ("Ya nə?") məlumdur.²

S.Mümtazın qeydlərindən aydın olur ki, Yunus Əmrə kimi böyük şair Molla Qasımdan ehtiyat edirmiş, Molla Qasımın qarşısında zəif və "ümmi" görünməməyə çalışırmış. Bu münasibət, əslində, Yunus Əmrənin öz sözlərindən hasil olur:

Dəriş Yunus, bu sözü əyri-büyübü söyləmə,

¹ Salma n Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı, 1986, səh.358.

² Bax: Q. Naməzov. Azərbaycan aşiq sənəti. Bakı, 1981, səh.27

Səni siyğəyə çəkər bir Molla Qasım gəlir.

S.Mümtaz Yunus Əmrənin "Gördüm" rədifli şeiri Molla Qasımin eyni rədifli şeirinə nəzirə yazdığını söyləyir. Şeirlərin forma və məzmun xüsusiyyətləri bu fikri təsdiq edir:

Molla Qasımda:

Yumulmuş şol ala gözlər,
Qiyamət yolunu gözlər.
Həni şirin, şəkər sözlər,
Dəhəni bizəban gördüm.

Yunus Əmrədə:

Soğulmuş şol ala gözlər,
Pozulmuş ay kimi üzlər.
Qarışmış qara toprağa
Gül dərən əlləri gördüm.

Yunus Əmrə kimi, güman ki, Molla Qasım da – XIII–XIV əsrin bu Azərbaycan el aşığı da sufi mərhələlərinə qail imiş. Bizim üçün daha maraqlı cəhət onun yaradıcılığında təcnisin kamil nümunəsinin olmasıdır. Mollanın "Haray" rədifli təcnisi aşınmala məruz qalsa da, tarixilik izlərini də mühafizə edə bilməsdir:

Əhədü-ləmyəzəl vahidü-yekta,
Salma məni gözdən ayağa, haray.
Müntəha qovruldum tənəli sözdən,
Pərvanə tək yandım, a yağa, haray!

Sevdigim al geymiş ələ yapışır,
Bu sıniq könlümüz ələ yapışır,
Bizdə bir nişan var, ələ yapışır,
Müxənnəs yapışır ayağa, haray!

Qabuldan gəldin sən Dəməşq elinə,
Bülbül ərzi-halın demiş gülünə,

Şikəstə Qasımın demiş gülünə,
Sən özün yetiş gəl, ay ağa, haray!

Əgər Molla Qasım bu cür kamil təcnis yazmışsa, deməli, təcnisin tarixi daha qədimdir.

Heç şübhəsiz, aşiq şeirinin başqa nümayəndələri kimi, Molla Qasımin da şeirləri keçən yüzilliliklər ərzində ağızdan-ağıza keçərək müəyyən dəyişikliklərə uğramışdır. Lakin xüsusən təcnisdə tutarlı cinas qafiyələr adətən qorunub saxlanır.

Biz XIII–XIV əsrlərdə Molla Qasım kimi aşıqların yetişə biləcəyinə təbii baxırıq. Yazılı ədəbiyyatı Nizami kimi nəhənglər yetirən xalqın şifahi ədəbiyyatı Molla Qasımlar yetirməkdə çətinlik çəkməzdidi.

Bəzən Molla Qasımı əfsanəvi şəxsiyyət hesab edirlər.

Folklorşunas Elxan Məmmədov V.B.Kudelinin "Pogziə Önusa Gmre" (Moskva,1980) kitabına istinad edərək yazır: "Yunus Əmrənin divanı ilə əlaqədar yaranmış əfsanələrdən birində deyilir ki, Yunus Əmrə üç min şeir qoşmuşdur... Şairin ölümündən sonra onun divanı Molla Qasım adlı bir nəfərin əlinə düşür. Molla Qasım divanı götürüb çay sahilinə gəlir, mütaliə ilə məşğul olur. Şeirlərin minini şəriətə zidd olduğu üçün cirib yandırır. Şeirlərin ruhu dəyişmədiyindən ikinci min şeiri də suya atır. Üçüncü minlikdən ilk şeiri oxuduqda isə guya belə bir beytə rast gəlir:

"Dərvish Yunus, bu sözü əyri-büyrü söyləmə,
Səni siyğəyə çəkər bir Molla Qasım gəlir".

Həmin beysi oxuyan Molla Qasım Yunus Əmrənin peyğəmberliyinə inanır, özünü isə müqəddəslər cərgəsində hesab edir. Qalan min şeiri müqəddəs kitab kimi öpüb gözünün üstünə qo'yur".¹

¹ Bax.: E l x a n M e m m e d o v . Azərbaycan sovet folklorşunaslığında təcnisin tədqiqi tarixində "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər", VII, 1987, səh.188.

E.Məmmədov bunu "mötəbər mənbə", Molla Qasımı əfsanəvi şəxsiyyət hesab edərək, onun əvəzinə başqa bir molların da adı çəkilə bilərdi, – deyir, M.H.Təhmasibin də Molla Qasıma şübhə ilə yanaşdığını göstərir: "...mötəbər mənbələrin birində Şirvanlı Molla Qasımin tarixi yox, əfsanəvi şəxsiyyət olduğu barədə məlumat verilir ki, bu da professor M.H.Təhmasibin şübhələrinin əsaslı olduğunu haqq qazandırır".²

Əvvələn, qeyd etməliyik ki, M.H.Təhmasib Molla Qasımin şəxsiyyətinə şübhə ilə yanaşmir, onun yaşadığı dövr barədə qəti fikir söyləyə bilmədiyini, əlavə məlumat olmadığı üçün yalnız Salman Mümtaza əsaslandığını göstərir və rəğbətlə bildirir ki, Salman Mümtazın sözü düz olsa, el ədəbiyyatının tarixini daha qədimlərə aparmalıyiq: "Əgər Salman Mümtaz düz deyirsə, yəni Şirvanlı Qasım, doğrudan da, Yunus Əmrə ilə, Həsənoğlu ilə müasir olmuşsa, biz el tərzində yaranan şeirimizin, xüsusilə yüksək sənətkarlıqla yazılmış təcnislərimizin də tarixini çox qədimlərdə axtarmalıyiq".³

Digər tərəfdən, aşkar şəkildə görünür ki, bu əfsanə elə həqiqətən əfsanədir, uydurmadır: şeirlər molların əlinə keçdi, molla minini crib yandırdı, minini də suya atdı və s.

"Molla" məsələsinə də diqqətlə olmaq lazım gəlir. Bu molla dua, cadu yazan, adı şəriət işləri ilə miəşğul olan şəxs mənasında deyil, oxumuş, savadlı, çoxbilən, müəllim mənasındadır – Molla Pənah, Molla Vəli kimi.

Və nəhayət, əgər Molla Qasım həqiqi bir molla olubsa, əvəzinə başqa bir molların da adı çəkilə bilərdi, bu təcnislər, gərəyli və müəmmə kimindir? Əgər Molla Qasımla bağlı ancaq Yunus Əmrənin həmin beyti qalmış olsa idi, şübhə doğura bilərdi, lakin o əsrən 3–4 şeir qalıbsa, bu, qiymətli dəlildir. Biz Salman Mümtazın böyük alimlik duyğularına inanırıq. Kitablarımızda aşiq sənətinin ilk səhifəsi Qurbani ilə açılır. Lakin

² Yenə orada.

³ Bax. M. H. Təhmasib. Bir tarixi həqiqətin eposdakı izləri. "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər". VI, 1981, səh.5.

əslində Qurbani el sənətinin öz dövründə Füzuli zirvəsidir, bu sənətin daha əvvəllərə məxsus yüksək nümayəndələri ilə, həm də təəssüf ki, hələlik əldə edilməsi mümkün olmayan nümayəndələri ilə ərsəyə gəlmış Həsənoğlu, Nəsimi zirvəsi də olmalıdır, hələlik ən azı səhifə Həsənoğlu müasiri Molla Qasımla açılmalıdır. Molla Qasımin dil xüsusiyyətləri nə qədər dəyişmiş olsa da, qədimliyi saxlamışdır. Şeirin leksik tərkibi və üslubu da bunu hiss etdirməkdədir.

* * *

Şıfahi xalq ədəbiyyatının – folklor motivlərinin klassik ədəbiyyata təsirindən, yazılı ədəbiyyatın folkloran qidalanması, öz başlanğıcını folkloran götürməsi və folklor materialları ilə cilanmasından geniş bəhs olunmuşdur. Lakin klassik ədəbiyyatın folklor a təsiri, şıfahi ədəbiyyat yaradıcılarının klassik irsdən faydalananması problemi az hallarda yada düşür. Əslində, el ədəbiyyatının inkişafı iki kök üzərində gedir – biri öz kökü, digəri isə klassik ədəbiyyatdır. Klassik ədəbiyyatın görkəmli nümayəndələri daim folklor yaradıcılarına örnek olmuşlar. Bu cəhəti aşiq yaradıcılığı əsasında xalq yazarı M. İbrahimov xüsusi qeyd etmişdir: "...Aşiq poeziyası xalq yaradıcılığı ilə yazılı ədəbiyyat arasında bir keçiddir, möhkəm bir körpüdür. O, bir tərəfdən, xalq yaradıcılığına bağlıdır. O biri tərəfdən yazılı ədəbiyyata, həm bununla, həm də onunla qarşılıqlı əlaqə və təsirdə inkişaf etmişdir. Onun kökləri, rişələri folkloran, xalq yaradıcılığından su içirsə, budaqları, qol-qanadı həmişə ədəbiyyatla qovuşur, ona təsir edir və ondan qüvvət alır".¹

Tək-tək üzə çıxarılan qədim ədəbi abidələr göstərir ki, xalq mənafeyinə zidd ictimai-siyasi hadisə və proseslərin təsiri ilə ana dilli qədim və zəngin ədəbiyyatımızdan bize az şey çatıb. Yəqin ki, bir çox sənət inciləri ərəb və fars hökmranlığının güclü, kəskin çağlarının qurbanı olub; monqol istilası dövründə başı hayında qalan insan öz sərvətinin odlara qalaq edilməsinə

¹ M. İ b r a h i m o v. Aşiq poeziyasında realizm. Bakı, 1966, səh.17.

mane ola bilməyib. Səbəblər çox ola bilər. "**Dastani-Əhməd Hərami**" kimi xususi quruluşu, vəzni, ahəngi, şirin və təsirli dili olan poema, XIII əsr abidəsi kimi, ana dilli ədəbiyyatın inkişaf yolu, bu yolun daha əvvəllərə aid olması barədə müəyyən qənaətə gəlmək üçün əsaslı material verir.

Ə.Səfərli dastanın müqəddiməsində deyir: "Bu əsər doğma dilimizdə yazılmış ilk poema nümunəsi kimi səciyyəvidir. Bu da təbiidir ki, qədim və zəngin ədəbi-mədəni təcrübəyə, özünəməxsus bədii-estetik ənənələrə malik olmayan bir xalq XIII əsrdə ana dilində belə bir gözəl sənət abidəsi yarada bilməzdi. Habelə bu poema göstərir ki, doğma dildə bədii əsərlər yaratmaq ənənəsi qədim dövrlərdən başlanılmışdır".²

Müəllif düzgün müşahidə etmişdir ki, əsər əruzun həzəc bəhrində olsa da, 4-4-3 bölgülü heca vəznini də xatırladır. Bu hal təkcə burada yox, Qazi Bürhanəddinin və başqalarının yaradıcılığında da müşahidə olunur. Deməli, bu elə bir dövrdür ki, milli dildə, xalq ruhunda yazanları, ruh etibarilə heca vəzninə alışmış şairləri hələ əruz vəzni tam əsir edə bilməyib, bu cür şairlərdə əruz hələ iliyə, qana işləyə bilməyib. Odur ki bu cür əsərlərdə el sənətinə yaxınlıq, el ədəbiyyatına bağlılıq çox güclüdür: "Əsər ideya-fəlsəfi məzmunu, mündəricəsi, məfkurəsi, dil və üslubuna görə xalq ruhunu ifadə edir, xalqın üzəyindən xəbər verir, nağıl və dastan ənənələri ilə yaxından səsləşir. Bu gün də elə şifahi xalq ədəbiyyatı nümunələri var ki, "Dastani-Əhməd Hərami"ni xatırladır".¹

Qurbaniyə gələn ədəbi izləri, qaynaqları nəzərdən keçirərkən XIII əsrin bu maraqlı abidəsini unutmaq olmaz. Poemanın ümumi ruhu, şairin təhkiyə dili, sənətkarlığı, bol-bol istifadə etdiyi cinas qafiyələr, mahni və musiqi alətlərinin adları göstərir ki, əsərin naməlum müəllifi şifahi və yazılı ədəbiyyatın qovuşuşunda fəaliyyət göstərən, el sənətkarları zümrəsinə mənsub olan bir şəxs olmuşdur.

² Dastani-Əhməd Hərami. Gənclik, Bakı, 1978, səh.3.

¹ Dastani-Əhməd Hərami, səh.5.

Poema XIII əsrdə "qopuz" və "saz" sözlərinin hansı mənəlarda işləndiyi barədə təəssürat almağa imkan verir. Eyni mətnədə şair həm "qopuz", həm də "saz" sözünü işlətmışdır:

Nühəftivü Hüseynivü hicazi
Dilə gəlib çalardı dürlü **sazı**.
Həm on iki məqamı seyr edərlər,
Dəvazdəvü şeşünü deyr edərlər.
Nühüft eyləyibən cəngi dizildi,
Qopuzu şəstə avazı düzildi.

Bəzi tədqiqatçıların fikrincə, qopuz və saz eyni musiqi alətləri olmuşlar. Tarix elmləri namizədi Qubad Qasimov göstərir ki, "...qopuz" və "saz" eyni alətin iki adıdır".² Bəziləri "saz"ı aşıqların istifadə etdikləri musiqi alətlərinin ümumi adı kimi qavramışlar: "Yaşadıqları dövrlərə uyğun olaraq, çaldıqları sazlarda dəyişikliklər olmasına rəğmən bu şairlər islamiyyətdən öncə ən ibtidai musiqi alətlərindən qopuz isimli milli saza qədər türlü sazlarla bir arada şeirlər tərənnüm etmişlər".³

Nihad Sami Binarının dediyi bu sözlərdəki "türlü sazlar" poemada işlənən "dürlü saz" a çox oxşayır. Amma bizə elə gəlir ki, poemadan verdiyimiz parçanın ilk beytində müxtəlif sazlardan yox, saz vasitəsilə müxtəlif havalar – Hühəfti, Hüseyni, Hicazi havalarının çalınmasından söhbət gedir. Amma bu da var ki, bunlar muğam növləridir, sazla muğam çalmazlar. Sonrakı beytdə pərdələr üzrə altı və on iki məqamın seyri (pərdələr üzrə əl gəzdirilməsi) nəzərdə tutulur, Hühəfti, Cəngi

² Bu fikrə istinad edən M.H.Təhmasib də qopuzla sazin eyni musiqi aləti olduğunu iqrar edir: "Əfsanəyə görə, deyəsən, hətta oğuzlarda ilk musiqi aləti hesab edilən qopuzu – sazi ixtira edən, çalıb-oxumağı ozanlara öyrədən də Dədə Qorqud olmuşdur" (M.H.Təhmasib. Azərbaycan xalq dastanları. Orta əsrlər, Bakı, 1972, səh.37).

³ Nihad Sami Binarlı. Rəsimli türk edəbiyatı tarixi. İstanbul, 1949, səh.25.

çalınmasından, sonra qopuzun altı cəhətə səs salan avazından bəhs edilir, beş-on gün davam edən kef məclisi təsvir edilir:

Dühəng avazının vəzni bəlirdi,
İnilti ilə nay nəfrin qılırdı.
Bu kimsələr çalardı udı, tənbur,
Gözəl məhbubələr hər birisi hur.
Beş-on gün çün bular işrətlər etdi,
Eşit gəl məniyi, anla ki, netdi.

Sonrakı misralarda qopuz, dühəng, nay, ud, tənbur kimi musiqi alətlərinin qeyd edilməsi də başlanğıcda sazin musiqi alətlərinin ümumi adı kimi işləndiyini güman etməyə əsas verir.

Bu qeydlərdə məqsəd "saz"ın və "qopuz"un eyni və ya müxtəlif musiqi alətlərinin adları olduğunu sübut etmək deyil, bunların, M.H.Təhmasibin dediyi kimi, ən azı Dədə Qorqud dövründən mövcud olduğunu və sazin Qurbanıyə çatana qədər uzun bir yol keçdiyini, Qurbani sələflərinin ondan yüz illərlə faydalandığını qeyd etməkdir.

Poema el ədəbiyyatına məxsus bir sıra xüsusiyyətlərin hələ o dövrdə işlək forma kimi mövcud olduğunu göstərir. Bu cəhətdən cinas qafiyələr diqqəti daha çox cəlb edir. Bir çoxları cinas qafiyələri və ümumən təcnisi sonrakı dövrlərdə axtarır, son bir neçə yüz ilin bədii forma xüsusiyyəti kimi izah edir. V.Vəliyev cinas qafiyələrin və təcnisinin inkişaf yolunu daha düz düşünür: "Aşıq poeziyasında təcnisin ilk nümunəsi Qurbanının adı ilə bağlıdır. Çox güman ki, Qurbanidən əvvəl də aşiq şeirində təcnis olmuşdur. Lakin onun müəllifi bizə məlum deyildir. Hər halda, xalq poeziyasında cinas qafiyənin adı şeirlərdə təkrar-təkrar işlənilməsi tədricən təcnisin meydana gəlməsinə səbəb olmuşdur. Alliterasiyaların şeirdə bol-bol işlənməsinin də cinas qafiyələrin yaranmasında rolu az deyildir".¹

¹ V. Vəliyev. Azərbaycan folkloru, səh.199.

"Dastani-Əhməd Hərami"nin dili tutarlı cinas qafiyələrlə zəngindir:

Gələlim biz həramilər *sözünə*,
Biləsiz onların fikri, *sözü nə!*
Sənin ədlini, insafin *eşitdim*,
Könüldə mehrini canda *ış etdim*.
Belə Əhməd Hərami bindi *ata*,
Qızın köşkünə yaxın gəldi *ata*.
Eşid imdi bu yandan *əcəblər*,
Eşidənlər anı yavlak *əcəblər*,
İraqü İsfahan, Novruzü *Şahnaz*
Edərdi bir-birinə iki *şah naz*.
Yaxıban şəmdanlar, gördü *anlar*
Ol arslanlar keyik yer gördü *anlar*.

Şairin işlətdiyi cinas qafiyələrin mənası aydın və maraqlıdır: yönlük halda "at" sözü "ata" sözü ilə qafiyələndirilmiş, "əcəblər" sözü qəribə işlər və əcəb edər, təəccübənər, "anlar" sözü onlar və "anlayar" şəklində omoform halında uyğunlaşdırılmışdır.

Hətta poemada rədif məqamında nəzərə çarpan sözlərin də mənası bəzən cinaslarda olduğu kimi fərqləndirilmişdir:

Güləndam gəldi aydır: hey dur, *axı!*
Həramiyə nələr etdim gör *axı*.

"Dur", "gör" sözləri qafiyələnir: "axı" sözü həmin misralarda təkrar oluna bilərdi, lakin müəllif bu sözləri əvvəl "qardaş" mənasında, sonra ədat kimi işlətmüşdür.

Poema bəzi xüsusiyyətlərinə görə Qurbanidən çox, Yunus Əmrəyə yaxındır. Bu əsərdə Yunus Əmrədə olduğu kimi, müqəddəslər müqəddəsi Məhəmməd-əl Mustafadır:

Həmin vardır ümidişim səfadan,
Məgər mədəd irişə Mustafadan.

Poemada sünni-şıə münasibətləri hiss olunmur. Xəlifələrin hamısı Məhəməddin dostu, xələfi, varisi kimi qiymətləndirilir:

Salam olsun onun yaranlarına,
Müdam rəhmət irişsin canlarına,
Əbübəkr, Ömər, Osman, Əlidir,
Eyi dirliklidir, bunlar vəlidir.

Bu gün də az-çox dəyişikliklə ümmumxalq dilində mühafizə olunmuş ifadələr, məsəllər poemanın dilini sadə, canlı danışq dilinə yaxınlaşdırır: *Hələ nə söz uzadayım, a sərvər! Fələkədə istədigin yerdə buldu. Gəlir başına nə kim yazsa təqdir. Məsəldir, kəndi düşən aqlamaz, der və s.* Bu cür ifadələr, atalar sözləri və məsəllər Qurbaniyə gedən yolda bədii dili getdikcə xəlqiləşdirmiş, sadələşdirmişdir.

* * *

"Gözəl bədii üslub və deyimi, ideya və məna tutumuna görə **Qazi Bürhanəddin** şeiri özündən sonra bir sıra şairlərin yaradıcılığına nəcib təsir göstərmişdir. Azərbaycan şairlərindən İmadəddin Nəsimi, Şah İsmayıл Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Nəbatı və başqaları onun bədii üsul və vasitələrin-dən faydalananmış, məhəbbət və gözəllik ideyalarından ilham almışlar".¹ "Və başqaları" içərisində deyil, həmin görkəmli sənətkarlar arasında Qurbanini də nəzərdə tutmaq mümkündür.

Qazi Bürhanəddinin tuyuq və rübailəri xalq şeirinə çox yaxındır. "Dastani-Əhməd Hərami"də olduğu kimi, bu şeirlərdə də əruzla hecanın yaxınlığı aydın duyulur. Tuyuqlar müstəqil qoşma bəndlərini xatırladır, rədif və qafiyələri səlis və mənalıdır:

Ağız-ağız yordan raz olsa xoş,

¹ Q a z i B ü r h a n e d d i n. Divan. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1988, səh.15.

Dəmbədəm işvə ilə naz olsa xoş.
Yaxşı-yaman nə gəlürsə səhl ola,
Dilbəri yar ilə dəmsaz olsa xoş.

Qurbaninin "Dedim: Dilbər, getmə, bir dəm danışaq" misrası ilə başlayan dialoq şəklində qurulmuş qoşmasından yüz il əvvəl Qazi Bürhanəddin bu cür rübai'lər yaratmışdır:

Dedüm ki, ləbün, dedi nə şirin söylər,
Dedüm ki, belün, dedi nə narin söylər.
Dedüm ki, canum cümlə fədadur saçına,
Dedi ki, bu miskin hələ varın söylər.

Şirin ləb, narin (incə) *bel* – aydındır. "Canım saçlarına fədar" dedikdə, məşuqənin etiraz və kinayəsi eşidilir – bu aşiq hələ öz varından danışır, öz canını çoxdan qurban etməli idi. Bunlar Qazinin həqiqətən incə ruhlu bir şair olduğunu göstərir.

Qurbanidən hələ çox-çox əvvəl Qazi öz tuyuqlarında misra sonunda sözlərin emosional təkrarından ustalıqla istifadə etmişdir:

Gülşəndə dinlə nə der *bülbül, bülbül*,
Ertə-gecə edicək *ğülğül-ğülğül*.

Eyni ritm, ürək döyüntüsü, Qurbaninin "Gülə-gülə" gərayılışında da xüsusi təsir qüvvəsi ilə duyulur:

Mən ona elə müştağam,
Necə bülbül *gülə, gülə*.
Küsdürdün şeyda bülbülü,
Daha gəlməz *gülə, gülə*.

Qurbaninin rəddül-əcüz (zərb) üsulundan istifadə edərək yazdığını:

Pəncərədən hayıl-mayıł *baxan yar*,
*Baxan dilbər*məni candan eylədi –

beyti ilə başlayan qoşmasında istifadə etdiyi bədiilik vasitələrinə Qazi Bürhanəddin poeziyasında daha çox rast gəlirik:

Yarın dilədüm cana dəva, dedi ki, *yarın*,
Yarın nə biləm, nə gələ yarından, əfəndim.

Bu üsulun klassik ədəbiyyata xalq şeirindən gəldiyi göstərilir.¹ Deməli, xalq şeirində bu üsulun tarixi daha qədimdir.

"Dastani-Əhməd Hərami"də olduğu kimi, Qazi Bürhanəddinin şeirlərində də cinas qafiyələrdən bol-bol istifadə edilmişdir:

Yar əgər yürəgümni *yarar isə*,
Mən anı tartınmayam *yarar isə*.
Şol quş ki, tutğan quşnı *azad qılur*,
Sanma ki, dünyada ol *az ad qılur*.
Dünyada gerçek aşiq *qanı, qanı?*
Aşıq isən gözünün *qanı qanı?*

İlk beytdə "yarmaq" və "yaramaq" sözləri zaman şəkilçisi ilə, ikinci beytdə "azad qılur" (azad edir) sözləri "az ad qılur" (az ad qazanır) sözləri ilə cinas qafiyə şəklində işlədilmişdir. Son misalda "qanı" (hani, haradadır) sözünün təkrarı mənsubiyyət şəkilçili "qan" sözü ilə "qanı" (hani) sözünün (aşıqın gözünün qanı hani?) birləşdirilməsindən ibarət olan "qan hani" sözləri ilə fonomorfoloji cəhətdən uyuşdurulmuşdur.

Qurbanidə olduğu kimi, Qazidə də haqqə, bir olan allaha inam güclüdür:

Əzəldə həq nə yazmış isə bolur,
Göz nəni ki, görəcək isə görür,
İki aləmdə həqə siğinmişuz,
Toxtamış nə ola, ya axsax Temur.

¹ Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı, 1988, səh.195.

"Bəllidür həq qatında kirdarımız" deyən şair, sufiliyə, "ənəl-həq" ideyasına mənfi münasibət bəsləmişdir:

Sufilərin diləgi mehrab, namaz,
Ər kişinün arzusu meydan bolur,
Özini əş-şeyx görən sərdar bolur,
Ənəlhəq dəvi qılan bərdar bolur.

Meydan axtaran ər kişilərin timsalında mehrab, namaz axtaran sufilərə kinayə edilir, ənəlhəq davası eləyənlərin bərdar olduğu – dara çəkildiyi göstərilir.

Qazi Bürhanəddinin poeziyasını xalq ədəbiyyatı ilə bağlayan tellər, rişələr çoxdur.

* * *

İmadəddin Nəsimi ilə (1370–1417) Qazi Bürhanəddinin ifadə tərzində, bədiilik vasitə və üsullarında xeyli yaxınlıq var. Nəsimidə saysız-hesabsız cilalanmış ifadələr var ki, bunların çoxuna ilk növbədə Bürhanəddinin şeirlərində rast gəlirik.

Nəsimidə artıq əruz vəzni kamilləşmişdir – saf əruzdur:

Ey üzün ayəti ənvari-sifat,
Zülfü xalın sureyi-vəlmürsəlat,
Ayağın tozuna dəyməz kainat,
Failatün, failatün, failat.

Amma buna baxmayaraq, şairin rübai və tuyuqları bədii strukturuna görə xalq şeirinə çox yaxındır.

Nəsimi tam başqa ruhlu şairdir. Əsərlərinin ideyasına, forma və məzmun xüsusiyyətlərinə görə klassik şairlərimizin heç birinə bənzəmir. Doğrudur, Azərbaycan Dövlət Nəşriyyatının 1973-cü ildə buraxdığı "Seçilmiş əsərləri"ndə qəzəlləri ictimai-fəlsəfi şeirlərindən fərqləndirilmişdir, lakin vahid məzmun və ideyasına görə bütün bu şeirlər eyni

sarsılmaz əqidənin məhsuludur. Hürufiliyin ilk görkəmli nümayəndəsi və yaradıcısı Fəzlullah Nəimi, müqəddəs kitabı "Cavidannamə"dir. Klassik şair kimi onun ən böyük təbliğatçısı isə Nəsimidir. Nəsimi Fəzli allah, onun kitabını isə kitabların ən dəyərlisi hesab edir. Bir dərviş kimi, hürufilik ideyalarının yayılmasında mühüm rol oynadığından şairin qəzəlləri, xüsusən rübai və tuyuqları elə bəhrdə yazılıb ki, dirləyicinin beyninə, iliyinə, qanına yeriyə bilsin. Ona görə də bu şeirlərdə təkrar edilən misralar, ifadələr çoxdur. Belə təkrarlara Füzulidə rast gəlmək çətindir, çünki Füzuli təriqət meyillərinə bu qədər fanatikcəsinə uymamışdır. Nəsimi şeirləri onun nə qədər böyük ilham sahibi olduğunu, klassik şərq ədəbiyyat və mədəniyyətini, dini və din tarixini nə qədər dərindən bildiyini, nə qədər hazırlıqlı, necə böyük təbə malik olduğunu göstərir. Nəsiminin istedadı heyrət doğurur. Quran ayələrini, surələri şeirə gətirməklə, hürufi ideyaları rəhbər tutaraq, demək olar ki, hər bir ayəyə, surəyə yeni məna verməyə çalışmışdır.

Nəsiminin nəzərində Fəzlullah Nəimi allahdır:

Taki Fəzlullaha verdim könlümü,
Bigüman allaha verdim könlümü.

"Həqqi-taala adəm oğlu özüdür" deyən Nəsimi və başqa hürufilər insanda allahı görür, allaha aid edilən bütün xüsusiyyətləri insanda axtarırlar. Din xadimləri allahın təzahürünü 12 imam və peyğəmbərdə görürdülərsə, hürufilər allahın bütün maddi aləmdə, bütün insanda təzahür edə bildiyini göstərirdilər.

Hürufilər ərəb və fars əlifbalarındaki 32 hərfi müqəddəs he-sab edir, bunlardan 14-nün Quran surələrindən 29-nun başlan-gıcında yazılmışına əsaslanaraq, bu hərflərin Quran ayələri kimi ölməz olduğunu söyləyirdilər. Onlar bu hərflərin insan üzündə əks olunduğunu göstərir, onların insan üzündə görünməsinə merac deyirdilər. Bu hərfləri görə bilmək, onların fikrincə, meracdır, merac isə allahın insanda təcəllasını görməkdir:

Aləmdə təcəlli qıldı allah,
Qıl aləmə səcdə, olma gümrah!

Bu güclü ideya bütün sonraki əsrlərdə, o cümlədən XVI əsr-də Qurbanidə də öz izlərini saxlamışdır:

Cəbinin təcəlla, cəmalın günəş,
"Küll-şeyün halik" – allah deyibdir.

"Surətin həqdir, götür həqdən niqab" deyən Nəsimi insan üzünü ilahiləşdirir:

Ey camalından münəvvər afitab,
Düşdü hüsnün pərtövündən ayə tab.
Kirpiyin, zülfün, qaşın ümmül-kitab,
Oldu üzündən əyan yüvmül-hesab.

"Ümmül-kitab" – kitabın anası deməkdir və Quranın 7 cümlədən ibarət olan birinci surəsinə deyilir. Lakin Nəsimi "ümmül-kitab" dedikdə insan üzünü - insan üzündəki iki qaşı, dörd kipriyi və insanın saçını nəzərdə tutur, əsl surənin bunlardan ibarət olduğunu, Günəşin və Ayın da insan üzündən nur aldığıni qeyd edir.

Hürfi təliminə görə eşq əhli insan üzündə hər şeyi görə bilər:

Aşıqin beytülhəramidir üzün,
Aşıqin Darüssələmidir üzün,
Əhli-imanın imanıdır üzün,
Dünyavü üqba tamamidir üzün.

Nəsimidə də eşq əsasdır, lakin şairin tapındığı hürufi təlimində eşq allaha qovuşmaq, bu yolla özünü dərk etməkdir: "Eşq ilə vasil olurlar tanrıya". Kamil insan haqqə qovuşmalıdır, əks təqdirdə, o, heyvandan heç nə ilə fərqlənmir:

Sanma kim, arif olubdur haqq ilə,

Həqqi bilməz, bəs nədən heyvan degil?

Və ya:

Bulmuşam həqqi, ənəlhəq söylərəm,
Həq mənəm, həq məndədir, həq söylərəm.

Aşiqin əsas işi eşq ilə haqqə vasil olmaqdır: "Həqdən özgə sən sana yar eyləmə".

Bunlar göstərir ki, yalnız Qurbanidə deyil, bu gün işlətdiyimiz "ya haqq allah!" tipli ifadələrdə "haq/həq" sözünün dərin kök salması zəngin qədim ənənələrlə bağlıdır.

Nəsimi sufiyyə mənfi münasibətdə olmuşdur:

Şol səfasız sufiyi gör kim, necə
Dəm urar bimərifət heyvanımız.

Bütün bu ideoloji meyllər el ədəbiyyatına, Qurbani yaradıcılığına öz təsirini göstərmişdir. Daha maraqlı cəhət şairin rübai və tuyuqlarında, bir çox qəzəllərində xalq şeirinin, aşiq Qoşmalarının dil və sənətkarlıq, foma və üslub xüsusiyyətlərinin mövcudluğudur. Nəsiminin rübai və tuyuqlarının bir qismi aaaa, bir qismi aaab şəklində qurulmuşdur. Xüsusən aaab şəklində qurulanlar qoşma bəndlərini xatırladır. Rədiflərin qafiyələrlə birgə işlək formaları çox səlisdir:

Canımın cananəsi sənsən, həbib!
Xubların fərzanəsi sənsən, həbib!
Küntə-kənzin xanəsi sənsən, həbib!
Vəhdətin dürdanəsi sənsən, həbib!

Cinas qafiyələr şairin söz seçməkdə ustad olduğunu, cinaslari hürufi ideyaların tərənnümünə çətinlik çəkmədən uyğunlaşdırıa bildiyini sübut edir:

Al əlindən atını, yabana *at*,
Həqpərəst ol, həqqi tanı, olma *at!*

Həq sözün gör ki, necə dür *danədir*,
 Həq sözünü bilməyənlər *da nədir?*
 Kafü nun mənidə külli-*mənidür*,
 Yəni kafü nun sədəfdir, *məni dür*.
 Hər nə yerdə, göydə var, *adəmdə var*,
 Hər sözün fəhm etməyən *adəm də var*.
 Dilbərim rindanə geymiş *çəkməni*,
 Tut əlimdən otağına *çək məni*.

"Atmaq" feli və "at" ismi, "dürdanədir" sözünün "danədir" hissəsi ilə "da nədir" (daha nədir?), "mənidür" (mənadır) sözü ilə "məni dür" (məna dürdür, incidir) sözləri, yerlik hal şəkilçili "adəmdə" (adamda) sözü ilə "adəm də" (adam da), təsirlilik hal şəkilçili "çəkmə" sözü ilə "çək məni" (məni çək, çıxart) sözləri mənalı cinas qafiyələr yaratmışdır.

Şairin rübai və tuyuqları içərisində aşiq yaradıcılığında qı-fılbəndləri xatırladan bəndlər çıxdur:

Ol nədir kim, hayü huyi altıdır?
 Kim görübdür bir sədəfdə altı dür?
 Bistü həstdən dişxarı heç nəsnə yox,
 Fövq başın, təht ayağın altıdır.

Yaxud:

Əlləməl-əsma ibarətdir nədən?
 Sureyi-taha işarətdir nədən?
 Adəmi-xaki kinayətdir nədən?
 Lövhi-məhfuzə bəşarətdir nədən?

Nəsimi deyir:

Ey özündən bixəbər, qafil, oyan!
 Həqdən olma yadü həm batıl, oyan!
 Olma fani aləmə mail, oyan!
 Səndən oldu hər nə kim, oldu əyan.

Bu sözlərlə Qurbaninin:

Yatmışdım, üstümə gəldi ərənlər,
Səfil, nə yatmışan, oyan, dedilər.
Oyandım, qəflətdən açdım gözümü,
Al, abi-kövsərdən iç, qan, dedilər –

sözləri arasında gizli əlaqə var. Nəsimidə ayıqlığa çağırış çox geniş mənadadır, elmlə, ürfanla, kamalla allaha qovuşmaq, kamil insan yetirmək ideyasıdır. Bu, hürufilikdir. Qurbanidə dinin şəliklə qarışq dərki, haqqı, bir olan allahı dərk etmək, haq yoluna düşmək, kamil və yüksək mürşidini – Həzrət Əlini tanımaq, ona tapınmaq ideyasıdır. Başqa sözlə, Nəsiminin oyatmaq istədiyi insan oyanıb özünün allah olduğunu dərk etməli insandır; Qurbanidə isə Həzrət Əlinin verdiyi badəni nuş eləyib eşqə dalan, buta alan yardım, amma bu yarın özü də adı və sadə adam deyil, "cəbini təcalla, camalı günəş"dir. Eyni zamanda, Qurbanidə real sevgiliyə məhəbbət istiqaməti əsasdır, bütün ilahi düşüncələr isə bu pərdə altında gizlidir.

Nəsimidə də tək-tək:

Kərəmüllahi vəchəhu ki, Əli
Nə ki dedi, cahanda xidmətdir –

kimi beytlər var. Lakin Qurbanidə Əli məhəbbəti ideoloji kökdür.

Eyni dini əfsanə müxtəlif cəhətdən Qurbanini də maraqlan-dırmışdır, Nəsimini də:

Tuba ağacının nədir yemiş?
Həqq onu ər yaratdı, yoxsa diş?

Nəsimi

Behiştəki tobb ağacının kökü
Neçə yarpaq, neçə budaq, neçə haça gəlibdir?

Qurbani

Nəsimi tez-tez Fəzli: "Favü zadü lama düşdü könlümüz" ("favü zadü lam" – "Fəzl" deməkdir) şəklində xatırladır, ərəb hərfərinə xalis hürufi rəmzləri kimi baxır. Qurbani isə bu üsuldan sadəcə olaraq müəmmalar yaratmaq üçün istifadə etmişdir.

Nəsimi Quran ayələrini də bəzən bu üsulla yada salır:

Həq təalanın kəlamı bixilaf
Üştə vəchində göründü şinü qaf,
Qafü mimü reydən anı qıl şekaf,
Anı cü buldun sana olur kefaf.

Burada Quranın Şəqqül-qəmər ayəsinə işaret edilir: şinü qaf – "şəqq" sözü, qafü mimü rey – "qəmər"dir.

Nəsiminin "Küllə şeyin halikə, baqi mənəm" sözləri ilə Quranının "Küll-şeyün halik – allah deyibdir" misrasında eyni Quran ayəsinə istinad edilir. Nəsimi Quran hökmünün əleyhinə – əksinə, özünü baqi hesab edir. Qurbani təriqət müxalifliyindən uzaq bir Əli şəsi kimi hökmü sözsüz qəbul edir.

Nəsiminin el ədəbiyyatı ruhunda təbiət təsvirinə həsr olunmuş şeirlərində də hürufi nəfəsi duyulur:

Nagahan bustanə girdim sübhədən,
Lalənin əlində gördüm Cami-Cəm.
Susən eşitdim ki, aydır dəmbədəm,
Dəm bu dəmdir, dəm bu dəmdir, dəm bu dəm.

Rəddül-əcüz Nəsimi yaradıcılığı üçün də bir bədiilik üsulu ki-mi xarakterikdir:

Bir bölüm fəxr əhli gördüm, *yar idi*,
Yar idi, məqsudları didar idi.

Nəsimi bütün əvvəlki və sonrakı ədəbiyyatda səciyyəvi bədiilik vasitəsi kimi istifadə edilən alliterasiyanın gözəl nümunələrini yaratmışdır:

Öz dilim ilə dilimni diləmən, – *ddd*
Bir dəmin damındadır damın dəmi. – *ddddd*

Xalq şeiri ilə bağlı olan bütün bu keyfiyyətlərlə yanaşı, onu da qeyd etməliyik ki, Nəsimi bilavasitə xalq şeir formalarında əsərlər yazmışdır. Bunu Nəsiminin erməni əlyazmalarından tapılmış gəraylısı da sübut edir.¹

Nəsimi şifahi xalq şeirindən, xalq ədəbiyyatından, xalq musiqisindən, aşiq söz sənətindən faydalananmaqla yanaşı, özü də həmin ədəbiyyata, həmin sənət sahələrinə böyük təsir göstərmiş və incə mətləblərin ifadəsində öz sazi, sözü ilə fərqləndiyini, bu sahədə hətta Sədi kimi şairləri belə bəyənmədiyini qeyd etmişdir:

Nə kişidürür Şirazi ki, bəyan edə bu razi,
Düzübən bu sözü sazi mənə uş zəbanə gəldim.

Qaraqoyunlu Cahan şah Həqiqi (1405–1467) yaradıcılığına hürufilərin xüsusi təsiri olmuşdur. Bu cəhəti onun həm qəzəllərində, həm də rübai və tuyuqlarında görmək mümkündür. Nəsimi kimi, o da insanı ilahiləşdirir, insan üzündəki xətlərdə allahı görür:

Təcəlla qıldı camalında vahibi-surət,
Bu mənidən sənə məzhəri-ilah dedim.

Nəsimi kimi, o da insanın sifətini, gözəlin üzünü "ümmil-kitab" adlandırır:

Ey mələk mülkündə vəchin afitab,
Vey boyun sitrə, xətin ümmil-kitab.

İnsan üzündəki "ilahi əlamətlərin" Nəsimiyanə ehtirasla sadalanması Cahan şahın poeziyasında da nəzəri cəlb edir:

¹ Bax: Q a r a N a m a z o v. Azərbaycan aşiq sənəti, səh.28.

Vəhdətin mehtabı tabıdır yüzün,
Zülmətin kəşfi-hicabıdır yüzün,
Əhli-tovhidin kitabıdır yüzün,
Arifin yovmül-hesabıdır yüzün.

Lakin Cahan şahın şeirlərində dünyəvi eşqin və insan qüd-rətinin real təsvir və tərənnümü daha güclüdür və bu cəhət onu el ədəbiyyatına nikbinlik, təbiilik, realizm baxımından daha çox yaxınlaşdırır:

Düşmənin dəfinə çarə cəng olur,
Qeyr olan ərlik yolunda ləng olur,
Yar ilən gerçək olan həmrəng olur,
Cahilin əqli bu fəhmə ləng olur.

Hətta bəzən real eşq dini eşq və fikirləri, uyxu və əfsanələri üstələyir:

Yarəb, nə dərd imiş qəmi-eşqin ki, aşiqə
Nə fikri-dini qoydu və nə fikri-deynü xab.

Şairin rübai və tuyuqları əksərən bütün misraların qafiyələnməsi yolu ilə qurulduğu halda, bəziləri qoşma bəndlərini xatırladır:

Ey geyən eşqin qəbavü dər`ini,
Əslini bilməz, nə bilsin fər`ini,
Dilbərin yolunda, ey dil, sabit ol,
Gəl bəyan eylə bu eşqin şər`ini.

Aaba şəklində qurulmuş bu cür şeirlərdə cinas qafiyələr qədim ənənələrlə bağlı olduğu üçün aydın və səlisdir:

Eşq odılə düşmüşəm bir *yanə mən*,
Mən haçan bu eşq odundan *yanəmən!*
Yanmazam eşqin odundan ta əbəd,
Gər bu həsrət atəşində *yanə mən*.

Bu cür cinas qafiyələrdən istifadə edilmiş bəndlər təcnisin ilk bəndini xatırladır:

Məsnədi-iqbalü dövlət bulmuşam,
Ta səri-kuyində qoydum *yüz yerə*.
Şərhi-ovsafi-cəmali söyləsəm,
Görsələr bir dəmdə məna *yüz yerə*.

Şair "yüz yerə" sözlərini üz yerə qoymaq və yüz yerə yozmaq mənalarında işlətmışdır.

Aşiq şeirinin sadə şəkilləri – bayatı, gəraylı, qoşma və s., tədqiqatçıların fikrincə, tarixən bir bəndlərən şeir şəklində olub, "Qoşma" adlanmışdır: "Bir bəndlilik sadə şəkillərin bəziləri (gəraylı, qoşma, varsağı və s.) təkamül yolu keçərək üç bənd olmuşdur. Birinci bənd baş bənd adlanıb, əvvəlki şəklini qoruyub saxlamışdır. İkinci – orta bənd, üçüncü – ayaq bənd və ya möhür bənd adlanmışdır... Qoşma və gəraylı təkamül yolu keçdikcə orta bəndlərin sayı artmış, beş, yeddi və daha artıq olmuşdur".¹ Qazinin, Nəsiminin, Cahan şah və başqalarının tuyuq və rübaiəri forma, quruluş, sənətkarlıq xüsusiyyətləri ilə xalq şeirinin inkişafına kömək etmişdir.

* * *

Qurbaninin poeziya sənəti uzun bir tarixi olan möhkəm özül üzərində qurulmuşdur. Hürufi və sufi görüşlərinin davam etməsi, bayatı, gəraylı, qoşma kimi şeir formalarının qüsursuz qurulma texnikası, cinas qafiyələr və rədflər, rəddül-əcüz kimi nadir poetik üsullar, şirin və duzlu ifadələr, aşiq sənətinə məxsus spesifik terminlər, musiqi alətləri uzun bir yol keçərək Qurbanı sənətinə daxil olmuşdur. Qurbanı sənətinin hər bir rişəsini bütün qədim ədəbiyyatımızda və Qurbanıyə qədərki el sənətində görə bilərik.

¹ Q a r a N a m a z o v. Azərbaycan aşiq sənəti, səh.41.

Əsr gəlib Şah İsmayıla yetişdikdə, bu böyük dühanın hərtərəfli fəaliyyəti nəticəsində el sənəti yeni məcraya yönəlir, ulu ozanlardan ayrırlaraq Qurbani, Abbas, Qasim, Valeh, Ali, Ələsgər zirvələri ilə yeni, parlaq bir silsilə yaradır.

I FƏSİL

QURBANI VƏ YARADICILIĞI Həyatından izlər

Nizami sənətinin bütün sahələrə şaxələnən bəşəri və humanist ideyaları ictimai intibah nümunəsi sayılır. Lakin Azərbaycan mədəniyyətinin, Azərbaycan incəsənəti və ictimai fikrinin əsl intibahı XVI yüzilliklə – Səfəvilərin hakimiyyətə gəlişi ilə bağlıdır. Azərbaycan Səfəvilər dövlətinin möhkəm sərhədləri, Azərbaycan ədəbi dilindən dövlət dili kimi istifadə edilməsi, elmin, ədəbiyyatın, rəssamlığın, nəqqəşlığın və incəsənətin başqa sahələrinin sürətli inkişafı, el sənətinin, sənətkarlığın qüdrətli yüksəlişi, "Kitabi-Dədə Qorqud" kimi nəhəng abidələrin yenidən yazıya alınması və ümumən qədim irsə mədəni münasibət həyatın hər sahəsində intibahın, oyanışın, yeniləşmənin təzahürü olmuşdur. İntibahın yaratdığı çevriliş "...bəşəriyyətin

o vaxta qədər gördüyü çəvrilişlər içərisində ən böyük, mütərəqqi bir çəvriliş idi, dahilərə ehtiyacı olan, təfəkkür, ehtiras və xarakter cəhətdən, kamillik və alimlik cəhətdən dahilər yetirən bir dövr idi".¹

Bu dövr bizim vətən torpağında Şah İsmayıл Xətaini yetirmışdır. Babək qılıncının qüdrəti, Qızıl Arslanın böyük dövlətçilik siyaseti, Nəsiminin sənət, təriqət fədakarlıq və dönməzliyi onun şəxsində dahiyanə şəkildə birləşmişdi. Şah İsmayıл Azərbaycan xalqı üçün misilsiz adamdır, xalqın qəlbində heykəlləşmiş şəxsiyyətdir.

Şah İsmayıл Xətai öz fəaliyyəti ilə elmin, incəsənətin bütün başqa sahələri ilə yanaşı, klassik şeirin sadələşməsində, xalq şeirinin zənginləşməsində misilsiz rol oynamışdır. Klassik şeirin o dövrkü və əbədi zirvələrindən Füzuli sənətini də, el ədəbiyyatı zirvələrindən Qurbani sənətini də məhz o qanadlandırmışdır. Qurbani ilə Xətaini bağlayan tellər çoxdur. Bu iki sənətkarın mənəvi yaxınlığı, şəxsi əlaqə və münasibətləri hələ qənaətbəxş şəkildə tədqiq edilib öyrənilməmişsə də, unutmaq olmaz ki, keçib-gəldikləri 500 ilin müddətində onlar cəmiyyəti heç vaxt indiki qədər düşündürməmişlər.

Qurbani – Xətai əlaqələrini nəzərdən keçirmədən bəzilərinin əfsanəvi şəxsiyyət hesab etdikləri¹ bu görkəmli el sənətkarının həyat yolunu öyrənmək də çətindir.

* * *

¹ F.Engels. Təbiətin dialektikası. Bakı, 1966, səh.5.

¹ Əhməd Cəfəroğlu, bir tərəfdən, Qurbanini XVI əsrin şairi, digər tərəfdən, əfsanəvi şəxsiyyət hesab edərək yazır: "XVI yüzyılın halk şairlerinin en iyisi olaraq Kurbanı kabul edilmektedi. Azerbaycan ilə Türkiye hüdut mintikasındadır. Hayati hakkında daha fazla bir şey bilmiyorum. Efsanevi bir şahis olmuştu". A h m e t C a f e r o ğ l u. Azerbaycan edebiyatı. – Türk dünyası edebiyatı, hazırlayan Halil Açıqgöz, Türk dünyası araştırmaları vakfi, 1991, səh.154.

Qurbani Şah İsmayıllı Xətaidən bir qədər əvvəl doğulmuş və ondan çox yaşamışdır. Lakin əgər İsmayılin qısa ömrü ilə bağlı bir sıra izlər olmasa idi, Qurbani ömrünün səhifələri daha qaranlıq qalardı. El sənətkarlarına savadlı təbəqənin laqeyd münasibəti, bu sahədə xalqın öz hafizəsinə arxayınlıq vərdişi neçə-neçə el sənətkarının izsiz yox olmasına və ya yuxulu xatırələrdə yaşamasına səbəb olmuşdur.

Tarixin Qurbani barədə mühafizə etdiklərinin toplanması və araşdırılmasına XX əsrin əvvəllərindən başlanılmışdır.

İlk "Azərbaycan ədəbiyyatı tarixi"ndə Qurbani haqqında məlumatı H.Arası vermişdir. O, Qurbaninin:

Mürşidi-kamilim, şeyx oğlu şahim,
Bir ərzim var qulluğuna, şah, mənim.
Əziz başın üçün oxu yazğumu,
Agah ol halımdan gahbagah mənim –

sözlərinə əsaslanaraq göstərir ki, "Bu qoşmada Qurbani öz şikayətlərini səmimi olaraq Şah İsmayıla söyləyir".² Burada Qurbaninin Şah İsmayıllı müasiri olması barədə fikir ümumi şəkildə söylənmişdir. Lakin sonralar H.Arası bu fikri bilavasitə öz tədqiqatı ilə bağlayaraq yazar: "Bizim vaxtilə irəli sürdüyümüz bu fikri (Qurbaninin Şah İsmayıllı müasiri olması fikrini – Q.K.) Qurbaninin yeni tapılmış bir şeiri də təsdiq edir. Həmin qoşmanın bir bəndində Qurbani deyir ki:

Mən haqq aşiqiyəm, haq yola mail,
Kitabım Qurandır, olmuşam qail.
Ey mənim sultanım, Şah İsmayıllı,
Dərdimin əlindən fəryadə gəldim."¹

² Azərbaycan ədəbiyyatı tarixi. I c., Bakı, 1943, səh.164.

¹ H. Arası. Aşıq yaradıcılığı. Bakı, 1960, səh.34.

Görkəmli folklorşunas M.H.Təhmasib də ədəbiyyat tarixinin ilk nəşrindəki qeydə əsaslanaraq, Qurbanı ilə Şah İsmayılin eyni dövrün şəxsiyyətləri olduqları barədə fikri H.Arasıya isnad edir: "H.Arası açıq deməsə də, bu mürşidi-kamilin Şeyx oğlu Şah İsmayıll Xətai olduğunu qərarlaşdırılmışdır".²

Şəxsiyyətə pərəstiş qurbanlarının yaradıcılığı nəzərdən keçirildikcə aydın olur ki, bir çox sahələrdə ilkin araşdırmacların ünvanı bir vaxtlar unudulmuşdur. Qurbanı haqqında ilk dürüst və ağlabatan məlumatı, onun Şah İsmayılin müasiri olması barədə fikri "Azərbaycan ədəbiyyatı tarixi"ndən 20 il əvvəl Salman Mümtaz söyləmişdir. S.Mümtaz Qurbanini hazırda Diri dairəsində müşahidə edildiyi kimi, "Qurban" adı ilə tədqiq etmiş, həm də düzgün olaraq, aşiq yox, el şairi kimi səciyyələndirmişdir: "Bu qədər ki, Qurbanın da bir şeiri olmasa idi, onun da haqqında bir söz deyə bilməyəcəkdik. Amma bu şeir bizə köməklik edir. Ümid edirik ki, biz yanılmayıraq, yazımız da doğrudur, ...bildiyimiz bir şey varsa, o da budur ki, Qurban Şah İsmayıll Səfəvi Qafqazı aldığı zamanda yaşayıb, şahın vəzirlərindən birinə xoş gəlmədiyindən Qurbanı qolubağlı Qarabağ tərəfindən Xudafərin körpüsündən keçirərək İrana sürgün etmişdir. Qurban da bu əhvalatı şeirlə yazıb, Şah İsmayılla yolladığından, onu şah bağışlayıb azad etmişdir".¹

S.Mumtaz şeirin yuxarıda qeyd etdiyimiz bəndinə əsaslanmışdır.

Qurbanının Şah İsmayıll hakimiyyəti illərində yaşadığı inkar edilməz olsa da, bu onun ömrünün yalnız bu illərlə məhdudlaşması demək deyildir. Şeirlərindən aydın olur ki, onun qolubağlı şah divanına aparılması Şah İsmayıll hakimiyyətinin ilk illərinə aiddir. Əgər o, Şah İsmayıll hakimiyyətinin ilk illərində şah divanına gətirilmişsə, deməli, bu dövrdə bir şair kimi, bir şəxsiyyət

² M. H. Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı, 1972, səh.346.

¹ "Qızıl Şərq" məcmuəsi. 1923, №2–3, səh.108.

kimi nəzəri cəlb edəcək yaşda olmuşdur. Bu məntiqlə onun təvəllüd tarixi ən azı XV əsrin son rübüñə aid olmalıdır. Bu onun İsmayıldan yaşca 5–10 il böyük olduğunu göstərir. Digər tərəfdən, bu da məlumdur ki, o, İsmayılin vəfatına şeir həsr etmişdir. Əgər İsmayılin vəfatını şeirlə qeyd etmiş və onun dəfnində iştirak etmişsə, deməli, İsmayıldan sonra da yaşamışdır. Qurbaninin bir sıra şeirləri bu mülahizələrin hər ikisinin doğruluğunu sübut edir.

Qurbaninin "Mürşidi-kamilim, şeyx oğlu şahim" misrası ilə başlayan şeiri, demək olar ki, "Qurbani" dastanının bütün variantlarına daxil edilmişdir və hamisının da əsas məzmunu bundan ibarətdir ki, Gəncədə Qara vəzirlə bacara bilməyəcəklərini görən Qurbani ilə Pəri xanım molla çağırıb şeyx oğlu saha bir məktub yazdırırlar. Qurbani məktubu özü aparır və saha verdikdən sonra həmin şeiri söyləyir. Şübhəsiz, bütün bunlar şeirin dastanlaşdırılması üçündür. Qurbani özü savadlı olduğu, elə həmin şeirdə "oxuyub elmimə çatdığını yerdə" dediyi halda, mollaya məktub yazdırırlar və hətta molla əvvəlcə Pərinin dediklərini əksinə yazar, lakin bu guya Qurbanıyə əyan olur və s. Bumlarsız, şeir aydın şəkildə göstərir ki, Qurbani Şeyx oğlu şahın – Şah İsmayılin qəbulunda olmuş və şikayətlərini ona çatdırmışdır. Qurbani "oğlu ölmüş Qara Vəzirin zülmərindən", "seyrağıbin sərrindən baş açmamasından", "Xudafərindən qolubağlı keçirilməsindən" şikayətlənir, şahı əsl mətləbdən "agah etməyə" çalışır. Bunun ar- dınca söylədiyi daha kəskin şikayət şeirində də öz evində farağat oturduğu yerdə onu vətəndən didərgin saldıqlarını bildirir:

Bülbül idim, ayrı düşdüm gülümdən,
Fələk vurdu, cüda saldı elimdən.
Qurbanıyəm, Qara Vəzir əlindən
Şeyx oğluna şikayətə gəlmışəm.

Bələliklə, Qurbani Şah İsmayıł hakimiyyətinin ilk illərində şah divanına gətirilmiş və Şah İsmayıł tərəfindən dindirilmişdir.

Şairi niyə incitmişlər, nəyi bəhanə etmişlər – məlum deyil. Dastanda bunlar məhəbbətlə əlaqələndirilir, lakin şübhəsiz, bu hal dastana uyğunlaşdırımlarla bağlıdır. Bu məsələyə müxtəlif vaxtlarda M.İbrahimov və M.H.Təhmasib öz münasibətini bildirmişdir. M.İbrahimov Qurbanının bu vəziyyətini ictimai-siyasi hadisərlər bağlayır. Şah İsmayıll hakimiyyətinin ilk illərində onun "siyasi firıldaqların girdabına düşməsi" ilə əlaqələndirərək yazar: "O dövrdə zəmanə o qədər bulanıq, həyat o qədər qeyri-sabit və etibarsız olmuş ki, aşığın özü də gözlənilmədən siyasi firıldaqların girdabına düşüb min bəlaya düşçər olmuşdur. Şah İsmayıll ölkədəki xırda feodal hakimlərin əl-ayağını bir yerə yiğmaq, mərkəzləşmiş dövlət yaratmaq və Osmanlı sultanlığına qarşı təsirli mübarizə aparmaq üçün şəliyi yalnız dini deyil, eyni zamanda, siyasi və fəlsəfi bir bayrağa çevirdiyi zaman şəliyə zidd olan (və ya belə hesab edilən) görüşlər şiddətli təqib olunur, bu görüşləri yaymaqdə ittiham edilənlər isə ağır cəzalanırdılar. Təbii ki, belə zamanlarda hakimiyyətin gücü ilə müdafiə olunub yayılan ideologiyanın, əqidələrin ifrat dərəcədə canfəşanlıq edən tərəfdarları tapılır ki, onlar bu əqidələri əllərində silaha çevirir, istəmədikləri və özlərinə rəqib saydıqları adamları bu əqidələrə qarşı çıxmaqdə ittiham etmək üçün oldu-olmadı bəhanə axtarır və bu vasitə ilə onları yixmağa səy edirlər. Yəqin ki, Qurbanının də belə düşmənləri olmuşdur. Onlar böyük xalq aşığının mütərəqqi görüşlərindən, ilahiyatla və xüsusən şəliyin dar, dözülməz sektant tələbləri ilə düz gəlməyən sənətindən, həyat eşqi və humanizm ifadə edən poeziyasından onun əleyhinə istifadə etmiş, onu şəliyə düşmən bir adam kimi qələmə vermiş, həbs olunmasına, qolubağılı halda Arazın üstündəki Xudafərin körpüsündən keçirilib şah divanına aparılmasına nail olmuşlar".¹

M.H.Təhmasib də həmin hadisə ilə əlaqədar təqribən eyni cür fikir söyləmişdir: "Xətai böyük planlarına mane ola biləcək

¹ M. İ b r a h i m o v. Aşıq poeziyasında realizm. Bakı, 1966, səh.31–32.

xarici "düşmən"lərə qarşı vuruşduğu kimi, daxildə də qorxu yaradacaq qüvvələri məhv edir, öz hakimiyətini möhkəmləndiririd. *İlk illərdə* (kursiv mənimdir - Q.K.) Şah İsmayııl ölkə daxilində olan başqa təriqətlərə qarşı da çox mahir siyaset aparmış, bu təriqətlərin bəzisi ilə yaxınlaşmış, bəzisi ilə üstüörtülü, bəzisi ilə isə açıqdən-açığa vuruşaraq sıradan çıxarmışdı. Bu gərgin mübarizə illərində, şübhəsiz ki, bəzi nüfuzlu mürşidlərin, hörmətli müridlərin, eləcə də ayrı-ayrı təriqətlərə mənsub olan şairlərin təhlükəli görünənləri məhv edilmiş, zindanlara atılmış, təqib edilmişdi. Bizcə, belə təqib olunmuş, hətta həbsə alınıb Xudafərin körpüsündən qolubağlı dustaq keçirilmiş şəxsiyyətlərdən biri də Qurbani olmuşdur".²

Mahiyyət etibarilə çox yaxın olan bu qeydlərin hər ikisi bir daha təsdiq edir ki, Şah İsmayııl hakimiyətinin ilk illərində Qurbani onunla şah divanında görüşmüştür. Bu, şübhəsizdir, lakin bizim fikrimizcə, bu, onların ilk görüşü deyildir. Qurbani ilə Şah İsmayıılın ilk görüşü İsmayıılın Şirvana ilk yürüşü günlərinə aiddir.

Məlumdur ki, Şah İsmayııl gəncliyindən güclü şəxsiyyət olmuşdur. Eyni zamanda sənəti, sənətkarı, xüssəsən saz sənətini sevmiş və qiymətləndirmişdir. Ordusunu, tarixçilərin məlumatına görə, daim döyüşqabağı aşıqlar sazla, sözlə cuşa gətirmişlər. İsmayııl özü də sazi sevmiş və çoxlu qoşmalar yazmışdır. Əgər Qurbani böyük sənətkar olmuşsa, Xətai onun böyüklüyünü qiymətləndirməli idi və əslində, belə də olmuşdur: şah, Qurbanini cəzalandırmamış, əksinə, rəvayətə görə, ona rəğbət göstərmişdir. Bizcə, Qurbani ilə Şah İsmayııl arasında təriqət ixtilafi olmamışdır. Əgər bu sahədə anlaşılmazlıq olmuş olsa belə, Qurbanının Şah İsmayıyla müraciətlə dediyi "mürşidi-kamilim", "pirim" sözləri kifayət etməli idi. Şah İsmayııl ətrafına qüvvə toplamalı olduğu ilk illərdə onu mürşid qəbul edən bir sənətkarı nə üçün incitməli idi? "Sərim təvəlladır, üzüm

² M. H. Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı, 1972, səh.356.

payəndaz, Yoxdur bundan qeyri bir mətah mənim" deyən, bütün varlığını gənc şaha qurban verməyə hazır olan sənətkar nə üçün cəzalandırılmalı idi?

Şeirdəki bir neçə detaldan aydın olur ki, Qurbanı ilə İsmayıll, dediyimiz kimi, hələ bu hadisədən xeyli əvvəl tanış olmuşlər, Qurbanının "əziz başın üçün" sözləri şeirdə tarixi izləri mühafizə edirəsə, burada şaha yaxınlıq, səmimi münasibət, bir qədər ərkyanalıq duyulmaqdadır. Yalnız çox yaxın olmaqla İsmayıll kimi bir şaha bu cür müraciət etmək olardı. Bu yaxınlığı şeirin başqa misrasına əsasən S.Mümtaz da duymuş və qeyd etmişdir: "Qurbanın Şah İsmayılla yazdığı şeirlərdən bunu başa düşürük ki, Seyx oğlu Şah İsmayıll Qurbanın mürşidi-kamili və piri imiş. Habelə də başa düşmək olar ki, Şah İsmayıll Qurbanı tanırmış. Çünkü "Agah ol halimdən gahbagah mənim" deyə yazması ilə Qurbanın Şah İsmayılla bir növ yaxın olması görünür. Kim bilir, bəlkə bu dostluq Şah İsmayılin şair olmasına görə imiş". S.Mümtazın bu duyğuları doğrudur. Lakin biz dostluq və yaxınlığın ilk köklərini başqa məsələdə görürük. Məlumdur ki, İsmayılin təriqəti barədə söz-söhbət hələ onun ləp kiçik yaşlarından el-obaya yayılmış, hər tərəfdə müridlərin meydana çıxmasına səbəb olmuşdu. Qurbanı bunları eşitməyə və müəyyən mövqedə durmaya bilməzdi. Qurbanının dini məzmunlu şeirlərində (hətta bir çox dünyəvi qoşma və gərəyilərlərdən da) hürufiliyin və qızılbaş-şia təriqətinin ideyaları özünü qabarlıq göstərir. Qurbanı qızılbaş hərəkatına bağlı şəxsiyyət olmuşdur. Ona görə də o, 13 yaşlı İsmayılli Şirvana ilk yürüş zamanı Diri kəndinin karşısındakı Xudafərin körpüsündən keçərkən qarşılamaya bilməzdi. Onların ilk tanışlığı bu qədim körpü tağlarının üzərində olmalı idi və heç şübhəsiz, belə də olmuşdur (Yazıcı F.Kərimzadə "Xudafərin körpüsü" romanında bu cəhətin unudulması ilə bağlı qeydlərimizi "Çaldıran döyüşü"ndə nəzərə almış, romana ağlabatan epizodlar salmış, bədii ədəbiyyatda ilk dəfə Qurbanının obrazını yaratmışdır).

Qurbanidə Şah İsmayılla, onun şəxsiyyət və ideyallarına böyük rəğbət olmuşdur. Zamanın heç bir sınağı, şeirlərindən

hiss olunur ki, onun bu gözəl münasibətini sarsıda, poza bilməmişdir. Şeirlərindən alınan ümumi təəssürat belədir ki, Qurbanı incidilmiş halda şah divanına gətirilmişsə də, bu anlaşılmazlıq tez aradan qaldırılmış, şair böyük hörmət və ehtiramla qarşılanmışdır. Şeirlərindən hiss olunur və buna əfsanələrdə, rəvayətlərdə də işarələr vardır ki, o, xeyli müddət şah sarayında yaşamış, Şah İsmayılin müxtəlif döyüşlərində sazi, sözü ilə iştirak etmişdir.

"Cəbinin təcalla, cəmalın günəş" misrası ilə başlayan Qoşmanın "Qurbanı" dastanının Zəngən qolunda belə bir bəndi var:

Aşığın da yolu düşdü Kabilə,
Hüsünün zərrəsi bəsdi qabilə.
Gülabətin zülfün ənbər kakılə
Bilməm məşşatələr nə culayıbdır.

M.H.Təhmasib bu bəndin Gəncə qoluna düşməməsini belə izah edir: "Bizcə, Gəncə versiyasını düzəldənlər bu bənddəki Kabil sözündən qorxmuşlar. Zəngənlilər isə məhz bu bəndə əsaslanaraq Qurbanının sevgilisini Gəncəli deyil, Kabilli etmişlər". Bu fikir aydın və ağlabatandır. Lakin bizi burada maraq-landıran "Kabil" sözüdür, şeirdə tarixi bir fakt kimi bu sözün qorunub saxlanmasıdır. İlk baxışda – Diri hara, Kabil hara? Aşığın yolu Kabilə necə düşmüsdür? Bu yerlərə nə üçün gəlmişdir?

Əslində, Şah İsmayılin döyüş və hərəkət istiqamətlərini, Qurbanının onunla əlaqə və münasibətini nəzərə aldıqda bu suallara cavab tapmaq çətin deyil. Şah İsmayılin Şeybani ilə döyüşlərini, Herat, Xorasan uğrunda müharibələrini, hətta Hindistana qoşun göndərməsini nəzərə alsaq və bu döyüşlərdə şahı müsayiət edən sənətkarlar arasında Qurbanını də təsəvvür etsək, məsələ aydın olar. Şah İsmayılin Şeybani (Şeybək xan) ilə qəti döyüşü 1510-cu ildə olmuş, bundan sonra Xorasan, Herat, Əfqanistanın bir hissəsi Səfəvilərin hakimiyyəti altına keçmişdir. 1511–1512-ci illərdə Bədəxşan və Mavərənnəhr

hakimləri də qızılbaşlara tabe olmuşlar.¹ Bu yerlərə və o cümlədən Kabilə Qurbaninin gəlişi də bu illərə aid ola bilərdi.

Qurbaninin Şah İsmayıllı hərəkatında bilavasitə iştirak etdiyini güman etməyə əsas verən başqa şeirləri də vardır. "Sevdiyimin gürcü imiş atası" kimi misraları ilə yanaşı, şairin gürcü gözəllərinə həsr olunmuş xüsusi qoşması da vardır:

Qurbani der sizə, ay gürcü qızlar,
Yerdəki çiçəklər, göydə ulduzlar!
Yaralıyam, yaram hey yanar, sizlar,
Var olsun dünyada eli gürcünün!

Bu şeir "Qurbani" dastanının ilkin variantına daha yaxın hesab edilən Diri qolunda – Aşıq Humay variantındadır. Gürcü qızlarına və xüssusən gürcü elinə məhəbbət burada aydın ifadə olunmuşdur. Şeir Qurbaninin müxtəlif millətlərə xoş münasibəti ilə də bağlı ola bilərdi, başqa bir münasibətlə, bir təsadüflə də bağlı yazıla bilərdi. Lakin bizə elə gəlir ki, bu şeir də Şah İsmayılin döyüşləri, onun Gürcüstana səfəri ilə bağlıdır. Çaldıran döyüşündən sonra bir sıra sənətkarlar Türkiyəyə aparıldığı və ya getdiyi dövrdə, Şah İsmayıllı hərəkatının tənəzzülü dövründə, şeirlərindən hiss olunur ki, Qurbani də saraydan uzaqlaşmış, öz vətəninə – Diriye qayıtmışdır. Çaldırandan sonra Şah İsmayılin elə bir döyüşü olmamışdır. 1516-ci ildə Mesxi çarı Kvarkvare Naxçıvana – Şah İsmayılin qışladığı düşərgəyə gəlib kömək istəmiş və Şah İsmayıllı Div sultan Rumlunun başçılığı ilə Gürcüstana qoşun göndərmişdir. İmeretiya hakimi Mənüşçühr Türkiyəyə qaçmış, Kvarkvare çarlığını bərpa edə bilmışdır. Sonrakı il Mənüşçühr yenidən həmin əraziyə hücum etdikdə Div sultan yenə Gürcüstana getməli olmuşdur. 1521-ci ildə Div sultan Kaxetiya çarı Ləvənd xanın Şəkiyə hücumu ilə əlaqədar üçüncü dəfə Gürcüstana hərəkət

¹ Bax.: Ş. Fərzəliyev. Azərbaycan XV–XVI əsrlərde. Bakı, 1983, səh.114–115.

etməli olmuşdur. Nəticədə gürcü hakimləri Kvarkvare, Davud bəy, Mənütçöhr Naxçıvanda qışlayan Şah İsmayılin yanına gəlmiş, hər il bac və xərac verəcəklərini bildirmişlər.¹

Görünür, Qurbani Diri dairəsinə yaxın olan Naxçıvan ərazi-sində şahla yenidən görüşmüş və Div sultanın yürüşlərində iştirak etmiş, "Gürcünün" şeiri də bu illərdə meydana çıxmışdır.

* * *

H.Arası Sayat Novanın divanı yaradıcılığından danışarkən yazır: "Məncə, şairin "divani" adlandırdığı heca vəznində qəzəlləri bir növ ustadnamədir. Aşiq öz ustadının əsərini oxumazdan əvvəl ustada həsr olunmuş divani ilə məclisə üz tutur. Bu divani bir qayda olaraq Şah Xətaiyə xitabən başlayır... Bu təkcə Azərbaycan dilində yazılın divanilərdə deyil, erməni, gürcü dilində yazılın divanilərdə də belədir".² Şübhəsiz, Qurbaninin də belə divaniləri olmuşdur. Lakin onlar hələlik əldə edilməmişdir. Əldə olan iki divanisi isə Şah İsmayıll adı ilə başlamaq üçün yazılmamış, bilavasitə Şah İsmayılin özünə – vəfatına həsr olunmuşdur.

Şah İsmayılin qəfil ölümünə həsr etdiyi birinci mərsiyə-divanında "Getmiş idim mürşidimə dərdimə dəva qılı" misrası aydın göstərir ki, 1524-cü ilin yazında Şah İsmayıll Şəki xanı Həsən bəylə Şəki – Gürcüstan sərhədində ov edib Ərdəbilə qayıdarkən onlarla birlikdə olan Qurbanı Diriyyə qayıtmış və hansı bir məsələ üçünsə şahı görmək məqsədilə Təbrizə gəlməli olmuş, gözləmədiyi bir halda sevimli şahın tabutu ilə qarşılaşmışdır.

Birinci divanının Xətainin vəfatına həsr edildiyi tam aydınlaşdır və bunu şeir bütün ruhu ilə təsdiq edir:

¹ Бах.: О. Э ф е н д и е в. Азербайджанское государство сефевидов. Б., 1981, səh.2.

² Sayat Nova. Bakı, 1963, səh.10–11.

Fələk, sənlə vuruşmağa bir qabil meydan ola,
Tut əlimi, fürsət sənin, kaş belə ehsan ola.
Getmiş idim mürşidimə dərdimə dəva qila,
Mən nə bilim mən gəlinçə xak ilə yeksan ola.
O şahın kəlmeyi-kəlamın zikr etmək gərək,
Tabutu sərv ağacından, kəfəni yapraq gərək.
Tez yuyun, tez götürün ki, mənzilə çatmaq gərək,
Bar-ilahim, necə qıydın bir belə cavan olə?!

Ey könlüm, geygilən qarayı, xəndan eyləmə!
Bar-ilahi, böyük xanədanı viran eyləmə!
Haqq-taaladan səda gəldi: Qurbani, cox qəm yemə!
Heç ola bilməz xanədani-Şəfi viran ola!

M.H.Təhmasib divaninin cox pozulmuş olduğunu nəzərə almış və onun həqiqi məzmununa əsasən belə bir nəticəyə gelmişdir ki, bu şeir dastan variantında olduğu kimi bir gözəl deyil, Şah İsmayılin ölümünə həsr olunmuş mərsiyədir: "Vəzni, qafiyələri, məzmun və mənası, bədiiliyi etibarilə bu divani cox pozulmuş, süjetə "uyğunlaşdırılmış" olsa da, hər halda, divanının bir qız haqqında deyil, adlı-sanlı, hörmətli, eyni zamanda həm də cox cavan yaşlarında ikən ölmüş görkəmli bir şəxsiyyət haqqında deyilmiş olduğu şübhəsizdir. Aydın görünür ki, bu ölən həm də mürşid imiş. Qurbani də özünə "mürşid" intixab etdiyi bu adamın yanına ona görə getmişmiş ki, "dərdinə dərman olsun". Təhmasib fikrini yekunlaşdıraraq yazar: "Bizcə, bu divani Şah İsmayıll Xətai ölümünə yazılmış mərsiyədir" və "son misradakı "xanədani-Şəfi" də "xanədani-Seyx Səfi" imiş".¹

Bu fikir tam məntiqidir və şeir göstərir ki, Qurbani Şah İsmayıll Xətainin dəfnində iştirak etmişdir.

Qurbaninin Şah İsmayılin vəfatını maddeyi-tarixlə də qeyd etdiyi göstərilir:

¹ M. H. Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər), səh.375.

Əzabdan yüz üç keçəndə
Əcəl camın içdi şahim,
Bu dünyadan köçdü şahim –

misralarındaki "əzabdan" sözü əbcəd hesabı ilə 827 edir və üzərinə yüz üç gəldikdə Xətainin ölüm tarixi (hicri 930, miladi 1524) alınır.

Dastanda birinci divanidən dərhal sonra Qara Vəzirin və Be-canın bir şey anlamadığını görən Qurbani üç kəlmə söz üçün izn istəyib ikinci divanını söyləyir. Əvvəlki divani kimi, bu divanının də dastan variantına nisbətən qeydlərdə verilmiş varianstı əslinə daha yaxın qorunub saxlanılmışdır:

Kufə əhlibihəyalar şərmi, həyanı atıldılar,
Adəm olan yoldan çıxıb, bir-birin aldatıldılar.
Qazılara rüşvət verib, şər'i batıl etdilər,
Bu divan ki, divan deyil, ədalət divan gərək.

Axşam olcağın məşriqdə batdı şəms, doğdu qəmər,
Yer üzünə qülqülə düşdü ki, ta oldu səhər;
Ağlım itirdim, əlim titrər, göz ağları, sər əsər,
Pirim girib ol niqabə, getməyəydi cavan gərək.

Gərək biçarə Qurbani, sən bu cəbrə dözsən,
Əl uzadıb o yasəmən bağdan bir gül üzəsən.
Yaşın yetirdin əlliye, indi üz tut yüzə sən,
Əslimiz türabdəndir, məskənimiz kan gərək.

Divanının dastan variantında misra, fikir fərqi ilə yanaşı, rədif fərqi də vardır: dastanda rədif kimi "gərək" əvəzinə, "gözəl" sözü işlənmişdir – "Bu divan ki, divan deyil, ədalət divan gözəl"

"Gərək" və "gözəl" sözlərinin ərəb əlifbası ilə yazılışı çox yaxındır, xüsusən əl yazısında kaf ilə ləmin yaxın qrafikasını nəzərə alsaq, bu sözlərin bir nöqtə fərqi var. Bu şeirdən və bir çox başqa misallardan hiss olunur ki, Qurbani şeirlərinin

əlyazma nüsxəsi olmuş, yaxud aşıqlar öz cib dəftərlərinə şeirləri qeyd etmiş, tələsik oxu və ya üzünü köçürmə prosesində bir çox söz və ifadələri yanlış oxumuş, o cümlədən bu divanidəki "gərək" sözünü "gözəl" ilə əvəz etmişlər.

Divaninin nə məqsədlə yazılıdığını M.H.Təhmasib belə izah edir: "...məna, məzmun, yəni kimlərin isə "Kufə əhli"nə, "zina əhli"nə bənzədilmələrini, "qazılərə rüşvət verib şəriəti batıl etdiklərini", "o gündən dünyaya qülqülə düşdüyünü" acı-acı təsvir edən şeir şairin çox geniş bir şəkildə səslənmiş, dünyaya "qülqülə salmış" bir hadisəyə qarşı narazlığını göstərir. Qazılara rüşvət vermək yolu ilə əldə edilmiş bu hökm, bu divan şairin üsyانına səbab olmuş, onu: "Bu divan ki, divan deyil, ədalət divan gərək" deməyə məcbur etmişdir". M.H.Təhmasib burada fikrini dəqiqləşdirərək yazır: "Bizcə, bu, Çaldırın müharibəsində Xətainin əsir düşmüş hərəminin güclə ərə verilməsi ilə əlaqədar etiraz şeiri"dir.¹

Lakin şeirin məzmunu aydın şəkildə göstərir ki, aləmə "qülqülə salan" bu hadisə Şah İsmayılin istəkli hərəmi Taclı bəyimin Sultan Səlim Yavuz tərəfindən zorla ərə verilməsi ilə bağlı deyil. Kəbinli bir qadını başqasına ərə vermək üçün qazılara təzyiq etmək burada əsas dəlil kimi nəzərdə tutulub. Bu heç ağlabatan deyil. Sultan Səlim niyə qazılara ruşvət verməli idi ki? Onun bir işarəsi kifayət etməzdimi? Digər tərəfdən, misranın: "Qazilar rüşvət alıb, şəriəti satdılar" variantı da var. "Pirim girib ol niqabə, getməyəydi cavan gərək" misrası nə deməkdir? Bəlkə Taclının rübəndə – niqaba bürünüb ərə getməsinə işarə edilir? Bəs onda "cavan" sözü nədir? Qocalıb getməliydimi? Həm də aşkar görünür ki, bu niqab gəlinlik niqabı deyil, ölüm niqabıdır. Bu hadisədən (Taclı bəyimin zorla ərə verilməsindən) Qurbani niyə bu dərəcədə əsəbiləşməli, həyəcanlanmalı idi? "Ağlım itirdim, əlim titrər, göz ağlar, sər əsər".

¹ M. H. Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər), səh.376.

Bizcə, bu şeir də Xətainin ölümü ilə bağlıdır, lakin əvvəlki divanidən bir qədər sonra yazılmışdır.

Divanının birinci bəndi şeirin yazıldığı dövrün təsvirini verir, ikinci bənd Xətainin ölümündən sonra ölkə daxilində əmələ gəlmiş özbaşınalıqları göstərir, üçüncü bənd nəticədir, Qurbaninin fəlsəfi yekunudur.

Birinci bəndin məzmunu nədən ibarətdir? Kufə əhli səviyyəsinə enmiş bihəyaların şərmi, həyanı atması, adam olanın yoldan çıxması, bir-birini aldatması, qaziların rüşvətxorluğu, şəriəti pula satmaları və s. tənqid edilir və şair, Xətai hakimiyyəti illərində görmədiyi qaydasızlıqdan, özbaşınalıqdan şikayətlənərək: "Bu divan ki, divan deyil, ədalət divan gərək" nəticəsinə gəlir.

Səfəvilər dövlətinin görkəmli rəhbəri Şah İsmayıll Xətainin qəfil ölümü onun yaratdığı dövlətə böyük zərbə vurdu: «...onun 23 may 1524-cü ildə (hicri 930-cu il rəcəb ayının 19-da) 37 yaşında erkən və qəfil ölümü mərkəzi hakimiyyətin və hərbçi tayfa başçıları arasında münasibətlərin zəifləməsinə gətirib çıxardı». «Formal olaraq İsmayılin oğlu Təhmasib-mirzə şah elan olundu. Lakin onyaşlı oğlan bir-biri ilə yüksək və gəlirli dövlət postları və zəngin məhsuldar torpaqları ələ keçirmək uğrunda mübarizə aparan qızılbaş tayfa əmirlərinin əlində oyuncğa çevrildi».¹

Qızılbaş əmirləri arasında divan işləri uğrunda qanlı döyüslər başlayır. 1524–25-ci illərdə əmirül-üməra Div sultan Rumlu öz rəqiblərinə qalib gələrək 10–11 yaşlı şahın müstəqil vəkili olur. Çox keçmədən Cuhə sultanın təhribi ilə I Təhmasib Div sultanı öldürtdürür və Cuhə sultan vəkil olur. Əmir Hüseyn xan Şamlı ilə mübarizədə Cuhə sultan da öldürülür. Cuhə sultanın mənsub olduğu təkəli tayfası dərhal onun oğlu Şahqubadı vəkil edirlər. Lakin ustacılı, rumlu, zülqədər və əfşar tayfa əmirləri buna razı olmayıb təkəli əmirləri ilə döyüşə başlayırlar. Vəziyyəti belə görən I Şah Təhmasib təkəli

¹ О. Э ф е н д и е в. Азербайджанское государство сефевидов. Баку, 1981, səh.69.

tayfasının tamam qətlə yetirilməsini əmr edir və nəticədə böyük qırğın baş verir. Bu cür mübarizə 1534–1535-ci illərə qədər davam edir.

Şah İsmayıł dövründə möhkəm nəzarət altında olan əmirlər, qazilar, şəriət sahibləri indi əl-qol ağır, fürsətdən istifadə edirlər. Qurbani ilə bir dövrdə yaşamış Mövlana Heyrəti qazı və müftilərin rüşvətxorluğundan bəhs edən qəsidəsində deyirdi:

Bəlkə də divan malından pul yeyirlər hər biri,
Sərbəsər bol-bol soyurqal sahibi, pul sahibi.

Divan işləri uğrunda tökülən qanlar, əmirlərin həyasızlığı, hakimiyyət uğrunda mübarizədə bir-birinə kələk gəlmə, bir-biri aldatma, əyanların yoldan çıxması, qaziların rüşvətxorluğu, şəriəti pula satmaları, vəqf malının mənimsənilməsi halları Təhmasib hakimiyyətinin ilk illəri üçün daha xarakterik olmuş, gənc şah böyüdükcə ölkəni nizama salmağa başlamışdır. Ona görə də ikinci divanının birincidən çox gec yazıldığını güman etmək olmaz. Burada iki məsələ var. Birisi budur ki, Şah İsmayılin vəfatından son dərəcə mütəəssir olan Qurbani bu kədəri hələ unuda bilməmişdir, hiss olunur ki, bu qəfil ölümün vurduğu yara hələ qaysaq bağlamayıb. Digər cəhət isə budur ki, Şah İsmayıł vəfat edən kimi, dərhal, bir günün içərisində deyil, ölkədəki özbaşinalıqlar, rüşvətxorluq, vəkalət uğrunda qantökəmə halları özünü müəyyən zaman hüdudu ərzində göstərməli idi və bunun üçün az da olsa vaxt keçməli idi.

Div sultan Rumlu Şah İsmayıł hakimiyyətinin ilk illərindən onun xidmətində olmuş və şaha ləyaqətlə xidmət etmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, Gürcüstana səfər zamanı Qurbanının Div sultanın ordusunu müşayiət etdiyini güman etmək mümkündür. Şah İsmayıł vəfat edərkən də qanuni olaraq gənc şahın vəkili o olur. Lakin vəkalət və əmirül-üməra mənsəbi uğrunda mübarizə tayfalar arasında güclü çəkişmələrə səbəb olur. Gənc şahı aldadırlar ki, tayfalar arasında gedən bu çəkişmələrin səbəbi Div sultanıdır. 1527-ci ilin iyulunda Div

sultan divana daxil olarkən birinci şah özü ona atəş açır və ətrafindakılar qətli başa çatdırırlar.

Bizə belə gəlir ki, şeir məhz bu hadisə ilə əlaqədar qələmə alınmışdır. Çünkü bu üç ilin ərzində həm qazıların sifəti, həm də əmirlərin hakimiyyət uğrunda qanlı döyüşləri özünü aydın göstərir və Div sultanın öldürülməsi ilə Şah İsmayıldan sonrakı dəhşətli vəziyyət qabarıl şəkildə aşkar olur.

Deməli, ikinci divani birincidən bir neçə il sonra – təxminən 1527-ci ildə yazılmışdır.

"Axşam olcağın məşriqdə batdı şəms, doğdu qəmər" – bu "şəmsin batması", "qəmərin doğması" Şah İsmayılin vəfatını, qəmər kimi hələ bütövləşməmiş çox gənc Təhmasibin hakimiyyətə gəlişini bildirmirmi? Şair "ağlım itirdim", "əlim titrər", "sər əsər", "göz ağları" deyərkən böyük şahın ölümündən doğan kədəri ilə yanaşı, ölkədəki dəhşətli vəziyyətə də işarə etmirmi? İkinci bəndin son misrası bu fikri tamamilə aşkar şəkildə yekunlaşdırırmı: "Pirim girib ol niqabə getməyəydi cavan gərək". Qurbani kimə "pirim" deyir? Taclı bəyim Qurbani üçün nə səbəbə pir ola bilərdi? Burada "niqab" – gəlinlik niqabı olmayıb, aşkar şəkildə ölüm niqabı deyilmə? "Getməyəydi cavan gərək" lap aydın şəkildə "gərək cavan ölməyəydi" demək deyilmi?

Bütün ağır kədəri ilə yanaşı, şeirin sonunda Qurbani özünə təskinlik verir, fələyin cəbrinə dözməyi məsləhət bilir. "Əl uzağıb o yasəmən bağdan bir gül üzəsən" dedikdə, İsmayılin çiçəkli həyatı nəzərdə tutulur; bu çiçəkli həyatın, bu "yasəmən bağın" bir gülü qədər iş görüb cəmiyyətə xidmət etmək arzu olunur.

Bu şeirin bizim üçün ən qiymətli cəhətlərindən biri son bəndin üçüncü misrasında söylənilən fikirdir: "Yaşın yetirdin əlliye, indi üz tut yüze sən". Bu misranın dastan variantı "Yaşı yetirdin əlliye, altmışa sən, yüz sən" şəklindədir. Faktik olaraq bəndin daxilində bu sonrakı variant elə bir fikir ifadə etmir. Şübhəsiz, aşıqlar ilk variantı unutmuş və çox asanlıqla bu mənasız variantı yaratmışlar. Əslində isə, göründüyü kimi, şeir çox ciddi şeirdir və Qurbani onun hər misrası üzərində xüsusi dayanmış,

ətraflı düşünmüştür. "Yaşın yetirdin əlliyə, indi üz tut yüzə sən" sözləri ilə dostu İsmayılin faciəsindən az sonra öz ömrünün də müəyyən mərhələyə çatdığını, qocalıq dövrünün, həm həqiqi-cismani qocalığın, həm də mənəvi-ruhi qocalığın başladığını söyləyir. İkinci bənddəki "sər əsər" sözləri də bunu təsdiq edir. Bir halda ki, Qurbani savadlı şair olmuşdur, o özü haqqında da bu və ya digər bir şeirində məlumat verə bilərdi və şübhəsiz, bu misranı da həmin məqsədlə şeirə daxil etmişdir.

Deməli, bu şeir yazılan zaman Qurbaninin 50 yaşı var imiş. M.H.Təhmasib bu şeiri Çaldırın müharibəsi ilə əlaqələndirir. Belə olsa idi, Qurbaninin anadan olma tarixi 1464-cü ilə aid olardı və bu halda Qurbani XV əsrin şairi kimi öyrənilməlidir. Əslində, Qurbani elə XV əsrədə fəaliyyətə başlayıb. Lakin bir çox faktlar göstərir ki, onun təvəllüd tarixini 1464-cü ilə aid etmək olmaz. Əgər belə olsa idi, Şah İsmayıl hakimiyyətinin ilk illərində o, 40 yaşlarında olmalı idi ki, bu da bir çox faktlara ziddir.

Qurbaninin "mürşidi-kamil"ə müraciəti Şah İsmayıl hakimiyyətinin ilk illərində olmuşdur. "Qolubağlı keçdim Xudafirindən" misrasının daha iki variantı da var: "Gözüyaşlı keçdim Xudafərindən", "Körpü düşdü, keçdim Xudafərindən". Bu sonuncunun elə bir mənası yoxdur. Lakin Qurbaninin şaha məhəbbətlə bağlı müraciət etdiyini, şeirin bəzi variantlarında "Döydülər, söyüdülər, Pərim aldılar" misrasını nəzərə aldıqda ikinci variantın özü də ağlabatan görünür. Hər halda, dastan xalq yaradıcılığı məhsulu olsa da, tarixi izləri əksərən qoruyur. Qurbani 40 yaşlarında Şah İsmayıla Gəncə xanının qızını almaqda çətinlik çəkdiyini, vəzirin ona mane olduğunu söyləməzdı. Deməli, bu cəhətdən "1464-cü il" ağlabatan deyil. Digər tərəfdən, ikinci divani ilk misradan son misraya qədər aydın göstərir ki, Şah İsmayılin vəfatından bir qədər sonra yazılmışdır. Bütün bunlar göstərir ki, Qurbaninin təvəllüd tarixini təqribən 1477-ci ilə aid etmək olar.

* * *

Şeirlərindən aydın olur ki, Qurbaninin başına dəfələrlə müxtəlif bələlər gəlmışdır. "Eylədim" rədifli şeiri göstərir ki, şair hələ çox gənc yaşlarında bir bəy oğlu ilə dostluq etmiş, onun yolunda "yaxa yırtmış", "dadi-bidad eyləmiş", lakin elə onun yolunda da "özü öz evini yıxmış", düşmənlərini, paxıllarını sevindirmişdir. Bəy oğlu isə kömək əvəzinə, şairin paxılları, düşmənləri ilə namərdəcəsinə kefdə olmuşdur:

Dost yolunda yaxa yırtdım, baş açdım,
Gecə-gündüz dadi bidad eylədim.
Öz əlimlə yıxdım özüm evimi,
Müddəilər evin abad eylədim.

Şahin-şonqar bəy oğlunun qolunda,
Seyrağıqlar həm sağında, solunda,
Qurbani der: Bir namərdin yolunda,
Heyif, cavan ömrüm bərbad eylədim!

Bu, Qurbaninin, görünür, hələ o qədər də məşhur olmadığı dövrdə, çox gənc yaşlarında üzləşdiyi məhrumiyyətdir.

Qurbani "cavan ömrümü bərbad eylədim" desə də, bu hadisənin sonrakı fəlakətli izləri barədə əlavə qeydlərə təsadüf edilmir. Görünür, gənc, qızığın və qaynar şair qəlbini bəy oğlunun etibarsızlığını bir qədər işırtmışdır.

İkinci hadisə Qara vəzirin hərəkətləri ilə bağlı olub, Xudafərindən qolubağılı keçirilməsi və şah divanına gətirilməsi ilə nəticələnmişdir. Lakin şeirlərindən aldığımız təəssürat əsasında onun cəzalandırıldığını deyil, rəğbətlə qarşılandığını, "mürşidi-kamil" tərəfindən köhnə dost kimi qəbul edildiyini görürük.

Üçüncü hadisə daha faciəli, mürəkkəb və ziddiyətlidir. Hiss olunur ki, şair qürbətdədir, qayğılar içərisindədir. "Hicran gecələri" şairin əlif qəddini əymışdır. Şair narazı və narahatdır. Hansı bir "bədəsilin"sə qurbanı olmuş, onun fikrini, təklifini, daha doğrusu, hakim göstərişini bilən kimi "ömrünün zay olduğunu" başa düşmüştür. Həm də hiss olunur ki, bu elə bir

dövrdür ki, insanlar arasında zərrəcə hörmət qalmayıb, qardaş qardaşına xəyanət edir, naməndlər özlərinə qələbə arzulayır. Ölkədə özbaşınalıqdır, dəryaların bulanan, suların daşan vaxtidir və s.

Bütün bu hadisələri əks etdirən "Dönübüd" rədifli şeirdən aydın olur ki, Şah İsmayıll kimi qüdrətli şəxsiyyətin yeri boşdur. Başda hakimiyət çox zəifdir. Lakin Qurbanini narahat edən bunlar deyil, "bədəsilin" göstərişidir. Bu göstərişin mahiyyəti ondan ibarətdir ki, həmin bədəsil – yerli hakim xəyanət edərək Təhmasib ordularına qarşı duran türklər tərəfə keçərkən Qurbanini də özü ilə aparacağını bildirmiş və belə də etmişdir. Beləliklə, Qurbani zorla Osmanlıya aparılmışdır. Vətən həsrəti də, qürbət ağrıları da, hicran gecələri də bununla bağlıdır.

Demək, bu yeni bəla Qurbaninin zorla Osmanlı tərəfə aparılması ilə bağlıdır. Şeir bunu aydın şəkildə təsdiq edir:

Hicran gecələri qayğı çəkməkdən
Əlif qəddim əyri yayə dönübüd.
Bədəsilin eşidən tək sözlərin
Yəqin etdim, ömrüm zayə dönübüd.

Dünyada qalmayıb zərrəcə hörmət,
Qardaş qardaşına eylər xəyanət,
Gədalar bəy olur, bəylər rəiyyət,
Ağ pullar çonüb ribayə dönübüd.

Uçuşur durnalar, səkir teyhular,
Namərd adam qalibliyin arzular.
Bulandı dəryalar, həm daşdı sular,
Qaynaqsız bulaqlar çayə dönübüd.

Biz də qonaq olduq Qarslı Osmana
Yunis tək lap daldıq qəri-ümmanna.
Qurbani der, dönsün belə zamana,
Göydəki ulduzlar ayə dönübüd.

Son bənd Qurbaninin çox çətin bir girdaba düşdüünü, istəmədən Qarslı Osmanın "qonağı" olduğunu göstərir. Qurbaninin zorla Türkiyəyə aparıldığı tədqiqatçılar da təsriq edirlər. Folklorşunas S.Paşayev yuxarıdakı şeirin son bəndinə əsaslanaraq yazır: "Bu sətirlər Qurbaninin "Qolu bağlı, Xudafərindən" keçirilib. Türkiyəyə Qarsa sürgün aparıldığını demirmi?.. Xətai 1524-cü ildə vəfat etmişdir. Deməli, bu hesabla Qurbani 1514–1524-cü illər arasında, yəni Çaldırın müharibəsindən keçən on il arasında Türkiyədə qalmış, sonra vətənə qayıtmış, Xətainin görüşünə getmiş, lakin onu görə bilməmişdir. Çünkü o gəlincə "mürşüdü" "xak ilə yeksan" olmuşdur".¹

Qurbaninin zorla Türkiyəyə aparılması barədə S.Paşayevin qeydləri doğrudur. Lakin bunun Çaldırın döyüşündən sonraya – 1514–1524-cü illərə aid olması barədə fikirlə razılaşmaq mümkün deyildir və bir çox məsələlər bu fikri təkzib edir.

S.Paşayevin fikrincə, Qurbani on il əsirlikdə olmuş, sonra qayıtmış, Şah İsmayıл ilə dostluğunu davam etdirmək istəmiş, lakin onun qəfil ölümünün şahidi olmuşdur. Həm də müəllifin fikrincə, Qurbanini zorla, Xudafərindən qolubağlı keçirib Türkiyəyə aparmışlar. Dediymiz kimi, dastan bir müəllif tərfindən yaradılıb xalq yaradıcılığına çevrilsə də, o, əksərən əsl tarixi izləri qoruyub saxlayır. "Qolubağlı keçdim Xudafərindən" misrasının işləndiyi "mürşidi-kamil"ə müraciətlə deyilən şeir Qurbaninin gənclik illərinin məhsuludur, Qara vəzirdən şikayəti də onun Pəriyə qovuşmaq ümidişlərinə mane olduğu üçündür və bütün tədqiqatçılar da – S.Mümtaz da, M.İbrahimov da, H.Arası da, M.H.Təhmasib də bu şeirin Şah İsmayıл hakimiyətinin ilk illərində yazılmış olduğunu qeyd edirlər. Əgər Qurbani 1524-cü ilədək əsirlikdə olsa idi, "qolubağlı" sürgün edildiyini elə bu 1524-cü ildə, şah vəfat etməmiş, üzrxahlıq məqsədilə ona göndərməli və ya şəxsən söyləməli idi. S.Paşayev elə belə də düşünür: "Mürşidi-kamilim,

¹ Bax. Azərbaycan müəllimi, 6 iyul 1984.

Şeyx oğlu şahım" kimi misraların, müraciətlərin özü də göstərir ki, bunlar heç də əvvəldən tanış olmayan bir adamın, yaxud həyata hələ təzə qədəm qoymuş bir gəncin şaha müraciəti deyildir, əksinə, bəlkə də çoxdan tanış və yaxın olan, dünyagörüşü ilə seçilən sadiq bir müridin öz «mürşidi-kamil»inə yaxından, öz yurdundan yox, çox-çox uzaqlardan, yad bir ölkədən şeir-məktubudur, hal-əhval bildirməsidir». Buradakı fikirlə heç razılaşmaq olmaz. O nə cür «sadiq» müriddir ki, istəkli şaha xəyanət edib, gedib düşmənə qulluq edir? Həm də belə bir məqamda «hal-əhval» bildirmək istəyir. Həm də bu dövrdə Qurbaninin «Həyata təzə qədəm qoymuş» gənc deyil, 30-40 yaşlarında olduğu şübhəsizdir.

Qurbanı «On bir il çəkmişəm zimistan qəhrin» deyir. Lakin aydın olur ki, hələ bu «zimistan qəhri» başa çatmayıb, davam etməkdədir, şair onun bir vaxt sona yetəcəyini nikbinliklə güman etsə də, uzana bilər. Yuxarıda isə həmin əsirlik həyatı on il müddətinə düşünülür. Və nəhayət, şeirdəki bir çox işarələr də S.Paşayevin fikrini qəbul etməyə imkan vermir.

Şah İsmayıllı Çaldıranda məglub olsa da, ölkənin parçalanmasına imkan vermədi. Sultan Səlimin məqsədi İsmayıllı bir qüvvə kimi sıradan çıxarmaq idi və buna nail olduqdan sonra çəkilib getdi. Lakin İsmayıllı ölkə daxilində öz güclü hakimiyyətini, nüfuzunu saxladı. İsmayıllı dövründə, lap Çaldırandan sonra da hansı hakim, hansı yerli feodal artıq hərəkət edə bilərdi? Qurbanı ölkədəki özbaşınlıqladan, qaydasızlıqladan nə cür şikayətlənə bilərdi? Şeirlərindən aydın olur ki, Qurbanı Şah İsmayıla son dərəcə sadiq olub, onu fanatikcəsinə sevib və heç vaxt ona xəyanət etməyib. «Dərdinə dava qılmaq» üçün sonuncu dəfə onun yanına gedərkən yazdıığı, onun qəfil ölümünün, dəfninin şahidi olduğunu əks etdirən divanidən də göründüyü kimi, şahın vəfatı ərəfəsində o, Xətaidən lap təzəcə ayrılmış imiş. Özü də onun müəyyən bir təmənna ilə getdiyi bu görüşdə heç bir qorxu-ürkü yoxdur, dostluq və qardaşlıq münasibəti var:

Getmiş idim mürşidimə dərdimə dəva qıla,
Mən nə bilim, mən gəlinçə xak ilə yeksan ola.

Halbuki o, əsirlikdən gəlsə idi, bu təmkin, bu yaxınlıq şeirdə öz ifadəsini tapa bilməzdi.

Bunlar hələ əqli dəlillərdir. Nağd dəlillər isə tarixi faktlar və «Dönübü» şeirinin həmin faktları əks etdirməsidir.

Tarixi faktlar göstərir ki, şeirdə təsvir olunan dövr Şah İsmayılin deyil, I Şah Təhmasibin hakimiyyətinin (1524–1576) əvvəllərinə aiddir.

Şah İsmayılin qəfil ölümü ilə əlaqədar 10 yaşında hakimiyyətə keçən oğlu Təhmasib feodalların, qızılbaş əmirlərinin əlində oyuncağğa çevrilmişdi. İlk on il hədsiz hərc-mərclik və qızılbaş tayfa başçıları arasında kəskin qanlı döyüşlər dövrü idi. Əmirlər və tayfa başçıları arasında bu qanlı çəkişmələrlə yanaşı, bir tərəfdən də türklər tez-tez Azərbaycana hücum edirdilər. Hakimiyyətinin 10-cu ildində – 20 yaşlarında hakimiyyəti möhkəmlətmək, ölkəni daha çox nizama salmaq istərkən Təhmasib daxildə və xaricdə böyük çətinliklərlə üzləşir. Əmirül-üməra Hüseyn xan Şamlı ən yaxşı torpaqları şamlıların əlində toplamağa çalışmaqla yanaşı, vaxtilə lələsi olduğu Sam mirzəni (Şah İsmayılin digər oğlu) hakimiyyətə gətirmək üçün Şah Təhmasibi zəhərləmək istəyir. Şah bundan xəbər tutaraq Hüseyn xanı yanına çağırtdırıb, tikə-tikə doğratdırır. Elə bu zamanlar Sam mirzə qardaşına xəyanət edərək özünü türk sultanı Sultan Süleymanın vassali sayır. 1534-cü ildə Sultan Süleyman qızılbaş ordusunun Xorasan ətrafında özbəklərlə vuruşduğunu nəzərə alaraq böyük ordu ilə Azərbaycana hücum edir. Bu zaman bir çox qızılbaş əmirləri – Azərbaycanın cənub hissəsinin əmirül-ümərası Musa soltan Mosullu, əyanlardan Məhəmməd xan Zülqədar oğlu, Hüseyn xan Təkəli, Qazi xan Təkəli və başqaları sultanın tərəfinə keçirlər. Şah Təhmasib öz ordusu ilə Van və Ərciş torpaqlarına çəkilir, ordu yorğun və türklərlə müqayisədə az olduğu üçün ciddi döyüşə girmir. Sultan öz ordusu ilə qışı Bağdadda keçirir və yenidən Təbrizə gəlir, Azərbaycanı talayıb İstanbulu qayıdır.

1534–1536-ci illərdə baş verən bu hərəkat dövründə vəziyyət elə idi ki, şah orduları cənubda – Van ətrafında qalmışdı. Təbriz–Mərənd–Xoy–Bidlis–Amid istiqamətində bütün sahələr və hətta Arazdan şimalda yerləşən feodallar da türklərə tabe idi. Qızılbaş əmirləri tez-tez xəyanətlə türklər tərəfə keçirdilər. Üstəlik belə bir dövrdə şaha qəsd, onu zəhərləmək meyli, şahın öz qardaşının xəyanəti və s. Şübhəsiz, Qurbanini təlatümə gətirən də bu hadisələr olmuş və aydındır ki, yerli hakim xəyanətlə türklər tərəfə keçərkən Qurbanı kimi məşhur sənətkarları da zorla özü ilə aparmışdır. Beləliklə, Qurbanı bir xəyanətkar əmirin qurbanı olmuş, onun «Qarslı Osmanın qonağı olmaq» təklifini eşidərkən dili-dodağı əsmiş, «ömrünün zay olduğunu» başa düşmüşdür. Qurbaninin «Qardaş qardaşına eylər xəyanət», «Namərd adam qalibliyin arzular» kimi misraları tarixi hadisələrlə möhkəm səsləşir. Ölkədəki qarşıqlıqdan istifadə edən «qaynaqsız bulaqlar»ın «çaya döndüyünü» kinayə ilə qeyd edən şair qoşmanın son bəndində tarixi hadisəni, kimin «qonağı» olduğunu və hara aparıldığı aydın göstərmişdir.

Son bəndin ilk misrası ilə birinci bəndin ilk misrasını əlaqələndirdikdə məlum olur ki, Qurbaninin Qarsda – Qarslı Osmanın dərgahında «qonaq»lığı uzun çəkib, «hicran gecələri» şairin ərif qəddini «əyri yayə» döndərib. Şair düşmüş olduğu girdabin son dərəcə dərin, vəziyyətin son dərəcə çətin olduğunu bildirir; özünü dəryanın dərin yerinə, nəhəng balığın qarnına düşən Yunis peyğəmbərlə müqayisə edir. Son misra şairin vətənpərvərliyini ifadə edir – «Göydəki uluzlar ayə dönübü» deyərkən ölkədə aylı-ulduzlu türk bayrağının dalgalanlığını təəssüflə qeyd edən Qurbaninin Səfəvi xanədanına və bilavasitə Şah Təhmasib hakimiyyətinə rəğbəti ifadə olunmuş, ordu üstünlüyü ilə hücum edən türklərin tərəfinə keçən xanların, əmirlərin, türk paşalarının Şah İsmayıllı və Təhmasib bərabəri olmadıqlarına işarə edilmişdir.

1536-ci ildə sultan İstanbula qayıdarkən Qurbanını də Türkiyəyə aparmışlarsa və o, 11 il əsirlik həyatı keçirmişsə, 1547–

1548-ci illərə qədər Türkiyədə qarslı Osmanın «qonağı» olmuşdur.

Mühüm bir tarixi hadisə bu deyilənləri təsdiq edir.

1548-ci ilin yazında Sultan Süleyman üçüncü dəfə Azərbaycana hücum edir. 2 iyun 1548-ci ildə böyük itki ilə Təbrizi tərk edib Türkiyəyə qayıdır. Bundan az sonra I Şah Təhmasib eşidir ki, Qars qalasını bərpa etmək üçün (Sultan geri çəkilərkən onu izləyən qızılbaşlar qalanı daşıtmışdır) Sultan 4 minlik ordu ilə Osman Çələbini Qarsa göndərib. Şah böyük oğlu İsmayııl mirzənin başçılığı ilə Qarsa qoşun göndərir. İsmayııl mirzə qəfil hücumla Osman Çələbini məğlub edir. Osman Çələbi 600 nəfərlə şahzadənin qərargahına yaxınlaşır, lakin təslim olmaq əvəzinə, qəflətən qılıncı əl atır. İsmayııl mirzə türkləri qılıncdan keçirir və qalanı darmadağın edirlər.

Heç şübhəsiz, bu Qars Qurbaninin aparıldığı şəhər, Osman Çələbi isə onun «qonağı» olduğu şəxsdir. Beləliklə, Qurbanı 11 illik əsirlikdən sonra 1548-ci ildə azad olmuşdur.

Qurbanıya şah cəza da verə bilərdi. Lakin heç şübhəsiz, ağırılı-acılı, üsyankar, vətən həsrətli qürbət şeirləri onu xilas etmişdir. Digər tərəfdən, bu döyüşlərdə Qurbanının gənclik illərindən tanış olduğu (bəlkə də həqiqətən bacısı ilə evləndiyi) gəncəli Şahverdi sultan Ziyadoğlu, eyni zamanda məşhur Qaradağ sufilərindən Fərruxzad bəy iştirak edirdilər (Fərruxzad bəyin şah sarayında böyük nüfuzu var idi və o, bir qədər sonra - 50-ci illərdə Türkiyəyə səfir göndərilmişdi). Onlar Qurbanı ilə bağlı zorakılılığı şaha çatdırıa və onun günahkar olmadığını üzə çıxara bilərdilər.

Bu illərdə Qurbanının 70 yaşı tamam olurdu. Hiss olunur ki, şair 70 yaşını öz vətənində, əmin-amənliq şəraitində, şaha minnətdarlıq hissi ilə keçirmiş, «gözəl şah» deyə xatırladığı əziz dostunun - Şah İsmayıılın xatirəsini də bu müddətdə öz qəlbində yaşamışdır:

Qurbanı qurbanı şahın dərinə,
Dərvish bilər xırqə nədi, dəri nə.
Ağam qiya baxdı, atdı dərinə,
Yetmiş il bənd etdi Cəbrayıl, Pərim!

Valideynləri, təhsili və təxəllüsü haqqında

Qurbaninin doğum və ölüm tarixi ilə yanaşı, əsl adı, valideynlərinin şəxsiyyəti haqqında da məlumat çox azdır. Qeyd edilən məsələlər barədə də yalnız onun öz şeirlərindən, dastan variantlarından məlumat almaq mümkündür. Dastan variantlarında Qurbaninin həyatına dair epizod və işarələr, şübhəsiz, bu dastanın nə vaxt, kim tərəfindən yaradılması, aşıqlar tərəfindən necə mühafizə olunması ilə çox bağlıdır.

«Qurbanı» dastanının necə yarandığı, kim tərəfindən qələmə alındığı mübahisəlidir. M.H.Təhmasibin fikrincə, dastanın orijinalı Qurbaninin özü tərəfindən yaradılmış, əsər yaranış etibarilə rəmzi bir dastan olmuşdur, lakin sonralar aşıqlar tərəfindən dəyişdirilmiş, buna görə də müxtəlif versiya və variantları meydana çıxmışdır. M.H.Təhmasib yazır: «Bu gün əsər (Qurbaninin öz yaratdığı – Q.K.) tam şəkildə əldə yoxdur. Bu, hər seydən əvvəl ona görədir ki, əsər vaxtında yazıya alınmamış, təzkirəçilər də bu barədə heç bir məlumat verməmişlər. Aşıqlar və onların auditoriyasından ibarət olan geniş xalq kütləsi isə bu əsəri qavraya, həzm edə bilməmiş, sevməmiş, gündən-günə, ildən-ilə onu ifalarında sadələşdirmiş, reallaşdırılmış, yeni əlavələr, ünsürlər, epizodlar «əsaslandırmağa» çalışmış, nəhayət, gətirib bir-birindən bu dərəcədə fərqli versiyalar şəklinə salmışlar».¹ M.H.Təhmasibin fikrincə, xalq «... məcazi bir əsəri öz süzgəcindən keçirə-keçirə, öz darağı ilə daraya-daraya, öz rəndəsi ilə yona-yona, gətirib Gəncə, yaxud Zəngən versiyası kimi nikbin bir xalq dastanı dərəcəsinə çatdırılmışdır».²

Q.Namazov isə Mikayıł Azaflının dediklərinə əsaslanaraq bu dastanın XVIII əsrдə Xəstə Qasım tərəfindən yaradılmış olduğunu qeyd edir: «...Azaflı Mikayıł deyir ki, «ustadım Aşiq Əsədə

¹ M. H. Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər), səh.371.

² Yenə orada.

ustadı Aşıq Ələsgər öyrədib ki, «Koroğlu», «Qurbanı», «Abbas –Gülgəz» dastanlarını bütün elmləri dərindən bilən Dədə Qasım yaratmışdır».¹

M.H.Təhmasibin söylədikləri həqiqətə daha çox müvafiqdir. «Qurbanı» dastanındaki bir sıra faktlar tarixi izləri qoruyur. Bunları Qurbanidən iki əsr sonra Xəstə Qasım bu qədər səlis uydura, düzüb-qoşa bilməzdi. Amma Xəstə Qasım dastanın orijinali əsasında indiki versiyalardan birni yarada, xalqın zövqünə uyğun şəkildə cılalaya bilərdi.

Dastanın həm Diri, həm də Gəncə versiyalarında Qurbanı nəzir-niyazla doğulur. Guya Qurban günündə anadan olduğu üçün adına «Qurbanı» deyirlər. Atasının adı Diri versiyasında Fərəməz bəy, Gəncə versiyasında Mirzalı xandır. Mollaxanada oxuyur. Çox istedadlı olduğu üçün bir neçə ildən sonra molla onun «bütün elmləri sinə-dəftər eləyib, açarını da cibinə qoyduğunu» bildirir. Diri versiyasında Qurbaniyə Mazannənə pirində buta verilir, Gəncə versiyasında isə o, adı çəkilməyən bir ocaqda kəsilən qurbanidan sonra dünyaya gəlir. Butasının dalınca yola düşərkən atası, əmisi, qohum-qardaşları ilə görüşür, lakin anası xatırlanmır. Yalnız Diri versiyasına əlavə qeydlərdə – Aşıq Humay variantında anasına müraciətlə:

Canım ana, gözüm ana,
Bir dua qıl, mən də gedim.
Sənə qurban özüm, ana,
Bir dua qıl, mən də gedim –

bəndi ilə başlayan gəraylı söyləyir. Qurbanı haqqında «Məhəbbət əfsanəsi»nə görə anasının adı Telli arvad, Diri variantlarından birinə görə Növbahardır.

Qurbanı şeirlərində hərdən atasına da müraciət edir: «Ay ata, sən məni etmə günahkar», «Ay ata, can gedib, qalıbdı

¹ Q a r a N a m a z o v. Azərbaycan aşiq sənəti, səh.83.

nəfəs». Şair bir payız günü atasının öldüyünü, özünün yetim və kimsəsiz qaldığını bildirir:

Humay kimi dövr eylərəm havada,
Babam oldu, yetim qaldım yuvada.
Bir əli əllərdə, ağızı duada,
Bir əli də ayağında saqının.

«Bir əli əllərdə, ağızı duada» misrasında şair yas mərasimini göz öündə canlandırır. Görünür, atası vaxtsız öldüyü üçün bəzən özünə «Yetim Qurbanı» deyə müraciət edir. Həm də hiss olunur ki, atası ölərkən bir şair kimi az-cox məşhur imiş.

Dastan variantlarında Qurbaninin atasının adına müxtəlif şəkildə təsadüf edilir: Mirzalı xan, Mirzəli xan, Fərəməz bəy, bəzi variantlarda Fərəc və s.

Gəncə versiyasında Qurbanı Dirili Hüseynalı xanın qardaşı oğlu kimi verilir. Bu variantlarda Hüseynalı xanın qardaşının – Qurbaninin atasının adı, demək olar ki, eynidir – «Mirzalı xan»dır. Yalnız «Xalq dastanları»nda «Mirzalı» sözü «Mirzəli» kimi işlənmişdir. Diri versiyasında isə Qurbaninin əmisinin obrazı yoxdur, atasının adı isə Fərəməz bəydir. Diri versiyası bir çox cəhətdən dastanın orijinalına yaxın olsa da, bizə elə gəlir ki, bəzi epizodlarla yanaşı, dastanın girişində bir çox məsələlər unudulmuşdur. «Mirzalı» və «Fərəməz» sözlərindəki *rz* səsləri göstərir ki, aşıqlar hətta Qurbaninin atasının adını da yaxşı yadda saxlamamış, qulaqda qalan *rz* səslərinə əsasən onu *Mirzəli* və ya *Fərəməz* şəklində bərpa edib işlətmışlər. «Mirzalı» həqiqətə daha uyğundur. Əvvələn, «Mirzalı» sözünün işləndiyi versiya və variantlarda bir səlislik və sabitlik var, hiss olunur ki, aşıqlar nəinki bu versiyani gec-gec söyləyib bir çox epizodları unutmuşlar, əksinə, əlavələr və artırmalarla tez-tez söyləmişlər. Xalq Gəncə versiyasını daha çox sevmiş, bu versiyadan daha çox ləzzət almışdır. Digər tərəfdən, dastanın dilində Cənubi Azərbaycan şivə xüsusiyyətləri az olsa da, «Mirzalı» şəklində tələffüz Qaradağ şivə xüsusiyyətləri üçün səciyyəvidir. Bu ərazidən keçmişdə köcüb gələnlərin

(respublikamızda bu mahaldan köcüb gəlmış bir neçə Qaradağlı kəndi var) şivəsində sözün son hecasında «ə» əvəzinə «a» işlənməsinə indi də təsadüf edilir: «Mirzəli» əvəzinə «Mirzalı», «meyvə – meyva», «vedrə – vedra» və s. Beləliklə, bu adlar arasında «Mirzalı» ehtimala daha uyğundur. Əsas versiyada qardaşların adlarında da bir uyğunluq var: Hüseynalı, Mirzalı. Həm də Hüseynalı xanın çox varlı-dövlətli, Arazla Kür qovşağı arasında neçə kənd sahibi olduğu göstərilir ki, bunlar da tarixi izlər ola bilər.

Şeirdə müəyyən bir faktın mühafizə olunduğu halları nəzərə alsaq, burası bir cəhəti də əlavə etmək olar. Gəncə versiyasına qeydlərdə məşhur «mürşidi-kamilim» sözləri ilə başlayan «Mənim» rədifi qoşmanın Qazax və Tovuzdan toplanmış variantında son bənd şairin atasının da adını mühafizə edib saxlamışdır:

Qurbaniyəm, dedim deyib ağılyam,
Fələyin əlindən sinədağılyam,
Qaradağlı Mirzalı xan oğluyam,
Yetiş köməyimə, gözəl şah, mənim!

* * *

İndi biz Qurbanini də «aşıq» adlandırırıq, ənənəvi olaraq aşıqlar cərgəsində qeyd edirik, aşiq sənətinin yaradıcısı kimi qiymətləndiririk. Lakin Qurbanı bir çox cəhətdən məşhur aşıqlarımızdan fərqlənir. Şübhəsiz, el şairləri və aşıqlar bir xətt üzrə birləşir və bu xətt böyük xətdir. Bu xətt Dədə Qorquddan gəlir, Qurbanı, Abbas, Qasım, Valeh, Ələsgər zirvələrini yaradır, XVIII yüzillikdə M.P.Vaqifi yetirir. Vaqif bu xəttin, bu qolun yazılı ədəbiyyata bağlılığı görkəmli nümayəndəsidir. Vaqif də bu silsilənin yetirməsidir, lakin onun xoşbəxtliyi orasındadır ki, əsərləri hafizələrə tapşırılmamış, toplanıb vaxtında çap edilmişdir, silsilənin qədim və böyük zirvələrini təşkil edənlər isə uzun müddət tədqiqatdan kənarda qalmış, hələ də ətraflı öyrənilməmişdir.

Ədəbiyyatımızda bu xətt, bu silsilə aşıqları və el şairlərini özündə nə qədər möhkəm birləşdirə də, onları tam eyniləşdirmək üçün əsasımız yoxdur. Aşiq hər şeydən əvvəl, məclis adamlıdır, əvvəl özü görünür, sonra sözü; el şairləri isə daha çox sözləri ilə görünür, çox vaxt aşıqları da sözlə təmin edirlər. Yaradıcılığının ümumi ruhu göstərir ki, Qurbani el şairləri cərgəsində olmalıdır. El şairləri klassik yazılı ədəbiyyatın nümayəndələri ilə deyil, ruhən bilavasitə ozan-aşiq adlananlarla bağlıdır və xalqın yüksək cəmiyyət, «xas» hesab olunanlar üçün yaratdığı ədəbiyyatın deyil, özü üçün yaratdığı ədəbiyyatın nümayəndələridir. Bəlkə bu cəhət də onun el şairi olduğunu əsaslandırır ki, heç bir şeirində adının önündə «aşiq» sözünə rast gəlmirik. Şübhəsiz, Qurbani yaxşı saz çalıb-oxumağı da bacarmış, bir sıra saz havaları da yaratmışdır. Şah İsmayıл müridlərini döyük qabağı cuşa gətirmək üçün saz çalıb oxuduğu barədə rəvayətlər mövcuddur. Lakin Qurbani şeirinin ahəng və əzəməti, ciddi ictimai-fəlsəfi məzmunu onun qapı-qapı gəzib toyalar aparan, məclislər quran aşiq kimi təsəvvür edilməsinə imkan vermir. Ərəb əlifbasından istifadə ustalığı, bu əlifbadakı hərflər əsasında yaratdığı qifilibəndlər, dərin elmi-fəlsəfi və dini məzmunlu cahannaməsi, cinas qafiyələri, dini və tarixi hadisələrə bələd olma dərəcəsi, fars dilində şeirlər yazması və s. göstərir ki, Qurbani savadlı bir şəxs olmuş, ərəb, fars dillərini bilmış, mükəmməl təhsil almışdır.

Qurbaninin el şairi olmasını əsaslandırmaq üçün bir qədər də araşdırımlar aparmaq olar. Lakin bizi burada maraqlandıran başqa cəhətdir. Yüzlərlə el şairi və aşiq adları arasında öz strukturu baxımından «Qurbani»yə bənzər ikinci bir ada rast gəlmək mümkün deyil. Həm də göründüyü üzrə, «Qurbani» ad deyil, təxəllüsdür və -i şəkilçili bu cür təxəllüsler klassik Azərbaycan və ümumən Şərq poeziyası nümayəndələrinə məxsusdur: Firdovsi, Rudəki, Nizami, Xaqani, Nəsimi, Kişvəri və s. «Qurbani» istisnasını necə izah etmək olar? Necə olmuşdur ki, Qurbani el şairi ola-ola, bu cür təxəllüs götürmüştür? Təxəllüs necə yaranmış, şairin əsl adı nə olmuşdur?

Bu sualların cavabını Qurbaninin öz istedadı, mühiti ilə, klassik şeirimizin o dövrdə yaşayan görkəmli nümayəndələri tərəfindən onun həqiqi bir şair kimi qəbul edilməsi, onlarla yaxınlığı, əlaqə və münasibəti, Şah İsmayıл ilə şəxsi tanışlığı, Həbibî şeir məclislərində iştirakı ilə izah etmək mümkündür. Bir sıra izlər və işarələrdən aydın olur ki, şairin əsl adı «Qurban» olmuş, «Qurbani» təxəllüsü XVI yüzilliyin ilk günlərində şairin yaşadığı Diri kəndinin qarşısındaki Xudafərin körpüsündən keçib Şirvana tərəf hərəkət edən çox gənc – 13–14 yaşlı İsmayıл ilə və bir neçə il sonra onun ətrafındakı böyük sənət adamları – şairlər, alimlər, rəssamlar, nəqqəşlərlə yaxınlıq nəticəsində meydana çıxmışdır. Bəlkə də saray mühitinə düşərkən bu mühit özü ona yüksək şeir istedadına görə «Qurban» yox, şair və təxəllüs ənənələrinə görə «Qurbani» deyə müraciət etmiş və o da bununla razılışmışdır.

Şairin adının «Qurban» olması barədə əsası onun öz şeirlərində alırıq. Bir sıra şeirlərinin möhür bəndində «Qurbani» yox, «Qurban» mühafizə olunmuşdur:

Qurban olmuş ismim mənim,
İlan yurdudu məskənim...

Yaxud:

Dirili Qurbanı sən də sal yada,
Əməyini vermə, amandır, bada!..

Bunlardan əlavə, yaşadığı və dəfn olunduğu Diri dairəsində, Xudafərin ətrafi kəndlərində hal-hazırda şair həm «Qurbani», həm də «Qurban», «Dirili Qurban» adları ilə yad edilməkdədir. Görünür, elə bu cəhəti nəzərə alaraq, Salman Mümtaz 1923-cü ildə «Qızıl Şərq» jurnalında dərc etdiirdiyi məqaləsini «El şairi Qurban» adlandırmış və həmin bu Dirili Qurbanın bəhs etmişdir (məqalənin adı Qurbanının el şairi olması və əsl adı barədə fikirlərimizi təsdiq etməklə yanaşı, Salman Mümtazın necə həssas bir tədqiqatçı olduğunu da göstərir).

Bələliklə, şairin əsl adı Qurban olmuş, Xətai sarayına düşənə qədər «Dirili Qurban» imzası ilə yazmış və buradakı

«Dirili» sözü şairin doğulduğu ərazinin adını mühafizə etməklə, el şairləri və aşıqlara məxsus təxəllüs üslubunu saxlamışdır - sonralar Tufarqanlı Abbas, Məlikballı Qurban və b.-larında olduğu kimi (Qurbanının adının *Qurban* olması onu Məlikballı Qurban, Ağdabanlı Qurban və başqaları ilə qarışdırmağa əsas vermir. Əvvələn, Qurbani şeiri öz ruhu ilə seçilir, digər tərəfdən, onlar «Məlikballı», «Ağdabanlı», bu isə «Dirili»dir və şeirlər bu cəhəti, bu cəhət isə möhür bəndi ilə şeirləri mühafizə edib saxlamışdır).

Saray mühitinə düşərkən, «Dirili Qurban» imzası əyalətçilik, mədəni səviyyədən gerilik əlamətlərinə malik olduğu, saray şeir məclisi iştirakçılarının ənənə və zövqünə uyğun gəlmədiyi üçün şair, dediyimiz kimi, «Qurbani» təxəllüsünü qəbul etməli olmuşdur. Burada bir mühüm təsir mənbəyi də «mürşidi-kamil» hesab etdiyi və özünə mürşid seçdiyi Şah İsmayılin yaradıcılığı və «Xətai» təxəllüsü olmalıdır, çünkü qoşma və bayati janrına, ustadnamələrə böyük marağlı olan Şah İsmayıll özü də özünə klassik şairlər kimi təxəllüs seçmişdi.

Bu mülahizələrimizi bir sıra başqa faktlar da təsdiq edir.

Qurbanının əldə olan şeirlərində «Qurbani der» ifadəsi möhür bəndində böyük üstünlük təşkil edir. «Der» sözündən Nəsimi də, Füzuli də, başqaları da istifadə etmişlər. Lakin bu sözü təkrar-təkrar işlətmə cəhətdən Qurbani xeyli fərqlənir. «Abbas-Gülgəz», «Valeh-Zərnigar», «Məhəmməd-Güləndam» dastanlarının hər birində bu söz cəmi bir dəfə işlənmiş, «Tahir-Zöhrə»də, «Şah İsmayıll»da heç işlənməmişdir. Şah İsmayıll Xətainin «Sazım» kitabındaki 60 qoşmada 9 dəfə təsadüf etdiyimiz bu sözə Qurbanının 61 qoşma və gəraylısında¹ 21 dəfə rast gəlirik. Bu hal Xətai – Qurbani yaxınlığını araşdırmaq baxımından faydalıdır, lakin Qurbanidə söz aşkar şəkildə ifrat mövqedədir. Canlı xalq dilinə böyük üstünlük verən, «Göz dəyər sana», «Bənövşəni» tipli şeirlərin müəllifi canlı danışq dilində geniş səciyyə qazanmamış belə bir sözə bu qədər aludə ola bilməzdi.

¹ Azərbaycan aşıqları və el şairləri, 1 c., Bakı, 1983, səh.19–51.

Məsələ burasındadır ki, möhür bəndlərinin hamısında «Qurbanı der» ifadəsini «Qurban deyər» şəklinə salmaq olur və şeirdə heç bir naqışlıq yaranmır («Qurbani» sözündəki ağırlıq, sanbal istisna olmaqla): *Qurbanı der: Heç kim yarın öyməsin.* – *Qurban deyər: Heç kim yarın öyməsin;* *Qurbanı der: Əslim Qaradağlıdı.* – *Qurban deyər: Əslim Qaradağlıdı* və s. Bu hal əsas verir deyək ki, «der» sözü Qurbani şeirlərində «Qurban deyər»in «Qurbanı der» şəklinə salınması yolu ilə çoxaldılmışdır və heç şübhəsiz, bu proses şairin öz sağlığında – «Qurbani» təxəllüsünün el arasında yayıldığı günlərdə başlamış, sonralar da davam etdirilmişdir. Lakin Qurbanının «Dirili Qurban» imzası ilə yazdığı elə şeirləri də var ki, «Qurban» sözünü «Qurbani» şəklinə salmaq mümkün olmamış və şeir ilkin variantını qoruyub saxlamışdır: *Pəri sənə qurban,* *Dirili Qurban!*

Bəzi şeirlərində isə «Qurban» sözünü «Qurbani» şəklinə salmaq üçün misrada zorla əməliyyat aparıldığı aşkar görünməkdədir. Məsələn, şairin:

Dirili Qurbanın ərzi-halını
Yalvara-yalvara yara deyərsən –

beytində «Qurban»ı «Qurbani» etmək üçün «Dirili» sözündən ikinci «i»ni atmışlar:

Dirili Qurbanının ərzi-halını
Yalvara-yalvara yara deyərsən.

Yaxud:

Gül dibini xara qoydun,
Bülbülü ah-zara qoydun,
Qurbanı biçara qoydun,
Gedirsən get, gəlirəm mən –

bəndində üçüncü misranı «*Qurbani biçara qoydun*» şəklində təhrif etmişlər.

Görkəmli el sənətkarının elə şeirləri də var ki, əksinə, «Qurbanı» sözünü «Qurban» şəklində salmaq olmur. Məşhur «Cəbinin təcəlla, cəmalın günəş» misrası ilə başlayan qoşmasında şair mələklərin nurdan heyrətləndiyini qeyd edir və axırda özünün bəşər olduğunu, hələ mələklər səviyyəsinə yüksəlmədiyini, buna görə də nahaq mələklərin "üzünə durduğunu" xatırladaraq özünü danlayır:

Qurbanı, bəşərsən, həddini tanı,
Məlaik üzünə durmaq ayıbdır.

Bu misralar lap loru variantlarda da belədir və görünür, bu cür şeirləri şair «Qurbanı» təxəllüsünü qəbul etdikdən sonra yazmışdır, ona görə də belə şeirlərdə «Qurbanı»ni «Qurban» şəklində dəyişmək üçün misranı tamam dağıtmaq və yenidən qurmaq lazım gələrdi.

Hələlik yazılı mənbələrin heç birində Qurbanının adı və təxəllüsü barədə bir qeydə rast gəlmirik. Şeirlərdə qorunmuş «Dirili Qurban»ın «Qurbanı»yə çevrilməsini isə Səfəvilər sarayı, rəsmi şeir məclisləri ilə əlaqəsi əsasında söyləmək olur. Sözsüz, qoşma və bayati janlarına, heca vəznində qəzəllərə yaradıcılığında böyük üstünlük verən Şah İsmayılin mənəvi dünyası və «Xətai» təxəllüsü bu cəhətdən mühüm müqayisə mənbəyi və açar-örnək olmuşdur.

Qurbanının bir şeiri qeyd etdiklərimizi bir daha təsdiq edir. Nuru bəy adlı bir dostuna zarafat şəklində yazdığı «İmdi» şeirində Qurbanı həm adını, həm də təxəllüsünü qeyd etmişdir. Məlum olur ki, Qurbanıyə dostu Nuru bəy bir at bağışlamış, lakin at tezliklə ölmüş, Qurbanı yenə də piyada qalmışdır. Şeirin son beytində deyilir:

Qurbanı, sevdiyin atdırsa əgər,
Söylə, at yerisi **Qurbandır** imdi.¹

¹ A.Dadaşzadə və Ə.Axundov şeirin son misrasındaki «Qurban» sözünü ümumi isim kimi dərk etmiş, kiçik hərflə yazmışlar, buna görə də misraya şairin adını bildirmək baxımından mənə verməmişlər.

M.Qasımov bizim qənaətlərimizi təsdiq etməklə yanaşı, «Qurbanı» təxəllüsünü təriqət görüşləri ilə də bağlayır: «Diqqət edilsə görərik ki, təxəllüsün məzmununda ilahi eşqlə əlaqələnməyə imkan verən tutum vardır: Qurban – həm şəxs adı kimi, həm də tanrıının, ilahi eşqin qurbanı kimi (tutuşdur: qul – tanrıya qul olmaq; xəstə – tanrı eşqinin xəstəsi olmaq). Aşiq özü bir qoşmasında həmin bu qənaəti belə təsdiqləyir: «Qurbanı qurbanı şahın dərinə».²

Bu fikir bəlkə də Xəstə Qasim, Qul Mustafa üçün doğrudur, lakin «Qurbanı» üçün doğru ola bilməz. Uşağa ad qoyarkən onun gələcəkdə haqq aşığı olacağını heç kəs düşünə bilməzdi. Ad təsadüfidir. «Qurbanı» təxəllüsü addan yaranmışdır. Misallar da göstərir ki, müəllifin qeyd etdiyi sufi ideyaları adlara – Qasim, Mustafa antroponimlərinə deyil, təxəllüslerə – «qul», «xəstə» sözlərinə aiddir və aşıqlar bunları sonralar qəbul etmişlər. Hər bir orta əsr sənətkarının adında təsəvvüflə bağlı bir şey aramaq da mütləq vacib sayılmamalıdır.

Diri dağı, Diri kəndi, Mazannənə piri və Qurbanının məzarı

Qurbanı Diri kəndində doğulub böyümüş və bu kənddən olduğunu öz şeirlərində dəfələrlə xatırlatmışdır:

İsmim Qurbanidi, kəndim **Diridi...**
Yaxud:
Dirili Qurbanın ərzi-halını
Yalvara-yalvara yara deyərsən.

² M. Q a s ı m o v. Ozan – aşiq keçidi. «Qobustan», incəsənət toplusu, 1990, №3, səh.40.

Kəndin adı «Diri»dir. «Dirili» - Diridən olan deməkdir. Qurbaninin şeirlərində bundan artıq kənd adı çəkilmir və tədqiqatçılar da onun Diridən olduğuna şübhə etməmişlər.

Lakin yaxın vaxtlara qədər Diri kəndinin yerləşdiyi ərazi barədə qeyri-səhih fikirlər söylənmiş və əslində, bir vaxtlar kiminsə söylədiyi yanlış fikir bu vaxta qədər Qurbanı tədqiqatçıları tərəfindən mexaniki təkrar edilmişdir.

Tədqiqatçılarımız Diri kəndinin Cənubi Azərbaycanda olduğunu güman etmişlər: «Belə təxmin edilir ki, Qurbanı İran Azərbaycanında, Dirili kəndində doğulmuşdur. Onun el arasında Dirili Qurbanı kimi tanınması da bunu təsdiqləyir».¹ «Ehtimala görə, Qurbanı Cənubi Azərbaycanın Diri kəndində doğulmuşdur. O, Dirili Qurbanı kimi də aşıqlar arasında məşhurdur. Qurbanının Diri kəndindən olmasını həm «Qurbanı» dastanından, həm də bizə gəlib çatan digər şeirlərindən öyrənirik».² Nisbətən sonralar çap olunmuş «Azərbaycan aşıqları və el şairləri» kitabında da eyni fikir təkrar olunur: «Bəzi şeirlərindən və «Qurbanı» dastanından çıxış edilərək... onun Cənubi Azərbaycanın Dirili kəndindən olduğunu ehtimal edilir»¹ və s.

Kəndin adı tədqiqatçılar tərəfindən gah «Diri», gah da «Dirili» kimi qeyd edilir. Şübhəsiz, bunlardan «Diri» doğrudur. Qoşmalarda və dastan variantlarında işlədilən bu söz şairin doğulduğu kəndin Cənubi Azərbaycanda deyil, Şimalda olduğunu göstərir. Dastanlarda dəfələrlə rast gəldiyimiz qeydlər və işaretlər, kəndin öz arxasını söykədiyi Diri dağı, şairin məzarı və Diri kəndinin xarabalıqları, nəhayət, böyük bir ərazidə yaşayan qocaların dedikləri bu fikrin təsdiqi üçün əsas verir.

¹ Q u r b a n i. 55 şeir. Bakı, Gənclik, 1972, səh. 3 (Tərtib edəni və ön sözün müəllifi Araz Dadaşzadədir).

² P. Ə f e n d i y e v. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, «Maarif», 1981, səh.185.

¹ Azərbaycan aşıqları və el şairləri. I cild, Bakı, 1983, səh.19.

Qurbani haqqında nisbətən ətraflı və dəyərli tədqiqatın müəllifi M.H.Təhmasib «Qurbani» dastanını şərti olaraq Gəncə, Diri və Zəngan versiyalarına ayırmışdır. Zəngan versiyası əvvəlki iki versiyadan fərqlənir. Bizcə, professor bu versiyani Qurbaninin tamamilə başqa bir əsəri hesab etməkdə haqlıdır.² Gəncə və Diri versiyaları isə bir-birinə çox yaxındır. Gəncə versiyası Diri versiyasına nisbətən genişdir. Bu versiyada aşıqların əlavələri çoxdur və Diri versiyasından fərqli olaraq, bu əsər nikbin qurtarır. Aydın hiss olunur ki, Gəncə versiyasını sonralar aşıqlar Diri versiyası əsasında yaratmışlar. Elə buna görə də hər iki versiyada aşığın vətəni, onun keçib getdiyi yerlər, üzləşdiyi çətinliklər, rast gəldiyi adamlar barədə qeydlər əsasən eynidir.

Gəncə versiyasında (Diridə də) aşığın doğulub böyüdüyü, təhsil, buta və aşılıq aldığı ərazi barədə qeydlərdə fikir dəqiqidir. Ustadnamələrdən sonra dastanın əvvəlində deyilir: «Ustadlar belə nəql edirlər ki, qədimlərdən *baş Xudafərin körpüsü ilə Araz-Kür qovşağı arasında* (kursiv mənimdir – Q.K.) Araz boyu yeddi yüz yetmiş iki kənd yaşayırı. Bunların hamısı Dirili Hüseynalı xana baxırdı».³ Dastandakı bu Hüseynalı xan Qurbaninin doğma əmisi, Qurbaninin atası Mirzalı xanın qardaşıdır. Qurbani də bu kənddə doğulmuş, bu kənddə təhsil, buta və aşılıq almışdır. «Arazla Kür qovşağı arası», Xudafərin körpüsünün yaxınlığı indiki Cəbrayıl rayonu ərazisidir.

Ərazinin bu cür təsviri dastanın bütün variantlarında bu şəkildədir. Savadlı-savadsız bütün aşıqlar Diri kəndinin yerləşdiyi ərazini bu cür təsvir etmişlər. Dastan boyu başqa faktlar və detallar da bu istiqamətdədir.

Atası Qurbanini Gəncəyə – butasının dalınca getməyə qoymaq istəmədikdir Qurbani:

² M. H. Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər). «Elm» Nəşriyyatı, Bakı, 1972, səh.355.

³ «Azərbaycan dastanları», 1 c., Bakı, 1965, səh. 4; «Xalq dastanları», Bakı, 1961, səh.124 və s.

Nə İran, nə Turan, Gəncə şəhrində
Canlar alan o nigarı görmüşəm –

deyir. Burada ərazi münasibəti incə yolla ifadə edilmişdir; şair demək istəyir ki, Arazın o tərəfi ilə, başqa yerlərlə – İranla, Turanla işi yoxdur, butası yaxınlıqda, öz tərəflərində, Gəncə şəhərindədir.

Cavan aşiq əmisinin köməyi ilə izn alib, Gəncəyə tərəf üz tutur. Gəncə səfərinə qədər heç bir yeri görmədiyi, gəzmədiyi üçün bir qədər getdikdən sonra geri dönüb dağlara baxır və ürəyi qubarlanır: «Az getdi, çox getdi, bir yerdə geri dönüb dağlara baxdı, ürəyi qüber elədi; elini, yurdunu yadına saldı».

Niyə məhz dağları gördükdə ürəyi qubarlanır, eli, yurdu yadına düşür şairin? Çünkü Diri kəndi dağ döşündə yerləşirdi, Qurbani Diri dağının sinəsində böyümüşdü.

Dastanlarda zahirən ziddiyyətli fikirlər də var. Qurbani dağ döşündə, Arazın şimal sahilində, Diri kəndində doğulmuşdur. O, Gəncəyə – butasının dalınca yola düşərkən Diri dağı, Diri kəndi kimi, Araz çayı da geridə qalır. Lakin budur, Qurbani Gəncəyə tərəf bir qədər yol gedib Arazla qarşılaşır. Saleh sövdagərlə söhbətindən aydın olur ki, o gəlib çıxıb Arazın qıraqına və bu çayı köməksiz keçə bilməyəcəkdir. Saleh onu bu səfərdən daşındırmaq istəsə də, mümkün olmur və o, naəlac qalıb Qurbaniyə deyir: «İndi ki qayitmırsan, Arazın qıraqındakı ev mənim əmim oğ

lunun evidir. Adamları Arazdan o taya keçirir. Al bu kağızı ona ver, sənə köməyi dəyər».

Araz sahilindən gələn, tamamilə fərqli istiqamətdə yol tutub gedən Qurbani yenidən «Arazla» rastlaşır və o, məktubu Saleh sövdagərin dediyi adama verir. Mustafa adlı həmin şəxs də Qurbanini buraxmaq istəmir, lakin çar-naçar çaydan keçirir.

Bu nə Arazdır? Bəlkə Diri Arazın cənub sahilindədir və ehtimal edildiyi kimi, Qurbani İran Azərbaycanı ərazisində doğulmuşdur?

Bəs nə üçün Arazı keçməli olduğu vaxt Xudafərin yada düşmür? Yaxında belə bir körpü ola-ola, nə üçün Qurbani çətinlik çəkir və onu başqaları qayıqla keçirməli olurlar?

Bu bizim tanıdığımız Araz deyil, adı bir çaydır. «Araz» sözü ümumən «su» (həm də bol və iti axan su) mənasında bir söz kimi təşəkkül tapıldığından Qarabağ əhalisi, xüsusən Araz boyunda yaşayanlar inđinin özündə də bol sulu adı bir arxi, güclü seli və ya bir çayı «araz» adlandırır. Qurbanının rast gəldiyi Araz da belə arazlardandır.

Deməli, dastan bu ərazidə yaranmış, dastançıların yerli şivəyə uyğun olaraq ümumi isim kimi işlətdikləri «araz» sözünü aşıqlar və bəzi toplayıcılar xüsusi isim kimi dərk etmiş və bu cür izah etməyə çalışmışlar. Bir çox başqa variantlarda heç bu «Araz» yoxdur. Bir variantda Qurbani bir gölə rast gəlir və gölün başındakı «Gilli çay»dan keçməli olur. Diri versiyasında isə nə çay, nə göl var.^{*}

Gəncədə Qara vəzirin hiyləsi və zorakılığı nəticəsində Pəriyə qovuşmaq əvəzinə, güclə dar ağacından canını qurtaran aşiq sevgilisi Pərinin məsləhəti ilə Şah oğlusha şikayətə gedir: «Qurbani mənzilbəmənzil gedib Xudafərinə çatdı. Xudafərin körpüsündən Arazın o tayına addadı. İyirmi beş ağaç yol gedib bir kəndə çatdı. Gecə bir qocanın qonağı oldu».¹

Nə üçün Təbrizə gedərkən Xudafərindən keçir, Gəncə səfərində Xudafərin lazımlırmur?

Qurbanı Xudafərinə çatır, lakin öz kəndlərinə dönəmür. Bu, təbii və məntiqidir: o, sevgilisinə – butasına qovuşmayıncı öz kəndlərinə dönənməməli idi. Lakin kəndlərinin yanından keçərkən öz doğma yurduna qüssəli bir nəzər salmaması, elini, obasını xatırlamaması, ürəyi qubarlanmaması aşıqların diqqətsizliyidir. Bəlkə də belə bir epizod olmuş, lakin unudulmuşdur. Burada

* Bu «Araz», yəqin ki, Qurbanını yolda öz butasından döndərmək cəhdid ilə bağlı bir sınaq məqsədilə uydurulmuşdur.

¹ Xalq dastanları, I cild, Bakı, 1961, səh.185.

«Arazın o tayına» sözləri dastan yaradanlarının bu taylı kimi çıkış etdiyini göstərir.

Qurbaninin o tayda bir tanışa rast gəlməməsi, tanımadığı bir qocaya qonaq olması, özünə məhrəm bir kənd barədə düşünməməsi də onun o taya bələd olmadığını təsdiq edir.

Gəncə versiyasında Qurbaninin dağ yerində, Diri kəndində doğulduğu, Dirili olduğu və bu kəndin Arazla Kür qovşağı arasında, Xudafərin yaxınlığında yerləşdiyi, Gəncə səfərinə qədər şairin bu kənddən heç yerə ayaq basmadığı aydın söylənmişdir.

Diri versiyası həqiqətə daha yaxındır. Burada şairin həyatı ilə bağlı izlər daha çox qorunub saxlanılmışdır. Yiğcam və qısa olmasına, sınaqların az olmasına baxmayaraq, əslinə daha yaxın olduğu üçün ilkin süjeti bərpa etməyə çalışarkən M.H.Təhmasib düzgün olaraq Diri versiyasını əsas götürmüştür.

Diri versiyasında Diri kəndinin yerləşdiyi ərazi bir qədər də təfsilatı ilə təsvir edilmişdir: «Keçmişdə Araz çayı sahilində Diri dağı deyilən yerdə Fərəməz bəy adlı bir bəy olmuş» və Qurbanı də bu varlı bəyin ailəsində doğulmuşdur.

Qurbanı on dörd yaşına çatanda atası onu Diri dağına ova aparır. Onlara bir keçəl də qoşulur. Bir dağ keçisi vurub, Mazannənə deyilən pirə gəlirlər, yeyib-içib yatırlar. Səhər Fərəməz bəy və keçəl ayılıb görürler ki, Qurbanının huşu başında deyil: «Qurbanının məktəb yoldaşları Diri dağının sərin sularından gətirib onun üstünə səpdilər». ¹ Qurbanını ayıldırlar və məlum olur ki, yuxuda həzrət Əli ona aşiqlıq və buta verib, eşq badəsinin zərbindən huşu başından çıxb.

Gəncə versiyasında olduğu kimi, o yenə çətinliklə icazə alıb Gəncəyə gedir və böyük maneələrdən sonra Pərini götürüb Diriyə yola düşür. Lakin Qara vəzirin öyrətməsi ilə Məhəmməd xan onun dalınca gedib, yolda Pərini ondan alır. Qurbanı elə buradaca kədərlənib qəm-qüssə içərisində yatır və bir də görür

¹ Azərbaycan dastanları, Bakı, 1965, I c., səh.96.

ki, Mazannənə pirindədir. Yuxuda ona Şix oğlu Şah Abbasın* yanına getməyi məsləhət görürlər.

Qurbani Xudafərini keçib Şah Abbasın yanına gedir, dərdlərini deyir. Şah Abbas Abdulla xanın və Məhəmməd xanın üstünə məktub göndərir, tapşırır ki, Pərini aparıb Mazannənədə Qurbanıyə versinlər: «Qurbani tez yiğışib gəldi Mazannənə pirinə. Bir müddətdən sonra baxıb gördü ki, Soltanlı kəndindən Diri dağına bir dəstə atlı gəlir. Pəri xanım da bunların içindədi». Bu zaman Qurbanini ilan vurur. Pəri xanım onun meyiti yanında ağlayıb-ağlayıb olur: «Xalq Mazannənə pirində iki qəbir qazib, bu sevgililərin hərəsini birində dəfn elədi».¹ Göründüyü kimi, burada yeni bir «Araz» yoxdur. Diri dağı və Diri kəndi daha çox xatırlanmışdır. Diri dağının yaxınlığında olan Soltanlı və bir qədər aralıdakı Daşkəsən kənd adları da (Qurbanı Gəncəyə gedərkən Daşkəsən kəndi yaxınlığında bir aşığın suallarına cavab verməli olur) bu ərazi ilə bağlıdır. Əlavə olaraq, burada Mazannənə piri vardır. Gəncə versiyasında Qurbanıyə bir zağada buta verildiyi halda, burada Mazannənə pirində buta verilir. Bu, həqiqətə daha çox uyğundur və şair özü də dastanı belə qurardı. Dastanda Diri dağının bulaqları, meşəsi və heyvanlar aləmi də təsvir olunmuşdur.

Bunlar bir daha təsdiq edir ki, Qurbanının öz yaratdığı dastanın süceti, ən mühüm cizgiləri bu versiyada daha sabit qalmışdır. Gəncə versiyası xeyli sərbəst işlənmiş, Diri versiyasına əsaslansa da, əlavələr və düzəlişlər çox olmuşdur. M.H.Təhmasib də versiyaları tutuşduraraq, Qurbanının Mazannənə pirində buta almasını dastanın Qurbanı qələmindən çıxmış orijinalinə daha uyğun olduğunu göstərir.

Dastanlarda Diri kəndi, Diri dağı, qədim Mazannənə piri, Xudafərin körpüsü və bu körpünün yaxınlığındakı kəndlərlə yanaşı, şairin hansı mahaldan olduğu da xatırlanmışdır.

* Aşıqlar Şeyx oğlu Şah İsmayıll ilə Şah Abbası da qarışdırılmışlar.

¹ Azərbaycan dastanları. Bakı, 1965, I c., səh.96.

Qurbanı özünün Qaradağdan olduğunu gösterir. Gəncə yolunda, Daşkəsən kəndi yaxınlığında bir aşığın sualına:

İsmim Qurbanidi, kəndim Diridi,
Qaradağdan Qarabağa gedirəm¹ –

deyə cavab verir. Gəncə yaxınlığında Şeyx künbəzinin – Nizami məqbərəsinin yanında, məqbərəyə üz sürdüyü yerdə onun haralı olduğunu soruşan Mahmud bəyin sualına da eyni cür cavab verir: «Qaradağlıyam, ay bəy, adım da Qurbanidi».² Şah Abbasın göndərdiyi vəzir Becan Qara vəzirə deyir: «Vəzir, budu sana deyirəm! Bunların xərcini çəkib Qaradağa qədər aparırsan. Orada öz xərcin ilə bunlara toy edirsən».³

Qurbanının şeirlərində də ara-sıra Qaradağ yada salınır:

Zəhmətimi, həm səyimi heç etdi,
Axır saldı **Qaradağa** ləblərin!

Qaradağ mahalı Qarabağıla üz-üzə – Arazın cənub sahilində, indiki Cənubi Azərbaycan ərazisində yerləşir. Güman ki, Qurbanının özünü dəfələrlə Qaradağlı adlandırması və Qaradağın Arazın cənub sahilində olması bizim tədqiqatçıları daha çox çasdırmiş, elə buna görə də hətta son vaxtlar çap olunmuş bir sıra əsərlərdə də Qurbanının Cənubi Azərbaycan ərazisində doğulduğu, Dirinin cənubda olduğu ehtimal edilmişdir.

Qurbanının yaşadığı dövrdə - Şah İsmayıllı Xətainin vaxtında ölkənin torpaqları bəylərbəyiliklərə bölünmüdü. Bəylərbəyiliklər isə mahallara bölündü. Kür və Araz çayları arasındaki ərazi Qarabağ bəylərbəyiliyinə aid idi.⁴ Buna baxmayaraq, Araz

¹ Azərbaycan dastanları, I c., səh.83.

² Xalq dastanları, I c., səh.140.

³ Y e n o r a d a, səh.193.

⁴ Azərbaycan tarixi, Azərbaycan SSR EA-nın nəşri, Bakı, 1958, I c., səh.269.

qırğındakı bəzi kəndlər Təbriz bəylərbəyiliyinin Qaradağ mahalı ilə bağlı idi və saysız müharibələrə, ərazi bölgülərinə baxmayaraq, bu kəndlər Qaradağ ilə əlaqəni kəsməmiş, həmin vilayətlə bağlı olmuşdur. Diri, Hasanlı, Xudayarlı kimi kəndlər bu qəbildən idi. Bu kəndlərdə yaşayanların çoxu vaxtilə Qaradağdan köcüb gələnlər idi. Görünür, Qurbanigilin tayfası da nə vaxtsa o yerlərdən köcüb gəlmışdır. Bunu şair özü də bir misrasında qeyd etmişdir: «*Qurbani der: əslim Qaradağlıdı*». Bu cəhətdən Qurbani özünü Qaradağlı hesab etməkdə haqlı idi, lakin bu, onun doğulub-böyüdüyü, yaşadığı və dəfn olunduğu yerin Arazın şimal sahilində olduğunu inkar etmir.

* * *

Diri dağı Xudafərin körpüsünün qarşısında, Qaradağla üz-üzə yerləşir. Üzəri seyrək ağaclarla, qaratikan kolları ilə örtülüdür. Meyvə və meşə bitkiləri daha çox dağın zirvəsinə diklənən dərə yamaclarındadır. Arazdan dağın zirvəsinə doğru Suat dərəsi uzanır. Dərə və dağ ov üçün çox əlverişlidir.

Bu yerin təbiəti gözəl və zəngindir. İndi kökü kəsilmiş olsa da, burada hər cür heyvanlar və quşlar yaşayırmış. Balıq, quş, saysız və rəngarəng ov heyvanları, yaşıllı meşə və çəmənliklər, biçənək və otlaqlar, sərin bulaqlar, bir az aşağıılarda əkin yerləri insan üçün nə lazımsa, hamisini verirmiş. Bura lap qədimlərdən dirilik yurdu imiş (bəlkə də dağın və kəndin adı buradandır).

Dağın adının türk mənşəli sözlə adlandırılması (*tır* – yaşamaq, *tırıq* – canlı, diri.)¹ bu yerlərin ən qədim vaxtlardan türk tayfalarının məskəni olduğunu, türklərin bu yerlərin qədim sahiləri olduğunu göstərən nəzəriyyənin doğruluğunu sübut edir. Diri dağının nə üçün bu cür adlandırılmasını izah edən qədim əfsanə də bu cəhətdən əhəmiyyətlidir.

[Əfsanənin qısa məzmunu belədir: İnsanlar dağın sinəsində əkin-biçinlə məşğuldur. Mazan oğlan ətrafda oynayır, nənə isə

¹ Бах: Древнетюркский словарь. Изд. «Наука», М–Л., 1969, сəh.562

çörək salır. Elə bu zaman Nuh tufanı, daşqın başlayır və dünyanın üzünü su alır. Bunu görən nənə Mazana deyir ki, çıxsın dağın zirvəsinə. Nənə özünün çıxa bilməyəcəyini hiss etdiyi üçün çörəyi yarımcıq qoya bilməyəcəyini bəhanə edir. Oğlan çətinliklə dağın zirvəsinə qalxır və suyun lap yaxınlaşdığını görür. Son ümidi Dik daşdır, oğlan çətinliklə Dik daşın üzərinə qalxır. Bir neçə gündən sonra su yatmağa başlayır. Bu zaman bir qoca kişi oğlana yanaşır. Bu, Huh babadır. O, oğlanın Dik daşın üzərindən enməsinə kömək edir, onun sağ qaldığına təəccüb edir. Gəzdiyi yerlərdən yalnız burada canlıya, diriyə rast gəldiyi üçün qoca bu dağa «Diri» adı verir. Nuhun gəmisi ilə gələnlər geri qayıdarkən qoca öz nəvəsi Sənəmi Mazan oğlana verir. Mazan böyüyüb güclü bir pəhləvan olur, Sənəmlə evlənir, oğul-uşaqları olur. Sonralar Qurbani də bu nəsildən yaranır.

Nuhun gəmisinin qonşu Naxçıvan ərazisində daşqın zamanı bir sıra dağlara yan aldığı və onlara Ağrıdağ, İnandağ, Kəmki, Gəmiqaya adlarını verdiyi barədə «Nuhun tufanı» adlı əfsanə də bu cəhətdən maraqlıdır. (Bax: *Azərbaycan folkloru antologiyası*, 1. *Naxçıvan folkloru*, 1994, səh.66–69).

Onu da qeyd edək ki, bu əfsanə ilə bağlı Dik daş, Mazan nənənin kündələri, çörək taxtası (daşa dönmüş şəkildə) və s.-in yaxın vaxtlara qədər qaldığı haqqında əfsanələr də mövcuddur. Pir isə Mazan nənənin qəbir yeridir.

Diri dağı ilə Xudafərin körpüsü arasındaki balaca Xudafərin kəndinin sakını, mədəniyyət işçisi Bilal Fərəc oğlu Rzayev (Qurbanı ilə fəxr edən bu şəxs özünü Qurbanının nəslindən hesab edir) bu əfsanəni nəzmə çəkmişdir. Poemasının giriş hissəsindən Diri dağı və Nuh daşqını haqqında bir neçə misrani qeyd edirəm:

Möhtəşəm bir qaya vardır Diri dağın zirvəsində.
O zirvədə qartallardı ucalığın zirvəsində.
Bu Dik daşdır, vüqarı var, bir igidi xatırladar...

Diri dağ ətrafi qalın meşəlik,

Meşədə heyvanlar, qayada kəklik.
Meşəlik, qayalıq arasında kənd,
Keçilməz qayalar bu kəndə bir bənd.
Burda göy otlqlar, dumdur uular,
Burda meyvələrdən sanki bal damar.
İlin gümrəh vaxtı - bahar ayıdır,
İşə erkən gedən gecə qayıdır.
Nuhun dövrü imiş bu vaxt, bu dövran,
Fəlakət baş vermiş, qırılmış insan.
Nuh tufanı adlı tufan başlamış,
Sular ərşə qalxıb dağları aşmış...]

Dirinin təbiəti qədim Aziğın təbiətinə daha yaxın imiş.

Diri kəndi bu dağın sinəsində yerləşmiş. Suat dərəsinin sonunda Qız qalası (uçuqları qalmaqdadır), sağında, dağın döşündə Diri yerləşmiş. Kənd, ətrafi meşəliklərlə, cəngəlliklərlə, nar, əncir kolları və üzüm tənəkləri ilə örtülü bir ərazidə imiş.

Diri kəndinin xarabalıqları, kalafaları, sulu-susuz bulaqları, çınar ağacları və dağın döşündəki köhnə qəbiristanlıq bu yerlərin qədim sakinlərindən – dirililərdən xəbər verir.

Dağın döşündəki qəbir yerlərindən biri bir ziyrətgah kimi daş qalağı ilə əhatə olunmuşdur. Bu daşlara beş yüz il əvvəlki insanların əli dəyib, gözü baxıb. Daş qalağının əhatəsi nisbətən genişdir. Burada iki qəbir var. Qəbirlərdən biri – sağdakı Qurbanininidir (Diri versiyasında Pəri ilə Qurbaninin yanaşı dəfn edildiyi göstərilir). Qəbirlərin yeri keçən müddət ərzində hamarlanmış, çökmüş, yerlə bərabər olmuşdur – güclə seçilir. Daş qalağı onları mühafizə edib zəmanəmizə qədər saxlamışdır.

Qurbaninin qəbrindən bir qədər aralıda – günbatan tərəfdə "Mazannənə" deyilən pir yerləşir – Qurbaninin dastanlarda buta aldığı pir. Bu pir daha qədimdir, Qurbanidən çox-çox əvvəller, əşirət dövründən bu yerlərin insan məskəni olduğunu göstərən mühüm bir yadigarıdır. Tarixçi Z.İ.Yampolski qədim müqəddəs məbədlər, o cümlədən Mazannənə ilə əlaqədar

qeyd edir ki, tərkibində «nənə», «baba», «dədə», «ata» sözləri olan arxaik pirlər ibtidai cəmiyyətin əcdadlar haqqında dini təsəvvürləri ilə bağlıdır. «Onların sırasına... XIX əsrədə keçmiş xristian məbədi hesab olunan Həsən nənə piri və Mazan nənə piri də daxildir. Xüsusi adın «nənə» sözü ilə işlənməsi madərşahlıq dövrü ibtidai cəmiyyətini əks etdirə bilər»¹.

Qoynunda bir cüt qədim abidəni yüz illərlə qoruyub saxlayan Diri dağı, bir tərəfdən də, Qoşa Xudafərin körpülərinin yaranma tarixinin şahididir. Aşağıdakı misralar bu yerlərdə əksəriyyətin bildiyi misralardır:

Xudam bir körpü saldı,
Arxası Diri dağı.

Qurbaninin diriliyi bu dağla, bu körpü ilə, bu pir ilə bağlı olmuşdur. O, Diri dağı kimi əzəmətli, Mazannənə kimi müqəddəs bir şəxs, insanlar arasında Xudafərin kimi uzunömürlü bir körpü timsalı olmuşdur. Diri kəndi başqa yerdə də ola bilərdi, lakin Qurbaninin diriliyi və həyatı ilə bağlı bu üç nəhəng abidəni – dağı, körpünü, piri heç yerə köçürmək olmazdı.

Hiss olunur ki, şairin özünün də doğulduğu ərazi haqqında qeydləri çox olmuş, bir qismi unudulmuş, bir qismi isə aşıqlar tərəfindən dastanlara əlavə edilən yeni epizodlara uyğun olaraq dəyişdirilmişdir. Qurbaninin Şah İsmayıla yazdığı bir şeir belə başlanır:

Gəncə dağlarından, uzaq ellərdən,
Əlbəttə ki, bir murada gəlmışəm.

96 yaşlı Misir kişinin söylədiyi variantdan aydın olur ki, şeir, əslində, «Diri dağlarından» sözləri ilə başlanır və **Diri** sözü aşıqlar tərəfindən Gəncədə Qurbaninin başına gələn macəra və hadisələrə uyğun olaraq «Gəncə» sözü ilə əvəz edilmişdir.

Diri variantlarının birində Qurbani bütün çətinliklərdən sonra Pəri ilə gəlib yorğun halda dağın döşündə yatır (kəndə

¹ З. И. Я м п о л ь с к и й. Древняя Албания III—I вв. до н.э. Изд. АН Азерб. ССР, Баку, 1962, сəh..214

bir qədər qalmış) və bu zaman onu ilan vurur. Bu versiyanın başqa bir variantına əsasən, Diri dağında oturub Pərini gözlədiyi və onun Soltanlı tərəfdən atlılarla gəldiğini gördükdə onu ilan vurur. Təhmasibin fikrincə, məqsəd birdir – bu dünyada vüsala çatmamaq. Qurbani mənəvi bir vüsal arzu edirdi, o, bir sıra klassik yazılı və şifahi ədəbiyyat nümunələrinin, görkəmli şəxsiyyətlərin təsirindən qurtara bilməmişdi. Bu öz yerində. Burada başqa bir məsələ – ilan söhbəti də maraqlıdır. Bu epizodun özü də Diri dağının təbiəti ilə bağlıdır. Diridə həqiqətən ilan çıxdur. Hətta indiki dövrdə – bizim zamanda da bu yerlərə daş və ya ot gətirməyə gedənlərin ilandan ehtiyat etdiyi məlumdur. Qocaların söhbətindən aydın olur ki, bu dağın və onun ətrafinin ilanla dolu olduğu çoxlarına məlum imiş. Ağa Məhəmməd xan Qacar 1795-ci ildə öz qoşunu ilə Xudafərindən keçib Soltanlı kəndinin gündoğanında, kənd ilə indiki dəmir yol stansiyası arasında, Bəydili tayfasının adı ilə bağlı olan Bəydili arxının alt tərəfində (təzə kanal çəkildikdən sonra 50-ci illərdə bu kanal doldurulmuş və yeri itmişdir) öz qoşunu ilə tonqallar qalayıb gecələyərkən əsgərlərinə ehtiyatlı olmayı, ilandan qorunmağı tapşırır, məşhur bir şairin bu yerlərdə ilanların bəlasına düşür olduğunu, qəbrinin yaxınlıqdakı dağda olduğunu söyləyir. Qacar ordugahının və tonqallarının yeri indi də «Qəjər (Qacar) ojağı» adlandırılır.

Qurbani ovu çox sevirmiş. Başqa bir rəvayətə görə sevgilisi üçün dağ keçisi ovlayarkən onu Suat dərəsində ilan calmışdır. Aşağıın hayına anası gəlib çıxmış, Qurbani anasının qolları arasında aşağıdakı misraları söyləmişdir:

Bu dünyaya gəldi neçə alışan,
Gəl sənə söyləyim nişanbanişan.
Tur dağında min bir kəlam danışan
Musanı da allah özü öldürdü.

Xudafərin kəndində yaşayan Lala arvadın hafızəsinə görə, Qurbani aşağıdakı misraları da son anlarında deyib:

Qurban olmuş ismim mənim,
İlan yurdudu məskənim.
Belə imiş son qismətim,
Axır Pərim harda qaldı?!

Başqa bir rəvayətdə isə deyilir ki, Qurbani Mazannənə qarşısındaki çəmənlikdən sevgilisi üçün çiçək yiğarkən onu ilan çalır. Həm də adı ilan yox, «çox zəhərli olan» təlxə çalır.¹ Bu zaman Qurbani öz vəziyyətini sevgilisinə – onu aralıdan seyr edir Pəriyə belə çatdırır:

Pərim bağda gül avlar,
Sərim bağda gül avlar,
Qurbanı vurub təlxələr,
Canın alıb zərdavlar.

Pəri Qurbaninin dediklərini eşidib ona tərəf qaçı. Kənd camaati isə şəhərli – Gəncəli gəlinin kənddə duruş gətirməyib qabıq getmək istədiyini güman edir. Camaat tökülüşüb gəlir, Qurbaninin atası Fərəc bəy də gəlir, qaydalara zidd olaraq, el arasında gəlinin Qurbanının qoluna girmiş olduğunu görüb təəccüblənir. Sonra məsələ məlum olur, Qurbani ölürlər.

¹ Qurbaninin çox yaşadığı məlumdur – əsərləri, əsərlərindəki aydın işarələr bunu təsdiq edir. Bütün bu ilan çalışma variantları bəlkə də şairin öz qələmindən çıxan dastanın məzmunu əsasında sonralar yaradılmışdır. Bəlkə də Qurbanini qoca yaşlarında həqiqətən ilan çalmışdır. Amma elm aləminə məlumdur ki, variantlarda, bayatılarda tez-tez qeyd edilən və çox zəhərli ilan kimi təsvir edilən təlxələr əslində zəhərli ilan deyildir.

Bəlkə də Qurbani «Qurbanı vurub təlxələr» yox, «Qurbanı vurub təlxə ilan» (acı, zəhərli ilan) deyib, lakin sonralar bu «təlxə» – «təlxə» kimi yozulub. Qurbani haqqında «Məhəbbət əfsanəsi»ndə «təlxə ilan»dır.

Ölməzdən əvvəl atasının çox kədərləndiyini görüb, «Bu dünyaya gəldi neçə alışan» misrası ilə başlayan şeiri deyir.¹

Bu variantta görə, Diri kəndinin dağıılması da Qurbaninin ölümü ilə bağlıdır. Dirililər Qurbaniyə müqəddəs bir şəxs kimi baxır, onu ölməz sayırmışlar. Zəhərli ilanların qurbanı olduğu üçün kənd camaatı bu yerlərdən küsür, köcür.

Görünür, bu da Diri versiyasının başqa bir variantıdır. Burada da bəzi həqiqətlər mümkündür. Lakin kəndin dağıılması, əhalinin köçməsi tamamilə başqa səbəblərlə də bağlı ola bilər. Körpülərin bağlanması, gəliş-gedişin azalması dirililərin təsərrüfatını zəiflədə bilərdi və ya kənd müxtəlif hərbi dəstələrin, çapqıncıların qurbanı ola bilərdi.

Deməli, dastan və rəvayətlərdəki ilan əhvalatı da təsadüfi deyildir. Söhbətlərə görə, ilan əhalinin özü ilə yanaşı, mal-qaraya da böyük zərər vururmuş.¹

Bütün bu variantlarda Qurbanının çox az – 15-20 il yaşadığı göstərilir. Bu cür mənqıtsızlıq Qurbani haqqında «Məhəbbət əfsanəsi»ndə də vardır.

Əfsanənin qısa məzmunu belədir: Qurbani Səfəvilər dövlətinin nəğməkar hakimi Şah İsmayıll Xətainin qətlindən sonra

¹ Bu əhvalatı söyləyən (Bilal Rzayev) 2-ci bəndin birinci misrasını da dedi: «Bu dünyaya gəldi təxti-Süleyman». Bu, göstərir ki, bu da bütöv şeir imiş.

¹ Diri ilanları ilə Əlinçə çayı yaxınlığındakı İlandağ ilanlarının döyüşü barədə əfsanə də var. Əfsanəyə görə dünyada iki ilanlar padşahından biri İlandağda, biri də Diri dağında yaşayır. Hər birinin böyük mülkü, tükənməz xəzinələri olsa da, var-dövlət üstündə davaları olurmuş. Bir gün yenə Diri ilanlarının padşahı böyük qoşunla İlandağa hücuma keçir. Ölüm-dirim vuruşması başlayır. İlanların qanı selə dönür. Yeddi gün, yeddi gecə çökən qanlı döyüşdə Diri ilanları məğlub olub geri çəkilir.

Culfah Rəhimov Gəncaltı Rəhim oğlunun söylədiyi bu əfsanədə Diri dağının, yanlış olaraq, İranda yerləşdiyi göstərilir. (Bax: Azərbaycan folkloru antologiyası, I, Naxçıvan folkloru, 1994, s.71). Diri ilanlarının qan içində döyüşdən qayıtması və mənim ulu babalarımdan birinin onları Arazdan sal vasitəsilə keçirməsi barədə bizim "Dilimiz - tariximiz" kitabımıza da (Bakı, 1998) baxmaq olar.

taxt-tac üstündə bir-birini didib-parçalayan şah övladlarının sənətə biganəliyini və həqarətli baxışlarını görüb yenidən Araz qırğıına – Diri yə qayıdır. Onun gəlişi dirililər üçün toy-bayrama çevrilir. «Diri kəndinin, Xudafərinin, ulu Diri dağın bəxtəvər günləri yenidən başlayır». Çox keçmədən həmkəndliləri onun pünhan sevgisindən də xəbər tuturlar: məlum olur ki, kənd gözəli Nərgiz Qurbaninin butasıdır. Bu işdən bircə şairin anası Telli arvad narazıdır, o bilir ki, haqq aşıqları murada çatmırlar; Nərgiz də ki xan qızıdır, atası onu kasıb Qurbanıyə verməz. Qurbanı iri bir daşın üstündə oturub Nərgizi gözləyir, Nərgiz əllərində bir dəstə bənövşə gəlir və «Bənövşə» şeiri yaranır. Şair sal daşların dövrəsindəki balaca çəmənlikdə başını Nərgizin sinəsinə qoyub yuxulayarkən sol qolunun dirsəkdən yuxarı hissəsində qəfil bir ağrı duyur. Nəgirz də gözlərini açıb iri bir gürzənin daşlara tərəf süründüyünü görür. Nərgizin hayharayına kənd camaati tökülmüşüb gəlir. Telli arvad Nərgizin saçlarını yoluşdurmaq istəyəndə Qurbanı son gücünü toplayıb:

Məni çalıb təlx ilan,
Nə işin var xalxınan? –

deyir. Nərgiz hər gün Qurbanının Diri dağındaki məzarının soyuq daşlarına üzünü söykəyib hönkür-hönkür ağlayır. Diri dağı bu sitəmin yanğısı ilə xan Arazi saz kimi kökləyib Qurbanının sevgilisinə üz tutur:

Ağlama, gözümün ağı-qarası,
Sağalmaz qəlbimin daha yarası,
Batırma günaha dərdli Arazi,
Göyərər hər təzə ildə Qurbani.

Onun bu oymaqda izi çağlayır,
Hər qaynar çeşmədə gözü çağlayır,
Neçə sinələrdə sözü çağlayır,
Dolaşar nəgmə tək dildə Qurbani.

Biz onu itirdik dumanda, sisdə,
Onun gur səsiyün dirilik istə,
Sazını kökləyib «Ruhani» üstə
Yaşayır həmişə eldə Qurbani.¹

Bu əfsanə Qurbaniyə sonsuz el məhəbbətini ifadə edir, onun böyük haqq aşığı olduğunu elin ürək sözü ilə təsdiq edir. Lakin gördüyüümüz kimi, burada da Qurbani çox gənc yaşlarında, hələ vüsala çatmamış olur. Belə güman etmək olar ki, bu əfsanə dastanın Diri versiyası əsasında yaranmışdır. Əgər bu əfsanənin kökü müəyyən həqiqətlə bağlı olsa idi, onda Diri versiyasını Qurbani özü yox, aşıqlar yaratmış olardı və həm Diri versiyası, həm də bu əfsanə real hadisəyə əsaslanmış olardı. Bu cür düşünməkdən ötrü elə bir əsas yoxdur. Qurbani çox gənc ikən ölmüş olsa idi, o xalqın qəlbində bu qədər dərin iz buraxmaz və belə bir zəngin irs qoyub gedə bilməzdi. Qurbani tam yaşamışdır, 70 il, bəlkə də çox. Bunu yuxarıda qeyd etdiyimiz bütün faktlar və onun şeirlərində müdriklərə məxsus nəsihət və hikmətlər aydın göstərir. Qocalığını şair özü də qeyd etmişdir:

Kəsmə nəzərini bu xətti çaldan,
Xəstəyəm, ölürem, düşmüşəm haldan.

Bəs nə üçün Diri versiyasında şair vüsala yetmədən olur?

Bu cəhəti M.H.Təhmasib yaxşı əsaslandırmışdır; Qurbani rəmzi bir dastan yaratmaq istəmişdir: «Şair Qurbaninin ideyasına görə əsl vüsəl haqqə vasil olmaqdan ibarətdir. Real, dünyəvi, cismani vüsəl şair Qurbaniyə görə «nadanlıq»dan başqa bir şey deyildir. Buna görə də o, əsərini başqa şəkildə qurtarmışdır».¹ Deməli, Qurbani özündən əvvəlki təriqət

¹ İ s m a y i l İ m a n z a d ə. «Məhəbbət nəğməsi», «Kolxoççu» qəzeti, 22 oktyabr 1983-cü il.

¹ Ətraflı məlumat üçün bax: M. H. Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər), səh.368-370.

ədəbiyyatının təsirindən qurtara bilməmiş, lirik qəhrəmanın ölümünü, sevgililərin mənəvi aləmdə vüsalını nəzərdə tutan bir dastan yaratmışdır. Diri versiyasında bu cəhət qorunub saxlanmış, bu versiya əsasında yaradılan Gəncə versiyasında aşıqlar fərqnə varmadan, Qurbani ideyalarını nəzərə almadan bu ölüm səhnəsini aradan qaldırmaqla dastanı nikbin qurtarmışlar. Əfsanənin sonluğu üçün Diri versiyası əsas mənbə olmuşdur.

Qurbani öz dastanını bu cür faciə ilə sona çatdırıbsa, deməli, el ədəbiyyatının «Leyli və Məcnun»unu yaradıb.

Qurbanini dünya nemətlərindən uzaq bir şəxs kimi də düşünmək olmaz. Real sevgi onun yaradıcılığında daha güclüdür. Şair dastanı nikbin də qurtara bilərdi. Bəlkə Diri versiyasının sonunu sonralar aşıqlar bu şəklə salmışlar? Qocaların dediyinə görə, ara aşıqları dastanın bu hissəsindəki ilan vurma əhvalatından pul yişmaq üçün istifadə edir, bu yerə çatanda camaati ağlatmaqla daha çox pul toplaymışlar.

Beləliklə, qoşmalarda və dastan qollarında dağ – Diri dağı, kənd – Diri kəndi, buta verilən yer – Mazannənə, yaxınlıqdakı çay – Araz, körpü – Xudafərin, yaxın kəndlər – Soltanlı, Daşkəsən, dağın döşündə şahid qəbirlər, bulaq yerləri, insanların əlləri ilə əkib-becərdikləri üzüm, əncir, nar və çinar ağacları, dağda zəhərli ilanların çoxluğu və s. bütün bunlar Qurbaninin yurdunu nişan verən aşkar faktlardır.

Qurbani bu dastanların ilk variantını özü yaradıbsa,* nə üçün öz kəndini, doğma yurdunu, tanıdığı piri, körpünü, dağları qoyub başqasını təsvir etməli idi və ya bu yerlərin övladı deyildisə, buranı bu qədər dərindən öyrənib təsvir etməyə onu nə vadə edə bilərdi? Əgər bu dastanlar başqaları

* Şairin öz qeydlərindən də onun dastan yaradıcılığı ilə məşğul olduğu barədə məlumat almaq mümkündür:

Deyim bir-bir dördim sənə, yaz, qələm,
Bilinməz hesabı, sanı tapılmaz.

Bağla dəftər, çox eyləmə naz, qələm,
Ələ düşməz, bu dastanı, tapılmaz.

tərəfindən yaradılmışsa, nə üçün onlar Qurbanini məhz bu dağla, bu yerlə bağlamalı idilər?

Bütün bu təfərrüat oxucunu birdəfəlik inandırmaq üçündür. Diri dağının sinəsi, Diri kəndinin yerləşdiyi ərazi ilk orta əsrlərdə şəhər mədəniyyətinə malik olmuşdur. Qız qalasının uçuqları indi də qalmaqdadır. Tarix boyu atlanan quduz silahlı dəstələr daim Xudafərindən keçərək bu yerlərin əhalisini soyub-talamışdır. Çox güman ki, buna görə dirililər öz yerlərini dəyişmişlər. Bunu tarixçi və etnoqrafların qeydləri də təsdiq edir. Q.Qeybullayev yazır: «Maraqlıdır ki, Diri dağında (Cəbrayıł rayonu) qədim qalanın və Diri kəndinin xarabalıqları qalmaqdadır. XVIII əsrədə əhali Diri kəndini tərk etmiş və Qaradağda – Arazdan cənubda, İran Azərbaycanında yerləşmişdir. Sonralar əhalinin bir qismi şimala qayıtmış, Dirili kəndinin əsasını qoyaraq, Zəngilan rayonu ərazisində yerləşmişlər (indii həmin rayonun Muğanlı kəndinin bir hissəsi). Diri yaşayış məntəqəsi Tri formasında (qədim erməni mətnində) Kalankatuklu Moisey tərəfindən xatırlanır. Zəngilan rayonunda Oxçu çayının Araza töküldüyü yerin yaxınlığında Tiri qalası var və XIX əsrədə orada Diri kəndi olub. Beləliklə, Diri (Tiri) yaşayış məntəqəsi hələ VII-X əsrlərdən məlumudur və sonralar da türk (Azərbaycan) dilində danışan əhali qalmışdır».¹

Folklorşünaslarımızın və etnoqrafların Qurbaninin qəbrinin harada olduğu, Diri dağının, Diri kəndinin yerləşdiyi ərazi barədə qeydləri də vardır, lakin bu qeydlər, nədənsə, nəzərə alınmamış, diqqətdən kənardı qalmışdır. Hələ vaxtilə gümanlı şəkildə olsa da, M.H.Təhmasib Qurbaninin qəbri haqqında məlumat vermişdir: «Cəbrayıł rayonunun Hasanlı kəndi yaxınlığında, Diri dağ döşündəki qədim qəbiristanda Aşıq qəbri adlı bir qəbir vardır. Yerli əhali içərisində gəzən rəvayətə görə, bu, Qurbaninin qəbridir».² «Azərbaycan dastanları»nın I

¹ Г. А. Г е й б у л л а е в. К əтногенезу азербайджанцев. Баку, "Элм", 1991, səh..75–76.

² Azərbaycan dastanları, I c., səh.291.

cildinin sonunda – dastanlara qeydlərdə verilmiş bu qısa məlumat, görünür, bu barədə ilkin qeydlərdən olduğu üçün müəllif birdən-birə qəti fikir söyləyə bilməmiş, rəvayətə əsaslandığını bildirmişdir. Halbuki Qurbanı qəbrinin yerləşdiyi ərazidə heç kəs bu barədə rəvayət şəklində danışmır, Qurbanının qəbri babalardan nəvələrə qəti inamlı tapşırılır.

Görkəmli tarixçi-ethnoqraf T.Bünyadov Diri kəndinin xarabaliqlarını gəzmiş, şairin qəbrini ziyarət etmiş, öz təəssüratını və şairin məzarının şəklini dərc etdirmişdir. T.Bünyadov yazır: «1971-ci ilin isti iyul ayı... Səhər o başdan sıldırım qayalar və sıx qaratikan kollarının arasından keçən ciğırla Dirili (Diri olmalı idi – Q.K.) dağının zirvəsinə, Qurbanının məzarı üstünə gəldik. Dağın zirvəsində düzbucaqlı, adı daşdan hörülmüş geniş ziyarətgahın qarşısında dayanıb ehtiramla baş əydik. Yerli camaatın deməsinə görə, bu abidə XVI əsrin əvvəllərində yaşayan ölməz Qurbanının qəbridir. «Qurbanı» dastanında təsvir edilən Dirili kəndinin xarabaları, Mazannənə piri, Qoşa çinarlar da, bulaq da gözümüzün qabağındadır. Elə bil, heç nəyə əl dəyməmiş, heç nəyə toxunulmamışdır. Sanki Qurbanı qalxıb bu şairanə təbiətdən ilhamlanır, bizi səmimiyyətə, müqəddəs sevgiyə, saf məhəbbətə səsləyir».¹

Müəllifin özünün insana məhəbbətini ifadə edən bu yazı təsirsiz qalmamış, folklorşunas İ.Abbasov «Azərbaycan məhəbbət dastanları»na qeydlərində məsələni şəksiz təsdiq etməli olmuşdur: «XVI əsrin əvvəllərində yaşayan Qurbanı xalq arasında aşiq-şair kimi şöhrət qazanmışdır. Məzarı Arazın sol sahilindəki Qumlaq kəndi və ona söykənən Xudafərin körpüsünə yaxın olan Diri dağının zirvəsindədir».²

Bütün bunlar göstərir ki, uzun müddət elmi ictimaiyyətin diqqət mərkəzindən uzaq olsa da, Dirinin və Dirili Qurbanın

¹ T e y m u r B ü n y a d o v . Əsrlərdən gələn səsler. «Gənclik», Bakı, 1975, səh.52–53.

² Azərbaycan məhəbbət dastanları, səh.494.

qədim şöhrəti bu yerlərdə öz izlərini canlı şəkildə qoruyub saxlamışdır.³

Diri dairəsinin əhalisi isə folklorşunasların ziddiyətli qeydlərinin fərqiన varmadan hər il məhsul bayramlarında şairi yad edir, «Qurbanı yurduna Qurbanı gəlib» kimi rubrikalarla böyük sənətkarı yada salır: «Toy-büsət aşiqi sədəfli sazla doğma yurdunu salama gəlib. Gəlib ki, desin:

Cəbrayılda nə xoş gündü, saatdı,
Ağlım, huşum oynar, keçər sərimdən.
Körpü düşdü, keçdim Xudafərindən,
Salam elim, salam obam, salam hey!...»¹

Rayon ictimaiyyəti aşığın qəbrinin qaydaya salınmamasından gileylənir: «Qüdrətli sənətkar aşiq Qurbanının Diri dağında olan qəbrinin bərpasına ciddi ehtiyac hiss edilir. Bu, əlaqədar təşkilatları düşündürməlidir».²

1983-cü ilin yazında rayon zəhmətkeşləri respublika ictimaiyyətinin nümayəndələri ilə birlikdə şair Hüseyn Arifin rəhbərliyi və fəal iştirakı ilə təntənəli Qurbanı saz bayramı keçirmiş, şairin məzəri üzərinə çiçək dəstələri qoymuşlar.

³ Bizim 83-cü ildən başlayaraq dərc etdirdiyimiz yazılar, Qurbanının nəşr etdirdiyimiz mükəmməl toplusu, Qurbanı saz bayramları folklorşunaların inamını artırmışdır. Prof. P.Əfəndiyev «Azərbaycan şıfahi xalq ədəbiyyatı» (1992) dərsliyinin yeni nəşrində yazır: «İndiyə qədər biz yazmışdıq ki, Qurbanı Cənubi Azərbaycanın Diri kəndində dünyaya gəlmişdir. Son illər Qurbanının şəxsiyyətinə, yaradıcılığına xüsusi diqqət yetirilməkdədir. Bir neçə il bundan əvvəl Cəbrayıl rayonunda aşığın anadan olmasının 500 illiyi münasibətlə «Qurbanı saz bayramı» keçirilmişdir. Axtarışlar göstərmişdir ki, Diri kəndi Cəbrayıl rayonundadır. Həm də burada aşığın qəbri saxlanılmışdır» (s.253). 1990-ci ilə qədər bizim «Ulduz», «Qobustan» jurnallarında, «Ədəbiyyat və incəsənət», «Azərbaycan müəllimi», «Azərbaycan gəncləri» qəzetlərində və s. Qurbanı barədə 10 müxtəlif məqələmiz, 1990-ci ildə ön söz, izahlar və qeydlərlə birlikdə «Qurbanı» kitabı mənənə nəşr olunmuşdur. P.Əfəndiyev bunların bilavasitə heç birini xatırlatmasa da, bu yazılarla öz fikrini dəqiqləşdirməli olmuşdur.

¹ «Kolxoççu» qəzeti, 24 mart 1983-cü il.

² «Kolxoççu» qəzeti, 5 aprel 1983-cü il.

«Kommunist»,³ «Sovet kəndi»⁴ qəzetləri bu təntənənin yiğcam şərhini vermiş, respublika televiziyası təntənəni nümayiş etdirmişdir. «Cəbrayılda «Qurbanı saz bayramı» adlı məqalədə oxuyuruq: «Qədim tarixli Cəbrayıl rayonu aşıqlar yurdudur. Neçə-neçə saz və söz ustası bu ərazidə ömür sürmüş, öz sənətləri ilə xalq yaradıcılığını, folklor ədəbiyyatımızı zənginləşdirmişlər. Belə istedadlar arasında Qurbanının adı xüsusi yer tutur. Təsadüfi deyil ki, onun adı bu gün belə el-oba şənliklərində hörmətlə çəkilir. Qurbanı sənətinin davamçıları yetişir. Cəbrayılda saz bayramının keçirilməsi də bu sənətə məhəbbətdən doğur».⁵ «Hələ bir gün əvvəl rayon icimaiyyətinin nümayəndləri və qonaqlar Diri dağın ətəyində Qurbanının qəbrini ziyarətə getmişdilər» sözləri ilə söhbətə başlayan müəllif bayram təntənəsinin ətraflı təsvirini verib aşağıdakı sözlərlə fikrini yekunlaşdırır: «Respublikamızda son illərdə yeni adət və ənənələr böyük sürətlə, daha maraqlı və rəngarəng formalarda inkişaf edir. Cəbrayılda keçirilən bayram həm tarixi irlərimizə məhəbbətin ifadəsidir, həm də kütlələrin estetik tərbiyəsində, onların sosial fəallığını artırmaqdə çox gözəl düşünülmüş bir tədbirdir».

Jurnalist T.Şirinov «Sazın, sözün təntənəsi» məqaləsində bayram şənliyinin ətraflı təsvirini verərək yazır: «Aşıq şeirimizin ilk kamil nümayəndəsi Dirili Qurbanıdır. O, XVI əsrin əvvəllərində yaşmış və zəmanəsinin adlı-sanlı aşağı olmuşdur. Qurbanı təxminən beş yüz il bundan əvvəl Araz kənarındaki Diri kəndində anadan olmuşdur. Diri kəndinin xarabaları və Qurbanının qəbri Arazın sahilində, Cəbrayıl rayonu ərazisində yerləşən Diri dağının ətəklərində qalmaqdadır».¹ Təntənə ərəfəsində «Kolxozçu» qəzeti Diri kəndi və Qurbanı haqqında məqalə

³ «Kommunist» qəzeti, 28 oktyabr 1983-cü il.

⁴ «Sovet kəndi» qəzeti, 27 oktyabr 1983-cü il.

⁵ «Kommunist» qəzeti, 28 oktyabr 1983-cü il.

¹ «Sovet kəndi» qəzeti, 27 oktyabr 1983-cü il.

vermiş,² 22 oktyabr 1983-cü il tarixdə – bayram günündə xüsusi bayram nömrəsi buraxmışdır. Bayram iştirakçıları Soltanlı kəndində böyük yiğincaq keçirmiş, qədim tarixi olan Soltanlı kənd orta məktəbinə Qurbaninin adını vermişlər.

* * *

Qısa tərcüməyi-halı. Mirzali xan oğlu Dirili Qurban – Qurbanı XV əsrin 70-ci illərində, təqribən 1477-ci ildə Xudafərin körpüsünün yaxınlığında, Diri dağının döşündəki Diri kəndində (Azərbaycan Respublikası, Cəbrayıł rayonu ərazisi) yoxsul bir ailədə doğulmuşdur. Gənc yaşlarında ikən atasını itirmiş və yetim qalmışdır. Buna baxmayaraq, mükəmməl təhsil ala bilmış, ərəb və fars dillərini öyrənmişdir.

Gənc İsmayıł ilk dəfə öz müridləri ilə Xudafərin üzərindən keçib Şirvana yeriyərkən (1500) Qurbanı onunla tanış olmuş, ömrü boyu Şah İsmayılı unutmamışdır. İsmayıł şahlıq taxtına çıxdıqdan az sonra xəyanətkar yerli vəzirin fitvası ilə Qurbanı nədəsə günahlandırmış və Xudafərindən qolubaqlı keçirilərək Təbrizə – Şah divanına göndərilmişdir. Lakin şah Qurbanini tanımış, əfv etmiş və onu bir müddət sarayda saxlamışdır.

Qurbanı istedadlı şair olmaqla yanaşı, yaxşı saz çalmış, saz havaları bəstələmişdir. İlk şeirlərini «Dirili Qurban» imzası ilə yazmış, şah sarayında Həbibî şeir məclislərində iştirakı dövründə, klassik təxəllüs ənənələrinə uyğun olaraq, öz adını təxəllüsə çevirmişdir. Ona görə də bizə gəlib çatan şeirlərində həm «Dirili Qurban», həm də «Qurbanı» imzalarına rast gəlirik. Sonralar aşıqlar və el sənətkarları şairin «Qurban deyər» şəklində yazdığı bir sıra şeirlərində dəyişiklik edərək «Qurban deyər»i «Qurbanı der» şəklinə salmışlar.

Qurbanı gənc şahın bir sıra hərbi səfərlərində iştirak etmiş, döyüşqabağı qazıləri cuşa gətirən mahnilər oxumuşdur.

² Q.Kazimov. "Qurbanı və məzarr", "Kolxoççu" qəzeti, 12 oktyabr 1983; 22 oktyabr 1983.

Seybani ilə döyüslər zamanı onun Kabilə qədər getdiyini, imam Rza məzarını ziyarət etdiyini söyləmək mümkündür. Çaldırın döyüşündən sonra Şah İsmayılin Naxçıvanda qışladığı illərdə daim onunla əlaqə saxlamış, əksər hallarda Diri kəndində yoxsul bir həyat sürmüşdür. Şeirlərindən aydın olur ki, 1524-cü ildə Şah İsmayıllı qəflətən vəfat edərkən Qurbani onunla təzəcə görüşüb ayrılmış imiş. Yeni bir istəklə şahı görmək üçün Təbrizə gələrkən böyük ağrı və kədər içərisində şahın dəfnində iştirak etmiş, öz təəssüf və kədərini şaha həsr etdiyi mərsiyə-divaniləri ilə ifadə etmişdir.

Şair möhkəm bir dövlət yaratmış Şah İsmayılin vəfatından sonra baş alıb gedən özbaşınalıqlardan, tayfa davalarından, rüşvətxorluqdan narazı qalmış, feodallar, yerli tayfa əmirləri arasında baş verən çəkişmə və qırğınları pisləmişdir.

1535–1537-ci illərdə türklərin Azərbaycana hücumu dövründə Qurbani yerli hakimin təhriki ilə zorla Türkiyəyə aparılmış, on bir ildən artıq Qars qalasında saxlanmışdır. Bu illər onun qürbət illəridir. Şair vətən həsrətini daim göz yaşları içərisində qeyd etmişdir.

1548-ci ildə Təhmasib orduları Qarsı işgal edərkən Qurbani azad olmuş, dostları onun günahsız olduğunu, vətəndən zorla didərgin salındığını şaha çatdırmışlar.

Qurbani ömrünün son günlərini Diri kəndində keçirmiş, 70 ildən artıq ömür sürmüştür. Qəbri hazırda xarabalıqları qallı maqda olan Diri kəndində, Mazannənə pirinin gündoğanındadır. Pir də, Qurbanının qəbri də daim xalq tərəfindən müqəddəs ziyarətgah kimi qorunmuşdur.

Qurbani cünglərdə. Əsərlərinin toplanması və nəşri

Qurbaninin əsərlərinin sistemli şəkildə toplanması, nəşri və tədqiqi sovet dövrünə aiddir. S.Mümtaz tərəfindən 1923-cü ildə şairin «Mənim», «Bənövşəni» rədifi qoşmaları və deyişmə şəklində olan qoşmasından («Dedim – dedi») iki bənd çap olunmuşdur.¹ Bizcə, bunlar Qurbaninin çap üzü görən ilk şeirləridir.

S.Mümtaz sonralar bu işini davam etdirərək Qurbaninin həmin şeirləri ilə yanaşı, «Tellənir», «Olma»,² bir il sonra isə «Şah», «İstərəm», «Səmənd at», «Ləblərin», «Dedim – dedi», «Nədəndir», «Gəncə hey», «Abad eylədim», «Məndən», «Al olu», «Dandadı», «Yara yüz», «Gəlmışəm», «Gəzə-gəzə mən», «Dönübü», «Açılmış», «Saqinin», «Şad eylərlər»³ şeirlərini çap etdirmişdir. Bu sonuncu kitabda «Adsız və təxəllüsüz şeirlər» sırasında bir vəzirə müraciətlə söylədiyi qarğış-gərayılışı da verilmişdir.⁴ Bu şeirlər «El şairləri» kitabının 1935-ci il nəşrində də saxlanılmışdır.⁵

20-ci illərin sonlarında Hümmət Əlizadə də şairin bir sıra şeirlərini («Siyahlanıbdır», «Ayri», «Xal gərək», «Doğru», «Ürəyimnən» qoşmalarını və «Məni» gərayılışını) çap etdirmiştir⁶.

30-cu və 50-ci illərdə Qurbaninin şeirləri başqa toplulara da daxil edilmişdir.⁷ Lakin sonralar bu sahədə görkəmli folklorşunas Ə.Axundovun daha böyük xidməti olmuşdur. Onun Aşıq Qara Mövlayevdən (Gəncə) topladığı «Qurbanı» dastanı min misraya qədər Qurbanı şeirini əhatə edir.⁸

¹ «Qızıl Şərq» məcmuəsi, 1923, №2–3, səh.108–110.

² El şairləri (toplayanı S.Mümtaz), I c., 1927, səh.228–231.

³ El şairləri (toplayanı S.Mümtaz), II c., 1928, səh.130–137.

⁴ Yenə orada, səh.185–186.

⁵ El şairləri (Toplayanı S.Mümtaz). Bakı, Azərnəşr, 1935, I h., səh. 196–199. II h., səh.217–238.

⁶ Azərbaycan aşıqları (Toplayanı H.Əlizadə). I h., Bakı, 1929, səh.2–5; II h., Bakı, 1930, səh.18–21.

⁷ Aşıqlar (tərtib edəni S.Axundov). Bakı, 1957, səh.17–22

⁸ Azərbaycan xalq dastanları. Bakı, Azərnəşr, 1961, I c., səh.122–198; Azərbaycan dastanları. Bakı, Azərb.SSR EA nəşri, I c., 1965, səh.3–76.

Ə.Axundov bu variant və «Azərbaycan dastanları»nın (1965) I cildinə daxil edilmiş «Qurbanı» dastanının Diri versiyası (Aşıq Humaydan yazıya alınmışdır, Cəbrayıł)¹ əsasında «Azərbaycan aşıqları və el şairləri»² kitabına şairin 74 şeirini daxil etmişdir.

Qurbanının şeirləri ayrıca kitab şəklində Araz Dadaşzadə tərəfindən nəşr edilmişdir.³ Bura kitabın adından göründüyü kimi, Qurbanının 55 şeiri daxildir.

Bizim toplayıb tərtib etdiyimiz «Qurbanı»⁴ kitabı əvvəlkilərdən fərqlənir. Bu kitabı çapa hazırlayarkən Qurbanının şeirlərinin daxil edildiyi bütün topluları, «Qurbanı» dastanının mövcud versiya və variantlarını, Aşıq İsfəndiyar Rüstəmovdan (Gədəbəy), Aşıq Məsim Səfərovdan (Şamxor), Aşıq Müseyib Nəsibovdan (Göycə mahalı) və Aşıq Əhməd Sadaxlıdan (Qazax) aldığımız variantları əsas götürmüşük. Qurbanının doğma yurdu Diri dairəsində Misir kişidən (Cəbrayıł, Goyərcin Veysəlli kəndi) və bir sıra başqa qocalardan əldə etdiyimiz şeirləri də topluya daxil etmişik. Şairin bir sıra dini şeirləri, dini mahiyət və məzmunlu deyişmələri əsərlərinə daxil edilmirdi. Biz bunları da dövrün ideoloji baxışını əks etdirən əsərlər kimi ilk dəfə yazıya almalı olduq.

Qurbanı sənətinin böyüküyü bu gözəl şairi mühafizə edib saxlasa da, keçən müddət ərzində onun bir sıra şeirləri təhrif edilmiş, bir-biri ilə, yaxud başqa şairlərin əsərləri ilə qarışdırılmış, bir çox hallarda müasirləşdirilmişdir. Mövcud təhriflərin imkan daxilində aradan qaldırılması və İslahi üçün qədim əlyazma nüsxələrinə böyük ehtiyac vardır. Axtarışlar göstərir ki, katiblər şairin sənətinə göz yuma bilməmiş, onun bəzi şeirlərini hələ bir neçə əsr əvvəl yazıya almışlar. XVIII və

¹ Azərbaycan dastanları. Bakı, Azərb.SSR EA-nın nəşri, I c., B., 1965, səh.77–97.

² Azərbaycan aşıqları və el şairləri. Bakı, «Elm», I c., 1983, səh.19–54.

³ Q u r b a n i. 55 şeir (tərtib edəni Araz Dadaşzadə). Bakı, Gənclik, 1972, 63 səh.

⁴ Q u r b a n i (toplayıb tərtib edəni, ön sözün və qeydlərin müəllifi prof.Q.Kazımov). Bakı Universiteti Nəşriyyatı, 1990, 278 səh.

xüsusən XIX əsrin cünglərində şairin hələlik 10-a qədər şeirinə təsadüf edilir. Bunlar tam yeni şeirlər olmasa da, yazıya alınma tarixi nisbətən qədim olduğundan müqayisələr aparmağa və bəzi qüsurları aradan qaldırmağa imkan vermə baxımından qiymətlidir.

1775-ci ilə aid bir cüngdə şairin:¹

Cəbinin təcəlla, cəmalın günəş,
"Küll şeyün halik", allah deyibdir.
İki qabe-qövsün, qürrətüleynin
Bilməzəm qanıma nə susayıbdir –

bəndi ilə başlayan şeirinə təsadüf edilir. Bu şeir Qurbanı şeirinin ən qədim əlyazma nüsxəsi hesab oluna bilər. Beş bəndlilik bu şeirə iki başqa cüngdə də rast gəlmək olur. Bunlardan biri XIX əsrə,² digəri XX əsrin əvvəlinə aiddir, 1917-ci ildə köçürülmüşdür.³ Lakin hərəsi bir əsrə aid olan bu şeirlər bir-birindən xeyli fərqlənir. XIX əsrə qeydə alınan variant üç bənddən ibarətdir. Hər üç əlyazmada birinci bəndlər eynidir. Son bəndlərdə isə yalnız son iki misra sabit qalmışdır:

Qurbanı, bəşərsən, həddini tanı,
Məlaik üzünə durmaq ayıbdır.

Bu son iki misranın ifadə etdiyi fikir yüz illərlə onu dəyişməyə, başqa şəklə salmağa imkan verməmişdir. Ara bəndlər və misralar isə bir-birindən çox fərqlənir. Bu cəhətdən XVIII əsr əlyazması daha məntiqi və etibarlıdır. Müxtəlif nüsxələrdə müşahidə olunan təzə misralardan güman etmək olar ki, şeir beş yox, daha çox bənddən ibarətmiş.

Yuxarıda qeyd etdiyimiz XIX əsrə aid cüngdə Qurbanının başqa iki şeiri – «Namidarıdır» rədifli qoşması və «Dilbər» gə-

¹ RƏİ, B – 2692/3645.

² RƏİ, B – 1327/3900.

³ MDƏİA, f. №533.

raylısı da vardır. Gərayılı əlyazma nüsxəsində tam deyil, lakin əlyazmada – möhür bəndində təxəllüs işlənən misra daha mənalıdır, «Qurbani özünə bəydi» deyil, «Qurbani əzəldən bəydi» şəklindədir. Qoşma isə hazırkı nüsxələrdən xeyli fərqlənir. Təkcə son bəndlərə diqqət yetirmək kifayətdir.

Əlyazmada:

Qurbani der: İki zülfün həyyadır,
Quranda müənbər qülhüvəyyadır.
Desələr sərində bu nə sevdadır,
Deyin, bir pərinin yadigarıdır.

«Azərbaycan aşıqları və el şairləri» kitabında:

Mənim dərsim əlifdəndi, beydəndi,
Bir gözəl sevmişəm, cana faydadi.
Desələr, Qurbani, bu nə sevdadı,
De ki, bir pərinin yadigarıdı.

Göründüyü kimi, çap nüsxəsindəki qoşma xeyli lorulaşdırılmış, xüsusən qeyd edilən bəndin ilk misraları aşiq şeirində çox təsadüf edilən misralarla əvəz edilərək mənasızlaşdırılmışdır.

XIX əsrə aid cünglərdən birində¹ Qurbaninin "Şah" rədifli şeiri verilmişdir:

Yer-göy yox ikən bir nəzər qıldın,
Əritdin gövhəri, dürr eylədin, şah!
Yox yerdən aləmi müxtəsər etdin,
Cəmalın qəndildən nur eylədin, şah!

Üç bənddən ibarət olan bu şeir əldə olan çap nüsxəsindən, demək olar ki, fərqlənmir.

¹ RƏİ, B – 1335/10541.

XIX əsrə aid başqa bir cüngdə² Qurbaninin Şah İsmayıla müraciətlə yazdığı məşhur "Mənim" rədifli şeirin iki bəndi qeydə alınmışdır. Həmin bəndlərdən birində, Xudafərinlə bağlı misrada "gözüyaşlı" deyil, "qolubağlı" sözünün işlənməsi ("Qolubağlı keçdim Xudafərindən") bu variantın ilkinliyi təsəvvürünü gücləndirir. Həmin söz Şah İsmayıl hakimiyyətinin ilk illərində Qurbaninin Araz sahilindəki Diri dağının döşündə yerləşən Diri kəndindən cənuba – ölkənin paytaxtına aparılmasına, həm də bu zaman onun Xudafərin körpüsündən qolubağlı keçirilməsinə işarədir.

Digər bir cüngdə isə (XIX əsrin I yarısı)¹ "Olur" rədifli qoşma mühafizə olunmaqdadır. Bu qoşma da hazırkı çap nüsxəsindən xeyli fərqlənir.

Mir Mehdi Xəzənaninin Azərbaycan Dövlət Arxivində saxlanılan (XIX əsr) "Cüngi-bəyaz"ındakı "Mahtab olmaz" rədifli qoşmadan aydın olur ki, şairin "Olmaz" və "Dar olmaz" qoşmalarının bəndləri qarışdırılmış və iki qoşmadan birinin son bəndi unudulduğu üçün möhür bəndləri eyniləşdirilmişdir.

Müəllim Əfəndiyev Ziyəddin Yusif oğlunun XX əsrin əvvəlinə aid "Cüngi-bəyaz"ında da şairin iki qoşması - "Deyibdir" və "Kənarında" qoşmaları mühafizə olunmaqdadır.

XVIII əsrin sonu, XIX əsrin əvvəlinə aid bir cüngdə² Qurbaninin fars dilində bir şeirinə təsadüf etdi. Bu şeir hələlik şairin fars dilində rast gəldiyimiz ilk şeiridir. Qitə şəklində olan bu şeirin üzərində onun Qurbanıyə aid olduğu xüsusi qeyd edilmişdir. Şeir üç beytdən ibarətdir:

Cəng ba xud, sülh ba düşmən təriqe dine mast,
Kafərү mömin həme yekrəng dər aine mast.

Əz dəmə sərde səbükməğzan zica key mirəvim,

² RƏİ, A – 221/10529.

¹ RƏİ, B – 1757/10564.

² RƏİ, B – 1964/13672.

Tudeye ȝəbra ȝübare daməni təmkine mast.

Bəhse həftadü do millət həq bovəd dər kişə eşq,
Hər ke in fəhmid, nure dideye həq bine mast.

Sətri tərcüməsi:

Özü ilə (öz nöqsanları ilə) mübarizə, düşmənlə sülh bizi
zim əsas yolumuzdur,
Kafər ilə mömin hamısı bizim nəzərimizdə eynidir.

Yelbeyinlərin soyuq nəfəsi ilə yerindən olmariq,
Hadisələr qübarı (tozu-torpağı) bizim təmkinimizi
daha da ağırlaşdırılmışdır.

Eşq aləmində yetmiş iki millətin sözü haqqıdır,
Hər kəs ki bunu anladı, bizim haqqı görən gözümüzün
nurudur.

Qurbanının tədqiqatçıları – görkəmli folklorşunas və ədəbiyyat tarixçiləri şeirlərindən aldıqları təəssürat əsasında onun savadlı, bilikli, yüksək təhsil almış bir şəxs olduğunu qeyd etmişlər. M.H.Təhmasib Qurbanini "mükəmməl təhsil görmüş", "savadlı" bir şəxs adlandırır. Fars dilində olan bu şeir də göstərir ki, Qurbani həqiqətən bilikli, dünya elmlərinə, müxtəlif dillərə və dinlərə, dini və ictimai tarixə bələd bir şəxs olmuş, görkəmli şair və el sənətkarı kimi xalq arasında nüfuz qazanmış, öz əsərləri ilə mütərəqqi fikirlər, ideyalar tərənnüm etmiş, xalq fikrinin istiqamətlənməsində mühüm rol oynamışdır. Özü ilə, öz nöqsanları ilə mübarizə, başqa xalqlarla sülh şəraitində özünü təkmilləşdirmə tarixən hər bir mütərəqqi cəmiyyətin əsas amali olmuşdur. "Eşq aləmində yetmiş iki millətin sözü haqqıdır" dedikdə şair müxtəlif xalqların hüquq bərabərliyini nəzərdə tuturdu. Bu, insanlara eyni cür baxış, indiki istilahla desək, beynəlmilələçilik idi. Burada mənasız feodal müharibələrinə şairin kəskin etirazı vardır. Şair açıq-

aydın qeyd edir ki, min illərlə ağılsız müharibələrin qurbanı olmuş ata-babalarımızın qübarı bizim təmkin ətəyimizə çöküb onu ağırlasdırmışdır və biz yüngülbeyinlərin, müharibəqizişdiricilərin toruna düşməməliyik.

Bu kiçik şeirin mənəsi böyükdür. Bu bir neçə misrada şairin ictimai-siyasi, fəlsəfi-estetik baxışları ifadə olunmuşdur. Hələlik yeganə olsa da, şeir Qurbaninin fars dilində də müəyyən irs qoyub getdiyini göstərir.

Məhəbbət və gözəllik duyğuları

Qurbaninin göz açdığı Diri kəndi bağlı-bağatlı, tər bənövşəli, laləli-nərgizli, ətirli çiçəklərlə dolu Diri dağının qoynunda olub, qalın meşəsi, uca çinarları, nar kolları, üzüm və əncir ağacları, şirin bulaqları, hər cür ov heyvanları, gözəl zəmiləri, tarlları, ana Arazın gur suları ilə dönyanın ən gözəl guşələrindən idi. Əncir, üzüm, nar bağları indi də qalır. Qurbani bulağı uca çinarlara dirilik verir, kəkliklərin qaqqıltısı yolçunu yoldan eləyir.

Qədim Mazannənə pirinə axışib gələnlər buranı Azərbaycanın uzaq elatları ilə bağlayırmış. Ulu Xudafərin uzaq-uzaq ellərlə bu yerlər arasında körpü imiş. Qurbani göz açıb buranı görmüş, təbiəti və insanları burada sevmışdır. Elə buna görə də şairi daha çox insan və təbiət, insan və təbiət gözəlliklərinin vəhdəti cəlb etmişdir. Şair öz ilhamını ana vətəndən, onun uca dağlarından, qalın meşələrindən, gur çaylarından, xalı kimi min rəngə çalan çəmənlərindən almışdır. Buna görə də onun təsvir etdiyi pəri bu təbiətin özü qədər saf, gözəl, təravətli, zərif və sevimlidir. Qurbanının təsvir etdiyi pəri bahar nəsimi kimi xoş, dağ çiçəyi kimi ətirlidir. Onun qəlbində kədər də var, dodaqlarında təbəssüm də; küsməyi də var, barışmağı da; bir qönçə kimi xarı da var, bir lağın kimi sarı da; oğrun-oğrun baxmayı da var, öz əli ilə yandırıldığı çırığı yaxmayı da, öz aşiqini yandırmağı da. Vətənin özü qədər sevimlidir.

Qurbaninin şeirlərində sevgili öz gözəlliyi ilə təbiəti gözəlləşdirir, təbiətin gözəllikləri isə sevgilini səhər şəfəqini ilə nura boyayıb, onun saçlarına min bir ətir çiləyir.

Təbiətin və gözəlin həməhəng, əlaqəli, müqayisəli təsviri Qurbani şeirinin şah damarı, rayihə mənbəyidir. Bu qarşılaşdırında təbiət gözəllikləri sevgiliyə köçürülür, sevgilinin gözəllikləri təbiəti əfsunlu bir aləmə çevirir. Bu cəhətdən bənövşəyə həsr olunmuş şeir bənövşə ətirli ən mükəmməl bir şeir olub, bütün şifahi və yazılı ədəbiyyatımızın ən qiymətli incilərindən sayılır.

Yüksək şair ilhamının məhsulu olan bu qoşma hər beysi ilə yeni ciğır açan bir əsərdir:

Başına döndüyüm ay qəşəng pəri,
Adətdi, dərərlər yaz bənövşəni.
Ağ nazik əlinlə dər, dəstə bağla,
Tər buxaq altında düz bənövşəni.

Tanrı səni xoş camala yetirmiş,
Səni görən aşiq ağlın itirmiş.
Mələklərmi dərmış, göydən gətirmiş?
Heyif ki, dəriblər az bənövşəni.

Qurbani der, könlüm bundan sayrıdı,
Nə etmişəm yarı� məndən ayrıdı?!
Ayrılıqmı çəkib boynu əyridi?!
Heç yerdə görmədim düz bənövşəni.

İlk misra – "Başına döndüyüm ay qəşəng pəri" klassik ədəbiyyata məxsus bütün ciddi, yüksək, qeyri-həyatı ifadə vasitə və formalarını sindirib, ədəbiyyati dahiyanə şəkildə sadə, təbii bir yola salıb, onu həyatla, real insanla elə bağlayıb ki, bütün sonrakı ədəbiyyat bu nümunənin təsiri altında irəliləyib. "Tanrı səni xoş camala yetirmiş" – kimi deyir? Sevgilini, yoxsa çıçayı? "Səni görən aşiq ağlın itirmiş" – kim nəzərdə tutulur? Sevgili, ya çıçək? Aşiq sevgiliyə vurulmuş olar, bəs onda ikinci bəndin üçüncü misrası nə ilə bağlıdır? Təsvir elə qurulub ki, sevgilini və bənövşəni eyni dərəcədə nəzərə alır, heç birinə üstünlük verilməsə də, əslində, bənövşənin təsviri ilə qəmli sevgilinin

canlı heykeli göz önünde canlanır. Son bəndin son misraları qüdrətdən gələn bir tapıntıdır: *ayrılıqmı çəkib, boynu əyridi...*

Qurbani öz səmimi hissərini ifadə etmək üçün *yar, pəri, gözəl (gözəllər), canan, nigar, dilbər, pərizadə, sevgili, sona, məhbub, nazənin, məşuq, xublar* kimi poetik sözlərdən istifadə edir; *əyri çalmalı, xumar gözülü, şəmi-pərvanə, qaşları kaman, qəmzələri şux, gözəl adam, xublar şahı, şahların şahı, güli-xəndan, gözəllər gözəli, gözəllər xası, fəsli-bahar, gözəllər şahvari, xublar xubu* kimi birləşmələr şairin dilində eyni məqsədə xidmət edir. "sevgili" anlayışının metaforik ifadəsi Qurbaninin şeir dilinin emosionallıq vasitələrindəndir:

Girdim yarın bağçasına,
Dedim dərdim gülə, gülə.
Mən ona elə müştəqam,
Necə bülbüл gülə, gülə.

İkinci misradakı "gül" sözü sevgilini nəzərdə tutur; bunu sonraki misralar izah edir – mən ona elə aşiqəm, bülbüл gülə aşiq olan kimi. "Sevgili", "dilbər", "pəri" və s. əvəzinə "gül" deyilir, gülün bütün gözəlliyyi sevgiliyə köçürürlür, həm də sevgilinin təbiət möcüzəsi olan gül kimi gözəl, saf, ətirli olduğu bədii yolla əsaslandırılır.

Xoş gündə, ilhamı qanadlandıqda şairin qələmi də qanadlanır. Belə hallarda şairin qələminə bir təntənə hakimdir – bu cəhət həm insan gözəlliyyinin, həm də təbiət gözəlliklərinin təsvirində özünü göstərir:

Ay arıflər, bu dünyanın üzündə
Təzəcə açılan güllər sevinsin!
Bir əyri çalmalı, xumar gözlünün
Zülfünü dağdan yellər sevinsin!

Qurbani elə canlı ifadələrdən, həyatı söz və birləşmələrdən istifadə edir ki, bunlar bütün dini, mistik fikirlərdən uzaq, real və təbii duyğularla süslənmiş şeirlərin yaranmasına səbəb olur:

Bircə nazik beldən ötrü
Günüm keçdi qara tez-tez.

Ağ üzdən busə verginən,
Əsmə, qadasın aldiğim!

Baxma yadların sözünə,
Küsmə, qadasın aldiğim!

*Ağ üzdən busə ver, əsmə – titrəmə, yadların sözü ilə
küsmə – özlüyündə səmimi, ilahi duyğular olub, heç bir "ilahi
sevgi" ilə izah edilə bilməz. Elə buna görə də şair çox zaman
konkret el gözəlinin adını çəkir, onun sevgisi ilə döyünenən aşiq
qəlbinin çırpıntılarını ifadə edir:*

Qurbaniyəm, mən sevərəm *Narinci*. (s.61)
Mənim sevdiyimin bir ismi *Nigar*. (s.80)
Baş götürüb *İncə* deyib gedirəm. (s.71)
Əslı şahzadadı, ismidi *Pəri*. (s.73)
Qədəm basdın, *Pəri xanım*, xoş gəldin. (s.86)
Maral xanım naqis işlər eyləyər. (s.95)
Peykər xanım xəlvət etdi otağı (s.97) və s.

"Gəlin", "Bu qızın", "Ey gürcü qızlar" rədifli şeirlərdə də şairin müraciət obyektləri konkretdir.

Bütün bunlar Qurbaninin, hər şeydən əvvəl, həqiqi həyat adamı olduğunu, göylərlə yox, yerlə, yer övladları ilə, onların sevgisi, məhəbbəti, insan gözəlliyi, təbiətin ətri, saflığı ilə öyündüyünü, Yerdən, insandan, təbiətdən qüvvət və ilham aldığıni göstərən nümunələrdir.

M.H.Təhmasib yazır: "Qurbanı öz sevgilisini Pəri adlandırır. Lakin onlarca qoşmadan görünür ki, bu nə "Avesta"da şər qüvvəsi kimi təsvir edilən pəri, nə bizim saysız-hesabsız nağıllarımızda onun tamamilə əksindən ibarət olan gözəl, xeyirxah, füsunkar pəri qızı, nə də məşhur Qarabağ şairəsi Aşıq Pəri kimi sadə Azərbaycan qızı deyildir. O, daha çox Həqiri

Pərisinə, "Dəhnamə" pərisinə bənzəyən bir gözəldir. O, "hüsn kitabının adı kirdiyar", "qaşı Kəbə küncü", "boy-buxunu əbcəd", özü isə "nurdan badə içib eşqə dalan" yardımır".¹

M.H.Təhmasib yenə yazır: "Bizcə, Qurbani öz əsrinin oğlu kimi təriqət ədəbiyyatı təsirlərindən özünü qurtara bilməmiş, bu silaba qarşı çıxa bilməmiş, bu axına düşüb axıb getmiş şairlərdəndir. O da öz məşuqəsinə hüsn-mütləq kimi yanaşmış, ona olan məhəbbətinə rəmzi məna vermiş, "əhli-həqqin" öz "Nigar"ına olan məhəbbətini izhara çalışmış şairlərdəndir".²

Qurbanini bütövlükdə bu cür düşünmək olmaz. Məhəbbət mövzusunda yazdığı şeirlərin əksəriyyəti həqiqi eşqin tərənnümünə həsr olunmuşdur. "Bənövşəni", "Sevinsin", "Göz dəyər sana", "Qızların", "İstərəm", "Kənarında", "Vermərəm səni", "Ləblərin" və s. kimi gözəl Qurbani qoşmaları rəmzi-dini mənadan uzaq əsərlərdir. M.H.Təhmasib özü də yuxarıdakı fikri əsaslandırmağa çalışarkən bu barədə qəti hökm verməmiş, "Qurbanini ancaq rümuздan istifadə edən bir şair hesab etmək doğru deyil" deyə şairin "çox gözəl, bədii, dünyəvi fikirlər ifadə edən, real eşqin, məhəbbətin tərənnümü olan" qoşmalarını xüsusi qiymətləndirmişdir.

Həqiqətən, şairin elə misra, beyt və bəndləri var ki, ilk oxunuşa ilahi eşqin tərənnümü kimi dərk oluna bilər:

Ey şəmi-pərvanə, Salatın pəri,
Sənin hüsnün kimi mahtab olmaz.
Didarına sənin müştəq olanın
Bidar olur, gözlərində xab olmaz.

"Hüsn", "didar", "bidar olmaq" kimi söz və ifadələr fikri ilahi eşqə yönəldir, lakin təsvirin ümumi ruhu real el gözəlindən söhbət getdiyini göstərir:

¹ M. H. Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər), səh.365.

² Yenə orada.

Ta sən sağ ol, tuti dilli nigarım,
Mən ölsəm, bu aləm heç xarab olmaz!

Aşıqın göz yaşları bütün klassik ədəbiyyatımızda bol-bol təsvir edilmişdir. Qurbanidə göz yaşları selinin təsviri də orijinaldır:

Ey ariflər, eynim yaş ilə doldu,
Sel-sel oldu, üzüm üstə yeridi.

Şair bəzən çox açıq danışır, açıq-saçıq ifadələr işlədir. Bu cür şeirləri aşiq sənətinin biliciləri el ədəbiyyatı üçün məqbul sayırlar. "Ləblərin" rədifli şeirdə olduğu kimi:

Şipşirindir dilin, məmən yeməli;
Sana Leyli, Əsli, Şirin deməli.
Ağ bədənsən, incə bel, gül məməli,
İşiq salır al yanağa ləblərin.

Və ya:

Yel atdı rübəndi, məmən göründü,
Məmən, dilbər, məni candan eylədi.

Bu cür misra və beytlər XVI əsr mühitində nə cür ifa olunurdu? Bəlkə də aşığın sazla ifasında bu cür şeirlərə pis baxılmırı. Bunların başqa variantları da ola bilərdi. Yuxarıdakı beytin Aşağıdakı variantı kimi:

Yel atdı rübəndi, sinən göründü,
Sinən, dilbər, məni candan eylədi.

Gözəlin təsvirində şairin zərif müşahidələri özünü göstərir:

Yanaşsa üzünə müştaq dəhanlar,
Nəfəs dəyər, ciğaları yellənər.

M.P.Vaqifdən hələ neçə əsr əvvəl Qurbani yaşmaq tutmağın, yaşmanmağın gözəlin gözəlliyinə bir örtük olduğunu qeyd edir:

Ay üzünü görmək dilər, sevdiyim,
Söylə görüm, bəs yaşınmaq nədəndi?

Şair başqa bir şeirində də eyni fikri söyləmişdir: "Sevgilim, üzündən at indi niqab".

Qeyd etməliyik ki, XV–XVI əsrlərdə yaşayıb-yaradan bir çox klassik şairlərimizin – Hamidi, Xəlili, Bəsiri, Kişvəri, Süruri, Şahi və başqalarının əsərlərində də təriqət meyilləri, əhli-həqqin öz məbuduna məhəbbətinin təsviri halları müşahidə edilir. Lakin bu şairlər bir küll halında təriqətçi şairlər hesab olunmur. Bu dövr müxtəlif təriqətlərin şəhəliklə birləşdiyi, qovuşduğu dövr olduğundan istər-istəməz ədəbiyyatda təriqətcilik meyilləri özünə yer tuturdu. Bu dövrün hər hansı bir şairində sufi, hürufi və qızılbaş-şıə ideyalarını müşahidə etmək mümkündür. Lakin "Xalqa yaxın olan şairlər feodal zülmünü, orta əsr əsərətini hiss edir, buna qarşı mübarizədə birinci növbədə mənəvi azadlığı irəli sürürdülər. Məhz buna görə də orta əsrlərdə məhəbbət mövzusu geniş yayılır və mütərəqqi sənətkarlar dünyəvi məhəbbəti, dostluğu, sədaqəti və azadlıq meyillərini tərənnüm edirdilər".¹ Xalqa yaxın olan belə qudrətli sənətkarlardan biri də Qurbani olduğundan onun yaradıcılığında dini-mistik fikirlərə nisbətən dünyəvi məhəbbət, mənəvi azadlıq meyilləri daha mühüm yer tuturdu. Ümumən Qurbani sənətində dünyəvilik, dünyəvi eşq, real həyatın, real gözəlin, real eşqin və təbiətin təsviri elə güclü, elə zəngin və qüdrətlidir ki, bunların içərisində rümuzaatla bağlı beyt və misralar nəzəri cəlb etmir və xüsusən müasir oxucu üçün bir əhəmiyyət kəsb etmir.

"Dilbər", "Gəlirəm mən", "Aldığım", "Tez-tez" gəraylıları sevgiliinin naz-qəmzəsini, ədalərini, aşiqin məhəbbət və iztirablarını dərin lirizmlə, zərif müqayisələrlə, humor və təbəssüm

¹ Azərbaycan ədəbiyyatı tarixi. EA nəşri, I c., Bakı, 1960, səh.298.

doğuran obrazlı ifadələrlə əks etdirir. Vaxtilə tez-tez bulaq üstdə görüşən sevgililər indi, nədənsə, az-az görüşürlər. Aşiq sevgilisinin soyuqluğunun səbəbini müəyyən etməyə çalışır, təmkin və İradəsini itirmir:

Heç gəlmirsən bulaq üstə,
Gündə üç yol gəlirəm mən.
Üzümə soyuq baxırsan,
Ürəyini bilişəm mən.

"Dilbər" gəraylısı bütün dini görüşlərdən uzaq, təmiz, real, canlı duyğuların ən həzin ifadəcisidir. Dörd bəndlə bu şeirin hər beytində sevən aşiqin səmimi duyğu və etirafları ifadə olunmuşdur:

El köcüb, otaq xəlvətdi,
Gəlsən alam busən, dilbər!

Günüz səbrü qərarımı,
Gecə yuxum kəsən dilbər!
Nə dedim xətrinə dəydi,
Bu mən, dilbər, bu sən, dilbər!

Aşiq sevgilisinin yolunda bütün cəfalara dözməyə hazırlıdır. Onu bəd nəzərlərdən, yolların qubarından da qorumağa çalışır:

Qurbani der: Heç kəs yarın öyməsin,
Düymələ yaxanın çarpez düyməsin,
Dəstələ zülfərin, yerə dəyməsin,
Yollar qubarlanar, toz dəyər sana.

Şairin təsvirində sevgili öz yeri, duruşu, geyimi, hərəkətləri, boyu, ədası ilə göz önündə canlanır. Sevən aşiq belə bir sevgilinin yolunda hər şeyi unutmuşdur:

Yanında dayanan yoldaşların var,
Sırrını saxlayan sirdaşların var,
Sənin elin, günün, qardaşların var,

Mənim kimsənəm yox, yar, səndən ayrı.

Zərif duyğular, incə hissələr ifadə edən bu cür şeirlərdə lirik qəhrəman ədəbiyyatda öz sevgisi yolunda aləmi unudan aşıqlər kimidir. Aşiq öz sevgisi yolunda çöllərə düşdüyünü də etiraf edir: "Bir pəri salıbdı çöllərə məni". Sevgilisini yuxuda görməyi ilə təsəlli tapır, ona da belə yuxular arzulayır.

"Qızların" rədifli şeirdə təbiət və insan münasibətləri son dərəcə təbii təsvir edilmişdir. Bulaq başında əlləri, barmaqları üzüyə-üzüyə su dolduran el qızlarının bədii obrazı qədim Diri kəndini, Diri bulaqlarının ətrafi qarla örtülmüş mənzərəsini, Azərbaycan kəndlərinin, Azərbaycan təbiətinin, el qızlarının gözəlliliklərini göz önündə canlandırır. Bu şeir lirik poeziyanın təsvir obyektini göydən yerə endirən qiymətli nümunəsidir:

Axşamdan yağan qar çıxıbdı dizə,
Kəsilib bulaqdan yolu qızların.
Sənəyin doldurub qoyanda düzə,
Üşdü barmağı, əli qızların.

Hər bir fəslin öz ahəngi, öz gözəlliyi var və bunlar Qurbanı ilhamının qanadlanması üçün bir mənbə olmuşdur. İnsanın əhval-ruhiyyəsi yüksək olduqda qış da, bahar da gözəllik, nikbinlik mənbəyidir; insan arzularının çiçəklənməsi, çiçəkli bir aləmə qovuşması üçün yüksəklik yaradan, insana sevinc gətirən, insanın həyat eşqini artırın dirilik əlamətləridir.

Qurbanının həyat, təbiət, gözəllik ilhamı sevgili obrazını yüksək təşbihlərlə cilalılmışdır. Aşiqin sevdiyi dilbər xoş rəftarlı, şirin dillidir; sıfətdə Yusifin yarı Züleyxa kimidir, xubların xubudur, beli incə, boyu uzundur; buxağında gözəl xallar asılıb, mırvari qolbağlı, bəyaz biləklidir, dal gərdənində siyah tellər asılıb. Tel kənarında şanası, belində halqa-halqa, qıvrım-qıvrım, çinbəçin on dörd hörük var; qoluna ləl-bazubənd düzüb, boyunda heykəl-həmayıl, gözləri süzgün. Bu gözəl qiya baxmaqla ortalığa qan salır, aşiqinin ağ üzəyinə qara nöqtə qoyur. Gözəllikdə bərabəri tapılmaz, məhrülüqda huri, pəri onunla müqayisə olunmaz. Gümüş piyaləli, altun ayaqlı, sürəhi gərdənli,

qaymaq dodaqlı, ceyran yerisi, ayna qabaqlı bu gözəl aşiqı özünə heyran etmişdir. Dağlarda marala, çöllərdə ceyrana bənzəyən, Ordubad, Naxçıvan hüsünənə heyran olan bu gözəli aşiq külli Dağıstandan, təxti-Süleymandan üstün tutur. Şirin sözləri gözəl, ala gözləri aşiqı heyran edəndir. Bu gözəlin yanaqları dağlardan lalə gətirir; tərlan duruşlu, qiya baxışlıdır. Bu gözəl öz gözəlliyi ilə kafəri belə dinə gətirir. Cahan xublarının cilvədarıdır, qəmzəsi qan edəndir, gözəllər şuxının sitəmkaridir. Tərlan gözlü, incə bellı, şirin dilli, daneyi-xalı evlər yıxan, bənizi arıdır. Fırıştə zülfüldür, qaşı Kəbə küncündür, ağısı süd, dişləri dürr, dəhanı incidir. Gözəllər gözəli, gözəllər xası, sinəsi şonqar yuvasıdır. Hüsünü mahtaban, gözləri nərgiz kimidir. Bəzən üzü dönmüş bir sitəmkardır... təşbih və epitetlər hüdudsuzdur.

Qurbaninin təsvir etdiyi dilbər nə qədər gözəldirsə, Qurbanı aşiqi də o qədər fədakardır. O, sevgilinin bütün sitəmlərinə dö-zür. Aşiqin dedikləri onun iztirablarının sonsuzluğunu göstərir: *Belə cəllad görməmişəm, Aldı canım gülə-gülə. Bircə nazik bel-dən ötrü Günüüm keçdi qara tez-tez. Çox cəfa çəkdim yolunda, Ömür verdim bada, gəldim. Yar əlindən yazıq canım üzgündü. Ay ağalar, dərdim yaman artıbdi. Sızıldayıր yaram, səpmə gəl duzu. Qorxum budu, xoryat bağdan gül üzə. Mən ölüram, onu allah saxlasın. Könlümün mətləbin bil, ondan öldürvə s.*

Qurbaninin istifadə etdiyi təşbih və epitetlərdən hansının orijinal olduğunu, hansının klassik və şifahi ədəbiyyatdan gəldiyini müəyyən etmək indi o qədər də asan deyildir. Onların çoxunu başqa folklor və yazılı ədəbiyyat nümunələrində də görə bilərik. Lakin Qurbaninin öz deyim tərzi, xüsusi üslubu, az sözlə, səmimi və obrazlı bir dil ilə təsvir etmə üsulu onun yaradıcılığını fərqləndirir, sadəliklə yüksəkliyin, gözəlliyyin vəhdəti oxucunu özünə çəkir. Qurbanı Füzuli müəmmələri ilə danışmir; fikrini sadə, aydın, asan və anlaşıqlı misralarla ifadə edir, həm də bu misralarda yüksək bir cazibə vardır. Bu cazibə Qurbanı şeirlərinin mövzusundan, şairin təmiz duyğularından, aşiqin ifadə edə bildiyi qəlb çırpıntılarından, dilbərin sitəmkarlıqla qovuşan nəvazişindən, təsvirlərin reallığından,

təşbihlərin təbiiliyindən, lirizmin gücündən, şeirin ahəng və intonasiyasından, qafiyə və rədifişlərin orijinallığından, az qala bütün misraların yüksək aforizm gücündən və izah edilməsi mümkün olmayan Qurbani sözünün özünəməxsus sehrindən doğur.

"Bir almaz göndərdim yara yadigar" misrası ilə başlayan "Pəri" qoşmasının əvvəlki iki bəndi el qızlarının təbii təsvirindən ibarətdir. Axırıncı bənd birdən-birə ruh etibarilə tamamilə dəyişir:

Bir gözəlin ələyindən ələndim,
"Bəli" dedim, bəlasına bələndim.
Yan çevirdim, hər bir yana diləndim,
Qurbaniyənən görüş, halallaş, Pəri!

Başqa bir variantda bu üçüncü bəndin üçüncü misrası "Yeri, göyü yaradandan diləndim" şəklindədir. Bu bəndin son misrası əvvəlki üç misra ilə, əvvəlki üç misra isə əvvəlki bəndlərlə məzmunca uyuşmur. "Bir gözəlin ələyindən ələnmək", göz açıb "bəli" demək, "yaradandan dilənmək" dini dünyagörüşü əks etdirir. Başqa bir variantda həmin bənd tamam fərqli şəkildədir:

Qurbani dami-bəlaya qalandı,
Yar yolunda şirin canı talandı
Göz öündə əcəl quşu dolandı,
Can gedir, cəsədlə halallaş, Pəri.

Bu variantın məzmunu həm bəndin son misrası, həm də əvvəlki bəndlər üçün tam müvafiqdir.

Lakin bunlar o demək deyil ki, Qurbani sufi, hürufi baxışlarından, dini görüşlərdən tam uzaq olmuşdur. Qurbanidə real eşqin tərənnümü nə qədər güclü olsa da, şair təriqət meyillərindən xilas ola bilməmişdir. Şairin sufi mərhələlərinə dair qeydlərini əvvəlki bəhslərdə nəzərdən keçirmişik.

Qasid, gedər olsan yarın yanına,

Mənim ərzi-halım yara deyərsən.
Əgər xəbər alsa yar əhvalımı,
Könlüm sıkəst, günüm qara deyərsən –

kimi bəndlər, M.H.Təhmasibin qeyd etdiyi kimi, "Dəhnamə" pərisinin məktublaşmasını yada salır. "Namidarıdır", "Yar", "Pərinə", "Ürəyimdə", "Pəri", "Qiyamədəndir" və s. qoşmalarında ilahi eşqin, haqqa vasil olmaq ideyasının izləri müşahidə olunmaqdadır.

Bir gözəl sevmişəm güneylərindən,
Hüsünü şol əqlimin namidarıdır.
Aydır məşşatəsi, gündür məşəli,
Cahan xublarının cilvədarıdır –

misralarında məşşatəsi Ay, məşəli Günəş olan, cahan gözəllərinin cilvədarı hüsn-kamil ola bilərdi. Hüsnü aşiq əqlinin nami-darı olan, aşiq sərində bir sevda kimi dolanan eşq belə ilahi eşq olmalıdır. "Ləblərindən əmməyincə qanmaram", "Nurdan badə içib eşqə dalan yar" kimi misralarda da mərifət qazanmaqla haqqa vasil olmaq ideyası düşünürlür.

Əvvəlcədən oxuduğum yazardım,
Gəzməmişdən qədəmimi azardım.
Bir dəryanın kənarında gəzərdim,
Yarın şövqü atdı məni dərinə.

Bu bənddə ruh aləmindən ilahi eşq aləminə keçilən yola işarə edilir. Bəndin daxil olduğu şeirin son beyti də buna işarə edir:

Qurbani der: Gözəl deyən çox olu,
Mahin yerdə yetmək olmaz sırrınə.

"Məhəbbət bir dərya, keçə bilmərəm" deyən şair bu əzablı yolda ağır cismani sıxıntılar çəkdiyini də gizlətmir:

Cəhənnəm xofindən, eşq havasından

Əridi, qalmadı yağ ürəyimdə.

Bütün bunlar göstərir ki, Qurbaninin lirik poeziyasında – məhəbbət lirkasında real eşqlə yanaşı, ilahi eşqin, hüsn-kamilin tərənnümü də müəyyən yer tutmuş, şair əsrlərdən bəri kök salmış sufi, hürufi ideyalarından, qızılbaş-şıə təriqətinin ideoloji baxışlarından yan keçə bilməmişdir. Lakin bütövlükdə şairin poeziyasını yaşadan dünyəvi eşqin, real el gözəllərinin uca göylərin bəxş etdiyi yüksək təblə təsviri, insanın təbii duyğularının yüksək sənət dili ilə əbədiləşdirilməsidir.

Zülm və zorakılıq əleyhinə. Baharın və xoş günlərin gələcəyinə inam

Xalq yazarı M.İbrahimov yazdı: "...siyasi mübarizələrin gücləndiyi, ictimai həyatın dalgalanlığı və xalq kütlələrinin siyasi fəallığının artdığı dövrlərdə, eyni zamanda irticanın gücləndiyi vaxtlarda, yəni o zamanlar ki, insan taleyi, insan həyatı bir tükədən asılı olub təsadüflərin hökmü altına düşür, o dövrlərdə yaranan aşiq şeirlərində ictimai-siyasi motivlər daha da güclənir, bu isə realizmin daha canlı, daha təsirli şəkil alıb dərinləşməsinə kömək edir. Belə hallarda dövr konkret siyasi hadisələrlə bədii təfəkkürdə əks olunmağa başlayır. Bunu biz aşiq poeziyasının geniş inkişaf etməyə üz qoyduğu XVI–XVII əsrlərdə yaranmış qoşmalarda, gərəylilarda görürük".¹ Bu dövrün ən böyük nümayəndəsi isə Qurbanidir.

Qurbani şeirinin ictimai-siyasi dəyəri böyükdür. Şair varlıları, qoluzolların, hakimlərin namərdiliyini acı-acı pisləmişdir. İctimai zülmə, özbaşınalıq, haqsızlıq və ədalətsizliyə etiraz, narazılıq ifadə edən qəhərli və qəzəbli şeirlər onun yaradıcılığında mühüm yer tutur.

¹ M. İ b r a h i m o v. Aşiq yaradıcılığında realizm. Azərb.SSR EA-nın nəşri, Bakı, 1966, səh.31.

Qurbani poeziyasında zəmanədən, zəmanə insanlarından şikayət və narazılıq motivləri çox güclüdür. Hiss olunur ki, şair çox böyük məhrumiyyətlərə məruz qalmış, dəfələrlə ictimai zülmün, ədalətsizlik və zorakılığın qurbanı olmuşdur. Dəfələrlə şairi incitmişlər, dustaq etmişlər, sürgünə göndərmişlər. "Eylədim" rədifi qoşma şairin hələ gənc yaşlarında bir bəy oğlu ilə olan namünasib dostluğunun uğursuz nəticələrindən bəhs edir. Bu, hələ şəxsi münasibətdir. Başqa şeirlərindən aydın olur ki, şairi ciddi şəkildə cəzalandırmağa çalışmış, Xudafərindən qolubaqlı dustaq şəklində keçirib şah divanına aparmışlar. Bu da hiss olunur ki, bütün bunlara bais bir vəzir olmuşdur. Bu vəzir kimdir, harada vəzirlik etmişdir, bizə məlum deyil. Dastanlarda onun adı çəkilmir, bir çox hallarda sadəcə "Qara vəzir" adlandırılır.²

Qurbaninin yaşadığı dövrda, Şah İsmayılin hakimiyyəti illərində vəzirlər böyük ixtiyar və nüfuz sahibi idilər. Bir çox ədalətsizliklərin baisi onlar idilər. "Mərkəzi dövlət idarəsində mühüm yerlərdən biri də dövlət gəlirləri və maliyyə aparatını idarə edən baş vəzirin olmuşdur.

O həmçinin ölkənin xarici işləri ilə məşğul olur və mülki-inzibati işlərə başçılıq edirdi. Tarixi mənbələrin çoxunda baş vəzirə "etimadül-dövlə" ("dövlətin etimadi") deyildiyi göstərilmişdir ki, bununla da vəzirin böyük etimad sahibi olduğu nəzərə çatdırılır. Baş vəzir ali divana rəhbərlik etdiyinə görə bəzən "sahibdivan" da adlanırı".¹

Bələ güman etməyə əsas var ki, Qurbaninin yuxarıda qeyd etdiyimiz fəlakəti baş vəzirlə bağlı olmayıb. Baş vəzirlə bağlı olsa idi, o bu qədər kəskin ifadələr – qarğış və söyüslər işlədə bilməzdi. Həm də Şah İsmayıл dövründə baş vəzir Şəmsəddin Zəkəriyyə mütərəqqi fikrli bir şəxs olmuşdur. Digər tərəfdən,

² Şəxsən dinlədiyimiz bir variantda bu vəzirin "Qarabəyli Əhməd vəzir" olduğu qeyd edilmişdir. (Cəbrayıl rayonu Veysəlli kəndi, Misir kişi). Qarabəyli kəndlərinin Laçın və Füzuli ərazilərində olduğu məlumdur.

¹ S. Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə. Bakı, "Elm" nəşriyyatı, 1983, səh.53.

baş vəzir uzaqdan-uzağı – Təbrizdən Diriyə Qurbanini necə müşahidə edə bilərdi? Şübhəsiz, bu hadisə Qurbaninin sarayda olduğu vaxtlara da aid deyil, çünkü şairin Xudafərindən keçirilib Təbrizə aparılmışından söhbət gedir. Demək, bu, hansısa bir əyalət vəziri ilə bağlı olmuşdur. Məlumdur ki, ayrı-ayrı vilayətlərdə də ali divana vəzirlər rəhbərlik edirdi, ayrı-ayrı hakim və şahzadələrin də vəzirləri var idi. Qurbaniyə bəla belə vəzirlərdən gələ bilərdi.

Qurbanının başına gələn hadisə şairin yaşı aldığı dairə ilə, güman ki, bu dairə vəzirinin fitvası ilə olmuşdur. Diri kəndi Qaradağ mahali ilə bağlı olsa da, faktik olaraq Arazın şimal sahilində olduğu üçün Qurbanini Qarabağ bəylərbəyiliyinin, Gəncə hakiminin vəziri ləkələyə bilərdi. Dastan variantlarında şairin öz butasını Gəncədə axtarması, orada Qara vəzirlə – Qarabəyli Əhməd vəzirlə toqquşma və mübarizəsi, baş vermiş hadisələrin izləri ola bilər. Bəlkə də Qurbanı bir müddət Gəncədə yaşamış və həqiqətən Gəncə vəzirinin fitvasına məruz qalmışdır.* Hər halda, vəzirə qarşı şairin nifrəti hüdudsuz olmuşdur. "Qal olu", "Mənim", "Gəlmışəm" qoşmalarında vəzirlərə qarşı çox amansız və kəskin ifadələr vardır: "Oğlu ölmüş vəzir qəza eylədi", "Vəzir də mənim tək kamın almasın" və s. Şairin "Başım üstə qanım içən cəlladım" adlandırdığı vəzirdən şaha şikayət şeiri çox təsirlidir. Bu şeirin də ("Gəlmışəm") "mürşidi-kamil"ə müraciətlə söyləndiyini, "Mənim" rədifli qoşma ilə eyni vaxtda yازıldığını güman etmək olar:

Diri dağlarından, uzaq ellərdən
Əlbəttə ki, bir murada gəlmışəm.
Eşqin sitəmindən, çərxin əlindən,
Bir şahım var, ona dada gəlmışəm.

Fərağət evimdə otduğum yerdə,
Oxuyub elmimə çatdığını yerdə,

* Qara Namazov da bu fikirdədir. Bax: Qurbanini oxuyarkən. "Ədəbiyat və incəsənət" qəz., 1989, №41.

Bir şirin yuxuda yatdığını yerdə
İçiriblər mana badə, gəlmışəm.

Bülbül idim, ayrı düşdüm gülümdən,
Fələk vurdu, cüda saldı elimdən,
Qurbanıyəm, Qara vəzir əlindən
Şeyx oğluna şikayətə gəlmışəm.

Heç şübhəsiz, şeir dastana uyğunlaşdırma nəticəsində xeyli dəyişdirilib. Birinci bəndin üçüncü misrasına "esq" sözü ("esqin sitəmindən") lap zorla salınıb. İkinci bəndlə birinci bənd məzmunca uyuşmur. Belə çıxır ki, şair esqə düşməyindən gileylənir, rahat öz evində oturub elmlə məşğul olmaqdə ikən onu esqə düçər ediblər, bəlaya salıblar və s. Bunlar heç bir məntiqə sığmır. Şahi-Mərdan həzrət Əlinin butasından gileylənmək haqq aşığı üçün nə dərəcədə doğrudur?

Bu qoşma Qurbaninin elə əvvəlki şikayətinin – qolubağlı şah divanına aparılırkən etdiyi şikayətin davamıdır. Olduğu kimi mühafizə olunmasa da, çox ciddi şeir olmuşdur. Bəlkə də başqa bəndləri dastana uyğun gəlmədiyi üçün unudulmuşdur.

Eyni motivlərə "Mənim" rədifi qoşmada da rast gəlirik:

Dərin-dərin dəryalara boyladı,
Xəncər alıb qara bağrim peylədi.
Oğlu ölmüş vəzir qəza eylədi,
Getməz dimağimdən dudi-ah mənim.

Şair olan dərsi alır pirindən,
Baş açmadım seyrağıbin sərrindən,
Qolubağlı keçdim Xudafirindən,
Üzüm gülməz, heç açılmaz, ah, mənim!

Qurbaninin şəxsiyyətini, onun Şah İsləmaylla əlaqəsini, görüşlərini müəyyənləşdirməyə imkan verən bu qoşma bir tarixi sənəd kimi qiymətlidir. Vəzirin fitvası ilə şah divanına qolubağlı gətirilən şair günahsız olduğunu, qəfil fitnədən baş açmadığını etiraf edir, gənc şaha, onun idarəçilik sisteminə hörmətini bildirir. Son bənddə söylədiyi "Sərim təvəlladır, üzüm

payəndaz, Yoxdur bundan qeyri bir mətah mənim!" sözləri şairin "pirim", "mürşidi-kamilim" deyə müraciət etdiyi şahın özünün də qayğıkeş, ədalətli, insaflı bir şəxs olduğunu düşünməyə imkan verir.

Görünür, bu Qara vəzir şairi bərk dilə-dışə salıb, hələ şah divanına qədər şairin əzab və iztirabları çox olub:

Ulu divanlarda çəkilir adım,
Ərşə bülənd oldu dadü fəryadım.
Başım üstə qanım içən cəlladım,
Sağ əlində üryan qılınc dal olu.

"Əlif qəddi dal olan", "dadü fəryadı ərşə bülənd olan", "adi ulu divanlarda çəkilən" şair onu da bilir ki, bu fitnə-fəsaddan şahın xəbəri yoxdur, ona görə də "yüz min qal" önündə yenə də gənc şaha münasibəti dəyişməyib, gənc şaha sevgisi azalmayıb:

Qurbani der: Hər kim şaha kəc baxar,
Onun kamalına tez zaval olu.

Qurbani, yuxarıdaçılarla sakit olmamış, sinəsinə dağlar çəkmiş vəziri bir klassik gəraylısında min cür lənətləmişdir:

Vəzir, sana qarğayıram,
Haq diləyin yetirməsin!
Göydən min bir bəla ensə,
Birin səndən ötürməsin!

Evində düşəsən naçaq,
Sağ gözünə batsın biçaq.
Oğul-uşaqq düşsün qaçaq,
İstədiyin gətirməsin!
Oturubsan ağı otaqda,
Qan quşasan laxta-laxta.
Səni görüm ölən vaxtda

Dilin kəlmə gətirməsin!

Qurbanı, qaldın burada,
Çağır, xudan yetsin dada.
Meyitin qalsın arada,
El yiğilib götürməsin!

Beləliklə, Qurbanının başına dəhşətli bir qəza gəldiyi şübhəsizdir. Bu qəzanın süni şəkildə törədilməsində əyalət vəzirinin xüsusi rolü olmuşdur. M.İbrahimov bunu şairin "siyasi fırıldاقların girdabına düşməsi", sektant təriqət ideyalarına mənfi münasibəti ilə izah edir. Şairin şaha sədaqətli olduğunu isbata çalışması bu qəzanın həqiqətən "siyasi fırıldaq" olduğunu göstərir. Lakin Qurbanının xalis şia məzhəbinə bağlılığı "təriqət toqquşması" ideyasını inkar edir.

M.İbrahimov Qurbani poeziyasını "Həyat eşqi və humanizm ifadə edən poeziya" adlandırmak, onu şəliyin dar, sektant tələbləri ilə düz gəlməyən sənət hesab edərkən doğru fikir söylemişdir. Həqiqətən, Qurbani poeziyası müxtəlif təriqətlərin izlərindən xilas ola bilməsə də, bütövlükdə humanist və bəşəri ideyalar ifadə etməsi ilə təriqətlər fəvqündə duran gözəl bir sənətdir. Lakin bütün bunlarla yanaşı, Qurbanini başqa bir təriqətin nümayəndəsi və ya şəliyə qarşı duran bir sənətkar kimi izah etmək düz olmaz. Qurbani Şah İsmayıllı sevmiş və ona mürşid kimi baxmış, Şah İsmayıllıın mütərəqqi ideyalarından ilham almışdır. Şahla bağlı bütün şeirlərində dərin ehtiram və məhəbbət duyulur. Divanılərin təhlilindən də gördük ki, Qurbani Şah İsmayıllıın qəfil ölümündən son dərəcə mütəəssir olmuşdur. Şairin Əli mədhinə, şəliyin təbliğinə aid şeirlərinə nəzər saldıqda da eyni qənaətə gəlmək olur. Beləliklə, Qurbani Şah İsmayıllıın xeyirxahi, tərəfdarı olmuş, yeri gəldikcə bu istəklərini şeirlə ifadə etmişdir. Lakin bu da var ki, Şah İsmayıldan fərqli olaraq, daha çox real insanı duyuları, təbiət və insan gözəlliklərini, ictimai zülm və bələləri əks etdirən şeirlər yazmışdır. Bütün bunlar göstərir ki, onu Şah İsmayılla qarşı qoymaq o qədər də asan deyildi və ya belə olmuşsa, bu,

o qədər də asan olmamış və şahla görüş zamanı dərhal anlaşılıqlı aradan qaldırılmışdır.

Həbsin və sürgünün səbəbləri barədə M.İbrahimov və M.H. Təhmasibin dedikləri ağlabatandır. Şaha sədaqətinə baxmayaraq, şairi istəməyənlər, onun bədxahları onu müxtəlif bəhanələrlə ləkələyə bilərdilər və bu hal tarixdə həmişə mümkün olmuşdur.

Şeirlərindən Qurbaninin 30-cu illərin ortalarında zorla Türkiyəyə^{*} aparıldığı və 1548-ci ildək orada qaldığı, on bir ildən artıq "zimistan qəhrə" çekdiyi də məlumudur:

Qəm yemə, qəm yemə, divanə könlüm,
Həmişə ruzigar belə dar olmaz!
On bir il çəkmişəm zimistan qəhrin,
O nə güldü dövrəsində xar olmaz?!

Qurbani 1536-1537-ci illərdə Türkiyəyə aparılmışsa, bu şeir 1547-1548-ci illərdə – qızılbaşlar Qars şəhərini işgal edib, Qars hakimi Osman Çələbini məhv etdiyi ərəfədə yazılmışdır. Burada aşkar şəkildə Qurbaninin Şah Təhmasibdən ehtiyat etdiyi, çuğul, kəzzab sözlərində qorxduğu hiss olunur:

Əgər şahdan bizə qəzəb olmasa,
Qəzəb atəşindən əzab olmasa,
Ortalıqda çuğul, kəzzab olmasa,
Dünya bahar olar, boran-qar olmaz!

"Qalsa qürbət eldə, artar azarı" deyən şair çuğul, kəzzab sözü ilə həbs və sürgün olunmaqdan ehtiyat edir:

Sənsən Qurbaninin gül üzlü yarı,
Qalsa qürbət eldə, artar azarı.
Sağ olsun dünyada vəfali yarı,

* "Türkiyə" dedikdə keçmiş Osmanlı imperatorluğu nəzərdə tutulur – müəllif.

Bir mən ölməginən dünya tar olmaz!

"Dönübü" şeirindən gördüyüümüz kimi, şair günahsız idi, onu yerli hakimin – "bədəsil"in göstərişi ilə zorla vətəndən didərgin salmışdır. Şeirlərindən aldığımız təəssürat əsasında qeyd edə bilərik ki, "Yeridi", "Göndər", "Qal indi", "Qaldı", "Dönübü", "Ayrı", "Ellərə doğru", "Oyada məni", "Dar olmaz", "Canım hey", "Görməsin" qoşmalarını Qurbani vətəndən zorla ayrıldığı, qurbanın yaşadığı, vətən həsrətilə çırpındığı illərdə qələmə almışdır.

Şair "Qal indi" qoşmasını vətəndən ayrılkən yazmışdır. Vətənin uca dağlarına, sərin bulaqlarına, fərş döşəli ağ evlərinə, bağ, bostan və zəmilərinə sonuncu dəfə nəzər salır, şairi qoruyub saxlaya bilmədikləri üçün onların vəfasızlığından gileylənir:

Ayrı düşdüm vətənimdən, elimdən,
Başı çənli, qarlı dağlar, qal indi!
İçən ölməz dərdə dərman suyundan,
Axbər sular, tər bulaqlar, qal indi!

Bivəfasan, mən görmədim vəfani,
Çox çəkmişəm sənin kövrü cəfani,
Məndən sonra pəqib sürər səfani,
Fərş döşəli ağ otaqlar, qal indi!

Şair qurbanın nələr çəkəcəyini də əvvəlcədən təsəvvür edir:

Qan tökərsən qurban eldə, gözlərim,
Canan deyib ağla, ağlar qal indi!

"Qaldı", "Dönübü", "Ayrı" qoşmaları qurbanın, hələ vətən istisinin canından çıxmadiği dövrdə yazılmışdır. "Qaldı" rədifli qoşmasında ayrılığın acıları kədərlə təsvir edilir: "Sitəmlə ayrıldım ana vətəndən", "Yarın gözlərindən qan-yaş süzüldü", "Düşmənin sinəmdə dağları qaldı". Şair ağır dərd, kədər içərisindədir:

Artıb Qurbaninin dərdi, qübarı,
Başının sevdası, dil ahüzarı.

Baxmaqdan gözləri vətənə sarı
Əridi qarası, ağları qaldı.

Özü ilə müqayisədə hətta Diridə qoyub gəldiyi sevgilisini də şükürlü bilir: sənin elin, günün, qardaşların, sirdaşların var; mənim kimsənəm yoxdur, – deyə sevgilisinə təsəlli versə də, ayrılıq zamanı onun tökdüyü əqiq kimi, yaqt kimi göz yaşlarını da unutmur. Bütün bunlar şairin bağırını dələn, parçalayan dözülməz dərdlərdir.

Şair vətən həsrəti ilə çırpinır. Dözülməz qürbət həyatından cana gəldiyini bildirir:

Xəstə düşüb qürbət eldə yatıram,
Bir kimsənəm yoxdu oyada məni.

"Naləsi daşları yandıran", "Göz yaşları ümməna dönən" şair bir şadlıq xəbəri, bir mücdə gözləyir:

Nə ola, bir şadlıq xəbəri gələ,
Yüklənə barxanam ellərə doğru!

Əsirlik günlərində şair bəzən özünə təsəlli verir, "on bir il zimistan qəhri" çəksə də, ruzgarın "həmişə belə dar olmayıacağını", axır bir gün çiçəkli yazın gələcəyini, arzularının gül açacağıni, vətənə dönəcəyini ümidi gözləyir. Bəzən sanki hər şeydən əli üzülür, dərd, qəm, kədər içərisində qaldığını, Yusif kimi zindana düşdüyüünü, Yəqub kimi qan ağladığını, bayquş viranəlijində, çox dərin girdabda ilişdiyini dəhşətli bir ağı kimi söyləyir:

Köç-köç oldu, köcdü ellər, obalar.
Bayqudan viranda qalan canım hey!
Çaylar coşdu, yollar işləməz oldu,
Gəmisi girdabda qalan canım hey!

Qurbaniyəm, fikrim gəzər asmando,
Canan harda olsa, can alar anda,
Yəqub kimi qan ağlaram Kənanda,
Yusif tək zindanda qalan canım hey!

Bizim zəmanəmizdə çoxları vətəni tərk edir. Vətən sevgisi böyük nemətdir. Deyirlər, o dövrlərdə sərhədlər o qədər də müəyyənləşməmişdi. Türk – turkdür və hələ XVI əsrədə bütün Yaxın, Orta və Ön Asiyada hamı hər yeri özünə vətən sayırdı. Qurbanının vətənə – Azərbaycana bağlılığı bu cür fikiirlərin yanlışlığını, vətən və qürbət anlayışlarının dərin köklərini sübut edir. Caldırın döyüşündən sonra nə qədər sənət adamı Türkiyəyə getmiş və ya aparılmışdı. Hələlik, bunların heç birinin vətən yanğısı barədə bir kəlmə sözünə rast gəlməmişik. Qurbanının vətən sevgisi təkcə Diriyə məhəbbətdən deyil, Şah İsmayıllı ənənələrinə hədsiz bağlılıqdan doğurdu.

Şairin öz canından çox sevdiyi də bu vətəndir, bir ömür müddətində bu gözəl el sənətkarını dərdə salan da vətəndir, vətən övladlarıdır. Ona görə də əldə olan şeirlərdə şairin tənqid və giley hədəfləri saysızdır. Varlıların namərdliyi, vəfasızlığı, zorakılığı, düşmənin, paxılın tənəli sözləri, çərxi-fələyin zülmü, başdan-başa ədalətsizliklərlə dolu olan "boş ələk" – bu dünya, yediyi çörəyi "bir gündə bərəbad edənlər", amansız fələyin cəfəsi, namusu əgyara satanlar, nihan dərdlər, naşı təbiblər, naşı ovçular, hicran gecələri, bədəsilin sözləri, qardaş xəyanəti, qaynaqsız bulaqlar, bulud havalar, sizildəşan yaralar, ruzigarın darlığı, zimistan qəhri, çuğul, kəzzab sözləri, şah qəzəbi, qürbət el, qürbət məkan, ağa və nökər əksliyi ("Kimi ağa, kimi nökər, Nökər olan cəfa çəkər"), bağbansız bağlar, düşmənin sinə dağları, eşqin sitəmi, baxtin yatması... – Qurbani rəmzlərinin, Qurbani tənqid hədəflərinin natamam siyahısıdır. "Şəş atdım, çahar oynadım, Axır fələk uddu məni" deyən şair zəmanəsində hər adama dərd açmağın da mümkün olmadığını söyləyir:

Dərdin söylə bilənlərə,

Dərd başına gələnlərə.
Hər üzünə gülənlərə
Etibar eyləmək olmaz.

Qurbaninin nikbin poeziyası göstərir ki, rəqiblər, paxıllar, xəyanət və xəyanətkarlar, çugullar, mənəvi işgəncələr, zəmanə dəhşətləri şairi qorxutmamış, onun inamını qırı bilməmişdir. Şairin poeziyasında təbiətə və insana sevgi, dünyəvi məhəbbət, milli və bəşəri duyğuların ifadəsi daha güclüdür, nə vaxtsa baharın, xoş günlərin gələcəyinə inam daha qüvvətlidir.

II FƏSİL

QURBANI ŞEİRİNİN POETİK XÜSUSİYYƏTLƏRİ, DİL VƏ SƏNƏTKARLIQ MƏSƏLƏLƏRİ

Aşınmalarla yaşayan poeziya

Qurbanı şeirinin poetik imkanları, dil və sənətkarlıq xüsusiyyətləri, ideya-estetik keyfiyyətləri göstərir ki, belə bir poeziyanın dünyaya gəlməsi üçün parlaq obrazlar yaranan, bəşəri duygusu və düşüncələri qələmə alan böyük el şairi ulu babaların yaratdıqlarını, insanın əşirət dövründən qazandığı bilikləri, zəngin tarixi-mədəni irsi diqqətlə, zəhmətlə öyrənməli olmuşdur. Qurbanidən əvvəlki sənətkarların az-az gəlib çatan misra, bənd, bütöv şeirləri, nadir yaradıcılıq nümunələri belə bir nəticəyə gəlməyə imkan verir ki, ümumxalq Azərbaycan dili hələ Qurbanidən çox-çox əvvəllər böyük xəlqi sənət üçün tükənməz imkanlara malik olmuşdur. XV əsrin sonu, XVI əsrin əvvəllərində bu dildən Füzuli də, Şah İsmayıл Xətai də, Qurbanı də istifadə etmişdir. Lakin eyni mənbədən – ümumxalq Azərbaycan dilindən ilham alan bu üç sənətkarın hər biri ədəbi dilə ayrı bir aspektdən yanaşmış, hərə onu bir tərəfdən cilalamışdır.

Füzuli ana dilli klassik şeiri yüksək zirvəyə qaldırırdı, ərəb, fars sözlərini, ərəb, fars tərkib və ifadələrini cilalamaq, bu sahədəki nahamvarlığı aradan qaldırmaq yolunda misilsiz xidmət göstərdi, lakin ərəb, fars mənşəli sözlərin, tərkib və ifadələrin əsarətindən xilas ola bilmədi.

Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdır
Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda –

kimi hər bir qeyri-adi beytində əksər söz və ifadələr, söz birləşmələri alınmadır (beytdə yalnız *kim*, *ol*, *olmaz*, *sultan* sözləri türk mənşəlidir). Təkcə Füzuli deyil, sovet dövrünə qədərki bütün klassik şeir üslubu nümayəndələri bu cür ifadə tərzindən yaxa qurtara bilməmişdir.

Şah İsmayıllı Xətai bədii dili ümmümxalq dilinin zəngin imkanları əsasında cəsarətlə sadələşdirməyə, xəlqiləşdirməyə çalışmış, bu sahədə böyük uğurlar qazanmış, sadə xalq dili leksikasını poeziyaya gətirməyin, poeziya dilini xəlqiləşdirməyin praktik-əməli nümunəsini vermişdir. Lakin Xətainin böyük dövlətçilik siyasəti, qızılbaş-şia ideyalarının təbliği və bu yolla kütləni öz ardınca aparmaq istəyi, hər sahədə intibah əhəmiyyətli çağırışları onun bədii dilini sufi, hürufi, şia terminologiyası ilə yükləmişdir:

Musaya təcəlli göründü Turdan,
Məst olub ağlını şaşırdı sirdən.
Ənəlhəq sırrını aldım Mənsurdan,
Məhəbbət kəmərin ərkandan aldım...

Musa, təcəlli, Tur, məst (olmaq), ənəlhəq, Mənsur, məhəbbət kəməri, ərkandan (almaq) söz və ifadələrinin hamısı dini terminologiyaya daxildir. Hətta bənddəki "sirr" sözü də sırlı dini mənadadır. Doğrudur, Xətainin bütün misra və beyləri bu cür dini terminoloji söz və ifadələrlə yüklü deyil, lakin bu cür söz və ifadələr şairin poeziya dilində nəzərə çarpacaq dərəcədə mühüm yer tutur.

Qurbani isə bir el sənətkarı kimi, daim xalq arasında olmuş, öz şeirlərini çox zaman sazin müsayiəti ilə ifa etmiş, onun kütłayə, avam, savadsız zəhmət adamlarına təsirini özü müşahidə etmiş, diş altında "xırçıldayan" kəlmə və ifadələrə qarşı baxışlardakı sualı anlamış, şeir dilini onların zövqünə, ruhuna

uyğun kökləmişdir. Dövlətçilik və təriqətçilik əsarətində olmaması ona qol-qanad vermiş, ərəb, fars dillərini ana dilindən yaxşı bilən xəvas üçün yazmadığına görə şeir dilini ana laylasının həzin intonasiyasına uyğun qurmaqdə maneə hiss etməmişdir. Ona görə də Qurbani qələmindən çıxan misralar əksərən bulaq suyu kimi saf və şəffaf misralardır:

Durum dolanım başına,
Aşiqindən küsən dilbər!
Gözlərini dik gözümə,
Nə mənim dinim, nə sən, dilbər!

Heç şübhəsiz, həm klassik şeirin, həm də təbliği əsərlərin güclü rüzgarı Qurbani sənəti üzərindən də keçmişdir.

Qurbaninin dili nə üçün bu qədər müasirdir? Bəlkə bu dili Qurbani özü yox, aşıqlar yaratmışlar?

Heç şübhəsiz, aşıqlar bəzi arxaik söz və ifadələri, bəzən bütöv misraları dəyişmiş, başqaları ilə əvəz etmişlər. Dastana uyğunlaşdırımlar prosesində şeirlərə "əl gəzdirmək" hallarına daha çox ehtiyac olmuşdur. Aşıqların öz yaddaşlarına arxayınlıq vərdişi nəticəsində bəzən şeirin fəhmlə bərpası halları da mövcuddur. Ona görə də şairin bir çox şeirləri pozulmuş, variantlaşmışdır. Odur ki hər bir Qurbani şeirinə fərdi yanaşmaq, onları öz mövcud variantları ilə tutuşturmaq lazım gəlir (Biz Qurbaninin əsərlərini toplayıb nəşr edərkən bu cəhəti əsas götürmiş, şairin qədim əlyazması olmadıqından imkan daxilində əslinə daha yaxın ola biləcəyinə inandığımız variantı vermiş, həmin variantda aşiq "düzəlişləri"ni dəqiqləşdirməyə çalışmışıq).

Daha aydın təsəvvür üçün şairin "Deyibdir" qoşmasının 1775-ci ilə aid ən qədim əlyazma variantının ilk bəndinin sonrakı dövrlərdə nə kimi təhriflərə uğradığını diqqət yetirək.

"Qoşmalar"a daxil edilən 1775-ci il əlyazmasının ilk bəndi:

Cəbinin təcəlla, camalın günəş,
Küll şeyün halik – Allah deyibdir.
İki qabe-qövsin, qürrət-ül-eynin

Bilməzəm qanıma nə susayıbdır!

XIX əsrə aid bir cüngdə ilk misra "Cəbinin təcəlla, cəmalın məzhər", MDƏİL fond 533-də: "Cəbinin təcəllası, camalında sər..."; Aşıq Qara Mövlayevdə II variant: "Ruyin təcəlladır, camalın günəş" və s. Şübhəsiz, "camalında sər" ifadəsi tam yanlışdır, camalda sər (baş) olmaz. "Sər" birhecalı olduğu üçün aşiq "təcəlla" sözünə şəkilçi artırmış, ahəngi də pozmuşdur. İkinci nümunədə "ruyin təcəlladır" sözləri göstərir ki, aşığın yadında «alın» əvəzinə "üz" məfhumu qalmış, əslini – "cəbin" sözünü xatırlaya bilməmiş, onu "ruy" sözü ilə əvəz etmişdir.

Sonrakı variantlarda ikinci, üçüncü misralar da çox pozulub. Fond 533-də:

Aləm küll-şeyün – Allah deyibdir.
İki qabe-qövsi qürrətüleyn.

Aşağı Qara Mövlayevdə birinci variant:

Külli şeyün halillah deyibdir
İki qabe-qovsun qürrətəl-eyni.

İkinci variant:

Külli malə, külli şalə deyibdir
İki qaşı, gözü, qürrətil-eynin.

Əsas variantdakı "külli şeyün halik" sözləri Qurandandır, mənası "bütün yaranmışlar məhv olacaqdır" deməkdir. Fond 533-dəki "aləm külli-şeyün", əslində, heç nə ifadə etmir, "bütün şeylər aləmdir" kimi mənasız bir məna ifadə edir. Aşıq Qara Mövlayevdəki "külli şeyün halillah", "külli malə, külli şalə" sözləri aşığın şeiri unutduğunu, əslini bərpa edə bilmədiyini, yalnız müvafiq səslərin, hecaların yadında qaldığını və həm də əvvəldən misraların mənasını başa düşməmiş olduğunu bildirir. Yoxsa "Külli malə, külli şalə deyibdi" kimi mənasız misra uydurmazdı.

Bu cür təhriflər bəndin son misrasında da var. XIX əsrə aid cüngdə: "Bilmənəm qanıma nə susayıbdır"; Aşıq Qara Mövla-yevdə birinci variant: "Bilmirəm qanıma nə susayıbdır". Dilin tarixi baxımdan "bilməzəm" ədəbi dil, "bilmənəm" şivə tələffüz formasıdır; "bilmirəm" sözü isə tam müasirləşdirmə nəticəsidir.

Təkcə bir bəndini izah etdiyimiz bu qoşmanın bu cür təhrif və dəyişikliklərə uğramasının bir səbəbi də qoşmanın "Bənövşəni" şeiri tipində deyil, çox ciddi dini-fəlsəfi şeir olmasıdır. Xüsusən ilk bəndin mənasını, görünür, hər aşiq, hər katib başa düşə bilməyib. Bəndin məzmunu elədir ki, real eşqin əsas cizgiləri dini-fəlsəfi məzmunla birləşdirilmişdir. Peyğəmbəri nəzərdə tutaraq deyir: Alnın (ideyaların) doğulan yeridir, camalın günəşdir, yəni kamil sevgilisən. (Doğrudur), Allah özü deyibdir ki, "bütün yaranmışlar məhv olacaqdır", (amma) bilmirəm, (mütənasib) iki qasının arası, gözlərinin nuru niyə (bu tezlikdə) mənim qanıma susayıbdır (məni həlak etməyə çalışır).

Bənövşəyə həsr olunmuş şeirdə və bir çox başqa qoşma və gərayılılarında şair insan və təbiət gözəlliklərini birləşdirmişsə, burada real sevgilinin gözəllik cizgiləri fonunda dini-ilahi gözəllik təsvir edilmişdir. İlahi gözəllik mənbəyi isə peyğəmbərin camalıdır.

Bəzən şairin bir şeiri müxtəlif şeirlərlə qarışdırılaraq iki şeir şəklinə salınmış və ya müxtəlif şeirləri birləşdirilmişdir. "Pərim" qoşması "55 şeir"də üç bəndlidir. Bu şeir dastanlarda da verilmişdir və mənbələrin əksəriyyətində olduğu kimi, burada da üç bəndlidir:

Özü xoşrifətdi, adı xoşnişan,
Yeriyir qabaqca Mikayıl, Pərim!
Fırıştə zülfərin tarmar olmuş,
Asılıb gərdəndən həmayıl, Pərim!

Qapına gəlmisəm, sayılam, sayılı,
Haq verən paylara mən oldum qayıll.
Qızıl qıtmığından tökdür həmayıl,
Dünya olsun sana naqail, Pərim!

Qurbani qurbanı şahın dərinə,
Dərvış bilər xırqə nədi, dəri nə.
Ağam qiya baxdı, atdı dərinə,
Yetmiş il bənd etdi Cəbrayıl, Pərim!

Dastanda qoşma Qurbani İsfahana gedərkən yolda söylənilir. O zaman söylənilir ki, Pəri bir dəstə qızla kişi paltarında Qurbanının ardınca gəlib onu bir də sınaqdan keçirir və bu zaman o öz nökəri Mikayılin köməyindən də istifadə edir.

Dastanın Gəncə versiyasının ləp sonunda, duvaqqapmadan əvvəl dörd bəndlə bir qoşma da verilmişdir. Bu qoşmanı Qurbani "öz toyunun ilk məclisində" söyləyir:

Özün şah, aşikar adın həqaiq,
Önüncə cilovdar Cəbrayıl, Pərim!
Dua əfsunudu fırıştə zülfün,
Cəmi bəlalardan təfail, Pərim!

Özün naseh, kəlamındı imamət,
Səcdə edər ona gündə təmamət,
Əcəb növrəstədi, xub qəddü qamət,
Əcəb şəhla, əcəb şəmail, Pərim!

O məhrəm sirrinə əyyarlığım yox,
İqrarına, bil ki, inkarlığım yox,
Mənim səndən qeyri heç bir yarımlı yox,
Canü baş yoluna ha qail, Pərim!

Qurbani, girmişsən, meydanın dərin,
Oxuyanlar bilir dəryanın dürün.
Bir qiya baxanda yandırıdı pərin,
Yetmiş min il qaldı Cəbrayıl, Pərim!

Hər iki şeirdə rədif eynidir – "Pərim" sözüdür. Qafiyələr də əsasən eynidir: birinci şeirdə *Mikayıllı*, *həməyıl*, *nəqail*, *Cəbrayıl*,

İkinci şeirdə *Cəbrayıl, təfail, şəmail, ha qail, Cəbrayıl*. Hər iki şeirin birinci və sonuncu bəndlərində misralar məzmunca yaxındır. Birinci bəndin ilk misrasında mübtədalar eyni olub, xəbərlər az-çox fərqlənir: *Özü xoşsifətdi – Özün şah; Adı xoşnişan – Adın həqaiq*. İkinci misraların da məzmunu yaxındır: *Yeriyir qabaqca Mikayıl – Önüncü cilovdar Cəbrayıl* (yalnız mələklər fərqlidir). Hər iki bəndin üçüncü misralarında sevgilinin zülfərindən danışılır: birinci şeirdə zülfərin sadəcə tarmar olduğu, ikincidə dua əfsunu şəklində yayıldığı göstərilir (amma birincidə də sehr var: adı zülfərdən deyil, "firiştə zülfər"dən danışılır). Bəndlərin son misraları fərqli məzmunə malikdir. Birinci şeirdə son misranın üçüncü misra ilə əlaqəsi var – tarmar olmuş zülfər gərdəndən həmayıl kimi asılıb. İkinci şeirdə əlaqə yoxdur, birdən-birə sevgiliyə bələlərin xeyrə yozulması arzulanır.

Şeir çox ciddi dini-fəlsəfi şeirdir. İkinci şeirin birinci bəndinin ilk misrasını aşıqlar yarada bilməzdi. Birinci şerin ikinci misrası isə aşkar şəkildə dastana uyğunlaşdırma məqsədi daşıyır. İkinci şeirin ilk bəndinin son misrası uydurmadır. Birinci bəndi iki variantı birləşdirməklə təqribən belə təsəvvür etmək olar:

Özün şah, aşikar adın həqaiq,
Önüncü cilovdur Mikayıl, Pərim!
Dua əfsunudu firişitə zülfün,
Asılıb gərdəndən həmayıl, Pərim!

Birinci şeirin ikinci bəndi ikinci şeirdə, ikinci şeirin aradakı iki bəndi birinci şeirdə yoxdur. Birinci şerin ara bəndinin ilk beyti şairin "Kənarında" qoşmasından götürülmüşdür, ikinci beyti isə quramadır, çünkü şair bəndlərarası qafiyələrdə "həmayıl" sözünü işlətdiyi üçün (I bəndin son misrasında) bənd qafiyələrində bu sözü təkrar etməzdi.

İkinci şerin ikinci, üçüncü bəndləri məzmunlu bəndlərdir. Həmin bəndlərdə şairin dini-fəlsəfi görüşləri ifadə olunmuşdur.

Son bəndlərdə vəziyyət tamamilə başqadır. İkinci şeirin heç bir misrasında (son bənd) səlis fikir yoxdur. İlk misra – "Qurbani, girmişsən, meydanın dərin" – nə məna ifadə edir? Tutaq ki, şair demək istəyir ki, bu dərin dünyaya düşmüsən, meydanın genişdir. Bəs ikinci misra nə üçün bu qədər yüksüzdür: "Oxuyanlar bilir dəryanın dürün?" Son beytidə nə məna var: Cəbrayıl bir qiya baxanda qanadını yandırdı və 70 min il qaldı (harada, necə?). Hansı dini əfsanəyə söykənir və bu beytin mənasını şeirin ümumi məzmunu ilə necə əlaqələndirmək olar?

Üçbəndli şeirin son bəndi son dərəcə səlis və məzmunludur. "Qurbani qurbanı şahın dərinə". Son bəndlərin ikinci misraları eyni fikrin sinonim ifadəçiləri olsalar da, üçbəndli şeirdə fikir tutarlıdır: dərviş olanlar haqqqa qovuşmaq yollarını fərqləndirə bilərlər.

Son beytin (üçbəndli şeirdə) mənası tam aydınlaşdır. Qurbani burada "ağam" deyə xatırladığı allahın onu qiya baxmaqla bu dünyaya gətirməsindən, Cəbrayılın endirdiyi nida ilə 70 il özümüz sərməsindən bəhs edir və bu fəlsəfi şeirdə öz ömrünün də müəyyən həddə çatdığını göstərir.

Bələliklə, 6–5 şəklində qurulmuş bu şeiri dördbəndli bir şeir kimi təsəvvür etmək olar: yuxarıda tərtib etdiyimiz ilk bənd, ikinci variantın iki ara bəndi, birinci variantın son bəndi.

Qurbanının bir sıra başqa şeirlərində də deformasiya halları müşahidə etmək mümkündür. "Gedim" rədifli gərayının birinci bəndinin II və IV misraları "Bir dua qıl, mən də gedim", II bəndin son misrası "Haq deyənə əməl edim", III bəndin son misrası "Sir sözümü sənə dedim" şəklindədir. Ümumi qaydaya əsasən I bəndin ya II, ya da IV misrası unudulmuşdur. "Gedirəm" qoşmasının I və II bəndlərinin son misralarında qafiyə qüsurludur – məna fərqi olmayan eyni sözdən ibarətdir: "Baş götürüb onca deyib gedirəm", "Eşqə düşüb onca deyib gedirəm". "Ondan öldür" qoşmasında zahirən qafiyələr normaldır. Gəncə xanına müraciətlə yazılmış bu şeir, sevgilisinin bir ismi "Nigar" olan aşiqin dönməzliyini əks etdirir:

Ta ölüncə dediyimdən dönmərəm,
Apar yar qoynuna sal, ondan öldür!

Şeirin son misrası "Çalış, şikar bəndin al, ondan öldür" şəklindədir. Misra elə bir məna ifadə etmir: "ovun bəndini al, sonra öldür". Güman ki, aşıqlar həmin şeiri ərəb əlifbası ilə qeydə almış, lakin tələsik oxu prosesində düz oxuya bilməmiş, "Nigar" sözünü "şikar", "vəd" sözünü "bənd" kimi oxumuşlar. Şeirin məzmununa əsasən, misra "Çalış, Nigar vədin al, ondan öldür" şəklində olmalı idi.

"Deyərsən" rədifli qoşma da indiki halda qüsurludur: "yara deyərsən", "günüm qara deyərsən", "vara-vara deyərsən" qafiyə və rədifləri ilə ikinci bəndin son misrasındaki "öylə deyərsən" sözləri uyuşmur. Son bəndin son beyti də, görünür, unudulub və başqa qoşmadan götürülüb. I bəndin ikinci misrası "Mənim ərzi-halim yarə deyərsən" şəklində ola-ola, şair son bəndin son misralarında:

Tifil Qurbaninin ərzi-halını
Yalvara-yalvara yara deyərsən –

sözlərini təkrar işlətməzdi. Son bənddə III misradakı "ərzi-halını" ifadəsinin əvvəlki misralardakı "xayıni", "payını" sözləri ilə bənddaxili qafiyəsinin pozulması da bunu təsdiq edir.

"Yar" rədifli qoşma da natamamdır: ilk və son bəndləri yoxdur və ya son bənd çox dəyişdirilmişdir:

Gəl sənə söyleyim pünhan dərdimi...
Bağında gülləri saran xardımı?
Biz deyən yox, əgyar deyən oldumu?
Nurdan badə içib eşqə dalan yar!

Bəndin ikinci, üçüncü misraları zəifdir və Qurbani üslubuna uyğun deyil. IV misra dərin dini-fəlsəfi məna ifadə edir və aradakı iki misra ilə əlaqələnmir.

Şairin bəzi şeirləri adı qoşma olduğu halda, bəndlərindən biri cinas əsasında qurulmuşdur ("Yetincə" şeiri və s.). Görünür, ya təcnis pozulmuş, yaxud da bənd qarışdırılmışdır.

Bütün bunlar bir daha göstərir ki, müxtəlif mənbələrdən toplanmış Qurbani şeirlərinin ideya-estetik keyfiyyətlərini, dil və sənətkarlıq məsələlərini nəzərdən keçirərkən qoşma, gəraylı, divani, qıflıbənd, təcnis və deyişmələrə həmişə yüz faiz Qurbani qələminin məhsulu kimi baxmaq olmaz. Aşıqların yaddaşa arxayınlığı, bəsitləşdirmələr, təhriflər, dastana uyğunlaşdırılmalar Qurbani poeziyasında aşınmalara səbəb olub. Lakin bu şeirlərdə elə keyfiyyət və xüsusiyyətlər mühafizə olunmuşdur ki, onlar Qurbanının poeziyasını XVI əsrin abidəsi kimi öyrənməyə imkan və əsas verir.

Milli ədəbi dilin başlanğıcı

Azərbaycan milli ədəbi dilinin inkişafı adətən XIX əsrən nəzərdə tutulur. Prof. Ə.Dəmircizadə 40 ildən artıq bir dövr ərzində öz tədqiq və araşdırmalarını bu istiqamətdə qurmuş, XVIII əsrin sonuna qədərki dövrü ədəbi dilin ümumxalq dili əsasında inkişaf dövrü kimi qiymətləndirmişdir. M.Cahangirov, T.Hacıyev M.P.Vaqif mərhələsini ədəbi dilin milli dil kimi təşəkkülü dövrünə qatmış, milli dilin iki əsr yarımlıq inkişaf yolu keçdiyini qeyd etmişlər.

Milli-ədəbi dilimizin təşəkkül və inkişaf yolunu böyük zəhmət və diqqətlə araşdırın M.Cahangirov milli inkişafa bu qədər az vaxt ayırdığı halda, milli dilin Fransada altı, İtaliya və Almaniyada altı-yeddi əsrlik inkişaf yolu keçdiyini göstərir.

İstər ekstralinqvistik amilləri, istərsə də dildaxili proses və dəyişmələri nəzərə alıqdə Azərbaycan milli ədəbi dilinin də böyük yol keçdiyini, milli dilin öz başlanğıcını ən gec XVI əsrən götürdüyüünü qeyd etmək mümkündür. Vahid dövlətin yaranması, iqtisadi-siyasi ərazi birliliyi, Səfəvilərin yaratdığı yeni mədəniyyət ümumiliyi fonunda artıq XVI əsrən milli dilin təşəkkülü üçün lazımlı olan bütün şərtlər mövcud idi. Bu dövrdə

Füzuli qəzəllərini xanəndələr zilə çekir, ölkənin hər yerində əhali tədricən eyni dil qanunları ilə tərbiyə və təhsil alır. Şah İsmayılin təbliği şeirləri şimallı-cənublu bütün ölkəni bürüyür. Qurbanının qoşma, gəraylı və deyişmələrini aşıqlar bütün ölkəyə yayır. Bu ahəng bütün görkəmlı şeir ustalarını, təbliği şeirin bütün nümayəndələrini, el sənətkarlarının hamisini eyni istiqamətə yönəldir. Səfəvilərin yaratdığı milli yüksəliş XVIII əsrin 30-cu illərinə qədər davam edir. Nadir şahın 15 illik hakimiyyətindən sonra ölkə xanlıqlara parçalansa da, xanlıqların ömrü uzun sürmür, əsrin sonlarından başlayaraq Azərbaycan parçalanır. Rusyanın əsarəti altına düşən şimali Azərbaycanda milli inkişaf üçün əlverişli zəmin yaranır.

Milli ədəbi dilimizin inkişaf yolunun tədqiqi prosesində biz daim başqa bir yanlış yolu rəhbər tutmuşuq – el sənətini, el ədəbiyyatını, xalqın öz dilində danışan, ədəbi dilin əsl səviyyəsini, təbii mənzərəsini əks etdirən ədəbiyyatı dördüncü, beşinci plana keçirmiş, savadlı təbəqə üçün, bəlkə də qəsdən ağır və zəhmi bir dildə, arxaik formaları qoruya-qoruya yanan klassik sənət ustalarının dilini ədəbi dilin inkişafı üçün əsas meyar kimi götürmüüşük. Məzmun, fikir dərinliyi, kamil nəhəng poemalar yazmaq başqa şeydir, canlı dili yiğcam bədii əsərlərə böyük ustalıqla daxil etmək, layla və bayatılara bənzər əsərlər yazmaq başqa şey. Dilin xəlqiliyi və milliliyi bu sonuncularda öz əksini daha aydın tapmış olur. Bu, üslubdur, ənənədir, yaradıcılığın qədim və təbii bir qoludur, xəlqi və milli qoldur. Klassik ədəbiyyatın yolu da ənənəvidir, təbii-tarixi bir yoldur, qəlibləşmiş üslubdur. Elə buna görə də Qurbani – Abbas Tufarqanlı – Alı – Ələsgər xətti ədəbi dilə xidməti baxımından geniş mənada fərqlənmədiyi kimi, Füzuli – Seyid Əzim xətti də fərqlənmir. Bütün orta əsrlər boyu – Həsənoğludan M.P.Vaqifə qədər ədəbi dilin inkişafı və zənginləşməsi bu ikinci xəttə əsasən tədqiq edilir, əvvəlki xətt arabir yada düşür. XVIII əsr ədəbi dili daha çox M.P.Vaqifin, M.V.Vidadinin bədii dili əsasında şərh olunur və birdən-birə M.P.Vaqifin sayəsində ədəbi dilimizin son dərəcə xəlqiləşdiyi, sadələşdiyi, bədii dilin sadə xalq danışq dili əsasında qurulduğu göstərilir. Halbuki

M.P.Vaqif Qurbani – Tufarqanlı Abbas xəttinin davamıdır və M.P.Vaqif bu xəttin ədəbiyyata bəxş etdiyi görkəmli simalardan biridir. Qurbaninin əsərləri toplanıb öyrənilmədiyi üçün M.P.Vaqif sadələşmə, xəlqiləşmə, milliləşmə mərhələsinin başlanğıcı sayılmışdır. Qurbanının yaradıcılıq materialı göstərir ki, M.P.Vaqifin sadə, xəlqi və milli üslubuna məxsus bütün keyfiyyətlər ondan iki əsr əvvəl mövcud olmuşdur. Əgər ortada Vaqif olmasa idi və ya Vaqifin Füzuli kimi bir klassik müasiri olsa idi, kim bilir, milli dilin inkişafını nə vaxtdan başlamaq lazımlı gələrdi. Biz ona görə XVI əsri əsas götürürük ki, XVI əsr yalnız dil quruculuğu sahəsində deyil, hər sahədə milli keyfiyyətlərin meydana çıxmaya başladığı və bunun üçün ictimai-siyasi şəraitin yarandığı dövrdür.

Qurbaninin işlətdiyi leksik və frazeoloji vasitələr, ümumi və xüsusi sözlər həm XVI əsri əks etdirir, həm də yenilik çaları, perspektiv işlənmə imkanları ilə milliləşməyə xidmət edir. Onun şeirlərinin dilində *tamu*, *əsrük*, *əsən*, *nəsnə* və s. kimi artıq o əsrin özü üçün arxaik olan, lakin klassik şairlərin dilində hələ də işlənməkdə olan sözlərə təsadüf edilmir. Qurbaninin şeir dilindəki arxaik sözlər 500 ilin müddətində tədricən köhnələn, lakin bu gün də mənası asanlıqla dərk oluna bilən sözlərdir: *Qurbani der: könlüm bundan saygıdı. Ölüm yeydi bu günlərə qalınca. Özüm gördüm ərənləri. Bunca bir gözəli bulmadı könlül. Söylə görüm bu yaşınmaq nadəndi? Naşı ovçu bərə bəklər, əylənər. Qurbani der: Vüsələna ermədim. Çərşənbə günü yapıldı Kəbənin daşı və sair.* Bu misralardakı *sayrı*, *yey*, *ərən*, *bulmaq*, *yaşınmaq*, *bəkləmək*, *ermək*, *yapmaq* sözləri əsrimizin əvvəllərinə qədər fəal şəkildə işlənən, bir qismi türk dilində sabitləşən sözlərdir. Bəzən şair bu cür sözləri sinonimləri ilə birgə vermişdir: *Almasın, heyvasın dərdim, döşürdüm.* Bu cür hallarda arxaikləşməyə başlayan tərəfin izahı ilə yanaşı, emosionallıq da nəzərdə tutulur.

Bir sıra fonetik arxaizmlər isə, görünür, ənənə və şeir tələbləri ilə bağlıdır: *Hüsnü şol əqlimin namidarıdır. Düşər ol dəm çox sorağa ləblərin. Yar odur kim, yerdən sonra yar üçün Zülf dağında, yaxa yırtı, yara yüz.*

Qurbani cəsarət və ustalıqla sadə danişq sözlərini poeziya dilinə daxil etmişdir. Bu cür sözlərin çoxu bu gün də rəsmi ədəbi dil materialından çox, adı, sadə danişq dilinə xidmət edir: *Fənd eləmə, f e l l i dərvish. Yar y a m a n allatdi məni.* *Y a l a v kimi yanır üzü. Geyinib ağ ç i t d ə n, b e z d ə n.* *Səhər olcaq şeyda bülbül o x u ş d u, Hökm olundu süleymanlar y e r i ş d i. Kəsilə q o v ğ a s i, q a l i qızların.* *Hər gecə v a y ğ a m d a görürəm səni və s.*

Qurbani Qaradağ ilə bağlı olduğundan indiki zaman şəkilçisinin Cənubi Azərbaycan şivələrinə məxsus samitsiz variyantından - / şəkilcisindən istifadə halları onun əsərlərində tarixi fakt kimi mühafizə olunmuşdur:

İrəngin dağlardan lala g ə t i r i.
Yazlıq Qurbanini hala g ə t i r i.
Onun hər tuyində yüz min qal o l u,
Zənəxdanı dürr şöləli xal o l u və s.

Bu cür hallarda -/ şəkilcisindən istifadənin poetik imkanları da nəzərə alınmalıdır. Belə ki samitlə işlənən forma misranın ahəngdarlığını poza, ağırlasdırı bilərdi. Bu cəhət keçən müddət ərzində qorunmuşdur.

Qarabağ mühiti də Qurbaninin poeziyasına bir sıra şivə xüsusiyyətlərini əlavə etmişdir: *N o b a t gəldi m a n a yetdi. G ü n ü z səbrü qəralımı. Gecə yuxum kəsən dilbər! Vəzir, s a n a qarğayıram. M a n a ola etibarı istərəm və s.*

Bunların bir qismi dastançı aşıqların şivə xüsusiyyətindən də irəli gələ bilər. *Qapına gəlmışəm, sayılam, sayıl, Haq verən paylara olmuşəm qayıl* – kimi misralarda *sayıl, qayıl* sözləri, yəqin ki, müəllif tərəfindən *sail, qail* şəklində yazılmış və tələffüz edilmiş, sonralar aşıqlar tərəfindən lorulaşdırılmışdır. Lakin birinci misrada *qapına* sözündəki sağır *n* təbii-tarixi faktıdır.

Şairin qosma və gərayılılarında bu gün canlı danişq dilində özünü geniş şəkildə göstərən, tarixi tələffüzün nəticəsi kimi formalaşmış -dir şəxs şəkilcisinin qısa forması (-di) və

mənsubiyət şəkilcili sözün təsirlik hal şəkilcisiz formalaşma halları işlək formalar kimi nəzəri cəlb edir: *A d ə t d i, dərəllər yaz bənövşəni. Ayrılıqmı çəkib, boynu ə y r i d i? Mənim d ə r d i m ara tez-tez. Haq d i l ə y i n yetirməsin və s.*

Geyim və bəzək şeylərinin adları, müxtəlif naxışların təsviri qədimliyi qoruyub saxlamaqla yanaşı, müasirliyi ilə də diqqəti cəlb edir:

*Bülbül ayrılığı sıtemdi gülə,
Gülabatın naxış süsən-sünbü'lə.
Badılə mintənə, üstən silsilə,
Sərəndazdan töküb başabaş Pəri.*

*Altdan ağ geyinib, üstən silsilə,
Çarğatının ucu sırgalanıbdır.*

*Sağrı başmaq geyib nalçası gümüş,
Zər tanalı köynək, həşyəsində quş,
Mirvari topuqlu tutayı naxış...*

*Bir əyri çalmalı, xumar gözlünün
Zülfünü dağıdan yellər sevinsin.*

Qurbaninin təsvir etdiyi gözəl belədir – altdan ağ geyim, badılə mintənə (əslində, badii nimtənə – yüngül candonu) də ağ rəngdədir. Üstdən silsilə şəklində tikilmiş geyim; sərəndazı – ləçəyi, çarqatı başa çəkib. Üst geyimdə gülabatın naxışlar, çarğatının ucu sırgalı, üzündə rübənd, sağrı başmaqlı, başmağının nalçası gümüş, köynəyi zər tanalı – həşyəsində quş, tutayı naxışlı, əyri çalmalı... Geyim və bəzək şeylərinin bu cür təsviri həm dövrün geyim, bəzək adətlərini, həm də Qurbanı şeirlinin əslini mühafizə edib saxlamışdır. Bütün bunlar rəssam üçün hazır natura qədər aydınlaşdır.

Əgər Qurbaninin şeirlərinin qədim əlyazması olsa idi, görərdik ki, onun bir sıra şeirləri indiki qədər sadə olmayıb. Şair ərəb, fars dillərini mükəmməl bilməş, fars dilində şeirlər yaz-

mışdır. Bir çox tarixi, dini hadisə və əhvalatlara müraciət edərkən onların orijinal ifadə tərzini saxlamalı olduğundan səciyyəvi ərəb və fars sözləri, izafət tərkibləri işlətməli olmuşdur. Əlyazması XVIII əsrə aid olan "Deyibdir" şeirində *cəbin, təcəlla, şəbxun, rəbbülələmin, fırıştə, naib, darüləman, məlaik, qabe-qövs, qürrət-ül-eyn, ərş-i-əla, lövhi-ülya, nəzl* (olmaq) kimi söz və ifadələr Qurbaninin mövzuya müvafiq forma axtarışlarının nəticəsidir. Hələ üstəlik burada Qurandan kəlmə də var: "küll şeyün halik". Aşıqanə-lirk qoşma və gərayınlarda bu cür söz və birləşmələr işlətməyə ehtiyac olmazdı. Cəbrayılın ən uca, ən yüksək göylərdən gəlməsi, Allah məkanından xəbər gətirməsi barədə danışarkən, təbii olaraq, *ərş-i-əla, lövhi-ülya* tipli birləşmələr seçilməli idi. Çünkü dövrün dini təfəkkürü qeyd edilən anlayışları həmin vasitərlə insanların beyninə həkk etmişdi. Xalq yazılıçısı M.İbrahimov bu cəhəti nəzərə almadığı üçün Qurbanının bu cür şeirlər yazmasına şübhə edirdi: "Orta əsrlərin cünglərindən, təzkirələrindən alınan şeirlərə də tənqidi baxmaq lazımdır. Xüsusən dil cəhətdən o mənbələrdə açıq-aydın uydurma və təhriflərə rast gəlmək olur. Elə bu günlərdə qəzetlərdən birində çap olunmuş bir yazıda¹ həmin mənbələrdən alınmış, Qurbanının adına yazılıan bir bəndə fikir verin" – müəllif "Deyibdir" şeirinin "Cəbinin təcəlla, cəmalın günəş" misrası ilə başlayan ilk bəndini misal verərək deyir: "İnanmaq olmur ki, vəzni kəsif, qafiyələri pozğun bu şeir "Bənövşə" müəllifinin qələmindən çıxmışdır:

Başına döndüyüm ay qəşəng pəri,
Adətdir, dərəllər yaz bənövşəni!
Ağ, nazik əlinlə bir dəstə bağla,
Tər buxaq altında düz bənövşəni.

¹ M.İbrahimov. 1984-cü ildə aşıqlar qurultayında giriş nitqində ad çək-məsə də, bizim "Qurbani ırsinə məhəbbətlə" ("Azərbaycan gəncləri", 17 mart 1984, №33) adlı yazımızı nəzərdə tutur (bax: M. İ b r a h i m o v. Şirəsi ürəklərdən". "Ədəbiyyat və incəsənət" qəz., 30 mart 1984, №13).

Bu gözəl, bu şirin, bu obrazlı və sadə dil, bu oynaq,
ahəngdar vəzn hara, yuxarıdakı çətin, qəliz dil, ahəng, pozğun
vəzn hara!"

M.İbrahimov "Deyibdir" rədifli şeirin dini məzmununu, onun həqiqətən mövzusuna uyğun poetik zirvə-şeir olduğunu və öz mövzusu dairəsində "Bənövşə" şeirinə bərabər yüksək səviyyədə yazılmış çox təsirli və mənalı bir qoşma, bitkin və ahəngdar bir əsər olduğunu tuta bilməyib. Bəlkə də bunun səbəbi qoşmanı bütövlükdə oxuya bilməməsi olmuşdur (yazımızda qoşmanın yalnız ilk bəndini vermişdi).

Mövzu şairi öz əsas üslubundan az-çox fərqli bir istiqamətə yönəldə bilər. Qurbani poeziyası ilə müqayisədə zəif bir üslubda yazılmış "Bəyan eylədi" cahannaməsi dini hədis və qadağalardan bəhs etdiyi üçün ağır ərəb-fars söz və tərkibləri ilə daha çox yüklüdür.

Bütün bunlara baxmayaraq, Qurbani poeziyasının əsas axarını təşkil edən şeirlərin dilində işlənmiş alınma sözlər də poeziya dilində çox işlənmiş, ümumxalq dilində sabitləşmiş, ümummilli təfəkkürə xidmət edə bilən alınmalardır. Füzuli və Xətai dilində də çox işlənən, aşiq-məşuq əlaqələrini, gözəlin gözəllik cizgilərini, bir sözlə, lirik qəhrəmanın daxili-mənəvi və zahiri əlamətlərini eks etdirən bu cür sözlər eksəriyyət etibarilə bütün sonrakı dövr poeziya dilində alınma söz kütłəsinin əsasını təşkil etmişdir. *Mah, saqi, giriftar, bünyad, ləb, əttar, biçarə, sevda, didə, ümman, mina, zəbərcəd, busə, müştaq, şeyda, təbib, sər, naçaq, cövr, gülüzər, hüsn, zülf, məşşatə, xublar, cilvədar, qəmzə, sitəmkar, məhtab, xab, bidar, şanə, eyn, tərrəhhüm, dəhan, büryan, siyah, pünhan, əgyar, dəndan, payəndaz, mahru, xoryat, münəvvər, nəhan, sar, şəms, qəmər* kimi sözlər aşiqin kədər və iztirablarının sonsuzluğunu, məhəbbətin, insana sevginin yüksəkliyini eks etdirən zəruri leksik vahidlərdəndir.

Qurbaninin poeziyasında gələcək milli dilin ilk ünsürləri kimi, ictimai-siyasi leksika geniş yer tutmağa başlayır: *şah, vəzir, divan, cəllad, bəy oğlu, çərxı-fələk, vətən, el, qürbət, rəiyyət, ruzigar, çuğul, kəzzab, xan, hakim, sitəm* və s. Bu sözlərin bir

çoxu həm həqiqi, ictimai-siyasi mənada, həm də məcazi, poetikləşdirilmiş mənadadır. Məsələn, "şah" sözü həm mürşidi-kamilə – Şah İsmayıla müraciətlə işlədilmişdir, həm də dini mənadadır – həzrət Əliyə işarədir; "cəllad" sözü həm həqiqi, həm də rəmzi mənadadır – sevgiliyə aiddir; "sitəm" sözü həm ictimai zülm, həm də gözəlin naz-qəmzsəsindən doğan iztirabların mənbəyi mənasındadır.

Milliləşməyə aparan yolda "etmək/eləmək/eyləmək" felinin köməyi ilə alınma sözlərin azərbaycancalaşdırılması Qurbanının poeziyasını xəlqiləşdirən çox mühüm vasitələrdəndir. Buna görə də şairin dilində "alınma söz+etmək/eləmək/eyləmək" quruluşlu analitik fellər mühüm yer tutur: *fənd eləmə, kar eyləmək, zar eyləmək, etibar eyləmək, şad edərlər, bərbad edərlər, ərmağan eylər, qan eylər, heyran eylədi, seyran eylədi, xəndan eylədi, vəsfin eylərəm, nazər eylədim, həzər eylədim, fəğan eylər, güzər eylədim, şitab eylər, naz eyləmə, ibtidə eyləyib, imdad eylə, bismillah eylədim, əta eylər, kəramət eylər, tarəhhüm eylədi, həzar eylədi, nuş eylədi, candan eylədi, batıl etdilər, ağayan eylədi, bəyan eylədi, dərman eylədi, azad eylədi, səbəb eylədi, təmam eylədi, divan eylədi, zəman eylədi, sual eylədi, pünhan eylədi, əyan eylədi, qurban eylədi, bünyad eylədi, asan eylədi, vacibi-zaman eylədi, inam eylədi, nəfsi-iman eylədi və s.*

"Olmaq" felinin də bu cür işlənmə imkanları mövcuddur, lakin "etmək" sözü qədər alınmaları özünə cəlb edə bilməmişdir: *mail oldu, nail oldu, aşna olmuyaydin, axşam olar, müştaq olan, bidar olur, qəzəb olmasa, əzab olmasa, kəzzab olmasa, xərab olmaz, bab olmaz, şux olu, çox olu, yox olu, dal olu, zaval olu, xal olu, xar olmaz, nar olmaz, tar olmaz, işləməz oldu, dərbədər oldun, nəhs olur, aşiq olan, mail oldum* və s. Şübhəsiz, *etmək, olmaq* felləri bu məqamda xalis Azərbaycan-türk mənşəli sözlərlə də analitik forma yaratmışdır, lakin dili demokratikləşdirmə, xəlqiləşdirmə baxımından alınma sözlərin belə bir mühitə salınma intensivliyi daha faydalı olmuşdur..

Qurbanının şeir dilində milliliyə aparan vasitələrdən biri də eyni sözün təkrarlarından əmələ gələn mürəkkəb sözlərin bollu-

ğudur. Şairin üslubu üçün belə sözlər çox səciyyəvidir. Bunlar şeirin tarixən mühafizəsinə də kömək etmişdir. Xüsusən rədiflər belə sözlərin omoformları üzərində qurulduqda onu pozmaq daha çətindir:

Girdim yarın bağçasına,
Dedim dərdim **gülə, gülə**.
Mən ona elə müştəqam,
Necə bülbül **gülə, gülə**.
Belə cəllad görməmişəm,
Aldı canım **gülə-gülə**.

Eyni sözün təkrarı ilə qurulan: *dolana-dolana, zarı-zarı, tez-tez, laxta-laxta, vara-vara, halqa-halqa, qıvrım-qıvrım, sel-sel* (*oldu*), *dəstə-dəstə, dərib-dərib, yalvara-yalvara, şırın-şırın, gəzə-gəzə, gahi-gahi, nagah-nagah, qətrə-qətrə, dil-dil* (*ötəndə*), *doğram-doğram, səhər-səhər, dəlik-dəlik, köç-köç* (*oldu*) *şan-şan* (*oldu*), *əzəl-əzəl* və s. kimi mürəkkəb sözlər daha çox nəzərə çarpır.

Səciyyəvi üslub əlaməti kimi, sinonim və ya yaxın mənalı (*heykəl-həmayıl, kef-damağ, dəli-divanə, süsən-sünbüл, dağı-daşı, bağ-bağçalar, şahin-şonqar, boran-qar, qorxu-qadağa, düyün-dağ, haqq-taala, din-imanım* və s.), əks mənalı (*vaxt-bivaxt, nər-mayələr, dost-düşmən* və s.) leksik vahidlərdən ibarət olan mürəkkəb sözlər də Qurbanı şeir dilinin perspektivli emosional-estetik vasitələrindəndir.

Qurbanının şeirlərində klassik poeziyanın daha çox istifadə etdiyi "ü" bağlayıcılı qoşa sözlər də az deyil. Bunlar dövrün dil xüsusiyyətlərini mühafizə etmək və şeirləri aşınmalardan qorumaq baxımından faydalıdır. Bu cür qoşa sözlər, struktur cəhətdən milli sayılmasa da, tədricən "ü" bağlayıcısını itirməklə milli dilə xidmət edən sözlərdir: *səbrü qərar, nanü nəmək, ahü zar, bağü bostan, şeiriü qəzəl, mülkü mal, müşkü ənbər, əhdü peyman, dərdü sər, abü atəş, xakü bad, pirü qoca, canü sər, zənbağü yasəmən, nazü qəmzə, xəttü xal, dadü bidad, sağü sol, şamü səhər, dünyəvü axırət, dürrü gövhər, sübhü dan, qəddü qamət, canü baş* və s.

Qurbani elə düzəltmə sözlər işlətmışdır ki, onlar dilin milli inkişafına daha çox xidmət edə bilən, bu gün üçün də maraqlı olan sözlərdir. Hazırkı ədəbi dilimizdə analitik yolla ifadə olunan bir sıra anlayışları şair ustalıqla morfoloji yolla ifadə etmişdir. Bunlar şeirin orijinallığını qoruyan vasitə kimi, fikrin qısa və emosional ifadəsinə də xidmət edir:

Gecə-gündüz, vaxt-bivaxt ağlaram,
Çeşmim yaşı Ceyhun olur, ***sellənir***.
Yaz mövsimi bülbül dil-dil ötəndə
Bağ-bağçalar ***nərgizlənir, güllənir***.

Sellənir, nərgizlənir, güllənir və eyni ahənglə yaradılmış *əllənir, şöhrətlənir, bəllənir, tellənir, yellənir* kimi sözlərin poetiklik imkanları göz önündədir. Bu cür sözlərin fəallığını artırmaq milli dilin başlanğıcında olduğu kimi, bu gün də zəruri və faydalıdır. Aşağıdakı misralar, elə bil, bu gün deyilib:

Yanında dayanan yoldaşların var,
Sırrını saxlayan ***sirdaşların*** var,
Sənin elin, günün, ***qardaşların*** var,
Mənim kimsənəm yox, yar, səndən ayrı.

Cinas yaratma prosesində də Qurbani gələcəyi olan, milli təmərgüzləşməyə, xəlqiləşməyə apara bilən şəkilçilərdən istifadə etmişdir:

Bahar olcaq dağlar ay ***lalələndi!***
Bulud zülf üzünə ***ayələləndi.***
Biznən mey içənlər ***ayələnəndi,***
Tökülüb sədrüvə ayə, sərindi.

İlk üç misradakı son sözlərin mənaları (*lalələnmək* – lalələrlə örtülmək, *ayələnmək* – ayə yazıları kimi yayılmaq, *ayələnmək* – daha dərinlərə varmaq) ciddi şəkildə fərqlənir – bu, aydındır; bizim üçün maraqlı cəhət bu gün üçün də

morfoloji neologizm səviyyəli qısa və emosional sözlərin (analitik formalarla müqayisədə) yaradılmasıdır.

Şübhəsiz, Qurbaninin şeir dilində düzəltmə sözlərə tarixi aspektdə baxmaq lazımdır. *Yazıcılar yazıları yazanda, Bizim də yazını yazdı xal-xala* misralarından birincisində *yazıcılar* sözündə şəkilçi -i-çı deyil, -ıcdır. "Yazıcılar" dedikdə bugünkü mənada yazıçılar yox, tale yazarları nəzərdə tutulur.

Şeirlərdə arxaik isim formaları da onların (şeirlərin) orijinallığına, ilkinliyinə dəlalət edir:

Ay ilə gün bir-birinə **çatılı**,
Sevdiciyim yağnan bala **qatılı**.
Doğram-doğram olub közə **tutulu**,
Qara bağrim bıçağında saqının.

Bu misralarda *çatılı*, *qatılı*, *tutulu* sözləri sıfətdır, -i/ şəkilçili fellərdən yaranmışdır. Qısa şəkildə emosional fikir ifadə edirlər.

Sələf və müasirlərinin əsərlərində olduğu kimi, Qurbaninin şeirlərində də tarixi-əfsanəvi şəxsiyyələrin adları əsas müqayisə vasitəsi kimi işlədilmişdir. *Leyli*, *Əsli*, *Sirin*, *Züleyxa*, *Məcnun*, *Fərhad*, *Yusif* – bu cür xüsusi adlardandır. Lakin öz müasirlərindən və görkəmli sələflərindən fərqli olaraq, Qurbani elə xüssusi adlar da işlətmişdir ki, bunlar dilin həqiqətən milli inkişaf və ümmükləşmə, demokratikləşmə, xəlqiləşmə yolunda olduğunu göstərir. Şairin qeyd etdiyi ölkə, mahal, şəhər adları əsasən gəzdiyi, gördüyü yerlərin adlarıdır: *İran*, *Turan*, *Dağıstan*, *Urum*, *Gürcüstan*, *Xorasan*, *Qaradağ*, *Şamaxı*, *Gəncə*, *Bərdə*, *Ordubad*, *Naxçıvan*, *Kəbə*, *Mərənd*, *Təbriz*, *Qars*, *Kufə*, *Dəməşq*, *Şəhrizər*, *Diri* və s. Bunlar şimalı-cənublu bütün ölkəni əhatə etməklə yanaşı, Səfəvilərin hakimiyyəti altında olan digər qonşu ərazilərin adlarını da ilk dəfə belə geniş vüsətlə poeziyada sabitləşdirmişdir. Şair bəzən haqqında danışlığı obyektin tarixini, bu sahədə ayrı-ayrı şəxslərin, cəmiyyətlərin rolunu da qeyd etmişdir.

Kəbəni tikdirdi İbrahimxəlil,
Qibləni də islam inam eylədi –

misraları ilə göstərir ki, Kəbə hələ İbrahimxəlil peyğəmbərin vaxtından mövcud olsa da, onu müsəlmanlar qibləyə çevirdilər.

Xüsusi adların bir çoxu – əksər antroponimlər XVI yüzilliyin ictimai-siyasi, dini-teoloji, ədəbi-elmi mühitindən xəbər verir və həmin dövr üçün daha səciyyəvidir. *Şeyx oğlu Şah - Şah İsmayıł, Ziyad xan, Qara vəzir, Qarslı Osman, Nuru bəy, Abdulla xan, Mirzalı xan, Dədə Yediyar, Şirvanlı Dostu, Aşıq Heydər* şairin müasirləridir. Ziyad xan Gəncə xanıdır, oğlu Şahverdi Soltan 1546-ci ildə Gəncə bəylərbəyi təyin edilmişdir. Qars hakimi Qarslı Osman 1548-ci ildə Təhmasibin oğlu II İsmayıł təfəfindən məhv edilmişdir. Nuru bəy şairin dostu olmuş, ona at bağışlamışdır. Mirzalı xan şairin atası, Dədə Yediyar, Şirvanlı Dostu, Aşıq Heydər dövrün görkəmli ozanları olmuşlar. Bütün bunlar poeziyanın xəlqiləşmə və milliləşmə istiqamətində nə qədər irəlilədiyini aydın göstərir.

Bir sıra antroponimlər şairin real aləmdən aldığı, özünün yaratdığı insan surətlərinin adlarıdır: *Pəri, Salatın, Narınc, İncə, Nigar, Gülsənəm, Xuban – Sahi-Xuban, Maral xanım, Peykər xanım, Məsmə* və s. "Pəri" sözü şairin qoşmalarında həm ümumi, həm də xüsusi isim kimi işlədilmişdir. Bu söz hələ M.P.Vaqifdən çox-çox əvvəl Qurbanı tərəfindən sevgili obrazının ən işlək adına çevrilmişdir. Qurbaninin onlarca şeirində pəri obrazına rast gəlmək mümkündür. Ona görə də bu sözün iki əsr sonra M.P.Vaqifdə tam yeni obraz kimi dərki doğru deyildir.

Şübhəsiz, Qurbanının işlətdiyi antroponimlərin bir qismi dini şəxsiyyətlərin adlarıdır: *Məhəmməd, Əli, Musa, Mehdi, Cəbrayıl, Mikayıł, İsrafil, Fatimeyi-Zəhra, Zübeyni-Zəbər, Abidin, Baqırın, imam Cəfər, Museyi-Kazım, doqquzuncu imam Məhəmməd Tağı, Həsən Əşgəri, Sahibzaman, İbrahimxəlil, Cəlil, Cabbar, Süleyman, Yunis, Yəqub* və s. Bu adlar içərisində daha çox təkrar olunanı həzrət Əlinin adıdır. Şair daim böyük ehtiramla yad etdiyi xəlifənin adının əzəmətli perifraz və

epitetlərinə müraciət etmişdir: *Şahi-Mərdan*, *Şahi-Mərdan Əli*, *damad Əhmədi-Mürsəl*, *Murtuza Əli*, *Şiri-əzəm Heydər*. "Məhəmməd" sözü ilə yanaşı, *Əmin*, *Əhmədi-Mürsəl*, *Mustafa* sözlərini də işlətmışdır.

İdeoloji baxışlarla bağlı dini xüsusi adları nəzərə almasaqla, Qurbaninin istifadə etdiyi onomastik leksika müasirdir və XVI əsrən müasirliyə gətirən yolun möhkəm bünövrəli başlanğıcıdır.

Qurbanının qoşma və gəraylılarında elə dini əhvalat və hadisələrə toxunulur ki, bunlar XVI və daha əvvəlki yüzilliklərin təfəkkürünün məhsuludur. Fars mənşəli "didar" sözü üz, camal, görünüş mənasındadır. Lakin bu sözdə adı üz, adı camal yox, ilahi görünüşün təcəssümü duyulur ("Dədə Qorqud"da da bu təsiredicilik var). Ümumi fəlsəfi mənada eşq gözəllikdən doğur və həmin mənada eşq insanın daim bidarlığına səbəb olur, sonsuz təbiəti müəyyən məqama qədər dərk etmə imkanlarına işarə edir. Qurbanının söylədiyi bəndin alt qatında bu mənalar duyulmaqdadır:

Ey şəmi-pərvanə, Salatın pəri,
Sənin hüsnün kimi mahtab olmaz.

Didarına sənin müştəq olanın
Bidar olur, gözlərində xab olmaz.

Çatmaq, yetişmək mənasında "ermək" felində də hürufi məna duyulur:

Qurbaniyəm, **erməmişəm**,
Yar qəsrinə girməmişəm.

Bu misralarda sufi mərhələlərini keçib allaha qovuşmaq ideyasına işarə vardır. "Nurdan badə içib eşqə dalan yar" misrasında *nur*, *eşq*, *yar* sözlərinin hər üçü rəmzi xarakter daşıyır: *nur* – allahın nurudur, *yar* – Məhəmməddir, *eşqə dalan* da Məhəmməddir – merac zamanı allahın nurundan badələr içib eşqə dalıb. Bu cür misralarda *gözəl*, *eşq*, *yar*, *məh*, *didar*, *eşqə dalmaq* və s. kimi söz və ifadələrin alt qatında XVI əsr oxucusu üçün aydın və aşkar olan rəmzi mənalar bugünkü

oxucu üçün elə bir mənə kəsb etmir, daha doğrusu, şeir real aşiqin, real gözəlin, real eşqin təsviri təsiri bağışlayır. Əslində, şair öz fikrini elə ustalıqla ifadə edib ki, oxucunun səviyyəsindən asılı olaraq, hər iki mənanın dərki mümkündür. "Mahin yerdə yetmək olmaz sirrinə" kimi misralar uca yaradılmışın dərkolunmazlığı barədə fəlsəfi fikir ifadə edir.

Bir dəryanın kənarında gəzərdim,
Yarın şövqü məni atdı dərinə –

beytini həqiqi mənada anlamaq olmaz. Burada Qurbanı özünün ruh aləmində sərbəst dolandığı bir vaxtda Allah eşqi ilə bədən almasına, bu dünyaya düşməsinə işarə edir.

Eyni fikir aşağıdakı misralarda daha aforistik ifadə olunmuşdur:

Bir gözəlin ələyindən ələndim,
"Bəli" dedim, bəlasına bələndim.

"Gözəl" də, "bəla" da rəmzi anlayışlar ifadə edir. Çox qəribədir ki, bəzən şair ilahi eşq yolunun çətinlikləri ilə cəhənnəm xofunu yanaşı qoyur və bu cür hallar Qurbanını Füzuliyə yaxınlaşdırır.

"Şah" rədifli şeir yuxarıda deyilənlərin əksəriyyətini özündə toplamaqla, Qurbanının dini dünyagörüşünün mahiyyətini dərk etmək üçün geniş material verir:

Yer, göy yox ikən bir nəzər qıldın,
Əritdin gövhəri, dürr eylədin, şah!
Yox yerdən aləmi bərqərar etdin,
Cəmalın qəndildən nur eylədəin, şah!

Gətirdin kəlamı cümlə cahanə,
Qırxları göstərdin əhli-ürfanə,
Peyğəmbər xitabın gətdin dəhanə,
Həbibin söhbətin şur eylədin, şah!

Bu qoşma yeri, göyü, insanı, onun nitqini yaradan, qırxları meydana çıxaran, peyğəmbər xitabını dünyaya yayan, kainatı öz nuru ilə işıqlandıran Allahın qüdrətinə həsr olunmuşdur. "Zülfün" rədifli şeir isə Allahın saçdığı şüa-zərrələrin qüdrətindən bəhs edir:

Gündüzün mehridi, gecənin mahı,
Qüdrət üçün sırrı-ilahi zülfün.
Ucun tutan gedər həşri-behiştə,
Möminlərin püstü, pənahı zülfün.

Şəmsi mat eylədi cəmalın şövqi,
Səni görçək artdı qəmərin zövqi,
Göydə mələklərin səndən yox fərqi,
Nurdan sənə çəkmiş küləhi zülfün.
Qurbani der: gözüm, yuxudan oyan,
O min bir adı gəl etgilən bəyan.
Sərasər yazılıb ayeyi-Quran,
Katiblər şərh edər ənəhəri-zülfün.

Bəndlərin məzmununu belə şərh etmək olar:

Yaradılış üçün ilahinin sırrı olan zülfələrin gündüzün günəşi, gecənin ayıdır (yəni zülf-şüaların, zərrələrin günəş şüaları, ay işığı şəklində təzahür edir). Zərrə-şüalarından yapışan (ucun tutan) behiştə gedər. Bu şüalar möminlərin arxası, dayağı, pənahıdır.

Camalının şövqü günəşı mat elədi, səni görən kimi ayın zövqü artdı (mələklər sənin zərrələrindir, ona görə də) göydə mələklərin səndən fərqi yoxdur, şüa-zərrələrin sənə nurdan halə (küləh-papaq) yaratmışdır.

Qurbani deyər: gözüm, yuxudan oyan (bu dünyani, yeri-göyü, yaradani qan, başa düş, anla), Allahın min bir adını bəyan elə; zülf-damarların başdan-başa yazılmış Quran ayələridir ki, katiblər şərh edər.

Bütün bunlar çox qədim dini-fəlsəfi düşüncənin, hələ vaxtilə Sanskrit vedalarından məlum olan fikirlərin ustاد sənətkar qələmi ilə yüksək şəkildə poetikləşdirilməsidir.

Bu cəhətdən "Pərim" qoşması daha maraqlıdır:

O məhrəm sirrinə əyyarlığım yox,
İqrarına, bil ki, inkarlığım yox.
Mənim səndən qeyri heç bir yarımlı yox,
Canü baş yolunda ha qail, Pərim!

Bəndin məzmunundan, həmin qoşmadakı "Özün şah, aşikar adın həqaiq", "Özün naseh, kəlamındır imamət, Səcdə edər ona gündə təmamət" kimi misra və beytlərdən aydın görünür ki, adı "həqq" olan, kəlamına bütün əhali səcdə edən, iqrar etdiklərinin heç biri inkar oluna bilməyən bu yar kainatın, yerin-göyün yaradıcısıdır. Lakin bəzən bu cür şeirlərdə real sevgiliyə aid təsvir vasitələrindən də istifadə edilir ki, bunlar şeirin başqa şeirlərlə qarışdırılması və ya sadəcə dastana uyğunlaşdırma prosesində edilən dəyişikliklərlə də bağlı ola bilər:

Əcəb növrəstədi, xub qəddü qamət,
Əcəb şəhla, əcəb şəmail, Pərim!

"Yetişdim" şeirində şair ruh aləmindən doğuluşuna, əldən-ələ, qabdan-qaba sözülərək laməkan şəhrindən – Allah məkanından bu dərin dünyaya düşdüyüñə, yenidən şəriət, təriqət, mərifət mərhələlərini keçdiyinə, mərufunu tez qandığına (bilməli olduqlarını tez öyrəndiyinə) işarə edir: "Laməkan şəhrindən gəldim canə mən", "Qətrə idim, bir ümmanə yetişdim", "Düz tərpəndim, mərufumu tez andim. Ədəb götdüm, yol-ərkanə yetişdim".

Qurbaninin bir sıra şeirləri – "Dedilər", "Bu işə", "Ya minəl-əta", "Əli", "Ya Murtuza Əli", "Dedim "bəli"di", "Çəkibdi" rədifli qoşmalar ya bilavasitə həzrət Əliyə həsr olunub, yaxud da xəlifənin dini-tarixi rolunu əks etdirən detallarla zənginləşdirilmişdir.

Qızılbaş-şia təriqətinin tərəfdarları Əlini yüksək qiymətləndirir, onu "Allahın dostu" adlandırırlar. Şia ideologiyasına görə, haqq aşıqlarına butanı, aşılılığı göy qurşaqlı, göy

əmmaməli, göy atlı həzrət Əli verirdi. "Qurbani" dastanı da bu əsasda qurulmuşdur. Dastanın başlanğıcında "Dedilər" şeirində "ərənlər" adı altında Əli nəzərdə tutulur:

Yatmışdım, üstümə gəldi ərənlər,
Səfil, nə yatmışan, oyan, dedilər.
Oyandım, qəflətdən açdım gözümü,
Al, abi-kövsərdən iç, qan, dedilər.

Yuxuda abi-kövsər içən, ərənlər payınə üz sürtən aşiq olur, aşiqlıq qabiliyyəti qazanırırdı.

Həzrət Əli çox zaman "Şahi-Mərdan" kimi, aşiq və aşiqların ümid yeri, onları çətinlikdən xilas edən ilahi qüvvəyə malik bir varlıq kimi təsvir edilir:

Bismillah eylədim, girdim meydana,
Ümidim bağladım Şahi-Mərdana.

"Ya minəl-əta" şeirində Əlinin eşq camı və buta paylayıcısı kimi rolü daha aydın söylənmişdir:

Bir kimsənə gəldi mənim üstümə,
Yazılı şəninə "ya minəl-əta".
İmam ola, damad Əhmədi-Mürsəl,
Doldurub camını eylədi əta.

İstədim mətləbim payi-Qənbərdən,
Kəramət eylədi mənə bir buta.

Əhmədi-Mürsəlin – Məhəmməd peyğəmbərin damadı – kürəkəni, şəninə bəxşis sahibi olmaq yazılmış bir kimsənə, abi-kövsər camını əta eyləyən həzrət Əli Qurbaninin daim zikr etdiyi ən müqəddəs şəxsdir. Şair onu müxtəlif epitet və təşbihlərlə əlamətləndirmişdir: "Ərənlər sərdarı o qibləgah", "Özünü Xeybərə yetirən Əli", "Dinsizəri dinə gətirən Əli", "Günü günortadan qaytaran Əli", "Cəmi müşkülləri bitirən Əli", "Özü öz tabutun götürən Əli" və s. Qurbanının əqidəsinə görə, "Neçə min ənbiya ondan dərs alıb", "Onun piri (həzrət Əli)

kövsər üstə saqidi". Bu misraların əsasında dərin etiqad, bir sıra dini əfsanələr durur. Əfsanəyə görə, həzrət Əli ölüm ayağında oğlanlarına vəsiyyət edir ki, onu gecə dəfn etsinlər, qəbri düşmənlərə məlum olmasın, həzrətin nəşini apararkən nə vaxt başı aşağı ensə, oradaca dəfn etsinlər. Oğlanları gecə onu dəfn etməyə aparırlar. Bu zaman göy atlı, göy əmmaməli bir şəxs görünür. O, atdan düşüb tabuta kömək edir. Bir xeyli aparırlar və Əlinin başı aşağı endiyi yerdə qəbir qazırlar. Hər şey hazır olanda çevrilib atlını yanlarında görmürlər. Başa düşürlər ki, onlara kömək edən Əli özü imiş. "Özü öz tabutun götürən Əli" misrası bu əfsanəyə söykənir. Qurbani Əlinin bütün islam dünyasında haqq-ədalət carçası, insanların hamisi olduğunu göstərir:

Sidqnən çağırısan, tez yetər dada,
Dillərdə söylənir: "Ya Murtuza Əli!"

Şair özünə pir, ustad qəbul etdiyi bu şəxsin mənşəyini, əzalarının nurla dolu olduğunu, hər yerdə tanındığını, sevildiyini də dəfələrlə qeyd etmişdir: "ağam əсли ərəbdi", "Üzündə niqabı bir ərəb gəldi"; "Nur ilə doluydu onun əzası"; "Məğribdən məşriqə gəzir sədasi" və s.

Əli məhəbbəti, şübhəsiz, Qurbani şeirində mühüm yer tutur. Lakin şair digər müqəddəsləri, xüsusən peyğəmbəri və onun meracını, mələklərin onu necə qarşılıdığını, müqəddəs imam Rza məzarını, Həcc ziyarətinin dini dünyagörüşlə bağlı faydasını da unutmamışdır:

Xorasanda qızıl künbəz ağası,
Gözüm sənin intizarın çəkibdi.
Haq buyurdu, həbib getdi meraca,
Ona peşkəş ol Qurani çəkibdi.

Sidqi dürüst olan yetişər haca,
Kimsə də kimsəyə etməz iltica.
Məhəmməd ki qədəm basdı meraca,
Pişvazına gəldi mimü lamü kaf.

"Neçədi" rədifli qifilibənddə, deyişmələrdə bir sıra dini əfsanə və hədislərə toxunulmuşdur. Xüsusən Dədə Yediyar və Şirvanlı Dostu ilə deyişmələr dini tarixə dair suallar və onların açılışından ibarətdir. "Eylədi" rədifli cahannamə isə bir sıra dini ayinlərin ardıcıl təsvirinə həsr olunmuşdur. Aşıq Məsim Səfərovdan yazıya aldığımiz bu yeganə nüsxə çox pozuqdur. Şeirdə 12 imamın adları zikr olunur, "üsuliddin beşdi", "firuiddin ondu", "müqəddimat yeddidi", "vacib bildim şəkkiyyatın beşini", "müqarimat səkkizdi" kimi ümumiləşdirici misra-cümələrlə vacibi əməllər sadalanır.

Dini dünyagörüşlə bağlı *mövla*, *xuda*, *mələk*, *qülhüvəyya*, *qail*, *naməhrəm*, *rəbbülələmin*, *kan*, *fırıştə*, *merac*, *kövsər*, *rızvan*, *məhsər*, *mömin*, *imam*, *oruc*, *namaz*, *zəkat* və s. kimi sözlər də dilin zəruri dini leksikası kimi milli ümumiləşmə prosesində az iş görməyib. *Üsuliddin*, *tövhid*, *nübüvvət*, *miad*, *firuiddin*, *təbərra*, *füzum*, *yəyüm*, *təşəhhüd*, *şəkkiyyat*, *mərifətullah*, *cənabət*, *kəsirə*, *qəlil* tipli sözlər isə nisbətən az işlək olub, başlıca olaraq, "Bəyan eylədi" əsərinin dilindədir. Dini və təriqətçilik dünyagörüşü ilə bağlı leksika, dini hadisə və obrazlar şeirlərin də mühafizəsinə səbəb olmuşdur.

Qurbani şeirlərinin ilkin formasını qoruyub saxlayan vasitələrdən biri də izafət tərkibləridir. Izafət tərkiblərinin az və anlaşıqlı olması, tərəflərinin məlum və ümumişlək sözlərlə ifadə edilməsi qoşma və gərəylilərin dilini xəlqiləşdirir. Həm də bunlar elə seçilmişdir ki, poetiklik imkanları ilə şeir dilinin emosionallığını artırır. *Şahi-xuban*, *şəmi-pərvanə*, *daneyi-xal*, *aləmi-röya*, *təxti-Süleyman*, *ərzi-hal*, *şahi-Xorasan*, *xaki-rah*, *gülü-xəndan*, *abi-həyat*, *bərgi-ireyhan*, *fəsli-bahar*, *şöleyi-fəraq*, *ab-rızvan*, *ruzi-əzəl*, *çərxi-fələk*, *mürşidi-kamil*, *təbibi-naşı*, *darül-əman*, *əhli-ürfan*, *sirri-ilahi*, *həşri-behişt*, *ayeyi-Quran*, *abi-kövsər*, *şahi-vilayət*, *nuri-cəlil* kimi izafət birləşmələri əksəriyyət etibarilə hamının bildiyi, işlətdiyi birləşmələrdir. Bunların içərisində *eynəl-yaqut*, *ənahi-zülf* kimi komponentlərindən biri çətin sözdən ibarət olanlar çox azdır.

İzafət birləşmələri Qurbaninin şeirlərində əsasən yuxarıda-kılardan ibarətdir. Lakin milli dilin sintaktik quruluşu əsasında yaranmış: *felli dərviş, mina qədd, naşı bağban, aşiqindən küsən dilbər, şeyda bülbül, belə cəllad, min bir bəla, qəmgin könül, yazıq Qurban; çeşmim gölü, sonam teli, cəllad qurbanı, əttar dükanı, bulaq üstü, əcəl şərbəti, gözəllər tuyu, dan yeli, ilan yurdu, quzey qarı, bel kənarında, xublar şahi, könül quşu, xanlar xanı, gözəllər gözəli, gözəllər xası, gözəllər şahvari, ayrılıq şərbəti, cəhənnəm xofu, eşq havası, xublar kükəsi, hicran sənətkarı, qəm tüccarı, çeşmim yağı, bəy oğlu, şeyx oğlu, şadlıq xəbəri, məhsul ayı, cənnət bağı, vilayət yiyəsi, kərəm kani, qırxlar məclisi, ərənlər payı, ağalar ağası, ocaq qırığı, qızıl günbəz ağası, göz bulağı, hicran dəryası, haq mizani, İsrafil suru, Kufə əhli; camalın şövqü, şahların şahi, xubların xubu, bu dünyanın üzündə, cahan xublarının cilvədarı, gözəllər şuxının sitəmkarı, sənin hüsnün, sənin didarın, qızların qovğası, könlümün mətləbi və s.* kimi Qurbani şeirlərdə müxtəlif sözlərin əhatəsində daha emosional təsir gücünə malik olan, milli inkişafa daha intensiv aparan birləşmələrin hamisini seçib bura yiğmaq üçün qoşma və gərəyililəri, deyişmə, təcnis və divaniləri bura köçürmək lazım gələrdi.

Qurbani şeirlərdə emosional boyanı gücləndirən, ustad sənətkarın yüksək duygularının ifadəsinə başlanğıcdan xidmət edən vasitələrdən biri də şairin müraciət-xitablarıdır. İlk misralardan oxucunun qəlbinə xoş və iliq bir təsir buraxan feli sıfət tərkibli müraciət-xitablar Qurbaninin şeirləri üçün çox səciyyəvidir və bütün sonrakı el sənətkarları üçün nümunədir. "Başına döndüyüm ay qəşəng Pəri", "Sallana-sallana gedən Salatın", "Başına döndüyüm ay pərizadə", "Başına döndüyüm vəfali dilbər", "Başına döndüyüm alagöz pəri", "Pəncərədən hayıl-mayıł baxan yar" kimi müraciət-xitablarla başlayan şeirlərdə saf və təmiz ürəyin çırpıntıları, xərif və zərif bir giley, narazılıq, arzu, istək, vəfa, dostluq, səmimiyyət ifadə olunur, misra-xitablar əvvəldən şeirin ahəngini, intonasiyasını müəyyənləşdirir. Bunlar aşiqanə qoşmaların lirik müraciətləridir.

Qurbaninin qoşmalarında zəmanə hadisələrinə münasibət, haqsızlığa üsyan, şahlara, vəzirlərə, yerli hakimlərə, din xadimlərinə, müqəddəslərə, dostlara, yaxın adamlara, rəqiblərə, paxillara müraciət, yaradana məhəbbət, hörmət-ehtiram geniş yer tutur. Bütün bunlar şairin poeziyasında müraciət-xitabların əlvan nümunələrinin yaranmasına səbəb olmuşdur. Bunlar şeirlərin əslinin mühafizəsini şərtləndirməklə yanaşı (dastana uyğunlaşdırımlar zamanı, təbii ki, bəzən bu cəhət də pozulmuşdur), şairin dostlarını, tanışlarını, rəğbət bəslədiyi adamları, rəqiblərini, düşmənlərini, bir sözlə, zəmanə adamlarına münasibətini müəyyənləşdirmək üçün də əhəmiyyətlidir. Bəlkə də "Mürşidi-kamilim, şeyx oğlu şahim" misrası və bu misra ilə başlayan "Mənim" rədifi şeir olmasa idi, Qurbaninin dövrünü, zamanını, Şah İsmayıll ilə əlaqə və münasibətlərini, bəzi tərcümeyi-hal qeydlərini müəyyənləşdirmək mümkün olmazdı. "Vəzir, sana qarğayıram" gərəyılında və bir sıra başqa şeirlərində əyalət vəziri barədə qəzəb və nifrət dolu sözləri olmasa idi, onun Xudafərindən qolubaqlı keçirilib şah divanına aparılması ümumi səbəbi də qarantalıq qalardı. Şairin müraciət obyektləri çox rəngarəngdir: "Başına döndüyüm Gəncənin xani", "Başına döndüyüm ay xanlar xani", "Başına döndüyüm gül üzlü cavan", "Ey şəmimpərvanə, salatın pəri", "Başına döndüyüm şahların şahı", "Eşq əlindən saralıban-solan yar", "Bimürvətin, biinsafın balası", "Mənlə bəhs eləyib gözələm deyən", "Xorasanda qızıl künbəz ağası", "Şirin yuxusuna qurban olduğum", "Ey mənim sultanım, Şah İsmayıll", "Aylar, illər həsrətini çekdiyim", "Ala gözlü nazlı pəri" və s. Müraciət-xitabların emosionallığını, rəngarəngliyini müşahidə etmək üçün aşağıdakılara da diqqət yetirmək olar: "ay ağalar, ay qazilar", "aşiqindən küsən dilbər", "canım təbib, gözüm loğman", "canım ana, gözüm ana", "başına döndüyüm", "ay arıflər", "ey sevdiyim", "a zalım", "ey gözəl", "qasid", "ay qız", "ay güli-xəndan", "Pəri xanım", "fəsli-bahar gülüstanım", "gözəllər şahvari canım", "vəfali dilbər", "ey nazənin", "ey gül", "ey dilbər sevdiyim", "xanım", "gəlin", "sevgilim", "canan", "könlə", "dağlar", "başı çənli, qarlı dağlar",

"axar sular, tər bulaqlar", "fərş döşəli ağı otaqlar", "səbzə bostan, sarı tağlar", "gözlərim", "şah", "qarı nənə", "ay Nuru bəy", "ya həzrət Əli", "səfil", "qadir Allah", "aman Allah", "ya Murtuza Əli", "mehribanım ay oğlan"... Bəzən xitablar emosional əlavələri ilə birgə işlənmişdir: "Vilayət yiyəsi, ey kərəm kani, Dünyavü axirət darüləmanı", "Ay gürcü qızlar, Yerdəki çiçəklər, göydə ulduzlar". Bəzən şair gözəlin gözəllik əlamətlərini yalnız xitabların vasitəsilə ifadə etmişdir:

***Ey qaşları kaman, kirpikləri ox,
Gözləri hərami, qəmzələri şüx,
Gözəl adam, səni sevdim dəxi çox!***

Rədif-misranın xitablardan ibarət olması da şeirin emosionallığını artırılmışdır: "Bayqudan viranda qalan canım, hey" "Gəmisi girdabda qalan canım hey", "Saralıb gül kimi solan canım, hey", "Yusif tək zindanda qalan canım hey" və s.

Müraciət məqamında – möhür bəndlərdə "Qurbanı", "Diril Qurban" sözləri də lazımı qaydada işlənmişdir. "Aşıq Qurbanı" müraciətinə yalnız bir dəfə deyişmələrdə rast gəlirik ki, görünür, bunu da aşıqlar əlavə etmişlər.

Milli-təbii obrazlılıq vasitələri

Müşahidələr göstərir ki, Qurbanının şeirləri nadir memar əlinin məhsulu olan heykəllər kimi qüsursuz olmuşdur. Bütün anlaşılmaz, naqis, mənasız, rəkik misra, beyt və kəlmələr sonralar əlavə edilmişdir. "Qurbanı" dastanı müxtəlif epizodlarla genişləndirilərkən şüurlu şəkildə misra və beytlərdə dəyişiklik edilmiş, şairin gözəl və mənalı qoşmaları dastana uyğunlaşdırılmışlar zamanı xeyli dəyişikliyə uğramış, bəzən bəsitləşdirilmiş, lərulaşdırılmışdır. Lakin bütün bunlarla bərabər, şairin gözəl misra və bəndləri, əksər şeirləri insaf gücü ilə

mühafizə olunmuşdur. Bu cür şeirlər yüzilliklər arxasından işiq saçaraq özünə yol açmışdır.

Şübhəsiz, bütün başqa əsərlərdə olduğu kimi, Qurbaninin poeziyasında da fonetik, leksik, frazeoloji, qrammatik və üslubi vasitələr, məcaz növləri, bütün digər bədiilik və ifadəlilik vasitələri kompleks halda Qurbani dilini şərtləndirir. Sözlərin çoxmənalılığı, antonim qarşılaşdırımlar, fikrin sinonim cərgələrlə dolğunlaşdırılması, omonimlər və ustalıqla yaradılmış cinas qafiyələr, ümumişlək leksikanın böyük üstünlüyü, poetik sözələr, az-az təsadüf edilən qəliz alınmaların ümumişlək sözələr mühitində "zərərsizləşdirilməsi", ümumxalq dili leksikasının zəngin emosionallıq imkanları, incə və zərif humor, diqqətlə yaradılmış epitetlər, müqayisələr, metaforalar, mübaliğələr, şeirə xalq ifadə tərzinin ruhunu gətirən frazeoloji vahidlər, atalar sözələri, hikmətli sözələr, məsəllər, həzin intonasiya, poetik ritm, düzgün ölçülər, ahəngdarlıq, ictimai motivlərlə məhəbbət motivlərinin, təbiət və insan təsvirinin, dini və dünyəvi görüşlərin eyni şeirdə növbələşməsi, daxili dialoqlar və s. Qurbanı poeziyasının millilik keyfiyyətlərini, forma və bədiilik xüsusiyyətlərini şərtləndirən mühüm amillər, əlamətlər, vasitələrdir. Klassik aşiq ədəbiyyatının, el sənətinin bütün nümunələri bunların kompleks halda seçilib işlədilməsi ilə təşəkkül tapır. Lakin seçmə, ayırma, götürmə, fikri bunlardan bu və ya digəri üzərində qurma qabiliyyəti sənətkarın qüdrəti, zövqü və istedadı ilə bağlı olur. Qurbani şeirləri səhərin iliq nəfəsi kimi mülayimdir, xoş əhval yaradır, insanı səmimi olmağa, yüksək arzulara qanadlandırır, ona ruh və nikbinlik verir.

Səhərin dan yeli kimi,
Əsmə, qadasın alındığım!
Mənim səbrü qərarımı
Kəsmə, qadasın alındığım!

Yaxud:

Durum dolanım başına,
Aşıqindən küsən dilbər!

Gözlərini dik gözümə,
Nə mən dinim, nə sən, dilbər! -

bunlar aşiqin dilindən qopan sözlər, cümlələr deyil, ürəyindən qopan piçiltılardır; bunları qulaqda yox, ürəklə, qəlblə qəbul etmək, duymaq olar. *Qadasın alıǵım, səbrini kəsmək, qərarını kəsmək, başına dolanmaq, gözünü gözünə dikmək* kimi ifadələr üzərində qurulmuş misralar aşiqin həyəcanlarını təsirli və titrək dillə ifadə edir. "Səhərin dan yeli kimi əsmə (titrəmə)" sözləri sevgilinin kövrəkliyini, saflığını, paklığını hiss etdirir. Aşiq "narazı" qaldıqda da sevgilini yüksəklik gətirən vasitələrlə müqayisə edir; danışdırmaq, dindirmək yox, onu duymaq, onun qəlbini oxumaq, baxışların ömrünü uzatmaq, sükütu qorumaq istəyir.

Zərif duyguların ifadəsi üçün epitet, müqayisə və metaforaların yaradılması, seçilib işlədilməsi şairdən böyük ustalıq tələb edir. Qurbani həssas və dərin duygulu bir sənətkar olub, müqayisə vasitələrini zövqlə seçmişdir. İslətdiyi epitetlər, müqayisə və metaforalar şeirlərinin uzunömürlülüyüնü şərtləndirən, oxucunu Qurbani poeziyasına çəkən əsas əlamətlərdəndir. Gərayı və Qoşmalarda: *mina qədd, baǵrı daş pəri, gülabatın naxış, şırin sözlər, ay üz, tərlən duruş, sərxoş yeriş, şırin can, quba qazlar, əlif qədd, əbrişim tellər, mürəssə saç* və s. kimi epitetlər təsvir obyektinin – lirik qəhrəmanın daxili-mənəvi və zahiri əlamətlərini əks etdirən əsas vasitələrdəndir. *Seyda bülbül, felli dərviş, aşiqindən küsən dilbər, qadir Allah, tər bulaqlar, qəşəng pəri, vəfali dilbər, qıya baxış, şırin can, canlar alan nigar, üzü dönmüş sitəmkar, xoş gün, xoş saat, naşı təbib, şırin sözlü məhbub, qırvım tellər, namərd adam, qaynaqsız bulaqlar, bəyaz bilək, siyah tellər, gözəl adam, gül üzlü yar, yazıq canım* və s. bədii təyinli bir-ləşmələr dini və dünyəvi əşya və hadisələrin əsas cizgilərinin emosional təsvirinə xidmət edir. Bu silsilədən *könlüm evi, çəşmim qanı, əcəl şərbəti, qəm libası, dağların ilqarsızlığı, hicranın odu, eşqin sitəmi, çərxin əli, könül quşu, könlümün mətləbi,*

eşq odu, ömür bağçası, baxtın yatması kimi metaforalar fikir ifadəsinin estetik keyfiyyətini daha çox gücləndirir.

Qurbaninin müqayisələri sevgilini ucaltmaq, onun gözəlliyini nümayiş etdirmək, aşiqin səbr və dözümünü, təmkin və iradəsini əks etdirmək məqsədi daşıyır. Müqayisələr bənzərlik, oxşarlıq, yaxınlıq etibarilə müqayisə obyekti ilə müqayisə vasitəsinin zərif xüsusiyyətlərinə əsaslanır: *yarın qoynu – əttar dükanı, cənnətülməva; sevgili – kölgədə dayanmış quzey qarı, su sonası; sevgilinin rəngi – dağlarda lalə; sevgilinin duruşu – tərlan duruşu; sevgilinin sinəsi – şonqar yuvası; sevgilinin gözləri – nərgiz; aşiq – haq verən paylara qail olan sail; sevən aşiq – Məcnun* və s.

Bunların içərisində *sevgilinin qaşı – Kəbə küncü* kimi dini məkan və varlıqlarla, mövhumi aləmlə müqayisələr çox azdır. Şair sevən aşiqi və sevgilini gözəllik rəmzi olan əşya və hadisələrlə müqayisəyə daha çox meyilli olmuşdur. Müqayisələr ona görə təsirlidir ki, əksəriyyət etibarilə mübaliğələr üzərində qurulmuşdur: *sevgilinin üzü – alov; məhəbbət – dərya; aşiqin göz yaşları – Ceyhun; aşiq – yarın qulluğunda gözübağlı tərlan* və s. Müqayisə vasitəleri həcmə kiçik olduqda öz gözəlliyi, zərifliyi ilə təsvir obyektini daha çox yüksəldir: *aşiqindən ayrılmış yar – boynubükük bənövşə; sevgili – zər; tər qönçə* və s. Əksəriyyət etibarilə orijinal olan Qurbanı müqayisələrinin bir qismi klassik yazılı və şifahi ədəbiyyatımızda ənənəvi işlənən müqayisələrdir: *sevgili – dağlarda maral, düzlərdə ceyran; sevgilinin qaşı – kaman; qəddi – əyri yay; zülf – bulud* və s. Şair bəzən sevgilinin qarşısında aşiqin acizliyini əks etdirən mübaliğəli - mənfi vasitələrdən də istifadə etmişdir: *sevgilinin gülüşü – neştar; gözləri – yağı* və s.

Qurbaninin müqayisələri ona görə təsirlidir ki, əksərən şairin şəxsi müşahidələrdən doğur. Diri kəndinin xarabaliqları yaxınlığında, əncir və üzüm bağları arasında kəkliklərin qaqqlıltısı insanda qəribə nisgilli duyğular oyadır, düşünsürsən ki, Qurbanı bu qaqqlıltıları dinlədiyi üçün "Kəklik gülüslərin qulağımdadır" kimi misralar yaratmışdır. Diri gözəllərinin gözlərində qovrulan sürməni müşahidə etdiyi üçün "Sürmə tək

qovruldum göz bulağında" kimi təsirli, orijinal misralar, müqayisələr qurmuşdur.

Şair öz sevgilisini Leyli, Əsli, Şirin ilə müqayisə edir, onu klassik sevgi rəmzləri səviyyəsinə qaldırır, özünü əzabkeş Fərhadla, Məcnunla, Yəqubla, Yusiflə qarşılaşdırır. Lakin Qurbaninin aşığı yalnız məhəbbət əzabkeşi deyil, qurbət əzabı içərisindədir, vətən dərdi, zorla vətəndən didərgin salınması ona qan ağladır:

Yəqub kimi qan aqlaram Kənanda,
Yusif tək zindanda qalan canım hey!

Bu cür misralar Qurbaninin zorla Türkiyəyə aparıldığı, şair üçün sürgün və ya əsirlilik sayılan bir dövrün yadigarıdır.

Qurbanı təzadlardan, antonim qarşılaşdırmalardan, əsas mənasına görə ümumiləşən, məna çaları ilə fərqlənən sinonim cərgələrdən, dilin polisemantizm imkanlarından, məcazlardan – sözün məcazilik potensialından, leksik və frazeoloji təkrarlardan sənətin yüksək tələbləri səviyyəsində istifadə edə bilmişdir.

Şairin işlətdiyi təzadlar aşiq vurğunluğunun hüdudsuzluğunu əks etdirmək, sevgilini uca göylərə qaldırmaq məqsədi daşıyır. Bu, elə bir sevgili, elə bir gözəldir ki, «qiya baxışı» ilə ortalığa qan salır, aşiqin «ağ üzəyinə, qara nöqtə qoyur»:

Bimürvətin, biinsafın balası,
Mən səni sevmişəm sağ üzəyimdə.
Qiya baxdın, ortalığa qan saldın,
Qara nöqtə qoydun ağ üzəyimdə.

İkinci misradaki «sağ» sözü tərəf mənasında deyil, sağ-salamat, təmiz, ləkəsiz, ağ mənasındadır və son misradaki «ağ» sözü ilə sinonim kimi işlədilmişdir. Misralardakı sinonim və antonimlər sadə bir fikrin (sevgi salamat üzəyimi xəstələndirdi) həqiqi poetik səviyyədə ifadəsinə imkan yaratmışdır.

Antonim sözlərin Qurbani üslubunda fəlsəfi ümumiləşdirmə keyfiyyəti də maraqlıdır:

Bu çərxi-fələyin nərdivanı var,
Enən ağlayarmış, qalxan gülərmış.

Müxtəlif nitq vasitələrinin – sözlərin, ifadələrin, bütün misra-cümələrin sinonimliyi fikrin lazımı çalarda çatdırılmasına kömək edir. Şair lirik, fəlsəfi, ictimai-siyasi fikirlərini, aşiqin arzu və istəklərini, düşüncə tərzini sinonim vasitələrlə daha emosional ifadə edə bilmişdir. Sinonim cərgələr çox vaxt konkretlə, xüsusi ilə ümuminin münasibətindən irəli gəlir:

Gecə-gündüz, vaxt-bivaxt ağlaram,
Çəşmim yaşı ***Ceyhun olur, sellənir.***
Yaz mövsümü bülbül dil-dil ötdüyü vaxt,
Bağ-bağçalar ***nərgizlənir, güllənir.***

Hər misrasındaki fikrin sinonim vasitələrlə ifadə olunduğu bu bənddə *gecə-gündüz* ilə *vaxt-bivaxt*, *Cayhun olmaq* ilə *sellənmək*, *yaz mövsümü* ilə *bülbülün dil-dil ötdüyü vaxt*, *nərgizlənmək* ilə *güllənmək* eyni məna axarında birləşdirilmiş, poetik fikrin sel kimi gur və şaqraq, bülbül səsi kimi xoş və həzin ifadəsinə imkan yaratmışdır. Dilə nəzəri baxışın böyük inkişafa malik olduğu indiki əsrədə fikri belə yiğcam, təbii, obraklı ifadə etmək hər şairə hər vaxt nəsib olmur. Şairin bütün qoşma və gərayılılarına belə bir sənət ruhu hakimdir.

Qurbanının şeirləri əksəriyyət etibarilə birinci şəxsin, aşiqşairin dilindəndir. Bilavasitə sevgilinin dilindən söylənmiş şeirlər çox azdır və görünür, bunlar dastan üçün düşünülmüşdür. Buna görə də biz şairin poeziyasında ilk növbədə aşiqin düşüncə və iztirablarının, kədər və sevincinin, aşiq vurğunluğunun, aşiqin ictimai zülmə, ədalətsizliyə qarşı üşyanının şahidi oluruq. Sevgilinin daxili mənəvi və zahiri keyfiyyətləri, düşüncəsi, aşiqə münasibəti, ətraf aləmlə əlaqəsi

barədə məlumatı da aşiqin dilindən alırıq. Sevgili daim şair-aşiqin təsvir obyektidir:

Halqa-halqa, qıvrım-qıvrım, çinbəçin
On dörd hörük gördüm bel kənarında.

Bu cür yiğcamlıq, təbiilik, sinonimlik, obrazlılıq arxasında «on dörd günlük ay kimi gözəl» təsəvvürü yaranır.

Qurbaninin şeirləri frazeoloji tərkibi ilə də əslini mühafizə etməklə yanaşı, dilin demokratikləşməsi, xəlqiləşməsi, milliləşməsi istiqamətində inkişafa kömək etmişdir. Şair ümumişlək frazeoloji vahidlərə elə poetik sözlər əlavə etmiş, ifadələri elə poetikləşdirmişdir ki, dolğun bir şeiriyyət yaranmışdır: *canı çıxməq* – *çıxsın ilqarından dönənin canı, evini yixmaq* – *yixıbsan könlüm evini, başına dolanım* – *durum dolanım başına, ağlını almaq* – *aldın ağlim əldən, cəfa çəkmək* – *çox cəfa çəkdir yolunda, qəhr çəkmək* – *zimistən qəhrini çəkmək, ələ düşmək* – *düşdüm dilbilməz əlinə və s.* İnversiya və frazeoloji vahidin işləndiyi mühit, əlaqələndiyi sözlər fikrin modal boyasını son dərəcə gücləndirir. *Murada yetmək, cəfa çəkmək, canını almaq, günü qara keçmək, əl atmaq, ömrü bada vermək, murad almaq, səbrü qərarını kəsmək, qan içmək, qaçaq düşmək, dada yetmək, xətrinə dəymək, gözü düşmək, daşını atmaq, qan tökmək, sərr sözünü açmaq, qədəmini azmaq, göz dəymək, gözlərində xab olmaq, çöllərə salmaq, səfa sürmək, candan eyləmək, ağlin itirmək, ayrılıq çəkmək, vəslə yetmək, söz atmaq, başına bəla gətirmək, yola gətirmək, hala gətirmək, güzəri düşmək, üzü gülmək, vüsala ermək, can almaq, ixtiyarı əldən getmək, ədəb götürmək, yol-ərkanə yetişmək, cüda salmaq, yaxa yırtmaq, baş açmaq, üz qoymaq, eşqə düşmək, buta vermək, qərarı kəsilmək, xətrinə dəymək, ah çəkmək, həsrətini çəkmək, dərdini çəkmək, qovğası kəsilmək, əli yara yetmək, kamını almaq, qara bağlamaq, dağa-daşa salmaq, nəzər qılmaq, könlü qübar eləmək, yada salmaq... kimi frazeoloji vahidlər ilk nəzərdə ifadə etdiklərindən daha dərin mənalar ifadə edir. Şeir dilindən*

təcrid edilmiş bu cür sabit birləşmələrin öz yatağında təsir gücü və semantik yükü düşündüyüümüzdən daha artıqdır.

İfadələrdə XVI əsr dilinin semantik və struktur spesifikliyi özünü qorumaqdadır. «Qədəmini azmaq» sonralar ümumiləşərək «yolunu azmaq» şəklində sabitləşmişdir; «qan tökmək» – Füzuli şeirinə məxsus gözlərindən qan-yaş tökmək mənasındadır; «vüsalına ermək» – sufi terminoloji semantikasına malikdir; «ədəb götürmək», «yol-ərkanə yetişmək» ifadələrində də eyni çalar vardır; «dada gəlmək» – şikayət etmək mənasını saxlamışdır; «yaxa yırtmaq», «baş açmaq» – yaxın mənalı olub, dost yolunda özünü fəda etmək mənasındadır. Təbii olaraq, ifadələrin hamisində səciyyəvi məna və emosional çalar vardır.

Qurbanidə sözün həm ilkin, həm də məcazi mənaları özünü mühafizə etmişdir. «Könlü qübar eyləmək» ifadəsində «qübar» sözü dərd, qəm mənasında – məcazi mənadadır; lakin şair bu sözün ilkin mənasını da saxlamışdır: «Yollar qübarlanar, toz dəyər sana» – misrasında şair həmin sözü «tozlanmaq, tozu qalxmaq» sözlərinin sinonimii kimi işlətmışdır. Bu cür ilkin məna Füzulidə də işləkdir: «Ağlama, ey göz, qübari-dərgəhi nəm olmasın».

Frazeoloji vahidlər içərisində alqışlar, qarğışlar, söyüş bildirən ifadələr dövrün nitq xüsusiyyətlərini, misraların təbii-orijinal formasını qorumaq baxımından faydalıdır. Şeirlərdə: *başına dö-nüm, sənə qurban, dərdin alım, Həsənə, Hüseynə canımız qurban, şirin yuxusuna qurban olduğum, başına döndüyüm; sən ol tari, sən olasan səni şahi-Xorasan, sən Allahı sevərsən; aralıqdan haq götürsün xayını, vəzir də mənim tək kamın almasın, qaralar bağlaşın; hifz eyləsin səni tanrı bələdan, tapsın, ey gül, canın səhhət şəfadan, onu Allah saxlasın; şükür dərgahına qadir Allahın və s. əzizləmə, and, qarğış, alqış, yalvarış bildirən ifadələr dövrün dil mənzərəsini əks etdirməklə yanaşı, milli dilin tərkib elementləri kimi, bu gün üçün də müasirdir. «Yetirməsin» gəraylısında şair nifrət etdiyi vəziri: *haq diləyin yetirməsin, göydən min bir bəla ensə, birin səndən ötürməsin, qan quşasən laxta-laxta, meyitin qalsın arada, sağ**

gözünə batsın bıçaq və s. acı qarğıslara tutur ki, bu da, bildiyimiz kimi, ciddi bir narazılıqla bağlıdır.

Qurbaninin şeir dilindəki əksər atalar sözləri, məsəllər, aforizmlər, uzun bəşəri təcrübə əsasında ümumiləşmiş fikirlər ifadə edən hikmətli cümlələr XVI əsrərde olduğu kimi, bu gün də xalq təfəkkürünün məhsulu olan qiymətli dil vəsítələridir. Şeirlərin müasirliyinin bir səbəbi də bunlardır. «Ədalət hakimin haq divanı var», «Əl aparmaq olmaz haqqın işinə», «Nə günüm günüzdü, nə gecəm gecə», «Böyüklərdən əta, kiçkdən xəta», «Mərd iyid odur ki, dediyin tuta», «Bu dünya dediyin bir boş ələkdi», «Namərd adam qalibliyin arzular» kimi məsəllər dövrün düşüncə tərzini qoruyur, əbədilik çalarına da malikdir. Şair məsəllərə yaradıcı yanaşmış, onları şeirin məzmun və ahənginə ustalıqla uyğunlaşdırılmışdır:

Məsəldir, deyərlər: «*Qurd qocalanda
Tülkü meydən açıb, dovşan gülərmış*».

Bəzən bütöv bir bənd ümumiləşmiş cümlə-aforizmlər üzərində qurulmuşdur:

*Bulud olan qalxar havada gəzər,
Aşıq olan yarın bağrını əzər,
Qəvvəs olan girər dərində üzər,
Bir dərin var, bir dərgə var, bir dayaz.*

Bu cəhət gərayılarda da özünü göstərir:

Alçaq yerdən duman qalxar,
Dağı dolana-dolana.
Göy üzünü bulud alar,
Mahi dolana-dolana.

Hikmətli sözlərin, aforizmlərin, monolit cümlələrin bir çoxunu şair özü yaratmışdır:

Qurbani der: Hər kim şaha kəc baxar,
Onun kamalına tez zaval olu.

Ayri-ayrı bəndlərlə yanaşı, bəzən bütöv şeirlərin də məsəllər, aforizmlər əsasında qurulduğu müşahidə olunur ki, bunlar Qurbani şeirinin hikmət mənbəyidir:

Baxgilən fələyin ruzigarına,
Əyyam xoş keçəndə dövran gülərmış.
Bəhrəli çağılarda, məhsul ayında
Bağı bar verəndə bağban gülərmış.

Qurbani, qəmlənmə, **kərəm kanı var,**
Ədalət hakimin haq divanı var,
Bu çərxi-fələyin nərdivanı var,
Enən ağlayarmış, qalxan gülərmış.

Qoşma və gərayılıarda dini və dünyəvi həqiqətlərin ümumi-
laşmış cümlə aforizmlərlə ifadəsi çox zəngindir: *Kimi ağa, kimi
nökər, Nökər olan cəfa çəkər; Hər üzünə gülənlərə Etibar eylə-
mək olmaz; Dərdbiləni dərdbilməzə giriftar eyləmək olmaz;
Piltə sölə verər yağıñ içində; Hər kəs nə iş tutsa, gələr başına;
Əskik olmaz qoç igidin xətası; Həmişə ruzigar belə dar olmaz;
Hər bir adam öz yerində oturmaz; Bir mən ölməyinən dünya
tar olmaz; Seçər dürr versən xoca sərrafa; Canan harda olsa,
can alar anda; Adətdi, dərəllər yaz bənövşəni; Müxənnətin
sözü adam öldürər; Əvvəl başdan belə yazılıb yazı; Şahim
şəfaətçi, haqq özü qazi; Möminlərin yeri cənnət bağdı; Sidqi
dürüst olan yetişər haca; Hər adamin tayı, tuşu, bəbi var;
Tutmaq olmaz hər yetənlə pəncə, hey; Günü keçmiş qarı gəlib
qız olmaz; Qarılarda işvə, qəmzə, naz olmaz; Bir gülünən
bahar olmaz, yaz olmaz; Təbib birdi, dərd minbirdi, yara yüz;
Belə getməz, əlbət, gəli bir də yaz...*

Məcazilik vasitələri içərisində arxaik söz və ifadələrin məhdudluğunu Qurbani poeziyasının dilini Azərbaycan dilinin xəlqiləşmə, demokratikləşmə, milliləşmə dövrünün ilkin-başlanğıc abi-
dəsi kimi tədqiqata cəlb etməyə imkan verir.

* * *

[Biz bu yazını mətbəəyə verdiyimiz zaman prof. Nizami Cəfərovun yenicə çapdan çıxmış «Azərbaycan türkçəsinin milliləşməsi tarixi» (1996) adlı maraqlı kitabı əlimizə keçdi. Kitabda iki çox mühüm məsələ bizi cəlb etdi: Azərbaycan dilinin, müəllifin təbiri ilə desək, «Azərbaycan türkçəsinin» başqa türk dillərindən ayrılması, müstəqilləşməsi məsələsi; Azərbaycan milli dilinin təşəkkül və inkişafı məsələsi.

İkinci məsələ «Qurbani» mövzusu ilə daha çox bağlıdır, lakin yeri gəlməmişkən, biz birinci məsələyə də öz münasibətimizi bildirmək istəyirik.

Müəllif türk dillərinin inkişaf yolunu roman dillərinin inkişaf yolу ilə analoji müqayisədə şərh edir və roman dillərinin tarixi diferensiasiyası barədə yazır: «...Roma imperiyası dağıldıqdan sonra ədəbi (antik) latin dili bir müddət roman tayfaları, xalqları məskun olan, yayılan ərazilərdə işlənir, lakin eyni zamanda «yerli dialektlər» (xalq latin dili bazasında) təxminən VIII əsrəndən başlayaraq tədricən müstəqil dillərə çevrilir və latinla tarixi-tipoloji əlaqədə müasir roman dillərinin milli xarakteri formalaşır».¹ N.Cəfərov bu cür analoji inkişafı türk dillərinin təxminən eyni dövrdə turkidən ayrılmışında da görür: «...İlkin orta əsrlərdən etibarən əvvəl qədim türk (runik) mətnlərində, uyğur abidələrində, sonra isə türk xalqlarının yayıldığı geniş coğrafiyada – müxtəlif regionlarda əsasən XI–XII əsrlərdən başlayaraq mövcud olan (yazılı abidələrdə təmsil olunan) türki, prinsip etibarilə, klassik latını xatırladır, bununla belə, xalq dilinə müəyyən qədər yaxınlığı və ona görə də, klassik latından fərqli olaraq, regional xüsusiyyətlər kəsb eləməsi ilə diqqəti çəkir. XI–XII əsrlərdən başlayaraq, türk xalqlarının yaşadığı ərazilərdə türkçənin ən azı üç müstəqil (Qafqaz-Kiçik Asiya, Orta Asiya, Ural-Volqaboyu) və bir sıra

¹ N i z a m i C ə f ə r o v . Azərbaycan türkçəsinin milliləşməsi tarixi. Azərbaycan Dövlət Kitab Palatası, Bakı, 1996, səh.23.

yarımmüstəqil (keçid xarakterli) regional təzahürləri XVI–XVII əsrlərə qədər intensiv, sonra isə qeyri-intensiv şəkildə mövcud olmuşdur».² Müəllif bu fikrini əsaslandırmaq üçün S.Y.Malovdan başlayaraq, çoxlu ədəbiyyata istinad edir və bir az sonra öz mülahizəsini bir qədər də dəqiqləşdirir: «Tədqiqatlar göstərir ki, türk dünyasında bizə məlum olan ilk yazılı ədəbi dil – türkinin əsası Mərkəzi Asiyada (Altayda, Monqolustanda, Şərqi Qazaxistanda...) meydana çıxmış, sonralar Orta Asiyaya, oradan isə əsasən iki istiqamətdə ardıcıl olaraq yayılmışdır: Ural-Volqaboyu və Qafqaz-Kiçik Asiya istiqamətlərində...»³ Bu fikirlər zahirən məntiqidir. Əslində isə, N.Cəfərov türkü sevən bir şəxs olduğu halda, Hind-Avropa tədqiqatçıları mövqeyində durur və türk dillərinin inkişaf tarixinin çox böyük və qədim bir mərhələsi üzərinə qalın qara örtük çəkmiş olur. Belə çıxır ki, türk tayfaları başdan-binadan Azərbaycana gəlmədir. Tarixi araşdırmaclar göstərir ki, İkiçay arası ərazisi ilk və ən qədim insan məskəni olmuşdur və ərazi bir xətt kimi uzanaraq Azərbaycanın da bir hissəsini əhatə edir. Azərbaycan ərazisində Anubanini, Aratta, Manna, Mada, Atropatenadan bəri Azərbaycan dövlətinin beş min illik tarixi var. Bu ərazidə eradan min il əvvəl türk tayfasının adı çəkilir, kaspilər, albanlar, qarqarlar, aranlılar, hunlar, sıräklar, dondarlar, kanqarlar, peçeneqlər, bolqarlar, xəzərlər, kazaxlar və onlarca başqa türk tayfaları yaşadığı məlumdur. Y.Yusifov, T.Hacıyev, Q.Qeybullayev və başqa dilçi və tarixçilərimiz Azərbaycan ərazisində, Azərbaycan siyasi hakimiyətinə məxsus yüzlərcə onomastik leksikanın türk mənşəli şərhini vermişlər. Beş min il əvvəl İtaliyanın şimalında latinlardan da qabaq yaşamış etruskların – tursakaların türk olduğu göstərilir,¹ onlar bu əraziyə uzaq Monqolustandan nə vaxt

² Yenə orada, səh.24.

³ Yenə orada.

¹ Bax.: Adile Ayda. Etruskler (Tursakalar) turk idiler. Ankara, 1992.

keçib gəlmışlər? Və Azərbaycan, Kiçik Asiya ərazilərindən birbaşa necə keçib gedə bilmışlər?

N.Cəfərovun dediyi inkişaf xəttini qəbul etsək, bir tərəfdən, tarixi təhrif etmiş olarıq, digər tərəfdən, bir sıra görkəmli alimlərin dişi ilə, dirnağı ilə ortaya çıxardığı faktların üstündən qara xətt çəkmiş olarıq.

Birinci məsələnin ikinci tərəfi də var: N.Cəfərov öz tədqiqatında daim «Qafqaz» və «Kiçik Asiya» sözlərini defislə verir: – «Qafqaz-Kiçik Asiya» şəklində. Bu o deməkdir ki, Azərbaycanda dil və milli təfəkkür məsələsində nə cür inkişaf getmişsə, Türkiyə ərazisində də elə olmuşdur. Biz bu cür fikirlə də razılışa bilmirik (bunu kitabın əvvəllində də qeyd etmişik). Kiçik Asiya ərazisində XI–XIII əsrlərdən əvvəl türk tayfalarının olub-olmadığını deyə bilmirik. Onu bilmirik ki, bizim minilliyyin əvvəlində Ərtural oğlu Osmanın bayrağı altında Anadolu addım-addım, tədricən işgal olunmuş və böyük türk imperiyası yaradılmışdır. Bizim ölkəmizdə isə vəziyyət tamamilə başqa idi – türk tayfaları qədimdən üstünlük təşkil edirdi. Bir sıra tədqiqatçılar ümümshalq Azərbaycan dili tarixinin V əsrдən başladığını təsadüfi qeyd etmirlər. Bu cəhətləri nəzərə alaraq, «Qafqaz-Kiçik Asiya» bərabərliyi altında Azərbaycan və Türk (Türkiyə türkcəsi) dillərinin inkişaf tarixini eyniləşdirmək, bərabərləşdirmək düz deyil. Oğuz-səlcuqların bizim minilliyyin əvvəllərindəki yürüşləri türk-osmanlı dilinin əsasını qoyub. Azərbaycanda isə mövcud türk dili bu zaman artıq çoxdan var idi.

Burada üçüncü bir məsələ də meydana çıxır (və bu fikir bir çox başqa dilçilərimizdə də ara-sıra müşahidə olunur): Azərbaycan və türk (osmanlı) dilləri XVI əsrə qədər ortaç bir dil kimi inkişaf edib və milli təfəkkür (eləcə də milli dil) XVI əsrдən müstəqilləşməyə başlayıb. Bu fikir məntiqidirmi və kimə xeyir gətirir? Onda biz nə üçün ədəbiyyatımızı (anadilli ədəbiyyatı) Həsənoğludan başlayırıq? Onda nə üçün Yunus Əmrəni həm də Azərbaycan şairi kimi öyrənmirik? Onda Nəsimi, Füzuli necə milli Azərbaycan şairi ola bilir? Nə üçün biz milli el ədəbiyyatının inkişafından danışırıq? Bir halda ki bunlar ortaç ədəbiyyat

nümunələridir (şübhəsiz, bu qəbildən «Kitabi-Dədə Qorqud»a heç fərq qoymaq lazım gəlməzmiş), deməli, biz ədəbiyyat tariximizi XVI əsrən sonra – XVII–XVIII əsrlərdən başlamalıymışq. N.Cəfərov, yəqin ki, yuxarıdakı fikrinin məntiqsizliyini nəzərə alaraq məsələni bir qədər «yumşaltmağa» çalışır: «Qafqaz-Kiçik Asiya türkisi» ideyası Azərbaycan türk ədəbi dilinin XI–XII əsrlərdən etibarən müstəqil hadisə olduğunu *ancaq zahirən və formal mənada inkar edir* (kursiv mənimdir – Q.K.), ona görə ki, bu regionda XVI əsrən sonra tədricən formalaşan üç milli ədəbi dildən daha çox Azərbaycan türk dili milliliyə qədərki norma və üslub potensialına yaxındır və onun bilavasitə varisi, daşıyıcısıdır. Türkiyə türk və qumuq dillərindən fərqli olaraq...»¹

Mətləbdən uzaqlaşmayaq. Bizim fikrimizcə, türk və Azərbaycan dillərinin diferensiasiyası səlcuqların ilk gəlişi günlərin-dəndir. Füzuli kimi zirvə sənətkarı diferensiasiyanın başlanğıcına aid etmək heç cür doğru ola bilməz. Bəlkə də müəllif XVI əsrə qədərki (Füzuli də daxil olmaqla) ədəbiyyatı ortaq «Qafqaz-Kiçik Asiya türkcəsi» saymayı düzgün bilir, lakin biz belə bir meylin düzgün olmadığını, zərərli olduğunu düşünürük.

Ədəbi dilin təşəkkül və inkişaf yolunu dəfələrlə dövrləşdirən və bu sahədə misilsiz xidmətləri olan Ə.Dəmirçizadə milli dilin təzahürünü XIX əsrə – Azərbaycanın Rusiya tərkibinə daxil edilməsi dövrü ilə bağlayırdı. T.Hacıyev M.P.Vaqif mərhələsin-dəki parlaqlığı, xəlqiliyi, sadələşmə və demokratikləşməni nəzərə alaraq, məhz XVIII əsri milli dil təzahürünün başlanğıcı sayırdı. M.Cahangirov da Azərbaycan milli dilinin inkişaf yolu üçün iki əsr yarımlıq vaxt nəzərdə tutur. N.Cəfərov bu tarixi, zənnimcə, nisbətən düz təsəvvür edir: «XVIII əsr Azərbaycan türk ədəbi dilinin norma və üslubları ümumiyyətlə ədəbi dildə XVI əsrin əvvəllərindən etibarən özünü göstərən demokratikləşmə (və milliləşmə) hərəkatının məhsulu kimi faktlaşdırılmışına görə XVIII əsrin şərti ədəbi dil sinxronluğundakı

¹ N. Cəfərov. Azərbaycan türkcəsinin milliləşməsi tarixi, s.27.

dıaxroniya materialı dərhal diqqəti cəlb edir».¹ Bu fikir doğrudur və müəllif bütün əsər boyu milli dildən danişarkən başlanğıc kimi XVI əsri qeyd etmişdir, çox zaman XVI əsri ayrıca nəzərdə tutmuş, XVII–XVIII əsrləri birləşdirmişdir. Lakin əsərdə, əslində, XVI əsr hipoteza şəklində qalır və müəllif tərəfindən konkret nümunələr və dil faktları ilə izah edilmir. Buna müəllifin, deyək ki, müəyyən dərəcə haqqı var, çünkü əsas tədqiqat obyekti XVIII əsrdir. «XVII əsrdə Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım və Sarı Aşıq ədəbi dilin demokratik (və milli) məzmunla zənginləşməsində mühüm iş görürlər – onların təbliğ etdiyi dil heç bir cəhətdən klassik poetik dildən geri qalmır...» deyən müəllif milliləşməyə gedən yolda Füzulinin rolundan az-çox danışır, lakin bir dəfə də olsun Qurbanini xatırlamır.

1991-ci ildə M.Cahangirovun «Azərbaycan milli ədəbi dilinin təşəkkülü» və «Milli təşəkkül dövründə Azərbaycan ədəbi dilinin aparıcı uslubları» adlı iki cildlik əsərinə yazdığım resenziyada deyilir: «Müəllif (M.Cahangirov – Q.K.) XVI əsrdə «orta» üslubun qeyri-sabitliyini qeyd edir. Bu, doğru deyil. Əgər «orta» üslub dedikdə klassik üslubla el ədəbiyyatının M.P.Vaqiflə qovuşmasını, sonrakı əsrdə Q.Zakir, M.F.Axundov tərəfindən aparıcı üsluba çevrilməsini nəzərdə tutursa, Xətai və Qurbanidən başlayaraq, «orta» üslub heç vaxt zəifləməyib, – Tufarqanlı Abbas, Xəstə Qasım, Valeh, Ali, Ələsgər... xətti ilə inkişaf edib. M.P. Vaqif ona görə daha güclü işiq saçır ki, qarşısında Füzuli kimi nəhəng klassik üslub zirvəsi yoxdur, klassik ədəbiyyat xətti boşdur...»

Müəllif milli dilin Fransada 6, İtaliya və Almaniyada dialekt bazası tez-tez dəyişdiyinə görə 6–7 əsr ərzində formalasdığını qeyd etdiyi halda, bizim milli dilin təşəkkülünə iki əsr yarımları ayıır.

Bizcə, milli dil şəklində təmərküzləşmənin XVI əsrdə başladığı barədə fikir daha əsaslıdır. Bunu bütövlükdə o dövrkü

¹ N. Cəfərov. Azərbaycan tükçəsinin milliləşməsi tarixi, səh.101.

dünya sivilizasiyası ilə da bağlamaq mümkündür».¹ Bizi daha çox Qurbani şeirinin poetik xüsusiyyətləri maraqlandıran bu yazında yeri gəldikcə şairin bədii dilinə demokratikləşmə, xəlqiləşmə, milliləşmə baxımından da diqqət yetirdik. N.Cəfərovun sonrakı əsrlərdə milliləşmə istiqamətində gördüyü bütün fonetik, leksik, frazeoloji, qrammatik normaları, milliləşmə istiqamətində inkişaf meyillərini Qurbani yaradıcılığında müşahidə etmək olar. Bu mənada Qurbanının yaradıcılığı ədəbi dil tarixi tədqiqatçıları üçün zəngin material verir.]

Janrin məktəb səviyyəsi

Qurbaninin əlimizə gəlib çatan şeirləri gəraylı, qosma, divani, deyişmə, bayati və qıtələrdən ibarətdir. Qoşmalar içərisində qifilibənd-qoşmalar, təcnis-qoşmalar və 20 bəndlik cahannamə vardır. Əliflam, əvvəl-axır, zəncirləmə, dodaqdəyməz, diltərpənməz, nəfəsdərmə və s. qosma növlərinə təsadüf edilmir. Görünür, bunlar sonrakı dövrlərin məhsuludur. Qurbanidə müxəmməs, müsəddəs, müstəzad, təxmis və s. də əldə edilməmişdir. Folklorşunasların fikrincə, bu cür şeir növləri sonrakı dövrlərdə el sənətkarlarının, aşıqların daha çox şəhər həyatı ilə bağlı olan qisminin klassik ədəbiyyata meyli ilə bağlı yaranmışdır.

Gəraylı, qosma kimi şeir janrları qədim tarixə malikdir. Qoşmanın bəzən hər biri müstəqil bir janr kimi qeyd edilən növləri – qoşa yarpaq, haçabeytli, varsağı, təcnis, qifilibənd tipində olan qosmalar (bunların hamısı üçün ana forma adı qosmadır) sonralar tədricən formalaşmışdır. Bu sahədə Qurbanının rolü böyükdür. O, min il ərzində formalaşmaqdə olan qosmanı cilalamiş, başqa sözlə desək, onu böyük gələcəyi olan bir janr kimi üzə çıxarmış, kütləviləşdirmiş, bu sahədə böyük bir

¹ «Azərbaycan müəllimi» qəzeti, 10 iyul 1991, №50 (7088).

məktəbin əsasını qoymuşdur. Elə bir məktəb yaratmışdır ki, qoşma Qurbanidən az sonra el ədəbiyyatı xətti ilə klassik qəzəlin ən güclü rəqibinə çevrilmiş, sadə xalqı öz ətrafına toplamışdır. Qurbanidən çox-çox əvvəllər də qoşmalar yazılmışdır. Lakin söhbət buradadır ki, Qurbaninin qələmi sizqa bir bulağı iri nəhrə çevirmiş, Azərbaycanın bütün hüdudlarının bu nəhrdən bol su içməsinə imkan yaratmışdır. Qurbani qoşmanın qifilibənd, təcnis kimi mühüm formalarını da cila-lamış, ədəbiyyatımızda sabitləşdirmiş, onların sonrakı dövrlərdə yeni çalarda zənginləşməsi, inkişafı üçün əsaslı zəmin yaratmışdır.

Qurbani ilk dəfə divanilər yazmışdır. Divanilər el şeirinin qəzələ qarşı duran ən mükəmməl formasıdır. O dövrdə heç bir marksist dünyagörüşü olmadan Xətai və Qurbani şeirdə islahat aparmış, klassik ədəbiyyatın geniş savadsız xalq üçün çətin və anlaşılmaz şeir formalarına müqabil xalq ruhuna uyğun formaları aktuallaşdırmağı şüurlu məqsəd seçmişlər. Təsadüfi deyil ki, tədqiqatçıların dediyinə görə, türk xalqlarında divanının ilk nümunələri Azərbaycan aşıqları, Azərbaycan el sənətkarları tərəfindən yaradılmışdır. «Türkdilli xalqların şifahi poeziyasında ən qədim divani Azərbaycan aşıqlarına məxsusdur. Hələlik güman edilir ki, onun ilk nümunəsini XVI əsrin böyük sənətkarı Qurbani yaratmışdır».¹ «Aşıqlar divaniləri əsasən «Baş divani» və ya «Ayaq divani» üstündə oxuyurlar. «Baş divani»yə hətta «Şərxəta divani» də deyirlər. Guya bu saz havasını Qurbani bəstələmiş, həm də onu Şah İsmayıllı Xətaiyə həsr etmişdir (saz havasının əsl adı «Şah Xətaiyə»dır»).²

Qurbani qoşma-təcnisin kamil nümunələrini yaratmışdır. «Osmanlı türklərinin şifahi poeziyasında təcnisin ilk nümunəsinə Aşıq Şenliyin yaradıcılığında təsadüf edirik. Yuxarıda da qeyd etdiyimiz kimi, o da Azərbaycan aşıqlarının təsiri ilə bir neçə təcnis yaratmışdır. Azərbaycan aşiq

¹ V. Vəliyev. Qaynar söz çeşməsi. Bakı, 1981, səh.98.

² Yenə orada.

yaradıcılığında təcnisin dörd əsrən artıq tarixi var».¹ Türklerin şifahi ədəbiyyatında təcnisin tarixinin bu qədər qısa olması təəccüb doğurur. Bizim ədəbiyyatımızda isə təcnisin min ilə yaxın tarixi var. Molla Qasımin təcnisi, Qazi Bürhanəddin, Nəsimi, Cahan şah və başqalarında, «Dastani-Əhməd Hərami»də bol-bol işlədilmiş cinas qafiyələr təcnisin tarixini uzaq keçmişə aparır.

Qurbaninin təcnisləri adı təcnislərdir. Hələlik Qurbanının doqquz, ayaqlı, ciğalı təcnislərinə təsadüf edilməyib.

Ayrı-ayrı misraların ritmik-melodik axını şairin seçib işlətdiyi cinas qafiyələrlə sıx bağlıdır. Cinaslar təbii, aydın və ahəngdar olması, məna dərinliyi ilə diqqəti cəlb edir:

Qurbani qurbanı şahın dərinə,
Dərviş bilər xırqə nədi, dəri nə.
Ağam qiya baxdı, atdı dərinə,
Yetmiş il bənd etdi Cəbrayıł, Pərim!

«Pərim» rədifli bu şeir ümumən dini mövzudadır. Şair bu şeirdə də haqqa vasil olmağın yollarından danışır. Pəri də şairin nəzərində həmin haqqa çatmaq, qovuşmaq, onda ərimək mənasını verən bir pəri-sevgilidir. İnsana ruzu verən, Allahla peygəmbər arasında əlaqə yaranan mələklərdən ikisinin – Mikayılin və Cəbrayılin adları, «fırıştə» sözü şeirdə təsadüfi işlədilməmişdir. Mikayıllı Pərinin önündə gedəni, öncülü, cilovdarıdır (cilovdar – faytonçu, arabacı mənasında). Pəri kimdir, şair onu necə təsəvvür edir? Özü şah, adı – həqaiq-haqq, Allah; fırıştə saçları dua əfsunu kimi; naseh; kəlamı – imamət; hamı ona itaət edir; növrəstədir, gözəl qəddi, qaməti var; sırları məhrəm; aşiq can-başla ona qaildir, aşiqin ondan başqa yarı yoxdur. Deməli, bu Pəri hüsn-kamildir, Allah zərrəsidir. Qurbani bu şeirdə vəhdəti-vücud görüşlərini ümumiləşdirməklə həm də şeirin sonunda bu mürəkkəb aləm-

¹ V. Vəliyev. Azərbaycan folkloru. Bakı, 1986, səh.196.

də 70 yaşından tamam olduğunu, belə bir Pərinin eşqi ilə Allah elçisi Cəbrayılın əta etdiyi 70 ili başa vurduğunu ifadə edir.

Birinci misrada «dərinə» sözünün kökü «dər»dir – qapıdır; Qurbanı belə bir şahin, hüsn-kamilin qapısına, dərgahına qurban olduğunu bildirir; adı halda misrada zəmanə şahına münasibət də öz ifadəsini tapır. Üçüncü, dördüncü misralarda yaradana minnətdarlığın səbəbi izah edilir: ağam qiya baxışı ilə məni dərinə (sözün kökü «dərin»dir), yəni bu mürəkkəb aləmə atdı və Cəbrayı 70 il bu aləmdə bənd etdi. İkinci misra da («Dərviş bilər xırqə nədi, dəri nə») əvvəlki və sonrakı misralarla bağlıdır – şair demək istəyir ki, yaradılışın sırlarını xırqə geyənlər, dərviş olanlar, haq yolu ilə gedənlər bilər.

Qurbanı cinas yaratma texnikasına dərindən bələd olmuş, omonimlərin, omoqraf və paronimlərin fonosemantik imkanlarından istifadə edərək mənalı cinaslar yaratmışdır.

Qurbanının deyişmələri də maraqlıdır. Şairin yaradıcılığı bu sahədə də sonrakı ədəbiyyata bir nümunə olmuşdur. Qurbanidə həm «Dedim – dedi» şəklində qurulmuş daxili deyişməyə («Bəhanədir bu») təsadüf olunur, həm də şairin qarşı-qarşıya durub deyişmə, şeirləşmə şəklində qurulmuş xeyli əsəri vardır. «Mirzalı xan ilə deyişmə», «Mustafa ilə deyişmə», «Pəri ilə deyişmə», «Qarı ilə qızın deyişməsi» Qurbanının öz şeirləri əsasında yaranmışdır. Dədə Yediyarla, Şirvanlı Dostu ilə deyişmələrin, üzərində Dədə Yediyarın, Şirvanlı Dostunun adı olan bəndləri, şübhəsiz, qeyd edilən aşiqların özlərinindir. Dədə Yediyarla, Şirvanlı Dostu ilə deyişmələr mahiyyət etibarilə dini məzmunlu sual-cavablardan, qıflıbəndlərdən ibarətdir. Ona görə də bunları toplayıcılar yazıya almayı lazımlı bilməmişlər. Bu şeirlər dövrün Dədə Yediyar, Şirvanlı Dostu kimi görkəmli el sənətkarlarını tanıtmaq, onların barəsində yaradıcılıq axtarışlarının vacibliyini göstərmək baxımından da əhəmiyyətlidir.

20 bənddən ibarət olub qoşma şəklində yazılmış «Bəyan eylədi» əsəri on iki imamın və bir sıra dini ayın və qadağaların şərhinə həsr olunmuşdur. Bu əsər sonrakı dövrlərdə iri həcmli öyüdnamələrin, vücudnamələrin yaranmasına səbəb olmuşdur.

Qurbaninin fars dilində yazdığı altı misralıq qıtə ibrətamız mənaya malikdir. Bu əsər göstərir ki, Qurbaninin həm klassik şeir janrlarında, həm də fars dilində əsərləri olmuşdur.

Klassik ədəbiyyatımızda ərəb əlifbasındaki hərfərdən bənzətmə vasitəsi kimi geniş istifadə olunmuşdur. El ədəbiyyatında bunun ilk gözəl nümunələrini Qurbani poeziyasında görürük. Şair bir sıra şeirlərində «əlif», «dal» hərfərini düz qamət – gənclik, əyri qamət – qocalıq mənalarında işlətmişdir:

Əlif qəddim əyri yayə dönübdü...
Əlif qəddim dal yazılmış o burca...

İkinci misrada «o burca» - o bürcə dedikdə, tanrı məqamı, məkan, bürc nəzərdə tutulur. Şair daim Allah məkanına baş əyərək təzimdə olduğunu bildirir. Bunlar – bu cür bənzətmələr o qədər də ustalıq tələb etmir. Lakin şairin ərəb hərfərindən istifadə etdiyi elə şeirləri var ki, onların dəyişdirilməsi, müəyyən bir detalinın unudulması, əvəzlənməsi fikrin pozulmasına səbəb olardı. Məsələn:

Ayın lam içində, sin arasında
Yar mənə göndərdi bir cöüz indi -

misralarından birincisində «ayın», «sin», «lam» hərfəri «əsəl» – bal sözünü yaradır və bu yolla şair gözəl bir adəti xatırladır: yar mənə bal içərisində cöüz – qoz göndərdi. Burada eyni zamanda «bir cöüz indi» sözləri sonrakı bəndlərin son misralarında təkrar olunan və müxtəlif mənalarda – üz (sevgilinin üzü), üzmək (qoparmaq) və üzmək (suda üzmək) mənalarında işlədilən «bircə üz indi» sözləri ilə cinas kimi uyğunlaşdırılmışdır.

Ərəb hərfərindən istifadənin bizim üçün daha maraqlı növü Qurbanının qifilibənd yaradıcılığıdır. Şair qifilibəndlərindən birini ərəb hərfərindən ustalıqla istifadə əsasında qurmuşdur:

Dost bizi buyurdu xidmət-şərifə,
Dedik ki, baş üstə, **kafü lamü kaf.**

Fitnə qaşlı, cadu gözülü sevdiyim
Çoxların eyləyib **heyü lamü kaf.**

İkinci misrada «kafü lamü kaf» – gələk, dördüncü misrada «heyü lamü kaf» – hələk mənasındadır: dost bizi şərəfli xidmətə çağırıldı, dedik ki, baş üstə, gələk. Fitnə qaşlı, cadu gözülü sevdiyim çoxlarını hələk eləyib.

Sonrakı misralarda bunlara qafiyə kimi işlədilmiş «mimü lamü kaf» – mələk və «kafü lamü kaf» – kələk sözləri də bəndlərin mənasına tam uyğun və uğurludur. Bunlar göstərir ki, qıfibəndin yaradılmasında şairin ərəb əlifbasından istifadə ustalığı şeirin nəsildən nəslə düzgün ötürülməsinə diqqəti artırmışdır.

Məzmunu ilə yanaşı, Qurbani şeirinin səslənməsi də gözəldir. Misraların xərif intonasiyası, eyni tipli səslərin ahəngdarlığı – alliterasiya, ən qədim şeiriyyət vasitəsi kimi, Qurbanının şeirlərinə musiqililik verir:

Sallana-sallana gedən Salatın,
Gəl belə sallanma, göz dəyər sana -

misralarında *s*, *n*, / səslərinin təkrarı sanki təsvir edilən gözəlin hərəkətləri ilə yanaşı, onun özünün də hal-vəziyyətini göz öündə canlandırır. Yaxud:

Qızıl gülü dəstə-dəstə dərəm mən,
Dərib-dərib pünhan yerə sərəm mən.
Arzum budu, bir də yarı görəm mən,
Gözüm gözlərinin intzarıdı -

bəndinin ayrı-ayrı misralarında *d*, *s*, *m*, *b*, *g*, *z* səslərinin düzünlüsündən əmələ gələn xoş və ahəngdar musiqi şairin başqa şeirlərində də bu və ya digər səslərin təkrarlarında özünü göstərir və bütün sonraki dövr üçün nümunə verir.

Qurbanının rədifləri əksəriyyət etibarilə türk mənşəli sözlərdən, ifadələrdən, birləşmələrdən ibarətdir: *olmaz*, *gəldim*, *yetirməsin*, *şad elərlər*, *var*, *gedim*, *keçdi*, *qalıdı*, *bənövşəni*,

sevinsin, olmaz, qızların, istərəm, yeridi, görmüşəm, gedirəm, eylədi, deyərsən, üzüldü, gətiri, açılmış, deyiləm, ürəyimdə, nədəndi, sayalanıbdır, yetincə, gəlin, göründü, sellənir, bağlaşın, göndər, məndən, qaldı, mənim, gəlmışəm, dönübdü, ayrı, tapılmaz, alma, görməsin, gülərmış, dolanım, indi, deyibdir, handadı, yetişdim, dedilər, yaratdı, çəkibdi, dolana-dolana, tez-tez, gülə-gülə, ras gəldim, xoş gəldin, dar olmaz; qadasın allığım, dəyər sana, sənə qurban, canım hey, bu qızın, gül üzə, bu burca, bu işə və s. Rədiflərin bir qismi bütöv, bir qismi yarımcıq cümlələr şəklindədir: gəlirəm mən, pərim gəlsin, vermərəm səni, pəri üçün gəlmışəm, almağa gəlmışəm, ondan öldür, bilmədimi sən, üzmə sən bari, bəhanədir bu; aldatdı məni, gəzə-gəzə mən, nə sinə bağlar, o zalimdadi, oyada məni və s. Təsadüfi hallarda alınma sözlərdən ibarət olan rədiflər də işlədilmişdir: dilbər, namidarıdır, kənarında, ləblərin, pəri, qiyamədəndi, saqinin, şah, zülfün və s.

Nəzərdən keçirdiyimiz dil xüsusiyyətlərindən aydın olur ki, həqiqi el sənətkarlarını xalqa sevdirən, əsrlərlə yaşıdan ən mü-hüm keyfiyyətlərdən biri onların jarqonlara, əcnəbi təsirlərə uy-madan xalq dilinə əsaslanması, canlı xalq dilinin şəhdini, şirəsini, duzunu bədii dilə gətirməsi, şeir misralarını əksərən müdrik kəlamlar səviyyəsinə yüksəldə bilməsidir. Xalqın ən kədərli, ən dözülməz günlərində humor ona təsəlli verir, onun gələcəyə ümidi artırır, onu yaşadır. Qurbanının poeziyasında da nikbin ruh təbəssüm və humorla təzahür tapır. Şairin ən qəhərli şeirlərində belə göz yaşları içərisində təbəssüm müşahidə olunur.

Qurbanının humoru əksərən təzadlı halların gözlənilməz qarşılaşılmamasından doğur:

Bir busə istədim ağ üzdə xaldan,
Açıqlandı dedi: Al, sənə qurban!

Bu cür zərif müşahidələrin şeirdə ifadəsi poetik kəşf sayila bilər.

Əsas məqsədlə onun icra üsulu arasındaki uyğunsuzluğun təsviri halları da komizmə səbəb olur. Vüsala yetmək üçün aşiqin zarafatla özünü «yetim», «qərib» kimi qələmə verməsi şairin həqiqətən yumorlu bir şəxs olduğunu təsdiq edir – qəribə, yetimə hörmət edərlər, onun könlünə dəyməzlər:

Ağ üzündən bir cüt busə vergilən,
Qəribəm, könlümü təzələ, gəlin!

Yaxud:

Mən yetiməm, bir al məni yanına,
Gəlsin onda kef, damağa ləblərin!

Bəzən şairin yumorunu icrası insan iradəsindən asılı olmayan işin xahiş və yalvarış yolu ilə icrasına nail olmaq arzusunun təsvirindən irəli gəlir:

Hər gecə vayğamda görürəm səni,
Sən allah, sən tanrı, sən də gör məni.

M.H.Təhmasib Qurbaninin:

Dedim: Dilbər, getmə, bir dəm danışaq,
Dedi, sözün yoxdur, bəhanədir bu.
Dedim, bir nəzər qıl aşiq halına,
Dedi, əcəb dəli, divanədir bu –

bəndi ilə başlayan şeirini misal götirərək yazır: «...belə şux, oy-naq qoşmalar Qurbani yaradıcılığında həm miqdarda azdır, həm də göründüyü kimi, qoşmalardakı gülüş özü də daha çox güclə sezilə bilən təbəssüm şəklindədir. Dərd, kədər, giley, göz yaşları ilə suvarılmış qoşmalar isə Qurbanidə olduqca çoxdur».¹ Bizcə, bu qeydlərdə Qurbani yumorunun gücü xeyli

¹ M. H. Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər), səh.366.

azaldılmışdır. «Sənə qurban», «İmdi», «Deyiləm», «Gelin», «Ondan öldür», «Bəhanədir bu», «Göndər», «Dolanım» və s. qoşmalar ya bütövlükdə humorla yazılmış, yaxud da humor və istehza çalarlı misra və beytlərə malikdir. Qurbanidə həqiqətən ictimai zülm və haqsızlıqdan doğan kədər böyükdür və onu bu mənada sonraki əsrlərin ömrünü gözəlləmələrə həsr etmiş müəllifləri ilə müqayisə etmək olmaz. Lakin Qurbanının mövcud şeirləri göstərir ki, onun satirik əsərləri də olmuşdur. Şairin «İmdi» rədifli qoşmasında komizm daha güclüdür. Dostu Nuru bəyin bağışladığı atın tez ölməsi, şairin yenə piyada qalması Qurbanının belə bir satirik-məsxərəli şeir yazmasına səbəb olmuşdur:

Sən tərif etdiyin ol səmənd atın
Kəlləmanqo tutub, yamandır imdi.
Nalı, mixi düşüb, çox pis gündədi,
Ay Nuru bəy, ölü siçandır imdi.

Yumorlu insan gözəl olar. Qurbaninin müşahidə olunan yumor duyğusu Diri dairəsində əhalinin mühüm təbii keyfiyyətlərindənədir.

Nəzərdən keçirdiyimiz zəngin dil faktları XV əsrin sonu, XVI əsrin I yarısında Qurbani poeziyasının ədəbi dilimizin xəlqıləşmə, ictimai-siyasi motivlərlə zənginləşmə, milli dil istiqamətində təmərküzləşmə prosesində klassik ədəbiyyatdan az iş görmədiyini, öz xəlqiliyi, sadəliyi, gözəlliyi ilə şərqdən qərbə, şimaldan cənuba bütün ölkəmizin ədəbi-mənəvi aləmini, böyük bir məktəbin başlangıcı kimi, qüdrətli bir qüvvə ilə birləşdiriyini, milli dilin sonrakı inkişafı üçün əsaslı özül yaratdığını aydın göstərir. El ədəbiyyatı xalqa daha yaxın olmuş, zəhmətkeş insanların mənəvi təkamülündə daha böyük iş görmüşdür: «Saz şairləri türlü bakımlardan klassik şairlərdən üstün sayılır... Geniş xalq təbəqəsi içərisində aşıqların qazandıqları şöhrət və rəğbat əsərləri ilə məhdud bir sınıf arasında yayılmış klassik

şairlərdən daha fazla olmuşdur».¹ Qurbani dilimizin estetik keyfiyyətlərini gözəl duymuş, seçib götürmə və nəyi necə işlətmə prinsiplərinə dərindən bələd olmuş və ümumxalq dilinin zəngin imkanlarından istedadla istifadə etmişdir. Füzuli, Xətai və Qurbani – hər biri öz üslub potensialı dairəsində, Azərbaycan dilini başları üzərinə – zirvəyə qaldıraraq, oradan milli dil istiqamətində inkişaf axarına aşırılaşlar...

İdeya və üslub yaxınlığı

Bizim minilliyyin 6-ci yüzilliyi, yəni XVI əsr Şah İsmayıllı Xətainin şəxsi istedad və qüdrəti sayəsində mədəni, ictimai-siyasi cəhətdən bənzərsiz bir əsrdir. Həyatın elə bir sahəsi yoxdur ki, Şah İsmayıllı peygəmbər duyğusu, ilahi saflıq və təmizliyi, yenilməz mənəvi və cismani qüvvəsi ilə həmin sahəyə öz əlini uzatmamış olsun. Əsl xalq, vətən və millət qeydindən danışılarkən heç kəsi Şah İsmayılla müqayisə etmək olmaz.

Şah İsmayıllı xilqətin bəxş etdiyi bir möcüzə kimi, ölkəmizdə təbiətin hər cəhətdən canlanması, dirçəlməsinə, çiçək açmasına, insan duyğularının coşub-qaynamasına, insan istedadının qanadlanmasına səbəb oldu.

Bu gün İsmayıllı kimi şəxsiyyətlərə daha böyük ehtiyacımız var. İsmayıllı bizim müasirimiz olmalı idi, bizi bir əqidə yolunda birləşdirməli idi, öz qılıncının gücü ilə pis niyyətləri kəsib-dəğramalı, bizi saflıq, təmizlik yoluna salmalı idi, bizdə ictimai işə məsuliyyət hissi yaratmalı idi, sözü bir, əməli bir insanları qorunmalı, tərbiyə etməli idi, anarxiya və özbaşınalığın axırına çıxmamalı idi. Yüz illər, min illər keçsə də, İsmayıllıın mənəvi saflığı nəsillərə nümunə olacaqdır.

¹ F. Koprülü. Türk saz şairləri. I, Türk ədəbiyyatında aşiq tarixinin mənşəyi və təkamülü, XVI–XVII əsr aşiq-saz şairləri. Ankara, 1962, səh. 18–21.

İsmayılın ülvi bir qüvvə kimi təzahürü insanlara qol-qanad verdi, mürgüləyən başları ayıltdı, istedadları hərəkətə gətirdi, insanlar sonsuz və tükenməz qüvvə ilə həyatı gözəlləşdirməyə başladılar – şəhər tikintisi, kəndlərin abadlaşdırılması, nəqqaslığın, rəssamlığın, idarəcilik və vətəni müdafiə qüdrətinin yüksəlişi, milli varlığın ilkin təzahürü olan ana dilinin dövlət dili səviyyəsinə qaldırılması Xətainin milli siyasəti ilə bağlıdır. Şah İsmayıл sanki kiçik şam işığında qalmış xalqın üzərinə nəhəng bir projektor kimi işiq salıb, bütün sənət və peşə adamlarını ayağa qaldırdı.

Qazi Bürhanəddin də hökmdar şair idi, Cahan şah da. Lakin onların heç birini mədəniyyət hamisi, qüdrətli şair və sərkərdə kimi Şah İsmayılla müqayisə etmək olmaz. Nəsimi böyük və qüdrətli şair idi və Xətai ondan çox şey öyrənmişdir. Lakin Nəsiminin gücü yalnız dilinə çatırdı, Xətai isə öz qılıncını, qolunun gücünü xeyir işlərin qələbəsinə yönəltmişdi və daim qalib gəlirdi.

XVI əsrə qədər ozanla aşığıın birgə çalıb-çağırdığı yüzilliklərdə el ədəbiyyatının nümayəndələrini əli çıraqlı tapa bilmirik. Lakin Şah İsmayıл əsrinə məxsus qüdrətli sənətkarların adları hafizələrdə qorunmaqdadır. Bu əsrin Dədə Yediysi, Miskin Abdalı, Qurbanisi, Tufarqanlısı və dastanlarda adları çəkilən Şirvanlı Dostu kimi əsərlərini toplaya bilmədiyimiz, əfsanələrə dönmüş neçə-neçə ozanı – aşığı var.

Şah İsmayıл şeir dünyasına göz açanda artıq Qurbanı tanınmış şair idi. Lakin Qurbanının Qurbanı olmasında XVI əsrin əvvəlinə məxsus hərəkatın, ümumi dirçəliş və oyanışın misilsiz təsiri şübhəsizdir: «Şah İsmayıл anadilli ədəbiyyatın bir sıra görkəmli nümayəndələrini hərtərəfli himayə etdiyi, yetişirdiyi kimi, el şairlərinə, ozanlara da xüsusi diqqət yetirmiş, onlara qayğısına qalınması üçün hər cür imkan yaratmışdır. Bunun da nəticəsində ozan-aşiq ədəbiyyatının hərtərəfli yüksəlisində

keçmişdəkilə müqayisə edilməyəcək dərəcədə yeni bir mərhələ başlanmışdır».¹

İsmayılin müridlərinin döyüşqabağı ruhlandırılmasında, cuşa gətirilməsində ozanların – aşıqların böyük rolu olmuşdur. «Cahan arayi-Şah İsmayıл Səfəvi» əsərində deyilir: «...Ozanlar vuruş günlərində qalib yürüslü ordunun müqabilində çukurlar çalmaq, türki varsayılar oxumaqla igidləri döyüş həvəsilə coşdururdular. Ozanların çalıb oxumasından onların vuruş əzmi güclənirdi. Onlar ruh yüksəkliyi ilə düşmən üzərinə yüyürüb, özlərini hərb dəryasına vururdular».²

Qonşu türk xalqlarında, Orta Asiyada el ədəbiyyatına, aşiq sənətinə həqarətlə baxıldığı halda, Şah İsmayıл ozanları himayə edir, onların sənətinin gücündən istifadə edir, onları mükafatlaşdırır, qiymətləndiriridir: «O, folklorla yazılı ədəbiyyatın qarşılıqlı əlaqələrini ifadə edən əsərləri ilə tam bir yenilik əmələ gətirmişdir... Qətiyyətlə demək olar ki, XV–XVI əsrlərdən bu tərəfə, anadilli ədəbiyyatımızın həm yazılı, həm də ozan-aşiq tərzi sahəsinə bədii yaradıcılıq, fikir və üslub etibarilə Şah Xətai qədər güclü təsir göstərən olmamışdır».¹

Qeyri-adi istedad sahibi olan Xətai uşaqlıqdan çukur-saz havaları qanına hopa-hopə böyümüş, çox erkən Nəsimi şeirlərindən təsirlənmiş, hürufiliklə yanaşı, qızılbaş-şıə təriqətinin ideyalarını əks etdirən şeirlər yazmış, hikmətamız, fəlsəfi ustادnamələri, qoşmaları, gərəyliləri, bayatıları, rübaiłları, heca vəznində qəzəlləri ilə klassik ədəbiyyatla el ədəbiyyatının qovuşması, klassik ədəbiyyat dilinin sadələşməsi, el ədəbiyyatının parlaması yolunda böyük və misilsiz iş görmüşdür. Qurbani kimi istedad sahibləri dağlarımızın saf havası ilə yanaşı, Şah İsmayılin ümumi fəaliyyəti ilə də əbədiyyət yolunun yolcusuna çevrilirdilər.

¹ M i r z ə A b b a s l i . Şah İsmayıл Xətai və folklor, Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, IV, 1978, səh.94.

²Sitət Mirzə Abbaslının göstərilən məqaləsindən götürülmüşdür.

¹ M i r z ə A b b a s l i . Şah İsmayıл Xətai və folklor, Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, IV, 1978, səh.100.

Şah İsmayılin ədəbi, elmi, ictimai-siyasi fəaliyyəti bütün sahələrə işıq saçmış, həm klassik ədəbiyyatın, həm də el sənət-karlarının yolunu işıqlandırılmışdır. Şah İsmayııl ideya, fikir, üslub, dil və sənət məsələlərində dövrünün bütün ziyalılara təsir etmiş, onları öz ardınca aparmışdır. Elə buna görə də Qurbani ilə Xətainin dini-fəlsəfi görüşlərində, təbiətə və insana münasibətlərində olduğu kimi, dilin müxtəlif leksik və üslubi qatlarından istifadə, üslubiləşdirmə meyillərində də yaxınlıq vardır. Bunlar zamanın diqtə etdiyi hadisələrdən və həmin hadisələrin təsviri üçün bilavasitə zəruri dil vasitələrindən istifadə nəticəsidir.

Xətai üstünlüyü «Fürqani-kərim»ə versə də, «Ləzzəti ayəti-fürqandan aldım» («Quran ayələrindən ləzzət aldım») desə də, dörd müqəddəs kitabı – «İncil», «Tövrat», «Zəbur» və «Quran»ı bərabərhüquqlu müqəddəs kitablar kimi qiymətləndirmişdir:

İncil, Tövrat, Zəbur – dörd kitab haqqıdır,
Ləzzəti ayəti-Fürqandan aldım.

Eyni dünyagörüşü biz «Dörd kitabdı bu dünyanın gövhəri» deyən Qurbanidə də görürük. Hiss olunur ki, Qurbani bir sıra şeirlərini erkən, gəndlik illərində, mollaxana-mədrəsə təhsili dövründə yazıb, bu şeirlərin müəllifi hələ təriqət fəlsəfəsi təsirlərinə tutulmayıb. «Dörd kitabdı bu dünyanın gövhəri», «Məhəmməddi bu dünyanın ləngəri» deyən şair hələ «Şahi-Mərdan» aludəliyində deyil. Lakin, şübhəsiz, bu hal uzun sürə bilməzdi. Qurbanının Xudafərindən keçib Şirvan üzərinə yeriyən İsmayııl ilə erkən tanışlığı, dini təhsil ardınca Mənsur Həllac, Nəimi, Nəsimi kimi keçmişin böyük mütəfəkkirlərini öyrənməsi şairin yaradıcılığına təsir etməyə, onu istiqamətləndirməyə bilməzdi. Səkkiz əsrlik tarixi, neçə-neçə mütəfəkkir ideoloqları olan sufilik Şah İsmayılı da özünə bağlamışdı. «Ənəlhəq sərrini Mənsurdan aldım» deyən Xətai sufi mərhələlərinə münasibətini dəfələrlə bildirmişdir:

Şəriət sancağı gəldi, dikildi,

Təriqət yolunda güllər saçıldı,
Mərifət dəryası daşdı, töküldü,
Həqiqəti pirü pirandan aldım.

Sufilərə açıq müraciətlərində onları mürşid kamalından doğru, dürüst işiq almağa çağırın şair yazır:

Yürü, sufi, yürü, yolundan azma!
Elin qeybətinə quyular qazma.
Yorulma bihudə, boşuna gəzmə
Yanında mürşidin yar olmayıncı!

Nəimi və Nəsimi ideyaları, hürufilik təlimi Xətainin qəlbinə yaxın olmuşdur:

Şah Xətai, didara bax,
Mənsur kimi boynuna tax.
Nəsimi oldu haqla haq,
Ol üzülən dərisidir.

Sufi, hürufi ideyaları Qurbani və Şah İsmayılin eyni ideoloji mənbələr üzərində kökləndiklərini göstərən amillərdir. Lakin bunlardan başqa, bütöv bir islam dini və Şah İsmayııl Xətainin daha möhkəm bağlı olduğu qızılıbaş-şıə təriqəti də var idi. Bu təriqətin yaradıcısı və ən böyük təbliğatçısı səfəvilər idilər. Təbiət və gözəllik şairi Qurbani bu ümumi ideoloji axara qəlbini vermiş böyük məhəbbət şairi idi.

Əksigə qalmayan pirim Əlidir,
Qəlbində şübhəsi olan gəlməsin –

deyən Xətainin qəlbindəki Əli məhəbbəti Qurbaniyə sirayət etməyə bilməzdi. Qurbani «mürşidi-kamilim» dediyi Xətainin bu sözlərini oxumamış olmazdı:

Mürsidsiz, rəhbərsiz yollar açılmaz,
Mürşid ətəgində əlin varmıdır?

Əli məhəbbəti Xətai üçün hər şeydir:

Mən obam içində baqi can idim,
Əli idim, din idim, iman idim.

Xətainin poeziyasında: *Ay – Əlidir, gün – Məhəmməd, bilənə, Tanrıım müsafiri pirim Əlidir. Qırıqlar içdi al şərbətdən məst oldu, Şahi-Mərdan cümləsindən üst oldu. Şahi-Mərdan qullarıyız* kimi misra və beytlərə bol-bol rast gəlmək mümkündür. Qurbani də eyni eşqlə Əli mədhinə son dərəcə tutarlı misralar həsr etmişdir: *İndiyədək ustadımı bilmirdim. İndi bildim, Şahi-Mərdan Əidi. Ümidim bağladım Şahi-Mərdana. Əli dedim, ələyindən ələndim və s. Merac yolunun qapıçısı, ümidi yeri, cəmi müşkülləri bitirən, məğribdən məşriqə sədası gəzən, ustad və s. söz və ifadələr Qurbaninin həzrət Əliyə necə yüksək rəğbət bəslədiyini aydın göstərir. Şah İsmayıllı Xətai «pirim», «mürşüdüm» deyərkən Əlini nəzərdə tutursa, Qurbani həzrət Əli ilə yanaşı, Şah İsmayıllı da özünün piri, mürşüdü sayırlı:*

Mürşidi-kamilim, şeyx oğlu şahim,
Bir ərzim var qulluğuna, şah, mənim.

Səfəvilər tarixinin görkəmli tədqiqatçısı Oqtay Əfəndiyev V.F.Minorskiyə əsaslanaraq yazar: «Xətainin divanında əks olunmuş qızılbaş doktrinasına uyğun olaraq, xəlifə Əli allah sayılır və kim buna qail deyilsə, dinsiz hesab olunur; Məhəmməd – yalnız peygəmbərdir. Eyni zamanda Əli məzhər-i həqqdir. İsmayıllı özünün Əli və Fatimə «mənşəyi» ilə fəxr edir... Keçmişdə o (İsmayıllı) allah (Əli) ilə birlikdə olub, indii isə dünyaya gəlib. Onun simasında peygəmbərin və imamın keyfiyyətləri birləşib... İsmayıllı – adam donunda xodadır. O bu dünyaya nuri-xoda, ənbiya xətmi, mürşidi-kamil, aparıcı imam (imami-rahnema), həqqi-mütləq kimi gəlib. İsmayıllı «qazi»,

«sufi», «əxi» adlandırdığı müridlərindən mütilik, səcdə tələb edir».¹

Qurbani Şah İslmayla ruhən, qəlbən son dərəcə bağlı bir şəxsiyyət olmuş, ömür boyu İslmayla, onun övladlarına sadiq qalmışdır. Süfiliyin, hürufiliyin, şəliyin dərin kökləri əqidə cə-hətdən birləşən bu iki şairin poeziyasında dini-fəlsəfi terminolo-gianın ümumilik və uyğunluğunu şərtləndirən əsas amildir. Qurbanidə dini terminlərin nisbətən az, Şah İslmaylıda isə bol bol görünməsi bu iki böyük sənətkarın ideoloji sahədə mürid – mürşid səviyyələri ilə bağlıdır.

O da məlumdur ki, hər iki şairin öyrəndiyi ədəbi-elmi mənbələr də eyni olmuşdur. Məsələn, Qurbani kimi, Şah İslmayıl da keçmiş el ədəbiyyatından, xalq dastanlarından, klassik ədəbiyyat nümayəndələrindən, Yunus Əmrə kimi örnək sənət adamlarından öyrənmişdir.

Xətai də Yunus Əmrənin şeirlərini oxumuş, onlardan təsir-lənmiş, onun rədifləri ilə yeni gözəl şeirlər yazmışdır:

Adəm olub, gəldim adəm içiñə,
Nəsib olmaz dürlü candan içəri.
Zənbur olub, kandan-kana keçərkən
Bir kana uğradım kandan içəri.

Xətai «Olamazsan» gəraylısını Yunus Əmrənin eyni adlı şe-irinə nəzirə yazmışdır:

Dərvişlik eydür bana,
Sən dərviş olamazsan.
Bari diyəyim sana,
Sən dərviş olamazsan.

Beləliklə, hər iki şair üçün köklər, qaynaqlar eynidir. Lakin Şah İslmayıl təriqət və dövlət başçısı, Qurbani isə azad el sənətkarıdır. Şahı öz ideyaları, təriqəti, Qurbanini isə insan

¹ О. Э ф е н д и е в. Азербайджанское государство сефевидов. Баку, 1981.

gözəlliyyi, təbiətin saflığı daha çox çekmişdir. Dini terminoloji leksikanın intensivlik fərqi də bununla bağlı olmalıdır.

Bu fikirlər o cəhətdən də doğrudur ki, Qurbanı və Xətai əslində ruh etibarilə yaxın sənətkarlar olmuşlar, hər ikisi daha çox xalq ədəbiyyatından, el sənətindən, xalq musiqisindən tərbiyə və zövq almışlar. Ona görə də Xətainin aşağıdakı misraları Qurbanının məşhur «Dördünə» qiflibəndini yada salır:

Bu gün ələ almaz oldum mən sazım,
Ərşə dirək-dirək çıxar avazım.
Dörd şey vardır bu qarındaşa lazıim:
Biri elm, biri kəlam, biri nəfəs, biri saz.

Üslub və ideya yaxınlığı özünü Xətai və Qurbanının işlətdiyi ortaqlı dini leksikada da aydın göstərir. Bir neçə nümunə nəzərdən keçirmək kifayətdir.

Kan sözü. Qurbanının «Gərək» rədifli divanisinin son misrasında («Əslimiz türabdəndir, məskənimiz kan gərək») mədən, bir şeyin çıxdığı yer mənasında olan fars mənşəli «kan» sözü bir təriqət istilahı kimi, «bu dünya» mənasında işlədilmişdir. Yunus Əmrədə, Xətaidə olduğu kimi, bu söz Qurbanının şeirlərində də islək sözdür.

Qurbanının divanisindən verdiyimiz misradaki «türab» sözü də dini-fəlsəfi termin səciyyəsində olub, insanın torpaqdan yaranıb, torpağa qayıtdığını eks etdirir. Xətaidə bu məna daha aydınlaşdır: **Türabiyəm, yerdə bitdim əzəldən. Xətaiim türabə endirdi təni** və s.*

Qırxlar sözü. Hər iki şairdə eyni dini mənada işlənmişdir. Qurbanidə: *Gətirdin kələmi cümlə cahanə, Qırxları göstərdin əhli-ürfanə. Qırxlar məclisindən bir pay qapmışam* və s.

* Ərəb mənşəli hesab olunan «türab» sözü türk mənşəli «torpaq» sözü ilə eyni kökdəndir (*tü/to*).

Xətaidə: **Qırxlar** meydanında yunduq pak olduq. **Qırxların qəlbi durudur** və s.*

Haqq sözü. Ərəb mənşəli «allah», türk mənşəli «tanrı» və çox az hallarda fars mənşəli «xuda» sözündən istifadə edən o əsrin poeziya ustaları ərəb mənşəli hesab olunan «haqq» (həqq) sözünə işlək bir termin kimi daha çox müraciət etmişlər. «Haqq» Allahın adlarından biri, Allah, tanrı mənasındadır. Bu sözün işləkliyi qədimlərdən gəlir, Nəsimi poeziyası bu sözü daha çox qanadlandırmışdır.

Qurbanidə: **Haqqım** əmr eylədi, gəldim dünyaya. Dindirdilər, «**haq**» söylədim sözümü. **Haqq-taala** könlündə fikir eylədi, Əzəl başdan bu dünyani yaratdı və s.

Xətaidə: Sevgi **haqq** sevgisi imiş. **Həqqə** şükr et, qaldır əlin. **Həqqin** cəmalını görmək dilərsən və s.

Pir sözü. Fars mənşəli bu söz dini terminoloji söz olub, təriqət banisi mənasındadır. Qurbanidə: *Talib olan dərsin alar pirindən*. Xataidə: **Pirlər** məqamında yanıb bışmışəm.

Mürşid sözü. Ərəb mənşəli olub, yol göstərən, rəhbər, təriqət başçısı mənasındadır. Qurbanidə: *Getmiş idim mürşidimə, dərdimə dəva qıla*. Xətaidə: **Mürşidsiz**, rəhbərsiz yollar açılmaz. **Mürşid** ətəgində əlin varmıdır?

Qeyd etdiyimiz sözlərlə yanaşı, *ümman*, *dərvish*, *təriqət*, *şəriyat*, *mərifət*, *həqiqət*, *didar*, *təcəlli*, *qazi*, *ixlas*, *talib*, *laməkan*, *ələnmək* sözlərinə də hər iki şairdən misallar vermək olar. Bunlar Xətaidə bol-bol, Qurbanidə nisbətən az işlənmişdir. Qurbani Şah İsmayılin müasiri və dostu olduğundan onun qızılbaş bayrağı altında apardığı mübarizəyə rəğbət bəsləmiş, Şah İsmayıllı ideyalarının yayılmasına bilavasitə kömək etmişdir. Öz zəmanəsinin oğlu kimi, o bu ideyalardan və həmin ideyaların əsas ifadə vasitələrindən yan keçə bilməzdi. Lakin, dediyimiz kimi, bu cür sözlər onun əldə olan şeirlərində cüzi

* Qırxlar (Əshabi-Suffa) Mədinəyə hicrət başa çatdıqdan sonra yeməyə və geyməyə bir şeyi olmayan əshabə. Məscid tikildikdən sonra peyğəmbər tərəfindən məscidin sofaşına yerləşdirilmişlər. Onların 400 nəfərə qədər olduğu söylənilir.

yer tutur, cəmi bir-iki dəfə işlənmişdir. Şah İsmayıll isə, məsələn, 60-a yaxın qoşma və gəraysiaşında «haqq» sözünü 60, «dərvış» sözünü 17, «qırxlar» sözünü 12, «pir», «mürşid» sözlərinin hər birini 19 dəfədən çox işlətmişdir. Hətta insan və təbiət münasibətlərinin müqayisəsində də fərqli keyfiyyətlər aydın duyulur. Qurbanı «Bülbül ayrılığı sitəmdi gülə» dedikdə həqiqi insani sevgiyə işaret edir. Xətaidə isə insani sevgi dini mahiyyət daşıyır:

Taliblər pirin arzular,
Bülbül oynar gül içində.

Üslub və ideya yaxınlığı Xətai və Qurbaninin bir sıra poetik müraciətlərində, dini və dünyəvi mahiyyət daşıyan ifadələrində də aydın müşahidə edilməkdədir.

Xətaidə: **Min bir kəlam** desəm, birin anlamaz. **Gözəl şahım**, sənə **min canım qurban**. **Keçmişəm sərimdən**, qorxmam ölümdən, **Bəli dedik**, bir gerçəyin dəstini. Dünyadan əlin çək, **divanə könlüm**. Bu gün ullaşdilar **xublar xubuna**. **Həqdən gələr** hər nə gəlsə bir **qula** və s.

Qurbanidə: *Tur dağında min bir kəlam* danışan Musanı da Allah özü öldürdü. Yetiş köməyimə, **gözəl şah**, mənim. Ağlım, huşum oynar, **keçər sərimdər**. **Bəli dedim**, bəlasına bələndim. Qəm yemə, qəm yemə, **divanə könlüm**. Dedim, könül, sevmə **xublar xubunu**. **Bir qula ki haqdan** qəzəb olmasa... və s.

Xətai ilə Qurbaninin qafiyə, rədif və cinaslarında da yaxınlıq vardır. Qurbanının qafiyə kimi işlətdiyi *Gəncə, gəncə, onça, səncə* kimi sözlərdən Xətai də qafiyə kimi istifadə etmişdir. Bir sıra qoşmaların ümumi qurulma texnikasında da bu yaxınlıq müşahidə olunur. Xətainin:

Bəhri ol, ümmanna dal da, ondan gəl,
Müsahib qapusun bul da, ondan gəl –

tipli misraları yenə dini və dünyəvi məzmunu nəzərə alınmazsa, Qurbanının:

Könlümün mətləbin bil, ondan öldür,
Lütf eylə, üzümə gül, ondan öldür –

misraları ilə eyni ahəng və ifadə tərzi üzərində qurulmuşdur.

Bütün bu ümumi, ortaqlı cəhətlər və uyğunluqlar, fikir və ifadə tərzindəki yaxınlıq hər iki şairdə eyni ictimai mühitin izləridir. Dini terminoloji söz və ifadələrə sonrakı əsrlərin bədii dilində də rast gəlmək mümkündür. Lakin bu cür söz və ifadələr sonrakı dövrlərin ədəbiyyatında nisbətən az və əksərən qeyri-dini Əlalarda işlədilmişdir. Qurbanidə isə dini terminoloji sözlər, ifadələr öz həqiqi dini mənasını bu günə qədər qorumaqdadır. Dünyəvi hadisələrin üstünlüyü Qurbani poeziyasının mistik fikirlərlə yüklenməsinə imkan verməmişdir.

Bütün linqvistik, teoloji-dini faktlar, əsərlərinin ideya-estetik keyfiyyətlərindəki yaxınlıq göstərir ki, Qurbanı Şah İsmayıllı Xətainin müasiri, istəklisi, tərəfdarı, sevdiyi və hörmət bəslədiyi bənzərsiz bir şair olmuşdur.

Sənətin davamı

Qurbanı xalq şeirinin, realist şeirin yaradıcısı, yeni şeir məktəbinin banisi olduğundan xalq şeiri üslubunda yazış-yaradan sonrakı bütün böyük və kiçik sənətkarların yaradıcılığına təsir etmiş, onların ilkin öyrənmə, nümunə məktəbi olmuşdur. Görkəmli şair XV əsrin sonlarında, XVI əsrin birinci yarısında ümumxalq dilinə məxsus adı, sadə, lakin son dərəcə zəruri məfhüm ifadəcılərini böyük bir ustalıqla poeziya dilinə gətirməklə xalq dilinin milli dil istiqamətində, yüksək sənət səviyyəsində şeir dilinə təsirini elə gücləndirdi ki, onun ardınca gələnlər bu yolda tərəddüd etmədilər. Şairin poeziya dilindəki *qadasın alğığım, başına döndüyüm, qurban olduğum, durum dolanım başına* kimi ifadə-rədiflər, müraciətlər, *şahlar şahı, gözəllər gözəli, xubların xubu* kimi milli poetik birləşmələr, *pəri, dilbər, haqq, ümman, şəqayıq, məşşatə, seyrağib, xoryat, rəqib, xuda, qırxlar, sər, payəndaz, alişan, həmayıl* kimi

səciyyəvi-rəmzi leksika sonralar Abbas Tufarqanlı, Xəstə Qasım, Valeh, Alı, Ələsgər və b. ustad aşıqların, Vaqif və Zakir kimi şairlərin şeir dilində bol-bol işlənməyə başlayır, özünə geniş yol açır. Bu cür söz və ifadələrə bədii dildə Qurbanidən çox-çox əvvəllər də rast gəlmək mümkün idi, lakin el şairləri və ustad aşıqlar üçün bu cür söz və ifadələrin ilkin yatağı Qurbanının nüfuzedici yaradıcılığı olmuşdur. Bunu həmin şairlərin Qurbani ifadə tərzinə, Qurbani obrazlarına, şairin mövzularına, qafiyə və rədiflərinə təkrar-təkrar müraciət və dönüşləri də aşkar göstərir. Qurbanının sevimli obrazları sevilə-sevilə tərənnüm edilmiş, Qurbanının nifrət bəslədiyi, lənətlədiyi obrazlar nifrətlə lənətlənmiş, həcv və satira obyektiň çevrilmişdir. Qurbanidən sonra bütün ustad aşıqların seyraqlıblara, xoryatlara, rəqiblərə nifrətinin şahidi oluruq. Qurbanidən sonra bütün aşıqların ümidi yeri yenə haqdır, kərəmin kanıdır, Şahi-Mərdandır. Qurbanının «Zülm eləyən vəzir namərd oğludur» deyə söyüdüyü, qarğadığı vəzir Abbas Tufarqanlının, «Alı xan» dastanı qəhrəmanlarının və neçə-neçə el sənətkarlarının nifrət bəslədiyi ümmümləşmiş tipdir.

Şairin saysız-hesabsız misra və ifadələrinə, üslub nümunələrinə, müraciət-xitablarına sonrakı aşıq-şairlərin yaradıcılığında təkrar-təkrar rast gəlmək olur. Bir sıra qoşma və gəraylılarına nəzirələr yazılmışdır.

Qurbani ənənələrindən danışarkən ilk növbədə şairin bənövşəyə həsr etdiyi şeir yada düşür. Qurbani bu şeiri elə böyük məhəbbət və ustalıqla yaratmışdır ki, onun bir şair kimi əbədi yaşaması üçün bu şeir kifayət edərdi. Bu şeirin ardınca poeziyamızda yaranan «Bənövşə»lərdən bir kitab bağlamaq olar. Qurbanidən sonra bu mövzuda yazmayan az-az sənətkara rast gəlmək mümkündür. Lakin bu əsərlərin heç birində Qurbani «Bənövşəsi» səviyyəsi yoxdur. XVII əsrin görkəmli el sənətkarı Qaracaoğlan «Bənövşə» şeirində Qurbani obrazını rəmzə çevirən cəhətin – boynu büküklüyü, boynu əyriliyin səbəbini izaha çalışmış:

Axi neyçün boynun əyri tutarsan,

Bəyəm dərdin məndən betər, bənövşə? –
və bunun səbəbini «qədirbilməz əllər»lə izah etmişdir:

Hərdən qədirbilməz alır əlinə,
Onunçun də əyri bitər bənövşə.

M.P.Vaqif «Bənövşə» qoşmasında «Dəstə-dəstə sancıb bu-
xaq yanına», «Səni görən məcnun olur – avara», «Sən sallanıb
qabağımdan gedəndə» və s. misralarda Qurbani obrazlarını,
Qurbani ifadə tərzini davam etdirmişdir.

S.Vurğun öz şeirində M.P.Vaqifin «Bənövşə»sini xatırlayır:

Üzündə gördüğüm nə intizardır?
Qəlbində Vaqifin sirrimi vardır?
Gəl ondan söz açma, indi bahardır,
Bağrımı döndərmə qana, bənövşə!

Şair O.Sarıvəlli sovet dövründə bənövşəyə ayrı nəzərlə
baxır. «Bənövşə»lər çox, hər birində şair duyğusu ilə yeni bir
aləm... Kim kimi xatırlasa da, kim kimdən ilham alsa da, Dədə
Şəmşir düz deyir, bənövşə Qurbani yadigarıdır:

Aşıq Qurbanidən qalıb nişana,
Torpaqdı bizə də, ona da ana.
Boynunu pərişan əyməsin yana,
Salmasın qəlbimi dərdə bənövşə.

Folklorşunaslar təsdiq edirlər ki, «Qurbanidən sonra yazılı
və şifahi şeirimizdə bənövşə haqqında yüzlərlə şeir yazılsa da,
yenə Qurbaninin «Bənövşə»si öz gözəlliyi ilə seçilir.¹

Qurbaninin çox sevilən, dillər əzbəri olan, zərif duyğular ifa-
də edən şeirlərindən bir də «Sallana-sallana gedən Salatın»

¹ V. Vəliyev. Azərbaycan folkloru, səh.157.

misrası ilə başlayan qoşmadır. Bu şeirin son beytini («Dəstələ, zülfərin yerə dəyməsin, Yollar qubarlanar, toz dəyər sana») yüksək səviyyəsinə görə yalnız şairin öz «Bənövşə»sinin son beyti ilə müqayisə etmək olar. Qoşmanın ilk misrasındakı «sallana-sallana gedən» ifadəsi onlarca şairin şeirinə yol tapmışdır. Bu, Qurbani ifadələrinin, Qurbani üslubunun gücünü göstərən mühüm əlamətlərdəndir. Misallara diqqət yetirək.

Varxiyanlı aşiq Məhəmməddə:

Sallana, boyhana gedən Salatın,
Elə sallangilən yol inciməsin.

Zabitdə:

Dedim: sallanışın min cana dəyər.

Şəmkirli Hüseyндə:

Sallanıb gedən Salatın,
Qaşın kamana layıxdı.

Dollu Mustafada:

Sallana-sallana gedən Salatın,
Gedirsən bağçaya, qız, qayıt geri.

M.P.Vaqifdə:

Sallana-sallana dövlətxanadan
Bir çıxa boyuna qurban olduğum.

Q.B.Zakirdə:

Qərq olsun yaşıla, ala sərasər,
Naz ilə sallana-sallana gəlsin.

Xəyyat Mirzədə:

Sallanıban min naz ilə gedən qız,
Bu cür sallanışın yolu incidir.

Göycəli şair Məhəmməd isə şeirə bütöv bir qoşma-nəzirə yazmışdır:

A qəddi alışan, qoynu gülüşən,

Görənlər açılmış yaz deyər sana.
Cəmdi gözəlliyn nişanbanişan,
Şairlər tərifi az deyər sana.

Əsl ədəbi məktəb odur ki, elə sənət əsərləri yaradasan ki, onlar bütün qəlblərə nüfuz edə, o sahənin adamlarını öz arınca çəkib apara bilə. Qurbaninin belə sənət əsərlərindən biri də "Dilbər" gəraylısıdır. Bu şeirin arınca neçə-neçə "Dilbər" şeiri yaranmışdır. Şübhəsiz, bunların içərisində bilavasitə Qurbanı şeirinin arınca yazılışı Abbas Tufarqanlıının "Dilbər" idir. Abbasın şeiri tam orijinaldir və şairin döyümlü məhəbbətini ifadə edir. Qurbaninin şeirində giley "aşiqindən küsən" dilbərdəndir; Abbas Tufarqanlıda isə aşiq həyəcanlarının səbəbi dilbərin özünü "ağa" kimi ("Mən bir qolu bağlı qulam, Sən olmusan, ağa, dilbər") aparması, sevgiliyə məhəl qoymamasıdır. Qurbanidə olduğu kimi ("El köcüb, otaq xəlvətdi"), Abbasda da aşiq sevgili ilə real görüş arzulayır ("Dolan gəl otağa, dilbər").

"Dilbər" şeirlərinin bir qismi pozulmuş, bir-biri ilə qarışdırılmışdır. Klassik ədəbiyyata yaxşı bələd olan Aşiq Valehin "Dilbər" gəraylısı orijinallıqdan, demək olar ki, məhrumdur. Beş bəndlə bu şeirin birinci, ikinci və sonuncu bəndləri Qurbanının "Dilbər" şeirinin pozuq variantıdır:

Durum dolanım başına,
Aşığından küsən dilbər!
Üzüm sürtüm ayağına,
Nə mən dinim, nə sən, dilbər!¹

Qurbanidəki "aşiqindən" sözü burada "aşığından" şəklinə salınıb, lərulaşdırılıb, üçüncü misra isə alçaldıcı misra ilə əvəz edilib (Qurbanidə: "Gözlərini dik gözümə". Burada: "Üzüm sürtüm ayağına"). Yalnız üçüncü və dördüncü bəndlər Qurbanı şeirindən fərqlidir.

¹ Azərbaycan aşıqları və el şairləri, səh.128.

Qurbani daha çox dilbərə məhəbbətini, Mirzəcan Mədədov daha çox dilbərin cəfasını tərənnüm etmişsə, Zabitin şeirində dilbərin uğursuz taleyi təsvir edilir:

Cavan ömrün verdin bada,
Nə gün gördün bu dünyada?!
Yetdi hər bir kəs murada,
Sənsən məhrum qalan dilbər.

Qurbaniyə bir növ nəzirə şəklində yazılmış bu cür şeirlər coxdur. Sabirin "Dilbər"i isə bunların hamisindən fərqli olaraq, parodiyyadır və dilbərin kölə vəziyyətini XX əsr cəsarəti ilə ifşa edir:

Getmə, getmə, a dilbər,
Etmə məni mükəddər.
Özümü yüz cavana
Eyləmərəm bərabər...

Qurbani ilə Abbas Tufarqanlı yaradıcılığı arasında böyük bağlılıq, yaxınlıq var. Bu yaxınlıq onların sevimli obrazlarında, hadisələrə münasibətlərində, deym və ifadə tərzində, şeir intonasiyasındadır. Qurbaninin "Başına döndüyüm ay qəşəng pəri" tipli müraciət-xitablarına Abbasın onlarca şeirində rast gəlmək olur. Qurbanidə: "Durum dolanım başına, Aşıqindən küsən dilbər" – Abbasda: "Durum dolanım başına, Ala gözlü yar, gedirəm"; Qurbanidə: "Mən ağlaram zarı-zarı" – Abbasda: "Abbas ağlar zarı-zarı"; Qurbanidə: Talib olan dərsin alar pirindən" – Abbasda: "Talib olan qulluq eylər pirinə"; Qurbanidə: "Əl uzadıb qönçə gülün dərmədim" – Abbasda: "Əl uzadıb yar zülfünü hörmədim" və s. yaxınlıqlar coxdur və bunlar ümumi mətn daxilində Abbas Tufarqanının orijinallığına xələl gətirmir.

Qurbanidə olduğu kimi, Abbas Tufarqanının da "Gələ bil-mərəm" rədifli gəraylısı vardır. Hər iki gəraylıda aşiq vüsala yetmək imkanına malik olduğu halda, bəhanələr tapır, vüsalдан imtina edir. Qurbani Qara Vəzirin qızı Nigarın onları izlə-

diyini bəhanə etsə də, sonda sevgilisinin istəyini nadanlıq hesab edir, onu "nadan" adlandırır:

Özüm gördüm ərənləri,
Mənə badə verənləri.
Qurbaninin **nadan** yarı,
Yox, Pərim, gələ bilmərəm!

M.H.Təhmasib bu məsələni ətraflı izah etmiş, bunu Qurbani məhəbbətinin rəmzi xarakter daşımıası ilə, Qurbanının rəmzi Vüsəl arzusu ilə izah etmişdir (bəndin əvvəlki misraları da bunu təsdiq edir). Abbas Tüfərqańlıda isə bu cür rəddetmə mexaniki şəkildə davam etdirilmiş, yalnız bəhanə dəyişdirilmiş, məsələ şahdan icazə ilə pərdələnmişdir:

Peymanələr dolmayınca,
Gülgəz rəngim solmayınca,
Şahdan izin olmayınca,
Get, Pərim, gələ bilmərəm.

Bu cür süjet və məzmun yaxınlığı təkcə "Qurbani", "Abbas-Gülgəz" dastanlarında deyil, əksər dastanlarda müşahidə olunur. Qurbani dastanın ilk variantını özü yaratmış olduğundan uyğun məhəbbət dastanlarına təsir etmək baxımından da birinci hesab olunmalıdır. Şübhəsiz, burada sonralar meydana çıxan qarşılıqlı təsir və uyğunlaşdırılmalar da az olmayıb.

Abbas Tufərqańının "Ayrıl" qoşması Qurbaninin "Ondan öldür" rədifi qoşmasına çox uyğun bir quruluş və intonasiyaya malikdir:

Qurbanidə:

Başına döndüyüm xanların xanı,
Könlümün mətləbin bil, ondan öldür!

Abbasda:

Başına döndüyüm gül üzlü cavan,
Halal-himmət eylə, gəl ondan ayrıl!

Hər iki şairdə birinci bəndin son misrası, əsasən, eynidir: "Lütf eylə, üzümə gül, ondan öldür!" – "Lütf eylə, üzümə gül, ondan ayrıll!". Bəlkə də bunları aşıqlar qarışdırmışlar, çünkü Abbasın şeirinin sonraki bəndləri tamamilə orijinaldır".¹

Qurbanının "Canım hey", Abbasın "Məni gör" qoşmaları da şikayət məzmunlu olub, ruhən çox yaxındır. "Yara üz" (Qurbani) və "Yara yüz" (Abbas Tufarqanlı) təcnisləri də eyni quruluş xüsusiyyətlərinə malik olan yaxın məzmunlu şeirlərdir. Görünür, bu yaxınlığa görə də şeirlər qarışdırılmışdır: hər ikisi üç bənddən ibarət olan bu şeirlərin ikinci bəndində son misralar və bütövlükdə son bəndlər, demək olar ki, eynidir.

Bu şəkildə cüzi variant fərqi ilə Qurbanının "Sənə qurban" qoşması da Abbas Tufarqanının qoşmaları sırasına daxil edilmişdir. Qurbanının qoşması mənalı, tutarlı və Qurbani üslubuna uyğun bir əsərdir. Abbas Tufarqanının qoşmalarına daxil edilmiş variantda möhür bəndində imzanın olmaması da həmin şeirin Qurbani variantı olduğunu təsdiq edir.¹ Bütün bunlar Qurbanının ənənələrindən Abbas Tufarqanının bol-bol bəhrələndiyini və bu şairlərin ruhən yaxın olduğunu göstərən faktlardır. Buna görə aşıqlar və tədqiqatçılar onların şeirlərini qarışdırmış, birini digərinin adı ilə bağlamışlar. "Qurbani" das-tanının sonunda çox əzab-əziyyətdən sonra Qurbani sevgilisinə qovuşa bilir (Gəncə versiyası). Bu zaman o, "Alagöz Pəri" şeiri söyləyir:

Başına döndüyüm alagöz Pəri,
Bundan belə ələm olar inqilab...

¹ Şair Nəbi Borçalının "Gül, ondan ağıla" qoşması da Qurbanının həmin şeiri ilə eyni üslub və qafiyə quruluşuna malikdir.

¹ Azərbaycan aşıqları və el şairləri, səh.46, 82. Aşıq Bəhmən Qurbani obrazlarından istifadə etsə də (Ağ nazik əlinlə dəstələ düzək, Güldən, bə-nəfşədən dər, sana qurban), "Sana qurban" qoşması orijinaldır (Yenə orada, səh.335)

Bu şeir də "Aşıqlar" (1960) kitabında Abbasın şeiri kimi verilmiş, lakin düzgün olaraq sonrakı nəşrlərə daxil edilməmişdir.

Yaxud M.H.Təhmasibin Qurbanı şeiri kimi təhlil etdiyi və hətta müxtəlif variantlarını qeyd etdiyi:

Pərim məni görcək niqabın atdı,
Camalın göstərdi, günü yubatdı –

kimi məşhur beytlər də Abbasın şeirlərinə qarışdırılmışdır.

Qurbanı qoşmaları ilə Xəstə Qasımın qoşmaları arasında da məzmun və forma yaxınlığı, fikir bağlılığı vardır. Xəstə Qasımın "İndi", "Al indi" qoşmaları həm məzmun, həm də qafiyə-rədif tərtibinə görə Qurbanının "Qal indi" rədifli qoşmasına çox yaxındır. Görünür, bu yaxınlığa görə Qurbanının həmin qoşmasını da azacıq variant fərqi ilə Xəstə Qasımın şeirləri sırasına daxil etmişlər. Müqayisə etdikdə Qurbanının şeirinin daha əsaslı olduğu aydın olur. Məsələn, Xəstə Qasımı aid edilən variantın ikinci bəndi belədir:

Bivəfasan, heç görmədim vəfan, yar!
Tifil ikən çox çəkmişəm cəfan, yar!
Mən öləndə kimlər sürər səfan, yar?
Fərş döşəli ağ otaqlar, qal indi!

Qurbanının "Qal indi", "Gəlmışəm", "Almağa gəlmışəm", "Məndən" və başqa qoşmalarında dağlar haqqında tutarlı bəndlər, beytlər, misralar vardır və heç şübhəsiz, sonralar yaranan onlarca "dağlar" rədifli şeirlərin mayası bunlar olmuşdur. "Qal indi" rədifli şeir də dağlara müraciətlə başlayır. Lakin Xəstə Qasım variantında, yuxarıdakı bənddən göründüyü kimi, şeir birdən-birə yara müraciətlə davam etdirilir. Həm də bilinmir ki, şair tifil ikən yarın cəfاسını necə çəkə bilərdi; bilinmir ki, şair üçüncü misra ilə nə demək istəyir və nəhayət, son misradakı "fərş döşəli ağ otaqlar"ın mətləbə nə dəxli varmış. Halbuki bunlar Qurbanidə ayındır: şair bunları

vətəndən zorla uzaqlaşdırılırkən, zorla Türkiyəyə aparılırkən söyləyir, kəndləri, ağ otaqları, "vəfasız" dağları ilə vidalaşır:

Bivəfasan, mən görmədim vəfanı,
Çox çəkmişəm sənin kövrü cəfanı,
Məndən sonra rəqib sürər səfanı,
Fərş döşəli ağ otaqlar, qal indi!

Xəstə Qasımda III bəndin birinci beytində "dəyişiklik" adına "ilqarsız" əvəzinə "bivəfa", "dost" əvəzinə "aşna" sözünün işlədilməsi də şeirə uğur gətirməmiş, yersiz təkrara səbəb olmuşdur:

Bivəfasan, vəfan yoxdu dünyada,
Aşnanın sırrını verirsən yada...

Həm ikinci, həm üçüncü bənd "bivəfa" sözü ilə başlayır, həm də üçüncü bəndin eyni misrasında söz təkrar olunur (*bivəfasan – vəfan yoxdu*). Bütün bunlar göstərir ki, Xəstə Qasımın adına verilən şeir Qurbaninin "Qal indi" şeirinin pozuq bir variantıdır. Bunu Xəstə Qasımın öz zəmanəsının hadisələrinə işaret edərək yazdığı "Qalıbdı" şeiri də təsdiq edir:

Köhnə Şamaxının seyrin eylədim,
Əl dəyməmiş təzə bağlar qalıbdı.
Elə köcüb gedib ulusu, eli,
İşlənməmiş ağ otaqlar qalıbdı.

Şəmkirli aşiq Hüseynin poeziyasından görünür ki, o, Qurbanı yaradıcılığından daha çox ilham almışdır. "Sallanıb gedən Salatın", "Pirlər yetişsin dadıma", "O nədi, pəri, qoynunda?", "Durum dolanım başına, Bir bəri bax, bəri, Bayaz!" kimi çoxlu misra və ifadə uyğunluqları onun üslubunu Qurbanı üslubu ilə bağlayır. Qurbanının dağlara müraciətlə söylədiyi "Məndən" rədifli qoşmasına uyğun olaraq Hüseyin də belə bir nəzirə-qoşma yazmış, lakin həmin şeir indiki halda çox pozulmuş və Qurbanının şeiri ilə qarışdırılmışdır. Üç bəndli bu

Şeirlərin yalnız son bəndləri fərqlidir və son bəndlər göstərir ki, Şəmkirli Hüseynin həqiqətən belə bir qoşması olmuşdur.

Keçən müddət ərzində Qurbaninin qarğışları qəzəbə, həcvə, satiraya çevrilmişdir. Eyni zamanda, bu qarğışın, qəzəbin hədəfləri də genişlənmişdir. Bəzən aşıqlar Qurbani qarğışlarını "zülmkar" sevgiliyə, gözələ qarşı çevirmişlər:

Yeri, gözəl, yeri, sənə qarğaram,
Ölənədək işin ahü zar olsun.
Yatan vaxtda şahmar vursun ərini,
Naləsindən qulaqların kar olsun.

(Xəstə Qasım)

Aşiq Valeh telli sazi ondan ayırmaq istəyənlərə belə qarğayırlar:

Yüz il xəstə yatsın, cismi ölməsin,
Ürəyi şad olub, üzü gülməsin.
Həkimlər, loğmanlar dərdin bilməsin,
Gözləri kor, qulaqları kar olsun.

Qurbaninin "Bəhanədir bu" qoşmasındaki aşiq – sevgili dialoqu Zabitin, Aşiq Ali və b.-nın yaradıcılığında inkişaf etdirilmişdir. Qurbaninin "Qadasın aldığım" gəraylısına uyğun olaraq, Məhəmməd bəy Aşiqin eyni adlı səmimi gəraylısı yaranmışdır:

Aşiqinəm sənin axı,
Əzəl qadasın aldığım,
Canə vurub məhəbbətin
Çəngəl, qadasın aldığım.

Qurbaninin "Gəlin" qoşması ilə Qaracaoğlanın "Gəlin" gəraylısı arasında ruhi bir yaxınlıq var. Molla Cümənin "Dolana-dolana", S.Vurğunun "Gülə-gülə" gəraylıları Qurbani ənənələrinin gözəl davamıdır.

Aşiq Ələsgər dini və ictimai tarixə dərindən bələd olan, keçmişin bütün adət-ənənələrini bilən çox qüdrətli və orijinal bir

sənətkar kimi, "Qurbani" dastanını gözəl bildiyindən XVI əsrin bir çox and, inam, alqış, qarğış bildirən ifadələri onun poeziyasında da görünməkdədir: "Mərdin nə ki qadası var, Namərdin canına gəlsin", "Xof eyləmir Xeybər kimi qaladan", "Əli Zülfüqarı kəssin belini", "Bəndeyi-xudayam, ümməti-Rəsul, Dost tutaram şahi-mərdan Əlini", "Dörd kitab hər yana yolu göstərir" və s. Ələsgərin "Sənə qurban", "Xoş gəldin" qoşmaları ilə Qurbaninin eyni adlı qoşmaları arasında varislik var.

Qurbanidə:

Bu gün nə xoş gündü, nə xoş saatdı,
Qədəm basdın, Pəri xanım, xoş gəldin!

Ələsgərdə:

Tərlan tamaşalı, maral baxışlı
Qədəm qoyub, asta-asta xoş gəldin!

Ələsgər Qurbanidən heç bir şeyi təkrar etməyib. Hər nə götürüb, ona təzə ruh verib.

Lakin Qurbani ilə Ələsgər şeirləri də bəzən qarışdırılmışdır. Qara Mövlayevin söylədiyi "Qurbani" dastanından və Ə.Axundovun tərtibindən seçib götürdüyümüz "Ürəyimdə" qoşması əvvəllər Aşıq Ələsgərin qoşmaları sırasına da daxil edilmişdir. Qoşmaların çox cüzi fərqləri var. İlk bəndlərə diqqət yetirək:

Qurbanidə:

Bimürvətin, biinsafın balası,
Mən səni sevmişəm sağ ürəyimdə.
Qiya baxdin, ortalığa qan tökdün,
Qara nöqtə qoydun ağ ürəyimdə.

Ələsgərdə:

A bimürvət, naınsafın balası,
Mən səni sevmişəm sağ ürəyimdə.
Həsrət çəkdin, ortalığa qan əkdin,
Qara nöqtə qoydun ağ ürəyimdə.

Ələsgərdə üçüncü misra məntiqsizdir: *Həsrət çəkdin, ortalığa qan əkdin*. "Həsrət çəkmək"lə "ortalığa qan əkmək"

(həm də "qan tökmək" yox, "qan əkmək") nə cür əlaqələnə bilər? Amma "qiya baxmaq"la ortalığa qan salmaq gözəlin gözəllik cizgilərini yüksəltmək üçün işlənən bir ifadədir.

İkinci bənddə də bu cür məntiqsizlik var:

Qurbanidə:

Məhəbbət bir dərya, keçə bilmirəm,
Ayrılıq şərbətin içə bilmirəm.
Sir sözüm yadlara aça bilmirəm,
Gedər qiyamətə dağ ürəyimdə.

Ələsgərdə:

Mərifət şərbətin içə bilmirəm,
Şəriət dəryadı, keçə bilmirəm.
Sir sözüm yadlara aça bilmirəm,
Qaldı qiyamətə dağ ürəyimdə.

Qurbanidə fikir məntiqi və aydınları: məhəbbət bir dəryadır, keçmək olmur, ayrılıq şərbətini içmək olmur. Ələsgərdə fikir dolasdırılıb: mərifət şərbətini içə bilməmək – qüsurdur; şəriət dəryasını keçmək nə üçün imiş – bilinmir.

Bütün bunlar aydın şəkildə göstərir ki, Ələsgərin şeirləri sırasına daxil edilmiş "Ürəyimdə" qoşması orijinal əsər deyil, Qurbanının qoşmasının ağızdan alınmış, buna görə də bir sıra misraları təhrif edilmiş bir variantıdır.

Qurbanının zərrələri bütün sonraki aşıqlarda görünməkdədir. Şair Vəlinin "Yollara doğru", Zodlu usta Abdullanın "Dilbər", Aşıq Hüseyn Cavanın "Gülərmış" şeirləri ilə Qurbanının eyni adlı şeirləri arasında forma və üslub yaxınlığı bu el sənətkarlarının da Qurbani yaradıcılığından faydalandığını göstərir.

Qurbani Azərbaycan el ədəbiyyatında Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Qaracaoglan, Valeh, Dilqəm, Ali, Ələsgər xəttinin – yeni bir mərhələnin başında durur, buna söz yoxdur. Lakin Qurbani eyni zamanda el ədəbiyyatının yazılı ədəbiyyata verdiyi M.P.Vaqif, Q.B.Zakir, S.Vurğun, O.Sarıvəlli, H.Arif xəttinin də yaranması üçün özül-sənətkar olmuşdur.

V.Vəliyev yazır: "...Füzuli ilə bir əsrin övladı olan Qurbaninin qoşmalarında vəsf edilən gözəl, aşiqın müasiri olan real insandır. Hətta Qurbani onun adını da deyir: Sallana-sallana gələn Salatın... Bu şeirdə Azərbaycan təbiətinə xas olan hadisələr Salatının gözəlliyyi ilə qarşılaşdırılmış, beləliklə də, dirləyicinin təsəvvüründə real insan gözəlliyyi ilə təbiət mənzərələri birləşdirilmişdir. Məhz xalq poeziyasında, o cümlədən də aşiq şeirində olan bu xüsusiyyət Qurbanidən iki əsr sonra yazılı ədəbiyyatımızda M.P.Vaqif kimi qüdrətli bir sənətkarın yetişməsinə səbəb olmuşdur".¹ Real müşahidə və düşüncənin məhsulu olan bu fikrə onu da əlavə etmək olar ki, M.P.Vaqif daha çox Qurbanı poeziyasındaki məhəbbət və gözəllik lirikasını irəlilətmış, şairin dini, fəlsəfi, ictimai-siyasi məzmunlu şeir qoluna o qədər də təəşşüq yetirməmişdir.

M.P.Vaqifin bir sıra rədifləri ("Deyiləm", "Yetişdim", "Xoş gəldin", "Gəlin", "Zülfün" və s.) Qurbanidə olduğu kimidir. Bu, təsadüfi də ola bilərdi. Lakin bəzən şeirlərdəki misra, beyt, ifadə, qafiyə və s. cəhətdən yaxınlıq M.P.Vaqifin öz sələfindən faydalandığını aydın göstərir.

"Deyiləm" rədifli qoşma hər iki şairdə üç bənddən ibarətdir. Birinci bəndlər məzmunca çox yaxındır.

Qurbanidə:

Üzümü qoysam da üzünün üstə,
Öpübən dişlərəm, yeyən deyiləm.

M.P.Vaqifdə:

Əbəs-əbəs neçün qaçırsan məndən,
Mən ki, zalim, adam yeyən deyiləm.

Qurbaninin "Deyərsən", M.P.Vaqifin "Degilən" qoşmaları da ruhən, forma və üslub cəhətdən yaxındır.

Qurbanidə:

¹ V.Vəliyev. Azərbaycan folkloru. Bakı, 1985, səh.154.

Qasid, gedər olsan yarın yanına,
Mənim ərzi-halım yara deyərsən.
Əgər xəbəralsa yar əhvalımı,
Könlüm şikəst, günüm qara deyərsən.

M.P.Vaqifdə:

Namə, gedər olsan yarın kuyinə,
Dərdi-dilim o canana degilən!
Bülbülüyəm qoñqə gülündən ayrı,
Bağrim dönüb qızıl qana degilən!

Göründüyü kimi, ilk misralarda "qasid" – "namə", "ərzi-hal" – "dərdi-dil" fərqləri məzmun fərqiñə səbəb olmur. Bu hal dördüncü misralarda da var.

Qurbani iki əsr əvvəl deyib ki, "Çoxdur cahan içə nazənin dilbər", ona görə də Vaqif "həqdir" sözünü işlətməli olur: "Həqdir, gözəl çoxdur cahan içində". "Pəri", "Nədəndir", "Zülfün", "Gəlin" rədifli şeirlərdə Vaqif Qurbani mövzularını yeni duyuş ilə işləmişdir. Vaqifin də bir çox şeirləri adı çəkilən real gözələ həsr olunmuşdur. "Bənəfşə" rədifli şeirdə "Dərər təzə bənəfşə", "Dəstə-dəstə sancıb buxaq yanına", "Onu görən məcnun olur avara" (Qurbanidə: "Səni görən aşiq ağlın itirmiş"), "Sən sallanıb qabağımdan gedəndə" (Qurbanidə: "Sallana-sallana gedən Salatın") və s. Qurbani – Vaqif əlaqələrinə sübutdur. Qurbanidə olduğu kimi, Vaqifin qoşmasında da insanla təbiətin həmahəng təsviri, insan gözəlliyyi ilə təbiət gözəlliyyinin vəhdəti əsasdır. Vaqif qoşmanı aşağıdakı misralarla bitirir:

Vaqif zülfərlərini tərif edəndə
Gərəkdir ki, əvvəl yaza: bənəfşə.

Qurbaninin gözəl poeziyası qonşu xalqların ədəbiyyatına da təsir göstərmişdir. Folklorşunas İ.Abbasovun araşdırılmalarından aydın olur ki, Qurbaninin şeirləri erməniləri yüz illərlə öz təsiri altında saxlamışdır. Qurbaninin şeirləri ermənilər tərəfindən "Kərəmi", "Əcəmi", "Qoşma", "Türkməni" və s. adlar altında yazıya alınmışdır. Müəllif erməni mənbələrindəki Qurbani şeir-

lərini nəzərdən keçirərək bu qənaətə gəlir ki, "...Qurbanı ermənilər arasında da ustad sənətkar kimi tanınmış, əsərləri dillər əzbəri olmuşdur. Qurbanı o dərəcədə şöhrət qazanmış müəlliflərdən sayılmışdır ki, hətta başqa sənətkarlar da ondan təsirlənmiş, onun şeirləri səpgisində əsərlər yazmışlar".¹ Bu cəhətdən Qurbanının "Ey Salatın, aşıqların sərində", "Laməkan şəhrində vücudə gəldim", "Bir gözəl sevmişəm sizin ölkədə", "Dedim, könül, sevmə xublar xubunu", "Nazənigarsan seyrana çıxanda" misraları ilə başlayan şeirlərinin rolunu xüsusi qeyd etmək olar. Təəssüf ki, müəllif həmin şeirlərin erməni əlyazma variantlarını çap etdirməmişdir.

Qurbanidə inam və əqidə, vətən və onun təbiətinə sevgi güclü olmuşdur. Vətənin bənövşə ətirli saf təbiətindən ilham alan şairin öz poeziyası da bənövşə ətirlidir. Bu təzəlik, bu təravət 500 ilin müddətində Tufarqanlı Abbas, Xəstə Qasım, Ali, Ələsgər, Şəmşir və yüzlərlə başqa el sənətkarları, Diri ətrafında – şairin doğulub böyüdüyü, ömrü sürdüyü ərazidə Aşıq Pəri, Mücrüm Kərim, Aşıq Mahmud, Aşıq Humay, Aşıq Surxay, Aşıq Abdulla və başqları tərəfindən davam etdirilmişdir.

SÖZ ARDI

Qurbanı böyük bir ədəbi məktəbin banisidir. Yeni tipli el ədəbiyyatının, aşiq şeirinin başlanğıcı Qurbanidən min il əvvələ aiddir. Bu uzun yolda ərəb və monqol işğalları, saysız-hesabsız müharibə və istilalar anadilli mədəniyyətin qol-qanad açmasına imkan vermədiyi kimi, onun mühafizəsinə də mane olmuşdur.

¹ İ. A b b a s o v. Azərbaycan folkloru XIX əsr erməni mənbələrində. Bakı, 1977, səh.172.

Lakin sizqa bulaq kimi olsa da, axarın qabağını almaq mümkün olmamış, əksinə, VIII əsrən fəaliyyətə başlayan və islam dini daxilində bir müxalif cərəyan kimi özünü göstərən sufilik, sonrakı əşrlərin hürufi ideyaları aşiqin qarşısalınmaz həqq sevgisi ilə alovlanması, qam-şaman ehtirasları ilə dolanan və sonralar vahid allah eşqi ilə yaşayan ozanlardan tədricən ayrılmışına, həqqi insanda görən aşıqların tədrici tügħyanına səbəb olmuşdur. "Aşıq" aşığa çevrilənə qədər uzun yol keçmişdir. Şübhəsiz, bu yolun saysız-hesabsız aşıqları – aşıqları, Molla Qasim kimi sənət ustadları olmuş, lakin ümumi milli-mədəni inkişafa mane olan ictimai-siyasi amillər onların mühafizəsinə imkan verməmişdir.

Azərbaycan intibahı bütün dünya intibahının tərkibinə daxildir. Yer kürəsinin bütün mədəni ölkələrində oyanış eyni vaxtda başlamış və əsasən, eyni xarakterdə davam etmişdir. İnsan doğuluşunun ilk məkanlarından olan Azərbaycan çox bələlər çəkmiş, Aratta, Manna, Maday, Atropatena adları altında qonşuların, uzaq dövlətlərin çəkişmə, döyüş, istila meydanları şəklində, çox qədim tarixi olan bir xalq, bir dövlət kimi, uzun və üzüntülü bir yol keçmiş, tarix gəlib XVI yüzilliyyə çatanda "Azərbaycan" potensialı bütün əzəmət və qüvvəsi ilə üzə çıxmışdır. Bütün bu hadisələrin mərkəzində duran Şah İsmayıllı Xətai – Babək qılıncını, Mənsur və Nəsimi kimi böyük şəxsiyyətlərin təriqət fədakarlığını özündə birləşdirən böyük şair, qüdrətli dövlət xadimi həyatın bütün görünən və görünməyən tərəflərinə işiq saçır. Şah İsmayıllı Xətai intibah və mədəniyyət hamisi idi. İlk dəfə Şah İsmayıllı Azərbaycanın dövlətçilik potensialını – keçən minilliklər içərisindən sözülbə gələn və ona təbiətin ən gözəl yerdə bəxş etmiş olduğu yaşamaq, yaratmaq, qurmaq imkanlarını, mübarizələr, ara verməyən döyüşlər və çarpışmalarla keçən qüvvəni real və həqiqi, həyati qüvvəyə çevirdi, onu haqqına çatdırıldı. İlk dəfə Şah İsmayıllı minilliklərdən axar götürüb gələn türk – Azərbaycan dilinin bütün təbii, zəruri imkanlarına rəvac verdi, onun ətrafinı təmizlədi, köklü böyük bir ağac kimi onun havamasına, hər tərəfə qol-qanad ata bilməsinə, bol su içməsinə, bol məhsul

verməsinə imkan yaratdı. Nəticədə bir tərəfdə Füzuli, o biri tərəfdə Qurbani yarandı. Şah İsmayıł ortada durub həmin tərəfləri birləşdirməyə çalışırıdı. O özü də bir zirvə idi və qüdrətli bir zirvə olan Xətai o qaranlıq aləmdə xalqı, xalq dilini əbədi yaşar bilir, hər iki tərəfə bu istiqamətdə təsir edir, hər iki tərəfə eyni dalğalar göndərirdi. Xalq, onun dövləti, onun dili – bu üçlüğün dərki əsl intibah üçün, gələcək milli inkişaf üçün, yeni sənət məktəblərinin yaranması üçün bütün qapıları açırdı.

Qurbani həyata gələndə artıq qoşma da vardi, gəraylı da, təcnis də, deyişmələr də. Lakin milli oyanış bunları böyük bir axara yönəldib el sənətini yeni bir məktəb səviyyəsinə qaldırmaq üçün Qurbanini yetirdi. Qurbanı bir zərbə ilə min illik bulaqların yolunu açdı, gur suların axarını təmizlədi və onların böyük bir nəhrə çevriləsinə səbəb oldu. Qurbanının yaradıcılığı bir insan ömrü müddətində "aşiq şeiri" deyilən şeirin birdəfəlik üstünlük qazanmasına səbəb oldu; Qurbanının sənəti sonrakı əsrlərdə Tufarqanlı Abbas, Xəstə Qasım, Valeh, Ali, Ələsgər, Şəmsir kimi böyük sənət ustalarının, yüzlərlə el aşığının yetişməsinə səbəb oldu. Qurbanı sənəti XVIII yüzillikdə Vaqifi, XIX yüzillikdə Zakiri yazılı ədəbiyyata bəxş etdi. Bu sənət sualtı axınla davam edərək bizim dövrümüzdə S.Vurğun, H.Arif, Z.Yaqub kimi şairlərin yaradıcılığında üzə çıxdı.

Görkəmli el sənətkarının – şair Qurbanının əsərləri ona görə qüdrətlidir ki, həm formaca, həm də məzmunca gözəldir. M.H. Təhmasibin dediyi kimi, "bu qüdrətli sənətkarın qələmindən hər nə çıxmışsa, gözəl çıxmışdır".

Qurbanı poeziyası ona görə gözəldir ki, burada insan və təbiət gözəllikləri bir ürək kimi döyüñür. Yüksək duygulu şair insanın sevinc və kədərini, məhəbbət və nifrətini, insan gözəlliyinin bütün cizgilərini təbiətdə, axar sularda, uca dağlarda, tər bənövşələrdə görür. Ona görə də onun poeziyasındaki bənövşəni həm böyük, həm də kiçik hərfə yazmaq olar. Qurbanı həyat adamı olmuş, insan və təbiət gözəlliklərindən zövq almışdır. Onun poeziyasında feodal dünyasında haqsızlıqdan inləyən insanın qəhərli və qəzəbli səsi

eşidilir. Bununla yanaşı, Qurbani yaradıcılığına qüdrətli bir nikbinlik hakimdir. Şair ağır kədər içərisində də xoş gələcəyə inamını təbəssüm və humorla ifadə etmişdir.

Zəmanəsinin övladı kimi, Qurbani dövrünün ideoloji görüşlərindən yan keçə bilməmişdir. Ona görə də şeirlərində sufi, hürufi ideyaları ilə yanaşı, qızılbaş-şia təriqətinin əsas müddəaları da qismən öz əksini tapmışdır. Həqiqi sənət əsərləri olduğu üçün bu cür şeirləri də gözəl və mənalıdır. Şair dünyəvi duyğu və düşüncəni dini görüşlərlə birləşdirməyi bacarmış və daim dünyəvi gözəlliyə üstünlük vermiş, real gözəldən və gözəlliklərdən zövq almışdır.

Xalq kağıza arxayı olmamış, Qurbaninin şeirlərini 500 il hafizələrdə qorumuşdur. Ona görə də şairin bir sıra əsərləri istər-istəməz aşınmalarla yaşamışdır. Lakin bu müddət ərzində onun qüdrətli şeirlərinə, bənd, beyt və misralarına toxunmaq mümkün olmamışdır.

Qurbaninin poeziyası el sənətinin inkişafı, klassik ədəbiyyat dilinin xəlqiləşməsi, demokratikləşməsi üçün təsir mənbəyi olmuşdur. Onun şeirlərində dövrün elə səciyyəvi, aparıcı fonetik, leksik, frazeoloji, qrammatik və üslubi normaları əhatə olunmuşdur ki, bunlar həm onun poeziyasının əslinə uyğun mühafizəsini təmin etmiş, həm də milli dilin təşəkkülü üçün xalq dilinin bütün imkanlarını istiqamətləndirməyə səbəb olmuşdur. İntibahın milli dilə doğru açdığı perspektiv imkanlar Füzuli, Xətai ilə yanaşı, daha xəlqi, daha demokratik olduğu üçün Qurbani yaradıcılığında üzə çıxır. Buna görə də milli dil öz başlanğıcını XVI yüzillikdən alır.

* * *

Qurbani öz dövründə vətən xainlərinin – "bədəsillər"in ucbatından vətəndən didərgin düşmüdü. İndi Qurbaninin nəvə-nəticələri də didərgindir və üstəlik həmin mənfur bədəsillər onun vətən torpağını da düşmən tapdağına əvərmişlər. Görünür, dünyanın bu cür keşməkeşli işlərini çox gördüyü üçün Qurbani deyirdi:

Bağrım dəlik-dəlik, sinəm peykandı,
Mənim üzüm gülməz Vətəndən ayrı.

Bu yazını bitirərkən, düşünürəm ki, indi Qurbani daha dərin girdabdadır; hələ də düzəlməmiş, yaxşı ki düzəldilməmiş məzərindən boylanaraq vətən övladlarının yolunu gözləyir, dərin ağrı və kədər içərisində "Köç-köç oldu, köcdü ellər, obalar" deyir...

Görünür, Qurbani müqəddəs bir şəxs olmuşdur: Allah zərrəsi kimi milyon illər təbiətdə dolaşmış, 500 il əvvəl insan bədəni alıb bir ömür yaşamış, böyük bir sənət yaratmış, bədəni tərk edərək yenə kainatı dolaşmağa başlamış, 500 ilin tamamında – kafər qonşularımızın hələ o torpaqlara ayaq basmadığı vaxt qəlbimizə girib bizi oyatmış, düşündürmiş, danışdirmiş, on dörd il əvvəl başlayıb altmışa bir qalanda (bu yaşimdə) bitirdiyim bu yazda etdiyimiz qüsurları üzümüzə vurmadan yenə göylərə ucalmışdır...

1996

Ə D Ə B İ Y Y A T

Abbaslı Mirzə. Şah İslmayıl Xətai və folklor. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. IV, B., 1978.

Abbasov İ. Azərbaycan folkloru XIX əsr erməni mənbələrində. B., 1977.

Azərbaycan aşıqları (toplayanı H.Əlizadə). B., 1929.

Azərbaycan aşıqları və el şairləri. I c., 1983, II c., 1984.

Azərbaycan dastanları. B., I c., 1965.

Azərbaycan ədəbiyyatı tarixi. B., I c., 1943.

Azərbaycan tarixi. B., 1958.

Araslı H. Aşiq yaradıcılığı. B., 1960.

Aşıqlar (tərtib edəni S.Axundov). B., 1957.

Bünyadov T. Əsrlərdən gələn səslər. B., 1975.

Bürhanəddin Qazi. Divan. B., 1985.

Vəliyev V. Azərbaycan folkloru. B., 1985.

Qasımov M. Ozan – aşiq keçidi. "Qobustan", №3, 1990.

Quliyeva-Qafqazlı Xalidə. Qaracaoğlan. B., 1985.

Qurbani. 55 şeir (Tərtib edəni və ön sözün müəllifi A.Dadaşzadə). B., 1972.

Qurbani (rus dilində, ön sözün müəllifi Q.Ş.Kazımov). B., 1984.

Qurbani (toplayıb tərtib edəni, ön sözün və qeydlərin müəllifi Q.Ş.Kazımov). B., 1990.

Dastani-Əhməd Hərami. B., 1978.

El şairləri (toplayıb tərtib edəni S.Mümtaz). I c., B., 1927; II c. B., 1928.

Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. B., 1981, 1992.

İbrahimov M. Aşiq poeziyasında realizm. B., 1966.

Yunus Emre. Güldəste. Ankara, 1990.

Kazımov Q.Ş. Aşiq Qurbani və məzarı. "Kolxoζcu", 12 oktyabr 1983, 22 oktyabr 1983.

- Diri kəndi və Qurbani. "Ədəbiyyat və incəsənət", 27 iyul 1984.
- Qurbani ənənələri. "Azərbaycan müəllimi", 10 fevral 1984.
- Qurbani ırsinə məhəbbətlə. "Azərbaycan gəncləri", 17 mart 1984.
 - Qurbani sənətkarlığı. "Sovet Ermənistani", 17 mart 1984.
 - Qurbani. "Qobustan", №4, 1985.
- "Qurbani" dastanının onomastik leksikası və bir antroponim haqqında. "Azərbaycan onomastikası problemləri", II, B, 1988.
- "Qurbani" təxəlliüsü. "Ədəbiyyat və incəsənət", 2 sentyabr 1988.
 - Qurbani və Xətai. "Ulduz" curn., №9, 1989.
 - Qurbani: qaynaqlar, sələflər. "Ozan", 18 fevral 1992.
 - Yunus Əmrə və Qurbani. "İki sahil", 13 yanvar 1996.
 - "Köç-köç oldu, köcdü ellər" – deyən Qurbani. "Xalq qəzeti", 24 avqust 1996.
 - İdeya və üslub yaxınlığı. "Şəhriyar", 9 oktyabr 1996.

Köprülü F. XVI esrin sonuna kadar türk saz şairleri. – İstanbul, 1930.

Namazov Q. Azərbaycan aşiq sənəti. B., 1984.

Qurbanini oxuyarkən. – "Ədəbiyyat və incəsənət", 13 oktyabr 1989.

Paşayev S. Azərbaycan folkloru və aşiq yaradıcılığı. B., 1989.

Sayat-Nova. B., 1963.

Salman Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. B., 1986.

Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər). B., 1972.

Fərzəliyev Ş. Azərbaycan XV-XVI əsrlərdə. B., 1983.

Xalq dastanları. I c. B., 1961.

Həkimov M. Azərbaycan aşiq ədəbiyyatı. B., 1983.

Cavad Heyət. Azərbaycan şifahi xalq ədəbiyyatı. B., 1990.

Cəfərov N. Yatmışdım, üstümə gəldi ərənlər. "Ədəbiyyat və incəsənət", 3 noyabr 1989.

Şah İsmayıł Xətai. Sazım. B., 1973.

Öcel Oğuz M. Azərbaycan aşıklık kelenegi ve Dirili Kurbanı. Milli folklor (Aylıq Türk Dünyası Folklor Dergisi), c.3. yıl. 5, sayı 20, kış, 1993.

Qeybullaev Q. K gtnoqenezu azerbaydjanüev. B., 1991.

Gfendiev O. Azerbaydjanskoe qosudarstvo sefevidov. B., 1981.

Əmpolğskiy Z.İ. Drevnəe Albaniə III-I vv. do n.g., B., 1962.

QEYDLƏR

1. Kitabın 1-ci hissəsi – «Qurbanı (əsərləri)» ilk dəfə Bakı Universiteti Nəşriyyatında (1990, 280 səh.), sonra prezident fərmanı ilə Şərq-Qərb nəşriyyatında (2006, 232 səh.) çap olunmuşdur.

2. «Qurbanı və poetikası» adlanan 2-ci hissə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəşriyyatında (1996, 200 səh.) çap olunmuşdur.

3. Kitabın 64-cü səhifəsində verilmiş Qurbanının şəkli rəssam Elçin Aslanovundur. E. Aslanov şəkli Sultan Məhəmmədin «Ov səhnəsi» (1549) tablosundakı aşiq şəklinə əsasən çəkmişdir. Rəssamların fikrincə, tabloda Qurbanı təsvir edilmişdir.

KİTABIN İÇİNDƏKİLƏR

I HİSSƏ. QURBANI. ƏSƏRLƏRİ

*Ulu zirvə: haqq aşığı, el şairi Dirili Qurban –
Qurbanı.....7*

Əsərləri

Gəraylılar.....	47
Qoşmalar.....	65
Təcnislər.....	155
Qıfılbəndlər.....	163
Deyişmələr.....	166
Divanilər.....	183
Qıtələr.....	185
Bayatılar.....	186
Cahannamə.....	188
Müxtəlif şeirlərdən natamam parçalar.....	192

Qeydlər və izahlar.....193

II HİSSƏ.QURBANI VƏ POETİKASI

Ön söz əvəzi.....	303
-------------------	-----

<i>G İ R İ Ş. Sələflər, qaynaqlar.....</i>	308
--	-----

I F Θ S İ L. <i>Qurbani və yaradıcılığı.....</i>	343
--	-----

Həyatından izlər.....	343
-----------------------	-----

Valideynləri, təhsili və təxəllüsü haqqında.....	366
--	-----

Diri dağı. Diri kəndi. Mazannənə piri və Qurbaninin məzarı.....	375
--	-----

Qısa tərcümeyi-hali.....	395
---------------------------------	-----

Qurbanı cünglərdə. Əsərlərinin toplanması və nəşri.....	397
---	-----

Məhəbbət və gözəllik duyguları.....	403
-------------------------------------	-----

Zülm və zorakılıq əleyhinə. Baharın və xoş günlərin gələcəyinə inam.....	414
---	-----

II F Θ S İ L. <i>Qurbani şeirlərinin poetik xüsusiyyətləri.</i> <i>Dil və sənətkarlıq məsələləri.....</i>	424
--	-----

Aşınmalarla yaşanan poeziya.....	425
Milli ədəbi dilin başlanğıçı.....	433
Milli təbii obrazlılıq vasitələri.....	454
Janrın məktəb səviyyəsi	467
İdeya və üslub yaxınlığı.....	476
Sənətin davamı.....	485
Söz ardi.....	500
<i>Ədəbiyyat</i>	504
Qeydlər.....	505
<i>Lügət</i>	

LÜĞƏT

A

Abdal – dərviş, qələndər

Abi-hayat – dirilik suyu

Abi-kövsər – behiştədə olan

çayın suyu: içki

Axça (ağca) – gümüş pul
Alişan – adlı-sanlı, çox şöhrətli
Ayə – Quran surələrindəki hər
bir cümlə

B

Bab – layiq, yaraşan, tay; qapı
Bad – yel, külək; yox olma, puç olma
Badə – şərab, çaxır; şərab piyaləsi
Baqı – əbədi, daimi
Bar (i) – yaradan, yaradıcı, Allah
Barxanə – tay, yük
Batıl – həqiqətə zidd; yalan, boş
Bazubənd – qiymətli daşlarla işlənmiş qızıl və ya gümüş
qolbaq
Bədəsil – zatı pis olan, alçaq, nanəcib
Bədgüman – pis fikirli, şübhəli, inanmayan
Bəlgə – nişan
Bərg – yarpaq
Bərhəm – qarmaqarışlıq, pozuq, dağınış
Bərqərar – möhkəm, daimi, sabit, davamlı
Bəşər – insan, adam
Bəyan – anlatma, söyləmə; ərizə, gözəl yazı
Bidəd – ədalətsiz, ədliyyəsiz, qanunsuz
Bidar – oyaq, ayıq
Biganə – yad, özgə
Bimürüvvət - insafsız, qəddar, namərd
Binəva – yazıq, fağır, köməksiz
Börk – papaq
Burc (bürc) – qalanın çıxıntısı,
qülləsi; qala, qüllə
Buy (bu) – iy, qoxu
Bülənd – yüksək, uca
Bünyad – özül, kök, əsas, bina, təməl
Büryan – yanın, yanmış

C

Cadə (*caddə*) – büyük yol, baş küçə

Cannisar – canını qurban verən

Cəbin – alın

Cəmal – gözəllik; gözəl üz

Cənnətülməva – behişt kimi gözəl yer

Cövr - incitmə, zülm, cəfa

Cüda – ayrı, ayrılmış, uzaq düşmüş

Ç

Çahar – dörd, dörd ünsür

Çarsı (*çarsuy*) – dörd yan, dörd tərəf; iki tərəfində dükanlar olan üstürortülü və ya üstüaçıq bazar (çarsubazar)

Çərx – göy, asiman; tale, bəxt

D

Dad – haray, aman; ədalət, insaf

Dadü bidəd – haray-həşir

Damad – kürəkən

Damanda – ümidsiz, çarəsiz, naçar

Darülamən – aman evi, pənah gətirilən yer

Dəhan – ağız

Dəm – an

Dəndən – diş

Dər – qapı

Dərbədər – avara, sərsəri, sərgərdan

Dərgah – saray, qapı, qapı önü

Dəst – əl

Didar – üz, camal; görmə, görüş

Didə – göz

Digərgün – başqa cür, halı pozğun

Dil – ürək, qəlb

Dilgir – incik; bezmiş, qəmli
Dimağ – beyin, kef, nəşə
Divan – böyük məclis, rəsmi məclis
Divanə – dəli
Dud – tüstü, duman, çən
Dudi-ah – ahın tüstüsü
Dübarə – ikinci dəfə, yenidən
Dürr – inci, mirvari
Düta – bükülmüş; ikiqat

E

Ehram – dini mərasim; sərdabə, piramida
Ehsan – yaxlılıq, bağışlama, lütf
Eyn – göz; çeşmə, bulaq
Eyş – yaşayış, yaşama; eyş-işrət, kef, nəşə
Eyvan – köşk, qəsr, böyük salon

Ə

Əbrisim – ipək, qatlanmış ipək
Əfzəl – daha fəzilətli, böyük hörmət sahibi ilkin
Əgyar – yadlar, özgələr, tanış olmayan
Əhdü peyman – söz vermə, öhdəyə götürmə
Əhli-ürfan – bildikli, elmlı, arif adamlar
Əhmər – qırmızı
Əqiq – qiymətli daş
Ələzab – məlum əzab, o əzab
Əmir – hökmdar, padşah
Əmr – iş, sərəncam
Ənah – damar, boru
Ənam – hədiyyə, bəxşış
Ənbər – gözəl iy, xoş rayihə
Ənbiya – peyğəmbərlər, nəbilər
Əndam – bədən; boy, qədd-qamət
Ərgəvan – qırmızı qəşəng gül; qırmızı
Ərməğan – sovqat, hədiyyə

Ərş – qübbə, göyün doqquzuncu və ən uca qatı, səma
Ərş-i-əla – çox uca göy
Ərz – anlatma, şikayət
Ərzi-hal – xahişnamə, ərizə
Əsmər – qarabuğdayı, qarayanız
Əta – bağışlama, bəxşiş
Əttar – ətir satan
Əyyar – hiyləgər, kələkbaz
Əza – üzvlər
Əzəm – ən böyük, çox böyük, çox görkəmli

F

Fani – puç olan, qalmayan
Fanus – fənər
Fəda – qurban; əvəz, bədəl
Fəğən (əfğən) – fəryad, nalə
Fəhm – anlayış, idrak
Fələk – göy, asiman; tale, bəxt
Fəraq (fıraq) – ayrılıq, hicran
Fırıştə – mələk, məlaikə

G

Gah – zaman, vaxt; yer, məkan
Gahi – arabir, hərbən
Gər – əgər
Gənc – xəzinə, dəfinə
Gərdən – boyun
Gərdənbənd – boyunbağı
Gərdiş – gəzinti, dolanma
Gəşt – gəzismə, gəzinti; seyr
Giriftar – tutulmuş; dustaq, əsir; mübtəla, düçər
Göftar – söz, söhbət, mövzu
Gövhər – inci, cavahir, daş-qas; bir şeyin əсли, mayası
Gövhərkan – daş-qas mədəni

Gülüzər – gül yanaqlı, gözəl bədənli
Güzər – keçmə, yol getmə

H

Heydər – aslan, şir; igid, cəsur
Heykəl – boyuna salınan dua
Heyz – xəstəlik
Həbib – sevimli, sevgili
Həqayiq – həqiqətlər
Həmail (həmayıl) – boyunbağı
Hərami (harami) – yokkəsən, soyğunçu, haram mala əl uzadan
Həşr – qiyamət, qiyamət günü; toplama, bir yerə yiğma
Həşt – səkkiz
Həyya (həyyə) – ilan
Həyy-ləyamut – qalan, ölməz
Həzar – min; bülbül
Həzər – saqınma, çəkinmə, ehtiyat etmə

X

Xanədan – ailə, ocaq; sülalə
Xar – tikan; zəlil, həqir, alçaq
Xasə (xassə) – əla, çox gözəl
Xəndan – gülən, gülər; şən, şad
Xətm – möhürləmə, möhür basma; sonuncu, axır
Xətt – cizgi, çiziq; saqqal
Xəzan (xəzanə) – payız, saralıb-solma vaxtı
Xilaf – zidd, əks, qarşı
Xırqə – bez və ya qumaş parçası; dərvişlərin geydikləri üst paltar; pambıq paltar
Xoca – din xadimi, mürəbbi, tərbiyəçi
Xoryat (xoryad) – tərbiyəsiz, kobud adam
Xun – qan
Xuni-cigər – ciyər qanı, dərd-qəm, qüssə, kədər

Xüms – gəlirin beşdə biri miqdarında verilən dini vergi

I

İbtida – başlama, başlanğıc, baş, əvvəl

İxtılət – qaynayıb-qarışma, yaxın əlaqə, görüşmə

İqbəl – bəxt, tale

İqrar – qərarlaşdırma, təsdiq etmə

İlahi – Allaha aid, yerdə tapılmayan, yerdə olmayan

İlgə – ləğv etmə, aradan qaldırma

İltica – sığınma, himayə istəmə

İmam – peyğəmbərdən sonra din işlərinə rəhbərlik edən

İmamət – imamlıq etmə, məzhəb işlərinə rəhbərlik etmə

İmdad – kömək

İrab – qorxutma, vahiməyə salma

İştixəq – arzu etmə, çox istəmə

İzam – böyüklər; sümüklər

K

Kafər (kafir) – islam dininə inanmayan; itaətsiz, üsyankar

Kafî – bəs olan, kifayət edən

Kam – arzu, istək, məram, məqsəd

Kan – mədən, bir şeyin çox olan yeri, mənbə; bu dünya

Kar – iş, qazanc, fayda

Kəlləmanqo – xəstəlik növü

Kəramət – lütf, əzizləmə, hörmət, ehsan

Kərəm – alicənablıq, mərhəmət, bağışlama

Kəsir – çox, bol, sıx

Kəzzab – yalançı, yalan danışan

Kirdigar – cənnətdə bulaq adı

Ku (kuy) – küçə, məhəllə

Küləh – papaq

Kütah – qısa, gödək

Q

Qab – məsafə, ara; uzunluq ölçüsü
Qabe-qövs – qaşların arası
Qabil – bacarıqlı, istedadlı
Qadir – qüdrət və qüvvət sahibi
Qail – inanan, etibar edən, iqrar edən
Qal – söz, danışçıq
Qasid – məktub aparıb gətirən, elçi
Qazi – din yolunda döyüşən, cihad edən, qazi
Qədəm – addım, ayaq, bir addım məsafə
Qəflət – xəbərsizlik, qafil olma
Qəhr – qəzəb, hirs, hiddət
Qəlil – az
Qəmər – Ay
Qəmzə – göy qırpmə, gözlə işaretə eğmə; naz, işvəli baxış
Qəndil – çıraq, çılçıraq
Qər – quyu; dəniz və s.-in dərin yeri
Qərra (ğərra) – işqli, parlaq, şöləli
Qəvvəs – dalğıcı, üzgücü
Qəza – bədbəxt hadisə, insanın başına gələn hadisə
Qəzəbnak – acıqlı, qəzəbli
Qibləgah – qiblə yeri, pərəstiş edilən, çox hörmətli
Qiyamə – dua, səcdə
Qiyamət – məhşər günü
Qövs – yay, kaman; qaş
Qübar – toz, narın torpaq; kədər, qüssə
Qülhüvəyya – Quran surələrindən biri
Qülgülə (qülğülə) – hay-küy, qışqırıq
Qürab – qarğıa
Qürrətüleyn – göz işığı, göz nuru; əziz övlad
Qüsli – dinin tələb etdiyi üsullarla bədəni yuma

L

Lame (lamə) – parlayan, parlaq
Laməkan – məkanı olmayan, məkansız

Ləmyesir – yetim, kimsəsiz

Ləşkər – qoşun, ordu

Libas – paltar, geyim

Lifafə – sarğı, boğça

Loğman – qabil həkim, çox bilikli, böyük alim

Lövhə-ülya – ən gözəl, ən uca göylər

Lütf – mehribanlıq, yumşaqlıq, yaxşılıq, kərəm

M

Mahi – balıq

Mahru – ayüzlü, gözəl

Mahtab – ayın aydınlığı, aydınlıq gecə

Mail – meyil etmə, düşkün, mübtəla

Manşiq – nişan

Mehr – sevgi, məhəbbət; Günəş, gün

Merac – Məhəmməd peyğəmbərin göyə getməsi, yüksəlmə;
çıxılacaq yer; nərdivan

Mədar – vasitə, özül, çıxış nöqtəsi

Məğrib – qərb, günbatan

Məhbub – sevgili, dost

Məhparə (mahparə) – ay parçası, gözəl

Məhrəm – yaxın dost; qohum

Mələyik – mələklər

Mərək – saray, anbar, bina

Mərfət (mərifət) – bilik, elm, hünər

Məruf – bilinən, məlum olan, məşhur

Məsail – məsləhət

Məsti – keflilik, sərxoşluq

Məşriq – şərq, gündoğan

Məşşatə – bəzəkçi, gəlin və qızları bəzəndirən qadın

Məşuq – sevgili

Məta – mal, əmtəə, sərmayə, kapital

Mətləb - istək, məqsəd, tələb; məsələ, mövzu

Min – dan, dən mənasında ön qoşma

Mina – şüşə, büllür

Mintənə (nimtənə) – candonu

Mizan – ölçü, meyar, tərəzi; qiyamətdə günahları ölçən tərəzi

Mömin – dindar, qatı dindar

Mövla – sahib, yiye; ağa, cənab, hamı, havadar

Murad – istək, xahiş, kam; məqsəd, məram

Muy – tük, saç

Müddəi – iddia edən, haqsız tələb edən, rəqib

Müənbər – ənbərli, ətirli

Müxənnət (müzənnəs) – namərd, etibarsız

Müçgan – kirpiklər

Müqarin – birləşmiş

Münəvvər – işıqlı, nurlu, parlaq

Münkir – inkar edən, danan, inkar olunan

Mürəssə – qiymətli daş-qasıla bəzədilmiş

Mürğ – quş

Mürsəl – göndərilmiş, elçi, peyğəmbər

Mürşid – yol göstərən, rəhbər; müridlərə rəhbərlik edən təriqət başçısı

Müşk (mişk) – ətir

Müşkül – çətin, ağır; əngəl, maneə

Müştəq – arzulayan, can atan

Mütəkkəllim – söyləyən, danışan, natiq

Mütəsərrif – yiye, sahib, vali

Müzaf – qatılmış, əlavə edilmiş

N

Naçaq – xəstə, kefsiz

Nagah – birdən, qəfildən, vaxtsız

Nagüman – gümansız, gümani, ehtimalı olmayan

Nalça – incə damarlar, bəzək

Namdar (namidar) – adlı-sanlı, igid, qəhrəman

Naməhrəm – məhrəm olmayan, yad, özgə

Nargilə – odlu qəlyan, xor-xor qəlyan

Naseh – nəsihət verən, nəsihətçi

Nayib – katib, canişin
Nazənin – nazlı, işvəli
Nəcat – qurtulma, salamatlığa çıxma
Nəhs – uğursuz
Nəhy – qadağan etmə
Nəng – eyib, ar, bədnamlıq
Nəsib – qismət, pay
Nəzl (nazil) – enən, Allah tərəfindən göndərilən
Nigar – gözəl, sevgili; rəsm, surət, şəkil
Nihan – gizli, gizli saxlanmış
Niqab – üz örtüyü, yaşmaq
Nisar – qurban
Novrəsidiə – yeniyetmə, kamala yeni çatmış
Nurani – işıqlı, nurlu, hörmətə layiq qoca
Nübüvvət – peyğəmbərlilik

P

Pa – ayaq
Payəndaz – ayaq altına salınan şey; peşkəş, hədiyyə
Peykan – oxun ucundakı dəmir; kiprik
Pər – qanad, quş tükü; yaraşıqlı, gözəl
Pərgar – dairə çəkmək üçün alət; kainat, dünya
Pəri – gözəl qadın və ya qız; qadın surətində sehrbaz, cadugər
Pərizadə – kiçik pəri
Pəyan (payan) – son, axır, üç, kənar
Püşt – arxa, dal, geri

R

Rah – yol
Rastkar – doğru, düz adam
Rəbbülələmin – Allah
Riba – faiz, müamilə, sələm, saxta pul
Rışə – kök, saçaq

Rubənd (ürbənd) – üz örtüyü

Ruzi-əzəl – ilk gün

Ruzigar (ruzgar) – zaman, vaxt; külək; dövran, fələk

S

Sahibhzaman – zamanın sahibi, 12-ci İmam Mehdinin adlarından biri; bəzi hökmdarlara verilən ad

Sail (sayıl) – dilənən, dilənçi; soruşan, sual edən

Saqı – içki məclisində şərab paylayan; su satan

Sar – sığırçın; dəvə

Sevda (sovda) – eşq, məhabbat, həvəs, alver

Seyrəğıb (seyrəqib) – it xasiyyətli; özgə işinə qarışan, rəqib

Seyrəngah – seyr, gəzinti yeri

Səbat – sözündən dönməmə, mətanət

Səbük – yüngül

Səbz – yaşıl

Sədəf – içindən inci çıxan dəniz böcəyi, həmin böcəyin qabığı

Sədr – dös, sinə, ürək, könül

Səfa – rahatlıq, tamaşa, seyr, əyləncə

Səmax – qulaq borusu

Səmən – yasəmən ağacı və gülü

Səmənd – qırmızı ilə boz arasında olan; qırmızı kəhər at

Sər – baş

Sərasər – başdan-başa, tamamilə

Sərəndaz – ləçək, çarqat

Sərraf – bilən, dərindən başa düşən, tanıyan

Sitəm – zülm, əziyyət, cəfa

Sitəmkar – zülm edən, zülmkar

Sur – böyük buynuzdan qayrılmış boru

Suri-İsrafil – dini etiqada görə qiyamət günü İsrafil adlı mələyin çalacağı boru

Sücud – səcdə etmə

Süleyman (i) – aq toz, zəhər

Sürəyya – Yeddiqardaş, Ülkər ulduzu

Süvar (səvar) – minmiş, minici

Ş

Şahbaz – tərlan, şahin; qoçaq adam

Şahvar – şaha, hökmdara layiq

Şeyda – dəlicəsinə vurğun

Şəbxun – gecə basqını

Şəddə – bağlı, topa

Şəfa – yaxşılaşma, sağalma

Şəfaət – günahkarın bağışlanması, iltimas, vasitəcilik

Şəfqət (*şəfəqqət*) – acıma, yazılı gəlmə, mehribanlıq

Şəhla – ala (göz)

Şəkkiyyat – namazda səhv edilən rükətlər və s. üçün qoyulan qayda

Şəqaiq – laləgülü, xoruzgülü

Şəmail – şəkil, əks, surət

Şəms – günəş, gün

Şər – qanun, şəriət qanunu

Şərif – şərəfli, müqəddəs, nəcib

Şərm – utanma, həya, xəcalət

Şirinzəban – şirindilli

Şitab – çeviklik, tələsmə, sürət

Şövq – həvəs, arzu, istək

Şur – hay-küy, qalmaqla; eşq, sevgi

T

Tab – güc, qüvvət; zəhmət, dözmə

Tana – sırga

Tar – qaranlıq; tel, sap, iplik

Teyhu – göyərçin cinsindən quş, çil quş

Təbərra – uzaqlaşma, çəkilmə

Təcəlla (*təcəlli*) – əyan olma, görünmə, təzahür etmə

Təfaül (*təfəül*) – fal açma, xeyrə yozma

Tən – bədən, əndam, cisim

Tənə (*tən*) – söymə, danlama, başa qaxınc etmə
Təng – darışqal, çətin vəziyyət
Tərəhhüm – rəhm etmə, yazıçı gəlmə, acıma
Təvalla – bağışlanmış şey, dostluq üçün təşəbbüs
Təvan – güc, qüvvət; var-dövlət
Tığ – qılınc, xəncər, ülgüt
Tövhid – Allahın birliyinə inanma
Tüccar – tacirlər
Türab – torpaq, toz; qəbir, məzar

Ü

Ülya – əla, ən uca; çox gözəl, qiymətli
Ümmən – böyük dəniz, dərya
Ürfən (*irfan*) – bilmə, xəbərdar olma; Allahı dərk etmə

V

Vacibat (*vacibət*) – yerinə yetirilməsi vacib olan işlər (dini)
Vəfadər – vəfali, sədaqətli
Vəsf – tərif etmə, təsvir etmə
Vəsl – birləşmə, qovuşma, vüsal
Vüsal – görüşmə, qovuşma

Y

Yaqut – qırmızı rəngli qiymətli daş
Yek – bir, tək, vahid
Yeksan – düz, bərabər

Z

Zağ – qarğı
Zail – daimi olmayan, müvəqqəti; fani, yox olan
Zar – ağlayan, inləyən; dərmansız, çarəsiz
Zarinci – ağlayan, inləyən, ağlar
Zat – sahib, yiye, əsil, mahiyyət, şəxs

Zaval (*zəval*) – tələf olma, məhv olma; göy cisimlərinin batması

Zəban – dil

Zəbanə – alovun şoləsi, dili

Zəbərcəd – qızılı çalar yaşılımtıl qiymətli daş

Zəkat – dini vergi

Zəmhərir – çox bərk şaxta, soyuq

Zəmin – yer

Zən – qadın

Zənbur – ari

Zənəxdan – çənə çökəyi

Zərdab – öd

Zərnışan – zərlə işlənmiş

Zəvvər – ziyarətçi, ziyarətə gedənlər

Zikr – yada salma, söyləmə; vird, dua

Zimistan – qış

Ziyadə – çox, daha çox, daha artıq

Zülfüqar – ikiağızlı qılınc; həzrət Əlinin ləqəbi